



# XORXE LUIS BORXES



SEÇİLMİŞ EŞERLƏRİ

MÜASİR  
DÜNYA ƏDƏBİYYATI





# XORXE LUIS BORXES

## SEÇİLMİŞ ƏSƏRLƏRİ

Sərqi East  
1986-cı ilədən since 1986 BAKI 2014

**Xorxe Luis Borges**  
Seçilmiş eserləri, Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2014, 360 sah.

**ISBN 978-9952-32-137-1**

Tərcüməçi və ön sözün müəllifi:  
**NƏRİMAN ƏBDÜLRƏHMANLI**

Redaktor:  
**AQŞIN DADAŞOV**

Korrektorlar:  
**AQŞIN MƏSİMOV**  
**ELSEVƏR MURADOV**

**Şərq East**  
1986-cıldan since 1986



Məsn: Bakı Slavyan Universitetinin nəşriyyatı  
tərəfindən hazırlanmışdır  
© "Şərq-Qərb" Nəşriyyat Evi, 2014  
[www.eastwest.az](http://www.eastwest.az)  
[www.fb.com/eastwest.az](http://www.fb.com/eastwest.az)

## BƏDİİ TƏFƏKKÜRÜN DOLANBACLARINDA

XX yüzilin ən böyük yazıçılarından olan Xorxe Luis Borxes (ispanca Jorge Luis Borges; 24 avqust 1899-cu il, Buenos-Ayres – 14 iyun 1986-cı il, Cenevrə) yazıçı, şair və publisist kimi tanınır. Əsl adı Xorxe Fransisko İsidoro Luis Borxes Asevedo (Jorge Francisco İsidoro Luis Borges Acevedo) olsa da, Argentina ənənəsinə görə, qısalılmış addan istifadə edib. Uşaqlığının böyük bir hissəsini evdə keçirən Xorxe on yaşında Oskar Uayldın «Xoşbəxt şahzadə» nağılıını ispancaya çevirib. Atasının yazıçı olmaq arzusunu gerçekləşdirməyə can atan oğlan yazmağa 6-7 yaşlarından başlayıb.

1914-cü ildə Borxesin ailəsi istirahət məqsədilə Avropaya gedir, lakin I Dünya müharibəsinin başlanmasına ilə əlaqədar Cenevrədə məskunlaşır, 1919-cu ildə isə İspaniyaya köçür. İspaniyada yaşayanda «Yunanistan» jurnalında Borxesin ilk seri çap olunur. O vaxtdan yaradılıq yoluna qədəm qoyan Xorxe Luis 1937–46-ci illərdə kitabxanada kitabsaxlayıcı işləyib, Peron hakimiyyətə gələndən sonra vəzifəsindən azad olunub, 1955-ci ildən-sə Argentina Milli Kitabxanasının direktoru kimi şərəfli işi yerinə yetirib. Həyatını yalnız yaradılıqla həsr eləyən yazıçı ömrünün axırına yaxın dünya işığına həsrət qalıb.

XX əsr söz sənətinə ən sanballı yeniliklər gətirən qələm sahibləri arasında X.L.Borxesin adı həmişə ön sıralarda çekilir. O, ispan dilinin şərəfini, Argentina və Latin Amerikası ədəbiyyatının ləyaqətini qorumağı bacaran söz ustalarındanandır. Uzun müddət vətənində belə o qədər tanınmayan, hətta ciddi qəbul olunmayan yazıçı, əsərlərinin Avropaya ayaq aćmasından sonra şöhrətin zirvəsinə çatdı: artıq iri nəşriyyatlar Borxesin kitablarını çap

eləmək üçün dəridən-qabıqdan çıxırdı, onun yaradıcılığı barədə monoqrafiyalar yazılırdı. Borxes isə heç vaxt şöhrətə aldanmayıb, həmişə öz yaradıcılığındaki ölçüləri qoruyub saxlamağı bacarıb.

Borxes yaradıcılığının bir qolunu poeziya təşkil eləsə də, heç vaxt özünü şair kimi qələmə verməyib. Yaradıcılıq həyatında iki dəfə poetik vüsət dövrü (20–30-cu və 50–60-cı illərdə) yaşayın Borxes ömrünün son illərində tərtib elədiyi «Seçilmiş əsərləri»nə həmin şeirlərin böyük bir hissəsini salmamışdı. Onun ən yaxşı şeirləri və hekayələri dünya müharibəsi illərində, on il sürən Peron diktatürü dövründə, ciddi polis nəzarəti altında, Meksika və Uruqvayda senzuradan qaçmağı bacaran nəşrlərdə çap oluna-oluna müəllifinə dünya şöhrəti gətirmişdi.

X.L.Borxes bu nəşrə daxil elədiyimiz «Avtobioqrafik qeydlər»ində yaradıcılığının ilk dövründən ətraflı yazdırıldından yazıçının yetkinlik çağında qələmə aldığı əsərlərdən söz açmaq daha doğru olar. «Uydurulmuş əhvalatlar», «Əlif», «Yeni təhqiqatlar», «Broudinin məlumatı», «Qum kitabı», «25 avqust 1983-cü il» kitablarındakı hekayə, novella, pritça, esse, araşdırma... Borxes yaradıcılığının çox mühüm hissəsini təşkil edəyir. Yazıçıya dünya şöhrəti qazandıran «Cənub», «əl-Mütəsimə yaxınlaşma», «Babil kitabxanası», «Konqres», «Tlen, Ukbar, Orbius Tertius», «Xarabalıq dairələri», «Ayrılan cığırlar bağı», «Ölməz», «Averroesin axtarışları», «Zair», «Öz dolanbacında məhv olan Abenxaqan əl-Buxari», «Kandardakı adam» hekayələri, məşhur söz ustalarının yaradıcılığıyla bağlı qələmə aldığı esselər, araşdırma məhz ömrünün bu dövrünə aiddir.

Borxesin yaradıcılıq üslubuna təsvirçilik yaddır. Onun hekayə, novella, esse və pritçaları «müəllif görümün portreti»dir, eyni zamanda həmin əsərlərin ünvanlandığı kəslərin – «gözə görünməz», ancaq daim hekayəti izləyən potensial oxucunun təxəyyüldə yaranan portretidir; məsələn, «Uydurulmuş əhvalatlar» toplusuna daxil olan novellalarda «uydurma» (*ficcion*), «improvizə edilmiş yalan» artıq novellanın lap əvvəlində səhv gediş kimi əsərə daxil edilir. Oxucunu fikir, şübhə, təxəyyül dolanbaclarından keçirən yazıçı öz görününü oxucuya böyük ustalıqla çatdırır.

Borxes yaradıcılığında «yol» və «görüş» metaforaları, necə deyərlər, “fəlsəfi nəsrində” görmə motivləri çox qabarıqdır. Borxesin aləmində yollar əvvəlcədən müəyyənləşdirilib, onların əvvəli-sunu bilinmir; görüşlər təkçə üz-üzə gəlmək, personajların rastlaşması, yaxud yollarının ayrılması deyil, həm də yolların birləşdiyi, kəsişdiyi, ayrıldığı məhdud məkandan çıxmaq üçün imkanlar açır. «Ölüm və bussol», «Zair», «Ölməz», «Ayrlançıçıqlar bağı» novellalarında bu, aydın görünür. Borxes bir novellada ölümün baş verəcəyi yeri oxucuya dərhal xəbər verir, digər hekayədə ölümün yolu qəhrəmana həlak olmasından bir dəqiqliq əvvəl dünya haqqında mexaniki, xətti təxəyyülü dağıdan yunan tapmacası formasında təsəvvür olunur.

Borxesin hekayə-novellalarında başqa bir ana xətt göndərilən, gəlib çatan yazılar və həmin yazıların oxunuşudur. «Babil kitabxanası»nda bu, göndərilmənin və oxunuşun mümkünüslüyünə çevrilir. Başqa hekayə-novellalarında isə Borxes cəbr, su və od rəmzlərindən istifadə edir. Su – onun rəmzləri arasında tez-tez zaman və yoxolma ilə, od – zamanın hüdudlarından kənara çıxmama və təkrarlanmadan təzədən yaranmayla bağlıdır; Borxesə görə, cəbrlə od arasındaki ikili əlaqə də elə buradan yaranır: cəbrlə od və odla kitab arasında bağlılıq meydana çıxır. Bir sıra əsərlərində isə təlimə sədaqət və ölçülərlə hesablaşmamaq, satqınlıq, xəyanət süjet yaranan motivləri təşkil edir.

Borxes yaradıcılığında aydın nəzərə çarpan motivlərdən biri də sonsuzluqdur. Artıq ədəbiyyatşunaslıqda «dörd Borxes sonsuzluğu» termini də işlədirilir: birincisi, süjet xəttinin sonsuzluğudur («Ölüm və bussol»dakı kimi), burada sonsuzluq dərkolunmazlıqla eyni mənani verir; ikincisi, dairə yaradan qeyri-məhdud, formasız məkanın sonsuzluğudur, çıxılmazlığın sonsuzluğudur; üçüncüüsü, başqa məkanın parçası olan bir məkanın daxil olduğu və i.a. qapalı məkanın sonsuzluğudur («Konqres»dəki sayaq hekayə içinde hekayədir), bu, uçurumun sonsuzluğudur. Məkanın bütün bu növləri bir-biriylə birləşə bilər. Borxes onları labirint – dolanbac adlandırır.

Bunlarla yanaşı, Borxesin dördüncü – dəyişdirilmiş, gözlənilməz aləmin sonsuzluğu da var ki, bu da «auto-

piya» kimi ifadə olunur. Həmin sonsuzluq fiziki məkan mənasında yox, rəmzi planda dillə ifadə olunur və yazı ilə oxucuya çatdırılır. Dördüncü Borxes sonsuzluğu həmdə ədəbiyyatın sonsuzluğudur, çünki ədəbiyyat şifahi nitqdən, yaxud əyani təsvirdən fərqli olaraq mövcud olmayan, qeyri-məhdud fikri gerçəkləşdirir. O, “ədəbiyyatın utopik ərazilərinin” xəritəsini oxucularına ustalıqla təqdim edir.

Borxesin əsərlərində yazı, kitab, mütaliə obrazları daim məkanın, yaxud zamanın hüdudları, çox vaxt dövrlər, dillər, sivilizasiyalar arasındaki hüdudlarla əlaqədar meydana çıxır. Hekayətin bir fikri aləmdən (yaxud plan-dan) digərinə keçidi xüsusi məcazi işarələr kimi bu obrazlar vasitəsilə gerçəkləşdirilir, oxucunun diqqəti yeni ovqata köklənir. Borxesin «yazı fəlsəfəsi» üçün ənənəvi olan mədəniyyətdən-mədəniyyətə keçmə ənənəsi (məsələn, sonra Avropa mədəniyyətinə qayıtmak üçün yunan mədəniyyətdən ərəb mədəniyyətinə keçid) «Averroesin axtarışları» hekayəsində öz əksini tapıb. Averroes Aristotel «Poetika»sının əsas terminini tərcümə eləmək üçün lazım olan sözü axtarır. «Ayrılan ciğirlər bağı»nda Borxes masaüstü kitablarından biri olan “I Dünya müharibəsinin tarixi”ndən yola çıxır; amma sitatdakı dəqiq faktlar və təfərrüatlar tipik Borxes “yalanından” başqa bir şey deyil: o, əslində, tamamilə ayrı mətləbdən söz açmaq istəyir.

Burada Borxes yaradıcılığı üçün xas olan daha bir məqam ortaya çıxır: o, taleyi mətnə çevirməyi sevir. «Ayrılan ciğirlər bağı»nın qəhrəmanı öz həyatını yazıya köçürür, mətnə çevirir. Kitabın – taleyə, taleyin – kitaba keçidi Borxesin bir sıra başqa əsərlərinin də mövzusudur. Bununla belə, o, bütün yaradıcılığı boyu hisslerinə nəzarət etməyi bacarır, bütün taleləri kitaba çevirmir. Maraqlıdır ki, Borxes yalnız bircə hekayəsində – «Ulrika»da intim notlardan istifadə edib.

Borxesin, demək olar, bütün hekayələri xüsusi fikir planına malikdir. O, «başqa aləmə» daxil olmaq üçün oxucuya rəmzi açarlar təqdim edir; məsələn, «Əlif» və «Zair» hekayələrində. Borxesin digər əsərlərində çox istifadə etdiyi güzgü rəmzi, yalnız «optik cihazdır». Hər iki novellada güzgünün əks etdirmək xüsusiyyəti daim

dağıdır. Bir çox hekayələrindəsə güzgü hər şeyi ikiləşdirməklə mistik əşyaya çevrilir.

Nəhayət, Borxes yaradıcılığında Şərq motivləriylə bağlı xüsusi söz açmağa dəyer. O, Şərq tarixini, mədəniyyətini, mifologiyasını heyvətamız dərəcədə gözəl biliirdi. Həyatının ən böyük kitablarından birinin «Min bir gecə» nağılları olduğunu da dəfələrlə qeyd edib, hətta bu ədəbi abidə barədə, nağılların tərcüməçiləri və tədqiqatçıları haqqında ayrıca araşdırımlar aparıb, eyni zamanda Ömer Xəyyamın tərcüməçisi Edvard Fitscerald, Fəridəddin Əttarın tərcüməçisi Marqaret Smitlə bağlı esseləri bu sevginin təzahürüdür. Onun bir çox hekayələri («Əlif», «Zair», «Öz dolanbacında məhv olan Abenxaqan əl-Buxari», «Averroesin axtarışları», «Mavi pələnglər», «Kandardakı adam», «Babil kitabxanası», «Babildə lotereya» və i.a.), pritçaları («Gılqamış haqqında rəvayət», «Niqablı peyğəmbər», «İki yuxu görən adamin əhvalatı» və s.), esseləri («Kolricin yuxusu», «Edvard Fitsceraldın sırrı» və s.) Şərqlə bağlıdır.

*Nəriman Ədbülrəhmanlı*



# AVTOBİOQRAFİK QEYDLƏR

(*ixtisarla*)

## AİLƏ

Deyə bilmərəm, mənim ilk xatirələrim bulanıq, asta-asta axan Rio-de-la-Platanın şərq, yaxud qərb sahiliylə – uzun, qayğısız yay aylarını dayım Fransisko Aedonun villasında keçirdiyimiz Montevideoylamı, yoxsa Buenos-Ayresləmi bağlıdır. Mən 1899-cu ildə bu şəhərdə, onun İap mərkəzində, Suipaça və Esmeraldə küçələrinin arasında yerləşən Tukuman küçəsində, anamın valideynlərinə məxsus balaca sadə evdə doğulmuşam. O vaxtın əksər evləri kimi, evin yasti damı, «saquan» adlanan uzun tağlı dəhlizi, su götürdüyüümüz hovuzu və iki otağı vardı. Görünür, biz Palermo qəsəbəsinə tez köçdük, çünki mənim ilk xatirələrim orayla bağlı – ikiotaqlı başqa bir ev, yel mühərikli nasosu olan bağ, bağdan o tərəfdəki düzənlilik. Palermo qəsəbəsi bu zaman – bizsə Palermoda Serrano və Qvatemala küçələrinin tinində yaşayırdıq – şəhərin görkəmsiz şimal kənarında yerləşirdi, əksər sakinlər orada yaşadıqlarını söyləməyə utanırdılar, dumانlı halda deyirdilər ki, bəs Şərq tərəfdə yaşayırıq. Biz küçəmizdəki azzsaylı ikimərtəbəli evlərdən birini tuturduq, ətrafımızda əsasən birmərtəbəli evlər və düzənlilik vardı. Mən tez-tez bu yerdən gecəqondular kimi danişıram, amma heç də amerikalıların həmin sözə verdikləri mənada yox. Həm də bıçaqlaşmalarla şöhrət tapmış «kampadritos», «kumaniki» adlanan quldurlar Palermosu vardı, amma həmin Palermo yalnız sonralar xəyalimdə özünə yer tutdu, çünki ailəmiz var gücüylə – həm də çox uğurla onlardan kənar durmağa çalışırdı. Qonşumuz, yanındakı adamın ədəbi imkanlarını başa düşən ilk Argentina şairi Evaristo Karr-yeqo bizdən fərqlənirdi. Mənə gəldikdə isə qapalı ev şəraitində yaşadığımdan çətin ki kompadritosun varlığından xəbər tutaydım.

Atam Xorxe Gilyermo Borxes hüquqşunas idi. Öz eti-qadına görə, filosof-anarxist, Spenserin ardıcılıydı. Normal müasir dillər məktəbində psixologiyadan dərs deyir, Uil-yam Ceymsin psixologiya dərsliyindən istifadə eləyiib öz kursunu ingilis dilində aparırdı. İngilis dilini bilməsi onunla izah olunurdu ki, anası Frencis Heyzlem Staffordşir qraflığında Nortumberlend qraflığından çıxanların ailəsində dünyaya gəlmışdı. Cənubi Amerikaya onu yetərinçə qeyri-adi vəziyyətlər zənciri gətirib çıxarmışdı. Fanni Heyzlemin böyük bacısı, italyan-yəhudü mənşəli Xorxe Suares adlı, Argentinaya yenilik, ilk konkanı gətirən mü-həndisə ərə getdi, onlar Argentinada məskən saldilar, sonrası Fannini dəvət elədilər (...)

...Fanni Heyzlem polkovnik Fransisko Borxeslə Parana, Entre-Rios əyalətinin baş şəhərində rastlaşdı. Bu, 1870, yaxud 1871-ci ildə «montoneros» dəstələrinin, Rikardo Lopes Xordenin komandası altında silahlı qauçuların<sup>1</sup> şəhəri mühəsirəyə aldıqları vaxt baş verdi. Öz alayının önündə at belində gedən Borxes şəhəri müdafiəyə qalxan əsgərlərə komandanlıq eləyirdi. Fanni Heyzlem onu evinin yastı damından gördü. Elə həmin axşam köməyə gələn hökumət qoşunlarının şərəfinə bal təşkil olundu. Fanniyə polkovnik rastlaşdırıldı, balda rəqs elədi-lər, bir-birini sevdilər və tezliklə evləndilər.

Atam iki oğulun kiçiyiydi. O, Entre-Riosda doğulmuşdu, tez-tez nənəmə, hörmətli ingilis xanımına deyirdi ki, bəs o, əsl entrerİalı deyil, belə ki, «pampada mayalanıb». Nənəmsə əsl ingilis təmkinliyi ilə cavab verirdi: «Mən, düzü, nəyi nəzərdə tutduğunu bilmirəm». Amma atamın dedikləri doğruydu, belə ki, babam ötən əsrin yetmişinci illərinin başlangıcında Buenos-Ayres əyalətinin şimal və qərb sərhədlərində qoşunların komandaniydi. Uşaqlıqda Fanni Heyzlemdən həmin illərin sərhəd həyatı barədə çox əhvalatlar eşitmışdım. Onlardan biri mənim «Döyüşçülə əsir qızın əhvalatı» hekayəmdə nəql olunub... 1874-cü ildə vətəndaş mühəribəmiz zamanı babam, polkovnik Borxes həlak oldu. Onda onun qırıq bir yaşı vardı (...)

<sup>1</sup> Argentinada xalq qəhrəmanları



Fanni Heyzlem böyük mütalıə həvəskarıydı. Yaşı artıq yetmiş ötəndə adamlar onun könlünü xoş eləmək üçün bəzən deyirdilər ki, bəs indi Dikkens və Tekkereylə müqayisə olunacaq yazılıçı yoxdur. Buna nənəm cavab verirdi: «Ümumiyyətlə, Arnold Bennett, Qolsuorsini və Uellsi sevirəm». 1935-ci ildə doxsan yaşında öləndə bizi çağırib ingiliscə (ispən dilində sərbəst, amma bir qədər səhvə danişirdi) zəif səsilə dedi: «Mən yalnız asta-asta ölüən qoca qadınam. Bunda əlamətdar və maraqlı bir şey yoxdur». O, bütün evdəkilərin niyə həyəcanlı olduqlarını başa düşə bilmir, belə uzun-uzadı öldüyünə bəraət qazandırırdı.

Atam çox ağıllı, bütün ağıllı adamlar kimi çox yumşaq adam idi. Bir dəfə mənə dedi ki, əsgərlərə, onların formalarına, kazarmalarına, bayraqlarına, kilsələrə, keşişlərə və qəssab dükanlarına yaxşı-yaxşı baxım, çünkü bütün bunlar tezliklə yox olacaq, mənsə uşaqlarına onları öz gözlərimlə gördüyümü danişa bilərəm. Təəssüf ki, onun öncəgörməsi çin çıxmadi. Çünkü atam o qədər sadəydi, yəqin, gözəgörünməz olmaq istərdi. Bununla belə, ingilis əcdadlarıyla çox fəxr eləyirdi, o özü bunu ələ salır, özünü elə göstərirdi, guya, utanır: «Bir də ki bu ingilislər kimdirlər axı? Olsa-olsa, Almaniyadakı kənd işçiləri dəstəsidirlər».

Onun pərəstiş elədikləri Şelli, Kits və Suinbern idi. Oxucu kimi maraqları iki planda cəmləşirdi. Birincisi, fəlsəfə və psixologiya üzrə kitablar (Berkli, Yum, Coys və Uilyam Ceyms). Məhz o, məndə poeziya qüdrətini – sözün təkcə ünsiyyət vasitəsi yox, həm də sehrlili rəmzlər və musiqi olduğunu kəşf elədi. Mən indi ingilis şeirlərini avazla oxuyanda anam deyir, səsim eynən atamın səsidir. Həm də o, özüm də bilmədən mənə ilk fəlsəfə dərsləri verdi. Mən lap gənc olanda şahmat taxtasının köməyi ilə Zenon-Axillesin ziddiyyətlərini və oxun uçuşunda hərəkət eləməyən tışbağanı, hərəkətin mümkünşüzlüyünü göstərdi. Sonralar Berklinin adını xatırlatmadan idealizmin rüşeymlərini də tədris eləməyə çalışdı.

Anam Leonor Asevedo de Borxes qədim Argentina-Uruqvay nəslindəndir; doxsan dörd yaşında hələ möhkəm və çevik idi, doğrudan da, əsil-nəcabətliydi. Mənim uşaqlıq illərimdə dindarlıq qadınların və uşaqların qismə-

tiydi; Buenos-Ayresdə kişilərin əksəriyyəti azadfikirliydi – bununla belə, soruşsaydılar, özlərini katolik adlandırdılar. Məncə, anamdan mənə, onun adamlar barədə yaxşı düşünmək və güclü inkişaf eləmiş dostluq hissi miras qalıb. Bundan başqa, o, həmişə qonaqpərvərliklə fərqlənirdi. Atamın sayəsində ingilis dilini öyrəndiyi vaxtdan əsasən bu dildə oxuyurdu (...) Sonralar o, Hotornun bir neçə hekayəsini, Herbert Ridin incəsənət haqqında kitablarından birini tərcümə elədi, Melvillin, Virciniya Vulfun və Folknerin mənim hesab olunan tərcümələrini nəşr etdi. O, həmişə hər şeydə – xüsusilə kor olmağa başladığım son illərdə yoldaşım, həssas, şəfqətli dostum idi. Çox-çox illər ərzində, ləp son illərədək məndən ötrü katibə işini görürdü – məktublara cavab verir, mənə ucaдан oxuyur, diktə elədiyimi yazırıdı, eyni zamanda ölkədə və xaricə səfərlərimdə məni müşayiət eləyirdi. Məhz o, – bu barədə o vaxt fikirləşməsəm də – mənim ədəbi kar-yerama sakitcə və uğurla yardım elədi.

Onun babası, 1824-cü ildə Perunun Xunin şəhəri yaxınlığında döyüşün gedişini dəyişmiş, Peru və Kolumbiya süvarilərinin hücumuna başçılıq eləyən İsidoro Suares iyirmi dörd yaşında həlak oldu (...) Anamın atası İsidoro Asevedo mülki şəxs olsa da, on doqquzuncu əsrin altmışinci-səksəninci illərinin vətəndaş mühəribəsində iştirak eləmişdi. Beləliklə, hər iki xətlə əcdadlarım hərbiyyidilər; yəqin, Allahımın məndən əsirgədiyi epik qəhrəmanların taleyinə meylim buradandır.

Artıq dedim ki, mən uşaqlığımın böyük bir hissəsini ev şəraitində keçirmişəm. Bacının və mənim dostumuz yox idi, mən də özümüzə iki xəyalı yoldaş (...) seçdim. (Onlar axırda bizi boğaza yiğanda anama dedik ölüblər.) Mən həmişə gözdən zəifdim, eynək taxır və zəif səhhətimlə seçilirdim. Qohumlarının əksəriyyəti hərbçi olduğundan – hətta əmim də dənizçilik zabitiydi – bilirdim ki, heç vaxt hərbçi olmayacağam, hərəkət adamı yox, kitab adamı olduğumdan çox erkən utanmağa başlamışdım. Bütün uşaqlıq müddətimdə belə hesab eləyirdim ki, məni sevmək ədalətsizlik olardı. Mənə elə gəlirdi, xüsusi mehrə layiq deyiləm, ad günlərində utanıb-ölürdüm, çünki məni hədiy-



yələrə qərq eləyirdilər, mənsə fikirləşirdim ki, onlara layiq olmaq üçün heç bir iş görməmişəm – sadəcə, yalançıyam. Bu duyğudan canımı otuz yaşına yaxın qurtardım.

Evimizdə, adətən, həm ingilis, həm də ispan dillərin-də danışırdılar. Əgər həyatımın ən vacib hadisəsini soruşsaydılar, atamın kitabxanasının adını çəkərdim. Əslində, mənə hərdən elə gəlir, heç o kitabxananın hüdudlarından kənara çıxmamışam. İndi də həmin kitabxananın şəklini çəkə bilərəm. Kitabxana şübhəli şkafları olan ayrıca otaqda yerləşirdi, yəqin, bir neçə min cilddən ibarətiydi. Uzağı görmədiyimdən həmin vaxtların tanış olan üzlərini unutmuşam (bəlkə də, babam Asevedonu düşünəndə onun fotosəkilləri haqqında fikirləşirəm, amma Çembersin və Britaniya ensiklopediyasının qravüralarını öz-özlüyümdə canlı təsəvvür eləyirəm. Oxuduğum ilk povest «Heklberri Finn» idi. Sonra «Bərkimişlər» və «Kaliforniyada gözəl günlər»i oxudum. Eyni zamanda kapitan Marriettin kitablarını, Uellsin «Ayda ilk adamlar»ını, Ponu, Longfellowun bircildiliyini, «Dəfinələr adası»nı, Dikkensi, «Don Kixot»u, «Tom Braunun məktəb illəri»nı, Qrimm qardaşlarının «Nağıllar»ını, Luis Kerrolu, «Mister Verdant Qrinin macəraları»nı (indi unudulmuş kitabı), Bertonun «Min bir gecə»sini oxudum. Bertonun onda abırsızlıq sayılan epizodlarla dolu kitabı qadağan olunmuşdu, damda gizlicə oxuyurdum. Amma həmin vaxt sehrbazlığa elə aludə olmuşdum ki, həmin abırsız yerləri qətiyyən sezmədim, nağılları hər hansı başqa mənasından şübhələnmədən mütaliə eləyirdim. Bütün adıçəkilən kitabları ingilis dilində oxudum. Sonralar «Don Kixot»u orijinalda oxuyanda mənə pis tərcümə kimi gəlirdi. İndiyəcən “Qarnye” nəşriyyatının qızılı basmasıyla qırmızı rəngli cildləri yadımdadır. Müəyyən bir dövrdə atamın kitabxanası dağıldı, «Don Kixot»u başqa nəşrdə oxuyanda mənə elə gəlirdi, bu, əsl «Don Kixot» deyil. Sonralar dostlarımdan biri mənə «Qarnye» nəşriyyatının eyni qravüralarla, eyni şəhrlərlə, eyni səhv-lərlə nəşrini bağışladı. Bütün bunlar məndən ötrü kitabın elementləridir; əsl «Don Kixotu» məhz belə görürəm.

Eyni zamanda ispan dilində də Eduardo Qutyerresin Argentina quldurları və «de-speradoslar» (cəsurlar) barədə

çoxlu kitabını, – onlardan ən yaxşısı «Xuan Moreyra»dır – polkovnik Borxesin həlak olmasının parlaq təsviri verilmiş «Hərbi siluetlər»ini oxudum. Anam «Martin Fyerro»nu oxumağı mənə qadağan elədi, çünki o, kitabın yalnız xuliqanlar və məktəblilər üçün olduğunu, bundan başqa, heç də əsl qauçolar barədə yazılmadığını hesab eləyirdi. Onu da gizlicə oxudum (...) Sarmyentonun «Fakundo»sunu, yunan tarixi haqqında, sonralarsa qədim Skandinaviya mifologiyasına dair çoxlu kitab mütaliə elədim. Poeziya, Şelli, Kite, Fitscerald və Suinbern – mənə ingilis dilində gəldi, o şairlərin hamısı atamın sevimliləriydi, onlardan böyük parçalar söyləyə bilərdi və söyləyirdi.

Ədəbiyyata meyil atamın ailəsinin bütün üzvlərinə aid idi. Onun babasının qardaşı Xuan Krisostoma Lafinur ilk Argentina şairlərindən biriydi. O, 1920-ci ildə general Manuel Belqranonun ölümünə ağrı yazmışdı. Atamın qohumlarından Alvaro Melian Lafinuru uşaqlıqdan tanışdım, ikincidərəcəli şairiydi, sonralar Argentina Ədəbiyyat Akademiyasına üzv sevilmişdi. Anam tərəfdən atamın babası Edvard Yunq Heyzlem Argentinada ilk ingilis qəzetlərindən birini – «Sazern Kross»u (*Southern Cress* – Cənub xacı) nəşr eləyirdi, Heydelberq universitetinin ya fəlsəfə, ya ədəbiyyat – dəqiq yadımda deyil – doktoru diplomunun sahibiydi (...) Atam Entre-Rios əyalətinin tərəxindən roman yazdı, onu 1921-ci ildə Mayorka adasında nəşr etdirdi. Kitab «Kaudilyo» adlanırdı. O eyni zamanda oçerkələr kitabı yazdı (və məhv elədi), Fitsceraldın «Ömər Xəyyam» tərcüməsini əsl böyüklüyündə çap etdirdi. O, Şərqi hekayələri kitabı – «Min bir gecə» ərəb nağılları ruhunda – və öz oğlundan ümidiñi üzmüş insan haqqında «Heçliyə doğru» dramını məhv elədi. O, Argentina şairi Enrike Bançsa üslubunda bir neçə zərif sonet nəşr etdirdi. Lap uşaqlıqdan, atam kor olandan ailəmizdə dinməz-söyləməz güman eləyirdilər ki, mən şəraitin ona imkan vermədiklərini ədəbiyyatda gerçəkləşdirməliyəm. Bu, qeydl-şərtsiz (belə inamsa, sadəcə, söylənmiş arzudan daha güclüdür) belə sayılırdı. Gözlənirdi ki, mən yaziçı olacağam.

Altı, yaxud yeddi yaşından yazımağa başladım. İspan klassik yazıçılarını, məsələn, Migel de Servantesi yamsı-



İamağa çalışırdım. Bundan başqa, kifayət qədər pis ingilis dilində yunan mifologiyasının, şübhəsiz, Lemiridən köçürülmüş dərsliyə oxşar bir şeyini tərtib elədim. Bu, yəqin ki, mənim ilk qələm təcrübəm idi. İlk hekayəmə Servantes üslubunda həddən artıq sarsaq cəngavər romanı – «La visera fatal»dır («Faciəvi əhvalat»). Bu yazdıqlarımı çox səliqəylə dəftərlərimə köçürdüm. Atam yaradıcılığıma qarışmırıldı. O istəyirdi, öz səhvərimi özüm buraxım, bir dəfə dedi: «Valideynlər öz uşaqlarını yox, uşaqlar öz valideynlərini öyrədirirlər». Doqquz yaşımda Oskar Uayldın «Xoşbəxt şahzadə»sini ispan dilinə çevirdim, ilk tərcüməm də Buenos-Ayresin gündəlik qəzetlərinəndən biri olan «El País»də çap olundu. Tərcümə, sadəcə, «Xorxe Borges» imzasıyla imzalandığından, təbii ki, hamı elə bilirdi atamın tərcüməsidir.

Məktəbdə təhsilimin ilk günlərini xatırlamaq mənə heç xoş gəlmir (...) Bütün bu illər ərzində, adətən, yayı Adroqada, Buenos-Ayresdən on, yaxud on beş mil cənubda, öz kiçik malikanəmiz – bağı, iri birmərtəbəli ev, İki yay evi, yeldəyirmanı və tüklü qonur çobaniti – olan yerdə keçirirdik. Adroqa ucqar, sakit qəsəbəydi – dəmir hasarlı, darvazalarında daşdan gül dibçəkləriylə əhatə olunmuş yay evləri, parklar, çoxlu kiçik meydanlardan ayrılan küçələr, evkaliptlərin daimi qoxusu vardı. Daha sonralar on illərlə Adroqaya getməkdə davam eləyirdik (...) Mənə elə gəlir, onda, yəqin ki, şair Askasubinin təsiri altında, Cenevrəyə köçənəcən qauço haqqında poema yazmağa başladım.

## AVROPA

1914-cü ildə Avropaya getdik. Atamın görmə qabiliyyəti kəskin pişləşməyə başladı, onun dediyi sözər yadımızdadır: «Əgər oxuyası vəziyyətdə deyiləmsə, hüquqi sənədlərə necə imza ata bilərəm axı?» Vaxtından əvvəl istəfa verməyə məcbur olub cəmi on gün ərzində səfər üçün bütün işləri gördü. Onda dünyada bu cur şəkkaklıq

yox idi, pasport, yaxud digər bürokratik uydurmalar tələb olunmurdı. Əvvəlcə bir neçə gün Parisdə, onda da, sonralar da hər bir argentina kimi məndə çox heyranlıq doğurmayan şəhərdə keçirdik (...) Səfərimizin məqsədi məni və bacımı Cenevrədəki məktəbə vermək idi; güman olunurdu ki, atamla anam qıtadə səfərini başa vuranan orada bizimlə gedən ana nənəmlə yaşayacaqıq – axırda o, elə Cenevrədə də öldü. Həmin müddətdə atam məşhur Cenevrə göz həkiminin yanında müalicə olunmalıydı. O illərdə həyat Avropada Buenos-Ayresdəkindən ucuz idi, Argentina pulunun müəyyən qiyməti vardı. Amma bizim dünyadan o qədər xəbərimiz yox idi, avqustda I Dünya müharibəsinin başlanacağıni fikirləşə bilməzdik. Bu baş verəndə atamla anam Almaniyadaydilar, amma Cenevrəyə, bizim yanımıza qayıda bildilər. Bir il sonra, ya da bir qədər gec, müharibəyə baxmayaraq, Alp dağlarından keçib Şimali İtaliyaya getdik. Məndə Verona və Venesiyayla bağlı parlaq xatirələr qalıb. Veronanın geniş, bomboş amfiteatrında qauço haqqında bir neçə şeiri ucadan və cəsarətlə söylədim.

1914-cü ildə əsasını Jan Calvinin qoyduğu Cenevrə kollecinə getməyə başladım (...) Biz şəhərin cənub, yəni qədim rayonunda yaşayirdıq. Mən indi də Cenevrəni Buenos-Ayresdən yaxşı tanıyıram (...)

Latin dilində əla oxuyurdum, evdəsə əsasən ingiliscə mütaliə eləyirdim. Evdə ispanca dənişirdiç (...) Müstəqil, məktəbdən kənar alman dilini öyrənməyə başladım. Məni buna Karleylin heyrətamız «Sartor Resartus» («Biçilmiş dərzi») kitabı təhrik elədi, amma eyni zamanda çasdırdı. Onun qəhrəmanı Diogenes Teyfelsdrek alman, idealist fəlsəfədən mühazirə oxuyan professor idi. Alman fəlsəfəsində mən nəsə Tasit ruhunda sırf german izləri axtarırdım, amma çox-çox sonralar o izləri qədim ingilis və qədim Skandinaviya ədəbiyyatında tapdım. Alman mənə romantik, xəstəhal göründü.

Əvvəlcə Kantın «Saf ağlın tənqidi»nə girişdim, amma əksər adamlar, o cümlədən əksər almanlar kimi məğlubiyyətə uğradım. Onda fikirləşdim ki, şeirlə asan dil taparam, çünki nisbətən qıсадır.



Beləlikdə, Heynenin erkən şeirlərindən ibarət «*Lyrisches Intermezzo*» («Lirik intermessolar»)<sup>1</sup> toplusunu və almanca-İngiliscə lügətini tapdim. Heynenin dilinin sadəliyi sayəsində inandım ki, lügətlə oxuya bilərəm. Tezliklə bu dilin gözəlliyyini duya bildim.

Mayrinkin «Qolem» romanını da oxudum (...) Jan-Pol Rixteri dərk eləməyə – onu Karleyl və De Kuinsi tərifləyirdilər – çalışdım. Təxminən 1917-ci iliydi, amma tezliklə əmin oldum ki, onu oxumaq çox darıxdırıcıdır. İki ingilis pərəstişkarının əksinə olaraq o, mənə soyuq yazıçı kimi göründü. Amma məni alman ekspressionizmi çox maraqlandırdı, indiyəcən onu imajizm, kubizm, futurizm, sürrealizm təki müasir cərəyanlardan uca tuturam. Bir neçə il sonra Madriddə bəzi ekspressionist şairləri ispan dilinə çevirməyə ilk və yəqin, sonuncu cəhd elədim.

İsveçrədə olduğum müddətdə Şopenhaueri oxumağa başladım. İndi filosoflardan birini seçməli olsaydım, onu seçərdim. Əgər kainatın sırları sözlə ifadə olunarsa, məncə, həmin sözlər onun əsərlərində söylənib. Mən o əsərləri dəfələrlə almanca, təkrar-təkrar atamla, onun dostu Masedonio Fernandeslə tərcümədə oxudum. İndi də belə hesab eləyirəm ki, alman dili çox gözəldir, bəlkə də, həmin dildə yazılmış ədəbiyyatdan daha gözəldir. Fransızların hər cür məktəblərə və cərəyanlara sevgisinin əksinə, gözəl ədəbiyyatı var, bununla belə, dilin özü – özlüyündə mənə eybacər görünür. Fransız dilində deyilmiş söz bayağı çalar verir. Düzünü desəm, hətta fikirləşirəm ki, sözləri uzun və ağır olsa da, bu iki dildən ispan dili daha gözəldir. Yadımdadır, Heyne yazırıdı: «o, dünyanın ən pis dili olan alman diliylə əlləşir» (...)

Cenevrədə həm də birinci dəfə Johann Şlafin alman tərcüməsində Uolt Uitmenlə (“*Als ich in Alabama meinen Morgengang machte*” – “Alabama səhər gəzintimə çıxanda”) tanış oldum. Əlbəttə, Amerika şairini almanca oxumağın mənasızlığından bezmişdim, Londondan «*Leaves of Grass*»ın («Ot yarpaqları») bir nüsxəsini gətirtdim. Indiyəcən yadımdadır – yaşıl cildliydi. Bir müddət Uitmeni

<sup>1</sup> *Intermezzo* – operannın ayrı-ayrı hissələri arasında çalınan, yaxud müstəqil musiqi əsəri

təkcə böyük şair yox, həm də yeganə şair sayırdım. Doğrudan da, fikirləşirdim ki, dünyanın bütün şairləri 1855-ci ilədək yalnız Uitmenə doğru aparırdılar və onu yamsıla-mamaq – savadsızlığın sübutu idi. Bu duyuş məni artıq indi xoşum gəlməyən Karleylin nəşrindən və Suinbernin poeziyasından heyrətim kimi tərk elədi. Sonralar dəfələrlə bu və ya digər yazıçının böyük təsirini duydum.

İsveçrədə 1919-cu ilədək qaldıq. Cenevrədə üç, yaxud dörd il keçirəndən sonra bir il də Luqanoda yaşadıq. Həmin vaxtacan bakalavr diplomu aldım, güman olunurdu ki, indi özümü yazılılığa həsr eləməliyəm. İngilis və fransız dillərində sonetlər yazırdım. İngiliscə sonetlər Vordevortu miskin yamsılamaydı, fransızca sonetlərsə bu dilə xas məzmunusluğuya simvolist poeziyanın yamsılanmasından ibarətiydi. Fransızca təcrübələrimdən bir misra yadımdadır: «*Petite bo'ite noire pour le violon casse*» («Sınmış skripka üçün kiçik qara futlyar»).

Bu şeir «Rus ləhcəsiylə söyləmək üçün şeirlər» adlanırdı. Fransız dilində əcnəbi kimi yazdığını bildiyimdən fikirləşirdim ki, Argentina ləhcəsindən rus ləhcəsinin olması daha yaxşıdır. İngilis təcrübələrimdə də on sekkinzinci əsrin manyerizm üsullarından istifadə eləyirdim (...) Amma bilirdim ki, yeganə taleyim – ispan dilidir.

Biz evə qayıtmağı, amma bir ilə yaxın İspaniyada yaşamağı qərara aldıq. Həmin vaxt argentalıları özləri üçün İspaniyani kəşf eləməyə başlamışdılar. O vaxtacan hətta Leopoldo Luqones və Rikardo Ruinaldes kimi görkəmli yazıçılar Avropaya səfər eləyib qəsdən İspaniyaya getmirdilər. Bu heç də qəribə deyildi. Buenos-Ayresdə ispanlar bir qayda olaraq qara işləri – ev qulluqçusu, gözətçi, əkinçi – yerinə yetirirdilər, ya da xırda alverçiyilər. Biz argentalılar heç vaxt özümüzü ispan saymırıldıq. Doğrudan da, 1816-ci ildə, İspaniyadan müstəqilliyyimizi elan eləyəndə ispan olmaqdan əl çəkmışdik. Uşaqlığımda Preskottun «Perunun fəthi»ni oxuyunda təəccübəlmışdım ki, əsər konkistadorları<sup>1</sup> romantik çalarlarla təsvir eləyir. Mənə – həmin xadimlərin bəzilərinin varisinə onlar

<sup>1</sup> Konkistadorlar – Cənubi Amerikanı işgal etmiş ispan və portuqallar; işgalçi, qəsbkar



maraqsız adamlar kimi göründülər. Amma fransızların gözləriylə baxarkən latın amerikalılar ispanlarda Qarsia Lorkanın şablonlarını – qaraçılар, öküz döyüşünü və Mavritaniya memarlığını – gördülər. İspan dili bizim doğma dilimiz olsa da, mənşəcə əsasən ispan və portuqal ailələrindən çıxmışdıq, ailəm İspaniyaya səfərə heç də üçəsrlik ayrılıqdan sonra qayıdış kimi baxmırıdı.

Biz Mayorkaya getdik – güzəran orada ucuz, yer gözəl idi, bizzən başqa turist gözə dəymirdi. Orada, demək olar, bir il uca təpələr üstündəki Palme və Valdemose kəndlərində yaşadıq. İndi keşisin rəhbərliyi altında latın dilini öyrənməkdə davam eləyirdim, o, mənə deyirdi ki, ehtiyaclarını ödəmək üçün təbii imkanları bəs eləyir, heç vaxt hər hansı roman oxumağa cəhd göstərməyib. Biz indiyəcən yüksək qiymət verdiyim Vergilini başa vurduq. Yadımdadır ki, yerli sakinləri yaxşı üzməyimlə heyrətləndirirdim, axı Uruqvayda və Ronedə iti çaylarda üzmək öyrənmişdim, amma mayorkalılar qabarması və çəkilməsi olmayan sakit dənizə öyrəmişdilər. Atam romanını yazırdı, orada söhbət onun doğma Entre-Riosunda on səkkizinci əsrin yetmişinci illərinin vətəndaş müharibəsindən gedirdi. Yadımdadır, mən ona alman ekspressionistlərindən götürdüyüm bir neçə cindrə bənzətmə dedim, onları dinməz-söyləməz qəbul elədi. Çap olunan tirajdan beş yüz nüsxə alıb Buenos-Ayresə gətirdi, dostlarına paylaşı. Parananın – atamın doğma şəhərinin xatırladıldığı hər yerdə yiğicilar səhv düzəldiklərini güman eyləyib onu Panamayla əvəzləmişdilər. Onları narahat eləmək istəməyib, həm də belə daha maraqlı olduğunu lazımlı bilib, atam səhvi eləcə saxlamışdı. İndi onun kitabına gənclik müdaxiləmə görə təəssüf eləyirəm. On yeddi ildən sonra, ölümündən bir qədər əvvəl mənə dədi, çox istərdi, romanını düzəldim, təhkiyə üslubunu sadələşdirim, bütün gözəlliyi və şiq epizodları çıxarım. Mənsə həmin günlərdə qulyabanı haqqında hekayə yazıb Madridə «La Esfera» jurnalına göndərmişdim, naşirlər də çox müdrikcəsinə geri qaytarmışdır.

1919–20-ci illərin qışını Sevilyada keçirdik, orada ilk çap olunmuş şerimi gördüm. Şeir «Dənizin himni» adla-

nirdi, «Yunanıstan» jurnalının 31 dekabr 1919-cu il nömrə-sində çap olunmuşdu. Həmin şeirdə var gücümüzə Uolt Uitmen olmağa çalışırdım (...)

İndi çətin ki dənizi, yaxud hətta özümü ulduzların həsrətini çəkən təsəvvür eləyəydim. Çox-çox illər sonra Arnold Bennettdə «üçüncü növ nəhənglik» ifadəsinə rast gəldim. Dərhal onun nəyi nəzərdə tutduğunu başa düşdüm. Amma bir neçə aydan sonra Madridə gələndə bu, yeganə çap olunan şerim olduğundan məni dəniz nəğməkarı sayırdılar.

Sevilyada «Yunanıstan» jurnalı nəzdində yaradılmış ədəbi qrupa daxil oldum. Özünü «ultraistlər» adlandıran bu qrup, demək olar, haqqında heç nə bilmədikləri ədəbiyyatı, incəsənət sahəsini yeniləşdirmək niyyətindəydi. Həmin qrupdan bir nəfər mənə dedi, İncildən, Servantesdən, Dariodan və Müəllimi, Rafael Kansinos-Assensin bir-iki kitabından başqa heç nə oxumayıb. Mənim argentinalı ağlım onların fransız dilini bilmədiklərini, ingilis ədəbiyyatı kimi bir hadisənin mövcudluğundan xəbərləri olmadığını öyrənəndə sarsıldı. Hətta «Humanist» ləqəbli yerli zəkaya təqdim olunmuşdum, amma tezliklə xəbər tutdum ki, onun latında bilikləri mənim biliyimdən də zəifdir. «Yunanıstan» jurnalına gəldikdə isə naşırı Isaak del Vando Vilyarın bütün poetik toplusu köməkçilərinin yazdığı şeirlərdən ibarətiydi. Onlardan birinin mənə dediyi sözlər yadımdadır: «Mən çox məşğulam – Isaak poema yazır».

Sonra Madridə getdik, orada Rafael Kansinos-Assenslə dostluq böyük hadisə oldu. İndi də özümü onun şagirdi saymaqdan xoşum gəlir. O, Madridə keşş olmağa hazırlaşlığı Sevilyadan gəlmışdı, amma inkvizisiyanın arxivlərində Kansinos soyadına rast gəlib qət elədi ki, yəhudidir. Bu, onda qədim yəhudü dinini öyrənməyə maraq doğurdu, sonrasa özü özünü sünnət elədi. Məni onunla görüşə əndələslə dostlarım gətirdi. Utana-utana dəniz haqda şeiri münasibətilə təbrik elədim. “Hə, – dedi, – ölməzdən əvvəl dənizi görməyi çox istərdim”. O, ucaboylu, kastillərə aid olan hər şeyə Əndəlis nifrətiylə doluydu. Kansinosda ən gözəl şey o idi ki, nə şöhrət, nə pul barədə fikirləşirdi, yalnız ədəbiyyat üçün yaşayırırdı.



O, gözəl şair idi, 1915-ci ildə «*El candelab-ro de los siete brazos*»u («Yeddi şamdan») adlı surələr – əsasən erotik – kitabı yazmışdı. Həm də romanlar, hekayələr, eserlər qələmə almışdı, mən onunla tanış olanda ədəbi qrupa başçılıq eləyirdi.

Hər şənbə günü «Kafe Kolonial»a gedirdim, orada gecəyarısı görüşürdük, söhbətlərimiz dan yeri ağarana-can çəkirdi. Bəzən iyirmi-otuz adam yiğisirdi. Bu qrup hər cür yerli ispan koloritinə – *sante jondo* (yeknəsəq-şikayəti – *isp.*), qaraçı mahnilarına və öküz döyüşünə nifrat eləyirdi. Onlar Amerika cazından vəcdə gəlirdi, daha çox ispan yox, avropalı olmağa çalışırıllar. Kansinos, adətən, mövzu-bənzətmə, sərbəst şeir, ənənəvi poetik formalar, hekayəçi poeziya, isim, fel – təklif eləyirdi. O, özünəxas sakit tərzdə diktator idi, yeni yazıçılara heç bir düşməncəsinə eyhama imkan vermirdi, söhbətin yüksək səviyyəsini saxlamağa çalışırdı.

Kansinosun mütaliə dairəsi geniş idi. O, De Kuinsinin «Tiryək çəkənlər»ini, yunancadan «Mark Avrelinin düşüncələri»ni, Barbüsün novellalarını və Švobun «*Vies imaginaires*»ını («Uydurulmuş həyatlar») tərcümə etmişdi.

Sonralar o, Gete və Dostoyevskinin tam tərcüməsini həyata keçirdi. Həm də «Min bir gecə»nin Barton və Leyn-lə müqayisədə çox sərbəst, məncə, oxumaq üçün çox rahat olan ispancaya ilk tərcüməsini gerçəkləşdirdi. Bir dəfə yanına gələndə məni kitabxanasına apardı. Bütün evinin kitabxana olduğunu demək daha düzgün çıxardı. Elə bil, meşənin içiyə gedirdin. O, rəflər almaq üçün həddən artıq kasibiydi, kitablardan döşəmədən tavanaca bir-birinin üstüne qalaqlanmışdı, elə bil, sütunların arasından keçirdin. Kansinos mənə tərk elədiyim Avropanın təcəssümü – bütün mədəniyyətin, həm Qərb, həm də Şərq mədəniyyətinin təcəssümü kimi görünürdü. Amma onun bütün görkəmli müasirləri ilə dil tapmasına mane olan bir qəribəliyi vardı. O, ikinci-üçüncü dərəcəli müəllifləri qızığın tərifləyən kitablardan yazırdı. Həmin vaxt Orteqa-i-Qasset şöhrətinin zirvəsindəydi, amma Kansinos onu pis filosof, pis yazıçı sayırdı. Mənə bəxş elədiyi yeganə şey ədəbi söhbətlərdən aldığım ləzzətiydi. O həm də məni müxtəlif cür oxumağa

təhrik eləmişdi. Yazılırmada Kansinosu yamsılamağa başladım. Uzun, axıb gedən kəlmələrlə yazırdı, bunlarda ispan yox, sırf qədim yəhudü zövqü duyulurdu.

Qəribədir ki, «ultraizm» anlayışını 1919-cu ildə məhz Kansinos tapdı. Onun inamına görə, ispan ədəbiyyatı həmişə öz zəmanəsindən geri qalırdı. O, Xuan Las təxəllüsüylə qısa, yiğcam şeylər yazırdı. Hamısı bütövlükdə – indi bunu başa düşürəm – istehza ruhundaydı. Amma biz gənclər onun yaradıcılığını tamamilə ciddi qəbul eləyirdik. Kansinosun digər ciddi ardıcılı həmin yaz Madriddə rastlaşdırğım və doqquz il sonra bacım Norayla evlənən Gil-yermo de Torre idi.

O vaxt Madriddə Qomes de la Sernanın ətrafında yiğmiş daha bir qrup da vardı. Bir dəfə onların yanına getdim, amma davranışları xoşuma gəlmədi (...)

İspaniyada iki kitab yazdım. Biri esselərdən ibarət idi – indi özüm də təəccübənlənirəm, nəyə görəsə kitabı «Los naipes del tahir» («Qumarbazın kartları») adlandırmışdım. Bunlar ədəbiyyat və siyaset haqqında (onda hələ anarxist, həm azadfikirli, həm də pasifizm tərəfdarıydım), Pio Baro-xanın təsiri altında yazılmışdı. İstəyirdim esselər kinayəli və rəhmsiz səslənsin, amma əslində, çox adı idi (...) Naşir tapmayıb Buenos-Ayresə qayıdanдан sonra əlyazmanı məhv elədim. İkinci kitab ya «Qırmızı surələr», ya da «Qırmızı ritmlər» adlanırdı. Bu, yəqin ki, iyirmiye yaxın şeirdən ibarət topluydu, sərbəst şeirlərdən, rus inqilabını mədh eləyən, adamların qardaşlığını və pasifizmi öyən kitab idi. O şeirlərdən üçü, yaxud dördü – «Bolşevik epopeyası», «Səngərlər», «Rusiya» – jurnallarda çap olunub. Həmin kitabı hələ İspaniyada olanda yola düşməzdən qabaq məhv elədim. İndi evə getməyə hazır idim.

## BUENOS-AYRES

Biz Buenos-Ayresə «Reina Victoriya Eugenia» («Kraliça Viktoriya Yevgeniya») paroxodunda 1921-ci il martın axırında qayıtdıq. Bu qədər Avropa şəhərində olmuşdum, Cenevrə, Sürix, Nim, Kordova, Lissabon barədə xatirələrlə



doluydum, doğma şəhərimin böyüyüb çox geniş olduğunu (...) görmək məndən ötrü gözlənilməz idi. Bu, evə qayıtmaqdan daha çox, şəhəri yenidən kəşf eləməkdə. İndi mən Buenos-Ayresə cəsarətli, acgöz nəzərlə baxırdım, çünki ondan uzun müddət ayrı düşmüşdüm. Əgər xaricdə olmasaydım, hələ məlum deyil, ona indi içimdə doğurduğu o vəcd, o həyəcanla baxırdımmı. Bu şəhər, əlbəttə, bütün şəhər yox, məndən ötrü hissi cəhətdən vacib olan bəzi yerləri ilk çap olunmuş «Buenos-Ayres sevgisi» kitabimdakı şeirlərə ilham verdi.

Həmin şeirləri 1921–22-ci illərdə yazmışdım, kitabsa 1923-cü ilin əvvəllərində çıxmışdı. Demək olar, beş günə çap olunmuşdu. Avropaya qayıtmağa tələsdiyimizdən (atam gözləriylə bağlı özünün cenevrəli həkimiyələ məsləhətləşmək fikrindəydi) çapı sürətləndirmək lazımlı gəlməşdi. Mən altmış dörd səhifəyə razılaşmışdım, amma əlyazma həddən artıq iri alındı, son məqamda beş şeiri çıxarmaq – Allaha şükür ki, belə oldu – lazımlı gəldi. Onlardan heç birini xatırlaya bilmirəm. Bu kitab nəsə başdan-sovdu nəşr olunmuşdu. Bircə dəfə də korrektə olunmamışdı, kitabda sərlövhələr yox idi, səhifələrə nömrə qoyulmamışdı. Bacım üz qabığı üçün ağacda qravüra işlədi. Kitab üç yüz tirajla çıxdı. Həmin vaxtda kitab nəşri şəxsi işimiz idi. Mən kitabı kitab ticarətçilərinə, yaxud rəya göndərmək barədə fikirləşmədim. Nüsənlərin böyük bir hissəsini, sadəcə, palyadım. Kitabın yayılması üsullarından birini xatırlayıram. O dövrün köhnə, sanballı «Nosotres» («Biz» – isp.) jurnalı redaksiyasına gələnlərin çoxunun paltarını asılıqlıdan asdıqlarını görüb redaktorlardan birinə – Alfredo Byankiyə əlli, yaxud yüz nüsxə gətirdim. Byanki təəccübə mənə baxıb soruşdu: «Fikrləşirsiniz ki, sizdən ötrü bu kitabları satacağam?» «Yox, – cavab verdim. – Onları yazardam da, hələ ağlımı itirməmişəm. Sizdən yalnız onu xahiş eləmək istəyirəm ki, bu kitabları qarderobdan asılan paltoların cibinə qoyasınız». O, alicənablıqla xahişimi yerinə yetirdi. Bir il ayrılıqdan sonra qayndanda gördüm palto sahiblərindən bəziləri kitabı oxuyub, bəziləri isə hətta onun haqqında yazıb. Beləliklə, özümüzə kiçik şair nüfuzu qazandım.

Üslubu sadə, yiğcam ifadələrlə dolu olsa da, kitab mahiyyətcə romantik idi. Orada günəşin qürubu, düzəngahlar, naməlum guşələr vəsf olunurdu; şeirlər Berkli fəlsəfəsinə, ailə tarixçəsinə baş vururdu; şeirlərdə gəncliyin sevgi duyğuları xatırlanırırdı. Eyni zamanda da İspaniyanın on yeddinci əsrini yamsılayır, ön sözümdə ser Tom Braunun «Dəfn qutusu»ndan sitat gətirirdim (...) İndi ona baxıb fikirləşirəm, deyəsən, hüdudlarından kənara çıxmamışam. Hiss eləyirəm ki, bütün sonralar yazdıqlarımla yalnız ilk dəfə orada toxunduqlarımı inkişaf etdirir; hiss eləyirəm ki, bütün həyatım boyu eyni bir kitabı yazmışam.

«Buenos-Ayres sevgisi»ndəki şeirlər ultraist poeziyadımı? 1921-ci ildə Avropadan qayıdanda vətənə ultraizm bayrağı altında gəldim. İndiyəcən ədəbiyyat tarixçilərinə «Argentina ultraizminin banisi» kimi tanışam. Həmin mövzunu həmkarlarımla – şairlər Eduardo Qonsales Lanusa, Nora Lange, Fransisko Pinyero, qohumum Gilyermo Xuan (Borxes) və Roberto Ortelliylə müzakirə eləyəndə bu nəticəyə gəlirdik ki, ispan ultraizmi – futurizm nümunəsi üzrə – müasirlik və texniki yeniliklərlə həddən artıq yüklənib. Biz dəmiryollar, propeller, aeroplan, ventilyatorlarla məraqlanırdıq. Bununla yanaşı, manifestlərimizdə məcazin ağalığını, keçidlərdən, dekorativ sıfətlərdən imtinanı daim müdafiə eləyirdik, mahiyyət poeziyası – yerli koloritdən, müasir vəziyyətdən azad «burada və indi»dən kənar şeirlər – yaratmaq istərdik. Məncə, «Sadəlik» şeiri şəxsən mənim nəyə can atlığımı yetərincə göstərir:

“Bağın alaqpası özü açılacaq, oxunan səhifədə yuxuyozmalar kimi. Hər bir kəsə lap xirdalıqlarınanın tanış olan şeylərdə yenə nəzərlərini ləngitmək nəyə gərəkdir. Sən vərdişlərində və qəzəbində ustasan; bir də insan ünsiyyətinin toru kimi söylənməmiş gözəl fikirlər. Buradasa sözlər lazımdır: ətrafında onların hamısına çoxdan məlumsan, sənin ziyanın da, kədərin də aydınlaşdır. Bu da bizim hüdudumuzdur: düzdlür, göylərə də beləcə görünəcəyik – qaliblər və səcdəgahlar yox, sadəcə, mübahisəsiz olan gerçəkliliyin bir hissəsi, daş və yarpaq sayıldığımıza görə”.

Məncə, bu, tramvayın gözümə ciyinində tūfəng olan adam, günəşin doğması – fəryadı, günəşin batması –



qərbdə çarmixa çəkilmə kimi göründüyü erkən ispan ultraist məşqlərimdə dəbdəbəyə yuvarlanmağımın uzaq əks-sədasıdır. Sonalar bu cür sarsaq şeyləri eşidən ağlı başında dostum dedi: «Hə, başa düşürəm, siz hesab elə-yirdiniz ki, poeziyanın əsas vəzifəsi sarsıtmaqdır». «Sevgi»dəki şeirlərin ultraist olub-olmadıqlarına gəldikdə isə, buna, məncə, dostum, fransız dilinə tərcüməçi Nestor İbarra cavab verib dedi: «Borxes ilk ultraist şeirindən sonra ultraist olmaqdan əl çəkdi». İndi erkən ultraist ifratçılığıma görə yalnız təəssüf eləyə bilərəm. Demək olar, yarıml əsr ötəndən sonra görürəm ki, bu vaxtacan həyatımın həmin yönədəmsiz dövrünün günahını yumağa çalışıram.

Qayıdanan sonra məndən ötrü ən böyük hadisə Masedonio Fernandes idi. Həyatimdə qarşılaştığım adamlardan heç biri – ömrümdəsə çox gözəl adamlarla üz-üzə gəlmışəm – mənə Masedonio kimi dərin və uzunmüddətli təsir eləməyib. Qara koteloklu yaraşıqlı cənab Darsen-Norte limanında paroxoddan düşəndə bizi gözləyirdi, onun dostluğu atamdan miras qaldı. Hər ikisi də 1872-ci ildə doğulmuşdu. Qəribəydi, Masedonio heyətamız həmsöhbət də olsa, ona eyni zamanda uzun sükut, az danışmaq tövrləri xas idi. Biz şənbə axşamları Onse meydanında «Perl» («Mirvari») kafesində görüşürdük (...)

Masedonio yazılıçı kimi bir neçə çox qeyri-adi kitab nəşr etdirmişdi, artıq ölümündən iyirmi il keçsə də, qeydlərini indiyədək toplayırlar. 1928-ci ildə çap olunmuş ilk kitabı «No todaes vigilla de los ojos abiertos» («Biz həmişə, hətta gözlərimiz açıq olanda da ayıq olmuruq») adlanırdı. Bu, qəsdən qarşıq, anlaşılmaz üslubda, məncə, qarşıqlığı, gerçəkliyin dolaşıqlığını yamsılamaq niyyətiylə yazılmış idealizm haqqında geniş esseydi. Növbəti il onun kəlamlarından ibarət «Papeles de recienvenido» («Yeni gələnin qeydləri») çıxdı, həmin kitabın bölmələrini mən toplayıb qaydaya saldım. Kitab istehza dolu zərafatlar toplusuydu. Masedonio həm də romanlar, şeirlər yazırıdı. İyirmi fəsildən ibarət bir romanı əlli altı müxtəlif öz sözlə təchiz olunmuşdu. Bütün parlaq keyfiyyətləri ilə yanaşı, məncə, Masedonio öz yazılarında yox idi. Əsl Masedonio onun söhbətlərindəydi (...)

Masedonioyacan mən sadəlövh oxucuydum. Onun əsas bəxşisi məni bədbincəsinə oxumağa öyrətməsiydi. Əvvəlcə Masedonionu əməlli-başlı yamsılayırdım, bəzi üslubi manyerizmini götürmişdüm, sonralar buna təəssüf elədim (...)

1921-ci ildən 1930-cu ilədək olan dövrüm qızığın, amma deyəsən, mahiyyətcə ağılsız, hətta məqsədsiz fəaliyyətlə doluydu. Ən azı, yeddi kitab – dörd esselər kitabı, üç poetik toplu yazüb nəşr etdirdim. Eyni zamanda üç jurnal təsis elədim, demək olar, bir düzün dövri nəşrdə, o cümlədən «La Prensa», «Nosotros», «İnisial», «Kriterio» və «Sintesis»də çox cidd-cəhdə əməkdaşlıq elədim. İndi bu cür məhsuldarlıq, eynilə həmin illərdə yaratdıqlarımla çox uzaq doğmaliq duyduğum kimi, məni təəccübənləndirir. Üç, yaxud dörd esselər toplumu – adlarını tamam unutmuşam – heç vaxt təzədən nəşr eləməyə icazə ver-məmişəm. 1953-cü ildə «Emes»dəki indiki naşırım əsərlərimin «tam külliyyatını» nəşr eləmək təklifi irəli sürəndə yeganə şərt qoydum – mənə həmin sarsaq cildləri ora daxil eləməməyə imkan verilsin. Bu, Mark Tvenin belə bir fikrini xatırladır ki, yaxşı kitabxana yaratmağa Ceyn Ostinin kitablarının çıxarılmasından başlamaq lazımdır, əgər rəflərinizdə başqa kitablar olmasa, həmin yoxluqdan kitabxananız onsuz da gözəl olacaq.

Bu ağılsız «çırçısdırmaların» birincisində ser Tom Braun haqqında, ola bilsin, ispan dilində ilk dəfə yazılmış çox cındır esse vardi. Elə bil, poeziyanın digər elementlərinə, məsələn, ritm və musiqiyə qətiyyən fikir vermək olmamış kimi, məcazları təsnifləşdiriyim esse də yer almışdı. Hələ Berkliydən, yaxud Buddadan, yaxud Masedoniordan oğurlanmış «eqo»nun mövcud olmaması barədə esse də vardi. Mən bu şeyləri yazanda on yeddinci əsr İspaniya barokko yazıçılarını, ser Tomas Braunun «Dəfn qutusu»ndakı kimi bərk, quru ispan tərzində eyni üsluba söykənən Kevedo və Saavedra Faxardonu yamsılamağa çalışırdım. Var gücümüzə latin ahəngində ispanca yazmağa can atırdım (...) Bu uğursuzluqların ardınca münasibət dəyişdi. Mən digər hüdüda yuvarlandım – səylə argentinələ olmağa çalışdım. Seqoviyanın argentinizmlər lüğətini tapdım,



o qədər yerli sözlər əlavə elədim ki, yazdıqlarımı bir çox yerilərim güclə başa düşürdülər. Həmin lügəti atandan sonra həmin kitabımı başa düşə bilmirəm, ona görə də ümidsiz bir şey kimi üstündən xətt çəkməli oldum. Xatırlamağa dəyməyən həmin kitabların üçüncüüsü, bir növ, günahı yumaq kimi görünür. Mən birtəhər ikinci kitabın üslubundan can qurtardım, yavaş-yavaş sağalmağa doğru, məntiqə fikir verə-verə yazmağa, oxucunu dəbdəbəli epizodlarla heyrətləndirməyə yox, onun işini asanlaşdırmağa doğru gedirdim. Şübhəli dəyəri olan belə təcrübələrdən biri «Hombres pelearon» («Kişilər döyüşürdürlər»), Buenos-Ayresin köhnə şimal ətrafinın mifologiyasına doğru ilk cəhdim idi. Bu esedə Argentina əhvalatını sərf Argentina tərzində nəql eləməyə çalışmışdım (...)

Həmin illərdəki kitablarımда, deyəsən, əsas əbədi günahlarının hamisini, qismən indi də heyrətlənməyə bilmədiyim böyük yazıçı Leopold Luqonesin təsiri altında elədim. Günahkar bunlardır: cümlələrin gözəlliyi, yerli kolorit, gözlənilməz şeylərin axtarışı, on yeddinci əsrin üslubu. Amma bir neçə il bundan əvvəl qiyamətlər həddən artıq olmasaydı, bütün nüsxələri alıb yandırardım.

Həmin dövrün şeirlərindən, yəqin ki, ikinci toplumdan «Luna de enfrente»ni («Qarşı Ay») çıxarırdım. Şeir 1925-ci ildə çap olunmuşdu, bir növ, yerli dekor koloritə qarşı qiyam idi (...) Sonrakı nəşrlərdə daha pis şeirlərin üstündən keçdim, oynaqlığı ütülədim, ardınca – bir neçə təkrar nəşrdə – şeirləri düzəldib sadələşdirdim. Həmin illərin üçüncü toplusu «Cuaderno San-Martin»də («San-Martin dəftəri», adın milli qəhrəmanla ümumi heç nəyi yoxdur, bu, sadəcə, şeir yazdığını köhnə dəftərin adıdır) bir neçə tamamilə məqbul şey var (...) Bu kitab da yaxşılaşdırırmaya, yaxud təmizləməyə məruz qalırdı – bir çox illər ərzində səhvlər düzəldilir, təzədən işlənirdi.

1929-cu ildə üçüncü eselər kitabım İkinci bələdiyyə mükafatına layiq görüldü. Onun sayəsində, birincisi, Britaniya ensiklopediyasının işlənmiş on birinci nəşrini ala bildim, ikincisi, birillik güzəran pulum çıxdı, qərara aldım ki, sərf Argentina mövzusunda böyük kitab yazım. Anam istəyirdi, doğrudan da, üç böyük şairin birindən – Aska-

subi, Almafuerte, yaxud Luqonesdən yazım. İndi təəssüf eləyirəm ki, ona qulaq asmadıım. Mənsə əksinə, populyar, amma ikincidərəcəli şair Evaristo Karryeqo haqqında yazmaq istəyirdim (...) Oxucular, şübhəsiz, tezliklə kitabın «Evaristo Karryeqo» adına o qədər də uyğun gəlmədiyini gördülər və gözlənilən təəssüratı doğurmadı. İyirmi beş il sonra əsərlərimin “tam külliyyatı”nın dördüncü kitabı kimi onun ikinci nəşri çıxanda cildi bir neçə yeni fəsillə – onlardan biri «Tanqonun tarixi»ydi – təkmilləşdirdim. Bu əlavələr nəticəsində, məncə, «Evaristo Karryeqo» daha bitkin və yaxşı oldu.

1921-ci ildə əsası qoyulmuş və ikinci sayda ömrünü başa vurmuş «Prizma» jurnalı buraxdıığım jurnalların ən birincisiydi. Kiçik ultraistlər qrupumuz istəyirdi öz jurnalı olsun, amma əsl jurnalı buraxmağa vəsaitimiz yox idi (...) Hərəmiz əlli peso qoyduq, bu da səhvsiz, yaxşı kağızda üç yüzdən beş yüz nüsxəyədək buraxmağa imkan verirdi. Amma il yanından, on beş buraxılışdan sonra abunəçilərin və reklamın olmaması üzündən jurnalın nəşrini dayandırımlı olduq.

Həmin illər məndən ötrü xoşbəxt illər idı, çünkü dostların əhatəsindəydim. Nora Langenin, Masedonio-nun, Pinyaronun və atamın adını çəkim. Biz səmimi həvəslə işləyirdik, hiss eləyirdik ki, nəsri və poeziyanı yeniləşdiririk. Əlbəttə, bütün gənclər kimi var gücümüz bəd-bəxt adamı – Hamletlə Raskolnikovun müəyyən qarışığını ifadə eləməyə çalışırdı. Əsərlərimiz heç nəyə yaramırdı, amma dostluğumuz dəyişməz qaldı.

1924-cü ildə iki ədəbi qrupa daxil oldum. İndi də ləz-zətlə xatırladıığım qruplardan biri onda hələ «Don Syequido Sombra» romanını yazmamış Quiraldesin ətrafında yaranmışdı. Quiraldes mənə genişürəkliliklə yanaşdı. Ona çox yöndəmsiz şeirlərimi gətirirdim, o da oxuyub sətirlərin arasında nə demək istədiyimi, amma ədəbi təcrübəm olmadığından deyə bilmədiyimi başa düşürdü (...) Kədərlə xatırladıığım başqa bir qrup «Martin Fyerro» jurnalının nəzdindəydi. Onların mövqeyi xoşuma gəlmirdi (...)

Məndən ötrü bu illər Silvina və Viktoriya Okampoların, şair Karlos Mastronardinin, Eduarde Melyeanin, ilk



sıralarda Alexandro Sul Soların adıyla bağlıdır(...) Həmin dövrdə həm də Alfonso Reyeslə rastlaşdım. O, Meksikanın Argentinadakı səfiriyydi, adətən, bazar günləri məni səfirliyə nahara dəvət eləyirdi. Mənçə, Reyes əsrimizin ispan nəşrində ən incə üslubçudur, mən yaradıcılığımda üslubun sadəliyi, sərbəstliyi mənasında ondan çox şey əzx eləmişəm (...)

## YETKİNLİK

Əsasən kitaba həsr olunmuş ömrüm ərzində ləp az roman oxumuşam, əksər hallarda yalnız borc hissi məni son səhifəyə çatmağa məcbur eləyirdi. Eyni zamanda qısa hekayələri oxumağı, döñə-dönə oxumağı sevirdim. Stevenson, Kiplinq, Ceyms, Konrad, Po, Çesterton, Leynin «Min bir gecə» nağılları, Hotomun bəzi hekayələri, xatirladığım kimi, vərdiş elədiyim mütlaliyədi. «Don Kixot» və «Heklberri Finn» sayaq iri romanların mahiyyətcə formasız olduğu fikri mənim vacib elementlərə qənaətçilik, dəqiq bilinən başlangıcı, ortası və axını olan qısa hekayə formasına həvəsimi yalnız möhkəmləndirirdi. Amma yazıçı kimi uzun illər belə hesab eləyirdim ki, qısa hekayələr gücüm daxilində deyil, yalnız hekayətdə dolama yollarla gedən uzun təcrübələrdən sonra əsl hekayələr yazmağa başladım.

Altı ilim – 1927-ci ildən 1933-cü ilədək – həddən artıq özündən razı «*Hombres pelearon*»dan əsl qısa hekayət olan «*Hombre de la esquina rosada*»ya («Çəhrayı kafedən olan adam») keçməyə getdi (...) Əvvəlcə o, «Kritika» bulvar qəzetində nəşr olunan şənbə əlavəsində «*Hombres de las orillas*» («Şəhər ətrafinın kişiləri») adı ilə çıxdı. Amma utandığımdan, bəlkə də, hekayənin qismən səviyyəmə uyğun olmadığı hissindən ulu babalarımdan biri Fransisko Bustosun adıyla imzaladım (...)

Hekayələr müəllifi kimi yolumun əsl başlanğıcını 1933 və 1934-cü illərdə «Kritika»nın səhifələrini təchiz elədiyim «*Historia universal de la infamia*» («Ümumdünya rəzalət tarixi») silsilə oçerkələrim açır. Bu əməlin kinayəsi ondan ibarətdir ki, «Çəhrayı kafedən olan adam», doğrudan da,

hekayəydi, bu oçerklər, onların ardınca yazılan, məni düz hekayəyə gətirib çıxaran bəzi əsərlərimsə uydurma, adı oçerklər ruhundaydı (...)

1935-ci ildə yazılmış növbəti hekayəm «El-Mütəsimə yaxınlaşma» isə həm uydurma, həm adı oçerk idi. Güman olunur ki, guya, bu, üç il əvvəl Bombeydə çap olunan kitabın şərhiydi. Bu uydurma ikinci nəşrə görə mən əsl naşirim Viktor Hollansa, ön sözləsə əsl yazılıçı Doroti Li Seyersə borcluyam. Amma müəllif də, kitab da bütövlükdə mənim uydurmamadır. Mən süjeti, bəzi detalları Kiplinqdən, on ikinci əsrin İran mistiki Fəridəddin Əttardan əxz eləyib işlədim, axırda cidd-cəhdə kitabın uğursuzluğununu qeyd elədim. Bu hekayə növbəti esselər kitabım «*Historia de la eternidad*» də («Əbədiyyət tarixi») kitabının lap axıırında «Təhqir sənəti» məqaləmlə çap olundu. «El-Mütəsimə yaxınlaşma»ni oxuyanlar uydurmama inandılar, dostlarımıdan birisə hətta Londondan kitabın orijinalını tələb elədi. Yalnız 1942-ci ildə onu ilk hekayələr toplum «El jardin de senderos que se bifurcan»da («Ayrılan cığırlar bağı») çap elədim (...)

1937-ci ilə yaxın ilk dəfə daimi qulluğa girdim. Həmin vaxtacan kiçik ədəbi işlər yerinə yetirirdim. «Kritika»nın qaba, bəzən hətta zövqsüz illüstrasiya olunmuş əlavəsi beləydi. Eyni zamanda «*El Oqar*» («Ocaq») populyar həftəliyinə ayda bir neçə əcnəbi kitab, onların müəllifləri barədə qeydlər verirdim. Bununla yanaşı, «*Urbe*» («Şəhər») adı altında səthi elmi jurnal nəşr eləyir, (...) xronikaların mətnini yazirdim. Dostlarımın köməyi ilə Migel Kanenin şəhər kitabxanasının filialında çox sıravi birinci köməkçi vəzifəsinə düzəldim (...)

Kitabxanada çox az işləyirdik. Əlli nəfərdik, on beş nəfərin öhdəsindən gələ biləcəyi işi yerinə yetirirdik (...)

Kitabxanada doqquz il işlədim. Həmin doqquz il çox bədbəxt illər idi (...) Taleyin istehzası ondaydı ki, həmin vaxt mən kitabxanada yox, kənarda yazılıçı kimi çox məshurdum. Yadimdadır, əməkdaşlardan biri ensiklopediyada Xorxe Luis Borxesin adını gördü – onu adlarımızın, doğum tarixlərimizin üst-üstə düşməyi çox təəccübəldirdi (...) Bütün kitabxana işini elə ilk birinci saatda



görürdüm, sonra sakitcə zirzəmiyə düşür, orada qalan beş saatı oxuyub-yazırdım. Yadımdadır, Gibbonun «Süqut və dağıntı»sını, Visente Fidel Lopesin «Argentina Respublikasının tarixi»ni belə oxudum. Mən Leon Bluani, Klodeli, Qrussaku və Bernard Şounu belə oxudum. İstirahət günləri Folkner və Virciniya Vulfu tərcümə eləyirdim. Bir məqamda başgicəlləndirici vəzifə pilləsinə – üçüncü müavinliyə ucaldım. Bir dəfə səhər anam iş yerimə zəng elədi, getməyə icazə aldım, atamı ölüm ayağında tapdım. O, uzun müddət can çəkişdi, amma özü tez ölmək istəyirdi.

1938-ci ilin – atam ölen ilin – milad axşamı başıma bədbəxt hadisə gəldi. Tələsik pilləkənlə qalxırdım, qəfil-dən hiss elədim ki, başımın dərisini nəsə soyur. Sən demə, təzəcə rənglənmış pəncərə tayına toxunmuşam. İlk yardım göstərilsə də, yaram hovlandı, bir həftəyəcən gecələr uyumadan, qarabasmalar və güclü hərarətlə yatdım.

Axşamların birində danışmaq qabiliyyətimi itirdim, məni xəstəxanaya apardılar, təcili əməliyyat tələb olundu. Qanımın zəhərlənməsi baş verdi, düz bir ay huşuz, ölümlə həyat arasında qaldım. (Çox-çox sonralar bunu «Cənub» hekayəsində təsvir elədim.) Sağalmağa başlayanda ağlımin çəşməyindən qorxurdum. Yadımdadır, anam onda mənə ucadın, sıfariş elədiyim K.S.Luisin «Səssiz planetdən» kitabını oxuyurdu, amma iki, yaxud üç gecə dinihməkdən tamam boyun qaçırdım. Axır ki, anam məni dilə tutdu, mən də bir, yaxud iki səhifəyə qulaq astıb ağladım. Anam göz yaşlarını səbəbini soruşdu: «Ona görə ağlayıram ki, anlayıram», – dedim. Bir az sonra nə vaxtsa təzədən yazüb-yazmayacağıma şübhəylə yanaşdım. Həmin vaxtacan çoxlu şeir, onlarca qısa resenziya yazmışdım. Fikirləşdim ki, əgər resenziya yazmağa cəhd göstərib bacarmasam, bu, məni intellektual cəhətdən məhv eləyəcək, amma əvvəllər yazmadığım bir şey yazmağa çalışsam, bunu bacarmasam, nisbətən yüngül zərbə olacaq, bəlkə də, məni başqa bir yeni yüksəlişə hazırlayaçaq. Buna görə də hekayə yazmayı qərara aldım. «Don Kixot»un müəllifi Pyer Menar» hekayəsi belə yarandı.

«Pyer Menar» ondan əvvəlki «Əl-Mütəsimə yaxınlaşma» kimi esseylə hekayə arasındaki yolun yarısında

müvəqqəti sığınacaq idi. Sonra axırda bizim indiki dünyamızı sıxışdırın yeni dünyanın kəşfi barədə daha iddialı bir şey – «Tlen, Ukbar, Orbis Tertius»u sınaqdan keçirdim. Hər iki hekayə Viktoriya Okamponun «Sur» jurnalında çap olundu. Həmkarlarım səs-küylü əyləncələrini paylaşmadığımı görə məni satqın saysalar da, kitab saxlancında, yaxud hava yaxşı olanda yastı damda işləməkdə davam eləyirdim.

Kafkasayağı «Babil kitabxanası» hekayəm bələdiyyə kitabxananamızın qorxunc şəkildə böyüməsinin dəhşətli variantı kimi düşünülmüşdü, mətndə müəyyən təfərrüatlar heç də rəmzi məna daşımir. Hekayədə söylədiyim kitabların, rəflərin sayı yazımızdakının eyniyidi. Həssas tənqidçilər bu say üzərində baş sindirir, alicanabılıqla onlara mistik məna verirdilər. «Babildə lotereya», «Ölüm və bussol», «Xarabalıq dairələrində» də iş saatlarında gəzəndə – bütövlükdə, ya da qismən – yazılmışdı. Bu və ya o biri hekayələr 1944-cü ildə təkrar nəşr zamanı «Uydurmalar» adlandırılın «Aynanın cıgvırlar bağlı» kitabına daxil oldu. «Uydurmalar» və ikinci hekayələr kitabım «Əlif» (1949 və 1952), mənçə, iki əsas kitabımdır.

1946-ci ildə hakimiyyətə adını çəkmək istəmədiyim prezident gəldi. Bundan az sonra mənə xəbərdarlıq elədilər ki, «vəzifəmi böyüdüblər» (...)

İndi işsiz qaldım. Bundan bir neçə ay əvvəl ahil ingilis qadını içilmiş çayda falıma baxıb demişdi ki, tezliklə səfərə çıxacaq, mühazirə oxuyacaq, çoxlu qazanacağam. Bunu anama danişanda ikimiz də gülüşdük, çünkü qətiyyən çıxış eləmək qabiliyyətim yox idi. Bu böhranlı məqamda dostlarımından biri köməyimə çatdı, mən «Association Argentina de Cultura Inglesa»da («Argentina İngilis Mədəniyyəti Assosiasiyyası») müəllim yeri aldım. Dərhal da mənə «Colegio Libre de Estudios Superiores»də («Azad Ali Təhsil Kolleci») Amerika ədəbiyyatı kursunu oxumağı təklif elədilər (...)

Doqquz mühazirədən ibarət kurs Hotorn, Po, Toro, Emerson, Melvill, Tven, Henri Ceyms və Verleni əhatə eləməliydi (...) Beləliklə, qırıq yeddi yaşımда gördüm ki, qarşımda yeni, həyəcan dolu həyat durur. Svedenborq,



Bleyk, İran və Çin mistikləri, buddizm, qauço poeziyası, Martin Buber, Kabbala, «Min bir gecə», T.E.Lourens, orta əsr alman poeziyası, İsləndiya saqaları, Dante, ekspresyonizm və Servantes barədə mühazirələrlə Argentinanı və Uruqvayı dolaşdım. Şəhərdən-şəhərə gedir, bircə dəfə gördüyüüm hotellərdə qalırdım. Bəzən məni anam, dostlarimdən biri müşayiət eləyirdi (...)

Həmin illərin – həyatımın da – başlıca hadisələrindən biri Adolfo Byoy Kesareslə<sup>1</sup> dostluğumun başlanmasınaydı. Biz 1930, yaxud 1931-ci ildə, onun on yeddi, mənim sə otuz yaşım olanda rastlaşdıq. Belə hallarda yaşça böyükün müəllim, kiçiyinsə şagird olması təbiidir. Ola bilsin, əvvəldə bu, elə beləydi, amma artıq bir neçə ildən sonra, birlikdə işləməyə başlayanda müəllim hiss olunmadan Byoy oldu. Biz Argentina poeziyasının, fantastik hekayələrin və detektiv əhvalatların antologiyasını tərtib eləyirdik; biz məqalə və ön sözlər yazırıq; biz ser Braun və Qrasiana şəhərlər qələmə alırıq; biz Birbom, Kiplinq, Uells və lord Danseyni kimi yazıçıların novellalarını çevirirdik; biz üçüncü nömrəyəcən tab gətirən «Destiempo» («Münsəbətsiz») jurnalını təsis elədik; biz daim geri qaytarılan kinosenarilər yazırıq. Byoy səs-küylü, iibrətamız, barokko üslubuma qarşı çıxıb, məni sakit, ciddi üslubun daha cəlbedici olduğunu duymağə məcbur elədi. Cəsarətlə boynuma alıram ki, Byoy məni tədricən klassisizmə apanıb çıxardı.

Qırxinci illərin əvvəllərində birgə yazımağa başladıq – bu, əvvəlcə məndən ötrü ağlagəlməz qəhrəmanlıq idi. Mən detektiv hekayə üçün ikimizə də sərfəli olan süjet düşünürdüm. Bir yağışlı gündə Byoy dedi, sınaqdan keçirmək lazımdır. Həvəssiz razılaşdım, elə həmin səhər, bir qədər sonra da iş başa çatdı. Sonra üçüncü peydə oldu. Onorio Bustos Domek də bizə rəhbərlik eləməyə başladı (...) Domek Byoyun ulu babasının, Bustossa mənim kordovalı ulu babamın adıydı. Bustos Domekin ilk kitabı «Don Isidoro Parodi üçün altı məsələ» idi (1942), onu yaratdığı müddətdə heç vaxt tənbəllik eləməmişdi.

<sup>1</sup> Adolfo Byoy Kesares (1914–1999) – Argentina nasiri; Borxeslə “Don Isidoro Parodi üçün altı məsələ” kitabını və başqa toplular yazıb.

Maks Karradosun ağlına kor detektiv gəldi, Byoyla mən də davam eləyib detektivimizi həbsxanaya saldıq. Bu kitab eyni zamanda Argentinaya satiraydı. Uzun müddət Bustos Domekin ikili təbiəti aşkara çıxmadi. Aşkara çıxandası hamı fikirləşdi, bir halda ki Bustos zarafatdır, onda onun yazdıqlarını ciddi qəbul eləmək lazımdır. Əməkdaşlığımızın növbəti məhsulu digər detektik roman olan «Ölüm üçün nümunə»ydi (...) Kitabı B.Suares Linç imzasıyla yazdıq. «B», görünür, Byoy və Borxes, «Suares» mənim digər ulu babamdı, Linçə Byoyun digər ulu babasıydı. Bustos Domek təzədən 1946-ci ildə, bu dəfə xüsusi nəşrimizdə peydə oldu, bu dəfə «iki yaddaş fantaziyası» adı altında iki hekayə çıxdı. Uzun fasılədən sonra Bustos əlinə qələm aldı, 1967-ci ildə öz «Xronikalar»ını yaratdı (...)

Məndən tez-tez soruşurdular, həmmüəlliflik necə ola bilər. Məncə, ondan ötrü öz «mən»indən, şöhrətdən və deyəsən, ümumi nəzakətdən imtina eləmək zəruridir (...), «Bustos Domekin xronikaları»na gələndə isə, məncə, onlar öz adımla yazdıqlarımın hamisindən və Byoyun tək yazdıqları qədər yaxşıdır.

1950-ci ildə mən Argentina Yazıçılar Cəmiyyətinin prezidenti seçildim. Argentina Respublikası onda da, indi də asan fəth olunan ölkə idi, A.Y.C. (S.A.D.E.) diktaturaya azsaylı müqavimət dayaqlarından biri oldu (...) Çoxdan gözlənilən inqilab 1955-ci ildə baş verdi (...) İki çox əziz dostum – Ester Semborayn de Torres və Viktoriya Okampo arzulayırdı ki, məni Milli Kitabxananın direktoru təyin eləsinlər (...) Bircə gün ərzində «Sur» jurnalı (Viktoriya Okampo), təzədən açılan A.Y.C. (Karlos Alberto Eppo), Argentina İngilis Mədəniyyəti Cəmiyyəti (Karlos del Kampilyo) və Azad Ali Təhsil Cəmiyyəti (Luis Reyssiq) xahişnamə yazdılar. Həmin xahişnaməni təhsil nazirinin masasının üstünə qoydular və tezliklə mən direktor vəzifəsinə təyin olundum (...)

Növbəti sevinc mənə artıq yaxın illərdə, Buenos-Ayres universitetinin ingilis və Amerika ədəbiyyatı professoru təyin olunanda gəldi (...), mən universitetdə on, yaxud on iki xoşbəxt il keçirdim.



Korluq asta yay toranlığı kimi uşaqlıq illərindən tədiricən üstümə gəlirdi. Burada heç bir dramatik, yaxud faciəvi şey yox idi. 1927-ci ildən başlayaraq gözümüzdə səkkiz əməliyyat aparılmışdı, amma artıq əllinci illərin axırında, «Bəxşışlər haqqında» şeirlərimi yazanda nə oxuya, nə yaza bilirdim (...)

Korluğun məndən ötrü vacib nəticəsi o oldu ki, tədricən sərbəst şeiri buraxıb klassik formalara keçdim. Korluq məni şeir yazmağa məcbur elədi. Əlyazmalar üzərində işləyə bilmədiyimdən yaddaşımı güvənməli oldum. Şübhəsiz, şeiri yadda saxlamaq nəsri yadda saxlamaqdan, düzgün poetik formaları yadda saxlamaq sərbəst şeirləri yadda saxlamaqdan asandır. Küçədə, yaxud metroda gedəndə sonet quraşdırı, yaxud cılalaya bilərsən, çünkü şeirin ritmi, ölçüsü mnemonik<sup>1</sup> xüsusiyyətə malikdir. Həmin illərdə onlarca sonet və onikiqatlı katrenlərdən ibarət daha çox daha uzun şeirlər yazdım (...)

Məni həmişə məcazlar maraqlandırırdı, bu meyil məni sadə sakson, hədsiz mürəkkəb qədim Skandinaviya kənninqlərinin<sup>2</sup> öyrənilməsinə gətirib çıxardı. Hələ 1932-ci ildə hətta onlar barədə esse yazdım (...)

1954-cü ildə kiçik nəşr əsərləri – pritçalar yazmağa başladım. Bir dəfə «Emes»dən dostum Karlos Frias dedi, mənim, necə deyərlər, «tam külliyyatımı» çap eləmələri üçün bir kitab çatışdırı. Etiraz elədim ki, heç nəyim yoxdur, amma Frias israr elədi: «Hər bir yazılıçının ehtiyatda kitabı var, yalnız axtarmaq lazımdır». Bir bazar günü boş vaxtımda masanın yesiyini qurdalayıb «Kritika»da işləyəndə yazdığınıq şeirlər və nəşr fragmentləri tapdım. Seçilib, qaydaya salınıb, 1960-ci ildə çap olunmuş bu qeydlər və parçalar «El ha-cedor» («Yaradıcı») kitabını təşkil elədi. Maraqlıdır ki, yazımcıdan daha çox təpib üzə çıxardığım bu kitabı daha şəxsi, ola bilsin, daha uğurlu sayıram. Bunun izahı səthilikdədir – «Yaradıcı»da boşboğazlıq eyham da yoxdur. Hər bir yazı özüm üçün, daxili ehtiyacından yazılıb (...)

<sup>1</sup> Qədim Skandinaviya poetik üslubu

<sup>2</sup> Ədəbi qaralamalar, eskizler

## HADİSƏLƏRLƏ DOLU İLLƏR

Şöhrət də korluq kimi mənə tədricən gəldi. Onu heç vaxt gözləmirdim, heç vaxt axtarmırdım. İlk xeyir-xahlarım əllinci illərdə məni fransız dilinə tərcümə eləyən Nestor İbarra və Roje Kayuaydı. Güman ki, 1961-ci ildə Semyuel Bekketlə böülüdüyümüz Formentor mükafatına yolum məhz onların fədakar əməyi sayəsində açılmışdı, çünki fransız dilində çap olunanacan təkcə xaricdə yox, ölkəmdə, Buenos-Ayresdə də gözə görünmürdüm. Bu mükafatdan sonra kitablarım göbələk kimi bütün Qərb dünyasında artıb-çoxaldı.

Elə həmin ildə Eduard Larok Tinkerin təşəbbüsüylə Texas universitetinə mühazirə oxumağa dəvət olundum. Bu, mənim Amerikayla ilk fiziki görüşüm idi (...) Amerikaya ikinci səfərim 1967-ci ildə, Carlz Eliot Nortonun yaratdığı kafedraya rəhbərlik eləyəndə oldu, qonaqpərvər dinləyicilərə «Şeirin qüdrəti» haqqında mühazirə oxudum. Yeddi ay da Argentina yazıçıları barədə mühazirələr oxuya-oxuya (...) Kembricdə keçirdim. Salemdə Hotornun, Konkordda Emersonun, Nyu-Bedfordda Melvillin, Amherstdə Emili Dikinsonun və Longfellonun xatırə yerlərini ziyarət elədim (...) Orada Robert Fitzgerald, Con Apdayk və mərhum Dadlı Fittslə rastlaşdım (...) 1969-cu ilin noyabrında Birləşmiş Ştatlara üçüncü səfərimə görə Oklahoma universitetindəki iki hamimə – Louell Lanemə və İvar İvaska borcluyam, onlar məni söhbətlər aparmağa dəvət elədilər, yaradıcılığımın müzakirəsi üçün bir qrup alim topladılar, bu da məni xeyli zənginləşdirdi.

(...) Buenos-Ayresdəki Britaniya Şurasının sayəsində İngiltərə və Şotlandiyaya gedə bildim. Orada da yenə anamla bir neçə ziyarət elədim: çoxlu ədəbi abidələri olan Londona, doktor Consonun yaşadığı Liçfildə, Manchesterə – De Kuinsinin yanına, Raya – Henri Ceymsin yanına; Göllər diyarına, Edinburqa getdim. Nənəmin doğulduğu Henlidə, Beş Şəhərdən birində, Arnold Bennetin vətənində oldum (...)



Yetmiş bir yaşımda hələ də çox işləyirəm, beynim ideyalarla doludur. Ötən il «Elogio de la sombra» («Zülmətin tərifi») şeirlər toplumu hazırladım. Bu, 1960-ci ildən sonra bütövlükdə birinci yeni kitabım idi, oradakı şeirlər də 1929-cu ildən sonra ilk dəfə olaraq məhz bu düşündüyüm kitab üçün yazılmışdı. Toplunun bir neçə şeirində ifadə olunmuş başlıca ideyası etik xüsusiyyətliliyidi, heç bir dini, yaxud antidini ehtirasa dəxli yox idi. Adındakı zülmət eyni zamanda korluğunu və ölümü bildirir. «Elogio»nu bitirmək üçün hər səhər Milli Kitabxanada şeirləri diktə eləyə-eləyə işləyirdim. Bu iş başa çatanda məndə gözəl vərdiş yarandı – vərdiş o qədər gözəliydi ki, ondan ayrılmamağı, hekayələrimi diktə eləməyi qərara aldım. 1953-cü ildən sonra həmin hekayələri bu il çap etdirdim. Toplu «El informe de Brodie» («Doktor Brodinin məlumatı») adlanır. Oradakı hekayələr sadə hekayətçiliyin adı təcrübəsindən ibarətdir, bu, son beş ildə haqqında tez-tez danışdığını kitabdır. Bu yaxınlarda «Los ostros» («Özgələr») adlı filmin kinosenarisini bitirdim. Süjeti mənimdi, ssenarinisə Adolfo Byoy Kesareslə, gənc Argentina rejissoru Uqo Santyaqoyla yazdım. İndi nahardan sonrakı vaxtimda, adətən, uzunsürən, könlüm istəyən layihəyə məşğul oluram: xoşbəxtliyimdən, artıq üç ildir xüsusi tərcüməcim var, biz birlikdə əsərlərimin on, yaxud on iki cildini ingilis dilinə çeviririk (...)

İndi mən yeni kitab, Dante, Ariosto və orta əsr Skandinaviya süjetləri haqqında bir sıra tamamilə şəxsi – qeyri-elmi – esselər yazıram (...) Ehtiyatımda eşitdiyim, uydurdugum, danışmaq istədiyim çoxlu əhvalat var. İndi «Konqres» adlı uzun hekayəni bitirirəm. Ümidvaram kafkavarı sərlövhəsinə baxmayaraq, daha çox Çesterton ruhunda olacaq (...)

Buenos-Ayres, 1970

# HEKAYƏLƏR



## ÇƏHRAYI KAFEDƏN OLAN ADAM

Deməli, siz rəhmətlik Fransisko Real barədə bilmək istəyirsiniz. Bu, çoxdan baş verib. Onunla öz dairəsində rastlaşmışsam – axı o, adətən, Şimalda, Qvadelupa və Bateriya göllərinin olduğu yerdə avaralanırdı. Realla cəmi üç dəfə, o da bir gecədə, rastlaşdıq, amma həmin gecəni ömrüm boyu unuda bilmirəm, çünki onda rançoma<sup>1</sup> mənimlə birgə Luxanera yaşamağa gəldi, Rosendo Xuaressə ömürlük Arrojonu tərk etədi. Aydın məsələdir, bu adı haradan biləsiniz, amma Günahkar ləqəbli Rosendo Xuaressə bizim Santa Rita kəndində dəstəbaşıydı. O, bığağı əməlli-başlı işlədirdi, Morelə<sup>2</sup> qulluq eləyən Nikolas Paradesin<sup>3</sup> uşaqlarından biriydi. O, kilombalara<sup>4</sup> gümüş nişanlarla bəzədilmiş yəhərli-yüyənli kəhərində gəlib özünü göstərməyi sevirdi. Kişiər, itlər, qadınlar da ona hörmət eləyirdilər. Hamı biliirdi ki, hesabında iki öldürülmiş adam var. Yağlı saçlı başına ensiz kənarlı hündür şlyapa qoyurdu. Tale Rosendonu, necə deyərlər, əzizləyirdi. Biz, bu şəhərin uşaqları onu çox sevirdik, hətta onun kimi dişlərimizin arasından tüpüründük. Budur, bircə gecə, əslində, Rosendonun necə olduğunu göstərdi.

Mənə inanın – adamla ağıznacan dolu qırmızı təkərli lənətə gəlmış furqonun həmin qorxunc gecə gəlişiyə hər şey itib-batdı. Furqon tez-tez bizim daş döşənməmiş küçələrimizdəki gil yandırmaq üçün qaralan deşikli sobaların arasında batıb qalırdı. Qara paltarlı iki nəfər dəli kimi gitəranı dinqıldadırdı, qozlada yayxanmış oğlansa qırmancla ata hürən itləri çırpırdı; ortadasa plاشına bürünmüş

<sup>1</sup> Ranço – şəhərdən kənardə yerləşən mülk

<sup>2</sup> Morel – “Qəddar xilaskar” novellisinin personajı; sonralar onun soyadını A.Byoy Kesares öz fantastik romanının baş qəhrəmanına qoyub.

<sup>3</sup> Nikolas Parades (? – 1929) – Buenos-Ayres bıçaqqıclarından biri; Borxes onunla tanış olub, bir neçə hekayəsində adını çəkib.

<sup>4</sup> Fahisəxana (ispən arxaizmi)



dinməz bir adam oturmuşdu. Bu, Kəsiciydi, onu hamı tanıyordu, o dalaşmağa və öldürməyə gedirdi. Gecə Allahın xeyir-duası kimi təzə-tər idi. İki gəlmə arxada, furqonun bükülmüş çadırı üstündə sakitcə uzanmışdı, elə bil, tənhalıq məzhəkə ardınca sürünyürdü. Bizi gözləyən bütün hadisələrdən birincisi beləydi, amma bu barədə sonra xəbər tutduq. Yerli oğlanlar artıq çoxdan Xuliyanın salonunda – Qauna yolunun və Maldonado çayının ayrı-cindəki iri sink barakda ayaq döyürdülər. Bu salonu çılpaq fənərin saldığı işığa, elə səs-küyə görə də hər kəs uzaqdan seçə bilərdi. İmkənlər geniş olmasa da, Xuliya – çalış-qan və lütfkar sahibə musiqiyə rəqs təşkil eləyir, spirtli içkilər verirdi, bütün qızlar da əməlli-başlı, can-başla oynayırdılar. Amma Rosendo Xuaresə məxsus olan Luxanera onlarla heç cür müqayisə oluna bilməzdi. O artıq çoxdan ölüb, senyor, bəzən illərlə onun barəsində düşün-mürəm, amma onu öz vaxtında görmək lazımiydi – təkcə gözləri nəyə desən dəyərdi. Görəndə yuxun ərşə çəkilirdi.

Kanya<sup>1</sup>, milonqa<sup>2</sup>, Rosendonun ruh verən abırsız sözləri və dostluğun ifadəsini görmək istədiyim əlini çıynımə vurmağı – ümumiyyətlə, həddən artıq xoşbəxt idim. Mənə rəqsdə həssas rəfiqə düşmüştü – hər bir hərəkətimi duyurdı. Tanqo başımıza hər şey gətirirdi – yaxalarımızı da açırdı, kefləndirirdi də, ardınca da apanırdı, təzədən bir-birimizə də qaytarındı. Hamı, elə bil, yuxudamış kimi, rəqsə uyurdu, amma qəfildən mənə elə gəldi, musiqi daha gur səsləndi – bu, yaxına gələn furqondan gitara səsinin qarışmasından idi. Bu zaman dinqıltını gətirən külək kəsdi, mən də təzədən öz bədənimə və rəfiqəmin bədəninə, rəqsin hökmünə tabe oldum. Amma tezliklə qapı bərk-bərk döyüldü, hökmət səs açmağı əmr elədi. Sonra sakitlik çökdü, taybatay açılan qapının gurultusu eşidildi, budur, artıq o adam içəridədir. Adam öz səsinə oxşayırıdı.

Hələ bizim üçün Fransisko Real yox, başdan-ayağa qara paltar geyinmiş, çıynınə açıq-qəhvəyi şərf atılmış ucaboy, möhkəmbədənli oğlan idi. Yadımdadır, sıvri almacıqları olan sıfətiylə hinduya oxşayırıdı. Qapı açılanda

<sup>1</sup> Şəker çuğundurundan hazırlanmış araq

<sup>2</sup> Argentina rəqsi

mənə dəydi. Çaşdım, dərhal da qeyri-iradı sol əlimlə onun yaxasından, sağ əlimləsə jiletimin sol tərəfindəki kəsiyində gizlətdiyim bıçaqdan yapışdım. Amma döyüşüm uzun sürmədi. Gəlmə adam dərhal məni başa saldı ki, o, uşaqq-muşaq deyil: bir göz qırpmında əllərini irəli uzadıb məni ayaqlarına dolaşan küçük sayaq qırğa tulla-di. Mən eləcə, əlimi jiletimin altına salıb, işə yaramayan silahımın dəstəyindən yapışib oturduğum yerdə qaldım. O isə heç nə olmamış kimi yoluna davam elədi. Gedirdi, kənara itələdiyi adamların hamisindən ucaydı, elə bil, onların heç birini görmürdü. Əvvəlcə də birləşmələr – hamısı dalaşqan italyanlar – onun qarşısında yelpik təki kənara çəkildilər. Başlanğıcda beləydi. Sonrakı sıralardasa artıq inglelis hazır dururdu, yabançı onu itələməzdən qabaq qəfildən tiyəylə yastılama vurdur. Həmin zərbəni görməyə dəyərdi, bu vaxt da hamının əli yanına düşdü. Zalın uzunluğu iyirmi metr olardı, yabançını da, az qala, sıranın arasıyla qovurdular: bu başdan-o başacan vurur, tüpürür-dülər. Əvvəlcə təpikləyirdilər, sonra cavab qaytarmadığını görüb, elə bil, məzələnə-məzələnə adicə şapalaqlamağa, şərfə çırpmağa başladılar. Bir də, elə bil, onu Rosendo üçün saxlayırdılar, amma o, yerindən tərpənmirdi, kürəyini barakin arxa divarına söykəyib dinməzcə dururdu. O, tələsə-tələsə siqaretini sümürdü, sanki, artıq bizə sonra məlum olacaq şeyi görürdü. Qana bulaşmış, elə bil, daşa dönmüş Kəsici onun yanına zarafatyanə dava dalğasıyla gətirilmişdi. Fitə basılmış, çırpılmış, tüpürülmüş yabançı yalnız qarşısında Rosendonu görəndə danışmağa başladı. Gözlərini ona dikdi, üzünü əliylə silib dedi:

– Mən Fransisko Realam, Şimaldan gəlmisəm. Mən Kəsici ləqəbli Fransisko Realam. Məni didişdirən bu dilgir-larla işim yoxdur – mən kişi tapmaliyam. Shayiələr gəzir ki, sizin diyarda cəsur bıçaq döyüşdürüən, qaniçən var, ca-maat onu Günahkar adlandırır. Mən onunla üz-üzə gəlmək, mənə, əlsiz adama cəsur və ustanın nə olduğunu göstərməsini xahiş eləmək istəyirəm.

O, gözlərini Rosendo Xuaresdən çəkmədən belə dedi. İndi sağ əlində, görünür, paltarının qolunda gizlədiyi iri bıçaq parıldayırdı. Onu qovanlar geri çəkilib ətra-



fina yiğişdilar, hamımız tam sükut içinde hər ikisinə baxırdıq. Hətta skripkanı cirildadan kor mulatın sıfətində həyəcan donub qaldı. Bu zaman eşidirəm, arxada adamlar hərəkətə gəldilər, görürəm, qapının arasında altı, yaxud yeddi adam – Kəsicinin adamları – var. Ən yaşlısı, görkəmindən kəndliyə oxşayan ağbığlı, elə bil, aşilanmış dərili olanı yaxına gəldi, qəfildən bu qədər qadın, bu qədər işiq görüb utandı, hörmətlə şlyapasını çıxardı. Əgər oyun təmiz getməsə, davaya girişməyə hazır dayanan digərlərisə ehtiyatla gözləyirdilər.

Rosendoya nolub axı, o həyasız gəlməni niyə vurmur, niyə tapdalamır? O isə rəqibinin üzünə baxmadan hey susurdu. Sıqareti, bilmirəm, tüpürdü, yoxsa özü onun dodaqlarının arasından düşdü. Nəhayət, ağızından bir neçə söz çıxardı, amma elə yavaş dedi ki, salonun o başında heç kəs söhbətin nədən getdiyini eşitmədi. Fransisko Real onu cırmadır, o da boyun qaçındı. Bu zaman bir oğlan – yabançılardan – fit çaldı. Luxanera hiddətlə ona baxdı, hörükərini yellədib qızların, müştərilərin arasından irəli yeridi; o, öz kişisinin yanına gedirdi, əlini onun qoltuğuna atıb, bıçağı çıxardı, ona verib dedi:

– Rosendo, inanıram ki, sən onu tez sakitləşdirərsən.

Tavanın altında pəncərə əvəzinə düz çaya baxan geniş uzun yarıqvardı. Rosendo ikiəlli bıçağı qəbul eləyib gözdən keçirdi, elə bil, tanımadı. Qəfildən qəddini düzəldib geri çəkildi, bıçaq yarıqdan bayırə uçub Maldonado çayında yox oldu. Elə bil, başımdan soyuq su tökdülər.

– Səni doğramaqdən iyrənirəm, – Kəsiçi dedi, Rosendunu vurmaq üçün qolaylandı. Amma Luxanera onu saxladı, əllərini boynuna saldı, üzünə cadugər nəzərlərlə baxıb hiddətlə dedi:

– Onun başını burax, kişi deyil, hamımızı aldadırıdı.

Fransisko Real donub-qaldı, tərəddüd elədi, sonraşa onu qucaqladı – elə bil, həmişəlik – musiqiçilərə milonqa və tanqo çıhmaq, bütün qalanlarasa rəqs eləmək əmri verdi. Milonqa səhra yanğını kimi barakı bu başından o başınanacan bürüdü. Real can-dildən, amma həvəssiz-filansız rəqs eləyirdi – axı artıq onu əldə eləmişdi; onlar qapının yanına çatanda qışqırdı:

– Dairəni genişləndirin, daha şən olun, senyorlar, o, yalnız mənimlə rəqs eləyir!

Bunu dedi və onlar, elə bil, tanqodan beyinləri dumalanıb yanaq-yanağa bayırə çıxdılar.

Utandığımdan hərarətim qalxdı. Bir qızla bir-iki dövrə vurub buraxdım. Mızıldandım ki, boğanaqdır, özümü pis hiss eləyişirəm, divarın dibiyə çıxışa doğru yanib-keçməyə başladım. Bu gecə yaxşıdı, amma kimin üçün? Tində qozlaşında iki yiyəsiz gitara olan furqon dururdu. Baxımsız furqonun görkəmindən kədərləndim, elə bil, biz özümüz də heç nəyə yaramıñq. Ağlıma heç kəs və heç nə olduğumuz gələndə qəzəb məni büründü. Qulağının ardına taxdiğim qərənfili götürüb gölməçənin içiniə tulladım, başqa bir şey barədə fikirləşməmək üçün bir müddət ona baxdım. Artıq sabahkı gündə olmaq istəyirdim, bu gecədən çıxməq istəyirdim. Bu zaman kimsə dirsəyi ilə məni vurdu, hətta bundan özümü yüngül hiss elədim. Vuran Rosendoydu; o, qəsəbədən tək çıxıb gedirdi.

– Həmişə ayağımın altına soxulursan, əclaf, – o, ötəri məni yamanıldı; bilmirəm ürəyini boşaltmaq istəyirdi, yoxsa elə-belə deyirdi. O, lap qaranlığa, Maldonado çayına doğru yönəldi. Bir daha onu görmədim.

\*\*\*

Mən durub bütün həyatım olana – göz işlədikcə uzanıb gedən sonsuz səmaya, orada, aşağıda tək-tənha çırçıpan çaya, torpaq küçəyə gil bişirmək üçün sobalara – baxırdım, fikirləşirdim: görünür, mən zibillikdə, köhnə sümüklərin arasında “baliq gülüylə” birgə bitən həmin o alaq otlarındanam. Bir də ki bu çirkabın içində bizdən, güclülərin qabağında çəkinən naqqallardan başqa nə bitə bilərdi. Boşboğazlarla davakarlar, vəssalam. Dərhal da fikirləşdim: yox, bizimkiləri nə qədər çox əzişdirirlərsə, o qədər dözümlü olmaq lazımdır. Biz çirkabıq? Onda qoy milonqa firlatsın, içki dumanlandırsın, küləksə doqquzdan gülünün qoxusunu daşısın. Bu gecə əbəs yerə gözəl idi. Yuxarıda ulduz səpələnib, saya gəlməz, bir-birinin üstündədir – başım fırlanırdı. Özümə təskinlik verməyə çalışırdım, deyirdim, bütün baş verənlərin mənə dəxli yoxdur,



amma Rosendonun qorxaqlığı, yabançının dözülməz cəsarəti qəlbimə bərk toxunmuşdu. Hətta uzundraz ən gözəl qadını bir gecəliyə özüylə apara bildi. Bu gecəliyə və daha çoxlu gecələr üçün, bəlkə də, həmişəlik, çünki Luxaneranın necəliyi ciddi məsələdir. Allah bilir hara yox oldular. Uzağa gedə bilməzdilər. Yəqin, ləp yaxınlıqdakı dərədə sevişirlər.

Nəhayət, mən qayıdanda hamı heç nə olmamış kimi rəqs eləyirdi.

Nəzərə çarpmadan baraka sivişib kütləyə qarışdım. Sonra gördüm, bizimkilərin çoxu yoxa çıxıb, gəlmələr hələ qalanlarla yanaşı tanqo oynayırlar. Kimsə kimsəyə toxunmur, itələmirdi, amma nəzakəti gözləsələr də, ehtiyatlıydılar. Musiqi, elə bil, mürgüləyirdi, qadınlarsa yabançılarla tənbəl-tənbəl, həvəssiz fırlanırdılar.

\*\*\*

Mən hadisə gözləyirdim, amma baş verənlər kimisini gözləmirdim.

Qəfildən eşidirik, bayırda qadın ağlayır, sonrasa artıq tanımızımız, amma çox sakit, hətta həddən artıq sakit, elə bil, qeybdən gələn səs ona deyir:

– İçəri gir, içəri, qızım, – cavabındaşa ağlaşma eşidirik. Bu zaman səsdə qəzəb duyulmağa başladı. – Aç, sənə deyirəm, satqın qız, aç, qancıq! – Bu zaman cırıldayan qapı açıldı, Luxanera təkcə içəri girdi. Nəfəsi təngiyə-təngiyə girdi, elə bil, onu kimsə qovurdu.

– Onu kiminsə ruhu qovur, – İngilis dedi.

– Yox, dostum, ölü qovur, – Kəsici cavab verdi.

Sifəti, elə bil, keflı sifətiydi. O, içəri girdi, biz də əvvəlk kimi aralayıb yol verdik; səndəleyə-səndəleyə üç addım atdı – həddən artıq uçayıdı – şalban təki yerə yıxıldı. Onunla gələnlərdən biri yaralını arxası üstə çevirdi, başının altınasa şərf bükülüyü qoydu, bu zaman qana bulaşdı. Gördük ki, uzananın sinəsində yara var; qan qaynayıb, qırımızı til kəsik də qaralırdı, yarani qara şərf örtdüyündən əvvəlcə bunu sezmədim. Həkimlik eləmək üçün qadınlardan biri möhkəm sarğı və yandırılmış əsgilər gətirdi. Adamın danışmağa taqəti yox idi. Luxanera əllərini

yanına salıb özünü itirmiş halda ölenə baxırdı. Hamı baxışlarıyla bir-birinə sual verir, cavab tapmırıldı, bu zaman o, nəhayət, dedi: bəs onlar Kəsiciylə çıxan kimi dərhal çölə yollandılar, buradasa, elə bil, göydən bir oğlan düşdü, dəli kimi davaya girişdi, ona bıçaqla bu yaranı vurdu, and içə bilər ki, vuranın kim olduğunu bilmir, amma həmin oğlan Rosendo deyildi. Kim ona inandı ki?

Kişi ayaqlarımızın altında ölürdü. Fikirləşdim: yox, onun sinəsini deşənin əli yanılmayıb. Amma kişi mətanətliydi. O, yerə yixılan kimi Xuliya mate<sup>1</sup> qaynatdı, mate əldən-ələ keçdi, nəhayət, mənə çatanda adam hələ sağ idi. “Üzümü örtün”, – o, gücdən düşdüründən astadan dedi. Bircə qüruru qaldı, adamların onun cançəkişməsinə baxmağına dözə bilmirdi. Kimsə onun üzünə hündür təpəli şlyapa qoydu. O, bir dəfə də inildəmədən şlyapanın altında öldü. Sinəsi qalxıb-enməyə apa verəndə adamlar üzünü açmağa cəsarət elədilər. İfadəsi bütün ölülərin ki mi yorğun idi. O, Şimalda Bateriyadan düz Cənubacan həmin vaxtn ən cəsur kişilərindən biri idi. Onun ölü və səssiz olduğuna inanan kimi daha nifrat eləmədim.

– Sonra ölmək üçün yaşayırıq, – camaatın içindən bir qadın dilləndi, o birisə fikirli-fikirli əlavə elədi:

– Əsl kişiydi, indisə yalnız milçəklərə lazımdır.

Bu zaman yabançılar öz aralarında piçildaşdılar, sonra ikisi səs-səsə verib qışqırıldı:

– Onu qadın öldürüb!

Kimsə onun düz üzünə çəmkirdi ki, öldürən odur, hamı qadının başına yığışdı. Ehtiyatlanmalı olduğumu unudub ildirim kimi həmin adamın üstünə cumdum. Özüm də çasdım, adamları da təəccübləndirdim. Hiss elədim ki, hamı da olmasa, çoxları mənə baxır. Ona görə də istehzayla qışqırdım:

– Bir onun əllərinə baxın. Bıçağı ona sancmaq üçün gücü, cəsarəti çatarmı?

Sonra qondarma cəsarətlə əlavə elədim:

– Kimin ağlına gələr ki, öz qəsəbəsində qatil olan rəhmətliyi kim olduğu, haradan gəldiyi məlum olmayan bir

<sup>1</sup> Paraqvay çayının (*yerba mate*), eyni zamanda həmin çayın dəmləndiyi qabın adıdır.



adam bizi ayləndirmək, sonra çıxıb getmək üçün öldürməsə, o, bizim heç bir hadisə baş verməyən iyilənmiş yurdumzda ölümlə, özü də çox vəhşicəsinə bir ölümlə rastlaşacaq?

Bu nağıl hamiya ləzzət elədi.

Elə bil, bu məqamda at dırmaqlarının taqqıltısını eşitdik. Polis yaxınlaşdı. Polislə artıq söz-söhbətə girişməmək üçün hamının öz əsası – kiminin az, kiminin çox – vardi. Buna görə də qərara aldılar ki, ölüünün cəsədini çaya atsınlar. Yuxarıdakı, bıçağın tullandığı uzun yarığı xatırlayırsınız mı? Qara paltarlı kişi oradan getdi. Onu çoxlu əl qaldırdı, həmin əllər kişini xırda dəmir pullardan da, iri kağız pullardan da xilas elədi, kimsə üzüyü çıxarmaq üçün barmağını kəsdi. Senyor, onu başqası – daha təmizi öldürəndən sonra kim-səsiz, yaziq mərhumdan onlara mükafat düşdü. Bir güclü təkan – onu coşqun, hər şeyi görmüş sular alıb apardı. Bilmirəm üzə qalxmasın deyə bağırsaqlarını çıxarmağa vaxt çatdımi – ona baxmamağa çalışırdım. Ağbiqli kişi məndən gözlərini çəkmirdi. Luxanera qanışçılıqdan istifadə eləyib qaçıdı.

Hakimiyyət nümayəndələri burunlarını zala soxanda hamı yenə rəqs eləyirdi. Kor skripkaçı indi eşitmək mümkün olmayan xabaneranı<sup>1</sup> xatırladı. Səmada dan yeri söküldü. Yataqların ətrafindəki nyandubaydan<sup>2</sup> dirəklər yamacda tənha gözə dəyirdi, çünkü onların arasındaki nazik məftil dan yerində seçilmirdi.

Sakitcə yaxınlıqda olan rançoma getdim. Qəfildən görünəm – pəncərədə işıq var, işıq dərhal da söndü. Allah haqqı, məni kimin gözlədiyini başa düşdüm, ayaqlarımısa yer tutmurdu. Beləliklə də, Borxes, bax burada, sol əlimin altında, jiletimdə gizlədiyim qısa iti bıçağı çıxardım, yenə də onu nəzərdən keçirdim, bıçaq elə bil, təzə, təmiziydi, bir ləkəsi də yox idi.

<sup>1</sup> Xabanera – rəqs növü

<sup>2</sup> Nyandubay – Cənubi Amerikada ağac növü

## CƏNUB

1871-ci ildə Buenos-Ayresdə gəmidən enən adam İohannes Dalmann adı daşıyırdı, yevangel<sup>1</sup> kilsəsinin keşishi; 1939-cu ildə onun nəvələrindən biri Xuan Dalmann Kordova küçəsindəki bələdiyyə kitabxanasında qulluq eləyir, özünü tamamilə argentinalı sayırdı. Ana tərəfdən onun babası Buenos-Ayresin ətrafında Katrielin<sup>2</sup> hindularıyla savaşda nizə zərbəsindən həlak olan ikinci xəttit tabordan həmin o Fransesko Flores idi; bu bir-birinə bənzəməyən tərəflərdən Xuan Dalmann (ola bilsin, german qanı rol oynadı) romantik əcdadının, yaxud romantik ölümün tərəfini seçdi. Saqqallı adamın dagerrotip<sup>3</sup> portretiyə futlyar, köhnə qılınc, xoşbəxtlik və qapalılıq, bəzən müsicidə eşidilən, dillərdə dolaşan məlum “Martin Fyerro” şeirləri onun özünəxas, amma nümayişkarana olmayan kreolizmini<sup>4</sup> inkişaf etdirmişdi. Dalmann müəyyən məhdudiyyətlər hesabına Cənubda Floreslərə məxsus olan malikanəsinin qalıqlarını qoruyub saxladı; onun yaddaşında bir sıra balzam evkaliptləri, bir vaxtlar qıpçırmızı olan çəhrayı şərab evi qaldı. İşləri, bəlkə də, tənbəllik Dalmannı şəhərdə saxlayırdı. Hər yay malikanə sahibi olduğu duyğusuya, evin öz yerində, vadidə onun intizarını çəkdiyi inamıyla kifayətlənirdi. 1939-cu ilin fevralında Dalmannın başına gözlənilməz hadisə gəldi.

\*\*\*

İnsan günahlarına etinasız olan tale səhvləri bağışlamır. Həmin gecə Dalmann Vaylin “Min bir gecə”sinin dağıniq nüsxəsini tapmaq müyəssər oldu; tapıntısını gözdən keçirməyə tələsə-tələsə lifti gözləməyib pilləkənlə yuxarı qaçıdı; qaranlıqda alnına nəsə – quş

<sup>1</sup> *Katriel* – Sipriano Katriel – hindu başçısı, 1874-cü ildə həlak olub.

<sup>2</sup> Köhnə fotosəkil forması

<sup>3</sup> Avropadan Cənubi Amerikaya köçənlərin ilk nəсли



idimi, yarasayıdımı – dəydi. Qapını açan qadının gözlərində dəhşət gördü; alnına çəkdiyi əli qana batdı. O, açıq qoyulan yenice rənglənmiş qapının şiş ucuna çarpılmışdı. Dalmann yuxuya gedə bildi, amma hava işıqlaşanda oyandı, həmin andan ətrafında hər şey dözülməz oldu. Qızdırma ona əziyyət verir, “Min bir gecə”nin illüstrasiyalarla qorxuya qarışırı. Dalmanna baş çəkən dostları, doğmaları zorən təbəssümə deyirdilər, yaxşı görünür. Dalmann, cəhənnəmdə olduğunu necə görmədiklərini anlamadan çəşqin halda onlara baxırdı. Səkkiz gün səkkiz əsr qədər uzandı. Bir dəfə axşam onu müalicə eləyən həkim başqasıyla, yenisiylə gəldi, onu Ekvador küçəsindəki müalicəxanaya apardılar, çünki rentgen şəkli çıxarmaq lazımydı. Kirayələdikləri ekipajda Dalmann qət elədi ki, başqa, yad otaqda, axır ki, yuxuya gedə bilər. O, özünü xoşbəxt saydı, dil boğaza qoymadı; çatan kimi onu soyundurdular, başını qırxbıç çarpayıya yıxdılar, gözləri qaralana, başı gicəllənəcən gözlərinə işiq saldılar, müayinə elədilər və üzü örtülü adam qoluna iynə vurdu. O, quyuya oxşayan palatada başı sarılmış halda ürəkbulanmasından oyandı, əməliyyatdan sonra gecələr-gündüzlər ərzində başa düşdü ki, həmin vaxtacan yalnız cəhənnəmin kandanıdaymış. Buz, ağızında zərrə qədər də olsun, sərinlik duyğusu qoymurdu. Həmin günlərdə Dalmann öz şəxsiyyətinə nifratlı dolu: özünün cismani ehtiyaclarına, öz alçalmağına, yanağına batan uzanmış tüklərinə nifrat eləyirdi. Dalmann çox ağılı prosedurlara mətanətlə dözürdü, amma cərrahdan qanının zəhərlənməsi nəticəsində, az qala, Öləcəyini öyrənib, özünə yazığı gəldiyindən ağladı. Cismanı əzablar, claim qorxulu gecələri gözləmək ona ölüm kimi kənar şeylər barədə düşünməyə imkan vermirdi. Amma budur, cərrah dedi, sağalır, tezliklə müalicəsini öz malikanəsində davam etdirmək üçün gedə bilər. İnanılmazdır, bununla belə, vəd olunan gün gəlib çatdı.

\*\*\*

Gerçeklik simmetriyanı, müəyyən anaxronizmi sevir; Dalmann müalicəxanaya kirayələnmiş ekipajda çatdırılmışdı, indi kirayələnmiş ekipaj onu Konstitusiya meydada

nündəki vağzala aparırdı. Yay bürküsdən sonra payızın ilk sərinliyi onun qızdırımıya və ölümə qalib gəlmış taleyinin rəmzi kimi görünürdü. Səhər saat yeddiidə şəhər hələ gecənin ona bəxş elədiyi köhnə ev görkəmini saxlayırdı; küçələr uzun dəhlizləri, meydənlərə xatırladırdı. Dalmann xoşbəxtlik və yüngül başgicəllənməsi duyub onları tanıyardı; gözlərinə görünməzdən azacıq əvvəl yaddaşından yolayıcıları, afişa lövhələri, Buenos-Ayresin kobud cizgiləri boy verirdi. Başlanan günün sanlığında hər şey ona qayıdırdı.

Hamı bilir ki, Cənub, Rivadivia küçəsinin o tərəfindən başlayır. Dalmann təkrar eləməyi sevirdi ki, bu, təkcə söz deyil, küçəni keçib daha qədim, daha etibarlı aləmə düşürsən. Yolüstü yeni tikililərin arasında baxışlarıyla o barmaqlıqlı pəncərəni, o qapı çaxçaxını, qapı üzərindəki tacı, girişini, həyəti axtarırdı. Vağzalın hollunda gördü ki, qatarın gəlməyinə hələ yarım saat var. Qəfildən yadına düşdü ki, Brazil küçəsindəki kafedə (İriqoyenin evinin böyründə), elə bil, təkəbbürlü ilahi kimi özünü sığallamağa icazə verən iri pişik yaşıyır. İçəri girdi. Pişik orada uzanıb yatırdı. Dalmann bir fincan qəhvə sıfariş (klinikada bu ləzzətdən məhrum olmuşdu) elədi, tələsmədən qənd saldı, bir qurtum aldı, əlini qara xəzə sürtə-surtə bu ünsiyətin nə qədər illüziyalı olduğunu fikirləşdi, axı, elə bil, şüşəylə ayrıılıclar, çünki insan zamanda, hadisələr zəncirində, nağılsayağı heyvansa indidə, anın əbədiliyində yaşıyır.

Qatar bütün axırıncıdan əvvəlki perron boyu uzandı. Dalmann bir neçə vaqon keçib, demək olar, boşunu seçdi. O, çamadanını yük yerinə qoydu. Qatar tərpənəndə çamadanı açdı, azca tərəddüddən sonra “Min bir gecə”-nin birinci cildini çıxardı. Başına gələn bədbəxtliklərlə bu qədər bağlı olan kitabı özüylə götürmək o bədbəxtliklərin ötüb-keçməsinin, məğlub edilmiş şər qüvvələrə sevinc dolu, gizli meydan oxumasının əlaməti idi.

Şəhər yolu ətrafında şəhərətraflarına parçalanırdı; bu mənzərə, sonrasa bağlar, bağ evləri Dalmannı mütaliəni başlamağa qoymurdu. O oxumağa çalışırdı, amma bir şey çıxmırıldı; maqnit dağı, öz xeyirxahını öldürməyə and



İçmiş cin, şübhəsiz, sehrliyilər, amma bu səhərdən, mövcudluğun özündən sehrli deyildilər. Xoşbəxtlik ona fikrini əbəs möcuzələriylə birgə Şəhərizadın üzərində cəmləşdirməyə imkan vermirdi. Dalmann kitabı örtüb adı həyatına başladı.

Nahar (uzaq tətil günlərindəki kimi parlıtlı metal cam-larda ət suyuyla verilən) ona daha bir sakit, minnətdarlıq doğuran ləzzət verdi. Sabah malikanədə oyanacağam, fikirləşdi; özünü eyni zamanda iki adam hiss eləyirdi; biri bu payız günüylə, doğma yerlərlə irəliyə doğru gedirdi, digəri əla düşənəlmüş həbsxanada ola-ola təhqiramız incikliklərə dözürdü. Qarşısında suvanmamış, uzunsov, çoxkünclü, elə hey yanlarından ötüb-keçən qatara baxan kərpic evlər görünüb yox olurdu, döşənməmiş yollarda atlılar gözə dəyirdi, yarğanlar, nohurlar, sürünlər dəyişir, uzun mərmər kimi görünən, işıqlaşan buludlar ötürdü və bütün bunlar haradansa peyda olur, vadinin gözünə görününen yuxuya oxşayırırdı. Adlarını xatırlamasa da, əkinlər, ağaclar ona tanış gəlirdi, axı kənd həyatı barədə onun təsəvvürü əsasən həsrətli və ədəbiyidi.

O, hərdənbir yuxuya gedirdi, yuxularında qatarın hərəkəti duyulurdu. Günortanın gözqamaşdırıcı bəyaz günəşinə sarı axşamüstü günəşinə çevrildi və bir azdan qırmızı rəngə çalacaqdı. Vaqon da Konstitusiya vağzalındaki perrondan yola düşən qatar deyildi: vadılə zaman qatardan keçib, onu dəyişmişdi. Kölögəsi üfüqə uzanıb qatarın böyrüylə qaçırdı. Torpağın ilkinliyi nə kəndlərlə, nə də insanın mövcudluğunun digər izləriylə pozulurdu. Hər şey nəhəng, bununla belə, eyni zamanda yaxın, müəyyən qədər sırlıydi. Ucsuz-bucaqsız ənginliklərdə arabi bir öküz görmək olardı. Tənhalıq tam, düşməncəsinəydi, Dalmanni belə bir hiss bürdü ki, o, təkcə Cənuba yox, həm də keçmişə səyahət eləyir. Onu bu fantastik güman-dan nəzarətçi ayırdı, biletli yoxlayıb xəbərdarlıq elədi ki, qatar, adətən, dayandığı stansiyada yox, ondan əvvəlki, Dalmanna çox az tanış olan stansiyada dayanacaq. (Nəzarətçi izahata başladı, bunu Dalmann nə anlamağa, nə axıracan qulaq asmağa səy göstərirdi, çünkü hadisələrin mexanizmi onu maraqlandırmırıydı.)

Qatar, demək olar, çölün ortasında çətinliklə dayandı. Yolun o biri tərəfində stansiya – perron, anbar, bir də başqa nəsə yerləşirdi. Orada ekipaj-filan yox idi, amma stansiya rəisi güman eləyirdi ki, onu yarım kilometrlikdəki dükanda kirayələmək mümkün olacaq.

\*\*\*

Dalmann bu yolu kiçik macəra kimi qəbul eləmişdi. Günəş artıq batmışdı, yalnız son şəfəqlər, gecə düşməsə də, hələ vadinin susmuş, amma qaynar həyatını işiqlanğırdı. Dalmann yavaş-yavaş gedirdi. O, yorulmaqdan qorxmurdu, sadəcə, gəzinti sevincini uzatmaq istəyirdi. Hər tərəf yonca qoxuyur, o da özünü çox xoşbəxt hiss eləyirdi.

Bir vaxtlar bina al-qırımızı rənglə rənglənmişdi, amma illər onu açıq rəngin xeyrinə yumşaltmışdı. Binanın kasib memarlığındakı bir şey Dalmanna, deyəsən, qədim “Pol və Virginiya”<sup>1</sup> nəşrindəki qravüranı xatırladırdı. Çəpərə bir neçə at bağlanmışdı. Dalmann içəri girib qət elədi ki, dükən sahibini tanıyor, sonra onun müalicəxananın qulluqçularının biriyə oxşarlığından yanıldığını başa düşdü. Dükən sahibi Dalmannın diləyinə qulaq asıb brička<sup>2</sup> qoşmağa söz verdi; gününü daha bir duyuyla zənginləşdirmək, vaxtını keçirmək üçün Dalmann elə burada, meyxanadaca şam eləməyi qərara aldı.

Masaların birinin arxasında Dalmannın əvvəlcə fikir vermədiyi oğlanlar səs-küylə yeyib-içirdilər. Döşəmədə piştaxtaya söykənib tərpənmədən, elə bil, ölmüş halda, qoca otururdu. Su daşı, yaxud insan nəsilləri müdrik sözü cilalayan kimi, illər onu yonub düzəltmişdi. Qarasın, qup-quru qurumuş, xırda cizgili qoca, elə bil, zamandan kənarda, əbədiyyətdəydi. Dalmann onun çalmasına, tüklü plashına, uzun köynəyinə, köhlən dərisindən çəkmələrinə ləzzətlə baxır, Şimal, yaxud Entre-Rios camaatiyla belə qauçonu başqa heç yerdə yox, ancaq Cənubda tapmağın mümkün olması barədə mənasız söhbətlərini xatırlayırdı.

<sup>1</sup> J.A.Bernarden de Sen-Pyerin romanı (1787)

<sup>2</sup> Brička – yüngül, bəzən üstüaçıq araba



Dalmann pəncərənin qabağında oturdu. Qaranlıq düzənliyi bürüyürdü, amma onun qoxuları, səs-küyü hələ dəmir millərin arasından içəri soxulurdu. Dükən sahibi ona əvvəl siyənək balığı, sonra qızardılmış ət verdi. Dalmann yeməyi qırmızı şərabla yeyirdi. Ağzında tünd dadı ləz-zətlə duyub tənbəl-tənbəl zalı nəzərdən keçirirdi.

Dirəkdən kerosin lampası asılmışdı; o biri stolun arxasında üç müştəri var idi: ikisi fermanın naxırçılarına oxşayırdı, qaba, bir qədər monqolsayağı görkəmli üçüncüsü şlyapasını çıxarmadan içirdi. Qəfildən Dalmann nəyinsə yüngülə yanağına dəydiyini hiss elədi. Adı tutqun-yaşıl şüşədən stəkanın böyründə, örtüyün zolaqlarının birinin üstündə çörəyin yumşaq yerindən düzəldilmiş kürəcik vardi. Vəssalam, şüttamam, amma axı onu kimsə atmışdı.

O biri masanın arxasında oturanların, deyəsən, buna dəxli yox idi. Çaşmış Dalmann qət elədi ki, özünü elə göstərsin, guya heç nə baş verməyib, sanki, gerçəklilikdən yayınmaq üçün "Min bir gecə" kitabını açdı. Bir neçə dəqiqədən sonra ona başqa bir kürəcik dəydi, bu dəfə naxırçılar gülüsdülər. Dalmann öz-özünə dedi, qorxmur, amma lazımlıca sağalmayıb, özünü bu şübhəli davaya qarışdırmaq axmaqlıq olardı. O çıxıb getməyə hazırlaşdı, artıq ayağa qalxmışdı; bu zaman dükən sahibi yaxınlaşış həyəcanlı səslə onu sakitləşdirməyə başladı:

– Senyor Dalmann, oğlanlara fikir verməyin görək, bir az çox içiblər.

Bu adamın onu adıyla çağırması Dalmanna qəribə gəlmədi, amma hiss elədi ki, barışdırıcı sözlər işi yalnız qəlizləşdirdi. Bu məqamaca naxırçıların axmaq hərəkətləri təsadüfi adama, mahiyyətcə heç kəsə toxunmuşdu, indisə hörmətsizlik şəxsən ona yönəlmüşdi, bundan da qonşuları xəbər tuta bilərdi.

Dalmann sahibi itələdi, naxırçılara sarı dönüb soruşdu ki, onlara nə lazımdır.

Qıçıq çəş gözlü oğlan səndələyə-səndələyə ayağa qalxdı. O, Dalmannın iki addımlığında dayanıb, elə bil, səsini eşitməyəcəklərindən qorxa-qorxa ucadan söyleş yağıdırırdı. Oğlan əslində olduğundan daha sərxoş görünmək istəyirdi, bunda da qəddarlıq, kinayə gizlənirdi. O,

söyüş və təhqir yağdırmağına ara vermədən uzun bıçağını yuxarı atdı, baxışlarıyla izləyib havada tutdu, Dalmannı davaya səslədi. Sahib titrək səslə işə qarışdı ki, Dalmann silahlı deyil. Bu məqamda gözlənilməz bir şey baş verdi. Küncdə donub-qalmış, Dalmanna Cənubun (onun Cənubunun) rəmzi kimi görünən qoca qauço onun ayaqlarının altına xəncər atdı. Elə bil, Dalmannın çağırışı qəbul eləməyini Cənubun özü qərara aldı. O, xəncəri götürmək üçün əyilib iki şeyi başa düşdü. Birincisi, bu, demək olar, qeyri-iradi hərəkət onu vuruşmağa məcbur eləyir. İkincisi, bacarıqsız əlində silah onun müdafiəsinə yox, qatilinin bəraətinə xidmət eləyəcək. Çox-çox əvvəllər bütün cavanlar kimi bıçaqla əylənirdi, amma biliyi, zərbəni aşağıdan yuxarıya vurmali, bıçağın tiyəsini içəriyə tutmalı olduğundan uzağa getmirdi. Müalicəxanada başıma belə bir şeyin gəlməsinə imkan verməzdilər, o fikirləşdi.

– Həyətə çıxaq, – oğlan dedi.

Çıxdılar, Dalmann ümidiş idi, amma qorxu da duydurdu. O, kandardan adlayanda fikirləşdi ki, açıq səma altında, bir göz qırıpında bıçaq davasında ölmək ondan ötrü qurtuluş, xoşbəxlik, o birinci gecə müalicəxanada ona iynə sançıqları kimi, bayram olardı. Hiss elədi ki, əgər onda özünə ölüm seçməli, yaxud uydurmalo olsaydı, məhz beləsini seçər, ya da uydurardı.

Dalmann çətin ki istifadə eləyə biləcəyi bıçağı bərk-bərk sıxıb vadiyə çıxır.



## XUAN MURANYA

İllərlə təkrarlamadı yorulmurdum ki, Buenos-Ayresin Palermo adlı rayonunda böyümüşəm. Boynuma alıram, bu, adicə ədəbi qürrələnməydi; əslində, bağı, atanın, əcdadlarının kitabları olan evdə uzun barmaqlıqların dəmir milləri arxasında böyümüşəm. Bıçaqlar və gitaralar Palermosu (məni inandırırdılar) hər hansı pivəxanada sığınacaq tapmışdı, 1930-cu ildə qonşumuz, şəhərətrafinin vurğunu, nəğməkarı Evaristo Karryeqo haqqında əsər yazmışdım. Az sonra təsadüf məni Emilio Trapaniyə rast gətirdi. Qatarla Morona gedirdim; pəncərənin qabağında oturmuş Trapani məni adımla səslədi. Onu dərhal tanımadım; Temza küçəsindəki məktəbin partası arxasında oturmağımızdan on illər keçmişdi. Yəqin, Roberto Qodel onu xatırlayır.

Heç vaxt xüsusi yaxın olmamışdım. Zaman, qarşılıqlı etinasızlıq bizi daha da ayırmışdı. Yadımdadır, o, məni ovaxtkı “lumfardo”nun<sup>1</sup> əlifbasından agah eləyirdi. Yaddaşından lazımsız faktları çıxarmağa çalışdığını, sınıf yoldaşının mahiyyətə təkcə özündə adını saxlayıb, ölüyü bayağı, candərdi söhbətlərdən biri başlandı. Gözlənilmədən Trapani dilləndi:

– Mənə Karryeqo haqqında kitabını oxumağa veriblər. Orada elə hey başkəsənlər zamanı haqqında danışırsan. Sən başkəsənlər barədə haradan bilirsən, Borxes?

O, mənə sadəlövh heyrətlə baxırdı.

– Sənədləri araşdırımişam.

Sözümü kəsdi:

– Sənədlər – sözlərdir. Sənəd mənə gərək deyil. Mən həmin adamların özünü tanıyıram. – Bir dəqiqəliyə susub, elə bil, sərr açılmış kimi əlavə elədi:

– Mən Xuan Muranyanın baldızının oğluyam.

Doxsanıncı illərin bıçaqcılardan Muranya ən məşhuruydu. Trapani izah elədi:

<sup>1</sup> *Lumfardo* – Argentina rəqs növü

– Xalam Florentina onun arvadıydı. Bu, səni maraq-landırıbilər.

Bəzi yerlərdə aydın duyulan ritorik pafos, bəzi həddən artıq uzun ifadələr belə bir fikir yaradırdı ki, o, öz əhvalatını birinci dəfə deyil ki danışır.

\*\*\*

Bacısının öz həyatını Xuan Muranyayla bağlaması anasının heç vaxt xoşuna gəlməmişdi: o, qadından ötrü həmişəlik qaba heyvan olaraq qaldı, Florentina xaladan ötrüsə hərəkət adamıydı. Onun ölümü haqqında müxtalif şayiələr gəzirdi. Bəziləri iddia eləyirdilər ki, ölümcül sər-xoş halda Koronel küçəsinin tİNində kolyaskasından yığılıb, başı daşa dəyib. Bir də danışıldılardı ki, onu polis axtardıqından Uruqvaya qaçmışdı. Heç vaxt yeznəsinin dərdini çəkməyən anam mənə bir şey söyləmirdi. Mənsə hələ balacaydım, onu xatırlamırdım.

Yüzillik yubiley ili Rassel döngəsində, uzun, dar mülkdə yaşayırdıq. Adətən, açarla bağlanan arxa qapı Müqəddəs Salvador küçəsinə çıxarırdı. Onda artıq yaşılanmış, qəribəlikləri olan xalam yuxarıdakı otaqda sığınacaq tapmışdı. Aṇq, irisümüklü – yoxsa mənə belə gəlirdi – qadın çox ucaboyluydu, çox vaxt susurdu. O, təmiz havaya tab gətirməyib evdən çıxmırıldı, yanına kiminsə gəlməyini xoşlamırdı. Dəfələrlə masadan necə yemək götürüb gizlətdiyini sezmişdim. Məhəllədə danışıldılardı ki, Muranyanın ölümündən, yaxud yox olmasından sonra ağlını bir qədər itirib. Onu həmişə qara paltarda xatırlayıram. Bir də öz-özüylə danışmaq vərdişi var idi.

Mülk senyor Luçessi adlı bir nəfərə, Barrakas rayonundakı bərbərxananın sahibinə məxsus idi. Anam evdə tikişlə məşğul olurdu, amma işlərimiz yaxşı deyildi. Heç nəyi başa düşmədən “məhkəmə çağırışı”, “əmlakun siyahıya alınması”, “borcu ödəməyə görə çıxarmaq” kimi piçilttiylə söylənən sözlər eşidirdim. Anam ümidsizliyə qapılmışdı, xalamsa inadla təkrar eləyirdi: “Xuan imkan verməz ki, hansısa bir qrinqo<sup>1</sup> bizi küçəyə atsın”. Hər dəfə

<sup>1</sup> *Qrinqo* – dələdüz, qəddar, insafsız adam



– artıq bunu əzbərdən biliirdik – ərinin cəsurluğuna şübhə eləməyi özünə rəva görən Cənub məhəlləsindən bir həyasızın başına nə gəldiyini danişirdi. Muranya bunu eşidib vaxtına heyfi gəlmədən şəhərin o biri başına getdi, həyasızı axtarın tapdı, bıçaq zərbəsiylə işini bitirdi, meyitini də Riauçeloya atdı. Əslində, belə əhvalat olmuşdumu, bilmirəm; əsas odur ki həmin əhvalatı danişir, ona inanırdılar.

Yuxuya gedib artıq özümü Serrana küçəsində açıq havada gecələyən yurdsuz, dilənçi, yaxud şaftalı daşıyan görürdüm. Axırıncı, hətta xoşuma gəlirdi, çünki məktəb məşğələsindən azad eləyirdi.

Narahatlığımızın nə qədər sürdüyü yadımda deyil. Rəhmətlik atam bir dəfə yanımda dedi ki, vaxt var-dövlət kimi sentavoya, yaxud pesoya<sup>1</sup> bölünmür; bütün pesolar eynidir, hər hansı gün, üstəlik, hər hansı saat başqa cürdür. Çətin ki onda nəyi nəzərdə tutduğunu anlayadı, amma sözləri yaddaşımı həkk olundu.

\*\*\*

Bir dəfə gecə axırı qorxunc olan yuxu gördüm. Yuxuma Xuan dayı girdi. Onu görməmişdim, amma xəyalimdə enlikürək, hindu qanı qarışığı olan, seyrəkbaklı, pırtlaşışq qarasaçlı təsəvvür eləyirdim. Biz karxanaların, ot-əncərin arasıyla Cənuba gedirdik, amma ot-əncər də, karxana da Temza küçəsindəydi. Günəş yuxarı qalxmışdı. Xuan dayı qara paltardaydı. O, uçurumun üzərindəki bir körpünün yanında dayandı. Əlini pencəyinin altında tuturdu, amma elə bil, silahı çıxarmır, əksinə, gizlədirdi. O, kədərli səslə dedi: “Nə qədər dəyişmişəm”. Əlini çıxardı, mən çalağan cynaqlarını gördüm. Qaranlıqda qışqırıb ayıldım.

Səhəri anam mənə onu Luçessinin yanına aparmağı əmr elədi. Bilirdim ki, möhlət istəməyə gedir, yəqin, məni özüylə ona görə aparır ki, ev sahibi onun kimsəsizliyini görsün. Bacısına bir söz demədi: o, alçalmağına heç cür imkan verməzdı. Əvvəllər Barrakasda olmamışdım, mənə elə gəlirdi, ora daha tünlükdür, dükanlar daha çox baxımsız, yerlər daha azdır. Tini burulub axtardığımız evin

<sup>1</sup> Xırda və iri Argentina pul vahidləri

yanında polis və camaatı gördük. Yerlilərdən biri dəstədən-dəstəyə keçib danişirdi ki, gecə saat üçdə qapının döyülməsindən oyanıb; qapının necə açıldığını, kiminsə içəri girdiyini eşidib. Qapı açıq qalıb, səhər yarçılpaq Luçessini dəhlizdə yixilmiş vəziyyətdə tapıblar. Onu bıçaqla deşik-deşik eləmişdilər. O, tək yaşayırdı, günahkarları tapmadılar. Evdən heç nə yoxa çıxmamışdı. Kimsə xatırladı ki, axır vaxtlar, öldürürlən adam, demək olar, tamam kor olmuşdu. O biri əmin halda dedi: "Görünür, vaxtı çatıbmış". Sözlər, deyiliş tərzi mənə təsir elədi; illər ötdükcə əmin oldum ki, belə vaxtlarda həmişə bu cür kəşfərətlənin şüluqçu tapılır.

Tabutun yanında yiğışanlar bizə qəhvə təklif elədilər, fincanı aldım. Tabutda mərhum əvəzinə mum kukla vardı. Bunu anama dedim; oradakılardan biri gülümşünüb izah elədi ki, həmin qara palṭarlı kukla senyor Luçessidir. Heyrətlənin baxmaq üçün ayağa qalxdım. Anam əlimdən dərtmalı oldu.

\*\*\*

Uzun aylar ətrafımızdakıların hamısı başqa bir şey barədə danişmındı. Həmin vaxtlar qətl nadir hallarda baş verirdi: Molenanın, Kampananın və Silyeteronun məsələsi üzündən nə qədər səs-küy qalxdığını yadına sal. Buenos-Ayresdə halını pozmayan yeganə adam Florentina xalayıdı. O, qocafəndi inadkarlıqla təkrar eləyirdi:

– Sizə deyirdim ki, Xuan hər hansı qırınqoya bizi bayırına atmağa imkan verməz.

Bir dəfə səhər bərk yağış yağırdı. Məktəbə gedə bilmədim, evdə vurmuxurdum. Xalam əlli ri qoynunda oturmuşdu; elə bil, burada yox idi. Balaca otaq nəm qoxuyrdı. Bir künccədə başına don atılmış yaylı çarpayı, o birində palṭar üçün taxta sandıq dururdu. Ağardılmış divardan Məryəm ananın təsviri olan ucuz litoqrafiya asılmışdı.

Xalam gözlərini qaldırmadın dilləndi:

– Niyə gəldiyini bilirəm. Səni anan göndərib. Xuanın bizi necə xilas elədiyi hələ də ona çatmir.

– Xuan? – mən özümü itirdim. – Xuan on il qabaq ölüb.



— Xuan buradadır, — o, etiraz elədi. — Onu görmək istəyirsən?

O, masanın siyirməsini çəkib bıçağını götürdü. Sonra artıq yumşalmış səslə əlavə elədi.

— Bax, budur. Bilirdim, məni tərk eləməz. Dünyada ikinci belə bir adam olmayıb. O, qrinqoya nəfəsini dərməyə də imkan vermədi.

Hər şeyi yalnız indi başa düşdüm. Luçessini bu miskin, ağlını itirmiş qadın öldürmüştü. Nifrətdən, ağılsızlıqdan, bəlkə də, sevgidən — kim bilir? — dal qapıdan çıxmış, gecə qaranlığında küçəni adlamışdı, nəhayət, axtardığı evi tapıb, bax, bu sümükləri çıxmış əlləriylə bıçağı yortmuşdu. Bıçaq onun hələ də səcdə elədiyi ölmüş Muran-yaydı.

İndiyəcən bilmirəm xalam ürəyini anama açdı, ya yox. Biz oradan çıxanından azca əvvəl o öldü.

\*\*\*

Trapani burada hekayəsini bitirdi. Bir daha görüşmədik. Öz ərini — pələngini — ondan qalmış əşyayla, onun qəddarlıq alətiylə dolaşıq salan bu dul qadının əhvaltında bir rəmz görürəm. Xuan Muranya adlı adam bir vaxtlar mənim uşaqlığımın küçəsindən keçib, o, hər bir kəsin bilməli olduğunu öyrənib, axırda da sonradan bıçağa çevrilmək üçün ölümün dadını duyub, bu gün bıçaq barədə xatirələrdə, sabahsa kimsənin qaça bilməyəcəyi unudulmadadır.

## ROSENDO XUARESİN ƏHVALATI

*Susanna Bombala<sup>1</sup>*

Axşam saat on biriydi. Bolivar və Venesuela küçələrinin kəsişməsindəki indi bar olan meyxanaya girdim. Küncdən məni bir nəfər səslədi. Onun çağırış tərzində hökmlü nəsə vardı, hər halda, dərhal tabe oldum. Masalardan birinin arxasında oturmuşdu, mən də nədənsə qət elədim ki, çoxdan buradadır, boş qədəhlə üzبəüz idi. O, ortaboyluydu, adı sənətkara, yaxud əvvəlki vaxtların kəndlisinə oxşayırırdı. Seyrək bığları bir qədər ağarmışdı. Bütün paytaxt sakınları kimi etibar eləmədiyindən şərfini açmamışdı. Məni içməyə dəvət elədi. Oturdum, söhbətə girişdik. Bu, otuzuncu illərdə baş vermişdi. Adam dedi:

— Siz mənim barəmdə yalnız eşitmisiniz, amma sizi tanıyıram axı, senyor — mən Rosendo Xuaresəm. Rəhmətlik Paredes sizə mənim barəmdə danışmışdı. Qocanın öz qəribəlikləri vardı; o, adamlara, aldatmaq üçün yox, əyləndirmək üçün yalan danışmağı sevirdi. İndi ikimiz də bikar olduğumuzdan, əslində, həmin gecə nə baş verdiyini danışacağam. Kəsici öldürülən gecə. Senyor, siz bunu qiymətləndirmək vəziyyətində olmadığım hekayənizdə təsvir eləmisiniz, amma istəyirəm ki, təkcə yalanı yox, həqiqəti də biləsiniz.

O, elə bil, yadına sala-sala susdu, sonra davam elədi:

— Elə şeylər olur, illər ötəndə anlaysırsan. Həmin gecə baş verən hadisə çoxdan başlamışdı. Mən Maldonado məhəlləsində, Florestodan o tərəfdə böyükmişəm. Ora yaramaz yer idi, xoşbəxtlikdən, indi təmizləyiblər. Həmişə hesab eləmişəm ki, tərəqqinin qabağını almaq olmaz. Doğulduğun yerisə seçmirsən. Beləcə, heç vaxt atamın adını öyrənmək mənə müyəssər olmadı. Anam, Klemen-

---

<sup>1</sup> Susanna Bombala – Borxesin tanışlarından biri



tina Xuares, İeyaqətli qadın, ütü çəkməklə çörəkpulu qazanırdı. Mənə elə gəlir, o, Entre-Riosdan, ya da şərqdəniydi, hər halda, Konsepsyon del-Uruqvay şəhərindəki qohumları barədə xatırladırdı. Mən ot kimi böyümüşdüm. Dəyənəklə döyüşməyi öyrənmışdım. Onda hələ futbol xoşumuza gəlmirdi, onu ingilis uydurması hesab eləyirdik.

Bir dəfə axşam meyxanada Qarmendia adlı oğlan mənə sataşdı. Cavab vermədim, amma o, sərxoş idi, əl çəkmirdi. Bayırı çıxdıq; artıq səkidən yariaçıq qapıya qışqırıldı:

– Dayanın, indi qayıdırám!

Bıçağım üstümdəydi; çeşmənin qırığıyla yavaş-yavaş, gözümüzü bir-birimizdən çəkmədən gedirdik. Qarmendia məndən bir neçə yaş böyük idi; bir neçə dəfə dalaşmışdıq, hiss elədim ki, məni bıçaqlamaq istəyir. Mən cığırın sağ, o, sol tərəfiylə gedirdik. Qarmendia zibil yiğinina ilişdi. Səndələyən kimi fikirləşmədən üstünə atıldım. Sifətini dağıtdım, tutasdıq; belə məqamlarda nə istəsən baş verə bilər; axırdı bıçaqla ona həllədici zərbə endirdim. Yalnız sonra hiss elədim: o da məni yaralayılb, yüngüləcə cızıb. Həmin gecə başa düşdüm, adam öldürmək çətin deyil, üstəlik, bunun necə baş verdiyini öyrəndim. Çəsmə çox aşağıdaydı; vaxt itirməmək üçün öldürüləni kərpic sobanın arxasında gizlətdim. Axmaqlığım üzündən onun həmişə taxlığı üzüyü götürdüm. Barmağıma taxıb şlyapamı gözümün üstünə endirdim, meyxanaya qayıtdım. Asta-asta içəri girib dedim:

– Görünür, elə mən qayıtmışam.

Bir stəkan araq sıfariş elədim, mənə gərək idi. Kimsə diqqətimi qan ləkəsinə cəlb elədi.

\*\*\*

Bütün gecəni qatlama çarpayıda çevrikdim, səhərəcən yuxuya getmədim. Qulluğa çağırılanda ardımcı iki polis gəldi. Rəhmətlik yazıq anam hönkür-hönkür ağladı. Onlar məni canı kimi dartıb apardılar. İki gün-iki gecə təkadamlıq kamerada yatmalı oldum. Luis İraladan, sadıq dostumdan başqa heç kəs baş çəkməyə gəlmədi, amma

ona da icazə vermədilər. Bir dəfə səhər polis inspektorunu məni gətirməyi tapşırdı. O, stulda yayxanıb oturmuşdu, üzümə baxmadan soruşdu:

- Deməli, Qarmendianı o dünyaya sən göndərmisən?
- Əgər belə deyirsinizsə... – cavab verdim.

– Mənə “senyor” demək lazımdır. İmtina eləməyin, yaxud inad göstərməyin mənəsi yoxdur. Bu da şahidlərin ifadələri, sənin evində tapılmış üzük. Dərhal etirafını imzala.

O, qələmi mürəkkəbə batırıb mənə uzatdı.

– İmkən verin fikirləşim, senyor inspektor, – ağlıma xahiş gəldi.

– Təkadamlıq kamerasında yaxşı-yaxşı fikirləşmək üçün sənə iyirmi dörd saat vaxt verirəm. Səni tələsdiirməyəcəyəm də. Əgər ağlıın başına gəlsə, özünü Las-Eras küçəsində görəcəksən.

Məsələnin nə yerdə olduğunu başa düşmədiyimi təsəvvür eləmək çətin deyil.

– Əgər razı olsan, cəmi bir neçə gün oturacaqsan. Sonra səni buraxacaqlar, don Nikolas Paredes mənə söz verdi ki, işini yoluna qoyacaq.

\*\*\*

Bir gün doqquz gün oldu. Axırda mənimlə razılışdırılar.

Onların istədiyini imzaladım, gözətçilərdən biri də məni Kabrera küçəsinə apardı.

At bağlanan dirəyin yanında atlar vardı, qapının ağızında içəridə ümumxanadakindan çox adam yığılmışdı. Bu, komitəymiş. Mate içən don Nikolas, nəhayət, məni qəbul elədi. Təmkinlə aydınlaşdırıldı ki, seçkilərə hazırlığın getdiyi Morona göndərəcək. O, məni senyor Laferrerin yanına sınığa yollayırdı. Eşitdiyimə görə, məktubu qocalar evi və yaramazlıqlar barədə oxucular üçün maraqlı olmayan mövzularda şeir qoşan qara palтарlı oğlan yazırırdı. Ona minnətdarlıq eləyib çıxdım. Gözətçi artıq yoxa çıxmışdı.

Hər şey yaxşı oldu. Öncəgörmə neyləyəcəyindən xəbər verir. Qarmendianın əvvəl əzab verən ölümü indi



yolumu açırdı. Əlbəttə, hakimiyyətdəkiler məni əllərində saxlayırdılar. Əgər partiyaya xidmət eləməsəydim, həbsxanaya salardılar, amma var gücümle çalışırdım, mənə də inanırdılar.

Senyor Laferrer xəbərdarlıq elədi ki, özümü lazımlığı kimi aparım, onun cangündəni olacağam. Məndən gözlədikləri işi görürdüm. Moronda, sonralar məhəllədə rəhbərliyin hörmətini qazandım. Polislə partiya mənə cəsur şöhrəti yaratdılar; paytaxtın və əyalətin seçki meydanlarında vacib rol oynayırdım. Əvvəllər seçkilər uzun sürmürdü. Senyor, sizi qanlı hadisələrlə yormaq istəmirəm. Hələ də öz Alemlərindən yapışib duran radikallara heç vaxt dözə bilməmişəm. Mənə hamı hörmət göstərirdi. Luxanera adlı qadın, əla sarı, gözəl görkəmli at əldə etədim. İllər ötdükcə vaxtilə hər iki qauçodan birinin elədiyi kimi, özümü Moreyraya oxşadırdım. Kartla, yovşan iğcisiləyə əylənirdim.

Biz qocalar ağızımızı açdıqmı, saxlamaq olmur, amma danışmaq istədiyim əhvalata yaxınlaşırıam. Bilmirəm, artıq Luis İralanın adını çəkmışəmmi. Belə dost az olur. O artıq yaşılaşmışdı, amma heç bir işdən qorxmurdu, məni də sevirdi. Həm də ömründə heç bir komitəylə işi olmamışdı. Çörəkpulunu xarrat peşəsiylə qazanırdı. Heç kəsə yaxın getmirdi, kimsəyə də özünə yaxınlaşmağa imkan vermirdi. Bir dəfə səhər yanına gəlib dedi:

– Gəldim sənə deyim ki, Kasilda məni atdı. Onu Rufino Agilera aparıb getdi.

Həmin tiplə artıq Moronda üz-üzə gəlmışdım. Cavab verdim:

– Onu tanıyıram ki! Agiləalar ailəsinin ən pisi deyil.  
– Ən pisi olsa da, olmasa da, o, mənimlə qarşılaşmalıdır.

Fikirləşib dedim:

– Heç kəs sənin əlindən heç nə almayıb. Əgər Kasilda səni atıbsa, deməli, Rufinonu sevir, səni isə sevmir.  
– Bəs camaat nə deyər? Mən qorxağam, nəyəm?  
– Sənə məsləhətim budur: adamların nə deyəcəkləri üzündən artıq səni sevməyən qadından ötrü bu əhvalata baş qoşmağa dəyməz.

– Mənim onunla işim yoxdur. Qadın haqqında beş dəqiqədən artıq fikirləşən kişi – kişi yox, cındırdır. Kasildanın qəlbi yoxdur. Birgə olduğumuz axırıncı gecə dedi ki, qocalırsan.

– O, həqiqəti deyib.

– Həqiqət yara vurur. İndi mənə lazımlı olan yeganə adam Rufinodur.

– Özün bilərsən. Onu Merlodakı seçkilər vaxtı işdə görmüşəm. Cəsarətli adamdır.

– Fikirləşirsən qorxuram?

– Bilirəm, qorxmursan, amma yaxşı-yaxşı fikirləş. İki-sindən biri olacaq: ya onu öldürüb həbsxanaya düşəcəksən, ya da o, səni öldürəcək, qəbiristanlığa yollanacaqsan.

– Elə bu? Bəs mənim yerimdə olsaydım, sən neylərdin?

– Bilmirəm, amma mən örnek ola bilmərəm. Həbsxanadan yaxa qurtarmaq üçün komitədə oyuncaq oldum.

– Mən heç bir komitədə oyuncaq olmayıacağam, haqq-hesabımı çəkməliyəm.

– Deməli, kimliyi məlum olmayan adam, artıq sevmədiyin qadın üzündən sakitliyinlə risk eləyəcəksən?

O daha qulaq asmadı, çıxıb getdi. Səhəri gün məlum oldu ki, mağazada Rufinoya sataşıb, Rufino da onu öldürüb.

O, ölümə gedirdi, onu da şərəflə, təkbətək öldürüb-lər. Dostyana məsləhət vermişdim, amma özümü günahkar hesab eləyirdim.

\*\*\*

Dəfndən bir neçə gün sonra xoruz döyüşünə getdim. O döyüşlər heç vaxt xüsusi xoşuma gəlməmişdi, amma həmin bazar günü, sadəcə, boğulurdum. O quşların yanından keçəndə onların partlamasını arzuladım.

Haqqında danışdığını gecə, daha doğrusu, hekayəmin bitdiyi gecə dostlarımıla Parda küçəsindəki rəqsə getməyi sözləşdik. Neçə illər ötüb, mənsə rəfiqəmin güllü paltarını indi də xatırlayıram. Açıq havada şənlənirdik, səs-küylü sərxaşlarsız da ötüşmədi; amma hər şeyin Allahın əmriylə getməsinin qayğısına qaldım. Yabançılar



peyda olanda saat on iki deyildi. Kəsici adlanan, elə həmin gecə xaincəsinə öldürülən biri hamiya içki sifariş elədi. O, fürsətdən istifadə eləyib hamımızın xəmirinin eyni olduğunu göstərmək istəyirdi. Amma nəsə niyyəti vardi: yaxın gəlib məni tərifləməyə başladı. Dedi, Şimal-dandır, haqqımdakı şayiələr ora gedib çatıb. Onun danışığına mane olmurdu, amma xoşagelməz bir şey hiss eləməyə başladım. O, bəlkə də, özünü cəsarətləndirmək üçün aravermədən meyvə arağı içirdi, axırda da məni döyüşə çağırıldı. Elə bu zaman da kimsənin anlamaq istəmədiyi hadisə baş verdi. Bu təsadüfi şuluqçuda özümü güzgündəki kimi görüb utandım. Qorxu duymurdum; əgər qorxsayıdım, yəqin, davaya girərdim. Heç nə olmamış kimi yerimdən tərpənmədim. O daha da yaxına gəlib qışqırkı ki, hamı eşitsin:

– Bax, görünür ki, qorxaqsan!

– Qoy belə olsun, – dedim. – Mən qorxaq kimi tanınmaqdan çəkinmirəm. Əgər xoşuna gəlirsə, əlavə eləyə bilərsən ki, anamı təhqir, məni rüsvay eləyibsən. Hə, nədir, rahat oldun?

Luxanera bıçağı, adətən, saxladığım yerdən, jiletimin cibindən çıxardı, hiddətlə əlimə verib dedi:

– Rosendo, mənə, bu, sənə lazım olacaq.

Mən bıçağı atıb tələsmədən aralandım. Adamlar heyrət içində yol verdilər. Onların nə fikirləşdikləri vecimə deyildi.

Bu həyata son qoymaq üçün Şərqi Respublikasına qaçıdım, orada yüksü işlədim. Qayıdan sonra burada yerləşdim. San-Telmo həmişə sakit məhəllə olub.

## LƏYAQƏTSİZ

Şəhər barədə təsəvvürümüz həmişə bir qədər anaxronikdir<sup>1</sup>: kafe bara çevrilməyə macal tapıb, tağının altından iç həyətlərə, köşklərə baxmaq mümkün olan girişsə o başındakı liftiyə çirkli dəhlizə çevrilib. Beləcə, bir neçə il hesab eləyirdim, Talkayano küçəsinin müəyyən yerində məni “Buenos-Ayres” kitab dükanı gözləyir, amma bir dəfə səhər əmin oldum ki, onu əntiqfürüş dükanı əvəz eləyib, əvvəlki sahibi don Santyaqo Fişbeynsə ölüb. O, həddən artıq kök idi... Sifat cizgilərindən çox, onunla uzun-uzadı söhbətlərimiz yadimdadır. Yetkin, kamil insan olan Fişbeynin yəhudini bir ölkəyə, bir ənənəyə bağlı, indi onu zənginləşdirən, mürəkkəblik və ziddiyyətlərdən məhrum insana çevirən sionizmi lənətləmək xasiyyəti vardı. O, mənə dedi ki, Barux Spinozanın əsərlərinin mütaliəsini çətinləşdirən, fantastik nəzəriyyəyə xəstəhal ciddiyyət verən bütöv, Evklid terminologiyasından uzaq, yetərinçə tam nəşri hazırlanır. Rozenrotun “Yarıçıq kabbala”nın maraqlı nüsxəsini mənə göstərmışdı, amma satmaq istəməmişdi, bununla belə, kitabxanamda Ginzburq və Ueytin bəzi kitablarında onun dükanının möhürü var.

Bir dəfə axşam ikilikdə oturmuşduq, o, mənə həyatından bir epizod danişdi ki, indi həmin epizodu nəqli eləmək olar. Yalnız bəzi təfərrüatları dəyişdirirəm.

\*\*\*

“Mən sizə heç kəsin bilmədiyi bir əhvalat danışmaq istəyirəm. Nə arvadım Ana, nə ən yaxın dostlarımdan kim-sə o əhvalatı bilir. Əhvalat o qədər çoxdan baş verib ki, elə bil, mənim başıma gəlməyib. Birdən bu əhvalat sizə, şübhəsiz, xəncərsiz ötüşməyən hekayə üçün yarayar. Bilmirəm, sizə nə vaxtsa Entre-Rios əyalətindən olduğumu demişəmmi. Deyə bilmərəm ki, biz yəhudi-qauçolardıq, qauço

---

<sup>1</sup> Anaxronik – zamanın tələbinə uyğun olmayan



yəhudilər, ümumiyyətlə, olmur. Biz alverci və fermerlərdik. Mən, demək olar, yaddaşımda qalmayan Urdinarraində doğulmuşam; valideynlərim dükən almaq üçün Buenos-Ayresə köçəndə lap uşaq idim. Yaxınlığımızda Maldonado məhəlləsi yerləşirdi, ondan o tərəfdə düzənlilik uzanırdı.

Karleyl bir vaxt yazırıdı, adamlar, qəhrəmanlar olmadan yaşaya bilməzlər. Qrossonun tarix kursu mənə San-Martin kultunu təklif eləyirdi, amma onda yalnız bir vaxtlar Çılıdə döyüşmiş, indisə tunc abidə və meydan adı olan hərbçini gördüm. Təsadüf məni tamam başqa cür qəhrəmanla – ikimizin də bədbəxtliyimizdən, Fransisko Ferrariylə üz-üzə gətirdi. Ola bilsin, bu adı ilk dəfə eşidirsiniz.

Məhəlləmiz Korrales və Baxo kimi şübhəli şöhrətə malik olmasa da, burada da hər meyxananın öz daimi müştəriləri vardı. Zəfər və Temza küçələrinin tinindəki meyxana Ferrarinin sevdiyi yerdı. Məni onun tərəfdarlarından eləyən hadisə də elə orada baş verdi. Dörddəbir çay almaq istəyirdim. Gursaçlı və bıgli bir adam içəri girib ardıcarağı sıfariş elədi. Ferrari yumşaqca ondan soruşdu:

– De görüm, srağagün axşam Xuliananın evindəki rəqsədə səninlə rastlaşmışıq? Sən haralısan?

– San-Kristobaldan, – həmin adam cavab verdi.

– Sənə bir məsləhətim var, – Ferrari səmimiyyətlə davam elədi, – daha bura gəlmə. Burada başıpozuq adamlar var, yoxsa başına xoşagəlməz iş gətirərlər.

Həmin san-kristoballı adam da öz bığıyla birləşə rədd olub getdi. Ola bilsin, o, Ferraridən qorxaq deyildi, amma burada öz dəstəsi olmadığını başa düşürdü.

\*\*\*

Həmin axşamdan Ferrari on beş yaşımin arzuladığı pərəstişgah oldu. O, qarasaçlı, ucaboylu, tökməbədənli, yaraşıqlıydı – o vaxtin üslubundaydı. Həmişə qara paltar geyinirdi. Başqa bir təsadüf bizi üz-üzə gətirdi. Mən anam və xalamla birləşə küçəylə gedirdim. Yeniyetmələr dəstəsinin yanına çatanda biri ucadan dedi:

– Bu qarılara yol verin.

Neyləyəcəyimi bilmirdim. Bu zaman evdən çıxan Ferrari işə qanşdı. O, araqqışdırılanın qabağında dayanıb dilləndi:

– Kiməsə sataşmaq istəyirsənsə, elə mənə sataş.

Onlar qaz kimi yanlarını basa-basa çıxıb getdilər, heç kəs bir kəlmə söz demədi. Uşaqlar onu tanıydılar. O, ciyinini çəkib bize baş əydi və yoluna davam elədi. Getməzdən əvvəl üzünü mənə tutdu.

– Əgər vaxtin varsa, axşam meyxanaya gəl.

Yerimdə donub-qaldım. Xalam Sara dilləndi:

– Bu da qadınlara hörmətlə yanaşan kabalyero!

Anam mənə qahmar çıxmaq üçün dilləndi:

– Onu başqalarına oxşamaq istəməyən oğlan adlandırmaq daha doğru olardı.

Baş verən hadisəni necə izah eləyəcəyimi bilmirəm. İndi müəyyən var-dövlət qazanmışam, mənə sevinc gətirən dükanım, kitablarım, aramızdakı kimi dostluq əlaqələrim var, arvadım və uşaqlarım var, sosialist partiyasına daxil olmuşam, abırlı argentinaiyam, yəhudiyəm, hörmətli adamam. Görürsünüz, demək olar, saçım töküllüb, onda şəhərətrafindan kasıb, sarışın oğlandım. Adamlar mənə yuxarıdan-aşağı baxırdılar. Hami gəncliyində elədiyi kimi, başqalarına oxşamağa çalışırdım. Yakob olmamaq üçün özümü Santyaqo adlandırmağa başladım, amma Fişbeyn olaraq qaldım. Ətrafımdakıların nifrətini duyur, özüm də özümə nifrət eləyirdim. Həmin vaxtlar, xüsusilə də həmin mühitdə cəsur olmanın böyük mənəsi vardı, mənə özümü qorxaq sayırdım. Qadınlardan çəkinir, gizlicə öz məcburi bakırəliyimdən utanırdım. Həmyənidə dostlarım yox idi.

Həmin axşam meyxanaya getmədim. Təki heç getməyəydim. Amma tədricən dəvət mənə əmr kimi görünməyə başladı; şənbə günü nahardan sonra zala girdim.

Ferrari masalardan birinin başında oturmuşdu. Qalanları əvvəllər gördüğüm yeddi nəfər idi. Adı yaddaşimdə qalmış don Elisio Amaronu, yaşılı, qaradınməz, yorğun səsli adamı hesab almasaq, Ferrari böyük idi. Don Elisio-nun enli və şişkin sıfətini çapıq kəsib keçirdi. Sonralar mənə dedilər ki, o türmədə olub.

Ferrari məni sol tərəfində oturdu: don Elisio yer eləməli oldu. Özümü pis hiss eləyirdim. Qorxurdum ki, Ferrari xoşagəlməz əhvalatdan söz açar. Elə olmadı; onlar qadınlar, qumar oyunları, seçkilər, konsert verməli olan,



amma gəlib çıxmayan müğənni, məhəllədəki hadisələr barədə danışırdılar. Əvvəlcə məni qəbul eləməyə çətinlik çəkirdilər, amma sonra öyrəşdilər, çünki bunu Ferrari istəyirdi. Əksərinin soyadı italyan soyadı olsa da, hər kəs özünü kreol və qauço sayırdı (onu belə də sayırdılar. Bəziləri arabaçıydı, yaxud sallaqxanada işləyirdi).

Heyvanlarla məşğul olmaları onları kəndli eləmişdi.

Güman ki, meyxanada tanıldığım uşaqların hər birinin ən müqəddəs arzusu ikinci Xuan Moreyra olmaq idi. Axırda mənə San ləqəbi verdilər, amma həmin ləqəbdə nifrət yox idi. Onların yanında siqaret çəkmək, çoxlu başqa şeylər öyrəndim.

Bir dəfə Xunin küçəsindəki bir evdə məndən Fransisko Ferrarinin dostu olub-olmadığımı soruşdular. Müsbət cavabı qürrələnmə sayıb “yox” dedim.

Bir dəfə polislər gəldilər, bizdə axtarış apardılar. Bəziləri komissarlığa getməli oldu; Ferrariyə toxunmadılar. İki həftədən sonra həmin hadisə təkrar olundu, amma bu dəfə Ferrarini də apardılar, çünki qayışının altında bıçaq vardı. Bəlkə də, yerli rəhbərliyin rəğbətini itirmişdi.

İndi mən Ferrarini aldadılıb satılmış yazıq cavan kimi görürəm, onda mənə Allah kimi görünürdü.

\*\*\*

Dostluq sevgidən, yaxud həyat adlanan yolsuzun hə hansı başqa simasından az sırlı deyil. Bir dəfə ağlıma gəldi, yalnız xoşbəxtlik sırlıdır, çünki öz-özünə bəraət qazandırmağa xidmət eləyir. Məsələ bundaydı ki, cəsarətli, güclü Fransisko Ferrari mənə, ələcsiz adama dostluq münasibətləri duyurdu. Mənə elə gəlirdi, səhv olub, mən bu dostluğa layiq deyiləm. Boyun qaçırmaga çalışırdım, amma o, imkan vermirdi. Mənim çəşqinligim əxlaq adlandırdığı, bunun da məndə istehza doğurduğu hərəkətlərimlə barışmayan anamın narazılığıyla dərinləşirdi. Bu əhvalatda başlıcası indi də boynuma almadığım, baş verən əcəflilik yox, Ferrariylə münasibətlərim idi. Tövbə uzandıqca, günah davam eləyir.

Ferrariylə yanaşı oturan qoca onunla astadan nə barədəsə danışındı. Onlar nəsə planlaşdırırdılar. Mən masanın

arxasındaki yerimdən tikiş fabriki bizim məhəllənin yaxınlığında yerləşən Vaydemannin adını ayırdı elədim. Az sonra mənə izahsız-filansız fabrikin ətrafinı dolaşır bütün girişləri yaxşıca öyrənməyi tapşırıldılar. Mən çəşmələri və dəmir yolunu keçəndə axşam düşürdü. Tək-tük evlər, iyidə kolları və açıqlıq yadımdadır. Fabrik təzəydi, amma baxımsız kimi görünürdü, dikdə yerləşirdi; divarlarının qırmızı rəngi yaddaşında səmanın qürübuyla qarışırıdı. Fabrikin ətrafında hasar uzanırdı. Əsas girişdən başqa, cənub tərəfdə düz binaya aparan iki əsas qapı da vardı.

Boynuma almalyiam ki, artıq sizə məlum olanları gec başa düşdüm. Fabrik barədə məlumatımı, bacısı orada işləyən oğlanlardan biri təsdiq elədi. Şənbə günü axşam meyxanada dəstənin olmaması diqqəti çəkərdi, Ferrari qərara aldı ki, basqın növbəti cümə günü baş verəcək. Mənə keşik çəkmək düşdü. Hələlik bizi bir yerdə görməməliyidilər. İkilikdə küçəyə çıxanda Ferrarıdən soruşdum:

- Mənə etibar eləyirsənmi?
- Hə, – cavab verdi – Bilirəm, sən özünü kişiyyə layiq aparacaqsan.

\*\*\*

Həmin gecə də, sonrakı gecə də rahat yatdım. Çərşənbə günü anama dedim, mərkəzə kovboy filmində baxmağa gedəcəyəm. Olub-qalan ən yaxşı paltarımı geyinib Moreno küçəsinə yollandım. Tramvay uzun müddət süründü. Polis idarəsində, axır ki, qulluqçularından biri Eald, yaxud Alt məni qəbul eləyənəcən gözləməli oldum. Dedim, gizli xəbərlə gəlmışəm. O cavab verdi ki, cəsarətlə danışa bilərəm. Mən Ferrarinin planını açdım. Bu adın ona tanış olmadığından təəccübəndim; don Elisionun adı deyildi ki:

- Hə! – dedi. – O, Oriental məhəlləsinin dəstəsindədir.

Bizim rayona məsul olan başqa bir zabiti çağırıldı, məsləhətləşməyə başladılar. Onlardan biri kinayəylə soruşdu:

- Özünü abırı vətəndaş saylığına görə xəbər çatdırmağa gəlmisən?

– Hə, senyor. Mən abırı argentinalıyam.



Mənə tapşırınları yerinə yetirməyi, amma yaxınlaşan polisləri görəndə fit çalmamağı tapşırıldılar. Vidalaşanda zabitlərdən biri xəbərdarlıq elədi:

- Ehtiyatlı ol. Xəbərçilərin başına nə gəldiyini bilirsən.
- Polislər mənimlə məktəbliylə əylənən kimi əylənirdilər. Cavab verdim:
- Təki məni öldürəydilər. Bu, hər şeydən yaxşı olardı.

\*\*\*

Cümə günü səhər açılandan həllədici günün gəlib yetişdiyinə görə sevinc, vicdan əzabı duymadığımdan vicdan ağrısı hiss elədim. Vaxt çox uzanırdı. Demək olar, heç nə yemədim. Axşam saat onda hamımız nəhs fabrikin yerləşdiyi məhəlləyə getdik. Aramızdan bir nəfər yox idi; don Elisio dedi, həmişə kimsə pis vəziyyətdə qoyur. Fikirləşdim, sonra hər şeyə görə gəlməyəni günahlandıracıqlar. Yağış yenicə kəsmişdi. Yanımda kiminsə olacağın-dan qorxurdum, amma məni cənub tərəfdəki qapının önündə tək qoydular. Tezliklə polislər, onlarla birgə zabit gəldi. Diqqəti çəkməmək üçün piyada, atsız gəlirdilər. Qapı sindirilmişdi, ona görə də içəri səssiz giri bildilər. Dörd güllə məni sarsıtdı. Elə bildim, içəridəki qaranlıqda bir-birini öldürürlər. Bu zaman bayırə çıxan polisləri, qandallanmış oğlanları gördüm. Sonra iki polis gülləylə deşik-deşik edilmiş Fransisko Ferrariylə don Elisio Amaronu sürüyüb çıxardı. İlkin istintaqda deyilirdi ki, onlar həbs zamanı müqavimət göstəriblər, həm də birinci atəş açıblar. Bilirdim ki, bu yalandır, çünkü heç vaxt onlarda revolver görməmişdim. Polis köhnə haqq-hesabı çəkmək üçün fürsətdən istifadə elədi. Sonra mənə dedilər, Ferrari qaçmağa cəhd göstərib, amma bir güllə bəs eləyib. Qəzetlər, şübhəsiz, onu, yəqin, heç vaxt olmadığı və bu cür olmasına arzuladığım qəhrəman kimi qələmə verirdi.

Məni qalanlarla birlikdə həbs elədilər, bir müddətdən sonra da buraxdılar.

## THERE ARE MORE THINGS...<sup>1</sup>

*Hovard F.Lavkraftın xatirəsinə*

Ostindəki Texas universitetində son imtahan ərefəsin-də öyrəndim ki, dayım Edvin Arnett qitənin o başında qan damarlarının genişlənməsiylə dünyasını dəyişib. Elə ki kimsə ölür, bizi artıq gərəksiz vicdan əzabı bürüyür – axı ona qarşı xeyirxah olmaq o qədər də çətin iş deyildi. İnsan unudur ki, o, ölürlər səhbət eləyən meyitdir. Mən fəlsəfə fakültəsində oxuyurdum, dayımın orada, Lamos yaxınlığında Əlvan evdə adlara uymadan bu elmin sehralı anlaşılmazlıqlarını necə xirdaladığını xatırlayırdım. Nahar süfrəsindəki portağal məni Berklinin idealist dünyasıyla tanış eləməkdə ona yardımçı olmuşdu: şahmat taxtasının köməyi ilə mənə Eleat məktəbinin əksliklərini açıqlamışdı. Sonralar o, yeri dördüncü ölçünün reallığını sübuta yetirən, onu təsəvvürünə gətirmək üçün oxucuya rəngbərəng kublarla mürəkkəb çalışmalar təklif eləyən Hintonun<sup>2</sup> traktatlarına verdi. Dayımın kabinetinin döşəməsində necə prizmalar, piramidalar ucaltdığımızı heç vaxt unuda bilmərəm.

Dayım mühəndis idi. Hələ dəmiryol şirkətindən təqaüdə çıxmamışdan qabaq Turderdə məskən salmağı qərara almışdı. Buranın üstünlüyünü Buenos-Ayresin yaxınlığında, demək olar, gözdən-könüldən uzaq olmasında görürdü. Yaxın dostu Aleksandr Myüirdən özgəevinin memarı kim ola bilərdi ki? Bu sərt adam Noksun<sup>3</sup> sərt təliminə etiqad eləyirdi, dayımsa nəslinin əksər kişiləri kimi azadfikirli, daha doğrusu, aqnostik<sup>4</sup> idi, ancaq

<sup>1</sup> Dünyada hər şey olur... (*ing.*)

<sup>2</sup> Carlz Hovard Hinton (1731–1873) – ingilis mütəfəkkiri. Öz roman və esselerində dünyaların çoxluğu və dördüncü ölçü problemlərini araşdırırdı.

<sup>3</sup> Con Noks (1505, yaxud təxminən 1514–1572) – kalvinizmin təbliğatçısı və şotland presviterian kilsəsinin banisi

<sup>4</sup> Aqnostik – real aləmin dərk edilə bilməsini inkar edən adam



ilahiyyatla Hintonun saxta kubları, yaxud gənc Uellsin dəqiq ölçülüb-biçilmiş dəhşətləri qədər maraqlanırdı. O, itləri sevirdi; iri qoyun itləri uzaq, doğma kəndi Liqorildin şərəfinə Semyuel Conson<sup>1</sup> adlanırdılar.

Əlvən ev qərb tərəfdən körfəz çəmənlilikləriylə əhatə olunmuş təpənin üstündə yerləşirdi. Dəmir barmaqlıqların arasından boyanan həmişəyaşıl ağaclar onun tutqun görkəmini açmırıldı. Adı maili dam əvəzinə evi iki maili şifer taxtapuş və saatlı dördkunc qüllə bəzəyirdi, buna görə də divarlar və dar pəncərələr sıxılmış kimi görünürdü. Uşaqlıqda mən bu yöndəməsizliklərə təəccüb-lənmirdim, eynilə yalnız zamana uyğun gələn təsadüf üzündən kainat adlanan mənasız şeylərə inanırsan.

\*\*\*

Vətənə 1921-ci ildə döndüm. Çəkişmələrdən qaçmaq üçün evdən canımı qurtardım; onu bir yadelli, qalan alıcılardan ən səxavətlisi, iki dəfə artıq məbləğ təklif eləyən Maks Pretorius aldı. Alğı-satçı aktını imzalayıb, hava qaralanda iki köməkçisiyələ gəldi, bütün mebeli, həm də kitabxanani, ev əşyalarını Hərbi yolun qırğındakı zibilxanaya atdı. (Mən Hintonun traktatındaki diaqramları, böyük qlobsu qüssəylə xatırladım.) Səhəri gün o, Myüirin yanına yollandı, ona sıfariş təklif elədi, o da həmin sıfarişdən qəzəblə boyun qaçırtdı. Sonralar bu işi paytaxt firmalarından biri gördü. Yerli xarratlar ev üçün təzə mebel düzəltməkdən imtina elədilər; axırda Pretorius Qlüdən Mariani adlı birini dilə tutdu. O, iki həftə qapılıları bağlayıb gecələr işlədi. Elə gecə də yeni sakin Əlvən evə köcdü. Pəncərələr daha heç vaxt açılmırıldı, qaranlıqdan da yalnız işıq zolaqları sizirdi. Bir dəfə südçü səkidə başı kəsilib eybəcər hala salınmış ölü qoyuniti tapdı. Qışda bağ doğrandı. Pretorius gözə dəymirdi, görünür, az sonra ölkədən çıxmışdı.

Bütün bunlardan xəbər tutub, təbii ki, həvəsə düşdüm. Maraq – mənim başlıca cəhətimdir; onun üzündən bir dəfə elə-belə tamamilə mənə yad olan qadınla nikaha

<sup>1</sup> Semyuel Conson (1709–1784) – ingilis şairi, nasiri və ədəbiyyat tarixçisi

girdim – sadəcə, qadının kim və necə qadın olduğunu anlamaq istədim; onun üzündən tiryəkə alışmağa (xüsusi uğur qazanmadan), transfinit sayların<sup>1</sup> sırrını vaqif olmağa cəhd elədim; onun üzündən elə haqqında danışmaq istədiyim dəhşətli avantüraya getdim. Məni bu faciəvi tarixçəni araşdırmaq arzusu bürdü.

Aleksandr Myüirdən başladım. Bir vaxtlar o, möhkəm, qaraşın adam idi, anıqlığı gücünü istisna eləmirdi; illər onu əymişdi, qapqara şəvə saqqalı ağarmışdı. Onunla Temperlidəki evində görüşdük; siğınacağı, əlbəttə ki, Əlvən evi xatırladırıdı: hər iki ev yaxşı şair, pis inşaatçı Uilyam Morrisin<sup>2</sup> ağırçəkili üslubunda tikilmişdi.

Söhbət yiğcam idi; Şotlandiyانın rəmzi əbəs yerə qandal deyil. Amma hər halda, başa düşdüm ki, tünd Seylon çayı və uzun *scones*<sup>3</sup> yeməyi (Myüir onları doğrayır, elə bil, uşaq üçün üstünə yağ çəkirdi) kalvinistin<sup>4</sup> bir vaxtlar dostu olmuş kəsin bacısı oğlu şərəfinə bayram eyş-işratindən başqa bir şey deyil. Onlann teoloji mübahisələri hər iştirakçının tərəf-müqabilə ehtiyac duyduğu uzunsürən şahmat partiyalarına keçirdi. Vaxt ötür, mən öz hədəfimə yaxınlaşmirdim. Yöndəmsiz sükut çökdü, Myüir bu sükütu pozdu.

– Cavan oğlan, – dedi – siz bura Edvin haqqında, yaxud Birləşmiş Ştatlar – yeri gəlmışkən, məni az maraqlandıran ölkə – barədə fikir yürütməyə gəlməmisiniz. Sizə Əlvən evin taleyi, onun qəribə alıcısı rahatlıq vermir. Mənə də. Düzünü dəsəm, bu əhvalat o qədər də xoşagələn deyil, amma sizə bacardığımı danışacağam. Bununla belə, çox şey öyrənməyə ümidi eləməyin.

Susub tələsmədən davam elədi:

– Hələ Edvinin sağlığında onun kabinetində intendantla, yerli kilsənin baş keşişiyələ görüşdük. Onlar mənə katolik kilsəsinin layihəsini hazırlamağı təklif elədilər.

<sup>1</sup> *Trans-finit saylar* – məhdud, ümumileşdirilmiş sıra sayıları

<sup>2</sup> *Uilyam Morris* (1834–1896) – ingilis rəssamı, yazıçısı, incəsənət nezəriyyəcisi, “Boşluqdan xəbərlər” sosial utopiyasının müəllifi

<sup>3</sup> Buğda, yaxud arpa kökəsi (*ing.*)

<sup>4</sup> *Kalvinist* – XVI əsrde İsvəçrədə meydana gəlmiş protestant məzhəb tərəfdarı



Ödənc çox yaxşı ola bilərdi. Mən elə dərhal “yox” dedim. Mənə – Allahın quluna – bütlərə mehrab ucaldıb hörmətsizlik eləmək yaramaz.

O susdu.

– Vəssalam? – soruşmağı qərara aldım.

– Yox. Bu dönük Pretorius istəyirdi ki, mən öz yaratdığımı dağıdıb, onun yerində qorxunc bir şey tikim. Ehtiramızlıq çoxüzlüdüür.

Bu sözləri çoxmənalı söyləyib ayağa durdu.

\*\*\*

Döngəni dönüb Daniel İberrayla üz-üzə gəldim. Biz kəndlərin bütün sakinləri tanış olan kimi tanışmışdım. O, mənə piyada gəzməyi təklif elədi. Heç vaxt başkəsənlərə aram olmamışdı; iyrənc əhvalatların, goplannın xoşagəlməz sırasını əvvəlcədən duydum, amma əlacım yox idi, ona görə razılışdım. Axşam düşürdü. İberra bir neçə məhəllə o tərəfdə, təpənin üstündəki Əlvan evə diqqətlə baxıb yana döndü. Səbəbini soruştum. Cavab gözlənilməz idi.

– Mən don Felipenin sağ əliyəm. Hələ məni heç kəs zəif saymayıb. Bu tip – Urqoyti yadındadır? O, Merlonun təklifiylə yanına necə gəldi, bundan nə çıxdı? Belə. Bir dəfə gecə bir gəzəyənlə gedirəm, malikanəyə təxminən yüz metr qalmış bir şey gördüm. Yabı qorxdu, mənim də ondan xoşum gəlmir, döngəyə burulmasayıdılq, yəqin, bunu danışmaq lazımlı gəlməzdı.

O, vəcd içində möhkəm söyüdü.

Gecə sakit keçdi. Dan yeri ağaranacan yuxumda heç vaxt görmədiyim, görsəm də, unutduğum Piranezi ruhunda qravüra gördüm. Qravürada dolanbac təsvir olunmuşdu. Bu, çinarlarla əhatə olunmuş, onların uclarından yuxarı qalxan daş amfiteatr idi. Nə qapısı vardi, nə pəncərəsi, əvəzində ensiz şaquli yarıqların sonsuz sırası vardi. Mən böyükü şüşənin köməyi ilə Minotavri seçməyə cəhd elədim, nəhayət, buna nail oldum. Bundan qorxunc bir şey təsəvvür eləmək olmazdı. O, öküzdən çox bizonu xatırladırdı; elə bil, əjdaha öz insan bədəniylə yerə uzanmışdı, yatıb yuxu görürdü. Yuxusunda nə görürdü? Yuxusunda kimi görürdü?

Axşam Əlvan evin qabağına gəlib çıxdım. Barmaqlığın milləri əyilmişdi, darvaza bağlıydı. Bir vaxt bağ olan yer ot-əncər cəngəlliyinə çevrilmişdi. Sağ yanda qıraqları tapdanmış dayaz arx görünürdü.

Daha bir gedis eləməliydim; təkcə uğursuzluğu qabaqcadan duymayıb, həm də onun məni mütləq növbəti, axırıncı addıma gətirib çıxaracağını bilə-bilə həmin gedisi bir neçə günlüyü təxirə saldım.

Xüsusi ümid eləmədən Qlüyə yollandım. Xarrat Mariani qoca, çox bayağı, sadəlövh, gonbul qırmızıyanaq italyan imiş. Onu görüb dərhal bir az əvvəl fikirləşdiyim strategiyanın başını buraxdım. Vizit kartımı alıb ucadan, fisıldaya-fisıldaya oxudu, həm də “doktor” sözündə qəsdən ilişdi. Dedim, məni Turderdəki, dayıma məxsus olan ev üçün hazırlanan mebel maraqlandırır. Mariani ağızını açıb, gözünü yumdu. Onun üdüləyib-töküklərini, əl-qol hərəkətlərini təsvir eləmək fikrində deyiləm, dedi, müştərinin hər hansı, hətta ən sarsaq tələbini yerinə yetirməyi özünə borc sayıb, hər şeyi ona sıfariş olunduğu kimi, dəqiqliklə eləyir. Bir neçə yesikdə eşələnib, Protey-Pretoriusun imzaladığı bəzi kağızları mənə göstərdi. (Görünür, xarrat məni vəkil kimi qəbul eləmişdi.) Vidalaşanda Mariani boynuna aldı ki, dünyanın bütün qızılıını versələr, daha Turderə, xüsüsilə həmin evə ayğını basmaz. Müştəri müqəddəsdir, italyan əlavə elədi, amma onun cicidi fikrinə görə, senyor Pretorius dəli olub. Dərhal da söylədiyinə təəssüflənib susdu. Ondan başqa bir şey çıxarmaq mümkün olmadı.

Mən bunu gözləyirdim, amma əvvəlcədən bilmək başqa şeydir, yaşamaq başqa şey.

Dönə-dönə özümə deyirdim ki, yalnız bircə sərr – vaxt, bütün bir vaxtlarımızın, bugun-sabahlarımızın, həmişə və heç vaxtlarımızın qalandığı sonsuz arx var. Amma bütün dərin fikirlər faydasız idi; axşamlar Şopenhauer, yaxud Coysu oxuyub, bütün gecələri Əlvan evin yanındakı ciğirlarda dolaşirdim. Bir neçə dəfə orada, yuxarıda parlaq aq işıq göründü; hərdənbir, elə bil, qulağıma inilti dəyirdi. Yanvarın ön ikisinəcən belə davam elədi.



\*\*\*

Buenos-Ayres günlərindən elə bir gün idi ki, belə gündə insan yayın təkcə onun ləyaqətini təhqir elədiyini, alçaltdığını yox, həm də onu, sadəcə, heyvana çevirdiyini duyur. Axşam saat on birdə şimşək çaxdı; cənub küləyi, ardınca su axını başladı. Mən bir ağac tapmaq ümidiylə vumuxurdum. İldirimin kəskin parıltısı bir neçə addımlılığında barmaqlığı işiqländirdi. Bilmirəm, qorxuya, yoxsa ümidlə darvazanı itələdim. Gözlənilmədən darvaza açıldı. Tufan irəli qovurdu. Göylə yer qorxudurdu. Evin qapısı yanaçıq idi. Yağış üzümə çırılırdı, mən də içəri girdim.

Döşəmənin plitələri sökülmüşdü, ayaqlarım səliqəsiz otluğa dəydi. Evdə şirin, ürəkbulandırıcı iy vardı. Dəqiq bilmirəm, sol, yoxsa sağ yanımda daş pillələri hiss elədim. Cəld yuxarı qalxdım. Demək olar, fikirləşmədən işiq düyməsini burdum.

Xatirələrimin yemək otağıyla kitabxanası indi, aralarındakı divar söküldəndən sonra bəzi mebelin olduğu böyük bir boş otaq idi. Bu əşyaları təsvir eləməyəcəyəm, çünki rəhmsiz parlaq işığa baxmayaraq, onları gördüyüümə əmin deyiləm. İzah eləyim. Əşyanı görmək üçün onu dərk eləmək lazımdır. Kreslo – hissələri, üzvləriylə birlə insan bədənini, qayçı – kəsmə aktını xəyalda canlandırır. Lampə, yaxud avtomobil barədə nə deyəsən? Vəhşi adam missionerin İncilini qavraya bilməz; sərnişin gəmi komandasının gördüyü ipləri görmür. Əgər biz aləmi olduğu kimi görsəydik, bəlkə də, onu dərk eləyə bilərdik.

Həmin gecə qarşımıda olan dəlisov formalardan heç biri insan bədənинə, yaxud ağlagələn əməliyyatlara oxşamırdı. İyənməyə, qorxmağa başladım. Künkdə ikinci qata qalxan dik pilləkən vardi. Enli dəmir pillələr arasında – sayı ondan artıq deyildi – irili-xirdalı deşiklər qaralırdı. Pilləkənin evdə yaşayanın əl-ayağı olduğundan xəbər verən bu görkəmi məni yüngülləşdirdi. İşığı söndürüb qaranlıqda donдум. Bircə səs də eşidilmirdi, amma anlaşılmaz əşyaların mövcudluğu çəkindirirdi. Nəhayət, qət elədim.

Yuxarı qalxıb təzədən titrəyən əlimlə işiq düyməsini burdum. Aşağı qatda gördüğüm dəhşət yuxarı qatda

çoxalır, qol-qanad açırdı. Burada hər cür şey üst-üstə qalanmışdı, amma ola bilsin, cəmi bir neçə əşya idi. İndi yadımı əməliyyat masası kimi uzun, çox hündür, nallı şəkilli, uclarında dəyirmi çökəklər olan bir şey gəlir. Fikirləşdim, bu, bəlkə də, heyvanın, yaxud Allahın forması onun kölgələrində aşkara çıxmış kimi, iyrənc anatomiyası burada dolayısıyla peydə olan sakının yatağıdır. Lukianın<sup>1</sup> lap çoxdan oxuduğum, unutduğum səhifələrinin birindən yadımı amfisben<sup>2</sup> sözü düşdü; o, əvvəlcədən ilhamla gətirirdi, amma, əlbəttə, tezliklə gözlərimin görəcəyi həmin obrazı istisna eləmirdi. Bundan başqa, yuxarıda qaranlıqda itib-batan V hərfi şəklində güzgü gördüm.

Evdə yaşayan necə adam idi? Özünün bizzən ötrü dəhşətli olduğundan daha qorxunc olan bu planetdə nə axtara bilərdi? O, bu Cənubi Amerikanın şəhərətrafına, bu gecəyə kosmosun, yaxud zamanın hansı guşəsindən, hansı qədim, artıq göz-gözü görməyən zülmətindən gəlmışdı.

Mən özümü Xaosa qanunsuz soxulan yad adam kimi hiss elədim. Bayırda yağış kəşmişdi. Saata baxıb təəccüb-lə gördüm, artıq gecə saat ikiyə qalır, işığı yanılı qoydum, ehtiyatla aşağı enməyə başladım. Qalxdığın yerdən enmək o qədər də çətin deyil. Ev sahibi qayıdanacaq enmək lazımdır. Qapılar, yəqin, açıqdır, axı onları necə örtməyi bilmirəm.

Ayaqlarım artıq axıncıdan əvvəlki pillədə olanda daş pilləkənlə əzici, asta, çoxlu bir şeyin qalxdığını eşitdim. Maraq qorxuya güc gəldi, gözümü yummadım.

---

<sup>1</sup> Lukian (39–65-ci illər) – Roma ədəbiyatında Vergilidən sonra epik janrıñ en böyük nümayəndəsi, filosof Senenakanın bacısı oğlu

<sup>2</sup> Amfisben (qədim yunanca) – ilanın, yaxud ilanaoxşar varlığın poetik ifadəsi

## BƏXŞİŞLƏR GECƏSİ

Bir dəfə Pyedad təpəsinin lap başında, Florida küçəsindəki “Aqila” şirniyyatxanasında belə bir əhvalat eşitdik.

Dərk problemi barədə danışırdılar. Oradakılardan biri Platonun bütün ətrafımızdakaların artıq əvvəlki həyatımızda gördüyüümüz, buna görə də dərk eləməyin xatırlamaq demək olduğu barədə müddəasını müdafiə etəyirdi. Kimsə – deyəsən, atam – bu fikri aşağıdakı kimi inkişaf etdirən Bekona istinad elədi: əgər dərk eləmək xatırlamaq deməkdirse, onda bilməmək unutmağa bərabərdir. Bu zaman həmsöhbətlərdən biri, görkəmindən bu cür metafizikanın tamam uzaq olduğu bilinən ahil cənab söhbətə qarışdı. O, təmkinlə, inamlı dilləndi:

– Platonun arxetipləri barədə heç nə deyə bilmərəm. Sanı, yaxud qara rəngi ilk dəfə nə vaxt gördüğünü, meyvənin dadını birinci dəfə nə vaxt hiss elədiyini heç kəs xatırlamır: biz həddən artıq balacayıq, buna görə də bu hadisənin ardınca elə bu cür hadisələrin gələcəyini anlaya bilməzdilər. Amma ilk yaşantıların digər nümunələri də var – onları heç kəs unutmur. Bir dəfə gecə başıma nə gəldiyini danışa bilərəm, həmin hadisəni o vaxtdan tez-tez xatırlayıram. Bu, yetmiş dördüncü il aprelin otuzu gecəsi baş verdi.

\*\*\*

Həmin vaxtlar bağ mövsümü daha uzun sürürdü, amma o il Lobosun yaxınlığında əmim oğulları Dornların malikanəsində nəyə görə aprelin lap axırınacan ləngidiyimizi xatırlamıram. Qulluqqulardan biri – Rufino, məni oradakı həyatın sırlarından xəbərdar etəyirdi. Mənim on üç yaşım tamam olmuşdu; Rufino xeyli böyük idi, öcəşkən kimi ad çıxarmışdı. O, çox çevik idi, zarafatyana dəyənək döyüslərində həmişə qalib çıxırdı. Bir dəfə cürmə günü sabah axşam şəhərə əylənməyə getməyi təklif elədi. Mən, şübhəsiz, söhbətin nədən getdiyini o qədər də

anlamadan razılaşdım. Amma bildirdim: rəqs eləməyi bacarmırıam; o cavab verdi ki, bunu öyrənmək asandır. Biz şam yeməyindən sonra saat səkkizin yarısında yola düşdük. Rufino bayramsayağı geyindi, par-par yanın xəncərini qurşadı; mən istehzadan qorxurdum, bıçağımı evdə qoydum. Az sonra ilk evlər göründü. Siz Lobosda olmusunuz? Vacib deyil; hər biri özünü bənzərsiz saysa da, bütün əyalət şəhərcikləri bir-birinə oxşayır. Eyni torpaq küçələr, yanında yəhərdəki adamın nəhəng görünüyü eyni alçaq evlər. Yolayıcında lövhəsi mavimi, çəh-rayımı rənglənmiş bir evin yanından keçib-gedirdik; bir yerdə “Ulduz” yazılmışdı. At bağlanan yerdə bir neçə yəhərli-yüyənli at dururdu. Yanaçıq qapıdan küçəyə işiq düşürdü. O başda divarların dibində oturacaqlar düzülmüş zal görünürdü, divarlarda hara açıldığı məlum olmayan qapılar qaralırdı. Balaca sari it qonaq qarşılıyan hürüşlə ayaqlarımıza dolaşdı. Camaat çox idi; güllü xalatlı yarımdüjün qadın ora-bura vurnuxurdu. Kənardə dayanan, başdan-ayağa qara geyinmiş qadın mənə sahibə kimi göründü. Rufino onunla salamlaşış dedi:

– Bax, dostumu gətirmişəm. O, burada birinci dəfədir, hələ öyrəşməlidir.

– Başa düşürəm, çalışaram, – senyora cavab verdi.

Özümü itirdim. Dıqqəti yayındırmaq, hələ balaca olduğumu göstərmək üçün oturacağıñ o başında itlə oynamağa başladım. Mətbəx masasının üstündə şüşələrə taxılmış şamlar yanındı; uzaq küncləki balaca sapılca yadımdadır. Üzbəüzdəki ağardılmış divardan Məryəm ananın surəti asılmışdı. Kimsə zarafatıvana, yönəmsiz halda gitaranı dinqıldadırdı. Utandığımdan ağızımı od kimi yandıran bir qədəh ardic arağından imtina eləmədim. Qadınlardan birinin digərlərinə oxşamadığını sezdim, hamı onu Əsir qız çağırırdı. Onda hindu qanı duyulurdu, amma sıfətinin cizgiləri düz, gözlərisə çox kədərliydi. Hörüyü sinəsinə düşürdü. Ona baxdıgımı görən Rufina qıza üz tutdu:

– Gəl görüm, o basqın haqqında danış, yoxsa məsələnin necə olduğunu bir az unutmuşsam.

Qız da danışdı – elə danışdı, elə bil, ətrafdə ins-cins



yox idi, mənsə qəfildən hiss elədim ki, o, başqa bir şey barədə düşünə bilməz, bu, onun həyatında yeganə hadisəydi. O, bax bunları danışdı:

– Məni Katamarkanadan lap balaca olanda gətirdilər. Basqından nə başa düşə bilərdim? Bizim yerlərdə hətta onların adını çəkməyə qorxurdular. Qorxunc sirlə mənə piçildadılar ki, hindular yağış kimi qəfildən basqın eləyirlər, adamları öldürür, mal-qaranısa aparırlar. Qızları özləriylə ucqar yerə aparır, başlarına istədiklərini gətirirlər. Mən inanmamağa çalışırdım. Sonra nizəylə yaraladıqları qardaşım Lukas mənə and içirdi ki, bütün bunlar gopçudurlar, həqiqəti söyləyəndəsə bircə dəfə demək lazımdır, hamı da başa düşər ki, bu düzdü. Hinduları sakitləşdirmək üçün hökumət onlara mate göndərdi, amma hindular hə şeydə öz sadəlövh cadugərlərinə inanırdılar. Başçılarının əmriylə hindular bütün gözətçixanaları basıb keçirdilər. Öz-özlüyümüzdə, az qala, onların gəlmələrini istəyirdim, hər gün qürub tərəfə baxırdım. Mən vaxtdan baş çıxara bilmirdim, amma soyuqlar düşdü, sonra yay gəldi, mal-qaranı damğalamaq vaxtı çatdı, daha sonra, basqından azacıq əvvəlsə başçının oğlu öldü. Hinduları, elə bil, külək gətirdi. Mən arxdakı qanqal gülünə baxıb onlar barədə düşünürdüm. Səhəri gəldilər. Heyvanlar qoxularını adamlardan əvvəl almışdilar: elə bil, yer titrəyirdi. Malikanəni həyəcan bürüdü, havada quşlar göründü. Qəfildən hamı günlərlə mənim göz qoyduğum tərəfə baxmağa cumdu.

– Xəbəri kim gətirdi ax? – kimsə soruşdu.

Qız, elə bil, uzaqlardaymış kimi, axırıncı sözü təkrar elədi.

– Qəfildən hamı günlərlə mənim göz qoyduğum tərəfə baxmağa cumdu. Elə bil, düzənliyin özü hərəkət eləyirdi. Polad barmaqlığın milləri arasında tozu, yalnız bundan sonra hinduları gördük. Bu, basqını idи. Hindular əlləriylə dodaqlarına vurur, döyüş çağırışı çıxarırdılar. Santa-İrenedə silah adına, hücum eləyənləri çəşdirmaq, ya da əksinə, onların hiddətini artırmaq üçün yalnız bir neçə uzun süngümüz vardi.

\*\*\*

Deyəsən, Əsir qız uydurma, əzbər bir şey danışındı, amma mən, doğrudan da, küçədə vəhşi hinduların bağırışını eşitdim. Qapiya zərbə dəydi, budur, onlar, elə bil, düz yuxulardan sıçrayıb zalda peyda oldular. Bu, şəhər ətrafindan olan sərxiş oğlanların bağırışydı. İndi xatirələrimdə onlar mənə nəhəng görünürər. Qabaqda gələn qapının böyründə oturmuş Rufinonu dirsəyi ilə itəldi. O, üz-gözünü turşudub geri çəkildi. O vaxtadək qımäßigən mayan senyora ayağa qalxıb dedi:

– Bu, Xuan Moreyradır.

İndi, uzun illər keçəndən sonra artıq əslində, kimi xatırladığımı – həmin gecə ilk dəfə gördüküm kişini, yoxsa başqasını, sonra dəfələrlə sirkədə gördüyün adamı – bilmirəm. Gah öz-özlüyümdə Podest qardaşlarının qalın saçlarını, qara saqqalını, gah iri çopurlu qırpırmızı sıfəti təsəvvür eləyirəm. İt Moreyranın qabağına sıçradı. O, qırmancın zərbəsiylə iti yerə sərdi. İt üzüqoylu yixılıb çapaladı və öldü. Buradan da əsl əhvalat başlayır.

Mən səssizcə yaxındakı qapiya sıvişdim – onun arxasında pilləkənli ensiz dəhliz vardı – yuxarıdakı qaranlıq otağa girdim. Bilmirəm orada alçaq çarpayıdan başqa mebel vardımı? Məni titrətmə tutdu. Aşağıda qışqırıq kəsildi, pəncərə cingiltisi eşidildi. Pilləkəndə qadın ayaqlarının səsini eşitdim, bir anlığa işıq yanıb-söndü. Sonra Əsir qızın səsi piçildədi:

– Mən qonaqlara, amma səs-küy salmayan qonaqlara xidmət göstərirəm. Bura gəl, qorxma.

O, xalatını artıq soyunmuşdu. Ona yaxınlaşıb üzünə toxundum. Nə danışdıq, nə də öpüşdük. Onun hörüyünü açdım, əlimi saçına çəkdim, saçları çox şumal idi, bütün bədənini siğalladım. Daha heç görüşmədik, heç adını da bilmədim.

Qəfildən atəş açıldı. Əsir qız dedi:

– O biri pilləkənlə enə bilərsən.

Elə də elədim, torpaq küçəyə çıxdım. Ay işıq saçırıcı. Gil divarın yanında polis serjantı keşik çəkirdi, əlində süngü taxılmış tufəng var idi. O gülümşünüb dilləndi:

– Baxıram, sən tez uçan ətcəbalasan.



Cavab verməyə macal tapmadım. Bir adam divardan tullandı. Serjant qolaylanıb süngünü ona sancdı. Adam üzüqoylu yixılıb inildəyə-inildəyə, qanı axa-axa yerdə qaldı. İt yadına düşdü. Serjant işini başa vurmaq üçün süngüsünü yixılana bir də sancdı. Sonra, elə bil, rahatlıqla dedi:

– Görürsən, Moreyra, hətta sənə güllə sərf eləmək də lazım gəlmədi:

Hər tərəfdən evi dövrəyə alan polislər, sonra qonşular göründülər. Andres Çirino süngünü güclə dartıb çıxardı. Hami onun əlini sıxmağa can atdı. Gülümsəyən Rufino dilləndi.

– Quldur aradan çıxməq istəyirdi.

Mən indicə gördüyümü danişa-danişa qrupdan-qrupa keçirdim. Qəfildən hiss elədim, ayaq üstə güclə dururam; deyəsən, titrədirdim. Hamının başını buraxıb Rufinonu tapdım, evə yollandıq. Artıq atın belindən dan yerinin zolağı görünürdü. Mənimki yorulmaq deyildi – deyəsən, məni baş verənlərin axını sarsıtmışdı.

– Həmin gecənin şəlaləsi, – atam köməyə çatdı.

– Düzdür, – hekayəçi razılaşdı. – Cəmi bir neçə saat ərzində sevgini də dərk elədim, ölümü də gördüm. Gecənən adamlara hər şey, yaxud ən azı, insanın öyrənməli olduğu hər şey məlum olur. Amma həmin gecə qürubdan dan yerinədək bu iki başlıca şey əyan oldu. İllər ötür, mən də artıq öz tarixçəmi o qədər danişmişam, bilmirəm yadimdadır, yoxsa təkcə dönə-dönə danişdığını sözlərdir. Ola bilsin, Əsir qızla, onun basqınıyla da eyni şey baş vermişdi.

Artıq bu gün Moreyranı necə öldürdüklərinin mənim, yaxud başqa bir kəsin gördüğünün fərqi yoxdur.

## GİZLİ MÖCÜZƏ

*Allah da onu yüz illiyə öldürdü. Sonra dirildib dedi:  
“Orada nə qədər qaldın?” O cavab verdi:  
“Bir gün, ya da yarım gün”.*  
*Quran, II, 261*

Praqada, Selinterhassedə<sup>1</sup> yaşayan, yarımcıq “Düşmənlər” dramının, dolayısıyla Yakob Bemeyə təsir göstərmiş yəhudü əlyazmaları barədə tədqiqatın – “Əbədiyyətin təkzibi” əsərinin müəllifi Yaromir Xladikin<sup>2</sup> yuxusuna 1939-cu il martın 14-də uzun şahmat partiyası girdi. Birincilik uğrunda iki şahmatçı yox, iki məşhur nəsil çarşıçırdı; oyun bir əsr süründü; mükafatın məbləğini artıq kimse xatırlamırıldı, amma şayiə gəzirdi ki, həmin məbləğ böyükdür, hətta saya-hesaba gəlməzdür; üstündə fiqurlar olan taxta gizli qüllədə qurulmuşdu. Yaromir (yuxuda) düşməncilik eləyən nəsillərdən birinin ilki oldu. Küçədən yeknəsəq, ardi-arası kəsilməyən, əmrqarışlıq səs-küy eşidilirdi. Hava işıqlaşırdı. Üçüncü imperianın zirehli öndəstəsi Praqaya daxil olurdu. Ayın on doqquzunda onu satdılar, elə on doqquzu axşam da Yaromiri həbs elədilər. Vletava çayının o tayindəki cərrahi cəhətdən təmiz otağı saldılar. İrəli sürülmüş ittihamlar təkzib edilməz idi: ana tərəfdən soyadı Yaroslavskidir, damarlarında yəhudü qanı var, Anşlüsə qarşı şən etirazda, Beme barədə yəhudiyönümlü əsərin altında onun imzası qoyulub.

1928-ci ildə o, German Bansdorun nəşriyyatı üçün “Sefer Yesir”i çevirib. Reklam kataloqu kommersiya maraşıyla tərcüməçi şöhrətini şırtladı. Elə o kataloq da Xladikin taleyi əlində olan gestapoçu Julius Rotenin gözünə saatdı. Sadəlövh olmayan (öz peşəsindən kənar) adam yoxdur. Qotik şriftlərlə çap edilmiş bir neçə vəcd dulu

<sup>1</sup> Praqada F. Kafkanın gəncliyinin keçdiyi küçə

<sup>2</sup> Borxes bu addan “İudanın satqılığının üç versiyası” novellasında da istifadə eləyir.



mübaliğə Yulius Roteni Xladikin qeyri-adi adam olduğunu, müttəhimi *pour encourager les autres*<sup>1</sup> (baş-qalarını cəsarətləndirmək üçün) ölüm cəzasına məhkum eləməyə inandırmağa yetdi. Bu güzəşt (onun vacibliyini oxucu irəlidə anlayacaq) planetlərə və bitkilərə inzibati ölçü-biçidə, soyuqqanlılıqla uyğunlaşmaq cəhdindən yaranmışdı.

\*\*\*

Əvvəlcə Xladik yalnız qorxu duydu. Fikirləşdi ki, edam, boğulma, başının vurulması onu qorxutmadı, amma gülələnmə dözülməz görünürdü. Əbəs yerə özünə təlqin eləyirdi ki, ölümün konkret təfərrüatı yox, yalnız özü qorxuludur. O, axmaqcasına sonuna çıxmış umidiylə bu təfərrüatları yorulmadan təsəvvüründə canlandırdı. Dan yerinin yuxusuzluğundan mistik atəşəcən bütün yolu fikrən saysız-hesabsız dəfələrlə keçirdi. Yulius Rotenin təyin elədiyi ölüməcən forma və bucaqları, hətta həndəsəni də yoracaq həyatlarda yüzlərlə ölümlə ölürdü. Onu cürbəcür əsgərlər gülələyirdilər; bəzən uzaqdan, bəzən yaxından; əsgərlərin sayı da müxtəlif idi. Xladik bu xəyalı adamları əsl qorxuya (bəlkə də, əsl igidliklə) qarşılayırdı. Hər görüntü bir neçə saniyə sürürdü. Çevrə qapanırdı, Yaromir titrəyə-titrəyə təzədən öz ölümünün astanasına qayıdırıldı. Sonra fikirləşdi, gerçəklilik, adətən, öncəduyuma bərəət qazandırırmır, eybəcərləşdirilmiş məntiqə söykənib nəticə çıxdı ki, əgər təfərrüatları xəyalında canlandırsan, çin çıxmayacaq.

Bu miskin sehra boyun əyib, baş tutmasın deyə dəhşətləri ağlina gətirdi. Təbii ki, bu da onda peyğəmbərlik görməsiylə başa çatdı. Gecələr yazılıq, heç olmasa, birtəhər özünü zamanın sürüşən substansiyasında saxlamağa çalışırdı. Bilirdi ki, ayın iyirmi doqquzunun dan yerinə can atır. “İndi iyirmi ikisindən keçən gecədir – o, ucadan fikir yürüdürdü, – bu gecə (sonrakı altı gecə də) nə qədər uzansa da, mən dözümlü və ölməzəm”. Kəşf elədi ki, yuxular dalmaq mümkün olan dərin, tutqun sulardır. Artıq

<sup>1</sup> Volter. “Kandid”, 23-cü fəsil

bəzən edamı səbirsizliklə gözləyirdi – ən azı, onu bəhrəsiz xəyalda canlandırmaq çətinliyindən xilas eləyəcək. İyirmi səkkizində qürubun son şüaları hündür barmaqlıqları işiqlandıránda Xladik “Düşmənlər” pyesini yadına salıb bu alçaldıcı fikirlərdən yayındı.

\*\*\*

Xladikin qırx yaşı vardı. Bir neçə dostunu, çoxlu vərmişlərini nəzərə almasaqla, həyatı ədəbiyyatla çox problematik məşğuliyyətdən ibarətiydi. Hər bir yazıçı kimi o, başqları barədə yalnız əsərlərinə görə mühakimə yürüdü, amma istəyirdi ki, onun haqqında fikirlərinə görə mühakimə yürütsünlər. Öz kitabları Xladikdə acı narazılıq hissi doğururdu; Beme, İbn-Əzra və Fladd haqqındaki əsərlərində yalnız və yalnız yarınmaq görürdü. “Sefer Yesir”in tərcüməsində səliqəsizlik, lənglik, qeyri-dəqiqlik duyurdu. Yalnız “Əbədiyyətin təkzibi”nə qarşı mərhəmətliyi: birinci cilddə əbədidən Parmenidin daimi mövcudluğuna, Hintonun yeniləşdirən keçmişinəcən müxtəlif əbədiyyət nəzəriyyələrinin tarixi izlənirdi. İkincidə Frencis Bredlinin ardınca kainatın bütün hadisələrini zaman içində ölçməyin mümkünüyü barədə fikir təkzib olunurdu, sübut edildi ki, insan təcrübələrinin mümkün variantlarının sayı sonsuz deyil, bir “təkrarlama” yetər ki, zamanın yalan olduğunu anlayasan...

Təəssüf ki, bu yalanın sübutu da eynilə yalandır. Xladik onları müəyyən nifrətamız narahatlıqla xatırlayırdı. O, 1924-cü ilin antologiyalarından birinə daxil olan – təəssüf! – ekspressionist şeirlər silsiləsi də yazmışdı, hər sonrakı onları mütləq təzədən yaradırdı. Bütün bu boz və bomboş keçmişin hamisindən yalnız “Düşmənlər”i – şeirlə yazılmış (Xladik şeirə üstünlük verirdi, çünkü şeir tamaşaçının mənəni – bunsuz da sənət yoxdur – unutmasına imkan vermir) dramı saxlamaq istərdi.

Dramda üç ölçüyə riayət olunurdu: hadisələrin baş verdiyi yer – Qradça, baron Remerstadtın kitabxanası, zaman – XIX əsrin axırındaki axşamlardan biri. Birinci səhnədə qəsrə (saat yeddini vurur, son qızığın şəfəqlər şüşələri alovlandırır, külək şüx macar melodiyasının tanış



səslərini gətirir) yabançı gəlirdi. Digər gəlisləri də izləyim; baron bu zəhlətökən qonaqların kim olduğunu bilmir, amma onda narahat duyğu var, elə bil, artıq onları, bəlkə də, yuxuda – görüb. Hami dil boğaza qoymadan baronu tərifləyir, amma tədricən əvvəlcə tamaşaçılara, sonra da baronun özünə aydın olur ki, bunlar onu öldürmək üçün sözleşmiş gizli düşmənlərdir. Remerşadtta onların mürəkkəb intiqasını dağıtmak, ələ salmaq müyəssər olur. Söhbət onun gəlini Yuliya de Veydenaudan, bir vaxtlar onu öz sevgisiylə bezdirən tanımadığı Yaroslav Kubindən – həmin Kubin, guya, dəli olub, özünü baron Remerşadtı sayır – gedir... Təhlükə artır. İkinci aktın axırında baron sui-qəsdçilərdən birini öldürməyə məcburdur. Üçüncü, sonuncu akt başlanır. Uyğunsuzluqlar çıxalır; adama artıq oyundan çıxmış kimi görünən personajlar – məsələn, Remerşadtın öldürdüyü adam qayıdır – təzədən görünür-lər. Kimsə sezir ki, vaxt dayanıb: saat hələ yeddiidir, şüşələrdə qürub şəfəqi var, şux macar musiqisi eşidilir. Birinci qonaq gəlib birinci aktın birinci səhnəsindəki sözləri təkrar eləyir. Baron ona təəccüblənmədən cavab verir. Tamaşaçı başa düşür ki, baron həm də bədbəxt Yaroslav Kubindir<sup>1</sup>. Heç bir dram olmayıb. Bu, Kubinin claim düşdürüyü sayıqlama burulğanıdır.

Xladik heç vaxt özündən bunun mənasız səhv'lər tragikomediyası, yoxsa şedevr, təsadüflər yığını, yaxud ardıcıl bir-birinə bağlı hadisələrin zənciri olduğunu soruşturmdu. “Yazdığı dramın konturlarında təkcə çatışmazlıqları örtməyə, üstünlükleri üzə çıxarmağa qadir yenilik hiss olunmurdu, burada rəmzi tərzdə həyatda özünün başlıca fikrini ifadə etmək cəhdini vardı. Xladik birinci aktla üçüncü aktın bir hissəsini bitirdi; şeir forması hekzametr<sup>2</sup>, yaddaşında canlandırıb, əlyazmanı gözlərinin qabağına qoymadan mətni görməyə imkan verirdi. Xladik fikirləşdi, tezliklə ölücək, hələ iki aktsa çatışmir. Qaranlıqda üzünü Allaha tutdu: “Əgər mən Sənin səhv'lərindən, təkrarlarından biri deyiləmsə, əgər, doğrudan da, varamsa, onda

<sup>1</sup> Ola bilsin, F.Kafkanın dostu, yazıçı ve rəssam Alfred Kubin (1887–1959) xatırlanır.

<sup>2</sup> Qədim yunan poeziyasında şeir ölçülerindən biri

yalnız “Düşmənlər”in müəllifi kimi varam. Mənim və Sənin bəraətin olacaq dramı bitirmək üçün bir il də ömür ver. Zamanın da, əbədiyyətin də yiyesi Sənsən, o bir ili mənə ver!” Sonuncu, ən dəhşətli onu tutqun sular kimi batırıldı.

\*\*\*

Səhərə yaxın yuxusunda gördü ki, Klementinum kitabxanasının dəhlizində dolaşır. Qara eynəkli kitabxanaçı ondan soruşdu: “Nə axtarırsınız?” “Allahı”, – Xladik cavab verdi. Kitabxanaçı dedi: «Allah kitabxananın dörd yüz min kitabının birinin, səhifəsinin birinin, hərfinin birindədir. Atalarım, atalarımın ataları həmin hərfi axtarıblar. Mən özüm onu axtara-axtara kor oldum”. O, eynəyini çıxardı, Xladik ölçün gözləri gördü. Bir oxucu atlası qaytarmaq üçün içəri girdi. “Bu atlas faydasızdır”, – o dilləndi, atlası Xladikə verdi. O, bəxtəbəxt açıb Hindistanın xəritəsini gördü. Sonra torpağın ayaqları altından qaçdığını hiss eləyib qəfil inamla kiçik hərflərdən birinə toxundu. Səs gəldi: “Sənin əsərin üçün vaxt verilib”. Bu zaman Xladik ayıldı.

O xatırladı ki, yuxuları insana göylər göndərir. Maymonidin iddia elədiyi<sup>1</sup> kimi, əgər yuxuda sözlər aydın, dəqiqdirsə, clanışan görünmürsə, deməli, o sözləri Allah söyləyir. Sonra geyindi, kameralaya iki əsgər girib, arxalarınca getməyi əmr elədi.

Xladik güman eləyirdi ki, qapının o tərəfində keçidlər, pilləkənlər və otaqlar dolanbacı var. Gerçəklilik daha sadə oldu – onlar dəmir pillələrlə həyətə endilər. Bir qrup əsgər – bəziləri yaxasıaçıq mundirdə – motosiklə baxa-baxa söhbətləşirdi. Serjant saatına baxdı – səkkiz qırx dördədür. Doqquzacan gözləmək lazımlı gəlirdi. Xladik özünü bədbəxt olmaqdan daha çox gərəksiz sayıb, odun qalağının üstündə oturdu. Sezdi ki, əsgərlər ona baxmaq istəmirlər. Serjant gözləntini bəzəmək üçün ona siqaret uzatdı. Xladik çəkmirdi, ancaq nəzakətdənmi, dinclikdənmi

<sup>1</sup> Maymonidin “Tərəddüd eləyənlərin yol bələdçisi” (II, 45) əsəri xatırlanır.



götürdü. Yandıranda gördü, barmaqları əsir. Hava aydınlaşdı. Əsgərlər, elə bil, mərhum yanındalar, astadan danışırıldılar. Xladik Yuliya Veydenounu oynayan qadını əbəs yerə xatırlamağa çalışdı...

Əsgərlər düzüldülər. Xladik kazarmanın divarı dibində dayanıb atəsi gözləyirdi. Qanın divarı bulayacağı kimisə narahat eləyirdi. Məhkuma irəli bir neçə addım atmaq əmri verdilər. Yersiz də olsa, bu, Xladikə fotoqrafların çəkilişdən qabaqlı hazırlığını xatırladırdı. Onun gicgahına ağır yağış damcısı düşüb, yanağıyla aşağı sürüşdü. Serjant əmr verdi.

Bu vaxt da ətraf aləm dondu. Tüfənglər Xladikə tuşlanmışdı, amma onu öldürməli olan adamlar qimildanmırıldılar. Serjantın qolu yarımcıq hərəkətdə donub-qalmışdı. Daş plitənin üstündə uçan arının kölgəsi dondu. Külək də, elə bil, şəkildəymiş kimi, donub-qaldı. Xladik qışkırmış, piçıldamış, əlini tərpətmək istəyirdi. Anladı ki, iflic olub. Caşmış aləmdən bircə səs də eşidilmirdi. O fikirləşdi: "Mən dəli olmuşam". Sonra beynindən keçirdi: "Zaman dayandı". Sonra dərk elədi ki, bu halda fikri də dayanmalıdır. Yoxlamağı qərara aldı: Vergilinin sırlı şeir parçasını təkrar (dodaqlarını tərpətmədən) elədi. Bəlkə də, harasa aralanmış əsgərlərin də başına belə bir şey gəlib. Onlardan soruşmaq istədi. Qəribədir, amma yorğunluq keçdi, uzun müddət hərəkətsizlikdən başı ağrıdı. Bir müddətdən sonra yuxuya getdi. Oyanıb dünyanı elə hərəkətsiz gördü. Yanağında elə həmin damcı, plitənin üstündə an kölgəsi var idi, atlığı siqaretin tüstüsü hələ də dağılmamışdı.

\*\*\*

Xladikin dərk eləməsi bir "gün" də çəkdi: o, dramı bitirmək üçün Allahdan bütöv bir il istəmişdi – Qadir Allah ona bu illi vermişdi. İlahi ondan ötrü sırlı möcüzə yaratmışdı: alman gülləsi onu müəyyən olunan vaxtda öldürəcək, amma şüurunda, əmlə onun yerinə yetirilməsi arasında bütöv bir il ötəcək. Xladik çəşqinqılıqdan heyrətə, heyrətdən rahatlığa, rahatlıqdan qəfil minnətdarlığa keçdi. O yalnız öz yaddasına bel bağlaya bilərdi: hər bir

yeni hekzametri yadda saxlamaq ona təsadüfi misraları tapıb, dərhal da itirənlərin ağlına gəlməyən xoşbəxt ciddiyət duyğusu bəxş eləyirdi.

O, ədəbi zövqlərinə bələd olmadığı nəsillər üçün, hətta Allah naminə çalışmadır. Hərəkətsiz, nəfəsini udmuş halda səylə öz gözə görünməz kamil dolanbacını qururdu. Üçüncü aktı iki dəfə işlədi. Həddən artıq məlum rəmzi şeyləri, saatın zəngini, musiqini çıxardı. Ona heç nə mane olmurdu. O, üstündən keçir, ixtisar eləyir, genişləndirirdi. Bəzən ilkin variantın üzərində dayanırdı. Həyət, kazarma onun xoşuna gəlməyə başladı: əsgərlərdən birinin üzü Remerştadın xarakteri barədə təsəvvürü dəyişdi. O görüdü ki, Floberi çox narahat eləyən<sup>1</sup> sözügedən qəhqəhələr vizual xarakterli hadisədir, səslənən yox, yazılın sözün çatışmazlığı, zəifliyidir... O, dramını bitirdi. Yalnız bir mübaliğə çatışmırıldı. Onu tapdı. Damcı üzüylə yuvarlandı. Xladik qısaca qışqırıldı, başını dartdı, dörd gülə onu yerə aşındı.

Yaromir Xladik martın iyirmi doqquzunda səhər saat ona iki dəqiqə işləmiş öldü.

---

<sup>1</sup> Q.Flober nəsrədə qafiyələnməni qeyri-məqbul sayırdı.



## BROUDİNİN MƏLUMATI

Leynin “Min bir gecə”sinin əziz dostum Paulino Keynsin məndən ötrü tapıldığı birinci cildində (London, 1840) aşağıda ispan dilinə çevirdiyim əlyazmanı tapdıq. Zərif xətt – yazı makinalarının bizi ayn saldığı sənət – şəhadət verir ki, manuskriptin tarixi elə həmin il ola bilər. Məlum olduğu kimi, Leyn hər cür geniş qeydlər eləmək həvəskarıydı; kitabların kənarları dəqiqləşdirmələrlə, sual işarələriylə, hətta düzəlişlərlə doluydu, həm də hərfərin yazılışı əlyazmadakı kimiydi. Adama elə gəlir, Şəhrizadın sehri nağılları oxucunu islam ayınlarından az maraqlandırırmış. İmzası qəliz xətlə axırıncı səhifədə olan Devid Broudi barədə onun Aberdində doğulmuş, xristian əqidəsini əvvəlcə Mərkəzi Amerikada, sonra portuqal dilini bildiyinə görə gəldiyi Braziliyanın tropik cəngəlliklərində yayan şotland missioneri olmasından başqa heç nə öyrənə bilmədik. Mənə onun vəfatının nə vaxtı, nə yeri məlumdur. Əlyazma, guman elədiyim kimi, hələ çap olunmayıb.

Mən ingilis dilində ifadəsiz tərzdə tərtib edilmiş həmin sənədi dəqiqlik tərcümə eləyəcəyəm, özümə yalnız İncildən bəzi iqtibasların üzərindən keçməyi, bir də xeyir-xah presviterianın<sup>1</sup> utana-utana latinca yazdığı İexunun seksual adətləri barədə bir maraqlı səhnəni buraxmağı rəva görəcəyəm. Əlyazmanın birinci səhifəsi yoxdur.

“...Meymun-adamların (Apemen) taladıqları diyarlarından burada *Mich* tayfaları məskən saldılar, oxularım vəhşi təbiətini unutmasınlar deyə, üstəlik, onların nərlitili dilində saitlər olmadıqından, dəqiqli transliterasiyanın burada mümkünzsızlığını görə, bundan sonra tayfanı İexu adlandıracığam. Tayfaya mənsub olan adamların sayı, məncə, bir qədər cənubda, meşənin lap ortasında yaşayan Nr da claxil olmaqla yeddi yüzdən artıq deyil. Gətirdiyim rəqəm təxmi-

<sup>1</sup> *Presbyterian* – İngiltərə və Amerikada protestant məzhəblərindən birinin tərəfdarları

nidir, kral, kraliça, dörd kahin istisna olmaqla, İexuların sığınacaqları yoxdur, axşama düşdükleri yerdə də yatırlar. Bataqlıq qızdırması, meymun-adamlann basqınları onların sayını azaldır. Yalnız bəzilərinin adı var. Dıqqəti özlərinə cəlb eləmək üçün bir-birinə palçıq atırlar. Mən həm də İexunun özünə rəğbət oyatmaq üçün üzüüstə düşüb yerdə süründüyüni gördüm. Onlar öz zahiri görünüşlərinə görə Krudan təkcə daha ensiz alınları və daha açıq mışrəngli dəriləriylə fərqlənirlər. Meyvələrlə, köklərlə və sürünenlərlə qidalanırlar; yarasaların, pişiklərin südünü içirlər, balığı əlləriyle tuturlar. Yemək vaxtı gizlənir, yaxud gözlərini yumurlar, bütün qalan işlərisə filosof-kliniklər<sup>1</sup> kimi açıq görürler. Keyfiyyətlərini özlərinə çəkmək üçün ali kahinlərin, kralların cəsədlərini ciy-ciy yeyirlər. Mən İexuları bu adətə görə məzəmmət elədim, ancaq onlar əllərini ağızlarına, qarınlarına vurdular, yəqin, göstərmək istəyirdilər ki, ölülər də qıdadır, yaxud bu, onlardan ötrü həddən artıq çətin olsa da, yediklərimizin hamısı axır hesabda insan cisminə çevrilir.

Döyüşlərdə ehtiyat yiğdiqları daşdan, eyni zamanda sehri andlardan istifadə eləyirlər. Çılpaq gəzirlər, çünki geyinmək, bədənini döydürmək sənəti onlara tanış deyil.

Bu fakt da diqqətəlayiqdir ki, çoxlu saf çeşmələrin, qalınyarpaqlı ağacların olduğu geniş yaşıl təpəliklərə sahib olsalar da, bütün dəstəylə aşağıdan ərazini əhatə eləyən bataqlıqlarda qurdalanmağı sevirlər, görünür, ekvatorial günəşin istisindən, üfunətdən ləzzət alırlar. Təpələrin kənarları hündürdür, dış-disdir, bir növ, meymun-adamlardan müdafiə olunmaq üçün qala divarı olmağa yarayardı. Şotlandiyanın dağlıq rayonlarında bütün nəsil qəsrələri təpələrin başında ucaldılırdı, bu barədə ali kahinlərə məlumat verdim, onlara bizim adətlərimizdən istifadə eləmək təklifi verdim, amma sözlərim uğur qazanmadı. Bununla belə, mənə gecə havanın daha saf olduğu təpənin üstündə daxma tikməyə icazə verdilər.

Tayfanı mütləq hakimiyyətə malik kral idarə eləyir, amma belə düşünməyə meyilliymə ki, əsl hökmdarlar ona idarə eləməkdə kömək göstərən, əvvəl kralı seçmiş dörd

<sup>1</sup> Filosof-kliniklər – e.e. IV əsrde təsis edilmiş, əxlaq normalarını inkar edən fəlsəfi məktəbin tərefdarları



kahindir. Hər yeni doğulan ciddi müayinəyə məruz qalır: əgər onda məndən ötrü sırr kimi qalan əlamət tapılırsa, İexunun kralı olur. Bu zaman həyatın qarışılılığı düşüncələrdən yayındırmasın deyə onu şikəst eləyirlər (*he is gelled*) – gözlərinə od basırlar, əllərini-ayaqlarını kəsirlər. O, ömürlük Alkasar (*Ozz*) adlanan mağarada məskən salır, ora ona qulluq eləyən, murdarlıqlarını təmizləyən dörd kahindən, iki kölədən başqa kimsə girə bilməz. Hərb əməliyyatlar zamanı kahinlər onu mağaradan çıxarıb həmtayfalarını ürəkləndirmək üçün bütün tayfaya göstərir, bayraq və talisman kimi öz çiyinlərində döyüşün qızığın yerinə aparırlar. Bu zaman o, bir qayda olaraq meymun-adamların daş yağmuru altında dərhal həlak olur.

Digər alkasarda öz kralını görməyə imkan verilməyən kralıça yaşayır. O, məni qəbul eləmək şərəfinə layiq bildi, mənə gülümsər, gənc və yaraşıqlı – ırsinin imkan verdiyi qədər – göründü. Metaldan və fil sümüyündən qolbaqlar, eyni zamanda kiminsə dişindən boyunbağılar onun çılpaqlığını bəzəyirdi. O, məni gözdən keçirdi, iyəldi, əlləşdirdi, axırdı da bütün xidmətçilərinin yanında mənə özünü təklif elədi. Mənim rütbəm (*my cloth*) və əqidəm, adətən kahinlərə, kölə ovçularına, bir qayda olaraq karvanları krallığa daxil olan müsəlmanlara göstərilən bu şərəfdən boyun qaçırmaga təhrik elədi. Mənə bir, yaxud iki dəfə qızıl iynə vurdular. Bu cür iynələr kral rəğbətinin nişanı hesab olunur, bir çox İexular kralicanın diqqətiylə öyünmək üçün gözlərinə iynə batırırlar. Xatırlatdığım bəzəklər başqa yerdən gətirilib, amma İexular onları təbiətin bəxşisi sayırlar, çünkü özləri ən sadə şeyləri belə düzəldə bilmirlər. Necə tikdiyimi görsələr, tikintidə özləri mənə kömək eləsələr də, tayfa üçün daxmam ağacdan başqa bir şey deyildi. Hər şeydən başqa, saatım, mantar ağacından baş geyimim, kompasım, incilim vardi. İexular onları gözdən keçirir, əllərində sanballayır, haradan allığımı soruşurdular. Onlar, adətən, əsamin iti ucundan tuturdular; yəqin, bu aləti başqa cür görmüşdülər. Bilmirəm, tutaq ki, stulu nə hesab eləyərdilər. Bir neçə otaqlı ev onlara dolanbac kimi görüñərdi, amma pişik öz-özlüyündə təsəvvür eləyə bilməsə də, heç vaxt evdə azmayan kimi, çətin orada azaydılar. Hamını

mənim o vaxt sarı olan saqqalım heyrətləndirirdi; onlar uzun-uzadı, mehbribancasına saqqalımı tumarlayırdılar.

İexular əzabı və sevinci tanımlırlar, amma iyənmiş ciy ətdən, pis qoxuyan şeylərdən ləzzət alırlar. Təxəyyülün olmaması onları qəddarlığa təhrik eləyir.

Mən kral və kraliça barədə danışdım, indi kahinlərə keçim. Yazmışdım ki, onlar dörd nəfərdir. Bu, tayfanın hesabında ən yüksək rəqəmdir. Hamı barmaqlarıyla sayı: bir, iki, üç, dörd, çox. Sonsuzluq baş barmaqdan başlayır. Eşitmışəm ki, Buenos-Ayresin yaxınlığında iğtişaş törədən tayfalarda da hesab eynilə bu cür aparılır. “Dörd”ün İexuların ötrü son rəqəm olmasına baxmayaraq, alver eləyən ərəblər onları aldatmırlar, çünkü alver zamanı mal bir, iki, üç, yaxud dörd əşyadan ibarət hissələrə ayrılır, tərəflər də o hissələri dəyişirlər. Bütün bunlar həddən artıq uzun sürür, amma səhvi, yaxud yalanı istisna eləyir.

Bütün İexu xalqından yalnız kahinlər məndə maraq oyatdılardı. Yerdə qalanların hamısı kimi istəsələr qanşqaya, yaxud tisbağaya çevirmək qabiliyyətini kahinlərin ayağına yazır. Bir nəfər inanmadığımı hiss eləyib qanşqa yuvasını göstərdi, guya, bu, sübut ola bilərdi. İexularda yaddaş yerlidiбли yoxdur; onlar qaplanların törətdikləri fəlakət barədə danışırlar, amma bunu özləri, yoxsa ataları, yuxuda, yoxsa aşkarla gördüklərinə əmin deyillər. Kahinlərin yaddaşı var, amma qıсадır: axşam onlar yalnız səhər, yaxud günortadan sonrakı ərafədə baş verənləri xatırlayırlar. Bir də İexularda öncəgörmə vergisi var: onlar on, yaxud on beş dəqiqədən sonra nə baş verəcəyini rahatca söyləyə bilirlər; məsələn, deyirlər: “Ağcaqanad boynumun ardından sancacaq”, yaxud “Az sonra quş cığırtısı eşidəcəyik”. Yüz dəfələrlə bu heyrətamız vergi təzahürünün şahidi oldum. Onun barəsində çox düşündüm. Bilirik ki, keçmiş, indi və gələcək – hər mənasız, hər xırda şey – Allahın peyğəmbəranə yaddaşında, onun əbədiyyətində həkk olunub. Qəribədir ki, adamlar həddən artıq uzağa baxa bilərlər, amma heç də irəli baxa bilməzlər. Əgər dörd yaşım olanda gördüyüm yaraşıqlı Norveç gəmisiini bütün təfərruatlarınıñan can xatırlayıramsa, onda kiminsə yaxın gələcəyi görə biləcəyinə niyə təəccüb-



lənməliyəm? Fəlsəfi nöqteyi-nəzərdən yaddaş öncəgörmədən az möcüzəli qabiliyyət deyil. Səhərki gün bizzən ötrü yəhudilərin Qara dənizdən keçməsindən daha yaxındır, bununla belə, həmin keçidi xatırlayınp.

Tayfaya öz baxışlarını ulduzlara zilləmək qadağan olunub – bu yalnız kahinlərin səlahiyyətindədir. Hər kahinin kiçik yaşlarından gizli elmləri öyrətdiyi, öz varisi elədiyi şagirdi var. Beləliklə, onlar həmişə dörd nəfərdir – sehri xüsusiyyətə malik saydır, çünki həmin rəqəm bu adamlar üçün ən yüksəkdir. Burada cəhənnəmələ cənnət haqqında təlim özünəməxsus izah olunur. Hər ikisi yerin altındadır. İşıqlı, quru olan cəhənnəmdə xəstələr, qocalar, bədbəxtlər, meymun-adamlar, ərəblər və qaplanlar olurlar. Onların zülmət, soyuq təsəvvür elədikləri cəhənnəmə kral, kralıça, kahinlər, yer üzündə xoşbəxt, qəddar, qana həris olan hamı düşür. İexular adı Zibil olan allaha səcdə eləyirlər, onu, yəqin ki, öz krallarının görkəmində görürülər. O, qeyriməhdud hakimiyyətə malik eybəcər, kor, aciz məxluqdur. Bir qayda olaraq onun təcəssümü ilan, yaxud qarışqadır.

Bütün deyilənlərdən sonra, məncə, heç kəs təəccüb-lənməz ki, İexuda olduğum bütün müddət ərzində onlardan bir nəfərlə də səmimi söhbət eləmək mümkün olmadı. “Atamız” sözü onları dalana dirəyirdi, çünki İexularda atalıq anlayışı yoxdur. Onlar doqquz ay əvvəl yerinə yetirilmiş aktin uşağın doğulmasıyla necə bağlı ola biləcəyini dərk eləməyə qabil deyillər, belə bir səbəbin müddətinə, həqiqətə oxşamadığına görə bədənlərini satırlar, amma hamısı ana olmur.

Onların dili çox çətindir. Bildiyim dillərin heç birinə oxşamır. Cümə üzvləri barədə heç nə deyə bilmərəm, çünki cümlənin özü yoxdur. Hər birmərtəbəli söz mənəni, yaxud üz-göz hərəkətləriylə dəqiqləşdirilən bir ümumi ideyanı ifadə eləyir. “Nrz” sözü, məsələn, dağınıqlıq, yaxud ləkəlilik kimi bir ifadəni bildirir, “ulduzlu səma”nı, “qaplan”ı, “quş dəstəsi”ni, “üzdə çopur”u, “sığrantı”nı, eyni zamanda “bir şeyi səpələməyi”, ya da “uğursuzluğa düşçər olub dağlışmağı” bildirir. “Nrl” sözü, əksinə, “daş”ı, “daş yığını”nı, “daş yığmağı”, “dörd kahinin

şurası”nı, “cinsi akt”ı, “cəngəlliyi” göstərir. Başqa cür, yaxud digər üz-göz hərəkətləriylə söylənmiş söz əks məna verə bilər. Çox təəccüblənməyəcəyik: bizim dildə *to cleave feli* də “qızdırmaq” və “sadiq qalmağı” bildirir.

Qisası, onların dilində nə cümələ, nə də yiğcam ifadələr var.

Bu cür nitq tipinin şəhadət verdiyi mücərrəd təfəkkür məni inandırır ki, əxular öz vəhşiliklərinə baxmayaraq, təkcə primitiv yox, həm də ölüb-gedən xalqdır. Bu gümanım təpənin ortasında tapdığım qayaüstü rəsmlərlə təsdiq olunur; həmin rəsmlər əccadıqlarımızın run<sup>1</sup> yazılarına oxşayır və artıq əxular üçün anlaşılmazdır; elə bil, onlar yazılı dili tamamilə unudublar, yalnız şifahi dildən istifadə eləyirlər.

Tayfa xüsusi öyrədilmiş pişik döyüsləriylə, eyni zamanda edamlı əylənir. Hər kəs kralicanın namusuna qəsd eləməkdə, yaxud başqalarının gözləri qarşısında yeməkdə ittiham oluna bilər. Nə şahidlərə, nə müttəhimə qulaq asırlar: kral özü hökm verir. Ölümə məhkum olunana susmağı üstün tutduğum dəhşətli işgəncə verilir, sonrasa onu öldürülər. Kraliça birinci və çox vaxt ehtiyac olmayan axırıncı daşı atmaq hüququndan istifadə eləyir. Kütlə vəhşi vəcdlə onun ayaqları altına qızılıgül, ət parçaları atıb cəldliyini, bütün gözəlliklərini tərifləyir.

Tayfanın digər görməli adamları şairlərdir. Bəzən kimsə, adətən, sırli olan altı-yeddi sözü yan-yanaya düzüb, özünü saxlaya bilmədiyindən, kahinlərin, bütün başqalarının yerdə oturub yaratdıqları dövrənin ortasında dayanıb, həmin sözləri qışqırmağa başlayır. Əgər poema heç kəsi vəcdə gətirməsə, heç bir şey baş vermir, amma şairin sözü incə yerə toxunsa, hamı müqəddəs qorxuya bürünmiş (*under a holy dread*) halda, tam sükut içində ondan uzaqlaşır. O, hiss eləyir ki, ona vergi verilib, artıq heç kəs, hətta öz anası da daha onunla danışmayacaq, üzünə baxmayacaq. Bundan sonra o, insan yox, Allahdır, hər bir kəs onu öldürə bilər. Əgər bacarsa, şair Şimaldakı ləpə-lənən qumluqlar diyarında qurtuluş axtarır.

<sup>1</sup> Qədim skandinavların qaya, yaxud daş üzərində yazıları



Yuxarıda İexu torpağına necə gedib çıxdığımı danişmişdim. Oxular bilirlər ki, məni dövrəyə aldılar, havaya atəş açdım, tüfəng atəşi sehrlı ildirimin gurultusu kimi qəbul olundu. Buna görə də onları çasdırmamaq üçün həmişə silahsız gəzirdim. Bir yaz səhəri dan yeri ağaranda meymun-adamlar biza basqın elədilər. Mən dərhal təpədən enib həmin heyvanların ikisini öldürdüm. Qalanları qorxu içində qaçırdı. Bildiyiniz kimi, güllələr gözəgörünməzdirdir. Ömründə birinci dəfə məni necə təriflədiklərini gördüm. Deyəsən, kraliça da onda qəbul elədi. Amma İexunun yaddaşı qıсадır, elə həmin axşam da çıxbı getdim. Çay yatağında dolaşmağım o qədər də əhəmiyyətli deyil. Axırda əkməyi, dua eləməyi, səpməyi bacaran qara adamların məskəninə rast gəldim, onlarla portuqalca danişdim; roman ölkələrindən gəlmış missioner Fernandes ata mənə öz komasında yer verdi, ağır səfərə çıxmaga hazır olanacan qayğımı çəkdi. Əvvəl onun gözlənilmədən ağızını açıb ora yemək tikələri qoyduğunu görəndə qusmağım gəlirdi. Gözlərimi əllərimlə qapayıր, ya da yayındırırdım. Amma bir neçə gündən sonra öyrəşdim. Teoloji mübahisələrimi ləzzətlə xatırlayıram. Düzdür, onu İsanın əsl dininə qaytara bilmədim.

İndi bunu Qlazqoda yazıram. İexular arasında olduğumu danişdim, amma əsas şeyi – yaşadığım qorxunu çatdırı bilmədim; o qorxudan yaxamı qurtara bilmədim, məni hətta yuxuda da izləyir. Küçədəsə mənə hey elə gəlir, sanki, başına yiğisirlər. Yaxşı başa düşürəm, İexu vəhşi, bəlkə də, dünyada ən vəhşi xalqdır, hər halda, onların bəraəti üçün deyilənlər barədə susmaq ədalətsizlikdir. Onların dövlət quruluşu var, bəxtlərinə krala sahib olmaq düşüb, bir-birindən uzaq anlayışları ümumiləşdirən dilləri var; yəhudilər, yunanlar kimi poeziyanın ilahi başlangıcına inanırlar, ruhun ölüri bədəndən çox yaşayacağını tutqun halda duyurlar. Onlar edamların və mükafatların ədalətliliyinə inanırlar. Ümumiyyətlə, sivilizasiyanı, bir çox yanlışlıqlarımıza baxmayaraq, elə bizim təsəvvür elədiyimiz kimi təsəvvür eləyirlər. Mən onlarla birgə meymun-adamlara qarşı döyüsdüyümü günah saymırıam. Borcumuz onları xilas eləməkdir. Ümidvaram: Ülyahəzrətləri hökuməti bu məlumatı yekunlaşdırıran çox acızanə xahişimi diqqətsiz qoymayacaq”.

## PARASELSİN QIZILGÜLÜ

İlk zırzəmi otağında yerləşən laboratoriyasında Parasels öz Allahına, ümumi Allaha, hər hansı bir Allaha yalvarındı ki, ona şagird göndərsin. Şər qarışındı. Buxarının solğun işığı tutqun kölgələr salındı. Qalxıb dəmir çırağı yandırmağa gücü yox idi. Paraselsi yorğunluq əldən salındı, o, öz duasını unutmuşdu. Qapı döyünləndə gecə artıq tozlu kolbaların, destillə qablannın cizgilərini silmişdi.

Yarıyuxulu ev sahibi ayağa durdu, hündür dolama pil-ləkənlərlə qalxıb qapının tayını açdı. Evə tanımadığı bir adam girdi. O da çox yorğun idi. Parasels ona oturacağı göstərdi. İçəri girən adam oturub gözləməyə başladı. Bir müddət susdular.

Birinci müəllim dilləndi.

– Şərqli görkəmi də, qərbli görkəmi də mənə tanışdır,  
– o, bir qədər qürurla dedi. – Amma sənin görkəmin  
mənə məlum deyil. Kimsən, məndən nə gözləyirsən?

– Adım vacib deyil. Evinə çatanacaq üç gün üç gecə  
yol gəlmışəm. Sənin şagirdin olmaq istəyirəm. Hər şeyimi  
özümlə götürmüşəm.

O, torbasını masanın üstünə silkələdi. Pulların hamısı  
qızıl, özü də lap çox idi. O, bunu sağ əliylə elədi.

Parasels çırağı yandırmaq üçün aralandı. Qayıdanda  
gördü ki, içəri girən adamın sol əlində qızılgül var. Qızılgül  
onu həyəcanlandırdı.

O, yerini rahatladi, barmaqlannın ucunu çarpezlayıb  
dilləndi:

– Ümid eləyirsən ki, bütün təbii elementləri qızılı  
çevirən daş yarada bilərəm, mənə qızıl təklif eləyirsən.  
Amma mən qızıl axtarmıram, əgər səni qızıl maraqlanırsısa,  
heç vaxt şagirdim olmayıacaqsan.

– Məni qızıl maraqlandırırmır, – içəri girən cavab verdi,  
– bu qızıllar yalnız işləməyə hazır olduğumun sübutudur.  
İstəyirəm ki, mənə Elm öyrədəsən. Daşa yetənəcən sənin-  
lə yanaşı yol keçmək istəyirəm.



**Parasels dərhal dilləndi:**

– Yol – elə Daşın özüdür. Gəldiyin yer – elə Daşdır. Əgər bu sözləri başa düşmürsənə, hələ heç nəyi başa düşmürsən. Hər addım hədəfdir.

İçəri girən adam ona inamsızlıqla baxdı. O, aydın səslə dedi:

– Deməli, hər halda, hədəf var?

**Parasels güldü.**

– Xaxın olduqları qədər də çoxsaylı qeybətçilərim inandırırlar ki, yoxdur, məni yalançı adlandırırlar. Bununla bağlı başqa fikrim var, amma güman eləyirəm ki, doğrudan da, özümü illüziyalarla ovuduram. Mənə yalnız Yolun olduğu məlumdur.

Sükut çökdü, sonra içəri girən adam dedi:

– Mən o yolu səninlə getməyə hazırlam; əgər lazıim gəlsə, buna illər sərf eləyərəm. Mənə səhradan keçməyə imkan ver. Hətta ayaq basmaq qismətim deyilsə, mənə, heç olmasa, uzaqdan.azkuladığım torpağı görməyə imkan ver. Amma yola düşməzdən qabaq öz ustalığının bir sübutunu göstər.

– Nə vaxt? – Parasels həyəcanla dilləndi.

– Dərhal, – şagird gözlənilməz qətiyyətlə cavab verdi.

Əvvəlcə latinca, indi almanca danişirdilər. Gənc oğlan qızılıgülü yuxarı qaldırdı.

– Deyirlər, sən öz elminin gücündən istifadə eləyib qızılıgülü yandırı, sonra da onu küldən dirçəldə bilirsən. İcazə ver, bu möcüzənin şahidi olum. Səndən bax bunu xahiş eləyirəm, bütün ömrümü də sənə verərəm.

– Həddən artıq sadəlövhsən, – müəllim dedi. – Mənim sadəlövhiliyə ehtiyacım yoxdur. Mənə inam gərəkdir.

İçəri girən adam dediyinin üstündə durdu:

– Məhz ona görə şəkkakam ki, qızılıgülün yox olmasını da, həyata qayıtmasını da gözlərimlə görmək istəyirəm.

Parasels qızılıgülü aldı, danişa-danişa əlində oynatmağa başladı.

– Sən sadəlövhsən, – təkrar elədi. – İddia eləyirsən ki, onu yox eləyə bilərəm?

– Onu hər kəs yox eləyə bilər, – şagird dedi.

– Sən yanılırsan. Doğrudanmı, fikirləşirsən ki, yoxluğa qayıdış mümkündür; doğrudanmı, fikirləşirsən ki, Adəm Cənnətdə bircə çiçəyi, bircə otu yox eləyə bilib?

– Biz Cənnətdə deyilik, – gənc inadla təkrar elədi, – burada Ayın altında hamımız olarıyik.

Paraselsayağa qalxdı.

– Onda biz haradayıq axı? Doğrudanmı, fikirləşirsən ki, İlahi Cənnətlə yanaşı nəsə yarada bilərdi? Başa düşürsənmi ki, Günahabatma – Cənnətdə olduğumuzu dərk eləməməkdir?

– Qızılğül yana bilər, – şagird inad göstərdi.

– Amma buxarıda od qalacaq, – Parasels dedi.

– Bu qızılğülü ocağa atan kimi əmin olacaqsan ki, o yoxa çıxacaq, külsə həqiqi olacaq.

– Təkrar eləyirəm ki, qızılğül ölməzdir, yalnız görkəmi dəyişir. Bircə sözüm bəsdir ki, onu təzədən görəsən.

– Bircə sözün? – şagird şübhəylə dedi. – Destillə qablari işsiz-gücsüz durur, – o, təkrar elədi, – kolbaları da toz basıb. Onu necə həyata qaytara bilərdin?

Parasels ona təəssüflə baxdı:

– Destillə qablari işsiz-gücsüz durur, – təkrar elədi, – kolbaları da toz basıb. Uzun ömrümdə nədən istifadə eləməmişəm; indi onlarsız keçinirəm.

– İndi nədən istifadə eləyirsən? – içəri girən adam açıq itaətlə soruşdu.

– Göyləri də, yeri də, yaşadığımız, bizdən ilkin günahla gizlədilən gözəgörünməz Cənnəti də yaratmış İlahinin istifadə elədiyi şeylə. Mən Kabbalanın dərkinə kömək göstərdiyi sözü nəzərdə tuturam.

Şagird çox etinasızlıqla dedi.

– Xahiş eləyirəm, mənə qızılğulin yoxa çıxmاسını və peyda olmasını göstərəsən. Bu zaman nəyə – qaba, yaxud sözə əl atacağının məndən ötrü fərqi yoxdur.

Parasels fikrə getdi. Sonra dilləndi:

– Əgər bunu eləsəydim, sən deyə bilərdin ki, bütün gördüklerin yalnız göz aldatmasıdır. Möcüze sənə tələb olunan inamı gətirməyəcək. Buna görə də qızılğülü yerə qoy.

Gənc ona inamsızlıqla baxdı. Bu zaman müəllim səsi ni qaldırıb dedi:



– Müəllimin evinə girib möcüzə tələb eləmək haqqını sənə kim verib? Bu cür mərhəməti nəylə qazanıbsan?

Həyəcana bürünmüs gələn adam dilləndi:

– Mən özümün indiki yararsızlığını dərk eləyirəm. Uzun illər gələcək itaətimin naminə səni and verirəm, mənə külü, sonra qızılğülü görməyə imkan verəsən. Daha səndən heç nə xahiş eləməyəcəyəm. Öz gözlərimlə gördükərim də məndən ötrü sübut olacaq.

O, Paraselsin altlıq üstünə qoyduğu qızılğülü kəskin hərəkətlə götürüb oda atdı. Gül əriyib yoxa çıxdı, bir ovuc külü qaldı. O, bir müddət sözlə möcüzə gözlədi.

Parasels sakit idi. O, gözlənilməz səmimiyyətlə dedi:

– Bazelin bütün həkimləri, əczaçıları məni şarlatan sayırlar. Gördüyün kimi, onlar haqlıdır. Bax, bu, qızılğül olan küldür, daha qızılğül olmayıacaq.

Gənc utandı. Parasels yalançı, yaxud fantaziyaçıdır, o isə yanına soxulub ondan özünün bütüncadugərlik elminin gücsüzlüyünü boynuna almağı tələb eləyirdi.

O, diz çöküb dedi:

– Mən səhv hərəkət elədim. Məndə İlahidən ötrü möiminliyin mövcud olmadığını inam çatışmadı. Qoy gözlərimse külü görsün. Ruhum bərkiyəndə qayıdib sənin şagirdin olacağam, yolun axınında qızılğülü görəcəyəm.

O, səmimi duyguyla danışındı, amma bu duygu çox hörmətli, çox əzabkeş, çox qeyri-adı, elə buna görə də çox gərəksiz ahil müəllimə şəfqətindən yaranmışdı. O – İohan Qrizebax boşluğu gizləyən maskanı özünün şərəfsiz əliylə qoparmağa necə cəsarət eləyə bilər?

Qoyduğu qızıl pullar sədəqəydi. Gedəndə onları götürdü. Parasels onu pilləkənəcən ötürdü, dedi, bu evin həmişə arzulanın qonağı olacaq. Onlar başa düşürdülər ki, daha görüşməyəcəklər.

Parasels tək qaldı. Çıraqı söndürməzdən, kresloda rahat oturmazdan əvvəl külün qalığını ovcuna çırpdı, astadan Söz söylədi və qızılğül peyda oldu.

## BAŞQA DÖYÜŞ

Uruqvay yazılıcısı Karos Reylesin oğlu yay axşamı Adro-qə məhəlləsində bu əhvalatı mənə danışlığı vaxtdan xeyli ötüb. Nifrətin uzun xronikası, dəhşətli sonluğu yaddaşimdə evkaliptlərin əczaxana qoxusu, quş səsləriylə qarışib.

Həmişəki kimi, ölkələrimizin dolaşıq tarixlərindən danışırıldığ. Reyles bir vaxtlar məşhur olan igid, şən, hoq-qabaz Xuan Patrisio Nolan barədə eşidib-eşitmədiyim barədə soruşdu. Yalan söyləyib cavab verdim ki, eşitmışəm. Nolan hələ doxsanıncı illərdə ölsə də, bu günəcən onu dostcasına xatırlayırdılar. Bununla belə, bədxahlar da tapılırdı. Reyles mənə onun saysız-hesabsız bidiklərindən birini danışdı. Hadisə Manantyales yaxınlığındakı döyüşə az qalmış baş vermişdi, baş qəhrəmanlar Syerro-Larqo-dan iki qauço – Manuel Kardoso və Karmen Silveyraydı.

Onların nifrəti necə, nədən yaranmışdı? Yaddaşda yalnız son döyüşləri qalmış iki kişinin tutqun əhvalatını indi, demək olar, bir əsr sonra necə canlandırısan? Ata Reylesin malikanə idarəcisi, Ladereç adı, “pələng biqları” daşıyan adam şifahi söhbatlərə görə, unutqanlıq da, yaddaş da eyni cür uydurmala qabil olduğundan burada bir qədər tərəddüdlə qələmə alıǵım bəzi təfərrüatlan bərpa elədi.

Manuel Kardoso və Karmen Silveyranın qonşuluqda çox məhsuldar olmayan sahələri vardı. Başqa ehtiraslar kimi nifrətin mənbələri də qaranlıqdır. Damğalanmamış mal-qaradan ötrümü, yoxsa Silveyranın rəqibinə güclə qalib gəlib, Kardosonun atını ötdüyü cıdira görəmi qisas aldığı haqda danışırdılar. Bir neçə aydan sonra onlar yerli meyxananın masası arxasında xeyli təkbətək truko<sup>1</sup> oynadılar. Silveyra hər qələbəsindən sonra rəqibini ucadan təbrik eləyirdi, amma axırdı onu tərtəmiz udud. O, pulu dəri qurşağına qoyub, iibrət dərsinə görə Kardosoya təşəkkür elədi. Bir az da keçsəydi, məncə, iş əlbəyaxa döyüşə çatacaqdı.

<sup>1</sup> Truko – stolüstü oyun növü



Oyun qızığın keçirdi; yiğişmiş çoxlu tamaşaçı tərəf-müqabilləri ayırdı. Burdakı sərt diyarlarda həmin vaxtlar yalnız beləcə – kişi kişiyə qarşı, bıçaq bıçağa qarşı – yaşayırdılar; amma Kardoso və Silveyranın əhvalatında əlamətdar olan bu idi ki, onlar, deyəsən, ətraf təpələrdə səhər-axşam dəfələrlə üz-üzə gəlmışdilər, bununla belə, heç vaxt axıracan döyüşməmişdilər. Görünür, hər birinin kasib, primitiv həyatında bu nifrətdən başqa əziz bir şey yox idi, hər ikisi də o nifrəti qayğıyla toplayırdı. Onlar özləri də bilmədən bir-birinin köləsinə çevrildilər.

Sonrakı hadisələr barədə danışib səbəbin harada, nəti-cənin harada olduğunu bilmirəm. Kardoso sevgidən çox əyləncə üzündən qonşuluqda yaşayan Servilyana adlı bir qızla tapışdı; bunu eşidib Silveyra da onun dalınca düşdü, öz yanına apardı, bir neçə aydan sonra ayağının altında dolaşmasın deyə qovdu. Qız dəli kimi olub, Kardosodan kömək ummağa qəcdi, amma o, qızla bir gecə yatdı, səhərsə başqasının artığını bəhanə gətirib vidalaşdı.

Təxminən elə onda, yadimdə deyil, Servilyanadan əvvəl, ya sonra gözətçi itiyələ bağlı hadisə baş verdi. Silveyranın itdən xoşu gəlirdi, onu Uruqvayın əsasını qoyanların sayıyla Otuz Üç çağınırıdı. İti arxin içində ölmüş tapdilar; Silveyra zəhəri kimin səpdiyi üzərində baş sindirməli olmadı.

1870-ci ilin qışında Aparisionun qaldırdığı qiyam onları elə həmin meyxanada kart oynayanda yaxaladı. Üsyancılar dəstəsinin komandiri, braziliyalı-mulat bütün iştirakçılara üz tutub elan elədi ki, onlar vətənə gərəkdirler, daha hakimiy-yətin zülmü altında qalmayacaqlar, ağ papaqlar payladı, kimsənin anlamadığı nitqini bitirib, qəhrəmanlarımizi qovub apardı. Onları hətta ailələriylə vidalaşmağa da buraxmadılar. Manuel Kardoso və Carmen Silveyra bunu borc kimi qəbul elədilər: əsgər həyatı qauço həyatından az fərqlənirdi. Onlar başqalarını yəhərin üstünə qoyub yerdə yatmağa çoxdan öyrəşmişdilər; öküzü asanlıqla böyrü üstə qoyan əllərindən ötrü insanı aşırımaq çətin deyildi. Təxəyyülləri olmadığından nə mərhəmət, nə qorxu bilirdilər, amma bəzən hücuma gedəndə soyuduqları olurdu. Süvarilər işə qarışanda üzəngilərin və silahların cingiltisini hamı-

esidir. Amma dərhal yaralamasalar, sonra özünü dişbatmaz hiss eləyirsən. Onlar evdən ötrü danxmırdılar. Vətənpərvərlik ideyası onlara yad idi, təkcə papaqlanndakı nişandan başqa onları bu və ya digər tərəflə heç nə bağlamırdı. Tezliklə nizəylə döyüşməyi öyrəndilər. Hükumlarda və əks-hükumlarda başa düşclülər ki, silahdaş olmaq, həm də düşmən qalmaq mümkündür. Məlum olduğu qədər, böyürböyürə döyüşə-döyüşə bir-biriylə kəlmə də kəsmədilər.

Yetmiş birinci ilin bürkülü payızında onların sonu yetişdi. Bir saatdan az sürən qısa döyük, adını kimsənin bilmədiyi (tarixçilər həmin adları sonralar verdilər) o ucqar guşələrin birində baş verdi. Döyüşqabağı səhər Kardoso iməkləyə-iməkləyə komandırın çadırına girdi, səsini qısib xahiş elədi ki, qalib gəlsələr, Koloradodan bir nəfəri onun ixtiyarına versinlər, çünkü ömründə bir dəfə də insan boğazı üzməyib, əslində, bunun necə olduğunu bilmək istəyir. Zabit söz verdi ki, əgər döyüşdə özünü kişi kimi göstərsə, unutmayacaq.

Blankoçular sayca üstün idilər, amma koloradoçular daha yaxşı silahlanmışdılar, rəqibə təpənin üstündən baxırdılar. Zirvəyə iki nəticəsiz həmlədən sonra blankoçuların ağır yaralanmış komandırı özünükülərə təslim olmaq əmri verdi. Elə həmin dəqiqə də onu öz xahişinə görə bıçaq zərbəsiylə öldürdülər.

Hükum eləyənlər silahı yerə qoydular. Koloradoçuların komandırı kapitan Xuan Patrisio Nolan əsirlərin məhvini ən xırda təfərrüatlannanın düşünmüdü. Özü Syerro-Larqodan olduğundan Silveyra və Kardosonun köhnə düşmənçiliyindən xəbəri var idi. Onları axtarıb tapmağı əmr elədi, dedi:

– Eşitmışəm, bir-birinizi görməyə gözünüz yoxdur, çıxdan haqq-hesab çekməyə fırsatı xəttiniz. Hesab eləyin ki, bəxtiniz gətirdi. Gün batanacan hansınızın əsl kişi olduğunu göstərməyə imkanınız olacaq. Sizin xırtdəyinizi kəsəcək, sonra bir-birinizin üstünə buraxacaqlar. Uduş Allahın əlindədir.

Xəbər dərhal düşərgəyə yayıldı. Əvvəlcə Nolan axşam aksiyası qurtarandan sonra yanış təşkil eləmək barədə göstəriş verdi, amma əsirlər nümayəndə göndərib xəbər yetirtilər ki, onlar da tamaşa eləmək, iddiaçı olmaq istəyirlər.



Nolan başa düşən adam olduğundan razılıq verdi. Banka pul, yəhər-yüyən, silah, at qəbul olunurdu: onlara dul qadınlar və yetimlər verilirdi. Görünməmiş bürkü vardi; kimsəni yeməkdən məhrum eləməmək üçün saat dördə başlamağı şərtləşdirilər. Latin Amerikası tərzinə sadiq Nolan intizarı bir saat da uzatdı. Görünür, o, qalan zabitlərlə indiki qələbəni müzakirə eləyirdi; çapar çayniklə ora-bura gedib-gəlirdi.

Tozlu yolun hər iki tərəfiylə çadırların böyründə əlləri arxalarında bağlanmış əsirlər nəhaq yerə ayaqlarına əziyyət verməmək üçün çöməlib bir-birinin yanına düzülmüşdülər. Bəziləri söyüslə ürəklərini boşaldırdılar, o birilər “Atamız”ı təkrarlayır, demək olar, hamısı çəşqin görünürdü. Aydın idi ki, heç kəs siqaret çəkə bilmirdi. Artıq yanlışlıq halları yox idi, amma hamı irəli baxırdı.

– Tezliklə məni də boğazlayacaqlar, – biri həsədlə köksünü ötürdü.

– Özü də necə, bütün xirtdəyinlə birgə, – qonşusu səsinə səs verdi.

– Yoxsa səni başqa cür öldürəcəklər? – birinci cavab qayıtdı.

Serjant qılincıyla yola çəpinə xətt çəkdi. Silveyro və Kardosonun əl-qolunu açdırılar ki, sərbəst qaçınlar. Hər ikisi xəttin yanında bir-birindən beş addım aralı dayandı. Zabitlər onları üzüqara eləməməyə səsləyirdilər, deyirdilər, ikisində də inanırlar, bir yiğin pul qoyublar.

Silveyranın qismətinə Nolan adlı qaradərililiyə qarşılaşmaq düşdü; görünür, babaları kapitanın mülkündə kölə olmuşdular, buna görə də onun soyadını daşıyırdılar. Kardosoya peşəkar, məhkumların çıynınə döyə-döyə və “Hə-hə, oğlan, qadınlar da belə şeyə dözmürlər, doğurlar” deyə-deyə ürəkləndirmək vərdişi olan korryentesli qoca düşdü.

Gözləməkdən üzülmüş iki nəfər irəli əyilmişdi, birbirinə baxmındılar.

Nolan başlamaq işarəsi verdi.

Qaradərili tapşınılmış roldan qürur duya-duya qolaylanıb boğazı qulaqdan-qulağa kəsdi; korryentesli ensiz kəsiklə kifayətləndi. Xirtdəkdən qan şoralandı. Rəqiblər bir neçə addım atıb üzüstə yixildilər. Kardoso yixılanda qollarını geniş açdı. Beləcə, yəqin, xəbəri olmadan qalib gəldi.

## ÖZGƏ

Bu əhvalat 1969-cu ilin fevral ayında Bostonun şimalında, Kembridcə baş verdi. Həmin əhvalatı dərhal yazmadım, çünki istəyim, ağlımı itirməməkdən ötrü baş verəni unutmaq idim. İndisə, 1972-ci ildə, məncə, o barədə danışmasam, oxucular bütün bunların hamisini uydurma sayarlar, ötüb-keçən illərsə, ola bilsin, məni də həmin əhvalata eyni cür münasibət bəsləməyə məcbur eləyər.

Həmin məqamda çox şeylər yaşadım, amma sonra, yuxusuz gecələrdə daha ağır idi. Bu, heç də o demək deyil ki, baş verənlər barədə hekayət başqalarını həyəcanlandıracaq.

\*\*\*

Səhər saat on idi. Çarlı çayının qırağında oturacağıın söykənəcəyinə yayxanıb əyləşmişdim. Sağda, məndən beş yüz metr uzaqda hündür qüllə vardı – heç indi də necə adlandığını bilmirəm. Boz-bulaniq suyun üzəriylə kələ-kötür buz parçaları axırdı. Çay, şübhəsiz, zaman barədə fikirlər doğururdu. Heraklitin yaratdığı minillik obrazdır. Gecəni sakit yatmışdım: axşamkı mühazirəm, deyəsən, tələbələri tutmuşdu.

Ətrafdə ins-cins yox idi.

Qəfildən mənə elə gəldi (psixoloqlar bunu ümumi yorğunluqla izah eləyirlər) ki, artıq bir dəfə buna oxşar şeylər görüb hiss eləmişəm. Böyrümdə kimsə oturacaqdə əyləşdi. Mən tək qalmaq istəyirdim, amma qanacaqsız sayılıqlıdan qorxub yerimdən qalxmadım. Özgə fitdə nəsə çalmağa başladı. Bu səhərin ilk sarsıntısını duydum: o, Elias Requlesin “Kohnə koma” Argentina mahnisini fitdə çalır, yaxud çalmağa cəhd (eşitmə qabiliyyətim o qədər yaxşı deyil) eləyirdi. Motiv məni artıq mövcud olmayan həyətə apardı, yaddaşimdə ləp çoxdan ölmüş Alvaro Melian Lafinuru canlandırdı. Sonra onuncu illərdə oxunan sözlər də eşidildi. Səs Alvaronun səsinə oxşamırırdı, amma oxuyan açıq-aşkar Alvaronu yamsılayırdı. O səsi qorxu içində tanıdım.



Qonşuma yaxın oturub dedim:

- Senyor, uruqvaylısınız, yoxsa argentina?
- Mən argentinaiyam, amma on dörd yaşından Cenevrədə yaşayıram, – cavab verdi.

Sonra uzun sükut çökdü. Ondan yenə soruşdım:

- Malanyu, nömrə on yeddi, rus kilsəsiylə üzbəüzdə?
- O, başıyla təsdiq elədi.
- Yaxşı, onda, – dedim, – sizin adınız Xorxe Luis Borgesdir. Biz Kembrik şəhərində, 1969-cu ildəyik.

– Yox, – o, bir qədər uzaq olan öz səsimlə cavab verdi. İki-üç dəqiqə keçəndən sonra inamlı dilləndi:

- Yox, mən burada, Cenevrədəyəm, Ronanın bir neçə metrliyində skamyada otururam. Ən qəribəsi budur ki, bir-birimizə çox oxşayınp, bununla belə, məndən xeyli böyük-sünüz, başınız da ağarıb.

Ona cavab verirəm:

- Sənə sübut eləyə bilərəm ki, yalan danışmiram. Mən yalnız evdəkilərin bildikləri şeylər barədə danışa bilərəm. Bizzət babamızın babasının Perudan gətirdiyi burma uzun ayaqlı gümüş mate var. Sənin otağının kitab rəfində kitablar iki cərgə yığılib. Orada Leynin qrvüraları, hər fəsildən sonra xırda şriftlərdən ibarət şərhlərlə “Min bir gecə”nin üç cildi, Kişerin latin lüğəti, latin dilində, Qordonun tərcüməsində Tasitin “Almaniya”sı, Qarnye nəşriyyatının “Don Kixot”u, müəllifin ithafıyla Rivera İndartenin “Qanlı teatr”ı, Karleylin “Sartor Resartus”u, Amelinin bioqrafiyası, o biri cildlərin arxasında gizlədilmiş, cırq-cırq olmuş Balkan xalqlarının seksual adətləri haqqında kitab var. Mən Plas Düberdə birinci qatdakı toranlığı da unutmamışam.

– Dür, – o, düzəliş verdi.

– Yaxşı. Qoy Dür olsun, amma inandın?

- Yox, – cavab verdi. – Bütün bunlar sübut deyil. Əgər sizi yuxuda görürəmsə, mən bilənləri bilməlisiniz.

İrad yerindəydi. Cavab verdim:

- Əgər bu səhər də, bu görüş də yalnız yuxudursa, hər birimiz məhz özünün yatdığını, xəyal aləminə cumduğunu fikirləşəndə haqlıyiq. Bəlkə, oyanacağıq, bəlkə də, yox. Amma bir şey bilirəm – biz Yer kürəsini, yaşadığımızı, baxdığımızı, nəfəs aldığımızı qəbul elədiyimiz kimi, bu yuxunu da gerçəklilik sayaq qəbul eləməliyik.

– Bəs birdən yuxu uzun sürsə, – o, narahatlıqla dilləndi.

Onu və özümü sakitləşdirmək üçün müəyyən ötkəmliklə dedim:

– Nə olsun? Mənim yuxum artıq yetmiş ildir davam eləyir, çünki burada iki nəfərik. Bəlkə, sənin gələcəyin olacaq keçmişimdən nəsə öyrənmək istayırsən?

O, dinməzəcə başını tərpətdi. Ağlıma gələn hər şey barədə danışmağa başladım:

– Anam sağ-salamatdır, Buenos-Ayresdə, Çarkas və Maypu küçələrinin yaxınlığındakı evində dolanır; atam otuz il qabaq ürəyindən ölüb. Amma əvvəllər ific olub: bütün sol tərəfi qurumuşdu, sol əli sağ əlinin üstündə, uşağıın əli divin əlinin üstündə duran kimi dururdu. O, ölümü tələsdirə-tələsdirə, amma iniltisiz-filansız öldü. Nənəmiz də elə həmin evdə vəfat elədi. Ölməmişdən bir neçə gün əvvəl hamımızı çağırıb dedi: “Mən çox ləng ölen çox qoca qadınam. Əli-ayağa düşmək lazım deyil: bu lap adı işdir”, Nora, sənin bacın ərə getdi, iki oğlu var. Yeri gəlmişkən, onlar orada necə yaşayırlar?

– Çox yaxşı. Atan, adəti üzrə, dini ələ salır. Dünən axşam dedi ki, İsa Məsih bizim qauço kimi çətinə düşməyi sevmir, buna görə də başqa cür danışlığı üstün tutub.

Tərəddüb eləyib məndən soruşdu:

– Bəs siz necə yaşayırsınız?

– Yazdığınız kitabların sayını bilmirəm, yalnız onların çox olduğunu biliyəm. Şeirlər – onlar sənə məxsusi sevinc bəxş eləyəcək və fantastik hekayələr yazacaqsan. Atan və nəslimizdən bir çoxları kimi müəllimlik eləyacaksən.

Onun kitablarının uğurlu olub-olmadığını soruşturmaması xoşuma gəldi. Sonra başqa cür davam elədi:

– Əgər tarixə müraciət eləsək... Demək olar, eyni rəqiblərin iştirakıyla daha bir müharibə olmuşdu. Fransa tez təslim oldu, İngiltərəylə Amerika Hitler adlı alman diktatoruya çarışdı, sonra Waterloo altındaki döyüş təkrarlandı. Buenos-Ayres min doqquz yüz qırıq altıncı ildə bizim ilkimizə çox oxşayan iki sayılı Roxası dünyaya gətirdi. Əlli beşinci ildə Kordova əyaləti əvvəllər Entre-Rios xilas elədiyi kimi, bizi qurtardı. İndi vəziyyət çətindir. Rusiya yer üzündə öz təsirini artırır, Amerika mövhumatcasına demokratiyanın düşməni kimi ad çıxarmaqdan qorxub, imperiya olmağa cəsarət



eləmir. Vətənimiz gündən-günə daha dərindən əyalətçiliyə yuvarlanır. Əyalətçilikdə özündənrazılıq, elə bil, onun gözündə pərdədir. Əgər latin dilinin tədrisi bir vaxt quaranicə mühabizəylə əvəz olunsa, təccübənmərəm.

Gördüm ki, demək olar, mənə qulaq asmrı. Onu dərk-olunmazlıq, bununla yanaşı, gerçəklilik qarşısında ən adı qorxu tutub saxlayırdı. Ata deyildim, amma mənə doğma oğlumdan daha yaxın olan bu yaziq uşağa ən incə hissələr duyдум. Gördüm, əlində bir kitab, əlləşdirir. Soruşdum, hansı kitabdır.

– “Divanələr”, yaxud daha dəqiqi, Fyodor Dostoyevskinin “Əcinnələr”idir, – o, qürurla cavab verdi.

– Çətinliklə yada salıram. Xoşuna gəlir? – Sözümüz bitirməmiş sualımın yersizliyini hiss etdim.

– Rus klassikidir, – o, aydın tərzdə dedi, – slavyan qəlbinin dərinliyinə hamidian artıq nüfuz eləyib.

Ritorik coşqunluğu mənə sakitləşdiyinin əlaməti kimi göründü.

Həmin klassikin daha hansı kitablarını oxuduğunu soruşdum.

O, iki, ya üçünü, o sıradan “Oxşar”ı dedi.

Soruşdum, oxuyanda personajlar ona, tutaq ki, Cozef Konraddakı kimi elə aydınmı görünür, tam əsərlər külliyyatının öhdəsindən gəlməyi düşünürmü...

– Düzünü desəm, yox, – o, bir qədər gözlənilməz cavab verdi.

Soruşdum, nə yazar, dedi, “Qırmızı surələr” adlanacaq şeirlər toplusunu çapa hazırlayır. Həm də “Qırmızı ritmlər” barədə düşünür.

– Niyə də sınaqdan keçirməyəsən? – cavab verdim, – Adlı-sanlı xələflərinə istinad eləyə bilərsən. Ruben Darionun mavi şeirlərini, Verlenin boz nəğmələrini yada sal.

Sözlərimi qulaqardına vurub izah elədi ki, kitabında Yer adamlarının qardaşlığı vəsf olunacaq. Zəmanəmizin şairi öz dövrünə arxa çevirə bilməz.

Fikrə getdim, sonra soruşdum, doğrudanmı, hamını öz qardaşı sayır; məsələn, bütün rəsmi dəbdəbəli dəfn mərasimi düzəldənləri, bütün məktub daşıyanları, bütün suya pul-la cumanları, bütün tək nömrəli binaların qarşısındakı səkilərdə gecələyənləri, bütün səsi olmayanları və i.a. və i.a.

Dedi, kitabı istismar olunanlar və əzabkeşlər kütləsinə həsr olunacaq.

– Sənin istismar olunanlar və əzabkeşlər kütłən, – cavab verdim, – mücərrəd anlayışdan başqa bir şey deyil. Əgər, ümumiyyətlə, kimsə varsa, yalnız ayn-ayn fərdlər mövcuddur. “Sən bu gün artıq dünənki sən deyilsən”, – bir yunan söyləyib. Bu oturacaqda əyləşən hər ikimiz – Cenevrədəmi, Kembriccdəmi – yəqin, bunu sübut eləyirik.

Tarixin mömin lövhələrində əks etdirilənlərdən başqa bütün yaddaş faktları, yaddaş sözləri olmadan keçinirlər. İnsan ölümündən qabaq uşaqlıqda ötəri gördüyü qravüranı yadına salmaq istəyir; əsgərlər döyüşqabağı ağillanna gələndən, öz serjantlarından söhbət eləyirlər. Bizim görüşümüz öz halında yeganəydi, açığını desəm, biz buna hazır deyildik. Günah kimi ədəbiyyatdan, dildən danışırıq, – qorxuram, adətən, jurnalistlərə danışdıqlarımla müqayisədə yeni bir şey deməyim. Mənim “alter ego”m yeni metaforaların yaradılması, yaxud kəşfinin zəruriliyinə inanırdı, mənsə artıq bizim fantaziyamızla, mənim yuxulanımla, yaxud hamiya məlum olan anlayışlarla yaradılmış sözlərin dəqiq uyğun gəlməsinə inanırdım. Adamların qocalması və süqutu, yuxu və həyat, zamanın axarı və su. Ona bir neçə ildən sonra kitabda ifadə elədiyim fikirlərimi söylədim. Demək olar, mənə qulaq asmırıldı. Qəfildən dedi:

– Əgər siz mənimlə birləşdinizsə, 1918-ci ildə sizə özünün də Borxes olduğunu söyləyən bir ahıl senyorla görüşü unutmağınızı necə izah eləyək?

Mən bu təhlükə barədə düşünməmişdim. Ona görə bir qədər inamsız cavab verdim:

– Görünür, həmin təsadüf mənə o qədər təəccüblü gəldi ki, onu unutmağa çalışdım.

O, çəkingən sual verməyi qərara aldı:

– Bəs yaddaşınız zəifləmir?

Söhbətimiz artıq yuxudakından daha uzun çəkirdi. Başa düşdüm ki, iyirmi yaşına çatmış oğlana yetmişyaşlı kişi yanölü görünür. Ona cavab verdim:

– Ümumiyyətlə, bu, unutmağa oxşayır, amma yaddaş hələ yüksəndiyinə dözməyə qadirdir. Mən anqlo-sakson dilini öyrənirəm, həm də sınıfə axırncı hesab olunmuram.

Qəfildən ağlıma bir fikir gəldi.



– Bu dəqiqə sübut eləyə bilarəm ki, – dedim, – məni gerçəkdə görürsən. Sənin heç vaxt oxumadığın, amma mənim xatırlaya bildiyim bu şeirə qulaq as.

Sonra asta-asta heyratamız misraları söylədim:

– *L'hydre-univers tordant son corps ecaille d'astres* (özünün ulduzlu-pulcuqlu bədənini qırıldan İlən – Kainat). Onun heyratını, az qala, qorxusunu duydum. Möcüzəli söz-lərin hər birindən zövq ala-alə astadan təkrar eləyirdi.

– Doğrudan da, – donquldandı. – Heç vaxt bu cür şey eləyə bilməyəcəyəm.

Hüqo bizi birləşdirdi.

Bundan əvvəlse o, Uolt Uitmendən kiçik bir parçanı coşqun halda əzbərdən söyləyirdi, mən indi xatırlayıram, burada şair ikiilikdə, doğrudan da, xoşbəxt olanda dəniz qıraqındakı gecəni yaddaşda canlandırırı.

– Əgər Uitmen onu vəsf eləyirsə, – öz növbəmdə qeyd elədim, – deməli, o, bu gecəni istəyirdi, amma təəssüf ki, həmin gecə yox idi. Poema onda yaşadıqlarımızdan doğan sevinci yox, ehtiraslı istəyin təəssüratını doğurur.

O, dinməzçə mənə baxıb dilləndi:

– Onu tanımlırsınız, Uitmen yalan bacarımr. Yarım əsr eləbelə keçmir. Bizim – fərqli səviyyədə, müxtəlif zövqlərlə oxumuş iki adamın söhbəti zamanı dərk elədim ki, bir-birimizi başa düşə bilməyəcəyik, bu da həmişə dialoqu çətinləşdirir. Hər birimiz digərinin məsxərəcisiydi. Vəziyyət çox vaxt aparmaqdan ötrü həddən artıq süniydi. Mübahisə eləməyin, yaxud məsləhətləşməyin mənası yox idi, çünki onun qaçılmaz yolu mənim yoluma çevrilirdi.

Qəfildən ağlıma Kolricin<sup>1</sup> fantaziyalarından biri gəldi. Kimsə yuxusunda görür, guya, cənnətdə gəzir, burada ona sübut kimi gül bağışlayırlar. Oyananda böyründə gül görür.

Mən də belə bir şey eləmək istədim.

– Bura bax, – ona dedim, – səndə nağd pul var?

– Hə, – cavab verdi – İyirmi frank var. Bu axşam Simon Jaklinskini “Timsah”a dəvət eləmişəm.

– Simona çatdır, o, Karujda təbabəti öyrənəcək, çıxlu xeyixah işlər görəcək... Yaxşı, pullarından birini mənə ver.

O, üç gümüş frankla xırda pul çıxartdı. Çəşqinliqlə gümüş

<sup>1</sup> “Kolricin yuxusu” essesinə bax.

pulu mənə uzatdı. Mən müxtəlif dəyərli, amma həmişə eyni formalı olan bu yararsız Amerika kağızını ona uzatdım. O, pula böyük maraqla baxdı.

– Ola bilməz! – qışqırdı. – Burada buraxılış tarixi göstərilib – 1964-cü il!

(Bir neçə aydan sonra bir nəfər mənə deyəcək ki, kağız pulların üstündə tarix qoyulmur.)

– Bütün bunlar, sadəcə, möcüzədir, – o, çətinliklə dilləndi, – möcüzələrsə mənə qorxu təlqin eləyir. Lazənn zühuru-nun şahidləri burada dəhşətə gələrdilər.

Biz yerimizdən tərpənməmişik, fikirləşdim. Yenə kitab nəqarətləri başladı.

O, kağız pulu cirdi, mənəsə dəmir pulu saxladı. Suya uçan gümüş pul bu tarixçəmdə gerçəklisinin təcəssümü olma-liydi, amma tale başqa cür göstəribmiş. Cavab verdim ki, əgər fövqəltəbiilik təkrarlanırsa, daha qorxutmur. Sabah iki ayı dövrdə, iki ayrı yerdə duran elə bu oturacaqda görüşməyi təklif etdim.

O, dərhal razılığını bildirdi, saatə baxmadan dedi, getmək vaxtıdır. İkimiz də yalan danışındıq, ikimiz də bilirdik ki, həmsöhbəti yalan deyir. Ona dedim, indi mənim dalımcı da gələcəklər.

– Dalınızca gələcəklər? – təəccübəndi.

– Hə. Mənim yaşına çatanda, demək olar, tamam kor olacaqsan. San rəngi, kölgə və günəşi seçə bilərsən. Amma həyəcanlanma. Korluğun tədricən gəlməsi faciə deyil. Bu, yay toranlığının asta-asta qatlaşması kimidir.

Bir-birimizə toxunmadan vidalaşdıq. Səhəri gün ora getmədim. Özgə də, yəqin, getmədi.

\*\*\*

Kimsəyə danışmadığım bu görüş barədə çox düşüncə-lərə daldım. Məncə, indi, axır ki, həqiqətə yetdim. Görüş gerçəklilik idi. Özgə mənimlə yuxuda söhbət eləyirdi, ona görə də məni unuda bilərdi. Mən onunla gerçəklilikdə söhbət elə-yirdim, xatirələrsə indiyədək mənə əzab verir.

Özgə məni yuxuda gördü, amma yetərinçə açıq-aşkar görmədi. İndi başa düşürəm ki, dolların üzərində olmayan tarix ona daha aydın görünmüştü.



## QUM KİTABI

...thu rope of sands...  
*George Herbert*

...sənin qum kanatın...  
*Corc Herbert*

Xətt çoxlu nöqtədən, səth saysız-hesabsız xətlərdən ibarətdir. Kitab sonsuz çoxlu səthdən, fövqəlkitab sonsuz çoxlu kitabdən ibarətdir. Hekayə belə *more geometrico*<sup>1</sup> başlamamalıdır. “İndi hər hansı uydurma mütləq onun doğruluğuna iddialarla müşayiət olunur, amma hekayəm, doğrudan da, sırf həqiqətdir.

\*\*\*

Mən Belqrano küçəsində dördüncü mərtəbədə tək yaşayıram. Bir neçə ay əvvəl qas qaralandı qapını döydülər. Açıdım, içəri tanımadığım adam girdi. O, ucaboy, rəngsiz cizgiləri olan adam idi, bu da, görünür, mənim zəif görməyimlə izah olunur. Onun görkəmi əməlli-başlı kasıbılıq ifadə eləyirdi.

O özü bozdur, əlindəki sakvoyaj<sup>2</sup> da bozuydu. Əcnəbi olduğu bilinirdi. Əvvəlcə mənə qoca göründü, sonra başa düşdüm ki, açıqrəngli, az qala, ağ saçları – şimallılarının kimi – məni çasdırıb. Bir saatdan artıq çəkməyən söhbətimiz müddətində öyrəndim ki, Orkney adalarındandır.

Ona stul göstərdim. Yad adam sözə başlamağa tələsmirdi. O, mənim indi olduğunu kimi kədərliydi.

– Mən Bibliya satıram, – o dilləndi.

Bir qədər özümdən razılıqla cavab verdim.

– Bu evdə bir neçə ingilis Bibliyası, o sıradan ilk – Con Uiklifin Bibliyası var. Sipriano de Valerin və Lüterin Bibliyası da var, o, ədəbi cəhətdən başqalarından pisdir, Vulqatanın

<sup>1</sup> Həndesi üsulla (*yun.*)

<sup>2</sup> Sakvoyaj – el çantası

nüsxəsi də var. Gördüyünüz kimi, Bibliya yetərincədir.

O susub cavab verdi:

– Məndə Bibliyadan başqa da kitab var. Sizi maraqlan-dırıa biləcək bir kitab göstərərəm. Onu Bikanerdən almışam.

O, sakvoyajını açıb masanın üstünə bir kitab qoydu. Bu, kətan cildli balaca kitab idi. Görünürdü ki, çox əldən-ələ keçib. Heyrətamız dərəcədə ağır idi. Arxa tərəfində “Holy Writ”<sup>1</sup>, aşağıda “Bombay” yazılmışdı.

– Deyəsən, on doqquzuncu əsrdir, – qeyd elədim.

– Bilmirəm. Bunu heç vaxt bilməzsən, – cavab verdi.

Bəxtəbəxt kitabı açdım. Hərfərin cizgiləri tanış deyildi. Səhifələr mənə əzik göründü, çap solğun idi, mətn Bibliya-dakı kimi iki sütunda verilmişdi. Şriftlər yiğcam idi. Mətn abzaslara bölünmüştü. Yuxarı küncdə ərab rəqəmləri var-di. Gördüm ki, cüt səhifədə, tutaq ki, 40514, sonrakı tək səhifədəsə 999 rəqəmi var. Onu çevirdim – say səkkizrə-qəmliydi. Bu səhifədə lügətlərdəki kimi balaca şəkil vardi: peroyla, elə bil, bacarıqsız uşaq əliylə çəkilmiş lövbər. Elə bu vaxt yad adam dedi:

– Yaxşı-yaxşı baxın, bunu bir daha heç vaxt görməyə-cəksiniz.

Deyilişində yox, sözlərdə xəbərdarlıq duyulurdu.

Mən səhifəni qeyd eləyib kitabı örtdüm. Dərhal da açdım. Səhifələyib lövbərin təsvirini əbəs yera axtarırdım. Çaşqınlığımı gizləyib soruşdum:

– Bu müqəddəs mətnlər Hindistan dillərinin birindədir, düzdür?

– Hə, – cavab verdi. Sonra səsini qısdı, guya, sırr açırdı.

– Bu kitab mənə düzənlikdəki kəndlərin birində bir neçə rupi və Bibliyaya başa gəlib. Onun sahibi oxumaq bilmirdi, məncə, bu Kitablar Kitabını öz talismanı hesab eləyirdi. O, ən aşağı silkə mənsub idi, murdarlamamaq üçün kölgəsini tapdalamağa cəsarət eləməyənlərdəndi. Mənə izah elədi ki, “Qum kitabı” adlanır kitabı, çünkü qum kimi nə əvvəli, nə axırı var.

O, məndən ilk səhifəni tapmağı xahiş elədi. Sol əlimi titul vərəqinin üstünə qoydum, sıx yumulmuş barmaqla-

<sup>1</sup> “Müqəddəs kitab” (ing.)



nımla kitabı açmağa çalışdım. Bir şey alınmırıldı, əlimlə titul vərəqi arasında həmişə bir neçə səhifə olurdu. Elə bil, səhifələr kitabdan artırdı.

– İndi sonu tapın.

Yenə uğursuzluq; mən güclə Mizildaya bildim:

– Bu, ola bilməz.

Bibliya satıcısı adı sakit səslə dilləndi:

– Ola bilməz, amma belədir. Bu kitabın səhifələrinin sayı sonsuzdur. Birinci səhifəsi yoxdur, ikinci səhifəsi də yoxdur. Bilmirəm niyə belə sərbəst nömrələnib. Yəqin, ona görə ki, sonsuz sıranın üzvü hər bir nömrə ola bilər. – Sonra arzu dolu, uca səslə əlavə elədi: – Əgər məkan sonsuzdursa, biz zamanın hansısa nöqtəsindəyik.

Onun filosofluq eləmək cəhdini məni qıcıqlandırdı. Soruşdum:

– Siz dindarsınız?

– Hə, presviterianam. Vicdanım təmizdir. Əminəm ki, bu şeytan kitabından əvəzində Allah kəlamını verib, yadellini aldاتmadım.

Onu inandırdım ki, sözündən dönməli bir şey yoxdur, soruşdum, çoxdanmı bizim diyardadır. Cavab verdi, bir neçə gündən sonra vətənə qayıtmaga hazırlaşır. Elə onda öyrəndim ki, Orkney adalarından olan şotlanddır. Stevenson və Yuma görə Şotlandiyaya sevgimi izhar elədim.

– Rob Börnsü də deyin, – o, əlavə elədi.

Biz danışdığımız müddətdə elə hey sonsuz kitabı nəzərdən keçirirdim. Saxta etinasızlıqla sual verdim:

– Bu nadir şeyi Britaniya muzeyinə təklif eləməyə hazırlaşırıınız?

– Yox, onu sizə təklif eləyirəm, – cavab verdi və yetərinə yüksək qiymət dedi.

Həqiqətə uyğun olaraq cavab verdim ki, bu məbləğ məndən ötrü məqbul deyil, sonra fikrə getdim. Bir neçə dəqiqə ərzində plan yarandı.

– Sizə dəyişmə təklif eləyirəm, – ona dedim. – Siz bu kitabı bir neçə rupi<sup>1</sup> və Müqəddəs kitaba almısınız; sizə indicə aldiğim təqaüdümü, Uiklifin qotik şriftli Bibliyasını

<sup>1</sup> Rupi – Hindistanda pul vahidi

təklif eləyirəm. O, mənə valideynlərimdən qalıb.

— Uiklifin qotik Bibliyasını, — o piçıldadı.

Mən yataq otağından pulu və kitabı gətirib ona verdim. Bibliofil qızğınlığıyla kitabı vərəqləməyə, cildini yoxlamağa başladı.

— Əl ver.

Qəribədir, alver eləmədi. Yalnız sonra anladım ki, yani-ma kitabdan canını qurtarmaq niyyətiylə gəlib. Pulu sayma-dan cibinə qoydu.

Hindistan barədə, Orkney adaları, bir vaxtlar həmin adaları idlərə eləmiş Norveç yarları<sup>1</sup> barədə danişdim. O çıxıb gedəndə axşam idi. Həmin adamın adını bilmədim, heç vaxt da görmədim.

Qum kitabı Uiklifin Bibliyasının yerinə qoymaq istəyir-dim, sonra fikrimi dəyişdim, “Min bir gecə”nin dağınıq cild-ləri arxasında gizlətdim.

Uzandım, amma yata bilmədim. Saat dörrdə hava işıqlaşdı. Ağlagəlməz kitabımı götürüb vərəqləməyə başla-dım. Səhifələrin birində maska çəkilmişdi. Yuxarı künkdə xatırlamadığım doqquzrəqəmli say vardi.

\*\*\*

Öz xəzinəmi kimsəyə göstərmədim. Kitaba sahiblik sevincinə onu oğurlayacaqları, hər haldə, sonsuz olmaması qorxusu qarışırıcıdı. Bu həyəcan həmişəki mizantropiyamı<sup>2</sup> artırırdı. Hələ dostlarım qalmışdı – onlarla görüşməkdən əl çəkdim. Kitabın əsirinə çevrililib, demək olar, küçəyə çıxmırdım. Böyüdücüylə sürtülmüş arxasına, cildinə baxır, mümkün mistifikasiya<sup>3</sup> barədə fikirləri özümdən qovur-dum. Gördüm kiçik şəkillər iki yüz səhifədən bir rast gəlir. Şəkillər heç təkrarlanmırıldı. Onları cib dəftərcəmdə qeyd eləməyə başladım, dəftərcə dərhal doldu. Gecələr yuxu-suzluğun əziyyət vermədiyi nadir saatlarda kitabla yatırdım.

Yay başa çatırdı, anladım ki, kitab qorxuncdur. Mənim gözümü ondan çəkməməyimin, əlimdən yerə qoymama-

<sup>1</sup> Norveçin qədim zadəgan silki

<sup>2</sup> Mizantropiya – adamlara nifrət eləmək, adamlardan qaçmaq

<sup>3</sup> Mistifikasiya – fırıldaq, yalan



ğimin daha qorxunc olması heç nəyi dəyişmirdi. Hiss elə-yirdim ki, gerçəkliyi ləkələyən, inkar eləyən bu kitab dəhşət doğuran, dözülməz şeydir.

Tonqal barədə fikir ağlıma gəldi, amma sonsuz kitabın yanmasının sonsuz davam eləyəcəyi və bütün planeti tüs-tüylə boğacağı qorxunc idi.

Haradasa oxuduğum yadıma düşdü: yarpağı meşədə gizlətmək daha yaxşıdır. Təqəüdə çıxanacan doqquz yüz min kitabın saxlandığı Milli Kitabxanada işləmişdim. Vestibüldən sağ tərəfdə qəzetlərin, xəritələrin saxlandığı zirzə-miyə enən dik pilləkən olduğunu bilirdim; əməkdaşların diqqətsizliyindən istifadə eləyib, Qum kitabını orada rütubətli rəflərin birinə qoydum, qapıdan nə qədər uzaq, hansı hündürlükdə olduğunu unutmağa çalışdım.

Bir qədər yüngülləşdim, amma Mexiko küçəsinə getmək barədə düşünmək də istəmirəm.

## MEDAL

Mən – məşəqiranam. Adım kimsəyə bir şey deməyəcək. Doğulduğum, tezliklə oləcəyim koma məşənin qıraqındadır. Meşə, deyirlər, bütün qurunu əhatə eləyən, üstündə mənimki təki komalar üzən dənizə gedib çatır. Bilmirəm, düzü, özüm onu görməmişəm. Meşəni o biri tərəfdən də görməmişəm. Biz uşaq olanda böyük qardaşım məni and içməyə məcbur elədi ki, məşəni son ağacınan doğrayacağıq. Qardaşım artıq ölüb, mənim ağlımdasə indi başqa şey var; bir şey axtarıram, onu axtarmaqdən yorulmayacağam. Günəşin batdığı yerdə kiçik bir çay axır; mən əllərimlə balıq tutmağı bacarıram. Meşədə canavarlar ulyayırlar. Amma canavarlar məni qorxutmur: baltam bir dəfə də olsun naxələf çıxmayıb. Yaşımı hesablamıram. Yalnız onu bilişəm ki, az deyil. Gözlərim güclə görür. Artıq getmədiyim, çünkü azmaqdən qorxduğum kənddə məni xəsis adlandıırlar, amma məşəqiran çoxmu yığa bilər?

\*\*\*

Komamın qapısını qar basmasın deyə daşla örtürəm. Bir dəfə axşam ağır addım səsləri, sonra qapının döyüldüyü esidirəm. Açıram, içəri tanımadığım səyyah girir. O, ahil, ucaboy, dama-dama plaşa bürünmiş adam idi. Üzü çapıqlarla doluydu. Deyəsən, illər onu əyməyib, yalnız gücünü artırıb, amma sezdim ki, dəyənəksiz gəzmək ondan ötrü bir qədər çətindir. Bir-birimizə nəsə dedik, yadımızda deyil.

Sonra o dilləndi:

– Mənim öz evim yoxdur, harada gəldi yatıram. Bütün Saksoniyani gəzmişəm.

Bu ad onun yaşına uyğun gəlirdi. Atam həmişə cama-  
atın İngiltərə adlandırdığı Saksoniya barədə dənisiyordı.

Balığım və çörəyim vardi. Yemək yeyəndə susurduq.



Yağış tökdü. Düz qardaşımın öldüyü boş yerdə dərilərdən ona yataq düzəlddim. Gecə düşən kimi yuxuya getdik.

Biz evdən çıxanda hava artıq işıqlaşmışdı. Yağış kəmiş, yeri təzə qar örtmüşdü. Dəyənəyi əlindən düşdü, mənə onu qaldırmağı buyurdu.

– Mənə niyə əmr verirsən? – ondan soruşdum.

– Ona görə ki, – cavab verdi, – mən hələ də kralam.

Onu dəli hesab elədim. Dəyənəyi götürüb verdim.

O, dəyişmiş səsiylə dilləndi:

– Hə, mən – sengenlərin kraliyam. Ağır döyüşlərdə onları min dəfələrlə qələbəyə gətirdim. Adım izerndir, Odin nəslindənəm.

– Odini tanımiram, – dedim, – Məsihə səcdə eləyirəm.

Elə bil, məni eşitmədən sözünə davam elədi:

– Mən sürgün yollarıyla dolaşıram, amma hələ də kralam, çünki medal məndədir. Onu görmək istəyirsən?

O, sümüklü əlinin barmaqlarını açdı, amma orada heç nə yox idi. Ovcu boş idi. Yalnız onda xatırladım ki, sol yumruğu gecə-gündüz sixılıydı.

O, dik üzümə baxıb dedi:

– Ona toxuna bilərsən.

Ehtiyatla barmaqlarımı ovcuna toxundurdum. Soyuq bir şey hiss elədim, panlı gördüm. Əli tez yumruğa döndü. Susdum. Bu vaxt, elə bil, uşağa izah eləyirmiş kimi, asta-asta danışmağa başladı:

– Bu, Odinin medalıdır. Onun yalnız bir tərəfi var. Amma ondan başqa dünyada astarsız heç nə yoxdur. Nə qədər ki bu medal əlimdədir, kral olaraq qalıram.

– O qızıldandır?

– Bilmirəm. Bu – Odinin medalıdır. Tək birçə üzü var.

Bu vaxt məni medalı almaq istəyi bürüdü. Əgər o, mənim olsaydı, əvəzində bir yiğin qızıl verib kral olardım.

İndiyəcən nifrət bəslədiyim avaraya təklif elədim:

– Komamda pulla ağızınan dolu sandıq gizlədilib. O pullar qızıldır, balta kimi parıldayırlar. Odinin medalını mənə versən, sandığı sənə verərəm.

O, qəti dedi:

– İstəmirəm.

– Onda, – dedim, – öz yolunla get.

O, arxasını mənə çevirdi. Səndələyib dərhal yixilması üçün baltanın boynu ardına zərbəsi hətta həddən artıq oldu: bu zaman yumruğu açıldı, mən havada işıqlaşan qığılıcm gördüm. Baltayla ağacda işarə qoydum, meyiti əvvəllər daha dərin olan çaya doğru sürütlədim. Onu elə ora da itələdim.

Evin yanında medalı axtarmağa başladım. Amma tapmadım. Bütün bu illər ərzində onu elə hey axtanram.



## GÜZGÜ VƏ MASKA

Norveçlilərin məğlub olduqları Klontarf yaxınlığında döyüsdən sonra Böyük Kral şairə müraciət eləyib dedi:

– Əgər sözlə həkk olunmasa, ən şöhrətli qəhrəmanlıqlar sönüb gedəcək. İstəyirəm, tərifimi vəsf eləyib, qəhrəmanlığını şöhrətləndirəsən. Mən Eney, sən Vergilim olacaqsan. Sənə ölməzlik bəxş eləyəcək niyyətimin öhdəsindən gəlmək iqtidarındasənm?

– Bəli, Kral, – şair cavab verdi. – Mən ollamam<sup>1</sup>. On iki qış ölçü sənətini öyrənmişəm. Əsl poeziyanın əsasında duran üç yüz altmış süjeti əzbərdən bilişəm. Arfamin simlərində saqaların Olster və Münster silsilələri ehtiva olunub. Mənə ən qədim sözləri, geniş məcazları necə istifadə eləmək yolları məlumdur. Mən sənətimizi qara-güruhun təcavüzündən qoruyan çox mürəkkəb quruluşları dərk eləmişəm. Sevgini, at oğurluğunu, dəniz səfərini, döyüşləri vəsf eləyə bilərəm. İrlandiyanın bütün kral xanədanlarının əfsanəvi əcdadlarını tanıyıram. Mənə otlann xüsusiyyətləri, astrologiya, kanonik hüquq məlumdur. Xalq yox olanda öz rəqiblərim üzərində qələbə qazanmışam. Mən dəridə cüzamacan xəstəliklər doğuran lənətlər ustasıyam. Mənim qılıncım var, bunu sənin döyüşündə sübut eləmişəm. Yalnız bir şeyi – səndən bəxşish almaq sevincini duymamışam.

Uzun nitqlərdən yorulan Kral rahatlıqla dedi:

– Onu sən eləməmisən. Bu gün mənə dedilər, İngiltərədə artıq bülbül nəgmələri eşidilir. Yağış və qar ötüb-keçəndə, bülbüllər cənub torpaqlarından yenə uçub gedəndə mənə saray əhlinin, Şairlər Kollegiyasının yanında tərifli nəgməni oxuyacaqsan. Sənə düz bir il vaxt verirəm. Sən hər hərfi, hər sözü kamilliyyə çatdırıa bilərsən. Bəxşish mənim kral adətlərimə də, sənin ilhamlı əməyinə də layiq olacaq.

<sup>1</sup> *Ollam* – poeziya bilicisi

– Kral, ən yaxşı bəxşis səni görməkdir, – həmişə saray əyani olan şair cavab verdi.

O artıq dumanlı şəkildə şeiri əvvəlcədən duya-duya təzim eləyib çıxdı.

\*\*\*

Qırğın və qiyamlarla əlamətdar olan il ötdü, şair öz tərifli nəğməsini təqdim elədi. O, şeiri bərkdən, aramla, əylazmaya baxmadan oxuyurdu. Kral təqdirlə başını tərpədirdi. Hamı, hətta qapının ağızında yiğişanlar, bir söz belə ayırd eləməyənlər də onun hərəkətini təkrarlayırdılar.

Nəhayət, Kral dilləndi:

– Sənin əsərini qəbul eləyirəm. Bu, daha bir qələbədir. Sən hər sözə onun əsl mənasını vermisən, hər isməsə ilk şairlərin ona verdikləri təşbehlər qoşmusan. Bütün nəğmədə qədim şairlərin istifadə eləmədikləri bir obraz da yoxdur. Döyüş – döyüçülərdən gözəl xalı, qansa qılınc suyudur. Dənizin öz allahı var, buludlardansa gələcək görünür. Sən qafiyələrin, təkrarların, ahəndlərin, uzun və qısa səslərin, elmi ritorika biciklərinin, ölçülərin incə sırasının öhdəsindən ustalıqla gəlmisən. Əgər qəfildən – *omen absit*<sup>1</sup> – bütün irland poeziyası məhv olsa, onu sənin nəğmələrin əsasında itkisiz bərpa eləmək olardı. Otuz katibə onu on iki dəfə köçürmək əmr ediləcək. – O susub davam elədi. – Hər şey gözəldir, amma heç bir şey baş vermədi. Damarımda qanım qaynamadı. Əlim kamana uzanmadı. Yanaqlarımdan qızartı keçmədi. Döyüş bağırışına eşidilmədi. Bir ildən sonra sənin yeni mahnını alqışlayacaqlar, şair. Razılıq nişanəsi kimi bu gümüş güzgüni qəbul elə.

– Başa düşdüm, təşəkkür eləyirəm, – şair cavab verdi.

\*\*\*

Günəş göydə öz çevrəsini çizdi. Sakson meşələrində bülbülbəl təzədən cəh-cəh vurdu, yenə şair bu dəfə əvvəlkin-dən az əlyazmasıyla gəldi. O, elə bil, onları o qədər də anlamadan, yaxud hamının eşitməsini istəmədən, bəzi

<sup>1</sup> Heç belə şey olmaz! (yun.)



misraları buraxxa-buraxxa yazdıqlarını inamsızlıqla oxuyurdu. Səhifələr döyük idi. Onların hərbi nizamsızlığında İrland bütçərəstəri, yüz ildən sonra Büyük Dövrün başlanğıcında çarışan döyüşçülərinin timsalında Üçlükdə vahid Allah görünüb-yox olurdu. Poemanın dili daha qeyri-adıydı. Tək sayda isim cəm halda fel tərəfindən idarə olunurdu. Önülüklər hamının qəbul elədiyinə oxşamırıldı. Kobudluq zərifliklə əvəz olunurdu. Məcazlar təsadüfiydi, yaxud belə görünürdü.

Kral ətrafında olan ədəbiyyat xiridarlarıyla söhbət eləyib dedi:

– Birinci nəğmən barədə demək olardı ki, İrlandiyada əfsanələrin yarandığı cəmi o dövrlərin xoşbəxt nəticəsidir. Bu, bütün əvvəl mövcud olanlardan üstündür, o, məhv eləyir. O sarsıdır, heyrətləndirir, göz qamaşdırır. Qanmazlar ona layiq deyil, xiridarlarسا daha azdır. Yeganə nüsxə mərmər sandıqda saxlanacaq. Amma bu qədər böyük əsər yaratmış şairdən daha artıq şey gözləmək olar. – O, təbəssümələ əlavə elədi. – Biz əfsanələr qəhrəmanıyıq, əfsanələrdəsə, yadimdadır, əsas rəqəm üçdür.

Şair mızıldandı.

– Üç sehrlı bəxşış, üç dəfə təkrar, bir də, şübhəsiz, Üçlük.

Kral davam elədi:

– Rəğbətimin girovu kimi bu qızıl maskanı götür.

– Qəbul eləyirəm, təşəkkürümü bildirirəm, – şair cavab verdi

\*\*\*

Bir il keçdi. Sarayın darvazası qabağındakı gözətçi gördü ki, şair əlyazma gətirmir. Kral da onu heyrət içində nəzərdən keçirirdi: şair tamam dəyişmişdi. Zaman yox, başqa bir şey onun üzündə iz buraxmış, cizgilərini dəyişmişdi. Baxışları uzaqlara zillənmiş, yaxud kor kimi görünürdü. Şair Krala təkbətək söhbət eləmək xahişini bildirdi. Əyanlar zaldan çıxdılar.

– Nəğmə yazdırın mı?

– Yazdım, – şair kədərlə cavab verdi. – Kaş ilahimiz İsa Məsih mənə bu gücü verməyəydi.

– Oxuya bilərsən?  
 – Cəsarət eləmirəm.

– Cəsarətini topla, – Kral ona ürək-dirək verdi.

Şair şerini oxudu. Şeir bir misradan ibarət idi. Şair ilham-sız oxuyurdu, amma onun özü üçün də, Kral üçün də şeir dua kimimi, küfr kimimi səslənirdi. Kral şairdən az heyrət-lənməmişdi. Onlar bir-birinə baxdilar, üzləri ağappaq oldu.

– Gənclik illərində, – Kral dedi, – qüruba səfər elədim. Adaların birində qızıl qabanların bağnnı yaran gümüşü ov itləri gördüm. Başqa adada acliğimizi möcüzəli almalann ətriylə söndürdüük. Daha birində odlu divarlar gördüm. Ən uzaq adadasa göydən gərilmiş taqla, sularında balıqlarla gəmilər üzən çay axırdı. Bunlar möcüzəydi, amma onlar sənin özündə möcüzəni heyrətamız dərəcədə ehtiva eləyən şerinlə müqayisə olunmaz. Buna hansı sehrbazlıqla nail oldun?

– Bir dəfə dan yeri ağaranda oyandım, – şair cavab verdi, – sözləri təkrar eləyib, dərhal başa düşmədim. Bu, elə şeir idi. Hiss elədim ki, tövbəsi olmayan günah işlədirəm.

– Bizim duyduğumuz şey, – Kral astadan dedi, – gözəl bir şey kimi məlumdur, adamlar üçün yasaqdır. Ödənc zamanı gəldi. Sənə güzgü, qızıl maska verdim; bu da üçüncü, axırını bəxşış.

O, şairin sağ əlinə xəncər qoydu.

Şair barədə məlumdur ki, o, saraydan çıxan kimi intihar elədi, Kral barədə məlumdur ki, o, taxtdan əl çəkib İrlandiyanın yollarında sərgərdan dolaşan diləngçi oldu, bir dəfə də oslun şeiri təkrarlamadı.



## ÖLÜM VƏ BUSSOL<sup>1</sup>

*Mandia Molina Vediaya<sup>2</sup>*

Lyennrotun cəsarətli bəsirətini kəşkinləşdirən çoxlu tapşırıqlardan arasında “Trist-lö-Rua” villasında, evkaliptlərin tünd qoxusu arasında kulminasiya nöqtəsinə çatan eynitipli qanlı hadisələr silsiləsi kimi bir dənə də olsun bu qədər qeyri-adisi, – hətta nümayışkaranə şəkildə qeyri-adisi – yox idi. Düzdür, axırıncı cinayətin qarşısını almaq Erik Lyennrota<sup>3</sup> nəsib olmamışdı, amma şübhəsiz ki, o, cinayəti əvvəldən duyurdu. Həm də Yarmolinskiin<sup>4</sup> talesiz qatilinin şəxsiyyətini müəyyənləşdirə bilməmişdi, əvəzində Şarlax Dendi ləqəbli Red Şarlaxın cinayətkar silsiləsinin və iştirakının sırlı sistemini tapmışdı. Həmin cinayətkar (bir çoxları kimi) şərəfinə and içmişdi ki, Lyennrotu öldürəcək, amma o, heç vaxt qorxutmağa imkan vermirdi. Lyennrot özünü sərf mütəfəkkir, bir Ögüst Düpen sayırdı, amma onda macəraçı, qızığın oyunçu damarı vardi. Birinci cinayət “Hotel dü Nor”da – suları səhra rənginə çalan çayın mənsəbi üzərində (sanatoriyanın iyrincə bəyazlığını, həbsxana qəfslərinin nömrələnmiş oxşarlığını, ümumi xoşagəlməz görünüşünü çox açıq surətdə birləşdirən) Podolskdan talmudçuların<sup>5</sup> üçüncü konqresinə boz saqqallı, boz gözlü doktor Mark Yarmolinski nümayəndə gəldi. “Hotel dü Nor”un onun xoşuna gəlib-gəlmədiyini heç vaxt öyrənə bilməyəcəyik; o, hoteli dinməzçə, Karpat dağlarında mühabibənin üç ilinə və üç min illik zülm və basqınlara tab gətirməyə kömək göstərən özünəməxsus itaətlə qəbul elədi. Ona R mərtəbəsində Qalileya hökmdarının dəbdəbəylə yerləşdiyi suiteylə<sup>6</sup> üzbüüz birotaqlı nömrə verdilər.

<sup>1</sup> *Bussol* – geodeziyada işlənen ölçmə cihazı

<sup>2</sup> X.L.Borxesin tanışı

<sup>3</sup> *Elias Lyennrot* (1802–1884) – məşhur fin folklorçusu

<sup>4</sup> *Abram Yarmolinski* (1890–?) – Amerika əbədiyyatçısı və bibliofili

<sup>5</sup> Yehudilərin dini kitabı Talmudu yaxşı bilən

<sup>6</sup> Bir neçə otaqdan ibarət nömrə (fr.)

Yarmolinski şam elədi, tanımadığı şəhərə baxmağı sonrakı günə saxladı, çoxlu sayda kitablarını, çox az palтарını placarda<sup>1</sup> yığdı, hələ gecəyarı olmamış işığı söndürdü. (Hökmdarın qonşu nömrədə yatan sürücüsünün şəhadəti beləydi.) Dekabrin dördündə saat 11:03 dəqiqədə ona “İdişə tsaytunq”un redaktoru zəng elədi; doktor Yarmolinski cavab vermədi; onu nömrədə sıfəti artıq azacıq qaralmış halda, gen köhnədəbli xalatın altında, demək olar, çılpaq tapdırılar. O, dəhlizə açılan qapının yaxınlığında yixilmişdi, sinəsi bıçaq zərbəsiylə dərindən yaralanmışdı. Bir neçə saatdan sonra elə həmin otaqdə qəzətçilərin, fotoqrafların, jandarmların arasında komissar Treviranus<sup>2</sup> və Lyennrot sakitcə sirli qətli müzakirə eləyirdilər.

— Burada ağıl işlətməli, fərziyyələr yürütəlməli bir şey yoxdur, — Treviranus siqaretini əzəmətlə silkələyə-silkələyə deyirdi. — Hamımızı məlumdur ki, Qalileya hökmdarının dünyada ən yaxşı yaqutu var. Onları oğurlamaq üçün kimsə, yəqin, səhvən bura girib. Yarmolinski oyanıb, olduğunu öldürməyə məcbur olub. Siz necə hesab eləyirsiniz?

— Bu, həqiqətə oxşayır, amma maraqlı deyil, — Lyennrot cavab verdi. — Mənə etiraz eləyəcəksiniz, gerçəklilik, maraqlı olmağa məcbur deyil. Mənsə sizə deyəcəyəm ki, gerçəklilik, ola bilsin, borclu deyil, amma fərziyyə borcludur. Sizin improvizə olunmuş fərziyyənizdə təsadüf həddən artıq böyük rol oynayır. Qarşımızda ölmüş ravvin var, mən xəyalı qarətçinin xəyalı uğursuzluğuna yox, sərf ravvinsağrı izaha üstünlük verərdim.

Treviranus incik halda cavab verdi:

— Məni ravvinsayağı izah maraqlandırırmır, məni heç kəsin tanımadığı adamı öldürənin tutulması maraqlandırır.

— Elə naməlum bir şey yoxdur, — Lyennrot düzəliş verdi. — Bu da onun əsərlərinin tam külliyyatı. — O, uzun cildlər — “Kabbalanın bəraəti”<sup>3</sup>, “Robert Fladdın”<sup>4</sup> fəlsəfəsinin xülasəsi”, “Sefer Yesir”<sup>5</sup> hərfi tərcüməsi, “Baal-Şemin bioq-

<sup>1</sup> Divar şəfi (fr.)

<sup>2</sup> Gotfrid Raynhold Treviranus (1776–1837) – alman həkimisi və təbiətşünasının adından istifadə olunub.

<sup>3</sup> Borxesin essesinin adıdır

<sup>4</sup> Robert Fladd (1574–1637) – ingilis həkimisi, filosof

<sup>5</sup> “Yaradılışlar kitabı” (qədim yəhudü dilində)



rafiyasi”<sup>1</sup>, “Xasidlər sektasının tarixi”, Tetraqrammaton<sup>2</sup> haqqında monoqrafiya və başqa Beşkitabda Allahın adları haqqında monoqrafiya olan kitab şkafının rəfini göstərdi. Komissar o kitablara qorxuya, az qala, nifrətlə baxırdı. Sonra qəhqəhə çəkdi.

– Mən, olsa-olsa, miskin bir xristianam, – dedi. – Əgər istəyirsinizsə, bu tör-töküntünü özünüzü götürün. Mənim yəhudü mövhumatçılığını araşdırmağa vaxtim yoxdur.

– Ola bilsin, bu cinayət məhz yəhudü mövhumatlarına aiddir, – Lyennrot Mizildandı.

– Xristian mövhumatçılığına da, – “İdiše tsaytunq”<sup>3</sup> un redaktoru əlavə eləməyə cəsarət göstərdi. O, zəif göründü, çəkingən idi, Allaha da inanmirdi.

Polis nəfərlərindən biri yazı makinasının üstündə mənəsiz sözlər yazılmış vərəq tapdı:

“Adın birinci hərfi söylənib”.

Lyennrot gülümseməyi də ağılna gətirmədi. Qəfildən bibliofil, gebraist<sup>4</sup> olub əmr elədi ki, kitabları qablaşdırınsınlar, sonra da onları kabinetinə apardı. O, təhqiqat aparmaqdan kənara çəkililib kitabları oxumağa girişdi. Kitablardan biri (böyük in-oktavo<sup>4</sup>) onu zahidlər sektasının banisi Israel Baal-Şem-Tovla, başqası Allahın adının deyilişi olan tetraqrammatonun qüdrəti, qorxunc təsiriylə, daha biri – Allahın özünün doqquzuncu atributunun, əbədiliyin – dünnyada mövcud olacaq, olan və olmuş bütün hər şeyin tam bilinməsinin toplandığı (iranlıların rəvayətlərinə görə, Makedoniyalı İsgəndərə məxsus şübhə kürəcikdəki kimi) gizli adı olması tezisiylə tanış elədi.

Ənənə Allahın doxsan doqquz adının olduğunu bildirir, gebraistlər bu rəqəmin qeyri-mükəmməliyini cüt rəqəmlər qarşısında sehrlili qorxuya yozurlar, xasidlərsə buradan belə bir nəticə çıxarırlar ki, bu yarımcıqlıq Allahın yüzüncü – Mütləq Adının mövcudluğunu göstərir.

<sup>1</sup> Israel ben Eliezer Baal-Şem-Tov (1700–1760) – yəhudü təfsircisi, hasidizmin banisi

<sup>2</sup> “Dördhərflik” (yunan.), Allahın dörd hərfdən ibarət adı

<sup>3</sup> Gebraist – qədim yəhudü söz və ifadələrini araşdırın şəxs

<sup>4</sup> Çap vərəqinin səkkizdəbir ölçüsü

\*\*\*

Lyennrotu bu elmi araşdırımlardan, bir neçə gün sonra “İdiše taytunq”un redaktorunun gəlişi ayırdı. Redaktor qətl barədə danışmaq istəyirdi, Lyennrot Allahın adları barədə fikir yürütütməyə üstünlük verdi: sonra redaktor üç sütunda xəbər yaydı ki, müstəntiq Erik Lyennrot Allahın adlarını öyrənməklə məşğul olub ki, bu yolla qatili tapsın. Qəzet yalanlarına öyrəşmiş Lyennrot hırsınmadı. Hər bir adamı hər bir kitabı almağa məcbur eləməyin mümkünlüyünü tapan kommersantlardan biri populyar “Xasidlər sektasının tarixi” nəşrini çap elədi.

İkinci qətl yanvarın üçündə paytaxtin ən baxımsız, ən çılpaq qərb ərazilərindən birində baş verdi. Hava işıqlaşmamış həmin boş yerləri yoxlayan atlı jandamlardan biri köhnə boyaqxananın astanasında plaşlı adam gördü. Maska kimi bərkimiş sıfəti qanla örtülmüşdü; sinəsində dərin bıçaq yarası vardı. Divarda, sanı, və qırmızı rombların üzərində tabaşırılə bir neçə söz yazılmışdı. Jandarm sözləri sildi...

Axşamüstü Treviranusla Lyennrot həmin uzaq cinayət yerinə yollandılar. Maşından sol və sağ tərəflərdə şəhər tədricən yoxa çıxırdı: göy qübbəsi daha sonsuz olur, evlər də get-gedə diqqəti az çəkirdi, əvəzində baxışlar kərpicdən tikilmiş hər hansı sobada, yaxud yaraşıqlı qovaq ağacının üzərində ləngiyirdi. Nəhayət, onlar günəş çıxanda kədərli ünvana yetişdilər. Artıq meyit tanınmışdı. Bu, Simon Asevedo<sup>1</sup>, köhnə şimal məhəllələrində müəyyən qədər məşhur olan adam idi – əvvəlcə yükçü, sonra seçki-qabağı kampaniyalarda muzdlu davakar olmuşdu; o, oğru, hətta xəbərci peşəsinəcən alçalmışdı. (Qətlin xüsusi üslubu hər iki müstəntiqə tamamilə eyni göründü. Asevedo quldurların bıçaqla revolverdən daha yaxşı davranışın nəslinin son nümayəndəsiydi.) Tabaşırılə bu sözlər yazılmışdı.

“Adın ikinci hərfi söylənib”.

<sup>1</sup> Qəhrəmana Borxes ana tərəfdən qohumunun adını qoyub



\*\*\*

Üçüncü cinayət fevralın üçünə keçən gecə baş verdi. Gecə saat birə yaxın komissar Treviranusun kabinetində telefon zəng çaldı. Təmənnanın sırlılıklə pərdələndiyi kişi səsi dedi ki, onun soyadı Ginzberqdir (yaxud Ginzburq<sup>1</sup>), o, lazımi mükafat müqabilində hər iki qətlə – Asevedo və Yarmolinskinin qətlinə dair faktları xəbər verməyə hazırlırdır. Qarşılıq fit, sümsü səsləri xəbərçinin səsini batırırdı. Sonra əlaqə kəsildi. Bunun zarafat olduğunu (necə də olsa, karnaval vaxtıydı) mümkünluğun istisna eləməyib, Treviranus müəyyənləşdirdi ki, ona kosmo-rama və süd dükanının, fahişəxana və Bibliya satıcılarının yanaşı yaşadığı murdar Ryü-dö-Tulon küçəsindəki meyxananadan zəng vururlar. Treviranus meyxana sahibinə zəng elədi. Meyxana sahibi (Blek Finnegen<sup>2</sup>, irlandiyalı və keçmiş cinayətkar) öz nüfuzuna görə kədərlənmiş, sarsılmış halda, həyəcanla xəbər verdi ki, meyxananın telefonundan istifadə eləyən sonuncu adam müştərisi Qrifius<sup>3</sup> soyadlı şəxsdir, o, dostlarıyla indicə çıxb. Treviranus ləngimədən “Liverpul-hauz”a yollandı. Meyxana sahibi bunları xəbər verdi: bir həftə bundan qabaq Qrifius barn üstündəki otağı kirayələdi; onun incə sıfət cizgiləri, tutqun ağ saqqalı var, kasıb geyinib, qara paltardadır; Finnegen (Treviranus həmin otağın başqa məqsədlər üçün nəzərdə tutulduğunu anladı) açıq-ağşkar həddən artıq çox pul istədi; Qrifius dərhal tələb olunan məbləği ödədi. O, demək olar, bayırı çıxmır, günorta-axşam yeməyini öz otağında yeyir, çətin ki barda onu üzdən tanışınlar. Axşam Finnegenin kontorundan zəng eləmək üçün aşağı endi, bu zaman meyxananın yanında üstüörtülü ikiyərli ekipaj dayandı. Faytonçu oturacaqdan enmədi, amma müştərilərdən biri onun ayi maskasında olduğunu gördü. Ekipajdan iki təlxək düşdü, hər ikisi alçaqboyluydu, hər bir kəs onların əməlli-başlı içcdiklərini deyərdi. Adamlar sümsülərin uğultusu altında Finnegenin kontoruna doluşdular, deyəsən, gələnləri tanıyan, amma soyuq cavab verən Qrifiusu qucaqlamağa atıldılar; onlar

<sup>1</sup> İngilis Bibliyaçısı Kristian Deyvid Ginzburqun (1831–1914) prototipi.

<sup>2</sup> Guman ki, C.Coysun “Finneqana yas” (1939) romanının qəhrəmanına istinad edilib.

<sup>3</sup> Ya alman şairi və dramaturqu Andreas Qrifiusk (1616–1664), ya da barokko şairi Kristian Qrifiusu (1649–1706) xatırlama.

idişcə bir neçə kəlmə – o, yavaş xırıltılı səslə, gələnlərsə saxta, uca səslərlə – danişdilar, hər üçü onun otağına qalxdı. On beş dəqiqədən sonra kefəri kök halda aşağı endilər. Ucaboy, yırgalanın Qrifius iki maskalı təlxeyin arasında yeriyirdi. (Bardakı qadın onların paltarındaki sanı, qırmızı, yaşıl rombları xatırladı.) Qrifius iki dəfə səndələdi. Hər dəfə təlxəklər onu tutdular. Hər üçü ekipaja oturub yaxınlıqla düzbucaqlı forması olan limana sanı yollandı. Ekipaja axınnı qalxan təlxək artıq ayaq yerində dura-dura çıxışdakı dirəklərin birinə tabaşırıla abırsız şəkil çəkib bəzi sözlər yazdı.

Treviranus yazılımı oxudu. Əvvəlcədən gözlənildiyi kimi, yazıda deyilirdi:

“Adın sonuncu hərfi söylənib”.

Sonra o, Qrifius-Ginzberqin balaca otağına baxış keçirdi. Döşəmədə qan ləkəsi ulduz formasında yayılmışdı, künc-lərdə macar markalı siqaret kötükleri atılıb qalmışdı, şkafda Leysdenin<sup>1</sup> latin dilində ellə bir neçə qeyd apanılmış “*Philologus hebraeograecus*”<sup>2</sup> (1739) kitabı vardi. Treviranus çəşqinqaşqın kitabə baxıb Lyennrotun ardınca adam göndərdi. Komissar güman olunan oğurluğun bir-birinə zidd şahidlərini dindirənəcən o, hətta şlyapasını çıxarmadan kitabı vərəqləməyə başladı. Saat dördə hər ikisi çıxdı. Çala-çuxurlu Ryüdö-Tulon küçəsində Treviranus səhərdən yığışdırılmamış zibilin üzəriylə addimlaya-addimlaya dedi:

– Əgər bu gecə baş verənlər də, sadəcə, hiylədirse?

Erik Lyennrot istehzayla gülümşündü, tam ciddiyətlə “*Philologus*”dakı otuz üçüncü mülahizədən parçanı (özünün işarə elədiyi) ucadan oxudu:

– *Dies Yudaeorum incipit ad solis occasu usque ad sous occasum diei sequentis*. Bu o deməkdir ki, – əlavə elədi, – yəhudilərdə gün, günəşin qürubundan qürubundək davam eləyir.

Yol yoldaşı sancmağa cəhd elədi:

– Bu da sizin bu axşam əldə elədiyiniz ən qiymətli məlumatdır?

– Yox. Ginzberqin dediyi bir söz daha qiymətlidir.

<sup>1</sup> Johann Leysden (1624–1699) – irlandiya ilahiyyatçısı, leksikoqraf və gebraisti

<sup>2</sup> “Yəhudi-yunan filoloqu” (*lat.*)



\*\*\*

Axşam qəzətləri dövri olaraq təkrarlanan bu qətllərin üstündən sükutla keçmədi. “Qılınc üzərində Xaç” guşə-nişinlərin son Konqresində onlara qarşı əla nizam-intizam qoydu. Ernst Palast<sup>1</sup> “Əzabkeş”də “Üç yəhudini aradan götürmək üçün üç ay lazım gələn gizli, miskin basqının bağışlanmaz ləngliyini” mühakimə elədi; “İdiše tsaytunq” antisemit sui-qəsd haqqında qorxunc fərziyyəni təkbiz elədi, “bununla belə, bir çox ötkün zəkalar bu üçqat qətlin başqa izahını görmürlər”; Cənubun muzdlu qatillərindən ən məşhuru Dendi Red Şarlax and içirdi ki, bu cür qətillər onun rayonunda heç vaxt baş verməyib, o, komissar Frans Treviranusu cinayətkar səhlənkarlıqlıda günahlandırdı. Martin biri axşamı komissar ağızbağlı zərf aldı. O, zərfi açdı: içərisində “Barux Spinoza” imzalı məktub və şəhərin açıq-aşkar hansısa bələdçi dən qoparılmış ətraflı planı vardi. Məktubda əvvəlcədən xəbər verilirdi ki, Martin üçündə dördüncü qəti baş verməyəcək, çünki şəhərin şərqindəki boyaqxana, Ryü-de-Tulondakı meyxana, “Hotel dū Nor” “sırli bərabərtərəfli üçbucağın<sup>2</sup> ideal zirvələri”ydi; planda qırmızı mürəkkəblə həmin üçbucağın düzgünlüyü göstərilmişdi. Treviranus sakitcə bu sübutu *de more geometrico*<sup>3</sup> oxudu, məktub və planı Lyennrotun evinə göndərdi – bu cür cəfəngiyati yalnız o, çözə bilərdi.

Erik Lyennrot göndəriləni diqqətlə öyrəndi. Göstərilən üç nöqtə, doğrudan da, bərabər məsafələrdə yerləşirdi. Zaman içində simmetriya (3 dekabr, 3 yanvar, 3 fevral), məkan içində simmetriya... Qəfildən hiss elədi ki, indicə sırrı açacaq. Bu sövq-təbii işıqlanmanı kompasla bussol tamamlayırdı. O, istehzayla gülümşündü, “Tetragrammaton” sözünü (bu yanında mənimmsədiyi) söyləyib komissara zəng vurdu:

– Dünən mənə göndərdiyiniz bərabərtərəfli üçbucağa görə təşəkkür eləyirəm, – dedi. – O, tapmacanı tapmaqdə mənə kömək elədi. Elə sabah, cümə günü cinayətkarlar barmaqlıq arxasında olacaqlar. Sakit yata biləcəyik.

<sup>1</sup> Ernst Palast – Argentina şairi Ernesto Palasioya (1900–1979) işarə

<sup>2</sup> Bərabərtərəfli üçbucaq – bütövlükdə kosmosun Pifaqor tərəfindən ifade edilmiş rəmzi

<sup>3</sup> Həndəsi üsulla (*lat.*) B. Spinozanın “Həndəsi üsulla sübut olunmuş etika” (1677) traktatına işarə

- Belə çıxır, onlar dördüncü qətl barədə düşünmürlər?  
 – Məhz ona görə ki, dördüncü qətl barədə düşünürlər, tamamilə sakit ola bilərik. – Sonra Lyennrot dəstəyi asdı.

\*\*\*

Bir saatdan sonra o, Cənub dəmir yolunun qatarında baxımsız “Trist-lö-Rua” villasına sən gedirdi. Şəhərin sözügedən cənub ətrafında tör-töküntüylə dolu, bulanıq, gilliyi suyu olan çirkli çeşmələr axır. Çeşmələrdən o tərəfdə fabrik ərazisi yerləşir, orada öz barselonalı başçılarının himayəsi altında muzdlu qatillər yetişir. Lyennrot qatillərdən ən məşhurunun – Red Şarlaxın – onun gizli səfəri barədə öyrənmək üçün hər şeyi verəcəyini fikirləşəndə istehzayla gülümşündü. Asevedo Şarlaxın döstuydu. Lyennrot dördüncü qurbanın Şarlax ola biləcəyinin mümkünüyünü güman eləyirdi. Sonra həmin fikirdən daşındı...

Prinsipcə məsələni həll eləmişdi; konkret vəziyyət, faktlar (adlar, həbslər, üzlər, məhkəmə, həbsxana təfərrüatları) indi onu, demək olar, maraqlandırmırırdı. O, gəzmək istəyirdi, masa arxasında işi öyrənməklə keçirdiyi üç aydan sonra dincəlmək istəyirdi. Bu fikrə gəlmişdi ki, qatillərin izahı anonim göndərilmiş üçbucaqda və qədimlik tozuyla örtülmüş yunan sözündədir. Ondan ötrü sirr kristal kimi aydın idi, hətta üstündə yüz gün baş sindirdigina görə utandı.

Qatar sakit yük stansiyasında dayandı. Lyennrot vaqondan çıxdı. Səhəri xatırladan adamsız, dinc axşamlardan biriydi. Dumana bürünmüş düzənlikdə hava nəm və soyuq idi. Lyennrot yolla addımlayırdı. O, itlər gördü, dalanda dayanmış yüksək vaqonu gördü, üfüq gördü, gölməçədən iyilənmiş su içən gümüşü at gördü. Uzaqdan, demək olar, əhatəsindəki evkaliptlər kimi uca “Trist-le-Rua” villasının dördükünc binası görünəndə artıq hava qaralmışdı. Lyennrot fikirləşdi, onu Adı axtaranların arzuladığı saatdan yalnız bir dan yeriylə bir qürub (şərqdə əbədi günçixanla qərbdə başqa bir səhər) ayırır.

Malikanənin düzgün olmayan ölçülərini paslanmış dəmir hasar dövrələyirdi. Əsas darvaza bağlıydı. Lyennrot giri biləcəyinə o qədər də ümid eləmədən bütün malika-



nənin başına dolandı. Yenə bağlı darvaza qarşısına çıxdı, demək olar, qeyri-ixtiyari əlini millərin arasından soxub rəzəyə rast gəldi. Dəmirin cırılıtı ondan ötrü gözlənilməz idi. Darvaza da onun səyi ilə asta-asta, ağır-ağır açıldı.

Lyennrot qırmızı yarpaqların bir çox nəsillərini ayaqlaya-ayaqlaya evkaliptlərin arasında xiyabanla getdi. Yaxınlıqda “Trist-lö-Rua” villası mənəsiz simmetriyası, bəzəklərinin xəstəhal təkrarıyla heyrətə salındı: tutqun oyuqların birində buz kimi soyuq Dianaya, başqa bir oyuqda başqa bir Diana uyğun gəlirdi; elə bil, bir eyvan o biri eyvanın əksiydi; əsas pilləkənin iki qolu iki tərəfdən iki meydancaya qalxırdı. İkiüzlü Hermes iri kölgə salındı. Lyennrot evi, əvvəlkı kimi, malikanəni başdan-başa dolaşdı. O, hər şeyi nəzərdən keçirib, hündür eyvanın altında ensiz pərdə gördü.

Lyennrot pərdəni çəkdi: onun arxasında zirzəmiyə aparan bir neçə mərmər pillə vardi. Artıq memarın zövqünü anlayan Lyennrot güman elədi ki, zirzəminin üzbaüz divarında elə bu cür pillələr olacaq. Həmin pillələri, doğrudan da, tapdı, qalxdı, əllərini tavana dirəyib lyükü açdı və çıktı. Zəif parıltı onu pəncərənin qarşısına gətirdi. O, pəncərəni taybatay açdı: sarı rəngli girdə ay iki susuz fəvvərəsi olan baxımsız bağlı aydın işıqlandırırdı. Lyennrot evi axtardı. O, dəhlizlərdən, qalereyalardan oxşar iç həyətə çıktı. Tozlu pilləkənlərlə dəyirmi astanalara qalxır, elə hey qarşısındaki güzgülərdə əks olunur, elə hey arxasında cürbəcür hündür-lükdən, müxtəlif bucaqlar altında elə eyni bir olğun bağlı gördüyü pəncərələri açır, yaxud aralayırdı; otaqlardakı mebelləri sarı örtüklər örtürdü, onların üstünü hörümçək torları bürümüştü. Yataq otaqlannın birində ləngidi, həmin otaqda nazik saxsı vazada bircə çiçək vardi; ilk təmasdaca quru yarpaqlar toz kimi ovxalanıb töküldü. Üçüncü, axıncı mərtəbədə ev Lyennrota hüdudsuz, get-gedə böyükən göründü. “Ev o qədər də böyük deyil, – o, fikirləşdi. – Yalnız qaranlıq, simmetriklik, güzgülər, baxımsızlıq, qeyri-adi şərait və bomboş olduğuna görə belə görünür”.

Burma pilləkənlə meydancaya qalxdı. Axşam ayı pəncərənin rombları – romblar sarı, qırmızı, yaşıl rəngdəydi – arasından işıq saçırıcı. Lyennrot qəribə, heyrətamız xatirələrdən sarsılmış halda dayandı.

Alçaqboylu, amma tökməbədənli, qəzəbli iki kişi onun üstünə atılıb tərk-silah elədi; üçüncüsü, çox hündür olanı nümayışkaranə şəkildə baş əyib dedi:

– Siz çox nəzakətlisiniz. Bizi bir gün qoruyub saxladınız.

Bu, Red Şar lax idi. O biri ikisi Lyennrotun qollannı bağladı. Nəhayət, dillənə bildi:

– Sar lax, doğrudanma, Gizli Adı siz axtarırsınız?

Şar lax cavab vermədən dururdu. O, qısa əlbəyaxada iştirak eləmirdi, yalnız Lyennrotun revolverini almaq üçün əlini uzatdı. Amma axır ki, danışdı; Lyennrot onun səsində qələbədən yorğun məmənunluq, dünya kimi sonsuz nifrət, nifrətdən daha böyük kədər duydı.

– Yox, – Şar lax dedi. – Mən daha ötüb-keçəri, zəif bir şey axtarıram, mən Erik Lyennrotu axtarıram. Üç il bundan qabaq Ryü-dö-Tulondakı fahişəxanada siz şəxsən qardaşımı həbs eləyib həbsxanaya göndərdiniz. Uşaqlarım atışmadan sonra məni qarnımda polis gülləsiylə apardılar. Bu boş simmetrik villa da doqquz gün və doqquz gecə ölümlə çarpışdım; məni qızdırma, qürüblara, dan yerlərinə baxan nifrət elədiyim ikiüzlü Yanus yandırırdı, yuxuda-aşkarda canıma qorxu salırdı. Öz bədənimə nifrət eləyirdim, mənə elə gəlirdi, iki göz, iki qol, iki ciyər iki üz kimi qorxunc şeydir. Bir irlandiyali məni Məsihin dininə cəlb eləmək istəyirdi, o, mənə “qoim”<sup>1</sup> icqibasını – “bütün yollar Romaya aparır” – öyrədirdi. Mən gecələr bu məcazi sayıqlayırdım, hiss eləyirdim ki, dünya – qaçmaq mümkün olmayan dolanbacdır, çünkü bütün yollar – qoy elə görünsün ki, şimala, yaxud cənuba uzanır – doğrudan da, Romaya aparır, Roma sa eyni zamanda həm qardaşımın öldüyü dördüncü kamerası, həm “Trist-lö-Rua” villasıydı. Həmin gecələrdə iki üzləriylə görən allahlara, qızdırımların, güzgülərin bütün allahlarına and içirdim ki, mənim qardaşımı həbs eləmiş insan ətrafında dolanbac quracağam. Budur, mən o dolanbacı qurmuşam, həm də möhkəm qurulub: materialı öldürülmüş sehrşunas, bussol, XVIII əsrin sektası, bir yunan sözü, bir bıçaq, boyaqxananın divarında yazı oldu.

Bu siyahının birinci elementini mənə təsadüf bəxş elə-

---

<sup>1</sup> Qeyri-yəhudilər (*ivritcə*)



di. Bir neçə yoldaşla (onların arasında Daniel Asevedo vardi) hökmədarın yaqutunu oğurlamaq fikrinə düşdüm. Asevedo bizi satdı: əvvəlcədən aldığı pula içdi, bir gün qabaq təkbaşına qarət eləməyə getdi. O, böyük hoteldə azdi; gecə saat ikiyə yaxın Yarmolinskiin otağına girdi. Yuxusuzluqdan əziyyət çəkən Yarmolinski oturub yazırırdı. Güman ki, Allahın Adı barədə bir qeyd, yaxud məqalə hazırlayırdı; həmin məqamda “Adın birinci hərfi söylənib” sözlərini yazırırdı. Asevedo ona susmağı əmr elədi; Yarmolinski əlini hoteldə hamını oyadacaq zəngə uzatdı; Asevedo ona bıçaqla yalnız birçə zərbə – sınaśinə – endirdi. Bu, demək olar, qeyri-iradi hərəkəti idi; əlli illik zoraklıqlı onu öyrətmışdı ki, ən asan, etibarlı şey – öldürməkdir... On gündən sonra “İdiše tsaytunq” xəbər verdi ki, siz Yarmolinskiin yazdıqlarında Yarmolinskiin ölümünün açarını axtarırsınız. “Xasidlər sektasının tarixi”ni oxuyub öyrəndim ki, Allahın Adını söyləməyə mane olan sehrli qorxu bu Adın hər şeyə qadir, sırlə örtülü olduğu təlimini yaradıb. Həm də öyrəndik ki, həmin gizli adı axtaran bəzi xasidlər qətlə də əl atırdılar... Başa düşdüm, sizin gümanınıza görə, ravvini xasidlər öldürüblər, həmin ehtimalın möhkəmləndirilməsiylə məşğul oldum.

Mark Yarmolinski dekabrin üçünə keçən gecə öldürülüşdü; ikinci “qurbanvermə” üçün yanvarın üçü gecəsini seçdim. O, şəhərin şimal hissəsində öldü; üçüncü “qurbanvermə” üçün şərq tərəfdə yer seçmək lazımdı. Mənə gərək olan qurban Daniel Asevedo oldu. O, ölümə layiq idi: o, ipə-sapa yatmadı, o, satqındı, həbsi bütün planımı poza bilərdi. Onu bizimkilərdən biri bıçaqladı; meyitiylə əvvəlkı meyit arasında əlaqə yaratmaq üçün boyaqxanada rombların üzərində yazdım: “Adın ikinci hərfi söylənib”.

Üçüncü “cinayət” fevralın üçündə baş verdi. Treviranusun da tapıldığı kimi, bu, sərf yanılmayırdı. Qrifius – Ginzberq-Ginzburq – mənəm; dostlarım məni oğurlayanacan Ryü-dö-Tulondakı bu əxlaqsız yuvada (nadir saxta saqqal yapışdırıb) sonsuz həftə keçirdim. Onlardan biri ekipajın pilləsində dayanıb dırakdə “Adın sonuncu hərfi söylənib” sözlərini yazdı. Bu sözlər göstərirdi ki, nəzərdə tutulan cinayət üçdür. Şəhərdə hamı elə belə də başa düşdü; amma

mən, mütəfəkkir Lyennrot, sizdən ötrü eyham vurdum ki, ölüm dörd olmalıdır. Şimalda bir, şərqdə, qərbdə iki digər möcüzənin olması tamlıq üçün dördüncünün cənubda olmasını tələb eləyir; Tetraqrammatonda Allahın Adları – YHVH – dörd hərfdir axı; təlxəklər, boyaqçının lövhəsi dörd element barədə fikir təlqin eləyirdi. Mən Leysdenin əsərində bir yerə işarə qoydum: həmin abzasda deyilir, yəhudilərin günü qürubdan-qüruba hesab olunur; bu sözlər göstərir ki, qəllər hər üç ayın dördündə baş verib. Mən Treviranusa bərabərtərəfli üçbucaq göndərdim. Əvvəlcədən hiss eləyirdim ki, siz çatışmayan nöqtəni qoyacaqsınız. Düzgün rombu tamamlayan nöqtəni, sizi aşkar ölümün gözlədiyi yeri müəyyənləşdirəcək nöqtəni. Mən sizi boş “Trist-lö-Rua”ya cəlb eləmək üçün hər şeyi götür-qoy elədim, Erik Lyennrot.

Lyennrot nəzərlərini Şarlaxın baxışlarından ayırdı. O, ağaclarla, səmaya, çəkilmiş tutqun-san, yaşıl, qırmızı romblara baxırdı. O üzüdü, kədərləndi, kədəri nəsə etinasız, yad idi. Artıq hava qaralmışdı, tozlu bağdan mənasız, yersiz quş səsi gəlirdi. Lyennrot simmetrik, dövri ölümlərin sırrı barədə son dəfə düşündü.

– Sizin dolanbacınızda üç artıq xətt var, – nəhayət, dilləndi. – Mənə tək bircə düz xətdən ibarət olan yunan dolanbacı<sup>1</sup> məlumdur. Həmin xətdə o qədər filosof azıb ki, adı hər bir detektivin yanılmaması ağılsızlıq olardı. Şarlax, növbəti dəfə ardımcı düşəndə bir qətli A məntəqəsində, sonra ikinci qətli B məntəqəsində – A məntəqəsindən 8 kilometr uzaqda, sonra üçüncü qətli C məntəqəsində – A və B məntəqələrindən 4 kilometr uzaqda, onlar arasındakı məsafənin ortasında quraşdırın (yaxud törədin). Sonra məni A məntəqəsinin və C məntəqəsinin iki kilometrliyindəki D məntəqəsində, yenə yolun yarısında gözləyin. İndi “Trist-lö-Rua”da öldürdüyünüz kimi, D məntəqəsində öldürün.

– Sizi gələn dəfə öldürəndə, – Şarlax cavab verdi, – tək bircə xətdən ibarət olan bu cür dolanbac, gözəgörünməz fasiləsiz dolanbac söz verirəm.

O, bir neçə addım geri çekildi. Sonra çox diqqətlə atəş açdı.

<sup>1</sup> *Düz xətt dolanbacı* – Zenonun hərəketin mümkünzsizlüyü barədə fəlsəfəsinə işaretdir.



## MAVİ PƏLƏNGLƏR

Bleykin məşhur misralarında pələng alovlanan atəş, Şərin daimi arxetipidir; mənsə daha çox onda zərif qüdrəti görən Çestertonla raziyam. Bununla belə, pələng barədə, qədimlərdən insanların təxəyyülünü həyəcana gətirən bu obraz barədə təsəvvür yaradacaq mütləq sözlər yoxdur. Məni həmişə pələnglər yaman cəlb eləyib. Yadıma gəlir, uşaqlıqda heyvanxanadakı yeganə qəfəsin qabağında ayaq döyürdüm, qalanlar sanki məndən ötrü mövcud deyildi. Aləm barədə ensiklopediyaların, kitabların dəyər ölçüsü pələng təsvirli qravüralardır. Özüm üçün “Jungle Books”<sup>1</sup> u' kəşf eləyəndə kədərləndim ki, Şir xan, pələng qəhrəmanın düşmənidir. İllər ötürdü, bu qəribə sevgiyəsə həmişə sadıq qalırdım. Keçmiş ovçuluq həvəsimlə başqa ziddiyyətli, qısamüddətli məşğuliyətlərim müqayisə olunmazdır. Ləp bu yaxınlaradək – ləp yaxınlaradək, bununla belə, aldadıcı yaddaşimdə başqa hesab da var – bu, mənim Lahor universitetindəki xidməti vəzifələrləmə tamam uyuşurdu. Mən Qərb və Şərq məntiqini tədris eləyirəm, başqa günlərsə Spinozanın yaradıcılığına həsr olunmuş seminar aparıram. Bircə onu əlavə eləmək lazımlı gəlir ki, mən şotlandam; göründüyü kimi, başqa bir şey yox, elə pələngə olan sevgim məni Aberclindən Pəncaba gətirib. Həyatımda maraqlı bir şey yox idi, amma həmişə yuxumda pələng gördüm (indi onlar yerlərini başqa obrazlara verib).

Bu barədə o qədər danışmışam, baş verən hadisəyə bütün marağımı itirmişəm. Təfərrüatı ona görə saxlayıram ki, tarixçəm bunu tələb eləyir.

\*\*\*

1904-cü ilin axırında oxudum ki, Qanq hövzəsinin rayonlarından birində mavi rəngli pələnglər peyda olub. Xəbər, sonrakı marağımı artırın qeyri-müəyyən, ziddiyyətli məlumatlarla təsdiqləndi. Qəlbimdə köhnə sevgi alovlandı. Dər-

<sup>1</sup> “Cengəlliklər kitabı” (ing.)

hal da rəngi müəyyənləşdirəndə çox tez-tez məruz qaldıqları səhvi yəqin elədim. Yadımdadır, oxumuşdum ki, islandca Həbəşistan – Blaland, ya Mavi Torpaq, ya Zəncilər torpağıdır. Mavi pələng, güman ki, qara qaplan ola bilərdi. London mətbuatında çap olunan gümüşü zolaqlı mavi pələngin təsvir edildiyi qravüra surəti də çox kömək eləmədi; onun apokrifik<sup>1</sup> mənşeyinə heç bir şübhə ola bilməzdi. İllüstrasiyanın mavi rəngi gerçəklilikdən daha artıq heraldika rəngi verirdi. Bir dəfə yuxuda mavi rəngin mənə məlum olmayan, ad seçə bilmədiyim çalarında pələnglər gördüm. Şübhəsiz, o, demək olar, qara rəngdəydi, amma bununla belə, rəngini dəqiq müəyyənləşdirmək mənə nəsib olmadı.

Bir neçə aydan sonra iş yoldaşlarımdan biri mənə xəber verdi ki, Qanqdan çox-çox uzaqlardakı bir kənddə mavi pələnglər barədə söhbət eşidib. Bu fakt məni heyvətləndirməyə bilməzdi, çünkü həmin rayonda pələnglərin çox nadir şey olduğunu biliirdim. Yenə yuxuma yeriyəndə qumun üstünə uzun kölgə salan mavi pələng girdi. Məzuniyyətdən istifadə eləyib, adını xatırlamaq istəmədiyim – tezliklə söhbət gedəcək səbəblər üzündən – o kəndə yollandım. Kəndə artıq yağışlar mövsümü başa çatanda gəldim. Mənə hündür yox, daha çox geniş görünən təpənin ətəyində salınmış kənd hər tərəfdən tünd-qonur rəngdə qorxunc cəngəlliklə əhatə olunmuşdu. Gördüyüm kəndi, öz yazdıqlarında bütün dünyani olmasa da, bütün Hindistanı yerləşdirən Kiplinqin kitablarında axtarib-tapmaq mümkün deyil. Yalnız onu deyim ki, amanat qamış körpücüklü xəndəklər daxmalar üçün zəif daldalanacaqdır. Cənubda, bataqlıq yerlərdə düyü tarlaları, dibiyələ adını bilmədiyim çay axan dərə, onların o tərəfindəsə yenə cəngəlliklər vardi.

Sakinləri induizmə inanırdılar. Bunu əvvəlcədən bilirdim və kədərlənmişdim. Mən həmişə müsəlmanlarla asan dil tapırdım, bununla belə, onu da başa düşürdüm ki, islam iudaizmlə ən az bağlı olan dindir.

Başa düşürük, Hindistanda insan həddən artıqdır; kənddə anladım ki, əslində, hətta evlərə soxulan meşə həddən çoxdur.

<sup>1</sup> *Apokrif* – məzmunu Bibliyaya aid olan rəsm



Gündüzlər əldən salır, gecələrsə sərinlik gətirmirdi. Ağsaqqallar məni salamladılar, bir-birimizə ilk hörmətkaranə-yayğın sözlər söylədik. Artıq bu yerin yoxsulluğu barədə danişmişdim, amma bununla belə, hamımız doğma yerlərin ən gözəl yer olduğuna inanıraq. Mən sıqınacaqların şübhəli keyfiyyəti barədə müsbət fikir söylədim, əlavə elədim ki, diyarlarının şöhrəti Lahora çatıb. Həmsöhbətlərimin üzündə dəyişiklik baş verdi; dərhal anladım ki, səhv buraxmışam, onu ört-basdır eləməliyəm. Kim bilir, onlar Mavi Pələngə səcdəmi eləyirlər, mənim ehtiyatsız sözlərim olarnın sitayışına münasibətdə hörmətsizlik deyilmi. Söhbəti səhərə saxladım. Düyükəl qarımı döydürüb, çay içib yenə mövzuya qayıtdım. Gözlədiyimin əksinə olaraq, nə baş verdiyini başa düşmədim, başa düşə bilmədim. Mən heyrət, az qala, qorxu doğururdum. Amma deyəndə ki, məqsədlim nadir rəngli vəhşini tutmaqdır, onlar rahatlıqla nəfəs aldılar. Biri dedi, onu cəngəllikdən çıxan görüb.

\*\*\*

Gecəyarısı məni oyatdırılar. Oğlan xəbər verdi ki, xalxaldan keçi yox olanda onu axtarmağa gedib, mavi pələngi çayın o tərəfində görüb. Fikirləşdim, təzə ayın işığında rəngi ayırd eləmək qəti mümkün deyil, amma oradakıların hamısı deyilənləri təsdiqlədi, onlardan biri, indiyədək susansa dedi, pələngi o da görüb. Biz tükəngi götürüb çıxdıq, mən də toran cəngəllikdə pişik siluetinin görünüb-yox olmasını gördüm, yaxud gördüyüümü qət elədim. Keçini tapmaq mümkün olmadı, üstəlik də, onu aparmış yırtıcının mənim mavi pələngim olduğunu şübhəliydi. Mənə qətiyyən heç bir şey deməyən sirli-sirli izlər göstərildilər.

Bələ gecələrin birində, nəhayət, başa düşdüm ki, bu saxta həyəcanlar köhnə vərdişdən qalıb. Bu yerlərin sakinləri Daniel Defo kimi əhəmiyyətsiz detalları ixtira eləmək ustasıdır. Pələngləri hər vaxt cənubda, düyü tarlalarının yaxınlığında, ya da şimalda, kolluqda görə bilərdilər, amma şahidlərin şəhadətlərində dəqiq müntəzəmliyə riayət olunurdu. Pələng həmişə mənim gəldiyim məqamda yox olurdu. Mənə elə hey onun izlərini, vurduğu zərəri göstərildilər, amma insan asanca pələng pəncələrinin izlərini yamsılaya bilər. Hərdənbir ölü itlər gördüm. Aylı gecə-

lərin birində tələ kimi götürdüyümüz keçinin yanında səhərəcən keşik çəkdik. Əvvəl qət elədim ki, bu yalan-palanın arxasında məni yeməklə təmin eləyən, ev işlərini görən sakinlərin xeyrinə burada qalmağımı uzatmaq istəyirəm. Öz ehtimalımı yoxlamaq üçün onlara başqa yerlərə, çayın axarıyla aşağı getmək niyyətində olduğumu xəbər verdim. Təəccübləndim ki, hamı qərarına tərəfdar çıxdı. Bununla belə, məndən nəsə gizlətdikləri, hamida qorxu doğurduğum barədə fikirlər yaxamdan əl çəkmirdi.

Artıq demişdim ki, ətəyində kəndin salındığı meşəli dağ hündür deyildi; dağ get-gedə yaylaya çevrilirdi. Dağın qərb və şimal yamacları cəngəlliklərlə örtülmüşdü. Yamac-lar xüsusi dikiyi ilə seçilmədiyindən ora qalxmağı təklif elədim. Belə adı istək onları çasdırdı. Biri dedi ki, yamac çox yarganlıdır. Niyyətimin baş tutmayacağını qeyd eləyib, onlann ən yaşlısı sanballı söz söylədi. Dağın zirvəsi müqəddəsdir, sehrlə səbəblər üzündən adamlar üçün yasaqdır. Ayağını ora basmağa cəsarət eləyən bəndə allahların sırrını vaqif olmaq, ağlını, gözlərinin işığını itirmək riskiyə üzləşir. İsrar eləmədim, amma elə birinci gecə, hamı yuxuya gedəndən sonra komadan səssizcə çıxıb, alçaq yamacla qalxmağa başladım. Asta-asta, yolsuz-rızsız, kolların-otlarının arasıyla irəliləyirdim. Ay üfüqdəydi. Hər şeyə çox diqqətlə baxırdım, elə bil, bu gün həyatımın başlıca olmasa da, çox vacib günü olacağını əvvəlcədən hiss eləyirdim. Yadimdə yarpaqların tutqun, demək olar, qara rəngi qalıb. Meşə ay işığına bürünmüdü, quşlar susurdu.

İyirmi-otuz dəqiqə qalxdım, budur, artıq yayladayam. Təxmin eləmək çətin deyildi: burada hava təmizdir, aşağıda qalan kənddəki kimi boğanaq deyil. Əmin oldum ki, bura zirvə yox, o qədər də geniş olmayan xiyabandır, cəngəllik daha yuxarıda dağın dikiylə uzanıb gedir. Özümü sərbəst hiss eləyirdim, elə bil, kənd məndən ötrü həbs-xanayıdı. Üstəlik də, sakinləri məni aldatmağa çalışırdılar; dərk eləyirdim ki, onlar çox şeydə uşaqlıkimidirlər.

Pələngə gələndə isə... Ümidsizlik zolağı həm marağımı, həm inamımı artırmışdı, bununla belə, demək olar, qeyri-iradi izlərə baxırdım.

Yer qumsal, tamam dayaz, bir-birinə qarışan çatlıydı. Onlardan birinin rəngi diqqətimi çekdi. Qəti şübhə ola



bilməzdi: bu, yuxulanmdakı pələngin mavi rəngi idi. Çat tamam eyni cür, girdə, çox şumal, kiçik daşlarla doluydu. Əgər bunlar daşdırsa, onların oxşarlığı nəyə görəsə sünü görünürdü.

Əyilib çatdan bir neçəsini çıxardım. Yüngül həyəcan duydum. Daşlar çəngəsini artıq bıçaq, Allahabaddan məktub olan sağ cibimə qoydum. Bu təsadüfi əşyalar tarixçəmdə öz rolunu oynayacaq. Komaya qayıdış gödəkçəmi soyundum, çarpayının üstünə uzanıb pələngli yuxuya daldım. Yuxuda rəngi açıq-aydın gördüm: yuxumdakı pələngin də, yayıldakı daşların da rəngi eyni cür idi. Pəncərədən düşən parlaq günəş işığından oyandım. Qalxdım. Bıçaq və məktub daşı çıxarmağa mane olurdu. Bir ovuc çıxardım, iki, ya üç ovucsa hələ qaldı. Qolumdan güclə seziləcək titrəyiş keçdi, hərarət də hiss elədim. Ovcumu açıb gördüm ki, təxminən otuz, yaxud qırıq daş var. And içməyə hazırlıdım ki, əvvəl onların sayı ondan artıq deyildi. Daşları masanın üstünə qoyub qalanlarını da çıxardım. Sayının daha çox olduğuna əminlik üçün saymağa xüsusi ehtiyac yox idi. Daşları bir yerə yiğib bir-bir saymağa başladım.

\*\*\*

Bu sadə əməliyyatı yerinə yetirə bilmədim. Gözümü onlardan birinə zilləyir, onu baş və şəhadət barmağım arasında sıxırdım, amma daha birini götürməyə bəndiydim ki, bir neçə olurdu. Qızdırırmam olub-olmadığını yoxlayırdım, cəhdimi elə hey təkrarlayırdım. Ən ağlasığmaz möcüzə təkrarlanırdı. Ayaqlarım bumbuz oldu, dizlərim əsdi. Vaxt hesabını itirdim.

Baxmadan daşları yiğişdirlə pəncərədən atdım. İzah olunmaz şəkildə duydum, sevindim ki, onların sayı azaldı. Qapını örtüb çarpayının üstünə atıldım. Əvvəlki müəyyənlilikin itirilməsindən qüssələnib, özümü bütün bunların yuxuma girdiyinə inandırmağa çalışdım. Daşlar barədə düşünməmək, vaxtı nəyləsə doldurmaq üçün etikanın səkkiz tərifini, yeddi aksiomunu ucadan, asta-asta, aydın təkrar elədim. Bu kömək elədimi, bilmirəm. Bu cür sehrdən məni qapının döyülməsi çıxardı. Özüm-özümlə dənişdigiimi kiminsə eşitdiyindən sövq-təbii narahat olub qapını açdım.

Kandarda ən yaşlı sakın Bxaqvan Das dayanmışdı. O,

gəlişiyilə, elə bil, mənə reallıq duyğusunu qaytardı. Bayır çıxdıq. Ümid eləyirdim ki, daşlar yox olub, amma buradayıdı. Neçə dənə olduğunu deyə bilmərəm.

Qoca əvvəl onlara, sonra mənə baxdı.

– Bu daşlar buranın deyil. Yuxarıdan gətirilib, – o, yad səslə dedi.

– Düzdür, – dedim. Sonra nümayışkaranə tərzdə əlavə elədim ki, onları yayladan tapmışam, dərhal da öz boşboğazlığımızdan utandım. Bxaqvan Das mənə fikir vermədən heyrətlə daşları süzürdü. Ona daşları yiğisdirmağı tapşırdım. Qımlıdanmadı. Aci-acı xatırlayıram ki, revolveri çıxardım, səsimi qaldırıb əmri təkrar elədim.

Bxaqvan Das mızıldandı:

– Ürəyinə güllə çaxılmaq mavi daşı əlinə götürməkdən yaxşıdır.

– Sən qorxaqsan, – ona dedim.

Düzü, məndən ötrü də xoşagəlməz idi, amma bununla belə, gözlərimi yumub daş yiğinini sol əlimlə götürdüm. Revolveri yerinə qoyub onları əlimdən-əlimə tökdüm. Daşların sayı artıq xeyli çox idi. Bu keçidə az-çox alışmışdım. Bxaqvan Dasın qəfil qışqırığı məndən ötrü çox gözlənilməz idi.

– Bunlar özləri yaranan daşlardır! – o bağırdı. – Bayaq çox idi, qəfildən də sayı dəyişir. Onlar ayın diskinə oxşayır, mavi rənglərinisə yalnız yuxuda görürük. Onların qüdrətindən danişanda valideynlərimin valideynləri yalan demirdilər.

Başımıza bütün kənd yiğişdi.

Mən özümü bu qəribə daşların möcüzəli sahibi sayırdım. Hamının təəccübünə rəğmən daşları yiğir, əzizləyir, atır, dağıdır, möcüzəli şəkildə saylarının necə gah çox, gah az olduğuna baxırdım.

Heyrət, qorxu bürümüş adamlar bir-birini itələyirdilər. Kişiələr öz arvadlarını möcüzəyə baxmağa məcbur eləyirdilər. Biri üzünü əlləriylə tutur, o biri gözlərini qiyırıcı. Daşlarla ləzzətlə oynayan uşaqlardan başqa kimsə onlara toxunmağa cəsarət eləmirdi. Bu vaxt hiss elədim ki, belə çəşqinqılıq möcüzəni iyrəncləşdirir. Buna görə bacardığım qədər daş yiğib daxmaya çəkildim.

Bədbəxtliklərin sonsuz sırasında birinci olan həmin



günün necə başa çatdığını unutmağa çalışırdımmı – bilmirəm. Hər halda, heç nə xatırlamırıam. Hava qaralanda o qədər xoşbəxt gün olmasa da, ötən axşamı kədərlə yada saldım, çünkü bütün əvvəlki günlər kimi pələng ideyasiyla alışib-yanırdım. Bu yaxınlarda çox qüdrətli, indi çox əhemmiliyyətsiz olan həmin obrazda müdafiə tapmağa çalışırdım. Mavi pələng də, sonralar Avstraliyada tapılmış romalının qara ördəyi kimi gözlərimdə soldu.

\*\*\*

Əvvəl apardığım qeydləri təzədən oxuyanda çox kobud səhv aşkarla çıxardım. Vacib deyil, yaxşıımı, pismi, nədənsə psixoloji adlanan ədəbi üsullarla çəşdinlib, izah olunmaz səbəb üzündən kəşfimlə bağlı hadisələrin ardıcılığını bərpa eləməyə uyğum. Diqqəti daşların xoşagelməz təbiəti üzərində cəmləşdirmək həddən artıq vacib olardı.

Əgər mənə xəbər versəydiilər, ayda kərgədanlar yaşayır, bu iddiayla razılaşardım, yaxud onu təkzib eləyərdim, ya da fikir söyləməzdəm, amma onları öz-özlüyümdə təsəvvürümə gətirərdim. Əksinə, əgər mənə desəydiilər, ayda altı, yaxud yeddi kərgədan üç ola bilər, fikirləşmədən deyərdim ki, bu mümkün deyil. Üç üstəgəl birin dörd olduğunu mənimsəyənlər bunu dəmir pullarda, oyun sümüklərində, şahmat fiqurlarında, yaxud karandaşlarda yoxlamazlar. O, bunu bilir, vəssalam. O, başqa rəqəmi təsəvvürünə gətirə bilməz. Bədii riyaziyyatçılar iddia eləyirlər ki, üç üstəgəl bir – dördün təkrarıdır, həmin, amma başqa yolla ifadə olunmuş dörddür: İnsan zəkasının bu əsas qanununa zidd olan şəyləri tapmaq yalnız mənim – Aleksandr Kreyqlın qismətinə düşüb. Əvvəlcə məni ağılsızlıq qarşısında qorxu bürüdü; bir müddətdən sonra özüm də dəli olmağa üstünlük verərdim, çünkü ağlımin tutqunlaşması dünya nizamının çox ehtimal elədiyi nizamsızlığın şəhadətindən hədsiz azdır. Əgər üç üstəgəl bir həm ikiyə, həm dördə bərabərdirsə, onda ağıl – ağılsızdır.

Vaxt keçdiikcə yuxuda daş görmək adətə çevrildi. Yuxunun məni hər gecə izləməməsi qəlbimdə dəhşətin uzaq olmadığına zəif ümid oyadırdı. Mahiyyətcə yuxular eyniyidi. Artıq lap başlanğııcı faciəvi sonluqdan xəbər verirdi.

Məhəccər, dolana-dolana aşağı enən pillələr, sonra yenə dik pillələrin uzandığı zırzəmi və zırzəmilər sistemi, nəhayət, – dəmirçixanalar, çilingərxanalar, həbsxanalar, su anbarları. Lap dibində, qatlarında həmişə daşlar var, o daşlar da Müqəddəs Kitabda İlahinin irrasionallığına şəhadət verən heyvanlar, Kərgədan və Div. Diksinib oyanırdım, daşlarsa çevrilmələrə hazır halda yesikdə dururdu.

Mənə münasibət ikiliydi. Müəyyən qədər onlann mavi pələenglər adlandırdıqları daşların ilahi təbiəti mənə toxunmuşdu, amma bununla birlikdə, zirvəni murdarlamaqda günahkardım. Allahlar gündüzün-geçənin istənilən vaxtı məni cəzalandıra bilərdilər. Onların mənə hücuma keçməyə, yaxud hərəkətimi mühakimə eləməyə cəsarəti çatmirdi, amma bilirdim ki, köləlikləri özündə təhlükə gizlədir. Daha daşlarla oynayan o oğlana rast gəlmədim. Hər dəqiqə zəhər və arxadan bıçaq gözləyirdim. Bir dəfə səhər tezdən kənddən qaçıdım. Anlayırdım ki, bütün kənd əhli dalımcə göz qoyur, qaçmağım onlardan ötrü böyük yüngüllükdür. Lap ilk səhərdən heç kəs bir dəfə də olsun üzümə baxmaq istəmədi.

\*\*\*

Mən Lahora qayıtdım. Cibimdə bir ovuc daşvardı. Vərdiş elədiyim kitab mühiti mənə arzuladığım rahatlığı gətirmədi. Dərk eləyirdim ki, yer üzündə ölgün kənd də, cəngəlliklər də, tikanla dolu, yaylaya aparan dağ yamacı da, çatlıarda daşlar da var. Mənim içimdə bu bir-birinə oxşamayan şeylər qarışırı, onların sayı artırdı. Kəndlər – daş, cəngəlliklər – bataqlıq, bataqlıq – cəngəlliğ olurdu. Dostlarımdan kənar gəzməyə başladım. Qorxurdum ki, onları elmi bilikləri dağıdan, dözülməz möcüzənin şahidləri eləmək cazibəsi qarşısında dura bilmərəm.

Bir neçə təcrübə keçirdim. Daşların birinin üstündə xaç çizdim. Onu qalanlarla qarışdırıb artıq iki dəfə çevirəndən sonra yalnız artma prosesi getsə də, axtarıb tapa bilmədim. Üzərində iskənəylə qövs kəsdiyim başqa daşlara oxşar təcrübə keçirdim. Nəticə elə həminkiydi. Daha bir daşın üzərində bizlə deşik açdım, təcrübəni təkrar elədim. Nəticə eyni oldu. Gözlənilmədən yox olmuş xaçlı daşı tapdım. Daşlan udan, sonrası dərkolunmaz qanuna, yaxud qeyri-insani



iradəyə boyun əyib, bir müddətdən sonra geri qaytaran hansı sırlı məkandır?

Riyaziyyati yaradan nizama qarşısalınmaz zərurət məni riyazi qanunlardan bu kənaraçixmalarda, yararsız, öz-özündən doğan daşlarda nizam axtarmağa məcbur elədi. Gecə-gündüz çevrilmələrin statistikasını tərtib eləyirdim. Həmin vaxtdan saysız-hesabsız rəqəmlərlə doldurulmuş dəftərlər məndə qalır. Metodum bundan ibarət idi. Əvvəlcə hesabı gözlərimlə aparır, nəticəni yazırırdım. Sonra daşları iki əlimlə götürür, təzədən onları iki topa halında masanın üstünə tökürdüm. Onları artıq ayrı-ayrılıqla sayır, yenidən yazar, əməliyyatı təkrar eləyirdim. Hansısa nizamın, bu zəncirin gizli planının axtarışı əbəsdir. Mənim aldığım ən böyük say dörd yüz on doqquz, ən az say üç idi. Bir dəfə ümidi, bəlkə də, qorxuya mənə elə gəldi ki, bir daşı o birilərindən axtarmağa bəndəm, o artıq başqalarını yarada, həm də yox ola bilmir. Vurmağın, çıxmağın, toplamağın, bölmənin mümkün olmadığından danışmağa dəyərmi. Daşlar riyaziyyata, ehtimal nəzəriyyəsinə müqavimət göstəririd. Qırıq daşı bölib doqquz alırdım, öz növbəsində doqquzun bölünməsi üç yüz verirdi. Mən onları çəkmirdim, amma əminəm ki, çəkiləri dəyişməz və az idi. Rəngləri həmişə maviydi.

Bu hesablar məni dəlilikdən xilas elədi. Tez-tez riyaziyyatı elmini təkzib eləyən daşlarla manipulyasiya əyib, ilk sayları kimi peyda olan, çoxsaylı dillərin öz “say” sözləriyle adlandırdıqları yunanı, onun daşını xatırlayırdım. Riyaziyyatın başlangıcı da, öz-özümə dedim, onun son məqsədi də elə bunlardadır. Bunlar Pifaqorun əlinin altında olsayıdı...

\*\*\*

Bir aydan sonra anladım ki, xaos çıxılmazdır. Şiltaq daşlar əlimin altındaydı, onlara toxunmaq, yenidən çırpıntılarını duymaç, onları atmaç, saylarının necə çoxalıb-azaldığını müşahidə eləmək, nəzərlərimi cütlərdən təklərə adlatmaç istəyi dözülməz idi. Bir müddət özünətəlqinlə özümü daim daşlar barədə düşünməyə məcbur eləyirdim, çünkü bilirdim, unutmaç qısamüddətlidir, əzablarım daha da dözülməz olacaq.

Fevralın onuna keçən gecə gözlərimi yummadım. Çok dolaşandan sonra hava işıqlaşanda Vəzir Xan məscidiinin

artırmasına girdim. Güclə sizan işiqda hələ rənglər seçilmirdi. Həyətdə ins-cins yox idi. Səbəbini özüm də bilmədən əllərimi fəvvərənin suyunə saldım. Artıq içəridə fikirləşdim ki, İlahi və Allah varlığı bizim ağlımızın yetmədiyi, onun adının iki mənasıdır, Ondan məni öz yükümdən xilas eləməsini istədim. Nəfəsimi udub cavab gözlədim.

Addım səsi eşitmədim, amma qəfildən yanımda kimsə dedi:

– Mən buradayam.

Böyrümədə dilənci gördüm. Yanıqaranlıqda əmmaməni, sönmüş gözləri, sarımtıl dərini, ağ saqqalı seçdim. O, alçaqboyluydu.

Əlini uzadıb çox sakit haldə dilləndi:

– Yaradan xətrinə, pay verin.

Ciblərimi eşələyib dedim:

– Bir qəpik də xırda pulum yoxdur.

– Sənin pulun çıxdur, – o cavab verdi.

Sağ cibimdə daşlar vardı. Onlardan birini çıxarıb boş ovcuna atdım. Daşın necə səssiz düşməsi məni heyətləndirdi.

– Sən hamısını verməlisən, – o dilləndi. – Hamısını verməsən, heç nə vermirsen.

Onu başa düşüb dedim:

– Bilməlisən ki, mənim sədəqəm dəhsətli ola bilər.

O cavab verdi:

– Ola bilər, bu, mənim layiq olduğum yeganə sədəqədir. Mən günah işlətmışəm.

Mən bütün daşları o kələ-kötür ovuca qoydum. Daşlar heç səs çıxarmadan, elə bil, dəniz dibinə düşürdü. O, astadan dilləndi:

– Sənin sədəqəni bilmirəm, amma mənimki dəhsətli olacaq. Sən gündüzlər və gecələrlə, sağlam ağlın, adətlərin, vərdişlərinlə, ətraf aləminlə qalacaqsan.

Kor diləncinin addımlarının səsini eşitmədim, onun qaranlığa necə qarışdığını da görmədim.



## AYRILAN CIĞIRLAR BAĞI

Viktoriya Okampoya<sup>1</sup>

Liddel Qartın “Dünya müharibəsi tarixi”nin iyirmi ikinci səhifəsində məlumat verilir ki, Ser-Montoban sahəsində 24 iyun 1916-ci ildə nəzərdə tutulan on üç Britaniya diviziyasının hücumunu (min dörd yüz topun yardımıyla) iyirmi doqquzu səhərinəcən təxirə salmaq lazımlı gəldi. Kapitan Liddel Qartın fikrincə<sup>2</sup>, öz-özlüyündə bu əhəmiyyətsiz fasılə güclü yağışlar üzündən yaranmışdı. Sindao şəhərində *Noch schule*<sup>3</sup>-də sabiq ingilis dili müəllimi doktor Yu Sun<sup>4</sup> tərəfindən diktə edilmiş, oxunmuş, imzalanmış aşağıdakı bəyanat baş verənlərin üzərinə qəfil kölgə salır. Mətnin əvvəlində iki səhifə çatışdır.

\*\*\*

“...mən dəstəyi aldım. Dərhal da mənə almanca cavab verən səsi tanıdım. Bu, kapitan Riçard Meddenin<sup>5</sup> səsiydi. Medden Viktor Runeberqın mənzilindədir! Deməli, bütün əməyimiz, onunla birlikdəsə – amma bu, mənə ikincidərəcəli görünürdü, yaxud görünməliydi – özümüz də məhv olduq. Deməli, Runeberq həbs olunub, öldürülüb. Günəş batmayacaq, eynilə həmin qismət də mənə düşəcək. Medden mərhəmət bilmir. Daha doğrususa, bilməməyə məcburdur. İrlandiyalı – yetərinə can yandırmamaqda, hələ bu azmiş kimi, xəyanətdə də günahlandırılan adam ingilislərin xidmətindədir – o, belə fürsəti – Almaniya imperiyasının iki casusunun aşkarlanması, tutulması, hətta güman ki, məhv olunmasını əldən buraxa, bu fövqəltəbii mərhəmətə görə taleyinə şükür eləməyə bilərdim? Otağıma qalxdım,

<sup>1</sup> Viktoriya Okampo (1890-1979) – Argentina yazıçısı, tərcüməçisi, Borxesin dostu

<sup>2</sup> Borxes əsərdən çox serbest istifadə edib

<sup>3</sup> Ali məktəb (alm.)

<sup>4</sup> Sao Syuesinin romanının qəhrəmanı

<sup>5</sup> R.L.Stivensonun “Talançı” (1892) romanından götürülüb

nədənsə, qapını açarla bağlayıb, ensiz dəmir çarpayıda uzandım. Bayırda həmişəki damlar, axşam saat altının tutqun günəşini vardi. Həc nəylə diqqəti çəkməyən, heç bir şey vəd eləməyən bu günün mütləq ölümüm günü olacağı mənə inanılmaz görünürdü. Atasız qalan mən, uşaqcasına simmetrik Xayfin bağında oynayan mən, bax, indi öləcəyəm. Amma bu vaxt fikirləşdim ki, indi, məhz indi dünyadakı hər şey də nəyəsə gətirib çıxarıır. Əsrlər dalbadal ötür, bununla belə, yalnız indi, doğrudan da, nəsə baş verir: havada, quruda və dənizdə nə qədər adam var, əslindəsə baş verən yeganə şey mənim başıma gələnlərdir. Meddenin at sıfətiylə bağlı xoşagelməz xatırlər götür-qoyumu dağıdırdı. Nifrat və qorxu hissiliyə (indi öz qorxumu boy numa almağımı dəyər: indi, Riçard Meddeni aldadanda, məni tezliklə asmalarını gözləyəndə) fikirləşdim, axı bu qaba və xoşbəxtlikdən zövq alan tərbiyəsizin ağlına da gəlmir ki, mən Sirri – Ankra vadisində Britaniya artilleriyasının yeni parkının yerləşdiyi yerin dəqiq adını biliram. Bomboz səmadan quş ötdü, mənə təyyarə, Fransa üzərində bombalıyla artilleriya parkını dağıdan təyyarələrin uğultusunu kimi gəldi. Eh, kaş ağızma güllə sixilməzdən əvvəl, bu xəbəri elə bağırı biləydim ki, onu Almaniyada eşidəyilər... Mənim insan səsim həddən artıq zəif idi. Necə eləyim, şefin qulağına çatsın? Yalnız mənim və Runeberqin Staffordşirdə<sup>1</sup> olduğumuzu bilən, hər gün qəzetləri oxuya-oxuya özünün Berlinləkə kabinetində bizdən əbəs yerə xəbər gözləyən xəstəhal, nifratamız adamçıqazın qulağına... “Qaçmaq lazımdır”, – ucadan fikirləşdim. Səssiz, elə bil, Medden artıq məni pusurmuş kimi, asta hərəkət eləyə-eləyə qalxdım. Nəsə – yəqin ki, öz ehtiyatımın azlığına əmin olmaq üçün adı istək – məni ciblərimi yoxlamağa sövq elədi. Orada yalnız tapmağı fikirləşdiyimi tapdım. Amerika saatı, dördkünc pullu nikel zəncir, Runeberqin mənzilini ələ verən, artıq yararsız açar dəstisi, qeyd kitabçası, dərhal məhv eləməyə hazırlaşdığını, amma hələ də yox eləmədiyim məktub, iki şillin və bir neçə pens<sup>2</sup>, qırmızı-göy karandaş, dəsmal, içində bir güllə olan revolver.

<sup>1</sup> Staffordshire – Borxesin ata nənəsinin doğulduğu İngiltərə qraflığı

<sup>2</sup> Keçmiş ingilis pul vahidləri



Nəyə görəsə özümü qətiyyətli göstərib onu sıxdım, əlimdə sanballadım. Bu vaxt beynimdə tutqun fikir oyandı ki, atəşι uzaqdan eşidərlər. On dəqiqədən sonra plan hazır idi. Telefon sorğu kitabından mənə xəbər çatdırmağa qadir olan yeganə adamın adını axtarıb tapdım: o, Fenton qəsəbəsində, dəmir yoluyla yanımsaatlıq məsaflədə yaşayırırdı.

\*\*\*

Mən cəsur adamlardan deyiləm. Bunu indi – indi çətin ki cəsarətli sayılacaq planı axıra çatdıranda – boynuma ala bilerəm. Amma mən ki bilişəm: onun yerinə yetirilməsi qorxundur. Bunusa heç də Almaniyanın naminə eləmədim. Məni casusluğacan alçaldan bu barbar ölkənin qəhrini zərər qədər də çəkmirəm. Sonra da İngiltərədə məndən ötrü Getedən az əhəmiyyət kəsb eləməyən bir adam, sadə adam tanıyırdım. Onunla bir saat da söhbət eləməmişdim. Amma həmin məqamda o, məndən ötrü Geteyə bərabər idi. Beləliklə, öz niyyətimi ona görə həyata keçirdim ki, şefin mənim qanıma – məndə qovuşan o saysız-hesabsız əcdadlarımın qanına – nifrat bəslədiyini duyurdum. Ona təsdiqləmək istəyirdim ki, saniżlü adam alman orduşunu xilas eləyə bilər. Həm də, nəhayət, mən kapitandan qurtulmaliyam. Onun səsiylə yumruğu lap indicə qapının arxasında guruldamalıydı. Səssiz-səmirsiz geyindim, başımı tərpədib güzgüdə vidalaşdım, aşağı endim, küçəyə göz gəzdirib çıxdım. Stansiya uzaqda deyildi, amma kebdən<sup>1</sup> istifadə eləməyə üstünlük verdim. Özümü inandırdım ki, bomboş küçədə tanınmağa bu cür daha az risk eləyirəm: mənə elə gəlirdi, hər yerdən görünürəm, lap müdafiəsi-zəm. Yadımdadır, kebçiyə vağzalın əsas girişinə çatmadan dayanmayı əmr elədim və nümayışkaranə, əzablı lənglik-lə düşdüm. Eşqrouv adlanan yerəcən getdim, amma biletin daha uzaq stansiyayacan aldım. Qatar bir neçə dəqiqədən sonra, saat səkkiz əlli də yola düşürdü. Perron, demək olar, bomboş idi. Vaqonlardan keçdim: bir neçə fermer, yaslı qadınlar, başı Tasitin “Annallar”ını oxumağa qarışmış gənc oğlan, sarğılı, məmənun əsgər yadımdadır. Nəhayət, va-

<sup>1</sup> Keb – İngiltərədə birathlı fayton

qonlar dərtində. Taniya bilməyəcəyim adam perronun qurtaracağınan həddən artıq gec qaçıb çatdı. Bu, kapitan Riçard Medden idi. Heydən düşmüş, titrəyə-titrəyə qorxulu pəncərədən uzaqda, oturacaqdə qıvnlirdim.

Amma şəxsi heçlik duyğum tezliklə daxili sevincə çevirdi. Öz-özünmə dedim, təkbətək döyüş başlandı, birinci döyüşü yalnız qırıq dəqiqəliyə də, təsadüf üzündən hücum eləyən düşməni qabaqlamaqla da olsa, uddum. Özümü inandırdım ki, bu kiçik qələbə qəti qələbədən xəbər verir. Özümü inandırdım ki, bu, o qədər də az şey deyil: qatarların hərəkət cədvəli mənə qiyamətli vaxt fərqi bəxş eləməsəydi, barmaqlıq arxasındaydım, bəlkə də, ölmüşdüm. Suflılar kimi öz-özünmə təlqin eləyirdim ki, guya, işimi uğurla sona çatdırmağa qadir olduğumu qorxaq uğurum təsdiqləyir. Bu zəiflikdən də məni sonralar tərk eləməyən güc aldım. Mən irəlidə adamları gündən-günə daha da ağlagəlməz niyyətləri gerçəkləşdirmək üçün məcbur eləyəcək zamanı görürəm; tezliklə dünyada təkcə dalaşqanlar, başkəsənlər qalacaqlar. Onlara məsləhətim budur: ən ağlagəlməz niyyəti həyata keçirən adam təsəvvürünə gətirməlidir ki, artıq onu gerçəkləşdirib, öz gələcəyini keçmiş kimi dəyişməz eləməlidir. Mən belə də elədim, gözlərimdəsə – ölüünün gözlərində – eyni vaxtda, yəqin, ömrümdə sonuncu günün axını və onun gecəylə asta-asta qovuşması əks olunurdu. Qatar rahatca görүşlərin böyrüylə şütüyordü, sonra, deyəsən, düz düzəngahda dayandı. Stansiyanın adını kimse elan eləmədi. “Bura Eşqrövdür?” – perrondakı uşaqlardan soruşdım. “Eşqrövdür”, – cavab verdilər. Düşdüm.

Perronu fənər işıqlandırdı, amma uşaqların üzləri qaranlıqda qalırdı. Onlardan biri soruşdu: “Doktor Stiven Alberin evinə gedirsiniz?” O biri cavab gözləmədən dilləndi: “Ev yaxında deyil, amma siz azmayacaqsınız: bax, bu yolla sola gedin, hər döngədə sola burulun”. Onlara axırıncı pulumu atdım, daş pillələrlə enib bomboş küçəyə çıxdım. Küçə üzü-əşağı aparırdı. Ayağımın altında nəm torpaq idi, başımın üstündə budaqlar çarpazlaşırdı, aşağı enən bədirlənmiş ay, elə bil, məni ötürürdü.

Bir anlığa mənə elə gəldi, sanki, Riçard Medden nə yollasa cəsarətli planımdan xəbər tutub. Amma dərhal özü-



mü sakitləşdirdim ki, bu, mümkün deyil. Hər dəfə sola dönəmək göstərişi mənə bəzi dolanbaclarda mərkəzi meydancanı axtarış tapmaq üsulunu xatırladırdı. Dolanbaclardan az-çox başım çıxır: əbəs yerə Yunnanın hakimi olan, obrazların çoxluğuyla “Qırmızı köşkdə yuxu”nu ötüb-keçən roman yazmaq, hər kəsin itə biləcəyi dolanbac yaratmaq üçün çiyindən yüksək olan qüdrətdən imtina eləmiş həmin Syuy Penin nəticəsi deyiləm. O, bu iki əsərə – yadellinin əlindən həlak olanacaq – on üç il sərf elədi, amma romanı sərf mənasızlıq olaraq qaldı, dolanbacısa tapıb-eləmədilər. İngilis ağaclarının çətiri altında həmin itirilmiş dolanbacı arzuladım: ayaq dəyməmiş, tərtəmiz bu dolanbac əlçatmadır dağ zirvəsində duran düyü tarlalarının, yaxud suyun dibində itib-batan, hüdüdsuz – təkçə səkkizgüşəli köşkləri, dövrə vuran çıçırlarıyla yox, həm də bütöv çaylarla, əyalətlərlə, dövlətlərlə – dolanbac xəyalında canlandı. Dolanbacların dolanbaclar, bir-biriyə çulğasan, keçmiş və gələcəyi əhatə eləyən, hansısa möcüzəylə bütün kainatı tutan dolanbac barədə düşündüm. Bu tutqun, öz həyatıyla yaşayan çölü, ayı, qürubun son işartilərini, hətta yorğunluq fikrini qovan balaca enisi asanlıqla qavradım. Doğma, hüdüdsuz gecə idi. Yol uzanır, artıq durman basmış çəmənliliklərdə şaxəlnirdi. Uca, elə bil, qalmaqla salan notlar gah qəfildən üzür, gah yarpaqların, məsafənin azallığı küləyin titrəyişi ilə təzədən uzaqlaşırdı. Fikirləşdim ki, insanın düşməni təkçə adamlar, bu və ya digər torpağın adamları ola bilər, amma işıqları, dilinin səsləri, bağları, suları, qürublarıyla həmin torpağın özü ola bilməz. Bu zaman hündür, paslı darvazaya rast gəldim. Barmaqlıqların arxasında xiyaban və pavilyon kimi bir şey seçilirdi. Dərhal başa düşdüm: musiqi oradan gəlirdi, amma ən ağlagəlməz şey bu idi ki, o, Çin musiqisiydi. Buna görə də onu fikirləşmədən, aydın qəbul elədim. Darvazada zəngmi, zinqirovmuvardı, yoxsa, sadəcə, döydümmü, yadimdə deyil. Musiqi elə hey axırdı.

\*\*\*

Amma hasardan o tərəfdəki evdə fənər göründü, ay rəngində və litavralı formasındaki kağız fənərin işığında budaqlar gah zülmətdən çıxır, gah da təzədən geri çəkilirdi. Fənəri ucaboy bir kişi tutmuşdu. İşiq üzümə düşdüyündən sifətini seçə bilmədim. O, darvazanı aralayıb doğma dilimdə asta-asta dilləndi:

– Görürəm, xeyirxah Si Pen mənim tənhalığımı bəzəməyi özünə borc sayıb. Yəqin, bağa baxmaq istəyirsiniz?

O, məni elçilərimizdən birinin adıyla çağırıldı, mən də çasqınlıq içində onun ardınca təkrar elədim:

– Bağ?

– Hə də, ayrılan cıçırlar bağlı.

Yaddaşımda nəsə alovlandı, izaholunmaz inamla dedim:

– Bu, babamınbabası Syuy Penin bağlıdır.

– Babanızınbabası? Siz həmin məşhur adamın varisiiniz? Buyurun.

Yaş cığır ondakı, uşaqlığımın bağındakı kimi burulurdu. Biz Şərq və Avropa dillərində kitablar olan kitabxanaya girdik. Nurlu Sülalə İmperatorunun çapını tapşırıldığı, amma çap eləmədikləri İtirilmiş Ensiklopediyanın əlyazmasının san ipəklə cildlənmiş cildini gördüm. Tunc feniks<sup>2</sup> yanında fırlanan vallı qrammofon dururdu. Bir də bizim ustalanımızın İran dulusçularından əxz elədikləri həmin lacivərd çalarlı çəhrayı çini vaza, başqa çoxlu qədim şeylər gördüm...

Stiven Alber təbəssümlə mənə göz qoyurdu. Artıq dediyim kimi, o, çox ucaboylu, incə üzlü, boz gözlü, ağsaq-qalliydi. Onda keşişə, eyni zamanda da dənizçiyyə oxşayan nəsə vardi: artıq sonralar mənə danışdı ki, “çinşünaslıqla maraqlanananacaq” “Tençunda missionermiş”.

Mən – uzun, ağır taxtin üstündə, o da pəncərəylə hündür girdə saatın arasında yer tapıb oturduq. Hesabladım ki, ən azı, yaxın bir saatda məni təqib eləyən Riçard Medden bura gəlməyəcək. Mütləq qərarı təxirə salmaq olardı.

– Hə, Syuy Penin taleyi, doğrudan da, heyrətamızdır,  
– Stiven Alber başladı. – Öz doğma əyalətinin qubernatoru,

<sup>1</sup> *Litavra* – nağara formasında çalğı aləti

<sup>2</sup> *Feniks* – əfsanəvi Simurq quşu



astronomiya və astrologiyanın bilicisi, kanonik kitabların yorulmaz şərhçisi, gözəl şahmat oynayan, məşhur şair, xəttat olan Syuy Pen dolanbaclar kitabı yaratmaq üçün hər şeyi atdı. O, müstəbid, qanunverici sevinclərindən, səysiz-hesabsız girov qadınlardan, kef məclislərindən, hətta özünün bütün biliklərindən əl çəkdi, on üç il İslıqlı Tənhalıq Pavilyonunda qapandı. Ölümündən sonra varısları orada qaralama yığınından başqa bir şey tapmadılar. Ailəsi, bizə məlum olduğu kimi, onu yandırmaq niyyətindəydi, amma qəyyumu rahib – daosçumu, buddaçımı – çapında israr elədi.

– Biz Syuy Penin varısları, – əlavə elədim, – indiyəcən həmin rahibi lənətləyirik. O, əsl mənasızlığı çap etdirib. O kitab, sadəcə, cürbəcür qeydlərin anlaşılmaz yığınıdır. Bir dəfə onu nəzərdən keçirdim: üçüncü fəsildə qəhrəman olur, dördüncüdə yenidən sağdır. Syuy Penin digər niyyətin dən, dolanbacından nə danişasan?

– Həmin dolanbac – buradadır, – Alber hündür ləkli masaya işarə eləyib dilləndi.

– Fil sümüyündən oyuncaq! – səsləndim. – Miniatürdə dolanbac...

– Rəmzlər dolanbacı, – o, düzəliş verdi, – zamanın gözə görünməz dolanbacı. Mən, barbar ingilis bu sadə sırrı aça bildim. Yüz ildən artıq vaxt keçəndən sonra artıq təfərruatları bərpa eləyə bilməzsən, amma nə baş verdiyini təsəvvürə gətirmək olar. Görünür, bir dəfə Syuy Pen: “Mən kitab yazmaq üçün çıxıb gedirəm”, başqa dəfəsə: “Mən dolanbac qurmaq üçün çıxıb gedirəm” deyib. Hamı iki müxtalif şey ağlına gətirib; kimsənin ağlına gəlməyib ki, kitabla dolanbac – elə eyni şeydir. İslıqlı Tənhalıq Pavilyonu, güman ki, baxımsız qalmış bağın ortasında yerləşirdi; ola bilsin, elə bu da dolanbacın maddiliyi fikrini təlqin eləyirdi. Syuy Pen öldü; kimsə onun geniş malikanəsində dolanbaca rast gəlmədi; romanın qatma-qarışılığı məni belə fikrə gətirib çıxardı ki, bu, elə dolanbacın özüdür. Düzgün qərar mənə iki vəziyyəti çatdırıldı: birincisi – guya, Syuy Penin həqiqətən sonsuz dolanbac düzəltdiyi barədə maraqlı rəvayət, ikincisi – tapdigim məktub parçası.

Alber qalxdı. O, bir anlığa arxasını mənə çevirib masasının qızılı naxışlı qara yesiyini çəkdi. Sonra əlində bir vaxt-

lar al-qırmızı, indisə artıq bənövşəyi rəngli, büküsləri sürtülüb nazilmiş kağız parçası tuta-tuta geri döndü. Syuy Penin – xəttatın şöhrəti haqqınaydı. Nə vaxtsa mənim qanımdan olan adamın nazik firçayla yazdığı bu sözləri çəşqinqılıqla titrəyə-titrəyə oxudum: “Ayn-ayn (amma bütün yox) gələcək vaxtlara ayrılan cığırlar bağıni qoyuram”. Vərəqi din-məzçə geri qaytardım. Alber davam elədi:

– Hələ bu məktub əlimə keçməmiş kitabın necə sonsuz ola biləcəyini özümdən soruşurdum. Ağlıma kitabda dairəvi gedən, son səhifənin birinci səhifəni təkrarladı, bunun da kitabın istənilən qədər davam eləməyə imkan verdiyi silsilədən başqa heç nə gəlmədi. “Min bir gecə”nin ortasındakı gecəni də xatırladım, orada şahzadə Şəhrizad üzünü köçürənin möcüzəli səhvi nəticəsində təzədən danişlığı həmin gecəyə gəlib çıxmağa risk eləyib, “Min bir gecə” əhvalatını danişmağa başlayır. Beləcə, sonsuzluğacan davam eləyir. Bir də ağlıma Platon “ideyalan” ruhunda əsər gəldi – onun ideyası nəsildən-nəslə keçə-keçə miras kimi ötürülə bilərdi, beləliklə, hər yeni varis ona öz payına düşən fəsli artırardı, yaxud rahat qayğıkeşliklə xələflərinin yazılıqları səhifələrdə düzəliş aparardı. Bu uydurmalara mənə təskinlik verirdi, amma onlardan heç birinin, görünür, Syuy Penin cürbəcür fəsillərinə qətiyyən dəxli yox idi. Ehtimallar içində itib-batıb Oksforddan gördünüz bu məktubu aldım. Təbii ki, “Ayn-ayn (amma bütün yox) gələcək vaxtlara ayrılan cığırlar bağımi qoyub gedirəm” sözləri üzərində düşündüm. Dərhal da başa düşdüm ki, rabitəsiz roman “ayrılan cığırlar bağı”ymiş, “ayn-ayn (amma bütün yox) gələcək zamanlara” sözləri məni məkanda yox, zamanda aynılıqlar barədə fikirlərə gətirib çıxardı. Romanı ötəri oxuyub bu fikrimə əmin oldum. Hər hansı romanın qəhrəmanı bir neçə imkanla üz-üzə gəlməyə bənddir ki, birini seçir, qalanlarını süpürüb atır: Syuy Penin həll olunmayan romanında o, hamısını birlikdə seçir. Bununla öz növbələrində çoxalıb-şaxələnən müxtəlif gələcək zamanlar yaradır. Romandakı ziddiyyətlər də buradandır. Tutaq ki, Fan sırr bilir; onun yanına naməlum bir adam gelir; Fan onu öldürməyi qərara alır. Görünür, bir neçə ehtimal olunan nəticələr də var: Fan çağırılmamış qonağı öldürə bilər; qonaq Fani



oldüre bilər; hər ikisi sağ qala bilər; hər ikisi ölä bilər və i.a. Beləliklə, Syuyun kitabında bütün bu nəticələr gerçəkləşdirilir. Onlardan hər biri yeni ayrıntıların başlanğıcını qoyur. Bəzən bu dolanbacın çıqları kəsişir; məsələn, siz mənim yanımı gəlmisiniz, amma mümkün variantların birində siz mənim düşmənimsiniz, başqa variantdasa dostumsunuz. Əgər mənim bərbad dənişğimi bağışlaşanız, bir neçə səhifə oxuya bilərdim.

Lampanın gur işığında onun sıfəti hələ qocafəndiydi, o sıfətdə sarsılmaz, hətta əbədi bir şey də üzə çıxırdı. Asta-asta, aydın şəkildə bir epik fəslin iki variantını oxudu. Həmin variantların birində döyüşçülər bomboş təpələrlə döyüşə gedirlər. Uçqun qorxusu altında, gecənin zülməti içində həyatın qiyməti yoxdur, onlar özləri barədə fikirləşirlər, asan qələbə qazanırlar. İkincisində elə həmin döyüşçülər bayramın qızğın çağında saraydan keçirlər; döyükələr onlara bayramın davamı kimi gəlir, döyüşçülər yenidən qələbə çalırlar.

Mən bu qədim əhvalatlara lazımı hörmətlə qulaq asırdım. Amma deyəsən, həmin əhvalatların daha təəccüblüsü o idi ki, bir vaxtlar mənim əcdadlarıñ tərəfindən uydurulmuşdu, məndən ötrüsə indi, cəsarətli avantüram vaxtı, dünyanın o başındakı adada, uzaq imperiyanın adamı tərəfindən canlandırılırdı. Hər iki variantda gizli and kimi təkrarlanan son sözləri xatırlayıram. “Belə, oldurməyə və ölməyə hazır olan qəhrəmanlar qızğın qılıncılarla və ürəklərindəki müqayisəyəgelməz rahatlıqla, sakitlikdə vuruşurdlular”.

Bu vaxt ətrafimdə və öz içimdə görünməz bir cisimsiz uğultu duydum. Ayrılan, paralel addımlayan, axırdı bir-ləşən qoşunların uğultusunu yox, amma onların özlərinin tutqun oxşarı olduqlarından, daha eşidilməz, daha gizli hərəkətini hiss elədim. Stiven Alber davam elədi:

– Düşünmürəm ki, sizin şöhrətli əcdadınız bu variasiyalarda boş vaxtlarında elə-belə aylənmiş. Sonsuz ritorik eksperimentə on üç il həsr eləmək az inandırıcı görünür. Sizin ölkənizdə roman ucuz şey hesab olunurdu, o zamanlarsa lap nifrətamız sayılırdı. Əlbəttə, Syuy Pen – gözəl romançıdır, amma üstəlik, o, özünü heç də adı romançı saymayan ədəbiyyatçıdır. Müasirlərinin şəhadətləri – bu şəhadətlərsə onun

bütün həyatıyla təsdiq olunur – Syuy Penin metafizik, mistik cəhdlərindən az yer tutmur. Bilirəm ki, onu heç bir problem, bitib-tükənməz zamanın problemi kimi məşğul eləmirdi. Nə olsun ki? Bu, onun “Bağ”ın səhifələrində xatırlatlığı yeganə problemdir. O hətta bir dəfə olsun “vaxt” sözünü işlətməyib. Bu inadkar susqunluğu siz necə izah eləyirsınız?

Mən bir neçə fərziyyə təklif elədim – hamısı da qeyri-inandırıcı oldu. O fərziyyələri müzakirə eləməyə başladıq; nəhayət, Stiven Alber soruşdu:

– Əsas “şahmat” sözüylə müəmməda hansı yeganə söz məqbul deyil?

Bir anlığa fikirləşib dedim:

– “Şahmat” sözü.

– Doğrudur, – Alber səsimə səs verdi. – “Ayrılan cığırlar bağlı” elə nəhəng müəmma, pritcadır, onun açarı vaxtdır; bu gizli səbəb də onu xatırlatmağı qadağan eləyir. Yöndəm-siz məcazlara, nümayışkaranə sözlərə əl atıb daim müəyyən bir sözlə oynamacaşa – yəqin, elə onu qeyd eləməyin ən aydın yoludur. Anlaşılmaz Syuy Pen bitib-tükənməz romanının hər döngəsində bu cür dolama yola üstünlük verib. Mən yüzlərlə əlyazmanı üzə çıxardım, əfəl surət-köçürənlərin mətnə daxil elədikləri səhvləri düzəldim, deyəsən, bu qatma-qarışıqlığı nizama saldım, ona düşüñülüb-claşınılmış görkəm verdim – ümidi varam ki, verdim – kitabı bütövlükdə çevirdim, əmin oldum: orada “vaxt” sözünə bir dəfə də olsun rast gəlinmir. Cavab ayındır: “Ayrılan cığırlar bağlı” tamamlanmamış, amma həm də dünyanın Syuy Penin gördüyü kimi, təhrif olunmamış obradıdır. Nyutondan və Şopenhauerdən<sup>1</sup> fərqli olaraq sizin əcdadınız vahid, mütləq vaxta inanmırı. O, vaxt sıralarının saysız-hesabsız olduğuna, ayrılan, birləşən, paralel vaxtların artan, başgicəlləndirici toruna inanırdı. Yaxınlaşan, şaxələ-nən, kəsişən, yaxud əsrlərlə heç təmasda olmayan vaxt axarı özündə bütün mümkün olan imkanları ehtiva eləyir. O vaxtların çoxunda biz yoxuq; hansındaşa siz varsınız, mənsə yox; digərində mən varam, amma siz yoxsunuz;

<sup>1</sup> Borxes Nyutonun “Maddi fəlsəfənin riyazi başlangıcı” (III, 42) və Şopenhauerin “Dünya iradə və təsəvvür kimi” (II, 4) əsərlərini nəzərdə tutur.



başqalarında hər ikimiz varıq. Onlardan birində, bəxtimə xoş təsadüf düşəndə, siz evimə gəldiniz; o birində bağdan keçəndə məni ölmüş tapdınız; üçüncüsündə – elə bu sözləri söyləyirəm, amma özüm ilgimam, kabusam.

– Hər hansı vaxtda, – azacıq titrəyə-titrəyə dilləndim,  
– Syuy Penin canlandırılmasına görə sizə təşəkkür eləyirəm,  
minnətdaram.

– Hər hansı vaxtda, – o, təbəssümlə mızıldandı. – Vaxt daim şaxələnib, gələcəyin saysız-hesabsız variantlarına aparır. Onlardan birində mən sizin düşməninizəm.

Artıq haqqında danişdiğim o uğultunu yenə hiss elədim. Mənə elə gəldi, sanki, evin ətrafindakı bağ saysız-hesabsız kabus adamlarla doludur. Bunlar Alberlə məndim, amma tanış deyildik, digər vaxt ölçüləriylə artıb-çoxalmış, dəyişmişdik. Gözlərimi qaldırdım, cisimsiz dəhşət dağıldı. Sarımtıl-qara bağda yalnız bir adam gördüm, amma bu adam heykəl kimi sarsılmaz idi, həm cığırla bizə yaxınlaşındı, həm də kapitan Riçard Meddeniyidi.

– Gələcək artıq yaxınlaşıb, – etiraz elədim, – bununla belə, sizin dostunuzam. İcazə verin, bir də məktuba baxım.

Alber dik qalxdı. O, hündür masanın yeşiyini çekdi, bir anlığa arxası mənə san durdu. Revolverim çoxdan hazır idi. Mümkün qədər diqqətlə nişan alıb atəş açdım: Alber dərhal inildəyib-eləmədən yuxıldı. And içirəm, onun ölümü panlı kimi an idi.

\*\*\*

Qalanlarısa gerçek deyil, əhəmiyyəti də yoxdur. Medden içəri soxuldu, mən həbs olundum. Məni edama məhkum elədilər. Qorxunc da olsa, qələbə çaldım: zərbə endirmək lazımlı gələn şəhərin adını Berlinə ötürdüm. “Dünən həmin şəhəri bombardman elədilər: bu barədə Yu Sun adlı birinin sırlı şəkildə məşhur çinşunas Stiven Alberi öldürdüyüünü xəbər verən qəzetlərdə oxudum. Şef həmin tapmacanı tapdı. İndi o bilir ki, məndən ötrü məsələ ona Alber adlı şəhər barədə necə xəbər verməyimdə, bircə yolum – müharibənin gurultusu içində bu adı daşıyan adamı öldürmək – qalmasındaydı. Bircə ağrımın, yorğunluğumun nə qədər sonsuz olduğunu bilmir – kimsə də bilməyəcək.

# ƏLİF<sup>1</sup>

*Estella Kantoya<sup>2</sup>*

O God, I could be bounded in a nutshell and myself a King of infinite space<sup>3</sup>.

“Hamlet”, II, 2

But they will teach us that Eternity is the Standing still of the Present Time, a Nunc-stans (as the Schools call it);

which neither they, nor any else understand, no more than they would a Hic-stans for an infinite greatness of Place<sup>4</sup>...

«Leviathan»<sup>5</sup>, IV, 46

Beatrix Viterbonun öldüyü həmin o bürkülü fevral səhəri – bir an da olsun sentimentallığa, qorxuya qapılmışdan, böyük cançəkişmədən sonra – sezdim ki, Konstitusiya meydانındaki reklam lövhələrində yüngül siqaretlərin yeni reklamı peyda olub; kədərləndim – başa düşdüm ki, ipə-sapa yatmayan geniş dünya artıq dəyişir, amma mən dəyişməyəcəyəm, qarasevdalı şöhrətpərəstliklə düşündüm; bilirəm, əbəs sədaqətim bəzən onu hiddətləndirirdi; indi, ölü olduğu bir vaxtda özümü ümidsiz halda, amma həm də alça-

<sup>1</sup> Əlif – Alef, E.Kantorun teoremində sonsuz çoxluq

<sup>2</sup> Estella Kanto (1919–1994) – Argentina yazarı ve jurnalisti

<sup>3</sup> “Ey ilahi, mən qoz qabığına sıqışa ve özümü sonsuz məkanın hökmərini saya bilərdim (ing.)

<sup>4</sup> “Amma onlar bizi öyrətmək isteyirlər ki, əbədiyyət donmuş, indi, məktəblilərin adlandırdıqları kimi, *Nunc-stans*-dir (donmuş indi); bu termin də onların özleri üçün olduğu sayəq hər hansı başqaları üçün məkanın sonsuzluğunu *Hic-stans* (burada donan) kimi adlandıqlarından daha aydın deyil” (ing.).

<sup>5</sup> “Leviathan” – Tomas Hobbsun əsas əsəri



lib-eləmədən onun xatirəsinə həsr eləyə bilərəm. Yadıma düşdü ki, aprelin otuzu ad günüdür. Atasını və qohumu Arxentino Danyerini salamlamaq üçün həmin gün Qaray küçəsindəki evə getmək nəzakətli, tərbiyəli, deyəsən, zəruri olacaq. Yenə döşənmiş balaca qonaq otağının yanqaranlığında gözləyəcəyəm, yenə onun saysız-hesabsız fotosəkillərinin təfərrüatlarını öyrənəcəyəm. Beatris Viterbo profildən, rəngli foto, Beatris maskada, 1821-ci ildə karnavalda, Beatris bayramın ilk günü, Beatris Roberto Alessandriylə toyu olan gün; Beatris boşanandan az sonra, atçılıq klubundakı səhər yeməyində; Beatris Kilməsdə Deliya San-Marko Porsel<sup>1</sup> və Karlos Arxentinoya; Beatris Vilyeqas Aedonun<sup>2</sup> ona bağışladığı qədim Çin cinsindən itlə; gülümsəyən əlini cənəsinə dayaq vermiş Beatris yan-pörtü duruşla... Artıq mən əvvəlkı vaxtlardakı kimi, özümün iştirakımı bərəət qazandırmaq üçün ucuz kitablar – neçə ay keçəndən sonra onlara heç kəsin toxunmadığına inanmamaq üçün, nəhayət ki, səhifələrini əvvəlcədən kəsiyim kitabları – bağışlamalı olmayıacağam.

Beatris Viterbo 1929-cu ildə öldü, o vaxtdan da daim doğmalarına baş çəkə-çəkə bir dəfə də olsun otuz apreli ötürməmişəm. Adətən, səkkizə on beş dəqiqə qalmış gəlir, iyirmi beş dəqiqə otururdum; ildən-ilə bir qədər gec gəlir, daha çox otururdum. 1933-cü ildə selləmə yağış köməyimə çatdı – məni masaya dəvət elədilər. Təbii ki, bu fəvqəladə hadisəyə etinasız yanaşmadım – 1934-cü ildə artıq Santa-Fedən tortla gəldim, şübhəsiz, şam yeməyinə qaldım. Beləcə, həmin qarasevdayla və əbəs sevgi yorğunluğuya dolu ildönüm günlərində Karlos Arxentino Danyerinin get-gedə daha səmimi etiraflarına qulaq asırdım.

Beatris ucaboylu, zərif, azacaq çıyinləri sallaq idi; onun hərəkətlərində (əgər burada bənzətmə yerinə düşürse) müəyyən xoşagələn yönəmsizlik, heyrət mənbəyi vardi. Karlos Arxentino – qırmızıyanaq, ağırgövdəli, saçları ağaclaran, incə üz çizgiləri olan cənabdır. O, şəhərin cənub ətrafindəki ucuq-sökük kitabxanada kiçik vəzifə tutur<sup>3</sup>; onun

<sup>1</sup> Deliya Yelena San-Marko Porsel – Borxesin tanışlarından biri

<sup>2</sup> Borxesin uzaq qohumlarından biri

<sup>3</sup> Borxes özünün kitabxanada işləməsi faktından istifadə edir.

xarakteri hökmlüdür, amma eyni zamanda işgüzar deyil – ləp bu yaxınlaracan axtamlar və bayramlarda evdən çıxma-mağşa sevinirdi. İki nəsil ötəndən sonra onda italyan “s”si və həddən artıq italyan əl-qol hərəkəti qalib. Onun ağlı daim ehtiraslı, hərəkətli, tamamilə məsuliyyətsiz oyaqlıqdır. Sizin üstünüzə heç şeyə yaramayan analogiyalar, nümayişkaranə şübhələr yağıdır. Onun da (Beatrisinki kimi) nazik barmaqlı iri əlləri var. Bir neçə ay Pol Forum poeziyasına<sup>1</sup> – onun balladalarından çox, ləkə düşməmiş şöhrəti barədə ideyası üzündən – vurulmuşdu. “O, fransız şair-lərinin kralıdır, – Karlos Arxentino fisildaya-fisildaya təkrar eləyirdi. – Onu heç tənqid eləmək fikrinə də düşmə, sənin oxlarından ən zəhərlisi belə onu yaralamazdı”.

1941-ci ilin aprelində torta yerli konyak əlavə eləməyi özümə rəva gördüm. Karlos Arxentino dadına baxdı, bəyəndi, bir neçə badədən sonra müasir insanın müdafiəsinə dair nitq söylədi.

– Mən, onsuz da, onu, – tam anlaşılmayan qızığılıqla deyirdi, – onun kabinetində, şəhərin deyərdim ki, bu gözətçi qülləsində, telefonların, teleqraf aparatlarının, fonografların, radiotelefonların, kinoaparatlarının, proyektorların, lügətlərin, cədvəllərin, prospektlərin, bülletenlərin əhatəsində görürəm...

Sonra dedi ki, bütün bunlarla təchiz olunmuş adamın səyahətə çıxmaga ehtiyacı yoxdur – deməzsənmi, XX əsrimiz Məhəmmədlə dağ barədə pritçanı baş-ayaq eləyib, indi bütün dağlar özləri müasir Məhəmmədin yanına gəlir.

Onun fikirləri mənə o qədər mənasız, deyilişə o qədər bəlağətli göründü ki, dərhal yazılılıq barədə fikirləşdim, bütün bunları yazüb-yazmadığını soruştum. Gözlənil-diyi kimi, cavab verdi, artıq yazır: bu fikirlər, daha orijinallan uzun illər daim adları zəhmət və tənhalıq olan iki əsaya söykənib, necə deyərlər, reklamsız, qulaqbatıncı gurultusuz işlədiyi poemanın “İlk Nəğmə”sində, “Giriş Nəğməsi”ndə, yaxud, sadəcə, “Nəğmə-Proloq”da söylənib. Əvvəlcə təxəyyülünü qapılarını geniş açır, sonra cilalayır. Poema “Yer” adlanır, bu da nə az, nə çox, şübhəsiz ki, parlaq ricatlarda də, cəsarətli hücumlarda da çatışmazlıq olmayan

<sup>1</sup> *Pol For* (1872–1962) – məşhur fransız şairi



planetimizin təsviridir. Mənə poemadan kiçik də olsa bir parça oxumasını xahiş elədim. O, yazı masasının siyirməsini çəkdi, “Xuan Krisostomo Lafinurun<sup>1</sup> kitabxanası” möhürüylə kağız dəstə çıxardı, özündənrazi halda cingiltili səslə oxudu:

Yunan tək xalqlara, ölkələrə baxdım,  
Zəhmət və günlər keçdi, çirkab və üfunəti daddım;  
İşləri bəzəməyib, adları dəyişdirməyib,  
Öz səfərimi yazıram, amma... *autor de ma chambrc*<sup>2</sup>.

– Bu bənd bir çox mənalarda maraqlıdır, – o dilləndi, – birinci misra professorun, akademikin, ellinistin – düzəndür, cəmiyyətin həddən artıq böyük hissəsini təşkil eləyən kal eruditlərin də olmasa – xoşuna gəlməlidir; ikincisi Homerdən Hesioda<sup>3</sup> bu keçid (ucaldılan binanın fasadında sətirlərarası didaktik poeziyanın atasına borc verilir), öz genealogiyasını Əhdi-ətiqdən götürən sadalama, toplama, yaxud yiğima üsullarını yeniləmək cəhdı olmadan götürür; üçüncü misra – barokkodanmı, dekadensdənmı, yaxud (saf və müqəddəs) forma kultundan gəlir? – İki əkiz yanışeirdən ibarətdir; dördüncü açıq-aydın ikidillidir, məndən ötrü zarafatçı sözün sərbəst oyununu duyan hər kəsə qeyd-şərtsiz tərəfdar olmayı təmin eləyir. Mənə dörd misrada ədəbiyyatla yükənmiş otuz əsri əhatə eləyən, üç elmi illüziyanı toplamağa imkan verən – həm də pedantlılıq olmadan! – qafiyələr, dünyagörüşü barədə artıq danışmayaçağam: ilk allüziya “Odisseya”ya, ikinci, “İşlər və günlər”ə, üçüncü, bizim gözəl savoyalının<sup>4</sup> istirahətinə borclu olduğumuz ölməz oyuncaya... Müasir sənətin balzamına, *scherzo*<sup>5</sup>-ya ehtiyac duyduğunu mən bilməsəm, kim biləcək. Mütləq burada söz Qoldonininindir!

<sup>1</sup> Xuan Krisostomo Lafinur (1797–1824) – Argentina şairi və filosofu, Borxesin qohumu

<sup>2</sup> Öz otağımın ətrafında (*fr.*)

<sup>3</sup> Parçada Homerin “Odisseya” əsərindən və Hesiodun poemasının başlığından istifadə olunub.

<sup>4</sup> Fransız yazıçısı Ksavye Mestritin “Öz otağım ətrafına səyahət” romanı (1794) nəzərdə tutulur; o, Savoya əyalətindən idi.

<sup>5</sup> Zarafat (*ital.*)

O, mənə özünün bəyəndiyi, geniş şəhrlərlə təchiz olunmuş bir çox digər bəndlərini də oxudu. Həmin misralarda gözoxşayan heç nə yox idi, hətta mənə əvvəlkilərdən bir qədər zəif göründü. Onun yazılarında səy, qeyri-tələbkəlliq, təsadüf çulğası; Danyerinin onda tapdığı keyfiyyətlərsə ikinci bəhrəydi. Başa düşdüm ki, şairin əməyi çox vaxt poeziyanın özünə yox, onun poeziyasının üstünlüyü barədə sübutlarının kəşfinə yönəlib; təbii ki, bu növbəti iş baş-qalarının yox, onun gözlərində başqa əsəriydi. Danyerinin şifahi nitqi dəbdəbəliydi, amma həmin dəbdəbəni poemaya əlavə eləmək üçün ona çox az hallardan başqa, şeir qoşmaqda acizliyi mane olurdu<sup>1</sup>.

Poemanı ağına-bozuna baxmadan çapa verməkdən onu yalnız rəhmsiz, nüfuzlu düşmənlər ordusu qazanmaq qorxusu (mənə belə cleyirdi) saxlayırdı.

\*\*\*

Yalnız həyatimdə bir dəfə Maykl Dreytonun İngiltərə faunası, florası, hidroqrafiyası, orfoqrafiyası, hərbi və monastır tarixini təqdim elədiyi on beş min onbirhecalı “Poliolbion”<sup>2</sup> şeirlərini, topoqrafiik epopeyanı görməli olmuşam; əminəm ki, həmin əsər nəhəng, amma bununla belə, Karlos Arxentinonun hüdüdsuz doğma niyyətlərindən daha darixdıcı cəhətlərə malik əssərdir. O, şeirlərlə bütün Yer kürəsini sarmaq istəyirdi: 1841-ci ildə artıq Kvinslend ştatının bir neçə hektarının, Obi axarının bir neçə kilometrinin, Verakurzdə şimalda qaz anbarının, Konsepsyon məhəlləsində əsas ticarət evlərinin, Belqranonun On bir Sentyabr küçəsində Marianna Kambaseser de Alvearin şəhərətrafi Braytondakı cimərliklərdən birinin yaxınlığında-kı türk hamamlarının öhdəsindən gəldi. O, poemanın Avstraliya zonasından mənə bir neçə tutumlu parça oxudu – bu uzun, formasız ısgəndəriyyə şeirlərində, hətta nitqin nisbi canlılığı da yoxdur. Bir bənd gətirirəm:

<sup>1</sup> Amma onun rəhmsizcəsinə qamçılaşdıığı misraları da xatırlayıram: bir söz almında tamam boşluqdur, digəri saxta şeirləriyle göz qamaşdırır, guruldayır, Amma hər ikisi, ebas yere, faydasız qanad çalırlar. Unudurlar ki, başlıca amil GÖZƏLLİKDİR.

<sup>2</sup> “Poliolbion” – ingilis şairi Maykl Dreytonun nəhəng təsviri poeması (1612–1622)



Bilin ki: dirəkdən bir xeyli sağda,  
O, sənə yol göstərəcək, çünkü yad yolcusan.  
Orda özül dəriñir. – Bəs rəngi? – Ağ-mavidir –  
Bax, bu da qoyun yatağı – sənin məzarlığındır, vallah!

– Burada iki cəsarətli cizgi var, – o, sevinc içində səsləndi, – eşidirəm, artıq donquldanırsan, amma inan, onlara mütləq uğur haqqı qazandırır. Biri *en passant*<sup>1</sup> çoban və əkinçi əməyinə xas olan mütləq dəriñmaga, “Georgika”nın da, sizin şöhrət çələngiyə bəzənmiş “Don Sequndo”nuzun da heç vaxt bu cür, açıq-aydın ifşa eləməyə cəsarət gösərə bilməyəcəyi dəriñmanı dəqiq ifşa eləyən “əzablı” bənzətməsidir. İkincisi, enerjili “özül” prozaizmidir: ehtiyatlı adam ondan dəhşət içində geri çəkilər, amma cəsarətli zövqü olan tənqidçi onu hər cür tərifdən uca tutar. Bəli, qalan şeylərdə də bu misra fövqəladə sanballıcıdır. Misranın ikinci yarısında oxucuya çox maraqlı söhbət başlanır: biz onun canlı marağına qarşı gedirik, oxucunun dilindən sual qoyulur, cavab da dərhal, bir an içində verilir. Bəs sən bu “ağ-səmavi” tapıntısı barədə nə deyə bilərsən? Bu mənzərəli neoligmizm səmanının obrazını, yəni Avstraliya mənzərəsinin vacib elementini doğurur. Onsuz eskizin rəngləri həddən artıq tutqun olardı, qəlbinin dərinliklərinəcən sağlamaz qarasevdayla yaralanan oxucu istər-istəməz kitabı örtərdi.

Onunla gecəyarısına yaxın vidalaşdım.

\*\*\*

İki bazar gündündən sonra Danyeri mənə telefonla zəng – həyatimdə ilk dəfə – vurdu. O, saat dörddə görüşməyi, “mütərəqqi işbazlar Dzunino və Dzunqrinin<sup>2</sup> – yadında olar, mənim ev sahiblərimin – tində açdıqları qonşu salon-barda birgə süd içməyi” təklif elədi. “Bu şirniyyatxananı tanımağın faydalı olacaq”. Mən həvəsdən daha çox, müqavimət göstərməyi bacarmadığımdan razılaşdım. Masa tapmaq asan olmadı. Həddən artıq müasir “salon-bar”, əvvəlcədən

<sup>1</sup> Ötəri (fr.)

<sup>2</sup> *Dzunino və Dzunqri* – “Dzunino” – Montevideoa tonqo kafesinin adı; Orestes Dzunqri – məşhur Argentina bəstəkarı və müsiqiçisi

nəzərdə tutduğum kimi, demək olar, elə eynilə də narahat idi; qonşu masaların arxasındaki müştərilər cənab Dzunino və Dzunqri cənablannın ona xərclədikləri məbləği ucadan söyləyirdilər. Karlos Arxentino özünü elə göstərdi ki, guya, işıqlandırmanın müəyyən gözəlliklərindən (əlbəttə, artıq əvvəl gördüyü) heyrətlənib, bir qədər sərtliliklə dedi:

– İstəsən də, istəməsən də boynuna almalısan ki, bu meyxana Floresin ən gözəl barlııyla rəqabətə girmə bilər.

Sonra, ikinci dəfə poemadan mənə dörd-beş səhifə oxudu. Həmin səhifələrdə saxta bəzək prinsipi üzrə düzəliş aparılmışdı; əvvəl “göy” olan yerdə indi “göyümtül”, “mavi”, “lacivərd” dururdu, “südrəngli” sözü də ondan ötrü yetərinçə gözəl səslənmirdi – yun yumaq prosesinin hüdudsuz-filansız təsvirində “süd”, “südləyən”, “südü” sözlərinə üstünlük vermişdi. Tənqidçiləri kədərlə yamanlaşdı, sonra yumşalıb onları “qiymətli metalları, buxar pressləri, prokat dəzgahları, zərb eləmək üçün sulfat turşuları olmayan, amma başqalarına hər hansı bir xəzinənin yerini göstərməyə qabil olan” adamlarla müqayisə elədi. Sonra o, Knyaz Talantovun “Don Kixota ağıllı ön sözdə artıq ələ saldığı proloqomaniyani”<sup>1</sup> mühakimə elədi. Bununla belə, o, güman eləyirdi ki, yeni əsəri parlaq ön sözdən, cəngavərə müəyyən ithafdan (qızığın, iti qələm sahibi tərəfindən nizamlanmış) başlamalıdır. O, əlavə elədi ki, öz poemasının ilkin nəğmələrini çap etdirməyə hazırlaşır. Elə bu zaman telefonla qəribə dəvətin mənasını başa düşclüm: məndən onun pedant sərsəmləmələrinə ön söz yazmağımı istəyir!

Qorxum əbəs oldu; Karlos Arxentino həsəd dolu vəcdlə dedi: o ki güman eləyir, bütün dairələrdə ədib Alvaro Melian Lafinurun qazandığı sanballı nüfuzun adını çəkib səhv eləməyəcək, mən əl-ayağa düşsəm, o, poemani maraqlı ön sözlə təchiz eləyərdi. Guya, bu işdə tamamilə bağışlanmaz uğursuzluqdan qaçmaq üçün mən iki qeyd-şərtsiz keyfiyyətə – forma mükəmməlliyyinə və elmi dəqiqliyə istinad eləməliyəm, “çünki ciğirlərin, fiqurların, hər cür gözəlliklərin geniş çıçəklilikində çox ciddi araşdırımayla yoxlanılmamış bir təsərrüfat da yoxdur”. O, əlavə elədi ki, Alvaro hər cür əyləncələrdə Beatrisin claimi müşayiətçisi idi.

<sup>1</sup> Prologomaniya – müqəddimə yazmaq xəstəliyi



Mən tələm-tələsik dil-ağız eləyə-eləyə razılaşdım.  
Daha doğru olsun deyə dedim ki, Alvaroya bazar ertəsi yox,  
cümə axşamı, adətən, Yazıçılar klubu yiğincağının başa çat-  
diği sadə şam yeməyində görüşəcəyəm. (Belə şam yeməyi  
olmur, amma yiğincağın cümə axşamları baş verməsinə  
gələndə isə bu qeyd-şərtsiz fakt Karlos Arxentino Danyeri  
tərəfindən qəzetlərlə yoxlanıa, mənim nitqlərimə düzgün-  
lük görüntüsü verə bilərdi.) Dərinmənalı, anlayışlı görkəmlə  
dedim, ön söz barədə danışmazdan qabaq poemanın ori-  
jinal planını söyləmək niyyətindəyəm. Vidalasdıq: Bernardo  
de İriqoyen küçəsinə döndüm, qalan iki imkanımı öz-  
özülüyündə bütün aydınlığıyla təsəvvür elədim: a) Alva-  
royla danışıb ona Beatrisin qohumunun (həmin təsviri dö-  
nünən zamanı onun adını çəkə bilərəm), deyəsən, səs-  
küylə xaosun imkanlarını sonsuzluğacan genişləndirdiyi  
poema quraşdırıldıqını demək; b) Alvaroya danışmamaq.  
Əvvəlcədən də tamamilə aydın görürdüm ki, tənbəl xarak-  
terim b)-ni seçəcək.

\*\*\*

Cümə günü saat birdə telefon məni narahat eləməyə<sup>1</sup>  
başladı. Hiddətlənirdim ki, bir vaxtlar Beatrisin əbədi sus-  
muş səsinin eşidildiyi bu cihaz aldadılmış Karlos Arxentino  
Danyerinin əbəs, yəqin ki, qəzəblə iradlarının ruporuna çev-  
rilib təhqir oluna bilər. Xoşbəxtlikdən, heç bir şey baş ver-  
mədi – yalnız məndə, mənə nəzakətli tapşırıq sınyan, son-  
rasa unudan bu adama qarşı qaçılmaz nifrət yarandı.

Telefon məni terror eləməyə ara verdi, amma sent-  
yabın axıncında Karlos Arxentino qəfildən yenə zəng vurdu.  
O, həddən artıq həyəcanlıydı, hətta əvvəlcə səsini tanı-  
madım. Kədərlə, hiddətlə kəkələyə-kəkələyə məlumat  
verdi ki, bu əl-qol açmış Dzunino və Dzunqri özlərinin ey-  
bəcər şirniyyatxanalarını genişləndirmək bəhanəsiylə onun  
evini yixmağa hazırlaşırlar.

– Əcclədilərimin evini, mənim evimi, Qaray küçəsindəki  
köhnəlmış böyük evimi! – görünür, dərddən sözlərin  
musiqisiylə yayınıb təkrar eləyirdi.

Onun kədərini anlamaq, bölüşmək məndən ötrü çətin  
idi. Qırx yaşından sonra hər hansı dəyişiklik – zamanın

təəccüblü qaçış rəmzidir; bundan başqa, söhbət məndən ötrü Beatrislə saysız-hesabsız bağları olan evdən gedirdi. Mən bu ince vəziyyəti söyləmək istəyirdim, amma həm-söhbətim mənə qulaq asmırıldı. Dedi, əgər Dzunino və Dzunqri özlərinin mənasız əməllərində israr eləsələr, vəkili doktor Dzunini onlardan itkiylə zərərə görə *ipso facto*<sup>1</sup> tələb eləyəcək, yüz min peso ödəmək zorunda qoyacaq.

Dzunino adı məndə təssəsurat oyadı – onun kontorunun sanballı nüfuzu Kaseos və Takuaridə zərbi-məsələ çevrilmişdi. Soruşdum ki, Dzunino işi aparmağı boynuna götürdümü. Danyeri dedi, onunla bu axşam danişacaq. O, bir qədər tərəddüd elədi, sonra, adətən çox intim bir şeyi xəbər verdiyimiz rəvan, rəngsiz səslə dedi, poemanı bitirmək üçün ona həmin ev lazımdır, çünkü onun tiplərinin birinin zirzəmisində Əlif yerləşir. İzah elədi ki, Əlif – məkanın bütün başqa nöqtələrinin toplaşduğu nöqtələrdən biridir.

– O, yeməkxananın altındakı zirzəmidədir, – Karlos Arxentino dərddən bələğətli olub davam elədi. – O, mənimdir, o mənimdir, onu uşaq vaxtı, hələ məktəbə getməmişdən kəşf elədim. Zirzəmiyə enən pilləkən dik idi, əmimlə xalam mənə ora enməyi qadağan eləyirdilər, amma kimsə dedi, zirzəmidə bütöv bir aləm var. Sonra öyrəndiyim kimi, söhbət sandıqlan gedirdi, amma onda, doğrudan da, başa düşdüm ki, orada bütöv bir aləm var. Gizlice endim, qadağan pilləkənlə yumalanıb yixildim. Gözlərimi açanda Əlifi gördüm.

– Əlif? – təkrar soruşdum.

– Hə. Əlif. Yer kürəsinin bütün yerlərinin bir-birinə qarışmadan yerləşdikləri, orada onları bütün yönlərdən gördüyüñ yer. Öz kəşfim barədə kimsəyə danişmadım, amma zirzəmiyə dönə-dönə getdim. Əlbəttə, uşaq bu üstünlüyün ona böyüküb poema yaratması üçün verildiyini anlamırıld! Yox, Dzunino və Dzunqri məni qarət eləməzlər, min dəfə-lərlə yox! Doktor Dzunino əlində qanunlar toplusu sübut eləyər ki, Əlifim “yadlaşdırılmazdır”.

Mən onu ağıllı olmağa səsləmək üçün cəhd elədim:

– Amma bəlkə, zirzəmi həddən artıq qaranlıqdır?

– Hə, həqiqətin müqavimət göstərən ağıla nüfuz elə-

<sup>1</sup> Faktın özüylə (*lat.*); burada: dəyən zərərin ödənməsi



məsi asan deyil. Bununla belə, axı əgər Əlifdə Yerin bütün yerləri yerləşirə, ola bilsin, bütün fənərlər, çıraqlar, bütün işiq mənbələri elə oradaca yerləşir.

– Elə indicə ona baxmağa gələrəm.

Etiraz eləməyə vaxt verməyib dəstəyi qoydum. Bəzən bir faktı öyrənmək yetir, bir andaca əvvəllər heç ağlına gəlməyən bir sıra təsdiqləyici hallar görürsən; Karlos Arxentinonun dəli olduğunu indiyəcən niyə bilmədiyimə təəccübləndim. Yeri gəlmışkən, bütün Viterbolar... Beatris (özüm bunu tez-tez təkrar eləyirəm), doğrudan da, rəhm-sizcəsinə ağıllı fikirləşən qadındı – əvvəlcəsə qız idi – amma onda, yəqin ki, hər hansı bir patologiyayla izah olunan unutqanlıq, yadlıq, nifrat, hətta əsl qəddarlıq tutmaları tapırdılar. Karlos Arxentinonun ağılsızlığı məni qəzəbli məmnunuqla doldurdu – qəlbimizin dərinliyində həmişə bir-birimizə nifrat eləyirdik.

\*\*\*

Qaray küçəsində qulluqçu məndən bir qədər gözləməyi xahiş elədi. Ağə, adəti üzrə, zirzəmidə oturub şəkilləri aşkarlayır. İndi gərəksiz olan pianinonun üstündəki gülsüz vazarın yanında Beatrisin xoşagəlməz – kəskin çalarlı böyük portreti (zamanın tələbinə uyğun gəlməməkdən çox, zamandankənar) gülümsəyirdi. Bizi kimsə görmədi; mehribanlıq dalğasında portretə yaxınlaşış dedim:

– Beatris, Beatris Yelena, Beatris Yelena Viterbo, sevimli Beatrisim, həmişəlik itirdiyim Beatris, bu mənəm, Borxesəm.

Az sonra Karlos gəldi. Mənimlə quru danışındı, başa düşdüm ki, Əlifi itirməkdə olduğundan başqa bir şey barədə fikirləşmək iqtidarında deyil.

– Saxta konyakdan bir qədəh içib, – göstəriş verdi, – zirzəmiyə baş vura bilərsən. Yadında saxla, mütləq üfüqi vəziyyətdə olmaq, arxası üstə uzanmaq lazımdır. Eyni zamanda qaranlıq, hərəkətsizlik, gözlərin alışması üçün vaxt gərəkdir. Sən daş döşəmədə uzanacaqsan, pilləkənin on doqquzuncu pilləsinə baxacaqsan. Mən qalxacağam, qapağı örtəcəyəm, sən də tək qalacaqsan. Ola bilsin, müəyyən bir gəmirici qorxutdu – adı şeydir! Bir neçə dəqiqədən

sonra Əlifi görəcəksən. Kimyagərlərin, kabbalaçıların Mikrokosmu<sup>1</sup>, sözügedən çoxdanlı dostumuz, *multum in parvo*<sup>2</sup>. – Artıq yemək otağında əlavə elədi. – Şübhəsiz, əgər onu görməsən, sənin bacarıqsızlığın heç də mənim məlumatlarımın təkzibi demək olmayacaq. Aşağı en, çox tezliklə sən Beatrislə hər cür söhbət eləyə bilərsən.

Tələsik pilləkənlə aşağı endim, artıq onun boşboğazlığı ürəyimi bulandırırdı. Ölçüsü pilləkəndən azacıq iri olan zirzəmi quyunu xatırladırırdı. Əbəs yerə Karlos Arxentinonun haqqında danışdığı sandığı axtardım. Künclərin birində içində şüşə olan yesiklər, sətin kisələr üst-üstə yigilmişdi. Karlos kisəni götürüb açdı, görünür, müəyyən yerdə döşəməyə sərdi.

– Həsəd aparıları yastıq deyil, – izah elədi, – amma əgər onu, heç olmasa, bir santimetр hündür eləsəm, heç nə görməyəcəksən, yalnız əhvalin pozulacaq, heyrətlənəcəksən. Yaxşı, gəl uzan, yaxşıca boşal, on doqquz pillə say.

Onun qəribə tələblərini yerinə yetirdim, axır ki, çıxıb getdi, ehtiyatla qapağı örtdü – sonra sezdiyim ensiz yanğı baxmayaraq, tam zülmət gördüm. Qəfildən vəziyyətimin bütün qorxunluğu mənə aydın oldu – zəhər içəndən sonra dəlinin məni zirzəmidə qapatmasına icazə verdim. Karlosun əməllərindən gizli qorxu süzülürdü ki, möcüzəni görə bilmərəm; öz sayıqlamama haqq qazandırmaq, onun dəli olduğunu eşitməmək üçün Karlos məni öldürməlidir. Müəyyən pislik hiss elədim, onu narkotikin təsiriyə yox, öz hərəkətsizliyimlə izah eləməyə çalışdım. Gözlərimi yum-dum, sonra açdım. Elə bu vaxt da Əlifi gördüm.

\*\*\*

İndi hekayətimin söylənməsi mümkün olmayan məqamına keçir, öz yaziçi gücsüzlüyümü boynuma alıram. Hər bir dil istifadəsi keçmişin həmsöhbətiylə ümumi bir şeyi nəzərdə tutan rəmzlərin əlibasından ibarətdir. Amma sonu-cu mənim çəkingən ağlım üçün dərkolunmaz Əlifi başqa-larına necə təsvir eləyim? Mistiklər bu cür hallarda emblem-

<sup>1</sup> *Mikrokosm* – kiçik kəmiyyətlər əlemi, atomlar əlemi

<sup>2</sup> Azda çox (*lat.*)



lərdən istifadə eləyirlər: Pers ilahını bildirmək üçün müəyyən şəkildə eyni vaxtda bütün quşlar olan quş barədə, Alanus de İnsulis mərkəzi hər yerdə, çevrəsi heç yerdə yerləşən sahə barədə, İezekiil<sup>1</sup> eyni vaxtda Şərqə və Qərbə, Şimala və Cənuba baxan dördüzlü mələk barədə danışır.

(Mən bu az anlaşılan analogiyaları əbəs yera gətirmirəm, onların Əlifə müəyyən qədər dəxli var. Ola bilsin, allah-lar mənə mərhəmətdən imtina eləməzlər, mən də bir vaxt eynidəyərli obraz taparam, amma həmin vaxtacan məlumatımda ədəbiyyatçılıq, saxtalıq basqısı qaçılmazdır. Bundan başqa, əsas problemlər – yarımcıq da olsa, sonsuz sayda çox sadalamalar həllolunmazdır. Həmin nəhəng anda milyonlarla təzahür – gözləri sevindirən və dəhşətə salan – gördüm, heç biri məni onların hamısının bir-birinin üstünə düşmədən, şəffaf olmadan bir yerdə baş verməsi faktı kimi heyvətləndirmədi. Gözlərimin gördükəli eyni zamanda baş verirdi, amma təsvirimdə ardıcılıqla aşkara çıxacaqlar – dilin qanunu belədir. Hər halda, bəzi şeylər deyəcəyəm.

Pilləkənin aşağı səthində, sağ tərəfdə gözqamışdırıcı parlaqlığı olan, oynaq işiq salan kürəcik gördüm. Əvvəlcə mənə elə gəldi, sanki, fırlınır, sonra başa düşdüm ki, hərəkət illüziyası ondakı heyvətamız, başgicəlləndirici səhnələr doğururdu. Əlifin diametri iki-üç santimetr idi, amma onda kainatın bütün, həm də heç də kiçildilməmiş məkanı vardı. Hər bir predmet (məsələn, şüşə güzgü) predmetlərin sonsuz çoxluğu yedyirdi, çünkü mən onu kainatın bütün nöqtələrindən gördüm. Canlıların sıx yaşadıqları dənizi gördür-düm, dan yerini və qırubu gördür-düm, Amerika sakınlərinin kütləsini gördür-düm, qara piramidanın içindəki gümüşü hörtümçək torunu gördür-düm, dağlımış dolanbacı<sup>2</sup> gördür-düm (bu, London idi), düz böyrümdə güzgüyü baxan kimi mənə diqqətlə nəzər salan sonsuz sayda göz gördür-düm, planetimizin bütün güzgülərini gördür-düm, heç biri də əks etdirmirdi, Solor küçəsindəki arxa həyətdə otuz il qabaq Fray Venton küçəsindəki bir evin kandarında gördüyüm kimi, elə eyni daş plitələr gördür-düm, tənək, qar, tütün, filiz damarlarını, suyun buxarlanması gördür-düm, qabarıq ekva-

<sup>1</sup> İezekiil – onun peyğəmberənə öncəgörmələri Məhsər günüyle bağlıdır.

<sup>2</sup> Alman bombardmanından (1940) sonrakı London nəzərdə tutulur.

torial düzənliklərini, hər bir qum dənəsini gördüm, İnvernessdə<sup>1</sup> heç vaxt unutmayacağım qadını gördüm, onun qalın saçlarını, məğrur bədənini gördüm, döşündəki xərçəngi gördüm, əvvəllər ağac olan səkidə quru torpaq clairəsini gördüm, Adroqadakı şəhərətrafi evi gördüm, Plininin kitabının Faylmon Hollandın<sup>2</sup> elədiyi ilk ingilis tərcüməsini gördüm, eyni vaxtda hər bir səhifədəki hər bir hərfi (uşaq vaxtı niyə kitabı örtəndə həflərin gecə bir-birinə qarışdırmağı itmədiklərinə təcəccüblənirdim) gördüm, gecəni, dərhal da gündüzü görürdüm, Keretaroda, elə bil, bir Benqal qızılıgülüünün rənginin əks olunduğu qürubu gördüm, mənim boş yataq otağımı gördüm, Alkmardakı bir elmi kabinetdə, onu sonsuz əks etdirən iki güzgü arasında qlobus gördüm, dan yeri qızaranda Xəzər dənizi kənarında yalmanları yellənən atları gördüm, ovcun zərif özəyini gördüm, döyüşdən sonra sağ qalanları, açıqca göndərənləri gördüm, Mirsapurun<sup>3</sup> vitrinində ispan kart dəstini gördüm, qış bağında tülpanların köndələn kölgələrini gördüm, pələengləri, trombları, bizonları, dəniz qasırğalarını, orduları gördüm, yer üzündə olan bütün qanşqaları gördüm, İran üstürləbini gördüm, yazı masasının siyirməsində Beatrisin Karlos Arxentinoya ünvanlanmış abırsız, ağlagəlməz, həddən artıq dəqiq məktublarını (xəttindən məni əsməcə tuturdu) gördüm, Çakaritada<sup>4</sup> müqəddəs abidə gördüm, doyumlu Beatris Viterbo olan kəsin qorxunc qalıqlarını gördüm, tündrəngli qanımın dövr eləməsini gördüm, sevginin, ölümün elədiyi dəyişikliyin qovuşugunu gördüm. Əlifi gördüm, bütün nöqtələrdən Əlifdə Yer kürəsini, Yer kürəsində də yeni Əlifi gördüm, öz sıfətimi, öz içəlatımı gördüm, sənin üzünü gördüm; sonra başım firlandı, ağladım, çünki gözlərim bir dəfə onu görməsə də, adamların adından istifadə elədikləri bu sirli, güman olunan şeyi – dərkolunmaz kainatı gördüm.

Mən sonsuz səcdə, sonsuz mərhəmət hiss elədim.

– Əgər burnunu bu qədər uzun müddət xahiş olunma-

<sup>1</sup> Şotlandiyada şəhər və qraflıq

<sup>2</sup> *Faylmon Holland* (1552–1637) – qədim ədəbiyyat tərcüməçisi

<sup>3</sup> Hindistanda Qanq çayı sahilində şəhər

<sup>4</sup> Çakarita – Buenos-Ayresdə qəbiristanlıq



yan yera soxsan, tamam özündən çıxacaqsan, – nifrətamız şən səs dedi. – Nə qədər baş sindırsan, ömrünün axırınacan bu cür möcüzəyə görə haqqımı verə bilməyəcəksən. Heyrətamız rəsədxanadır, razisan, Borxes?

Karlos Arxentinonun botinkaları ən yuxarıdakı pillədə dururdu. Qəfildən bir az işiqli oldu, çətinliklə qalxıb donquldandı:

– Hə-hə, heyrətamızdır, heyrətamızdır.

Səsimin etinasız səslənməsi məni təəccübləndirdi.

– Hər şeyi yaxşı gördün? Rəngli gördün?

Bir anda qısqas planı tutdum. Sadəlövhilükə, açıq-aşkar mərhəmətlə, elə bil, hirslənə-hirslənə və yayına-yayına zirzəmisindəki sığınacağa görə Karlos Arxentinoya təşəkkür elədim, paytaxtın heç kəsə – inanın, heç kəsə! – rəhm eləməyən zərərli havasından can qurtarmaq üçün evin sökülməsindən yaranınmağı israrla məsləhət gördüm. Əlif barədə danışmaqdan yumşaqca, amma qətiyyətlə imtina elədim, vidalaşanda Karlos Arxentinonu qucaqladım, təkrar elədim ki, kənd həyatı və sakitlik – iki gözəl həkimdir.

Küçədə, Konstitusiya pilləkənində, metroda bütün sıfatlar mənə tanış gəldi. Qorxdum ki, heç biri daha məni təəccübləndirməyəcək, qorxdum ki, bütün bunları artıq gördüyümlə bağlı hiss heç vaxt yaxamdan əl çəkməyəcək. Xoşbəxtlikdən, bir neçə gecə yuxusuzluqdan sonra unutqanlıq təzədən mənə üstün gəldi.

\*\*\*

1943-cü il martın birinin əlavəsi. Qaray küçəsindəki evin sökülməsindən sonra nəhəng poemanın uzunluğundan qorxmayan “Prokrust” nəşriyyatı “Argentina fragmənləri”ni satışa buraxdı. Sonralar nə olduğunu söyləmək artıqdır: Karlos Arxentino Danyeri ədəbiyyat üzrə ikinci Milli mükafatı<sup>1</sup> aldı. Birincini doktor Aitaya<sup>2</sup>; üçüncüünü doktor Mario Bonfantiyə<sup>3</sup> verdilər; inanmaq çətindir, amma

<sup>1</sup> 1941-ci idə Borxesə “Ayrılan cığırbağı” hekayəsinə görə bu mükafatın verilməməsi xatırlanır.

<sup>2</sup> Antonio Aita (1899–1966) – Argentina esseçisi, ədəbiyyat tarixçisi

<sup>3</sup> Mario Bonfanti – Borxes və Kesaresin novellasının qəhrəmanı

mənim “Qumarbazın kartları”<sup>1</sup> əsərim bir səs də almadı. Bir daha kütlük və həsəd qalib gəldi!<sup>2</sup> Danyeriylə çoxdan görüşə bilmirəm, qəzetlər xəbər verir ki, o, tezliklə bizə daha bir kitab bəxş eləyəcək. Onun uğurlu qələmi (Əlif artıq ona mane olmur) doktor Asevedo Diasın<sup>3</sup> əsərlərini nəzmə çəkməyə girişib.

Mən iki irad – biri Əlifin mahiyyətinə, o biri adına dəxli olan – bildirmək istərdim. İkinciyi gəldikdə isə məlum olduğu kimi, bu, müqəddəs dilin<sup>4</sup> əlifbasındaki ilk hərfdir. Onun mənim əhvalatımdakı kürəciyə tətbiqi, görünür, təsadüfi deyil. Kabbalada bu həf Ensofu<sup>5</sup> – hüdüdsuz, saf ilahiliyi bildirir; eyni zamanda deyilir ki, o, yeri və göyü göstərən, bununla aşağı dünyanın güzgü və yuxarı dünyanın xəritəsi olduğunu şəhadət verən insan cizgilərinə malikdir; Mengenlehredə<sup>6</sup> Əlif – bütövün hər hansı hissədən birindən böyük olduğu transfinit çoxluğun rəmziidir. Bilmək istərdim, Karlos Arxentino bu adı özümü seçib, yoxsa bütün nöqtələrin birləşdiyi hansısa başqa bir nöqtənin adı kimi ev Əlifi sayəsində ona əyan olan saysız-hesabsız mətnlərin birindəni oxuyub. Nə qədər ağlışımaz görünən də, güman eləyirəm ki, başqa Əlif mövcuddur (yaxud mövcud idi). Qaray küçəsindəki Əlif saxta Əlif idi.

Dəlillərimi gətirəcəyəm. Kapitan Berton 1867-ci ildək Braziliyada Britaniya konsulu vəzifəsini icra eləyib; 1842-ci ildə Pedro Enrikes Urenya<sup>7</sup> Santos şəhərinin kitabxanasında onun sahibini, Şərqi Əsgəndər Zülqərneyn, yaxud Makedoniyalı İkibuyuzlu Əsgəndərin olduğunu söyleyişti. Həmin güzgündən səhbət açan əlyazmasını tapır. Həmin güzgündə bütün kainat əks olunurmuş. Berton qohum qəribəlikləri – Tarik İbn Ziyadın ələ keçirilmiş sarayında tapıldığı – Keyxos-

<sup>1</sup> Borxesin çap olunmamış genclik kitabı

<sup>2</sup> “Sizin əziyyətli təbrikinizi aldım, – o, mənə yazırı. – Miskin dostum, siz paxıllıqdan ölürsünüz, amma siz boynunuza almalısınız – öldürsəniz də! – ki, bu dəfə mənə öz berətimi parlaq ləlekələ və türbənim bütün rubinlərin xəlifəsiyle bezəməyi bacardım.”

<sup>3</sup> Eduardo Asevedo Dias (1882–1959) – Argentina yazıçısı

<sup>4</sup> Ərəb dili nəzerde tutulur.

<sup>5</sup> En-sof – Kabbala felsefəsində ilahının adı

<sup>6</sup> Çoxluq nəzəriyyəsi (alm.)

<sup>7</sup> Pedro Enrikes Urenya (1884–1946) – Dominikan edəbiyyat tarixçisi



rovun<sup>1</sup> yeddiqatlı güzgüsünü (“Min bir gecə”, 273), samo-satlı Lukianın ayda gördüyü güzgünü (“Həqiqi əhvalatlar”, 1, 26), Kapellanın<sup>2</sup> “Satirikon” əsərinin birinci kitabında bəhs edilən Yupiterin sehri nizəsini, Merlinin “girdə, qaba-nıq və bütöv bir şüşəli aləmi” universal güzgüsünü (“Pərilər kralıçası”, III, 2, 19) xatırladır: “Amma bütün sadalanan güzgülər (üstəlik, mövcud olmayan) yalnız və yalnız optik cihazlardır. Qahirənin Əmra məscidinə gedən möminlərə tamamilə aydınlaşdır ki, kainat məscidin mərkəzi həyatını dövrələyən sütunların birinin içindədir... Şübhəsiz, onu görmək kimsəyə nəsib olmayıb, amma qulaqlarını sütuna söykəyənlər deyirlər ki, az sonra kainatın hərəkətinin uğultusunu eşitməyə başlayırlar... Məscid VII əsrдə tikilib, amma sütunlar islamaqədərki dinlərin digər məbədlərindən götürürlüb, İbn Həldunun<sup>3</sup> bu barədə yazdığı kimi: “Köçərilərin əsasını qoyduqları dövlətlər hər cür tikinti işləri üçün yadel-lilərin axınına ehtiyac duyur”.

Daşın içində həmin Əlif varmı? Hər şeyi görəndə onu gördüm – sonra unutdummu? Bizim yaddaşımız unutqanlığa məhkumdur – mən özüm bu faciəli aşınmanın təsiri altında Beatrisin cizgilərini get-gedə daha çox təhrif eləyir, itirirəm.

<sup>1</sup> *Kay Xusray* (Kavi Xosrava) – İran mifologiyasının qəhrəmanı; Firdovsinin “Şahname” poemasında tərif edilib.

<sup>2</sup> *Marsian Kapella* (V əsr) – latin yazılışı və pedagoqu

<sup>3</sup> Ərəb tarixçisi İbn Həldunun “Müqəddimə” kitabından

# ZAIR<sup>1</sup>

*Uolli Lennerə<sup>2</sup>*

Buenos-Ayresdə Zair – iyirmi sentavo dəyərində olan adı dəmir puldur; həmin pulun üstündə iskənəylə, yaxud qələmyonan bıçaqla “N”, “T” və “2” rəqəmi çizilmişdi; 1929-cu il astarında həkk olunmuşdu (Qucaratda XVIII əsrin sonunda pələngi, Yavada dindarların daşqalaq elədikləri Surakarta məscidindəki koru Zahir adlandırıldı; İranda Nadir şahın dəniz dibinə atmağı əmr elədiyi üsturlab da Zahir adlanırdı). 1892-ci ildə Mahdi həbsxanalarında bu, balaca, əmmamənin qatları arasında qoyulmuş, Rudolf Karl fon Slatinin<sup>3</sup> toxunduğu kompas idi; Kordova məscidində, Zotenberqə görə, bu, min iki yüz sütunun birinin mərmərindəki məsaməydi; Tetuanın yəhudisi məhəlləsində quyunun dibiydi). Bu gün noyabın on üçüdür; iyunun yeddisində səhər obaşclansa əlimə Zair düşdü; indi mən artıq ondaçı kimi deyiləm, bununla belə, baş verənləri xatırlamaq, ola bilsin, hətta danışmaq da iqtidarındayam. Hələlik, heç olmasa, qismən Borxes olaraq qalıram.

\*\*\*

Iyunun altısında Teodolina Vilyar<sup>4</sup> öldü. 1930-cu iləcən onun portretləri bütün kübar jurnalları doldururdu; bəlkə də, çoxu onu gözəl saydıqlarına görə yardım eləyirdi, bununla belə, bütün təsvirləri bu fərziyyəni qeydsiz-şərtsiz təsdiqləmirdi. Yeri gəlmışkən, Teodolina Vilyar gözəllikdən çox kamilliyin qayğısına qalırdı. Yəhudilərlə çinlilər həyatın bütün hallarına dair sərt qaydalar işləyib hazırlayıblar; Mişnada<sup>5</sup> oxuyuruq ki, şənbə günü şər qarışından sonra dərzi

<sup>1</sup> Ərəbcə “Zahir” sözünün təhrif olunmuş forması

<sup>2</sup> Uolli Zenner – Argentina şairi

<sup>3</sup> Rudolf Karl fon Slatin-Paşa (1857–1932) – 1884–1895-ci illərdə Sudanda esirlikdə olan Avstriya generalı

<sup>4</sup> Teodolina Vilyar de Lesika – XX əsrin əvvəllərində Buenos-Ayresdə yaşayış kubər qadın

<sup>5</sup> Mişna – iudaizmde qanunlar toplusu



küçəyə iynəylə çıxmamalıdır; Adətlər Kitabında deyilir, qonaq ilk qədəhi ciddi, ikincinisə hörmətkaranə, xoşbəxt görkəmlə içməlidir. Teodolina Vilyar cürbəcür qaydalara və adətlərə elə bu cür, hətta daha diqqətlə riayət eləyirdi. O, elə bil, Konfutsinin, yaxud Talmudun tərefdləri kimi hər hərəkətinin nöqsansız düzgünlüğünə çalışırdı, cəhdli onunla inadkar və üstəlik, vəcdə layiq idi ki, əldə rəhbər tutduğu ölçülər əbədi deyildi, amma Parisin, yaxud Hollivudun istəyindən asılıydı. Teodolina Vilyar lazım olan yerlərdə, lazım olan vaxtlarda, həmin hal üçün məqbul atributlarla, lazım olduğu kimi, bütün bunlardan yorulmuş adam görkəmində görünürdü; amma tezliklə lap bu yaxınlaracan gərəkli sayılan həmin görkəm də, atributlar da, saat da, yer də dəbdən düşürdü, onda da dərhal pis tərzin rəmzi (Teodolina Vilyarın dilində) rolunu oynayırdı. O, Flober kimi mütləqи axtarırdı, amma onu ötəri gəzirdi. Həyatı nümunəvi-nümayişkaranaydı, bununla belə, ümidsizlik onu içəridən aramsız gəmirirdi. O, tez-tez dəyişikliklərə qapılırdı, guya, özündən qaçmaq istəyirdi: saçlarının rəngi də, saç düzümü də daim dəyişirdi. O, təbəssümünü də, üzünün rəngini də, gözlərinin kəsiyini də düz elə bu cür dəyişirdi. 1832-ci ildən bütün qüvvələrini buna sərf eləyib anıqladı... Mühəribə onu çox şeylər barədə fikirləşməyə vadər elədi. Paris almanlar tərəfindən zəbt olunub – belə şəraitdə necə dəb dalınca qaçsan? Bir əcnəbi – o isə bütün əcnəbilərə şübhəylə yanaşırdı – özünə onun inamından sui-istifadə eləməyi rəva gördü, Vilyara yastı üstlü şlyapa satdı; bir il də keçmədi, məlum oldu ki, belə şlyapaları Pariscə heç vaxt qoymayıblar, buna görə də onlar şlyapa yox, kiminsə heç nəyə əsaslanmayan, heç kəsin tanış olmayan naz-qəməzsidi. Fəlakət tək gəlmir; doktor Vilyar Araos küçəsinə köçməyə məcbur oldu, qızının portreti kremləri, avtomobiləri bəzədi. (Onun indi çoxlu sayda istifadə eləməli olduğu kremləri, daha sahib olmadığı avtomobiləri!) O bilirdi ki, hər hansı sənətdə yalnız çox böyük pullarla məşq eləmək olar və dünyadan getməyi üstün tutdu. Bundan başqa, boş, mənasız qızlarla yanışmaq onu bezdirirdi. Araos küçəsindəki tutqun oyuq həddən artıq baha oldu; iyunun altısında da Teodolina Vilyar səhv buraxdı – Cənub məhəlləsinin lap

ortasında öldü. Etiraf eləmək lazımdırı ki, mən, bütün Argentina ehtiraslarının hamisindən daha səmimisinin – snobizmin<sup>1</sup> təhrik elədiyi adam, ona vurulmuşdum, ölməndən xəbər tutub göz yaşlanımı saxlaya bilmədim? Oxucu, yəqin, özü də bunu anlamağa macal tapmışdı.

\*\*\*

Öləndən sonra mərhumun sıfəti çürümənin təsiri altında dəyişib əvvəlki cizgilərini alır. Məni müəyyən məqamda çəşdirən həmin altı iyun gecəsində Teodolina Vilyar, elə bil, sehrbazlıqla qəfildən iyirmi il əvvəlki kimi oldu; cizgiləri gözənlənilmədən yenə yekəxanalıq, pul, gənclik, iyerarxik piramidanı bəzəmə şüuru, təxəyyül çatışmazlığı, məhdudluq, sarsaqlıq bildirən hökmülüük aldı. Təxminən belə fikirləşdim: məni bu qədər həyəcanlandıran həmin sıfətin ifadələrindən heç biri yaddaşına bundan dərin həkk oluna bilməz; buna görə də bir halda ki məndən ötrü birinciymi, qoy mənim üçün sonuncu olsun. Mən onu ölümün köməyi ilə tam nifrat ifadəsini təkmilləşdirməkdə davam eləyən rənglərdə donmuş qoydum. Küçəyə çıxanda gecə saat ikiydi. Görməyi güman elədiyim alçaq, birmərtəbəli evlərin sırası gecə, qaranlıq və süküt onları olduqlarından daha başqa cür eləyəndə göründükləri həmin o laqeyd görkəmi aldı. Mən, demək olar, simasız qəddarlığımdan sərxoş olmuş halda yola düzəldim. Çili və Takuari küçələrinin tinində hələ açıq meyxana gördüm. Həmin meyxanada mənim bədbəxtliyimdən, üç kişi kart oynayırdı.

*Oksimoron* adı daşıyan fiqurdə söz, elə bil, həmin sözün mənasına zidd olan bənzətməylə təchiz olunub; belə ki, qnostiklər<sup>2</sup> qara işq barədə, kimyagərlər qara günəş barədə danışırıldılar. Teodolina Vilyarı axırıncı dəfə görəndən sonra miskin meyxanada araç içmək məndən ötrü eynilə, bir növ, oksimoron idi; başlıca günah bundan ibarətdi: bu, qaba və əlcətan idi. (Ziddiyət onunla dərinləşirdi ki, yanında kart oynayırlılar.) Mən portagal arağı istədim; xırdaşına mənə Zair verdilər; pula baxıb küçəyə çıxdım,

<sup>1</sup> Snobizm – özünü aristokratlara oxşatma

<sup>2</sup> Qnostik – xristianlığın ilk dövründə xristian dini, yunan idealist felsefesi və Şərqi dini ləri əsasında yaranmış cereyan tərəfdarı



deyəsən, hərərətim qalxırdı. Fikirləşdim, elə pul yoxdur ki, tarixdə, nağıllarda bərq vuran bütün o saysız-hesabsız pulların rəmzi olmasın. Haronla ödəşdikləri pulu; Velisari<sup>1</sup> istəyən obolu;<sup>2</sup> İudanın otuz gümüş pulunu; kurtizan qız Laisin<sup>3</sup> drahmalarını; yatanlara Efesdən təklif olunan qədim pulları; “1001 gecə”dən sonralar kağız dairələr olan açıq-rəngli cadulanmış pulları; İsaak Lakedemin<sup>4</sup> çoxlu dinarlarını; qızıl yox, gümüş olduqlarına görə Firdovsinin padşaha qaytardığı almiş min – epopeyanın hər şeirinə birini – manatı<sup>5</sup>; Ahavin<sup>6</sup> gəminin arxa tərəfinə vurmağı əmr elədiyi qızıl unsiyani; Leopold Blümün<sup>7</sup> geri qayıtmayan florinini; üzərində məhz özü həkk olunduğuuna görə XVI Lüdövikin Varenn yaxınlığında qaçqına bağışladığı luidoru xatırladım. Yuxuda olduğu kimi, hər hansı pulun bu qədər gözəl müşahidələr üçün əsas verdiyi barədə fikirlər mənə qeyri-adı, bununla belə, izaholunmaz dərəcədə zəruri göründü. Boş küçələr, meydanlarla daha sürətlə addımladım. Sonra heydən düşüb tində ayaq saxladım. Üzü üzlər görmüş dəmir barmaqlığı, onun arxasında Bakırə Məryəm monastırının həyatının qara-ağ plitəli döşəməsini gördüm. Başa düşdüm ki, dövrə vurmuşam, təzədən mənə Zair verdikləri meyxananın on addımlığına gəlib çıxmışam.

Tini buruldum, uzaqdan evi bürüyən qaranlıqda başa düşdüm ki, dükan bağlıdır. Belqrano küçəsində taksi tutдум. Heç yatmaq istəmirdim; özümü, az qala, xoşbəxt hiss eləyib fikirləşdim ki, dünyada puldan az maddi şey yoxdur, çünki hər hansı pul (tutaq ki, iyirmi sentavoluq pul), əslində, gələcəyin hər cür variantlarının bütöv bir dəstindən ibarətdir. Pul mücərrəddir, təkrar eləyirdim, pul – olacaq şeydir. Pul – şəhərətrafi gəzinti ola bilər, Bramsin musiqisi ola bilər, karta çevrilə bilər, şahmat, yaxud bir fincan qəhvə, ya da qızılı nifrət barədə Epiktetin nəsihətləri ola bilər; bu Protey Faros adasından olan Proteydən daha

<sup>1</sup> *Velisari* – kasıblıq barədə əfsanənin qəhrəmanı

<sup>2</sup> *Obol* – Qədim Yunanistanda xırda gümüş pul

<sup>3</sup> *Afineyin* (e.e.V–IV əsrlər) əsərindəki kurtizan (macəraçı) qız

<sup>4</sup> *Isaak Lakedem* (yaxud Lakedion) – fransız ənənəsində Aqasferin adı

<sup>5</sup> Sultan Mahmud Qəznəvinin Firdovsinin “Şahname”sinə verdiyi pul

<sup>6</sup> *Ahab* – Q.Melvillin “Mobi Dik” əsərinin rəhremanı

<sup>7</sup> *Leopold Blüm* – C.Coysun “Uliss” əsərinin qəhrəmanı

dəyişkəndir. Əvvəlcədən görmək mümkün olmayan bu vaxt islamın, yaxud stoiklərin<sup>1</sup> qəddar vaxtı yox, Berqsonun vaxtidir. Deterministlər<sup>2</sup> təkzib eləyirlər ki, dünyada bir-birindən ayrı hadisələr ola bilər, *id est*<sup>3</sup> hadisələr özbaşına baş verə bilər, pullarsa bizdən ötrü iradə azadlığının rəmziidir. (Heç şübhələnmirdim ki, bu “fikirlər” Zairə qarşı xüsusi olaraq yaranıb, onun şeytani təsirinin ilk təzahürüdür.) Gərgin düşünməkdən yorulub yuxuladım, yuxuda gördüm, qanadlı əjdahaların qoruduqları pula çevrilmişəm.

Sonrakı gün qət elədim ki, sərxoş olmuşam. Amma hər halda, məni bu qədər narahat eləyən puldan canımı qurtarmaq qərarına gəldim. Onu gözdən keçirməyə başladım; bıçaqla çəkilmiş cızıqdan başqa bir şey yox idi. Pulu bağda basdırmaq, yaxud kitabxananın bir yerində gizlətmək daha yaxşı olardı, amma onun orbitindən çıxməq istəyirdim. Axırda itirmək niyyətinə düşdüm. Həmin səhər müqəddəs Pilar kilsəsinə getmədim, qəbiristanlıqda olmadım, metroyla Konstitusiya meydanına, oradan San-Xuan və Boedo-ya getdim. Fikirləşmədən Urkis stansiyasında düşdüm, qərbə, sonra cənuba yollandım; yolu seçmədən bir neçə dəfə döndüm, nəhayət, eynilə bütün küçələrə oxşayan küçəyə çıxdım, ilk rastıma çıxan dükana girdim, bir qədəh araq istəyib pulunu Zairlə verdim. Gözlərimi qara eynəyin arxasında qırpa-qırpa evlərin nömrəsini, küçələrin adını görməməyə çalışdım. Yatmadan qabaq yuxu həbi atıb gecəni sakit yatdım.

\*\*\*

İyunun axırınacan fantastik hekayə yazmaqla vaxt keçirdim. Hekayədə sırlı dəyişikliklər var. “Qan” sözü əvəzinə “qlinc suyu”, “qızıl” əvəzinə “ilan yatağı” deyilir, hekayət birinci şəxsin diliindən apanılır. Hekayəçi – adamlarla ünsiyətdən imtina eləyib səhrada tək yaşıyan guşənişindir. (Bu yer Qnitheydr<sup>4</sup> adlanır.) Onu saflığına, sürdüyü həyat tə-

<sup>1</sup> Stoiklər – Qədim Yunanistanda rasionalist fəlsəfi cəreyan tərəfdarları

<sup>2</sup> Deterministlər – bütün hadisələrin qanuna uyğunluq və səbəbiyyət əla-qəsindən asılı olduğu barədə nəzəriyyə tərəfdarları

<sup>3</sup> Yəni (*lat.*)

<sup>4</sup> Qnitheydr, Qram, Fafnir və b. – german-skandinav mifologiyasının qəhrəmanları



zinə görə mələk sayırlar; amma bu, möminlərə xas şışirtmədir, çünkü günahsız adam olmur. Beləliklə, o, ömrək dalınca uzağa getməmək üçün öz atasını doğrayır, düzdür, cadugərliyin köməyi ilə saysız-hesabsız xəzinə toplayan məşhur cadugər idi. Xəzinəni bu xəstəhal insan acgözlüyündən qorumaq – çöl adamı həyatını bu məqsədə həsr eləyib; o, gecə-gündüz sayıqlıqla onları qoruyur. Amma tezliklə, ola bilsin, çox tezliklə sayıqlığının axırı çatır: ulduzlar xəbər verir ki, artıq onu öldürəcək qılınc döyülib. (Həmin qılıncın adı Qramdır.) Hər dəfə öz bədəninin çevikliyini, parlaqlığını daha da göylərə qaldırır; gah pulları barədə vəcdlə danışır, gah xəbər verir ki, onun qoruduğu xəzinə bərq vuran qızıl, qırmızı üzüklərdir. Axırda başa düşürük ki, guşənişin, əslində, Fafnir ilan, onun üstündə yatdığı xəzinəsə Nibelunqların xəzinəsidir. Siqurdun peyda olması hekayəti yarımcıq qoyur.

Mən artıq demişdim ki, bu mənasız şeylə (ona saxta istedadımdan istifadə eləyib “Fafnismal”<sup>1</sup> şeirlər də qatmışdım) pulu unutmuşdum. Bəzən gecələr qəfildən məndə belə bir inam oyanırdı ki, onu unuda bılərəm, özümü pulu xatırlamaq zorunda qoyurdum. Boynuma alıram, bundan sui-istifadə eləyirdim: başlamaq, buna son qoymaqdan asan oldu. Əbəs yerə özümə təkrar eləyirdim ki, döndənə əldən-ələ keçən, hamısı tamamilə eyni, zərərsiz nifrətamız nikəl dairəcik olan başqa pullardan heç nəylə fərqlənmir. Bu bəhanəni nəzərə alıb başqa pul barədə fikirləşməyə cəhd elədim, amma bacarmadım. Yadımdadır, eynilə Uruqvay puluya olduğu kimi, beşlik, onluq Çili sentavolaryla da eyni şey baş verdi. İyulun on altısında funtsterlinq aldım, bütün günü ona baxmadım, gecəsə (bütün sonrakı gecələr də) güclü elektrik lampasının işığında böyüdücü şüşə altında onu nəzərdən keçirdim. Amma nə onun parıltısı, nə əjdaha, nə müqəddəs Georgi kömək elədi: əl çəkməyən hədəf ideyasını dəyişə bilmədim.

---

<sup>1</sup> “Fafnismal” – skandinav mifoloji poeması

\*\*\*

Avqustda psixiatrla məsləhətləşməyi qərara aldım. Mənasız tarixçəmin təfərrüatlarından onu hali eləmədim; dedim, mənə yuxusuzluq əziyyət verir, müəyyən bir əşyənin, tutaq ki, jetonun, yaxud mis pulun obrazı yaxamdan əl çəkmir... Bir qədər sonra Sarmyento küçəsindəki kitab mağazasından Julius Barlaxın “Urkunden Zur Geschichte der Zahirsage”sini (Breslau, 1899)<sup>1</sup> axtarırıb tapdım.

Kitabda mənim xəstəliyim təsvir olunmuşdu. Ön sözdə deyilirdi ki, müəllif qarşısına “rahat in-oktavo formatındaki bircə cildə Zairlə bağlı, xurafata aiddiyəti olan bütün məlumatları, o cümlədən Habixtin<sup>2</sup> arxivindən dörd şəhadəti, Filipp Medouz Teylorun orijinal əlyazmasını daxil eləmək vəzifəsi qoyub”. Zairin qüdrətinə inam islam mənşəlidir, hər şeydən görünür, XVIII əsrə aiddir. (Zotenberqin Əbülfidil<sup>3</sup> ayağına yazdığı vəziyyəti Barlax təkzib eləyir.) “Zahir” sözü ərəbcə “görünən”, “gözə dəyən” deməkdir<sup>4</sup>; bu mənasında da o, Allahın doxsan doqquz adından biridir; müsəlman torpaqlarında sadə xalq Zahiri “qorxunc unudulmamaq xüsusiyyətinə malik olan, görkəmi axırdı insanı dəli eləyən varlıqlar və əşyalar” sırasına daxil eləyir. İlk qeyd-şərtsiz şəhadət fars Lütf Əli Azura<sup>5</sup> məxsusdur. “Od məbədi” sərlövhəli müfəssəl, geniş bioqrafik ensiklopediyasında həmin xəttat və dərvış danışır ki, Şirazın tədris müəssisələrinindən birində mis üstürləb vardi, “elə düzəldilmişdi ki, kimsə ona bir dəfə baxmağa bəndiydi, başqa heç bir şey barədə düşünə bilmirdi, buna görə də, guya, Kainatı unutmasınlar deyə şah onu dənizin dibinə atmağı əmr elədi”. Heydərabadlı Nizamin yanında qulluq eləyən, məşhur “Konfessions of a Thug”<sup>6</sup> romanını yazar Medouz Teylorun məlumatı daha genişdir. 1832-ci ildə Teylor Bhuc əyalətində insanın ağılsızlığını, yaxud müqəddəsliyini bildirən qəribə “O, pələngə baxdı” (*Verily hes has looked on the*

<sup>1</sup> “Zair haqqında rəvayətin tarixinə dair məlumat” (alm.)

<sup>2</sup> “Maksimilian Habixt (1775–1839) – alman oriyentalisti, “Min bir gecə”nin tərcüməcisi

<sup>3</sup> Əbülfid (1273–1331) – Suriya tarixçisi və coğrafiyasıunas

<sup>4</sup> İslam ilahiyyatçısı Davud İbn Əli əl-İsfahaninin (?–884) ləqəbi

<sup>5</sup> Lütf Əli bəy Azur (yaxud Azar, XVIII əsr) – İran tarixçisi və filoloqu

<sup>6</sup> “Boğan adamın tövbəsi” (ing.)



*Tiger*) ifadəsini eşitdi. Ona danişdilar ki, görmək, hətta uzaqdan belə görmək ölümə bərabər olan sehrlı pələng nəzərdə tutulur, cünki hər bir adam sonra ömrünün son günlərinədək onun barəsində fikirləşirdi. Kimsə danişdi ki, həmin bədbəxtlərdən biri Misora qacış orada sarayın divarında pələng şəkli çəkdi. İllər keçəndən sonra Teylor o səltənətin zindanlarında oldu; Nitur zindanında vali döşəməsində, divarlarında, qübbələrində müsəlman dərvişin sonsuz pələng kimi bir şey (zamanın silməzdən qabaq nəcibləşdirdiyi parlaq rənglərlə) çəkdiyi kamerasını göstərdi. Həmin niyyətin izləri heyrətamız təsvirdə qalıb.

Teylor bu hadisəni Fort-Vilyamdan Mühəmməd əl-Yəməniyə danişdi; o, cavabında qeyd elədi ki, yer üzündə Zaheerin<sup>1</sup> qarşısında səcdə eləməyən varlıq yox idi, Rəhim Allah eyni bir zamanda iki şeyin Zahir olmasına icazə vermir, cünki yalnız biri insan kütləsinə bütövlükdə hökmranlıq eləyə bilər. O dedi, həmişə, yalnız bir Zair var və Cəhalət Dövründə o, Hauk<sup>2</sup> adlı büt, sonrasa daş-qışlarla bəzənmiş niqab və qızıl maska gəzdirən xorasanlı peyğəmbər<sup>3</sup> olub.

Barluxın kitabını dönə-dönə oxudum. Öz yaşantılarımı təsvir eləməyəcəyəm; yalnız o yadimdadır ki, xilas ola bilməyəcəyimi anlayanda ümidsizliyə qapıldım, öz bədbəxtliyimə görə günahkar olmadığım fikrindən böyük yün-güllük, Zairi pul yox, mərmər parçası və pələng sayan adamlara paxıllıq duydum. Bir də bu sətirləri necə narahatlıqla oxuduğum da yadimdadır: “Gülşəni-rəz” kitabının<sup>4</sup> şərhçilərindən biri deyir ki, Zairi görən kəs tezliklə Qızılgülü də görəcək və Əttarin “Əsrar-namə”sindən (Sirli şeylər haqqında kitab) şeiri sübut gətirir: “Zair Qızılgülün kölgəsi və Hava örtüyünün crızığıdır”.

<sup>1</sup> Teylor bu sözü belə yazar (müəllifin qeydi)

<sup>2</sup> Müsəlman ənənələrində qədim allahlardan biri

<sup>3</sup> Barlux qeyd eləyir ki, Quranda (71, 23) Yaukun adı çəkilir, həmin peyğəmbər el-Mokannadır (“Niqablı”), amma Filipp Medouz Teylorun həmsöhbətindən başqa heç kəs onları Zairle əlaqələndirmirdi (müəllifin qeydi).

<sup>4</sup> Sufi mütefəkkiri Mahmud Şəbüsterinin (?-1320) poeması

\*\*\*

Teodolinanın cəsədi tabutda yatan gecə oradakıların arasında senyora Abaskalla kiçik bacısını görməməyim məni təəccübləndirdi. Oktyabrdasa onun rəfiqələrindən biri mənə dedi:

— Yaziq Xulita elə qəribə oldu ki, onu Bosxun müalicəxanasına yerləşdirildilər. Görünür, bacılar onunla çətinlik çəkirlər, niyə çəkməsinlər — qasıqla yedizdirirlər. Pulları əllərindən yerə qoymurlar — eynilə Morena Sakmanın sürücüsü kimi.

Xatirələri ovudan zaman əksinə, Zair barədə fikirləri kəskinləşdirir. Əvvəllər öz-özlüyümdə onun üzünü, sonrasa astarını təsəvvür elədim; indiə fikrən pulun hər iki tərəfini görə bilirəm. Həm də Zairin şüşədən olacağı kimi yox, daha çox bu, mənim sferik görünümümə oxşayır, Zair də bu sahənin düz mərkəzində yerləşir. Zair olmayan hər şey mənə çətinliklə, pərdə arxasından görünən kimi çatır, uzaq görünür; Teodolinanın nifratlı dolu görkəmi də, fiziki ağrı da. Tennison deyib ki, əgar, heç olmasa, bir gülü anlaya bilsək, özümüzün kim olduğumuzu, bütün dünyanın nədən ibarət olduğunu başa düşərik<sup>1</sup>. Ola bilsin, o demək istəyirdi ki, nə qədər əhəmiyyətsiz görünən də, özündə bütövlükdə dünyyanın tarixini bütün səbəb və nəticələr zənciriyə ehtiva eləməyən hadisə yoxdur. Bəlkə də, o demək istəyirdi ki, bütün görünən dünya bizim qarşımızda hər hansı təzahürləriylə Şopenhauerin fikrincə, eynilə iradənin hər bir subyektdə tamamilə meydana çıxdığı şəkildə peyda olur. Kabbalaçılar başa düşürdülər ki, hər bir adam mikrokosmos, kainatın rəmzi güzgüsdür, Tennisonun fikrincə də, hamı bu cürdür. Hamı, hətta həmin dözülməz Zair də.

1948-ci iləcən Xulitanın taleyi, yəqin ki, məni də yaxalayacaq. Məni qasıqla yedizdirəcək, geyindirəcəklər, bayırda gecə, yaxud gündüz, Borxesin kim olduğunu bilməyəcəyəm. Bu gələcəyi qorxunc adlandırmaq düzgün olmazdı, çünkü dünyada heç bir şey mənə toxunmayacaq. Eynilə də, guya, bihuşdaları altında kəlləsi yanılan insanın dəhşətli ağrı hiss elədiyini də söyləmək olmaz. Dünyə məndən ötrü

<sup>1</sup> U.Tennisonun "Çatlamış divarda gül" şeri xatırlanır.



mövcud olmayacaq, məndən ötrü və yalnız Zair mövcud olacaq. İdealistlərin təliminə görə, “yaşamaq” və “yuxu görmək” sözləri dəqiq sinonimlərdir; min saxta körpüdən birinə, hədsiz mürəkkəb yuxudan həddən artıq sadə yuxuya keçəcəyəm. Başqalarının görünə görünəcək ki, mən dəliyəm, mənim gözləriməsə təkcə Zair görünəcək. Adamların hamısı yer üzündə gecə-gündüz yalnız Zair barədə nəyin gerçəklilik – yerin, yoxsa Zairin olduğu – barədə nə vaxt fikirləşəcəklər axı?

Adamsız gecə saatlarında mən hələ küçələrlə gəzə bilərəm. Dan yeri məni Qaray meydanında yaxalayır, “Əsrarnamə”dəki Zairin Qızılğülün kölgəsi, Hava örtüyünün ciziği olduğu deyilən yer barədə fikirləşə-fikirləşə (fikirləşməyə çalışaraq) skamyada otururam. Bu mülahizələri belə bir məlumatlarla əlaqələndirirəm: “Sufizm tərəfdarları Allahda itmək üçün öz adlarını, yaxud Allahın adlarını, həmin adlar öz mənalarını itirənəcən təkrar eləyirlər”, mən də həmin yolla getməyi arzulayıram. Ola bilsin, onunla qurtaracaq ki, Zair barədə bu qədər çox, belə qüvvəylə fikirləşə-fikirləşə onu xərcləyəcəyəm, bəlkə də, Allah elə orada, pulun arxasındadır.

## ŞEKSPİR YADDAŞI

Kimsə Geteyə, Eddama, yaxud gecikib “Nibelunqlar haqqında nəğmə”yə səcdə eləyir; mənim taleyim Şekspir idi. Olmuşdu, bu gün də olaraq qalır, amma xüsusi mənada: bu barədə yeganə adamdan – yenicə Pretoriyada vəfat eləmiş Daniel Torpdan başqa kimsə bilmirdi. Xəbəri olan bir nəfər də var, amma onun üzünü heç vaxt görməmişdim.

Adım German Zyergeldir. Maraqlanan oxucu bir vaxtlar Şekspir mətnlərini oxumaq üçün zəruri vəsait sayılan, ispan dili də daxil olmaqla bir neçə dilə tərcümə edilən “Şekspir xronologiyası” kitabımı vərəqləyə bilər. Bəlkə də, o, hazırladığı 1734-cü il tənqididə nəşrində Teobaldın daxil elədiyi, həmin vaxtdan mübahisəsiz qanuna çevrilmiş bir düzəliş ətrafında uzun polemikanı da xatırlayır. Bu gün mən özümün ovaxtkı, indi artıq, demək olar, mənə məxsus olmayan səhifələrimin nəzakətsiz tərzindən heyrətə gəlirəm. 1914-cü ildə Corc Çepmen tərəfindən Homerin tərcümələrində ixtira olunmuş, ingilis dilini onun anqlosakson mənbələrinə (*Ursprung*) qaytaran – həmin ellinist və dramaturqun heç güman eləmədiyi – mürəkkəb sözlərin tədqiqini hazırladım (amma çapa vermədim). Heç vaxt ağlıma gəlməzdii ki, Çepmenin bu gün xatırlaya bilmədiyim səs tərzi məndən ötrü bu qədər adı olacaq... Daha bir, yalnız inisiallarla imzalanmış məqalənin ayrıca surəti, deyəsən, mənim bibliografiyamı tamamlayır. Bilmirəm, 1917-ci ildə Qərb cəbhəsində həlak olmuş qardaşım Otto Juliusun ölümü barədə fikirləşməyim deyə girişdiyim “Makbet”in çap olunmamış tərcüməsini bura əlavə eləməyə haqqım varmı. Tərcümə tamamlanmayıb, başa düşdüm ki, alman dilimiz daha musiqili olduğu halda, ingilis dili iki – german və latin registrlərinə<sup>1</sup> malikdir, bununla belə, biriylə ötüşməliyəm.

<sup>1</sup> Registr – səsin ucalığını və gücünü ifadə etmək dərəcə



\*\*\*

Mən Daniel Torpu xatırlatdım. Bizi Şekspir konfranslarının birində mayor Barkli tanış elədi. Bu cür dəqiqləşdirmələrin bütün təxminiliyini anlayıb, konfransın yerini və vaxtını söyləməyəcəyəm.

Torpun sıfətindən daha çox – zəif görməyim dərhal da onun cizgilərini yaddaşımdan silməyə yardım elədi – həmin adamın bədbəxt görkəmi daha vacib idi. İllər ötdükcə sevincdən başqa hər şeyi ifadə eləməyə öyrəşirsən. Daniel Torp cismən kədər saçırı.

Gecə bizi uzun iclas günündən sonra meyxanada yaxaladı. Özümü İngiltərədə hiss eləmək üçün (bütün bunlar da orada baş verirdi) ənənəvi qalay parçlardan istitəhər tünd-rəngli pivə içirdik.

– Bir dəfə Pəncabda, – mayor danışındı, – mənə bir dilənçi göstərdilər. İslam rəvayətlərinə görə, Süleyman padşahın, quşların dilini anlamaqda ona kömək eləyən üzüyü vardı. Danışındılar ki, axırdı üzük həmin dilənçiye qismət olub. Üzük çox qiymətliydi, ona görə də sahibi onu sata bilmirdi. Dilənçi Lahorda Vəzir Xan məscidinin həyətində öldü.

Düşündüm ki, möcüzəli üzük barədə Çoserdə də bu əhvalat var, amma Barklinin hekayəsini korlamaq istəmədim.

– Bəs üzük?

– Bütün sehrli şeylər kimi onu tapmadılar. Ola bilsin, elə həmin məsciddəcə bir saxlancaqdır, yaxud da quşlar olmayan diyarlarda yaşayan adamın barmağındadır.

– Ya da orada o qədər quş var ki, – əlavə elədim, – səs-ləri ayırd eləyə bilməzsən. Barkli, sizin söylədiyiniz əhvalat pritçaya oxşayır.

Bu zaman da Daniel Torp dilləndi. Adama elə gəlirdi, o, kimsəyə müraciət eləmir, bizə baxmırı. Onun ingiliscəsində xüsusi bir şey vardı, bunu Şərqdə uzun müddət olmasına yozdum.

– Bu, pritça deyil, – dedi, – əgər pritçadırsa, həqiqətdən xəbər verir. Satmaq mümkün olmayan çox qiymətli şeylər var.

İndi canlandırmağa çalışdığını sözlər mənə onları söyləyən Torpun inamından daha az təsir elədi. Deyəsən, o

daha da çox şeylər demək istəyirdi, amma başladığı söhbətə təəssüflənib yarida kəsdi.

Barklı yayınındı. Mehmanxanaya birgə qayıtdıq. Gecədən keçmişdi, amma Daniel Torp söhbət eləmək üçün otağına getməyi təklif elədi. Bir neçə çeynənmış sözdən sonra dilləndi:

– Mən Süleymanın üzüyünü sizə təklif eləyirəm. Əlbəttə, bu məcazdır, amma onun nəzərdə tutduğu padşah üzündən balaca möcüzə deyil. Mən sizə ilk uşaqlıq illərindən başlayaraq 1616-ci il aprelin əvvəllərinədək Şekspirin bütün yaddaşını təklif eləyirəm.

Heç nə demədim. Təsəvvürünüzə gətirin ki, sizə dəniz təklif eləyirlər.

Torp davam eləyirdi.

– Mən nə yalançı, nə dəliyəm. Xahiş eləyirəm, qərara gəlməzdən əvvəl mənə qulaq asın. Mayor sizə danışardı ki, məşğulliyətimə görə hərbi həkiməm, daha doğrusu, həkimdim. Əhvalatın özü bir neçə sözə yerləşər. Hər şey Şərqdə, hospitalda, səhər baş verdi. Nə vaxt – bu, vacib deyil. Bədənində iki güllə qalmış sıravi Adam Kley ölümdən qabaq güclə eşidilən səslə bu qiymətli yaddaşı mənə təklif elədi. Cançəkişməsi və qızdırma hər bir adamı çəsdirar; o qədər həvəslə olmasa da, təklifi qəbul elədim. Müharibəylə müqayisədə artıq heç nəyə təəccübəlnəmirsən. Kley bəxşisin şərtini açıqlamağa güclə macal tapdı: bağışlayan onu uca-dan söyləməli, alan da ucadan qəbul eləməlidir. Birinci adam veriləni həmişəlik itirir.

Əsgərin adı, təqdimin gurultulu səhnəsi mənə pisl mənada ədəbiyyat kimi göründü.

Bir qədər qorxuya soruşdum.

– Belə çıxır, siz indi Şekspir yaddaşının sahibsiniz?

Torp cavab verdi:

– Mənim iki yaddaşım var. Biri özümənkü, digəri qismən özümdə daşıdığım Şekspirinki. Amma həmin ikiqat yaddaşın mənə sahib olduğunu söyləmək daha düzgün olar. Onların üst-üstə düşdükləri sahə var. Hansı əsrə aid eləməyi bilmədiyim bir qadın siması var.

Bu zaman soruşdum:

– Bəs Şekspirin yaddaşından necə istifadə elədiniz?



O susdu. Sonra dilləndi:

– Tənqidçilərin yekdil nifrəti, Birləşmiş Ştatlarda və müstəmləkələrdə kommersiya uğuruyla qeyd olunan romanlaşdırılmış bioqrafiya yazdım. Deyəsən, vəssalam. Sizi xəbərdar eləyirəm: mənim bəxşishim – yaxşı maaşlı vəzifə deyil. İndi sizin cavabınızı gözləyirəm.

Fikrə getdim. Bəyəm, bomboz, mənə yad olan həyatımı Şekspirin axtarışına həsr eləməmişdim? Əgər onu ömrümüzün axırında tapsam, bəyəm, bu, ədalətli olmayıacaqmı?

Hər sözü aydın söyləyə-söyləyə dedim:

– Mən Şekspirin yaddaşını qəbul eləyirəm.

Həmin dəqiqə açıq-aşkar nəsə baş verdi, amma heç nə duymadım.

Ola bilsin, azacıq, daha doğrusu, uydurma yorğunluq duydum.

Torpun dediyi aydın yadımdadır:

– Artıq yaddaş sizin şüurunuza daxil oldu, amma onun özünü bildirməsi üçün vaxt lazımdır. Bu, yuxuda, günün günortağı, kitab oxuyanda, tini burulanda baş verəcək. Özünüüzü tələsdirməyin, xatirələr uydurmayın. Təsadüf sizə kömək eləyəcək, ya da mane olacaq, onun sırlı təbiəti belədir. Mən nə qədər çox unudacağam, siz o qədər xatırlayacaqsınız. Bundan daha dəqiq deyə bilmərəm.

Gecənin qalanını Şeylokun xarakteri barədə mübahisəyə həsr elədik. Şekspirin öz həyatında yəhudiləri tanıdıbtanımadığı məsələsindən yayınirdim. İstəmirdim ki, Torp ondan sübut istədiyimi fikirləşsin. Rahatlıqlamı, narahatlıqlamı qeyd elədim ki, mənimlə eyni cür şərti, sərf akademik dəlillərdən istifadə eləyir.

\*\*\*

Sonrakı gecəni mən də, demək olar, yatmadım. Artıq neçənci dəfə öz ağciyəriyimə əmin oldum. Aldanmaqdan qorxduğuma görə ümidi lərimi səxavətli vədlə əmin eləməyə cəsarətim çatmirdi. Özümə deyirdim, Torpun peyda olması qarabasmadır. Amma qarışışalınmaz ümid üstün gəlirdi. Tezliklə Şekspir mənim olacaq, o, başqa heç kəs üçün – nə sevgidə, nə dostluqda, hətta nə nifrətdə – bu cür olmayacaq. Müəyyən dərəcədə də mən özüm Şekspir

olacağam. Yox, faciələr, dolaşiq sonetlər yazmayacağam, amma gözümə cılnlərin – axı onlar sevgi ilahələridirlər – və başqasını, mənə dəqiq misralar bəxş eləyənlərin göründüyü həmin məqamları xatırlamağı bacaracağam:

*And shake the yoke of inau espicious stars  
From this worldweary flesh.*

Mən Enn Xetueyi, çox-çox illər əvvəl ilk dəfə məni Lyubekin otaqlannın birində sevgiyə tanış eləyən artıq yaşılaşmış həmin qadın kimi xatırlayacağam. (Onun sıfətini xatırlamağa çalışıram, amma yalnız saralmış divar kağızları, pəncərədən süzülən işıq görürəm. Güman ki, həmin birinci uğursuzluq sonra bütün qalanlannın taleyini həll etədi.)

Fikirləşirdim, qeyri-adı yaddaşımın obrazları, hər şeydən əvvəl, gözlə görünən olacaq. Amma belə olmadı. Bir neçə gündən sonra güzgünün qarşısında üzümü qırxanda özümün də təəccübəndiyim bir neçə söz dedim, həmin sözlər həmkarımın mənə dediyi kimi, Çoserin “Əlisba”sından idi. Bir dəfə axşam Britaniya muzeyindən çıxanda hiss etədim ki, heç vaxt eşitmədiyim adı bir motivi fitdə çalışıram.

Məncə, oxucu, artıq yaddaşımın bu ilk təzahürü əsasında onun əsas çizgisini duydum: ayrı-ayrı məcazların bütün parlaqlığıyla yanaşı, o yaddaş görmədən çox, eşitməylə bağlıydı.

De Kuinsi iddia eləyir ki, insan ağlı palimpsest<sup>1</sup> kimi qurulub. Hər yeni yazılmış söz sonrakı yazılışın altında gizlənmək üçün özündən əvvəlkinin üstünü örtür, amma əgər o, lazımı qədər şimikləndirilsə, qüdrətli yaddaş dərinlikdən hər hansı, hətta ən ötəri təəssürati çıxarmaq qüdrətinə malikdir. Şekspirin vəziyyətinə inansaq, onun evində kitab, hətta Bibliya belə yox idi. Amma hansı kitabları oxuduğu yaxşı məlumdur axı. Çoser, Qauer, Spenser, Kristofer, Marlo, Xolinşedin “Xronika”sı, Florionun tərcüməsində Monten, Nortun tərcüməsində Plutarx. Mən hələ gizli də olsa, Şekspir yaddaşına malik idim. Həmin qədim kitabların müta-

<sup>1</sup> Palimpsest – pergament üzerinde yazı



liəsi, daha doğrusu, təzədən oxunması – məndən ötrü lazımi şimikləndirmə bax bu olacaq. Bundan başqa, mən onun poeziyasında ən ortabab olanları – sonetləri təkrar oxudum. Bir neçə dəfə şərhə – yaxud müxtəlif şərhlərə müraciət elədim. Yaxşı şeirləri ucadan oxumaq lazımdır; bir neçə günə sərt “r”ni, on altıncı əsrin açıq saitlərini mənimmsədim.

Mən “Zeitschrift fur germanisi he Philologie”da yazımişdım ki, 127-ci sonet Məglubedilməz Armadanın tarixi məglubiyyətini yada salır. Unutdum ki, bu tezis hələ 1899-cu ildə Semyuel Batler tərəfindən irəli sürülmüşdü.

\*\*\*

Stratford-on-Eyvona səfər gözlənildiyi kimi, tamamilə bəhrəsiz oldu.

Sonra yuxular tədricən dəyişməyə başladı. De Kuinsidən fərqli olaraq, nə əzəmətlə dəhşətlər, nə də onun müəllimi Jan-Poldan fərqli olaraq, abırı allegorik mənzərələr yuxuma girirdi. Gecələrimə naməlum simalar, evlər girirdi. İlk tanıdığım sıfət Çapmenə məxsus idi. Sonra Ben Conson, şairin bioqrafiyalarında olmayan, amma güman ki, Şekspirin hər gün gördüyü qonşusu peydə oldu.

Ensiklopediya sahibi olanda onun hər sətrinin, hər bölməsinin, hər səhifəsinin, hər rəsmının sahibi olmursan; sadəcə, nəsə öyrənmək lazıim gələndə bütün bu imkanlara malik olursan. Əgər bu, belə konkret, nisbətən sadə materiya üçün, üstəlik də, əlifba qaydasında yerləşmiş məqalələr üçün doğrudusa, ola bilsin, mücərrəd, hiss olunmaz, çıxdan həyatdan köçmüş adamın möcüzəli yaddaşı, *ondoyant et divers* üçün başqa cürdür?

Keçmişin bütün tutumunu bir ana yerləşdirməyə heç kəsin iqtidarı çatmaz. Nə mənə Şekspir adıyla məlum olan, nə mən, onun adı varisi bu cür vergiyə sahibik. İnsan yaddaşı yaşanılanların cəmi yox, məlum olmayan imkanların xaosudur. Əgər səhv eləmirəmsə, Avqustin yaddaş şeytanları, yeraltı məkan barədə danışır. İkinci bənzətmə tamamilə dəqiqdır. Həmin yeraltına mən də endim.

Şekspir yaddaşında hər birimizdə olduğu kimi, qaranlıq sahələr, qəsdən unudulmuş geniş ərazilər var. Müəyyən qədər sarsıntıyla Ben Consonun latın və yunan hekzametr-

lərini necə əzbərdən söylədiyini xatırladım, eşitmə qabiliyyəti, bənzərsiz Şekspir eşitmə qabiliyyətiyidə, aradabır həmkarlarının istəyindən asılı olaraq uzun və qısa hecalan qanşdırıldı.

Mən hər bir kəsin asılı olduğu sevinci və kədəri dadlıdım. Uzunmüddətli, oturaq tənhalıq gizlice mənə möcüzəni daha kəskin qəbul eləməyi öyrətmışdım.

\*\*\*

Bir aydan sonra ölenin yaddaşı artıq məni qanadlandırdı. Həftələr mənə eşidilməmiş xoşbəxtlik bəxş eləyirdi: özümü, demək olar, Şekspir sayırdım. Onun misraları özünün yeni, gözlənilməz tərəflərini göstərdi. Anladım ki, Şekspirdən ötrü Ay – Aydan çox ilahə Diana, ilahə Diana-dan çox qaranlıq, heç cür ağla gəlməyən “moon” sözüdür. Məni bir kəşf də gözləyirdi. Şekspirin Hüqonun vəcdə gəldiyi açıq-aşkar səhvləri, həmin “*absense dans linfini*” təsadüfi deyildi. Səhnə üçün nəzərdə tutulan sözlər sərbəst səslənsin, həddən artıq cilalı, süni (*nicht allzu glatt und gekunstelt*) görünməsin deyə Şekspir səhvləri düzəltmir, hətta dəyişmirdi. Buna görə də o, məcazları bir-birinin üstünə qatlayırdı:

*my vay of life  
Is fallin into the sear, the yellow leaf.*

Bir dəfə yaddaşimdə gizlənmiş bir günah duyдум. Həmin günahı müəyyənləşdirməyə çalışmadım: Şekspir bunu birdəfəlik eləmişdi. Təkcə onu deyim ki, günahın iyəncliklə heç bir əlaqəsi yox idi.

Başa düşdüm ki, insan ruhunun üç qabiliyyəti – yaddaşı, ağlı və iradəsi səxolastiklərin<sup>1</sup> uydurması deyil. Şekspirin yaddaşı yalnız bir ola bilərdi: mənə həyatının təfərruatlarını açmaq. Şairisə, əlbəttə, onlar təkrarolunmaz eləməmişdi; başlıcası – onun həmin zərif materialları şeirə çevirməsiydi.

Torpun ardınca ruhi sadəliklə bioqrafiya yazmağa başladım. Amma tezliklə başa düşdüm ki, bu ədəbi janr məndə olmayan yazılı bacarığı tələb eləyir. Mən nəql elə-

<sup>1</sup> *Sxolastik* – mücerred düşüncə adamı



məyi bacarımdım. Hətta öz əhvalatımı danişa bilmirdim, o isə Şekspirinkindən daha qeyri-adiydi. Bundan başqa, bu cür kitab heç nəyə yaramazdı. Təsadüf, yaxud tale Şekspiri hər bir kəsin öz bildiyi bütün ziddiyyətli, möcüzəli şeylərlə başdan-ayağa təchiz eləmişdi. “O, bundan onları uydurən ağsaçlı adamdakından daha çox həyat olan süjetlər, qəhrəmanlar – nəsillərin yaddaşında qalan şeirləri, sözün musiqisini yarada bilmışdı. Onda bu toru dolaşdırmaq, qüllənin altından lağım atmaq, sənədləşdirilmiş bioqrafiyanın adı miqyasına, yaxud realist romana Makbetin səs-küyünü, hiddətini qatmaq nəyə lazımdır?

Məlum olduğu kimi, Gete bizim Almaniyada rəsmi səcdə predmetidir; bizim bir qədər nisgil qatlığımız Şekspir kultumuz daha səmimiidi. (İngiltərədə rəsmi səcdə predmeti – ingilislərdən sonsuz qədər uzaq olan Şekspirdir; amma İngiltərənin əsas kitabı, əlbəttə ki, Bibliyadır).

\*\*\*

Birinci mərhələdə Şekspirin taleyi məndən ötrü hüdudsuz xoşbəxtlik, sonra zülmün, qorxunun təcəssümüydü. Əvvəlcə hər kəsin yaddaşı öz axarınca axırdı. Zaman keçdikcə qüdrətli Şekspir çayı mənim xırda çeşmələrimi həqlayıb, demək olar, batırdı. Qorxu içində anladım ki, doğma dilimi unuduram. Yaddaş – şəxsiyyətin əsasıdır; mən öz ağlıma görə ehtiyat eləməyə başladım.

Dostlar hələ gəlib-gedirdilər; onların heç birinin cəhən-nəmdə olduğumu görməmələrindən heyrətlənirdim.

Get-gedə ən adı şeyləri (die alltaglishe Umwelt) anla-mamağa başladım. Bir dəfə səhər dəmir, ağaç və şüşədən düzəldilmiş nəhənglərin qarşısında çəsdim. Fit, bağırtı səslərindən özümü itirdim. Bremen vağzalının parovoz və vaqonlarını tanımaq üçün bir saniyə – o saniyə mənə sonsuz gəldi – keçdi.

İllər keçdikcə hər birimiz ciynimizdə artıb-çoxalan yad-daş yükü daşimalı oluruq. Mənim ciynimdəsə iki (bəzən onlar birində birləşirdi) – özümün və məndən ötrü əlçatmaz olan başqasının yükü vardı.

Spinoza yazırı, dünyada hər bir şey özü olaraq qalmaq istəyir. Daş – daş, pələng – pələng kimi qalmağı arzulayır.

\*\*\*

Mən yenidən German Zyergel olmaq istədim. Azadlığı özümə dəqiq nə vaxt qaytarmaq niyyətinə düşdürümü xatırlamırıam. Ən sadə üsul seçdim. Bir neçə təsadüfi nömrəyə zəng vurdum. Dəstəyi uşaqlar, qadınlar qaldırırdı. Onları narahat eləməməyi qərara aldım. Nəhayət, açıq-aydın savadlı kişi səsi olan səs eşidildi. Dedim:

– Şekspirin yaddaşına sahib olmaq istəyirsiniz? Tama-mılə ciddi deyirəm. Fikirləşin.

Səs şübhəylə cavab verdi:

– Nolar, mən rısqə getməyə hazırlam. Şekspirin yaddaşını qəbul eləyirəm.

Mən şərtləri dedim. Nə qədər qəribə olsa da, yazmalı olduğum, amma özümü yazmağa qoymadığım kitab üçün danxdım, bununla yanaşı, qorxu duydum ki, qarabasma heç vaxt məndən əl çəkməyəcək.

Sonra dəstəyi asdım, ümidiłə rahat sözləri təkrar eləməyə başladım:

*Simply the thing I am shall make me live.*

Bir vaxtlar özümdə əvvəlki yaddaşı canlandırmaq üsulları ixtira eləməyə çalışırdım, indi onu silmək üsulları axtarırdım. O üsullardan biri Svedenborqun qiyam eləmiş şagirdi Uilyam Bleykin mifologiyasının tədqiqi oldu. Əmin oldum ki, onun mifologiyası çətin olmaqdan daha çox, çətinləşdirilib.

Bu və başqa yollar nəticəsiz başa çatdı; hər şey məni Şekspirə qaytarırdı.

Hələ ümid verən yeganə şey – ciddi, tükənməz musiqidi. Başqa cür desək, Bax idi.

**1924-cü illin əlavəsi.** Mən çox adı adamam. Gündüzlər öz kartotekasını tərtib eləyən, xeyirxah erudisiyaya çeynənmış şeylər yazan istefaya çıxmış professor German Zyergeləm. Amma bəzən səhərlər anlayıram ki, yuxulan bir dəqiqə qabaq başqa birisi görüb. Axşamdan-axşama məni yaddaşın ötəri parılıtları izləyir. Deyəsən, uydurma deyillər.



## AVELINO ARRENDONDO

Bu, 1897-ci ildə Montevideoada baş verdi. Hər şənbə bir neçə dost “Qlobo” kafesində, elə eyni bir masanın arxasında otururdu – evlərinə dəvət eləməyi münasib saymayıan, yaxud heç olmasa, müvəqqəti öz adı mühitlərindən qurtulmağı arzulayan, yaxşı tərbiyə görmüş, amma kasib adamlar belə hərəkət eləyirlər. Onların hamısı montevideoluydu, başlanğıcda səmimiyyətə meyilli olmayan, sual verməyi xoşlamayan əyalət adamı Arrendondoya dil tapmaları asan deyildi. Onun yaşı iyirmidən azca çox idi, arğaz, qaraşın, ortaboylu, deyəsən, bir azca yönəmsizdi. Əgər eyni zamanda həm yuxulu, həm də təsirli gözləri olmasaydı, üzü diqqəti çəkməzdi. O, Buenos-Ayres küçəsindəki qalantereya dükanında işləyirdi, boş vaxtlarında hüquq Hüqrənirdi.

Yanında ölkəni miflisləşdirən, hamının fikrincə, ləyaqətsiz niyyətlər üzündən prezident tərəfindən uzadılan mührəbəni müzakirə eləyəndə Arrendondo susurdu. Xəsisliyinə görə onu cırnadanda da susurdu. Serros-Blankosdakı döyüsdən sonra Arrendondo dostlarına cədi, bir müddət onlardan ayrılaçq. Mercedesə getməlidir. Bu xəbər kimsəni narahat eləmədi. Kimsə bir qədər ehtiyatlı olmayı məsləhət gördü, axı orada Aparisio Saravianının qauçusu var. Arrendondo gülümsəyə-gülümsəyə cavab verdi ki, Blankodan qorxmur. Partiya üzvü olan o biri dostu heç nə demədi.

Nişanlısı Klarayla vidalaşmaq daha çətin idi. Amma ona da elə eyni sözləri dedi. Xəbərdarlıq elədi ki, ondan məktub gözləməsin, deməzsənmi, çox məşğul olacaq. Məktub yazmağa adət eləməmiş Klara izahata etiraz bildirmədən qulaq asdır. Onlar bir-birini səmimi-qəlbdən sevirdilər. Arrendondo malikanədə yaşayırıdı. Ona eyni soyadı daşıyan mulat qız qulluq eləyirdi, çünkü Böyük mührəbə vaxtı qızın ata-anası onun ailəsinin köləsi idi. Ona tamamilə etibar eləmək olardı, Avelino da göstəriş verdi ki, əgər onu bir kəs

soruşsa, desin, kəndə gedib. Həmin günəcən qalantereya dükənində axırıncı maaşını aldı.

Sonra tutqun iç həyətə baxan otağına getdi. Bunun daha mənəsi yox idi, amma qərara gəldi ki, orada öz könül-lü guşənişinliyinə başlamaq olacaq.

Əvvəllər olduğu kimi, indi sərbəstcə dincələ biləcəyi ensiz dəmir çarpayıda uzanıb azacıq qüssəylə boş kitab rəfi-nə baxdı. Bütün kitablarını, hətta “Hüquqşünaslığa giriş”i də satmışdı. Yalnız adəti üzrə baxmadığı, axıracan oxuma-dığı Bibliya qalmışdı.

İndi onu səhifəbəsəhifə, bəzən maraqla, bəzən darixadarixa oxumağa başladı, öz qarşısında sondan hər hansı fəsl, Ekklesiastın rəyini əzbərdən öyrənmək vəzifəsi qoydu. O, azadfikirliydi, amma hər aksam mütləq Montevideoya gedəndə anasına söz verdiyi kimi, “Atamız”ı oxuyurdu. Oğul vədini pozmağa cəsarət eləmirdi, qorxurdu ki, bu, ona uğursuzluq gətirər.

Bilirdi ki, təyin olunmuş saat avqustun iyirmi beşi səhəri yetişəcək. Həmin müddətəcən neçə gün qaldığını dəqiqliq bilirdi. Müddət yetişəndəsə vaxt axarı dayanacaq, daha doğrusu, artıq sonra nə baş verəcəyinin faydası olmayıcaq. O, bu tarixi xoşbəxtlik, yaxud azadlıq kimi gözləyirdi. Daim baxmamaq üçün saatını dayandırdı, amma hər gecə zəngin on iki boğuq zərbəsini eşidib təqvimdən bir vərəq qoparırl, fikirləşirdi: “Bir gün də azaldı”. Əvvəlcə müəyyən gündəlik rejim müəyyənləşdirməyə çalışdı. Mate içir, özü bükdüyü siqaretləri çəkir, müəyyən sayıda səhifələri oxuyur, təkrar oxuyur, məcməyidə yemək gətirəndə Klementinayla söhbət eləməyi sınadıdan keçirirdi, işığı söndürməzdən əvvəl gələcək nitqini təkrarlayır, təkmilləşdirirdi. Klementinayla, ahil qadınla söhbət eləmək o qədər də asan deyildi, onun bütün fikirləri, xatırləri kənd barədə, kənd həyatı barədəydi.

Şahmatı da vardı, partiyaları hətta sona çatdırmadan necə gəldi oynayırdı. Topun biri çatışmındı, onu gülləylə, yaxud vintenlə<sup>1</sup> əvəz eləyirdi. Vaxtını öldürmək üçün Arrendondo hər səhər əsgər və döşəməsilənlə silahlanıb yır-

<sup>1</sup> Vinten – Uruqvay mis pulu



yığış eləyir, bövlərlə döyüşürdü. Onun bu cür məşğuliy-yətlərlə özünü alçaltması mulat qızın xoşuna gəlmirdi, bu, qulluqçunun işiydi, üstəlik də, həmin işi bacanqsız göründü.

O, bir qədər gec, günəş artıq yuxarı qalxanda oyanma-ğşa üstünlük verərdi, amma dan yeri ağaranda clurmaq adəti onun arzusundan güclü oldu. Dostlarından ötrü danixırdı, kədərsiz-filansız fikirləşirdi ki, axı onlar ondan ötrü danix-mırılar – axı o, həmişə inadla susurdu. Bir dəfə günorta dəst-lardan biri ona baş çəkməyə gəldi, amma qonağı düz kandardan geri qaytardılar. Mulat qız onu tanımadı, Arrendondo da kimin gəldiyini öyrənə bilmədi. Ondan, acgöz qəzet oxucusundan ötrü bu keçici xirdalıqlar yığınından imtina eləmək asan deyildi. O, fikir adamı deyildi, şəkkaklıq da tanımadı.

Gündüzlərinin, gecələrinin hamısı eyni cür idi, amma bazar günləri xüsusiələ çətin olurdu.

İyulun ortalarında dərk elədi ki, deyəsən, istəsən də, istəməsən də bizi özüylə aparan vaxtı parçalamaga çalış-açıla düzgün hərəkat eləməyib. Bu zaman təxəyyülünə sərbəstlik verdi, öz-özlüyündə indi qanla suvarılmış geniş Şərq torpaqlarını, kağız çərpələng uçurduğu Santa-İrenenin ətraf təpəliklərini, artıq, yəqin, ölmüş balaca atını, mal-qara alverçiləri mallar aparanda naxının qaldığı toz dumanını, hər ay Fray-Bentosa qalantereya mallarıyla gələn köhnə faytonu, Otuz üçün düşdüyü La-Aqrasiada körfəzini xəyalında canlandırdı, o, Evideronu, yarğanları, dağları, gölləri gördü, bəzən La-Platanın hər iki tərəfində ikinci belə bir təpənin olmaması fikriylə lap mayakacan qalxdığı təpəni görürdü. Bir dəfə körfəz üzərindəki təpədən gerbin üzərində təsvir olunmuş təpəyəcən gedib orada yuxuladı. Hər gecə dəniz küləyi sərinlik gətirirdi, yaxşı yatırdı. Avelino yuxusuzluqdan əziyyət çəkmirdi.

Nişanlığını bütün qəlbıyla sevirdi, amma özünə dedi ki, kişi qadınlar barədə fikirləşməməlidir, illah da onların arasında olmayıanda. Kənddəki həyatı onu müdrikliyə öyrətmüşdi. Həmin o başqa adama gələndəsə... nifrat elədiyi kəs barədə mümkün qədər az fikirləşməyə çalışırdı.

Hərdən onun fikirlərinə damı döyəcləyən yağış dəm tuturdu.

Məhbusdan, yaxud kor adamdan ötrü vaxt maili yamadan axar axın kimi hiss olunmadan ötür. Öz guşənişinlik müddətinin ortasına yaxın Arrendondo dəfələrlə həmin vaxt duyğusunu dayanmış kimi hiss eləyə bildi. Onların həyətində hovuz vardi, içərisində quruqurbağası yaşayırıdı; Avelinonun bir dəfə də olsun aqlına gəlməzdi ki, qurbağının əbədiyyətlə hüdudlanan vaxtı məhz onun çox istədiyi şeydir.

Təyin olunmuş tarix artıq yaxınlaşanda səbirsizlik onu təzədən büründü. Bir dəfə axşam dözməyib küçəyə çıxdı. Hər şey ona başqa cür, elə bil, böyüdülmüş həcmidə göründü. Tini dönüb işiq gördü və meyxanaya girdi. Nəzakət xətrinə bir stekan şərab istədi. Bir neçə əsgər piştaxtaya söykənib söhbət eləyirdi. Biri dedi:

– Siz ki bilirsiniz, hərbi fəaliyyət barədə danışmaq qəti qadağan olunub. Dünən axşamsa siz əyləndirəcək bir əhvalat baş verib. Kazarma yoldaşlarımızla “Rasoy” redaksiyasının yanından keçirdik. Küçədən orada kiminsə bu əmri necə pozduğunu eşidirik. Çox fikirləşmədən evə giririk. Qaranlıqdır, istəyirsən göz çıxart, amma boşboğazın payını verdik. O, səsini kəsəndə cumub əl-ayağından yapışış sürümək istədik, bu vaxt görürük bu, “Fonoqra” adlanan maşındır, öz-özünə danışır.

Həmi güldü.

Arrendondo dinməzcə qulaq asırdı. Həmin əsgər də üzünü ona tutdu:

– Nə deyə bilərsən, döstüm? Yaxşı zarafatdır?

Arrendondo susurdu. Əsgər sıfətini ona yaxınlaşdırınb dedi:

– Elə indi “Yaşasın ölkəmizin prezidenti Xuan İdiarte Borda!” qışqır görüm!

Arrendondo inad göstərmədi. İstehzalı razılığın uğultusu altında onu sonuncu təhqir yaxaladı:

– Bu da batdı! Qorunanı Allah qoruyar!

Hə, o, qorxaq kimi hərəkət elədi, amma bilirdi ki, qorxaq deyil. Sonra asta-asta evə getdi.



\*\*\*

Avqustun iyirmi beşində Avelino Arrendondo saat doqquzdan sonra oyandı. Əvvəlcə Klara, yalnız sonra tarix barədə fikirləşdi. Axırda özünə dedi: “Bu usandırıcı intizar sona çatdı! Bu da həmin gün!”

O, tələsmədən üzünü qırxdı – güzgündə sıfəti həmişəki təkiydi. Parlaq qalstuk, ən yaxşı paltar seçdi. Səhər yeməyini gec yedi. Boz səma yağış təhlükəsindən xəbər verirdi, amma o, həmişə səmanı günəşlə təsəvvürünə gətirirdi. Özünün rütubətli otağını yüngül kədər hissiylə həmişəlik tərk eləyirdi. Dəhlizdə mulat qızla rastlaşdı, cibində qalan son pesonu ona verdi. Metal kiliddə müxtəlifrəngli romblar gördü, qeyd elədi ki, iki aydan artıq vaxt ötüb, o isə bir dəfə də olsun onlar barədə düşünməyib. O, Sarandii küçəsinə yönəldi. Bayram günüydü, küçədə adam az idi.

O, Matis meydanına çıxanda saat üç olmamışdı. Məbəddə təntənəli ibadət artıq başa çatmışdı, geniş pilləkənlə mülki paltarlı cənablar, hərbçilər, ruhani mənsublar enirdilər. Bəzilərinin hələ əllərində tutduqları silindrilərə, mundırılərə, baftalara, silahlara, geyimlərə baxıb elə bilərdin, orada adam çoxdur, amma əslində, otuzdan artıq adam yox idi. Arrendondo qorxu duymurdu, əvəzində hörmət kimi bir şey hiss eləyirdi. Bikar adamlardan orada prezidentin kim olduğunu soruşturdu.

– Bax, o papaqlı və əsalı arxiyepiskopun yanındakıdır,  
– ona cavab verdilər.

Arrendondo revolveri çıxarıb atəş açdı.

İdiarte Borda bir neçə addım atıb üzüüstə yığıldı, uca-dan dilləndi: “Məni öldürdülər”.

Arrendondo hakimiyyətə təslim oldu. İstintaqda dedi:

– Mən – Koloradoyam, bunu qürurla elan eləyirəm. Mən prezidenti partiyamızı satdığını, rüsvay elədiyinə görə öldürmüşəm. Onları bu işə qatmamaq üçün dostlarımıla, nişanlımla əlaqəni kəsmişəm; qəzet oxumamışam ki, heç kəs deməsin, guya, məni təhrik eləyiylər. Bu ədalət aktı tamamilə mənim işimdir. İndisə məni mühakimə eləyin.

Güman ki, bu əhvalat belə baş verib, amma ola bilsin, hər şey daha mürəkkəb olub; bununla belə, mən hadisəni öz-özümdə bu cür təsəvvür eləyirəm.

## ŞƏR QADIN

Deyirlər (bununla belə, şayiələrə inanmaq da çətindir), bu əhvalatı min səkkiz yüz doxsanın hansı ilindəsə Moron dairəsində öz əcəliylə ölmüş böyük qardaşı Kristiansenin tabutu başında çırpındığı vaxt Eduardenin özü, kiçik Nilsen danışıb. Amma dəqiq məlumdur ki, o əhvalatı kədərlı mate arxasında qısaltdıqları müddətin ötüb-keçmədiyi gecə kimse kimdənsə eşidib Santyaqo Dabovaya çatdırıb, o da mənə xəbər verib. Çox-çox illər sonra mən orada, Turderdə, baş verdiyi yerdə yenidən eşitdim. Bir qədər ətraflı olan ikinci versiya baş verdiyi bütövlükdə Santyaqonun hekayətinə – bəzi variasiyalar, ricətlərlə ki, bu da adı iş hesab olunur, – uyğun gəlirdi. Mənsə həmin əhvalatı indi ona görə yazırıam ki, orada paytaxt ətrafinin əvvəlki sakinlərinin xasiyyətinin faciəvi və aydın mahiyyəti, əgər səhv eləmirəmsə, güzgüdəki kimi görünür. Hər şeyi dəqiq çatdırımağa çalışaram, bununla belə, artıq hiss olunur ki, lazımsız xüsusiyyətləri qeyd eləmək, yaxud yazısız doldurmaq kimi ədəbi cazibəyə boyun əyirəm.

\*\*\*

Turderdə onları Nilsenlər adlandırdılar. Kilsə keşisi mənə dedi ki, bu adamların evində qara cildli, qotik şriftli didik-didik olmuş Bibliyanı görəndə çox təəccübənlənib; son səhifələrdə əllə yazılmış tarixi adlara rast gəlib. Bu, evdə olan yeganə kitab idi. Nilsenlərin hər şeyi kimi çürümüş, dağıniq xronikasıydı. Artıq mövcud olmayan ev gildən tikilmişdi, iki həyəti vardı: əsas, qırmızı plitəylə döşənmiş, ikinci torpaq döşəməli. Bununla belə, orada çox az adam olurdu. Nilsenlər öz tənhalıqlarını qoruyurdular. Kasibyana döşənmiş otaqlardakı taxta çarpayılarda yatırdılar. Onların sevinci at, yəhər-yüyən, qısa tiyəli bıçaq, şənbə günləri səs-küülü gəzinti, kefərini qaldıran içkiyidi. Bilirəm ki, onlar ucaboy, sansaçıydılar. Haqqında, deyəsən, eşitmədikləri Danimarka, yaxud İrlandiya bu iki kreolun<sup>1</sup> qanındaydı. Ətrafları Sarışılardan qorxurdu:

<sup>1</sup> *Kreol* – Avropadan Cənubi Amerikaya köçməş ilk müstəmləkəçilər nəsilinə mənsub adam



ola bilsin, onlar kimisə öldürmüştülər. Bir dəfə qardaşlar ciyin-ciyinə polislərlə vuruşurdular. Deyirlər, kiçik oğlan bir dəfə Xuan İberroyla toqquşub, özünü qoruya bilib, bu da dünyagörmüş adamların fikrincə, az şey deyildi. Onlar həm naxırçıydılar, həm dəri aşılıyırdılar, mal-qara kəsirdilər, bəzən də sürüləri damğalayırdılar. Pulun qədrini bilirdilər, amma sərt içkilərdə, qumarda xəsislik eləmirdilər. Onların nəslİ barədə heç kəs eşitməmişdi, özlərinin haradan gəldik-lərini də kimsə bilmirdi. Nilsenlərin öküz boyunduruğu, arası bası vardi.

Görkəmlərinə görə şəhərətrafinin, bir vaxtlar bura abırsız Bulanıq sahil adını vermiş yerli sakınlərindən fərqlənirdilər, bu və hələ xəbərimiz olmayanlar iki qardaşın möhkəm dostluğunu bildirir. Onlann biriyəl öcəşmək hər birini öz düşməninə çevirmək demək idi.

Nilsenlər gəzəyən idilər, amma onların sevgi macəraları hələ özgə qapıları, ümumxanalarla məhdudlaşdırdı. Buna görə də Kristian Xuliana Burqosu evə gətirəndə az söz-söhbət olmadı. O, əlbəttə, qulluqçu tutdu, amma o da doğruydu ki, qulluqçuya gözəl bər-bəzək bağışlayır, onu özüylə gəzməyə apardı. Qonşuların, özgə qızlarını əldən almağın qəbul olunmadığı sadə gəzintilərinə gedirdilər, rəqslerdən hələ böyük sevinc tapırdılar. Xuliananın badamı gözləri, qaraşın dərisi vardi; zəhmətin, qayğıların qadınlan qurutduğu kasıb məhəllədə o, cəlbedici görünürdü.

Eduarde əvvəlcə hər yerdə onlarla birgə olurdu. Sonra qəfildən Arresifesə yollandı – bilmirəm nəyə görə – yolüstü bir qız seçib götürdü, amma bir neçə gündən sonra onu qovdu. O, daha qasqabaqlı oldu, meyxanada tək içir, hamidan qaçırdı. O, Kristianın qadınına vuruldu. Bundan, yəqin, onun özündən tez xəbər tutan məhəllə qardaşlarının gizli rəqabətinin nəylə qurtaracağını bədxahlıqla gözləyirdi.

Bir dəfə gecə Eduarde meyxanadan qayıdır Kristianın təlvar altındakı dirəyə bağlanmış kəhər atını gördü. Böyük qardaşı onu həyətdə bayramsayığı geyinmiş haldə gözləyirdi. Qadın çıxb əlində mate qayıtdı. Kristian Eduardleyə dedi:

– Mən təkcə Fariasa kefə gedirəm. Xuliana qalacaq. Əgər istəsən, istifadə elə.

Səsi hökmli, xeyirxahlıqla səslənirdi. Eduarde neylə-yəcəyini bilmədən düz qardaşının üzünə baxa-baxa yerində

donub-qaldı. Kristian qalxdı, Eduardeylə sağıllaşdı, hətta Xulianaya baxmayıb – o, əşyaydı – ata mindi, yorğɑ yerişlə sürüüb getdi.

\*\*\*

Həmin gecədən Xuliananı bölüşürdülər. Şəhərətrafinin abırı güzərənini pozan bu abırsız ittifaqda günlərinin necə keçdiyini kimsə düz-əməlli bilmirdi. Hər şey üç həftə beləcə rahat keçdi, amma uzun müddət belə davam eləyə bilməzdi. Qardaşlar, hətta çağıranda belə, Xuliananın adını dillərinə gətirmirdilər, amma dalaşmaq üçün bəhanə axtarır, tapırdılar. Əgər mübahisə hər hansı dərinin satışından gedirdisə, mübahisə heç dəri barədə deyildi. Kristian həmişə səsini qaldırmır, Eduarde susurdu. Onlar istər-istəməz bir-birini qısqanırdılar. Malikanənin qəddar əxlaqı kişiyə, qadının onda, sadəcə, sahib olmaq istəyindən başqa bir hiss doğurduğunu, hətta özünə etiraf eləməyə imkan vermirdi, amma hər ikisi də vurulmuşdu. Bu da məlum tərzdə onları alçaldırdı.

Bir dəfə axşam Lomas meydanında Eduarde Xuan İber-rayə rast gəldi, Xuan onu ələ keçirə bildiyi gözəlçeyə görə təbrük elədi. Məncə, məhz onda Eduarde Xuanı əzişdirdi. Kimsə onun yanında Kristiani ələ sala bilməzdi.

Qadın onların hər ikisinə heyvani itəətlə qulluq eləyirdi, amma öz payından boyun qaçırmayan, həm də evdə bu qaydanı birinci yaratmayan kiçik qardaşa üstünlük verdiyini gizlədə bilmirdi.

Bir dəfə Xulianaya baş həyətdə iki stul qoymağı, orada görünməməyi tapşırıdlar – qardaşlar söhbət eləməliyidilər. Xuliana söhbətin axırını uzun müddət gözlədi, söhbət vaxtı dincəlmək üçün uzandı, amma tezliklə onu çağırdılar. Bütün əşyalarını, hətta şüşə çötkəsini, anasından qalma xaçını kisəyə doldurmağı əmr elədilər. İzahatsız-filansız onu arabaya mindirdilər, dinməz və ağır yola çıxdılar. Yağış yolu xarab eləmişdi, yalnız səhər saat beşə yaxın Morona çatdılar. Orada qızı ümumxana sahibəsinə satdılar. Alış-verisi yerində elədilər, Kristian pulu alıb yarısını kiçik qardaşına verdi.

Turderdə Nilsenlər, nəhayət, sevgi əsintisindən (onları məhvə sürükləyən) çıxıb kişilər əhatəsindəki əvvəlki kişi həyatlarına qayıtmağı arzuladılar. Sonra təzədən davalara, içkiyə, dalaşmağa başladılar. Ola bilsin, başqa kərə öz



qurtuluşlarına da inandılar, amma tez-tez əsaslı, yaxud əsassız səfərlərə – hərəsi öz işinin dalınca – gedirdilər. Yeni ilə az qalmış balaca qardaş dedi, Buenos-Ayresə getməlidir. Kristiansa Morona yollandı, tanış evin talvari altında Eduarde-nin səmənd atını gördü. İçəri girdi. Kiçik qardaş orada oturub növbə gözləyirdi. Görünür, Kristian ona deyib:

– Bundan sonra belə olacaqsa, atları yoracağıq. Yaxşısı budur, qoy o, əlimizin altında olsun.

Sahibəylə danışıb qurşağının altından pulu çıxardı, qardaşlar qızı özlərlə götürdülər. Xuliana Kristianla getdi. Eduarde onlara baxmamaq üçün səmənd atını mahmızladı.

Hər şey artıq haqqında danışdığınıza qayıtdı. Problemin iyənc həlli çıxış yolu olmadı, hər ikisi qarşılıqlı yalanacan alçaldı. Qabil lap yaxında dolaşındı, amma Nilsen qardaşlarının bir-birinə bağlılığı möhkəmiydi – kim bilir, bирgə hansı çətinlikləri, təhlükələri aradan qaldırılmışdır! – indən sonra ikisi də öz acığını başqalarına keçirməyə üstünlük verirdi. Başqa adamlara, itlərə, inciklik yaratmış Xulianaya.

\*\*\*

Mart ayı sona çatrıdı, amma isti azalmırıldı. Bazar günü (bazar günləri adamlar evlərinə tez dağılışırlar) Eduarde meyxanadan qaydiüb gördü, Kristian öküzləri arabaya qoşur. Kristian ona dedi:

– Bura gəl görüm. Pardo üçün bir neçə dəri aparmaq lazımdır. Artıq yükləmişəm. Sərin vaxtda getmək asandır.

Pardonun ticarət anbarı, mənə elə gəlir, uzaqda, Cənub tərəfdəydi. Onlar Las-Tropas yoluyla gedirdilər, sonrası yoldan çıxdılar. Gecəyə doğru düzənlik qarşılannnda daha geniş açılırdı.

Onlar ceyilli bataqlığın yanıyla gedirdilər. Kristian közərən siqareti atıb sakitcə dedi:

– İndi işə başlayaqq, qardaş. Sonra bizə qurdılar kömək eləyəcək. Mən bu gün onu öldürdüm. Qoy öz əşyalıyla burada qalsın. Daha bizə zərəri dəyməyəcək.

Sonra, az qala, ağlaya-ağlaya qucaqlaşdılar. İndi onları daha bir bağ – ağrıyla qurban verilmiş qadın, onu unutmaq zərurəti – bağlayırdı.

## GÖRÜŞ

Səhər qəzetlərinə göz gəzdirib onlarda baş qatmaq, yaxud təsadüfi axşam söhbəti üçün mövzu axtarırlar, buna görə də təəccübənmək lazımdırı ki, artıq qəhrəmanları Maneko Uriarte və Dunkan olan, bir vaxt səs-küy qaldırılmış hadisəni heç kəs xatırlamır – əgər xatırlayırsa, ancaq yuxu kimi xatırlayır. Axi bu, 1910-cu ildə, kometa və Müstəqillik uğrunda müharibənin yüzüncü ilində baş verib, bizzə həmin vaxtdan həddən artıq çox qazanıb-itirmişik. Hər iki iştirakçı artıq sağ deyil; şahidlərsə tərtənəli şəkildə susmağa and içiblər. Mən də and verib əlimi qaldırımadım, doqquz-on yaşımin bütün romantik ciddiyətiylə bu mərasimin vacibliyini hiss eləyirdim. Bilmirəm qalanlar mənim söz verdiyimi sezdilərmi; necə olur-olsun, ötən zamana, yaxşı (yaxud pis) ədəbiyyata borclu olan bütün qaćılmaز ricətlərlə hekayəm budur.

\*\*\*

Həmin axşam əmim oğlu Lafinur məni “Çələng”ə, dostlarından birinin şəhərətrafı malikanəsində qovurma yeməyə apardı. Onun dəqiq yerini də göstərə bilmərəm; qoy bu, çaya enən, nəhəng şəhərətrafini, onu əhatə etmiş düzənliyi heç nəylə xatırlatmayan yaşıl, sakit qəsəbələrdən biri olsun. Qatar o qədər çox getdi ki, yol mənə sonsuz göründü, amma məlum olduğu kimi, uşaqlar üçün vaxt, ümumiyyətlə, ləng keçir. Biz malikanənin darvazasından içəri girəndə hava qaralırdı. Orada hər şey – ətin rəngi, ağaclar, itlər, çıl-çırrı, kişiləri birləşdirən ocaq – mənə qədim, ibtidai göründü.

On ikiyəcən qonaq saydım, hamısı böyükər idi. Böyüyüünün, sonra məlum oldu ki, otuz yaşı da yoxdur. Hər biri, tezliklə başa düşdüyüm kimi, fikrimcə, ciddi söhbətə dəyməyən şeylərdən – cidir atlanırdan, geyimlərdən, avtomobilərdən, bahalı qadınlardan baş çıxarırdı. Kimsə çəkin-



gənliyimə sataşmirdi, mənə fikir vermirdi. Peonlardan<sup>1</sup> birinin ustalıqla və rahatlıqla hazırladığı qoyun qovurması geniş yeməkhanada uzun müddət başımızı qatdı. Şərabın müddəti barədə danişdilar. Gitara tapıldı; qardaşım, yadimdadır, Elias Requlesin “Köhnə ev”ini və “Qauço”sunu oxudu, sonra həmin illərin mütləq “lumfardo” jarqonunda bir neçə mahnı, Xunin küçəsindəki meyxanada bıçaq davası barədə oxudu. Qəhvə və siqar gətirdilər. Evə qayitmaq haqqında söhbət də getmirdi. Qorxu hiss elədim (Luqjonesin sözləriylə desək) ki, artıq çox geddir, amma saatə baxmağa cəsarətim çatmadı. Böyükər arasında uşaq tənhalığımı gizlətmək üçün həvəssiz-həvəssiz bir-iki qədəh içdim. Uriarte ucadan Dunkana təkbətək poker<sup>2</sup> partiyası təklif elədi. Kimsə dedi ki, bu o qədər də maraqlı deyil, dörd nəfəri oynamamaq üçün dilə tutdu. Dunkan razılışdı, amma Uriarte başa düşmədiyim, başa düşməyə cəhd göstərmədiyim inadla öz dediyinin üstündə dururdu. Mahiyyətə, hoqqalara və şeirə görə vaxt keçirdikləri trukodan, pasyansın əyləncəli dolanbaclarından başqa kartı sevmirdim. Kimsə görmədən otaqdan çıxdım. Naməlum, tutqun malikanə (ışıq təkcə yeməkhanada yanındı) uşağa, tanımadığı ölkənin səyyaha söylədiyindən çox şey deyir. Otağı addım-addım ardınca yoxlamğa başladım; bilyard zalı, düzbucaqlı, rombşəkilli şüşələri olan qalereya, bir cüt yırğalanan kreslo, o tərəfində köşk görünən pəncərə yadimdadır. Qaranlıqda yolu itirdim; axır ki, indi xatırladığım qədər, adı Asevedo, yaxud Aseval kimi bir şey olan ev sahibiylə rastlaşdım. Xeyirxahlığına, yaxud kolleksiyaçı şöhrətpərəstliyinə görə o, məni şüşəli şkaflın yanına apardı. Lampanın işığında silah bərq vururdu. Orada çoxlu məşhur davalarda olmuş bıçaqlar saxlanırdı. O danişdilə ki, Perqamino ətrafında bir parça torpağı var, bütün bunların hamısını əyalətləri ayaqdan sala-sala yiğib. Şkaflı açıb, ləvhələrə baxmadan bir-birinə oxşayan, təkcə yerlərinə, vaxtlarına görə fərqlənən bütün eksponatların tarixindən məni xəbərdar elədi. Maraqlandımlı ki, sonralar Martin Fyerro və Don Sequndo Sombra kimi qauço obrazıyla şöhrət qazanmış Moreyranın bıçağı varmı. Cavab verdi, belə bir şey yoxdur.

<sup>1</sup> Peon – Cənubi Amerikada kəndli, muzdur

<sup>2</sup> Poker, truko, pasyans – kart oyununun növləri

amma başqası, ondan da yaxşısı, yanımdairəvi çarpanı olan var. Qəfildən hiddətli səslər eşidildi. O, bir göz qırpmında şkafı örtdü, mən onun arxasında cumdum.

Uriarte bağınırdı ki, tərəf-müqabili rüsvay eləyir. Qalanları onun ətrafında yiğişmişdilər. Yadımdadır, möhkəmbədənli, donqartəhər, sakit üzlü, açıqrəngli, demək olar, ağsaçlı Dunkan hamının üzərində ucalırdı; Maneko Uriarte çevik, qarasaçlı, gümən ki, hindu qanlı, yağılı tünd bığlıydı. Hamı gözgörəti sərxoş idi; deyə bilmərəm, doğrudanmı, döşəmədə iki-üç şüşə atılıb qalmışdı, yoxsa bu xəstəhal təfərrüat kinoya ehtirasımdanmı yaranmışdı. Uriarte əvvəlcə kinayəylə, sonra abırsızcasına söyə-söyə dil boğaza qoymurdu. Dunkan, deyəsən, eşitmirdi; axırda, elə bil, yorulub qalxdı, Uriarteni yumruqla vurdur. Uriarte döşəmə-yə yixilib bağırdı ki, xətrinə dəyənin cavabını verəcək, sonra Dunkanı duelə çağırıldı.

O, boyun qaçırdı, elə bil, özünə bəraət qazandırıb əlavə elədi:

– Məsələ ondadır ki, səndən qorxuram.

Hamı qəhqəhə çekib güldü.

Uriarte artıq ayağa qalxıb qəti dedi:

– Dalaşacağıq, elə indicə.

Kimsə – Allah onu bağışlasın – dedi ki, silahı uzaqda axtarmaq lazımlı deyil.

Xatırlamıram, şkafı kim açdı. Maneko Uriarte özünə daha effektli, daha uzun, yanımdairəvi çarpanlı xəncəri götürdü. Dunkan, demək olar, baxmadan taxta saplı, tiyəsində kolşəkilli damgası olan bıçağı seçdi. Qılınc seçmək, kimsə dedi, tamamilə Manekonun kefindəndir: o, yəqin, oynamağı sevir. Həmin an onun əlinin titrədiyindən heç kəs təəccübənmədi; eyni şey Dunkanın da başına gələndə hamı sarsıldı.

\*\*\*

Ənənəyə görə, vuruşmağı qət eləyənlər olduqları evə hörmət göstərib, oradan çıxmalıdır. Zarafatlımı, ciddiyyətləmi rütubətli gecənin qoynuna çıxdıq. Mən şərabdan yox, macəradan sərxoş oldum; istəyirdim gözlərimin qabağında qəti törədilsin, mən bunu danişa, yadda saxlaya bilim. Deyə-



sən, həmin an böyükler mənimlə eyni fikirdəydiłər. Bir də qəddar burulğanın məni necə qabağına qatıb apardığını duydum. Mən Manekonun ittihamına o qədər də inanmırdım; hamı belə hesab eləyirdi ki, burada məsələ şərabın qızışdırığı köhnə düşmənçilikdədir.

Ağacların altından keçib köşkü ötdük. Uriarteylə Dunkan yanaşı addımlayırdılar; onların, elə bil, hiylədən qorxub bir-birinə göz qoymaları məni təəccübləndirdi. Çəmənliyi dörd dolandıq. Dunkan azacıq qətiyyətlə dilləndi:

– Bu yer yarayar.

İkisi də ortada donub-qaldı. Səs eşidildi:

– Bu dəmir-dümürü tullayın, əlbəyaxa döyüşün!

Amma kişilər artıq tutaşmışdılar. Başlanğıcda onlar yönəldəmsiz hərəkət eləyirdilər, elə bil, yarananmaqdən qorxurdular; əvvəlcə hər biri o birinin xəncərinə, sonra artıq gözələrinə baxdı. Uriarte öz qızığlığını, Dunkan öz etinasızlığını, nifrətini unutdu. Təhlükə onları dəyişdirdi: indi yeni-yetmələr yox, kişilər döyüşürdü. Mən öz-özlüyümdə davanın xaosa çevrilidiyini təsəvvür eləyirdim, amma məlum oldu ki, elə bil, şahmat partiyasımış kimi, bunu müşahidə eləyə – yaxud, demək olar, müşahidə eləyə – bilərəm. Əlbəttə, illər onda gördüyümü qabardıb, yaxud siliib aparıb. Bunun nə qədər sürdüyü yadımda deyil; elə hadisələr var ki, adı zaman ölçülərinə sığışır.

Belə hallarda sıpər elədikləri plaş əvəzinə onlar zərbələrin qarşısına dirsəklərini verirdilər. Az sonra kəsik-kəsik olmuş biləkləri qandan qaraldo. Deyəsən, onları bu cür döyüşdə naşı hesab eləməkdə yanılmışdıq. Bu zaman gördüm ki, özlərini cürbəcür apardılar. Silahlar həddən artıq qeyri-bərabəriydi.

Dunkan fərqi azaltmaq üçün yaxına getməyə çalışırdı; Uriarte aşağıdan uzun zərbələr endirib geri çekildi. Şkafi yada salan elə həmin səs qışqırdı:

– Bir-birini öldürəcəklər! Onları ayırrn!

Kimsə yerindən tərpənmədi. Uriarte geri çekildi. Dunkan hücum eləyirdi. Onların bədənləri, az qala, bir-birinə toxunurdu. Uriartenin bıçağı Dunkanın üzünə doğru uzanırdı. Qəfildən, elə bil, qısalıb sinəsinə sancıldı. Dunkan otluğa sərildi. Sonra piçıldadı, demək olar, köksünü ötürdü:

– Nə qəribədir! Elə bil, yuxudayam.

O, gözlərini qapamadı, qırmızıdanmadı. Mən insanın insanı necə öldürdüyünü gördüm.

Maneko Uriarte əvvəl diləyib meyitin üzərinə əyildi. Açıq-aşkar ağlayırdı. Baş verən hadisə ondan asılı deyildi. İndi başa düşürəm: o, cinayətindən çox, mənasız hərəkətini boynuna alırdı.

\*\*\*

Buna baxmağa gücüm yox idi. Çox arzuladığım şey baş verib məni sarsılmışdı. Sonra Lafinur danışındı ki, bıçağı çıxarmaq üçün əlləşməli oldular. Məsləhətləşməyə başladılar. Mümkün qədər az yalan danışmağı, bıçaq davasını qılınc davası kimi qələmə verib, nəcibləşdirməyi qərara aldılar. Dördü, Asevel də daxil olmaqla, özlərini sekundant kimi təklif elədi. Buenos-Ayresdə hər şeyi yoluna qoymaq olar: dostlar hər yerdə var.

Kaobdan<sup>1</sup> masanın üstündə ingilis kartı və kredit kartı yiğini qaldı. Onlara nə toxunmaq, nə görmək istəyirdilər.

Sonralar dəfələrlə dostlarımdan birinə etibar eləmək istəyirdim, amma yenə duyurdum ki, sırrə sahib olmaq onu açmaqdan bir qədər cəlbedicidir. 1929-cu ildə təsadüfi söhbət qəfildən məni uzun sükütu pozmağa təhrik elədi. İstefada olan polis komissarı don Xose Olave mənə Retiro çökəkliyini başına götürmüş bıçaq davaları barədə danışındı; bu camaat, o deyirdi, rəqibə üstün gəlmək üçün heç nəyi gözə almırı; amma Qutyerresə və Podest qardaşlarınınacan açıq toqquşmalar barədə burada, demək olar, eşitməmişdilər. Etiraz elədim ki, belə toqquşmalardan birinin şahidiyəm, təxminən iyirmi il əvvəlki hadisələr barədə danışdım.

O, peşəkar diqqətlə qulaq asdı, sonrasa soruşdu:

– Sən əminsənmi ki, nə Uriarte, nə o biri, adı nədir, o, əvvəller əllərinə bıçaq götürməmişdi. Ən azı, öz malikanələrində nəsə öyrənə bilərdilər.

– Məncə, yox, – cavab verdim. – Ovaxtkı dəstədə hamı bir-birini yaxşı tanıyırırdı, amma hamı üçün bu, tamam gözlənilməz idi.

---

<sup>1</sup> Kaob – Cənubi Amerikada bitən ağac növü



Olave tələsmədən, elə bil, ucadan düşünə-düşünə davam elədi:

– Yarimdairəvi çaprazlı bıçaq... İki belə bıçaq şöhrət qazanmışdı: Moreyanın, bir də Tapalkenalı Xuan Almadanının.

Yaddaşında nəsə canlandı. Don Xose əlavə elədi:

– Bir də taxta saplı, tiyəsində kolşəkilli damgası olan bıçağı xatırlatdırınız. Minlərlə beləsi məlumdur, amma biri... – O, bir dəqiqəliyə susdu, sonra davam elədi. – Senyor Asevedonun malikanəsi Perqaminonun ətrafında yerləşirdi. Əsrin sonlarında həmin yerdə məşhur dəvəkar Xuan Almansa dolaşırıdı. İlk qətlindən – on dörd yaşında – bu cür qısa bıçaqdan ayrılmırdı: həmin bıçaq ona uğur gətirirdi. Xuan Almansayla Xuan Almadanın bir-birini görməyə gözləri yox idi, görünür, ona görə ki, onları dolaşış salırdılar. Uzun müddət görüş axtardılar, amma heç üz-üzə gəlmədilər. Xuan Almansanı hansı seckidəsə təsadüfi gülləylə öldürdülər. O biri, deyəsən, Las-Floresdəki xəstəxana çarpayışında öz əcəli ilə öldü.

Daha danışmadıq. Hərə öz düşüncəsinə daldı.

Mənim öz gözlərimlə gördüyümü – bədənə sancılan tiyə, səmanın altında uzanmış bədən – indi artıq ölmüş doqquz-on kişi gördü, amma sən demə, biz tamam başqa, daha qədim əhvalatın axırını görmüşük. Dunkanı öldürən Maneko Uriarte deyil: həmin axşam adamlar yox, tiyələr döyüşüb. Əllər oyadanan şkafda yanaşı uyuyublar. Yəqin, onlar oyanan anda qımlıdanıblar; Uriartenin əli bax buna görə titrəyib, Dunkanın əli bax buna görə titrəyib. Onlar döyüsdən baş çıxarırdılar – onlar, silahları yox, adamlar – həmin gecə necə lazımdır döyüşüblər. Onlar ucqarın uzun yollarında bir-birini çoxdan axtarırlar, onları gəzdirən qauço artıq toza çevriləndə rastlaşırıblar. Polad tiyələrdə insan qəzəbi uyuyub, yetişib.

Əşyalar adamlardan çox yaşayır. Kim bilir, onların tarixçəsi bitdi, kim bilir, onlar təzədən rastlaşacaqmı.

## MARKIN TÖVRATI

Bu hadisələr 1928-ci ilin axırında “Qovaqlar”da, Xunindən cənubdağı malikanədə baş verdi. Hadisələrin baş qəhrəmanı tibb fakültəsinin tələbəsi Baltasar Espinosaydı. İrəli qaçmadan onu, Ramos Mexiyadakı ingilis məktəbində dəfələrlə mükafat qazandırmış natiqlik istedadından, az qala hüdudsuz xeyirxahlığından başqa heç bir xüsusi əlaməti olmayan paytaxt gənclərinin sırvı nümayəndəsi adlandıraq. Özünün yox, həmsöhbətinin haqlı olduğunu fikirləşməyə üstünlük verən oğlanı mübahisə cəlb eləmirdi. Oyunun dönümlərinə biganə deyildi, amma pis oyunçuydu, çünki qələbədə sevinc duymurdu. Onun aşkar ağılı özünü işlə əldən salmırıldı, otuz üç yaşında münasib ixtisas seçməkdə çətinlik çəkib, hələ diplom almamışdı. O zamanın bütün abırılı adamları kimi dindar olmayan atası onu Herbert Spenserin təlimindən xəbərdar eləmişdi, anasısa Montevideoya gedəndə and içmək məcburiyyətində qoymuşdu ki, hər axşam “Atamız”ı oxuyacaq, yatmadan əvvəl xaç çevirəcək. Çox-çox illər ərzində bir dəfə də vədini pozmamışdı. Bunun səbəbi onda dəyanətin çatışmazlığı deyildi: düzdlür, bir dəfə incikliyindən daha çox etinasızlıqla onu tələbə nümayişində iştirakına görə döyən həmkurslarından bir qrupuya hətta iki-üç davada oldu. Amma qəlbində o, yumşaq desək, mübahisəli, daha doğrusu, izafî fikirlər anbarıydı: onu Argentinadan daha çox, dünyanın başqa yerlərində bizim vəhşi hesab olunmağımız qorxusu məşğul eləyirdi; Fransaya baş əyirdi, amma fransızlara nifrət bəsləyirdi. Amerikalıları adam saymırıldı, amma Buenos-Ayresdə göydələnlərin tikilməsini bəyənirdi, inanırdı ki, düzəngahların qauçusu yəhərdə dağların, təpələrin pariyasından<sup>1</sup> yaxşıdurur. Əmisi oğlu Daniel onu yayı “Qovaqlar”da keçirməyə dəvət eləyəndə şəhərətrafnın hayatı xoşuna gəldiyindən yox, təbiətə güzəştəmeyilli olduğundan

<sup>1</sup> Pariya – hindularda ictimai və dini hüquqlardan məhrum adam



dan, boyun qacırmagaq üçün əsaslı səbəb tapa bilmədiyiindən dərhal razılaşdı.

\*\*\*

Ağa evi geniş, bir qədər köhnəydi; yaxınlıqda Qutre soyadlı idarəçinin ailəsi – həddən artıq yöndəmsiz oğlu, dolaşış mənşəli qızı yerləşmişdi. Hər üçü ucaboylu, möhkəmbədənli, sanımtıl saçlı, azacıq hindu sıfətliydi. Öz aralarında, demək olar, danışmırıldılar. İdarəçinin arvadı bir neçə il əvvəl ölmüşdü.

Şəhərdən kənarda Espinosa, haqqında heç anlayışı da olmadığı çox şeylər kəşf elədi; məsələn, evə yorğa yerişlə cummurlar, ümumiyyətlə, atla yalnız iş dalınca gedirlər. Vaxt keçdikcə quşların səsini də ayırd eləməyə başladı.

Az sonra Daniel paytaxta qayıtmalı, mal-qara yiyləri ilə müəyyən alış-verisi bitirməli oldu. O, işini bir həftə ərzində başa vurmağa bel bağlayırdı. Espinosa artıq qardaşının sevgi zəfərlərindən, öz tualetinin incəliklərinə zəifləməyən diqqətindən azacıq bezib, malikanədə dərslikləriylə qalmağa üstünlük verdi. Dözülməz bürkü vardı, hətta gecə də yüngüllük gətirmirdi. Bir dəfə səhər onu ildırım oyatdı. Külək ağacları tərpədirdi. Espinosa yağışın ilk damcılarının səsini eşidib Allaha şükür elədi. Kəskin soyuq duyuldu. Axşamayaixin Salado sahillərindən çıxdı.

Sonrakı gün Baltasar Espinosa qalereyadan su altında qalmış çöllərə baxıb fikirləşirdi ki, pampanın<sup>1</sup> dənizlə müqayisəsi, ən azi, bu səhər həqiqətdən o qədər də uzaq deyil, bununla belə, Henri Hadson da yazırkı ki, guya, dənizə yəhərdən, yaxud insan boyundan yox, göyərtədən baxanda daha böyük görünür. Yağış kəsmək bilmirdi; səhərli qonağın köməyi ilə, yaxud müdaxiləsinin əksinə, Qutre mal-qaranın əksər hissəsini xilas eləyə bildi, amma çoxlu heyvan boğuldu. Malikanəyə dörd yol aparırdı: o yolların hamısı suyun altında qalmışdı. Üçüncü gün idarəçinin evi su buraxmağa başladı, Espinosa da ailəyə evin arxa hissəsində, alətlər üçün anbann yanındakı otağı verdi. Köçmək onları yaxınlaşdırıldı: indi dördü də iri yeməkhanada yemək

<sup>1</sup> Pampa – Cənubi Amerikada düzənlik

yeyirdi. Söhbət tutmurdu; Qutrelər buradakı həyatı incəlik-lərinə qədər bilib heç nəyi izah eləməyi bacarmırdılar. Bir dəfə axşam Espinosa soruşdu ki, bu yerlərdə, hələ Xunində sərhəd qarnizonu durduğu illərdə hinduların hücumları barədə xatırlayırlarını. Cavab verdilər ki, xatırlayırlar, bununla belə, əgər onlardan Birinci Karlin edamını soruşsaydılar, elə həmin cavabı verərdilər. Espinosanın ağlına, adətən, keçmiş vaxtların əksər kənd hekayətlərinə görə bizim pis yaddaşımıza, tarixlər barədə, tutqun qavrayışa borclu olduğumuz barədə danişan atasının sözləri gəldi. Bir qayda olaraq qauço nə doğum ilini, nə onun günahkarının adını bilir.

Bütün evdə “Fermer jurnalı”ndan, veterinar dərsliyindən, bərbəzəkli “Tabare” cildindən, “Argentinada heyvandarlığın tarixi”ndən, bir neçə kriminal və sevgi romanından, bu yaxınlarda çap olunmuş “Don Sequndo Sombra” adlı kitabdan başqa oxumağa bir şey yox idi. Yeməkdən sonra, heç olmasa, bir şeylə başını qatmaq üçün Espinosa savadsız Qutre ailəsinə iki parça oxudu. Bədbəxtlikdən, ailə başçısı əvvəllər ilxiçi olmuşdu, qəhrəmanın macəraları onu maraqlandırırmırdı. O dedi, bu, asan işdir, onlar, adətən, yüksəti götürürdülər, atın belinə bütün lazımı şeyləri yükləyirdilər, əgər ilxiçi olmasaydı, ömründə Laquna de Qomes, Bra-qado və Çakabukodakı Nunyeslərin malikanəsinə gedib çata bilməzdi. Mətbəxdə gitara vardı; sözügedən hadisəyə qədər peonlar tez-tez burada dövrə vurub oturur, kimsə aləti kökləyirdi, amma heç kəs çalmırdı.

Bu, “gitaraya oturmaq” adlanırdı.

\*\*\*

Espinosa saqqal buraxmayı qərara alıb, tez-tez öz dəyişmiş görkəminə baxmaq üçün güzgünen qabağında ləngiməyə başladı, xəyalında paytaxtdakı dostlanna Salado körfəzindəki hekayətləri ilə necə əzab verəcəyini canlandınb gülümsəyirdi. Qəribə də olsa, o, heç vaxt olmadığı və heç getməyə də hazırlaşmadığı yerlər üçün danırdı; poçt qutusu olan Kabrera küçəsindəki yolayıcından, Jujuy küçəsində evlərin girişindəki yapma şirlərdən, Onse meydanındaki məhəllələrdən, ünvanını heç bilmədiyi meyxanaların



kafelli döşəməsindən ötrü darıxırıldı. Atası və qardaşları, fikirləşirdi, yəqin, artıq Danieldən onun daşqınla dünyadan necə təcrid olunduğunu – sözün həqiqi mənasında – öyrənilblər.

O, hələ də suyla əhatə olunmuş evin altını-üstünə çevirib ingilis dilində Bibliya tapdı. Axırıncı səhifələri Qatri (onların əsl soyadı beləydi) ailəsinin tarixçəsi tuturdu. Onlar İnvernessdə doğulub, görünür, muzdurluğa girib ötən əsrin sonlarından Yeni Dünyada məskən salmışdır, öz qanlarını hindu qanıyla qanşdırılmışdır. Xronika yetmişinci illərdə qırıldır: həmin vaxtacan onlar yazmağı yadırğamışdır. Bir neçə nəsil ərzində ailənin üzvləri ingilis dilini unutmuşdu; Espinosa onlarla tanış olanda ispanca güclə danışırdılar. Allaha etiqad eləmirdilər, amma gizli əlamət kimi qanlarında kalvinistlərin sərt fanatizmini, hinduların mövhumatını daşıyırdılar. Espinosa öz tapıntılarından danışdı, elə bil, onu heç eşitmədilər.

O, kitabı vərəqləyib Markın Tövratının birinci fəslinə rast gəldi. Tərcümə məşqi eləməyi, yeri gəlmışkən, bunun Qutrelərə necə görünəcəyini fikirləşib, nahardan sonra onlara bir neçə səhifə oxumağı qərara aldı. Ona təəccüb olunacaq qədər diqqətlə, hətta susqun maraqla qulaq asırdılar. Güman ki, cildindəki qızılı basma kitaba xüsusi sanbal verirdi. “Bu, onların qanındadır”, – Espinosa fikirləşdi. Bundan başqa, ağlına gəldi ki, adamlar nəsıl bənəsil yalnız iki əhvalat danışırlar: yolunu azan, Aralıq dənizində intizarında olduqları adanı axtara-axtara vurmuxan gəmi və Qolqofda çarmixa çəkilmiş Allah barədə. Ramos Mexiyadakı ritorika dərslərini yadına salıb, pritçalara keçə-keçə qalxdı.

Növbəti dəfə Qutrelər Tövrata mane olmamaq üçün qızartmayla sardinanı<sup>1</sup> tələm-tələsik yedilər.

Ailə qızının əzizlədiyi, mavi lentlə bəzədiyi qoyun bir dəfə tikanlı məftilə toxunub yaralandı. Qutrelər qanı kəsmək üçün sarğı qoymaq istəyidilər; Espinosa öz tozlarından istifadə elədi. Bunun ardınca edilən minnətdarlıq onu heyrətləndirdi. Əvvəlcə o, idarəçinin ailəsinə etibar eləmirdi, özüylə götürdüyü iki yüz qırıq pesonu dərsliklərin

<sup>1</sup> Sardina – siyənək balığının bir növü

arasında gizlətmışdı; indi ev sahibinin olmadığı bir vaxtda, elə bil, onun yerini tutmuşdu, çəkinib-eləmədən əmrlər verirdi, o əmrlər də dərhal icra olunurdu. Qutrelər otaqlarda, dəhlizlərdə onun arxasınca nökər kimi gəzirdilər. Oxuya-oxuya sezirdi ki, gizləcə ondan sonra qalan qırıntıları yığırlar. Bir dəfə axşam özü barədə Qutrelərin öz aralarında elədikləri xəsis, hörmətkaranə söhbətini eşitdi.

Markın Tövratını bitirib növbəti hissəyə keçmək istəyirdi, amma ailə başçısı daha yaxşı baş çıxarmaq üçün oxunanları təkrarlamağı xahiş elədi. Espinosa duydı ki, uşaq kimidirlər, təkrar onlara variantlardan, yaxud yeniliklərdən daha xoşdur. Gecə yuxusunda daşqın gördü, amma bu onu təəccübəndirmədi; sığınacaq quranların çəkicilərinin taqqitısından oyandı, qət elədi ki, bu, ildırım gurultusudur. Doğrudan da, kəsmiş yağış təzədən tökürdü. Yenə hava soyudu. Tufan alət anbarının damını apardı, Qutrelər danışındılar ki, bunu ona çatmanın bərkidəndən sonra göstərəcəklər. İndi o artıq yabançı deyildi, qayğısını çəkir, demək olar, əzizləyirdilər. Ailədə heç kəs qəhvə içmirdi. Amma ondan ötrü həmişə həddən artıq çox qənd atıb, bir fincan hazırlayırdılar.

Yeni tufan çərşənbə axşamı günü baş verdi. Cümə axşamı gecə onu, adətən, hər ehtimala qarşı bağladıqi qapının astadan döyülməsi oyadı. Qalxıb qapını açdı; bu, Qutrenin qızılıydı. Qaranlıqda onu, demək olar, görmürdü, amma addimlarının səsindən başa düşdü ki, ayağı yalındır, sonra yataqdasa onun bütün evi çılpaq keçib gəldiyini anladı. Qız yanında titrəyə-titrəyə uzandı, qucaqlamadı, bir söz də demədi. Birinci dəfəydi, kişiyə olurdu. Gedəndə onu öpmədi: Espinosa qəfildən fikirləşdi ki, hətta qızın adını da bilmir. Safçürük eləmək istəmədiyi anlaşılmaz səbəbə görə Buenos-Ayresdə bu epizod barədə danışmamağı qərara aldı.

Gün həmişəki kimi başladı, yalnız bu dəfə ailə başçısı Espinosaya birinci danışdı, soruşdu, Məsihin, ölümü insan nəslini xilas eləmək üçün qəbul eləməsi doğrudurmu. Buna inanmayan, amma özünü oxuduğuna söykənməyə borclu sayan Espinosa cavab verdi:

– Hə. Hamını gizlinlərdən xilas eləmək üçün.

Onda Qutre maraqlandı:



– Bəs gizlin nədir?

– Bu, ruhların əbədi odda yanacaqları torpaq altındaki yerdir.

– Çarmıxa çəkənlər də xilas olacaqlar?

– Hə, – ilahiyyatdan o qədər başı çıxmayan Espinosa cavab verdi.

O qorxurdu ki, idarəçi gecə baş verənləri danışmağı tələb eləyər. Səhər yeməyindən sonra Qutrelər son fəsli bir də oxumağı xahiş elədilər.

Gündüz Espinosa uzun müddətə yuxuya getdi; narahat yuxu zəhlətökən çəkic taqqiltisi və tutqun öncəduyumlarla qırılırdı. Axşamayaxın qalxıb dəhlizə çıxdı. Elə bil, ucadan fikirləşə-fikirləşə dilləndi:

– Su azalır. Cox qalmayıb.

– Cox qalmayıb, – Qutrelər əks-sədayla səsinə səs verdilər.

Hər üçü onun ardınca gedirdi. Daş döşəmədə dizi üstə çöküb xeyir-dua istəyirdilər. Sonra onu söyməyə, üzünə tüpürməyə, arxa həyətə itələməyə başladılar. Qız ağlayırdı. Espinosa onu bayırda nə gözlədiyini başa düşdü. Açıdlılar, o, səmanı gördü. Quş cikkildədi. “Payızbülbülüdür”, – beynindən keçirdi. Anbarın damı yox idi. Çıxanılmış taxtalardan çarmıx düzəldilmişdi.

## NƏFS

Hətta uzunboylu kişilər diyarlarında onun boyu gözə dəyirdi. Sarı saçlarına görə, aydın idi ki, tələbələr ona Sarışın Eyrik adı vermişdilər. O, belə hesab eləyirdi ki, jarqon-dan qaçılmaz səhv'lərlə istifadə əcnəbidə bambılılığı ifşa eləyir, heç vaxt heç bir “okey” səviyyəsinəcən enmirdi. Şimal dilləri, ingilis dili, latin dili və – bunu boynuna almasa da, alman dilinin cəfakesh araşdırıcısına, Eynarsona, əlbəttə ki, Amerikanın istənilən universitetinin qapıları açıq idi. O, birinci əsərini Danimarkanın, Uestmorlendin göl rayonlarına hücumlarının təsiri barədə De Kuinsinin dörd məqaləsinə həsr eləmişdi. Onun ardınca ikinci, Yorkşir kəndlərinin ləhcəsi haqqında məqalə çıxdı. Hər iki əsəri rəğbətlə qarşıladılar, amma Eynarsona elə gəlirdi, elə bil, həqiqi karyera üçün nəsə qeyri-adi bir şey lazımdır. Yetmişinci ildə o, Yeldə Meldon barədə balladalann mükəmməl yeni nəşrini çap etdirdi. *Schollarship* (Erudisiya) şərh hər cür tərifdən yüksəkdəydi, amma ön sözə təqdim edilən fərziyyələrdən digərləri mütəxəssislərin vasvası dairələrində müəyyən mübahisə doğurdu. Eynarson, tutaq ki, iddia eləyirdi, balladanın üslubu – dolayısıyla da olsa! – “Beovulf”un ritmləşdirilmiş ritorikasından çox, “Finnsburq yaxınlığında döyüşlər” in qəhrəmanlıq fragmentini xatırladır, təfərruatların hey-rətamız dəqiqliyişə Island saqlarında vəcd doğuran – həm də haqlı olaraq – tərzi üstələyir. Müəllif Elfinston tərəfindən qorunan mətnin bir sıra çətin yerlərini yeni gözlə oxumağı təklif eləyirdi. Artıq altmış doqquzuncu ildə onu Texas universitetinin professoru seçdilər. Məlum olduğu kimi, Amerika universitetlərinin ənənəsinə germanşünasların simpoziumları daxil idi. Həmin simpoziumların sonuncusunda, İst-Lansinqdə doktor Uintrop da olmuşdu. Şöbə müdürü ona bu il layiq olduğu fasıləni verib, yaxın görüş üçün namizəd barədə düşünməyi təklif elədi. Necə olursun, ikisindən birini – ya Herbert Lokku, ya Eyrik Eynarsonu seçmək lazımdı. Uintrop Karleyl kimi əcdadlarının



puritan<sup>1</sup> əqidəsindən geri çəkildi, amma əxlaqi öhdəliklərindən imtina eləmədi. O, tapşırıqdan boyun qaçırmadı; vəzifə aydın idi. 1954-cü ildən başlayaraq Herbert Lokk dəfələrlə Kleber universitetiylə yanaşı bir neçə universitetdə “Beovulf”un şərhli nəşrinin hazırlanmasında ona kömək eləmişdi. Axır vaxtlar Herbert Lokk hər bir germanşünasa lazımlı olan ingilis-anqlosakson lüğəti üzərində işləyirdi.

Bu hekayə iki kişi barədə, daha dəqiqi – iki kişinin iştirak elədiyi bir epizod barədədir. Heç bir xüsusi, yaxud föv-qəltəbii şey olmayan süjetin özü burada iştirakçı şəxslərin xarakterlərindən az əhəmiyyət kəsb eləyir. Hər ikisinin də şöhrətpərəstlik xəstəliyi var, amma müxtəlif ölçülərdə, müxtəlif nəticələrlə. Hadisə (həm də ancaq və ancaq hadisə!) bu yaxınlarda Amerika ştatlarından birində baş verdi; başa düşdüyüm qədər o hadisə başqa heç bir yerdə baş verə bilməzdi.

\*\*\*

1961-ci ilin axırında Texas ştatının universitetində personajlardan biri, doktor Ezra Uintropla yetərincə uzun müd-dət söhbət eləmək mənə nəsib oldu. O, qədim ingilis (həm də mənim, guya, iki müxtəlif hissənin cəmi barədə fikrə yönəldən “anqlo-sakson” sözümüz bəyənmirdi) dilindən dərs deyirdi. Onun mübahisəyə girişmədən saysız səhvərimi, qatma-qarışq uydurmalarımı necə düzəltdiyi yadımdadır. Danışırlar ki, o, imtahanlarda əvvəlcədən hazırlanmış suallar olmadan ötüşür, sadəcə, tələbəni bu və ya digər mövzuda söhbətə dəvət eləyir, cavabının dəyərinin nə olduğu barədə qərara gəlmək imkanını onun özünə verir. Qədim puritan ailədə doğulmuş, Boston sakini olan Uintrop Cənu-bun ənənə və zehniyyəti ilə çətin dil tapirdi. Qann xiffətini çəkirdi, amma burada sezdim ki, şimallılar öz evlərində soyuqdan, eynilə biz istidən qorxan kimi qorxurlar. İndi artıq ucaboy ağsaçlı adamı, ağırlıq və güc duyğusunu tut-qun halda xatırlayıram. Mənə özünün “Kenninqlərin tarixinə dair” kitabının bir nüsxəsini bağışlamış həmkarı Herbert Lokk barədə xatirələri daha aydın idi, həmin kitabda o

<sup>1</sup> Puritan – əxlaq məsələsində ciddi mövqe tutan kəs

yazırıcı ki, sakslar bu uydurma məcazlar (dəniz – kitlərin yolu, qartal – döyüşlər şahini və i.a.) olmadan yaxşı keçinirdilər, amma skandinav bardlarında həmin məcazların mənasını tamam tutqunlaşdırınanın qarışdırır, dolaşdırıldılar. Herbert Lokkun adını ona görə çəkirəm ki, hekayədə onsuz keçinmək olmaz.

Amma island Eyrik Eynarsona, güman ki, əsas iştirakçı şəxsə keçək. Onu heç vaxt görməmişdim. Texasa altmış doqquzuncu ildə gəlmişdi, mən həmin vaxt artıq Kembricə keçmişdim, amma ümumi dostumuz Ramon Martines Lopesin məktublarına görə, mənə elə gəlir, Eynarsonu tamam - kamal tanıyorum. Bilirəm ki, o, həvəsli, inadkar, özünü əla almayı bacaran, oxucunu hər şeydən artıq etimoloji lügətlərdə nəticəsiz axtaşlardan xilas eləyən adamdır. Eynarson xeyli cavan idi; zəhlətökən xarakteri Uintrop da daxil olmaqla ona hamının nifrətini təmin etmişdi. "Finnsburq yaxınlığında döyüşlər" in tənqidli nəşri onu məşhurlaşdırılmışdı. O, sataşmağı sevirdi; əlbəttə, qurultayda məruzəsi quru, soyuqqanlı Lokkun məruzəsindən daha canlı olacaq. Gözlənilməz əhvalat baş verəndə Uintrop hələ də tərəddüd eləyirdi.

Yeldə anqlo-sakson ədəbiyyatı və dilinin universitetdə tədrisi barədə geniş məqalə çıxdı. Axırında aydın E.E. inisiyalı, son şübhələri qovan "Texas" sözü vardi. Düzgün əcnəbi diliylə yazılmış məqalə nöqsansız nəzakətliliyi ilə seçiliirdi, amma təcavüzkarlığı gizlətmirdi. Müəllif bir fikrində israr eləyirdi ki, tədris kursunu, tarixinə görə qədim, amma üslubuna görə vergilisayaq yarışlama və ritorik olan "Beovulf" barədə əsərlə başlamaq, müasir ingilis dilini Miltonun dolaşlış şeirləriylə öyrənmək kimi qeyri-təbiidir. XI əsrin içərisində artıq indiki dil qaynayan "Qəbirlər"indən başlayıb, dərinlərə, lap mənbələrə çəkilib, xronologiyanın altını-üstünə çevirmək təklif olunurdu. "Beovulf" a gələndə isə onun üç min anlaşılmaz şerindən, tutaq ki, dənizdən çıxıb dənizə qayıtmış Skildin dəfn mərasimindən parça da bəs eləyər. Ezra Uintropun adı bir dəfə də olsun xatırlanmırıd, amma bu adı daşıyan sözün əsl mənasında hər sətrin ona toxunduğuunu duyurdu. Həm də ona görə yox ki, özünə sataşıldılar: onun müəllim metoduna qəsd eləyirdilər.



\*\*\*

Yola düşməyə çox az qalırdı. Uİntrop qərəzsizliyini qoruyub saxlamaq istəyirdi; imkan verə bilməzdi ki, Eynarsonun artıq hamının oxuduğu, müzakirə elədiyi məqaləsi qərarına təsir göstərsin. Bu da ondan ötrü çətin başa gəlirdi. Səhəri Uİntrop öz şəfiylə səhbət elədi, elə həmin axşam da Eynarson Viskonsinə yola düşmək üçün rəsmi təklif aldı.

Martin 19-u ərəfəsində, yola düşdüyü gün Eynarson Ezra Uİntropun kabinetinin qapısını döydü. O, vidalaşmaq, təşəkkür eləmək üçün gəlmışdı. Pəncərələrdən biri geniş yaşıl küçəyə açılırdı, hər tərəf kitabla doluydu. Eynarson dərhal buzov dərisindən cildi olan “Edda Islandorum”un ilk nəşrini tanıdı. Uİntrop inandırırdı ki, həmsəhbəti, şübhəsiz, ona tapşırılmış missiyanın öhdəsindən galəcək, burada min-nətdarlıq eləməli qətiyyən heç bir şey yoxdur. Amma hər halda, səhbət, bildiyim kimi, uzandı.

— Gəlin açıq danışaq, — Eynarson onun sözünü kəsdi. — Universitetdə hər hansı it də deyir ki, əgər şef, doktor Li Rozental qurultaya məni göndəribsə, bunu istisnasız sizin tövsiyənizlə eləyib. Ümidvaram, sizi pis vəziyyətdə qymaram. Mən pis germanşunas deyiləm. Saqaların dili mənə doğmadır, ingilis dilindəsə britaniyalı həmkarlarım-dan daha yaxşı danışıram. Tələbələrim *cunning* (biclik) yox, *cynning* deyirlər. Üstəlik də, onlar bilirlər ki, auditoriyada siqaret çəkmək, hippi tərzində yarımcılpaq gəzmək kimi qəti qadağandır. Uğursuz rəqibimə gələndə isə onu tənqid eləmək mənim tərifimdən pis şey olardı: kenninqlər barədə əsərində təkcə orijinal mətnləri bilməklə yox, həm də Maysnerin və Markuardtin əsərlərini bilməklə özünü göstərir. Amma bütün bunların hamısı xırda şeylədir. Mən sizin qarşınızda şəxsən izahat verməliyəm, doktor Uİntrop. Mən öz ölkəmi altmış yeddinci ilin sonunda tərk eləmişəm. Əgər yad ölkəyə getmək qərarına gəlirsənsə, irəli çıxmaq lazımdır, yoxsa getməyin faydası yoxdur. Mənim ilk iki əsərimin ikisi də dar ixtisaslıdır, bir məqsəd daşıyırdı: öz dəyərimi göstərmək. Aydınlı: bu, kifayət deyil. Məni həmişə Mel-don barədə ballada maraqlandırb, onu hər hansı yerindən əzbərdən söyləyə bilərdim. Yel rəhbərliyinin balladanı mənim şərhlərimlə çap eləməsinə nail oldum. Bildiyiniz kimi,

ballada skandinavların qələbəsindən danışır, amma onun, guya, sonralar yaranan island saqlarına təsirini iddia eləmək mümkün deyil, axmaqlıqdır... Mən, sadəcə, ingilisdilli oxuculara yarınmaq istədim.

İndi əsas məsələ, "Yale Monthlyu" dəki (Yel aylığı) polemik qeydlərim barədə. Məncə, gördünüz ki, həmin qeydlər sizin daha dolaşlı süjeti aydınlaşdırın üç mən dolaşlıq, fasılısız şeirin öhdəsindən gəlib, dərinlinciliğinə görə məqalənin çatışmazlıqlarını qəsdən işsirdib, mənim yanaşmamı müdafiə eləyir (yaxud müdafiə eləməyə çalışır), tələbəyə bütöv anqlo-sakson dilindən zövq almaq imkanı yaradan (əgər o bu vaxtacan qaçıb getməzsə) lügət zənginliyi ilə təchiz eləmək vədi verir. Mənim əsl məqsədim Viskonsinə getmək idi. Biz, ikimiz də, əziz dostum, bilirik: bütün bu simpoziumlar başdan-ayağa axmaqlıq, artıq xərcdir, amma heç bir *curriculum* (xidmət siyahısı) onsuz ötüşə bilməz.

Uintrop həmsöhbətinə çəşqinliqlə baxırdı. O, ağıllı adam kimi görünürdü, amma ehtimal ki, kiminsə dünya üzərində zarafatı ola biləcək qurultaylar, simpoziumlar sayaq şeyləri ciddi qəbul eləyirdi. Eynarson davam elədi:

– Siz, ola bilsin, ilk söhbətimizi xatırlayırsınız. Mən Nyu-Yorkdan gəlmışdım. Bazar günüydü, universitet yeməkxanası işləmirdi, biz də yemək üçün "Naythouk" a yollandıq. Həmin müddət ərzində mən çox şeyləri başa düşdüm. Adı avropalı kimi həmişə Şimalla Cənub arasındaki müharibəni qul sahiblərinə qarşı səlib yürüşü sayırdım. Sizsə Cənubun aynılmaq, öz həyat tərzini saxlamaq istəyinin özünə görə düzgün olduğu fikrində qalırsınız. Öz inandırıcılığınız üçün hələ qeyd elədiniz ki, özünüz Şimaldansınız. Əcdadlarınızdan birisə hətta Henri Hallekin hissələrində döyüşüb. Siz konfederasiyaçıların igidiyiğini təriflədiniz. Başqların bilmirəm, mən dərhal kiminlə üz-üzə gəldiyimi aydınlaşdırıdım. Bircə səhər bəs elədi. Əziz Uintrop, anladım ki, sizə, qərəssizliyə gülməli Amerika ehtirası hakimdir. Siz bütün hallarda *fairminded* (qərəzsiz) qalmaq istərdiniz. Məhz buna görə siz şimallı var gücünüzlə cənubluları anlamağa, onlara bəraət qazandırmağa çalışırdınız. Viskonsinə səfərimin sizin Rozen-tala bir neçə sözünüzdən asılı olduğunu öyrənib, kiçik



kəşfimi işdə tətbiq eləməyi qərara aldım. Bilirdim ki, tövsiyənizə nail olmaq üçün ən etibarlı üsul hər gün kürsüdən şərh elədiyiniz həmin o yanaşmaya hücuma keçməkdir. Məqalə bir göz qırpmında hazır idi. Aylığın ənənələrinə görə, inisiallarla kifayətlənmək lazımlı, amma müəllifliyimdən bir nəfərin də şübhələnməməsi üçün mümkün olan hər şeyi elədim. Bundan başqa, sadəcə, məqalə barədə həmkarlarına danışdım.

Uzun sükut çökdü. Sükutu Uintrop pozdu:

– İndi aydınlaşdır, – dedi. – Mən Herbertin köhnə dostuyam, onun əsərlərinə hörmətlə yanaşıram; siz birbaşa, ya-xud dolayışıyla mənə hücum eləyirdiniz. Sizə tövsiyə məktubu vermək haqq-hesab çəkmək demək olardı. Mən hər iki iddiaçının bacarığını müqayisə elədim, nəticəsini bilirsınız. – Sonra, elə bil, öz-özünə əlavə elədi: – Yəqin, mən, doğrudan da, şöhrətpərəstliyə qapılmışam – eyni cür cavab vermək istəmədim. Nolar, sizin manevriniz baş tutdu.

– Dəqiq söz tapdınız, “manevr”, – Eynarson cavab verdi. – Amma özümü günahlandırmıram. Bu ancaq şöbəmizin xeyrinə olacaq. Üstəlik, qərara gəldim ki, mütləq, mütləq Viskonsinə getməliyəm.

– Əsl vikingi birinci dəfədir görürəm, – Uintrop dillənib, həmsöhbətinin düz gözlerinin içində baxdı.

– Sizin daha bir romantik yanlışlığınızdır. Hər bir skandinav viking deyil. Tutaq ki, mənim əccadalarım yevangel kilsəsinin xeyirxah keşişləriydi; ola bilsin, doqquzuncu əsr-də onlar eynilə bu cür Toraya ibadət eləyiblər, amma biliyim kimi, bizim nəslimizdə dənizçi olmayıb.

– Mənim nəslimdəsə dənizçi məhz çox olub, – Uintrop cavab verdi. – Amma hər halda, biz oxşarıq. İkimizin də bir günahımız var – şöhrətpərəstlik. Siz mənim yanımıma manevrinizlə qürrələnmək üçün gəldiniz, mən sizin namızədiyinizi necə düzqəlblə olduğumu göstərməkdən ötrü müdafiə elədim.

– Bizi başqa şey doğmalaşdırır, – Eynarson cavab verdi. – Milli mənsubiyyət. Mən – Amerika vətəndaşıyam. Mənim taleyim buradadır, uzaq Fulda deyil. Amma deyəcəksiniz ki, pasportla təbiətini dəyişdirə bilməzsən.

Onlar bir-birinin əlini sıxıb ayrıldılar.

## KONQRES

Us sacheminferent vers un cahtateau  
immense, an frontispise duquel  
on lisait. – Je naapartiens e personne  
et jappartiens e tout le monde.  
Vous y etiez avat que diy entrer, et  
vouz y serez encore quand vous en sortirez.

*Diderot. Jacques Le Fataliste  
et son mottre (1769)<sup>1</sup>*

Adım Aleksandr Ferridir. Bu adda döyüşlərin əks-sədəsi eşidilir, amma nə qələbə poladının, nə Makedoniyalının böyük kölgəsinin, – “Qəbirüstü yazılar”ın ifadəsinə görə, məni öz dostluğuya şərəfləndirən – paytaxtın artıq Cənubdan bir şey qalmamış cənub məhəllələrinin, Santyaqo-del-Estero küçəsindəki mülkün üst qatlarından birində bu sətirləri çizən görkəmsiz ağsaçlı adama zərrə qədər də dəxli yoxdur. Yaşım yetmiş ötüb, bu yaxınlarda üstünə bir yaş da gələcək; bir neçə arzu eləyən adama ingilis dilindən dərs deyirəm. Utancaqlığımızdan, yüngülxasiyyətliliyimizdən, yaxud başqa səbəblər üzündən vaxtında evlənmədim, tək yaşayıram. Tənhalıq mənə əzab vermir, axı özümə, öz zəifliklərimə çox qüvvə sərf eləyirəm. Görürəm, qocalmağa başlamışam: birinci əlamət – yetərincə kasad variasiyalarдан başqa, mahiyyətcə heç nə görmədiyim yeni xəbərlərə diqqətin, marağın itirilməsidir. Gəndiyimdə məni qürübələr, şəhərətrafi yerlər, cəsarət cəlb eləyirdi, indi mərkəzdə dan yerləri və rahatlıq çəkir. Daha Hamleti oynamıram. Mühaüzəkarlar partiyasının, yalnız tamaşaçı kimi bəzən maraqla getdiyim bir şahmat klubunun üzvüyəm. Maraqlananlar

<sup>1</sup> Onlar fasadında: “Men heç kəsə məxsus deyiləm və hamiya məxsusam. Siz orada içəri girməmişdən əvvəl olmuşdunuz və çıxıb gedəndən sonra da qalacaqsınız” yazılısı görünən böyük qəsre yönəldilər” (fr.)

*Didro. “Faciəvi Jan və onun ağası” (1769)*



Mexiko küçəsindəki Milli kitabxananın tutqun rəflərinin birində, heç olmasa, düzəlişlər aparmaq, yaxud ən azı, saysız-hesabsız səhvleri düzəltmək üçün təkrar nəşr olun-malı “Con Uilkinsin analitik dilinin qısa xülasəsi” kitabımın nüsxəsini tapa bilərlər. Deyirlər, kitabxananın yeni direktoru özünü qədim dilləri öyrənməyə həsr eləmiş ədəbiyyatçıdır, guya, indiki dillər ondan ötrü yetərincə qədim deyil, həm də bıçaqcıların məskəni olan uydurulmuş Buenos-Ayres qarşısında çox səcdə eləyir. Onunla heç vaxt tanışlıq axtarmamışdım. Paytaxta 1899-cu ildə gəldim, təsadüf yalnız bir dəfə məni bıçaqcılar, yaxud bu cür ad çıxaranlarla üz-üzə gətirdi. Vaxt olsa, bu barədə də danışacağam.

\*\*\*

Artıq demişdim ki, təkəm; bu günlərdə məndən Fermine Equrena barədə eşitmış mərtəbə qonşum xəbər verdi ki, o, Uruqvayda, Punta-del-Estedə ölüb.

Heç də dostum olmayan insanın ölümü, bununla belə, məni kədərləndirdi. İndi bilirom ki, tamamilə təkəm: bütün baş verənlərin – xatırasını kimseyə böyük bilməyəcəyim Konqresin yeganə qoruyucusuyam. Onun sonuncu iştirakçıları. Əlbəttə, Konqresin iştirakçıları dünyadakı bütün adamlardır, başqları yer üzündə, sadəcə, yoxdur, amma hər halda, mənim yerim xüsusidir. Mən öz iştirakum barədə bilirom, bununla da saysız-hesabsız indiki və gələcək silah-daslımdan fərqlənirəm. Doğrudur, 1904-cü il fevralın 7-də biz Konqresin tarixçəsini açıqlamamaq üçün bütün müqəddəslərə and içdik – bəs yer üzündə müqəddəs, yaxud müqəddəs olmayan bir şey varmı? – amma elə bu qədər qətiyyətlə deyə bilirom ki, bugünkü anda xilaf çıxmağım da onun tarixçəsinə daxildir. Bu inandırma çox ağlaba-tan səslənmir, amma ümidi varam ki, mümkün oxucularının marağını alovlaşdıracaq.

Necə olur-olsun, üzərimə çətin vəzifə götürürəm. Mən heç vaxt, hətta məktublarimdə da hekayə janrına əl atmalı olmamışam. Bundan başqa, – bu da ən vacibidir! – tarixçəm tamamilə ağlagəlməzdır. Bundan ötrü “Qəbirüstü yazıları” şeirlər kitabının haqsız unudulmuş müəllifi Xose Fernandes İralanın qələmi uyğun gələrdi, amma indi artıq

gekdir. Faktları şüurlu surətdə təhrif eləməməyə çalışıram, amma qorxuram ki, başısoyuqluğum, təcrübəsizliyim üzündən səhv – həm də bir səhv yox – buraxaram.

Dəqiq tarixlərdə mənə görmürəm. Yalnız onu xatırladım ki, doğma əyalətim Santa-Fedən 1899-cu ildə gəldim. Məni qətiyyən cəlb eləməyən Buenos-Ayresə öz bədənинə, yaxud köhnə xəstəliklərə öyrəşdiyim kimi öyrəшиб, bir də heç vaxt geri qayıtmadım. Tezliklə öləcəyim barədə xüsusi hiss-filan olmadan düşünürəm; yeri gəlmışkən, elə buna görə də baş qatmaqdan əl çəkmək, hekayəyə keçmək vaxtidir.

Əgər, ümumiyyətlə, bizdə varsa, illər mahiyyətimizi dəyişmir: xeyli əvvəl mənə “Son xəbərlər”in redaksiyasına yol göstərən elə həmin qüvvə bir dəfə axşam məni Ümumdünya Konqresinə gətirib çıxardı. Qəzetçi həyatı əyalətdən olan kasib cavana – eynilə paytaxtlı kasib cavana qauçonun, yaxud malikanə xidmətçisinin həyatı görünən sayaq, lap romantika kimi görünürdü. Yadimdadır, həmkərim Fernandes İrala danışındı ki, guya, qəzetçi unudulmağa məhkumdur, o isə yaddaşa, əbədiyyətə üz tutmaq istərdi. Həmin vaxtda o, artıq deyilişi məqbul olduğu kimi, sonralar xırda dəyişikliklərlə “Qəbirüstü yazılar”ın səhifələrində çap olunan sonetlər toqquşdururdu.

Konqres barədə nə vaxt eşitdiyimi dəqiq deyə bilmərəm. Ola bilsin, kassirimizin ilk dəfə mənə maaş verdiyi həmin gün paytaxtda tamhüquqlu həyatının başlanğıcını qeyd eləməyi qərara alıb, İralanı şam yeməyinə çağirdim. O, üzr istəyib dedi, Konqresi qurban verə bilməz. Dərhal başa düşdüm ki, söhbət küçənin o başındakı, ispanların yaşadığı bəzəkli binadan yox, daha gizli, daha vacib şeylərdən gedir. Konqres barədə söhbətlərdə xatırlatmışdır – bəziləri açıq-aşkar kinayəylə, digərləri yarımsəslə, üçüncülər narahatlıq, yaxud maraqla – amma hamı, başa düşdürüm kimi, başqasından eşitdiyini deyirdi. Bir-iki həftə sonra İrala məni birgə getmək üçün dəvət elədi. Xəbər verdi ki, zəruri formallıqlar yoluna qoyulub.



\*\*\*

Axşam saat doqquz-on olardı. Tramvayda İrala danişirdi ki, ilkin müzakirələr şənbə günləri keçirilir, don Alejandro Qlenkoe, ola bilsin, adlarıımızın uyğun gəlməsindən təsirlənib, artıq sənədlərimə qol çəkib. Biz Qasın şirniyyatxanasına girdik. İştirakçılarından on beş-iyirmi nəfəri iri masa arxasında oturmuşdu; bilmirəm səhnəydi, yaxud onu yadداşım qurmuşdu. Sədri bir dəfə görməsəm də, ilk baxışdan tanıdım. Don Alejandro, ağıllı görkəmli, boz gözlü, ağaran sanmtıl saqqallı ahil cənab ləyaqətlə oturmuşdu. Hər dəfə onu tündrəngli sürtükda gördüm. Oturub əsasının dəstəyinə söykənmiş, barmaqlarını daraqlamışdı. O, möhkəm bədənli, hündürboyluydu. Sol tərəfində bir qədər cavan oğlan oturmuşdu, o da sansaçıydı, amma parlaq-sarı saçı alovu xatırladırıdı, don Alexandronun saqqalısa daha çox orağa oxşayırıdı. Sol tərəfindəki qonşusu uzunsifət, qorxunc daralınlıydı, sıq geyinmişdi. Hamı qəhvə, bəziləri yovşan içkisi sıfariş verdi. Gözümə dərhal bu qədər kişisinin arasında yeganə bir qadının olduğu dəydi. Masanın o biri başında on yaşlarında matros paltarlı bir oğlan oturmuşdu, o, tezliklə yuxuya getdi. Bir də protestant keşiş, iki açıq-aşkar yəhudü, boynunda ipək yaylıq, buradakı meyxanaların lotuları tərzində geyinmiş, dar paltarlı zənci vardi. Zənciylə usağın qabağında bir fincan şokolad dururdu. Təəssüf ki, sonralar rast gəlmədiyim nəzakətli adam, səmimi həmsöhbət cənab Marselo del Masodan başqa heç kəsi xatırlamıram. Məndə yiğincəqlardan birinin, həmin vaxtin geyimləri, ondakı saç düzümləri, bigləri iştirakçılara səhnənin mənasını tamamilə əxlaqsızlaşdırınb təlxək, hətta eyş-işrat görkəmi verdiyindən üzə çıxarmağa cəsarət eləmədiyim pis sürtülmüş bir fotosu qalıb. Hər hansı cəmiyyət öz dilini və ənənələrini yaradır. Məndən ötrü nəyi iləsə elə yuxu kimi qalmış Konqresin ayını, xatırladığım qədər, tələb eləyirdi ki, iştirakçılar öz məqsədlərini, silahdaşlarının adlarını açmağa tələsməsinlər. Yetərinçə tez başa düşdüm ki, vəzifəm heç kəsdən heç nə soruşmamaqdır, buna görə də öz növbəsində ürəyini mənə açmaqda tələsməyən Fernandes İralanı narahat eləmədim. Bir həftəni də ötürmürdüm, amma yalnız bir neçə həftədən sonra vəziyyətdən baş

çıxarmağa başladım. İkinci görüşdən masa arxasındaki qonşum mənə ingilis dərsi verməyə başlamış Cənub dəmir yolunun mühəndisi Donald Ren oldu.

Don Alexandro çoxdanışan deyildi; qalanlar ona birbaşa müraciət eləmirdilər, amma hiss olunurdu ki, ondan ötrü, onun razılığına hesablayıb danışırlar. Əlinin asta hərəkəti yetərliydi ki, dərhal disputun mövzusu dəyişsin. Getgedə öyrəndim ki, sədrin solunda oturmuş adamın maraqlı Tuirl (quyruq, hörük) adı var. Onun, elə bil, ucalıqdan qorxub əyilən ucaboylu adamları daha çox fərqləndirən inam-sız görkəmi vardı. O, unudub tez-tez masanın üstünə qoymduğu mis bussolla oynamağı sevirdi. 1914-cü ildə irland piyada alayının sıratı əsgəri kimi həlak oldu. Adətən, sağ tərəfdə oturan Fermin Equren adlı daralınlı oğlan sədrin bacısı oğluymuş. Mən realist metoda inanmiram (mümkün olanlardan ən sünisinə), yalnız tədricən anladığlarımı bir dəfə söyləməyə üstünlük verirəm. Amma əvvəlcə oxucuya ondakı vəziyyətimi bir də izah eləməyi üstün tuturam: ucqar Kasilda kəndindən kasib cavan, fermer oğlu kimi Buenos-Ayresə gəldim, qəfildən də, anlaya bildiyim təki, paytaxtin, kim bilir, bəlkə də, bütün dünyanın gizli mərkəzinə düşdüm. Yarım əsr keçib, bu gün də başlangıcda – həm də axırıncı dəfə yox – sözün əsl mənasında gözlərimin necə qaradığını duyuram.

\*\*\*

Yalnız faktları, həm də mümkün qədər qısa deyirəm. Sədrimiz, don Alexandro Qlenkoe Uruqvay mülkədarlığı, Braziliyaya sərhəddə torpağı vardı. Onun əslən Aberdeen-dən olan atası bizim qitədə ötən əsrin ortalarında məskən salmışdı. O özüylə, etiraf eləməyə məcburam, don Alexandronun yalnız bütün ömrü boyu oxuduğu yüzlərlə kitab gətirmişdi. (Öz əlimə götürdüyüm cürbəcür kitablardan danışıram, çünkü tarixçəmin başlangıcı onların birindədir.) Köckün ölüb, qız və oğul – sonralar bizim sədrimizi – qoyma. Qızısa Equrenlər ailəsindən birinə gedib Ferminin anası oldu. Bir dəfə don Alexandro deputat olmağa cəhd göstərdi, amma hakimiyyət onun qarşısında Uruqvay konqresinin qapısını bağladı.



Bu zaman o, partladı, ən geniş səlahiyyətlər verib, öz Konqresini yaratmağı qərara aldı. O, Karleylin alovlu səhifələrinin birində təsvir olunmuş bir Anaxarsis Klotsun, otuz altı yadelliyə başçılıq eləyən, özünü Paris assambleyası öncəsi, insan nəslinin carçası adlandıran Zəka ilahəsi fənatikinin taleyini xatırladı. Onun nümunəsindən ilhamlanan don Alejandro bütün millətlərin nümayəndələrinin təmsil olunduğu Ümumdünya Konqresi yaratmaq fikrinə düşdü. İlkin yiğincaqların yeri Qasın şirniyyatxanası oldu; hazırlığına dörd il ayırdıqları açılış aktı don Alexandronun iqamətgahında planlaşdırıldı. O, əksər uruqvaylılar kimi Artiqasın ardıcıllarına məxsus deyildi, Buenos-Ayresi sevirdi, amma Konqresi öz vətənində yığmağa üstünlük verdi. Maraqlıdır ki, təyin olunmuş müddətə, doğrudan da, ağlagalməz dəqiqlikə əməl edilirdi.

Əvvəlcə hər birimiz nümayəndəlik xərclərinə görə müəyyən sabit məbləğ alırdıq, amma sonra hamını ilhamlandıran qızgınlıq mənim kimi kasib Fernandes İralanı puldan imtina eləmək cəsarətinə itələdi, bunu da dərhal baş-qalanı təkrarladılar. Bu addım qoyunları keçilərdən ayırib, özünün xeyirxah təsirini göstərdi: iştirakçıların sayı azaldı, yalnız ən sədaqətlilər qaldı. Yalnız başqa gəliri olmayan, vəzifələrlə yüklenmiş katibimiz Nora Erfyordun maaşını saxladıq. Bütün dünya nümayəndələrinin cəmiyyətini təşkil eləmək asan iş deyil. Məktublar və teleqrammlar sözün əsl mənasında ora-bura axışındı. Özlərinin razılığı barədə Peru, Danimarka və Hindistanın nümayəndələri xəbər göndərdilər. Bir boliviyalı məlumat verdi ki, onun ölkəsi dənizdən tamamilə aralı düşüb, bu faciəvi səhvi ən yaxın görüş çərçivəsində müzakirə eləmək təklifi irəli sürdü.

Aydınlıq tərəfdarı Tuirl elan elədi ki, Konqres qarşısında fəlsəfi xüsusiyyət problemi dırur. Dünyadaki bütün adamların nümayəndələrini təşkil eləmək eynilə Platon arxetiplərinin dəqiq sayını müəyyənləşdirmək kimi bir şeydir, bu tapmacasa neçə-neçə yüzilliklərin mütəfəkkirlərini dalana dırayıb. Tutaq ki, don Alejandro nümunə dalınca uzağa getməmək üçün torpaq sahiblərini, amma bundan başqa, üstəlik, uruqvaylıları da, böyük sələflərini də, sarısaqqalları da, kresloda əyləşənləri də təmsil eləyə bilər. Bəs Nora Erfyord? O,

Norveçdəndir. Katibələri, norveçli qadınları, yaxud, sadəcə, gözəl xanımları təmsil eləyəcəkmi? Yeni zelandiyalılar istisna olmaqla hamını təmsil eləmək üçün bir mühəndis yetərmi?

Məncə, Fermin elə bu yerdə araya girdi.

– Ferri makaronçuları təmsil eləyəcək, – o, dişini ağarda-ağarda cledi.

Don Alexandro ona sərt-sərt baxdı, hər şeyi öz yerinə qoymaq üçün dilləndi:

– Cənab Ferri öz zəhmətləriylə ölkənin səviyyəsini qaldıran mühacirləri təmsil eləyəcək.

Fermin Equrenin məndən zəhləsi gedirdi. Ona elə gəlirdi, məni ələ salmağa əsası vardı: uruqvaylıdır, üstəlik də, anadangəlmə uruqvaylıdır, xanımların sevimlisidir, bahalı dərzinin müştərisidir və – heç bilmirəm, burada yaxşı nə var axı – məncə, yalnız tarixin yolu kənarında inəkləri sağmaqla məşğul olan xalqın, baskların varisidir.

\*\*\*

Boş bir təsadüf düşmənçiliyimizi dərinləşdirdi. Yiğincığların birindən sonra Equren Xunin küçəsinin bir yerində şənlənməyi təklif elədi. Mən o təklifdə maraqlı bir şey gör-mədim, amma adı istehzalarına məruz qalmamaq üçün razılaşdım. Fernandes İralayla yanaşyldıq. Dəstəmiz artıq meyxanadan çıxanda bir uzundrazla toqquşduq. Yüngülə sərxoş olan Equren onu itəldi. O, yolu kəsib dilləndi:

– Kim çıxmaq istəyirsə, qoy bax, bunu dadsın.

Qaranlıq girişdə bıçağın necə parıldadığı yadımdadır. Equren qorxu içində geri sıçradı. Mən özümdə deyildim, amma nifrat hər şeyə üstün gəldi. Əlimi pencəyimin böyrünə atıb, silahı yoxlayırmış kimi, qətiyyətlə dedim:

– Küçəyə çıxaq.

Yad adam artıq ayrı səslə cavab verdi:

– Bax belə oğlanlardan xoşum gəlir. Yoxlamadır, dostum.

O, ürəkdən qəhqəhə çekib güldü.

– Mənim dostlarmı bir sözü deyəndə fikirləşirəm, – diləndim, çıxdıq.

Bıçaqlı adam zala getdi. Sonra mənə izah elədilər ki,



onun adı Tapia Prades, yaxud belə bir şeydir, o, məşhur davakardır. Özünü sakit saxlayan İrala artıq küçədə əlini ciyinimə vurub səsləndi:

– Üçümüzdən təkcə sən əsl müşketyorsan. Yaşasın d'Artanyan!

Fermin Equren onun rüsvayçılığının şahidi olduğumu heç unuda bilmədi.

\*\*\*

Tarixçə məhz indi – və yalnız indi – başlayır. Əvvəlki səhifələrdə bütün həyatimdə ən ağlagəlməz, daha doğrusu, yeganə hadisənin baş verməsi üçün uğura, yaxud taleyə lazım olan şərait təsvir olunub. Don Alexandre həmişə yiğincığın mərkəzindəydi, amma get-gedə heyrətlə, narahatlıqla anlamağa başladıq ki, əsl sədrimiz Tuirldir. Bu iribiglı nadir tip Qlenkol və hətta Fermin Equren qarşısında yaltaqlanırdı, amma elə bacarıqsızlıqla yaltaqlanırdı ki, kari-katuraya oxşayırdı, ləyaqətini də itirmirdi. Qlenkol var-dövlətiylə fəxr eləyirdi, Tuirl başa düşdü, hər hansı layihənin uğuru üçün, guya, həmin layihənin xərclərinin, təəssüf ki, imkanımız da xəxəlində olmadığını elan etmək yetər. Əvvəlcə, anladığım qədər, Konqres yalnız az başa düşülən sözdür, Tuirl hər dəfə işi daha da genişləndirmək təklifi irəli sürürdü, don Alexandre da həmişə razılaşırıdı. Biz, elə bil, sonsuzluğuna- can böyükən dairənin mərkəzinə düşmüştük; məsələn, Tuirl dedi ki, sorğu nəşrlərinin kitabxanası olmadan keçinə bilmərik; kitab dükənində işləyən Nirensteyn bizə Yustus Pertesin atlaslarını, Plininin “Historia naturalis”i (Təbii tarix), Boneli Vinsentin “Speculum”undan (Güzgü) başlayaraq məşhur fransız ensiklopediyalarının, “Britanika”nın, Pyer Larussun, Brokhauzun, Larsenin, Montanerin və Simonun heyranedici dolanbaclarına (fikrimdə bu sözləri Fernandes İralanın səsiylə deyirəm) qədər müxtəlif qalın ensiklopediyaları göndərməyə başladı. Kiminsə qayğıyla həkk elədiyi işarələri, mənə qaplan dərisi üzərində sırlı ləkələri xatırladan bir Çin ensiklopediyasının ipək çəkilmiş cildini necə siğalladığım yadımdadır. Onda onları, yeri gəlmışkən, heç təəssüflənmədiyim aqibət yaxalayacağını əvvəlcədən görə bilməzdim.

Don Alejandro başqalarının arasında Fernandes İralayla məni ayınrıldı, yəqin, ona görə ki, təkcə biz onun qarşısında yarınmırdıq. Bir dəfə o, bizi artıq muzdur-daşyonanların bəzədikləri “Kaledoniya” malikanəsində bir neçə gün qonaq qalmağa dəvət elədi.

Çayaşağı uzun müddət üzəndən, bərəylə keçəndən sonra səhər tezdən körfəzin o biri sahilinə qədəm qoyduq. Sonra kasib qonaq evlərində gecələməli, Kuçilya-Neqradakı çəpərlərin alaqapılarını açıb-örtməli olduq. Faytonla gedirdik; düzənlilik mənə bizim fermadakından daha geniş, adamsız göründü.

Malikanədən məndə iki xatirə qaldı: əvvəlcə öz-özlüyümdə təsvir elədiyim, bir də sonra gördüğüm. Məlum deyil, niyə mənə, elə bil, yuxu arasından Santa-Fedəki çöl-lərin Aquas-Korryentesdəki sarayla ağlagəlməz çulğuşması görünürdü. Əslindəsə “Kaledoniya” ikimailli damı olan çıy daşdan tikilmiş, oymalarla bəzədilmiş qalereyalı uzun evdir. Elə təsəvvür yaranırdı ki, evi sərt iqlimi, uzun illəri nəzərə almaqla tikiblər. Divarların qalınlığı, az qala, bir metr idi, qapılar mazğala oxşayırdı. Heç olmasa, yaşıl bir şey basdırmaq kimsənin ağlına gəlməmişdi. Dan yeri, qurub düz pəncərələrə vururdu. Tövlələr daşdan idi, saysız-hesabsız inəklər arıq, buynuzluydu, atlann dolaşmış quyrıqları yerlə sürüñürdü. İlk dəfə təzə ət daddım. Xidmətçilər torbalarda suxarı daşıyırdılar; bir dəfə xidmətçi ağızından qaçırdı ki, ömründə təzə çörək yeməyib. İrala soruşdu, harada yuyunmaq olar; don Alejandro gəndən hərəkətlə üfüqü çizdi. Gecə bədirlənmiş ay nur saçdı; mən gəzməyə çıxdım, ətrafi dəvəquşunun mühafizə elədiyini görüb çəsdim.

Gecə ərzində azalmayan bürkü dözülməz əzab verirdi, biz sərinlikdən ötrü yalvarırdıq. Otaq çox idi, hamısı alçaqtavanlıydı, görkəmlərindən istifadəsizlik yağırdı. Biz pəncərələri cənuba baxan ikiçarpayılı, dolablı, əlüzyuyan taslı, gümüş bardaqlı bir otaq seçdi. Döşəmələr torpaqdan idi.

Səhəri kitabxanaya yollanıb, Karleylin cildlərində mənə bu səhəri, bu tənhalığı bəxş eləyən insan nəslinin carçası Anaxarisis Klotsa həsr olunmuş səhifələri axtardım. Eynilə şam yeməyində olduğu kimi, səhər yeməyindən sonra don



Alexandro bizi tikintinin necə getdiyinə baxmağa dəvət elədi. Yolu düzənliliklə at belində getdik. Çəkinə-çəkinə ata minən ırala güclə tab gətirdi. Xidmətçi üz-gözünü dəyişdirmədən qeyd elədi:

– Şəhərli əla çapırdı.

Tikinti uzaqdan görünürdü. İyirmiyə yaxın işçi amfiteatr xarabalıqları kimi bir şey ucaldırdı. Aralarında mavi səmanın göründüyü meşəylə pilləkən yadımdadır.

Bir neçə dəfə qauçolarla söhbət eləməyə cəhd göstərdim, amma əbəs yerə. Onlar məni yad adam sayırdılar. Öz aralarında – həm də tez-tez – Braziliya tərzində iyrəncləşdirilmiş ispancada danışırdılar. Onlarda, şübhəsiz, hindu və zənci qanları qarışmışdı. Hamısı möhkəmbədənli, qüvvətliydi; “Kaledoniya”da ömrümdə birinci kərə ucaböylü oldum. Əksəriyyəti cirip, bəziləri bombaçı<sup>1</sup> geymişdilər. Demək olar ki, heç kəs Ermandesin, yaxud Rafael Obligadonun dərddən üzülmüş qəhrəmanlarına oxşamırdı. Şənbə günləri içdiklərindən boş şeyin üstündə çılgına dönürdülər. Bir qadın da görmədim, bir dəfə də olsun gitara səsi eşitmədim.

Amma bu sərhəd adamlarından çox, məni don Alexandrodakı dəyişiklik heyrətləndirdi. Paytaxtda o, nəzakətli, təmkinli cənab, “Kaledoniya”da əcdadları kimi sərt nəsil başçısı olurdu. Bazar günləri səhərdən o, bir söz də başa düşməyən peonlara Əhdi-ətiqi oxuyurdu. Bir dəfə axşam xidmətçi, atasının vəzifəsini miras almış cavan oğlan məlumat verdi ki, icarəçilərdən biri muzdurla bıçaq dava-sına çıxıb. Don Alejandro tələsmədən qalxdı. O, mərəkəyə yaxınlaşdı, adətən aynılmadığı silahını götürdü, onu gözgörəti qorxmuş xidmətçiye verib, rəqiblərin arasına girdi.

– Bıçaqları atın, uşaqlar. – Elə həmin sakit səslə əlavə elədi. – Gəlin bir-birinizin əlinizi sıxbı ayrınlın. Heç bir davalalaş olmasın.

Ona tabe oldular. Səhəri öyrəndim ki, xidmətçiylə haqq-hesabı kəsiblər.

Tənhalığın məni necə çəkdiyini hiss etdim. Bəzən qorxurdum ki, daha Buenos-Ayresə qayida bilmərəm. Bilmirəm

<sup>1</sup> *Cirip, bombaçı* – Cənubi Amerika yoxsullarının geydiyi üst paltarı

Fernandes İrala nə duyurdu, amma qəfildən uzun-uzadı Argentina barədə, qayıdan sonra neyləyəcəyimiz haqda danışmağa başladıq. Onse meydanının yanında, Jujuy küçəsindəki evin giriş qapısındaki şiri, bir meyxananın üstündəki fənəri yada saldıq, öyrəşdiyimiz yerlərisə heç xatırlamadıq.

Mən uşaqlıqdan yaxşı at minəndim; burada adətim üzrə saatlarla at belində gəzməyə başladım. O birlərindən tez-tez yəhərlədiyim kəhər indi də gözlərimin qabağındadır, məncə, artıq canını tapşırıb. Deyəsən, bir axşam, yaxud axşamayaxın Braziliyaya keçdim; sərhədi yalnız aradaşlarıyla işarələmişdilər.

Biz artıq günlərin hesabını itirdiyimiz vaxtda, bir dəfə, adətən, axşam don Alexandro xəbərdarlıq elədi:

– Erkəndən yatin. Dan yeri ağaranda çıxacağıq.

Çay aşağı üzə-üzə o qədər xoşbəxt idim ki, hətta “Kaledoniya” barədə mehribanlıqla düşüñürdüm.

\*\*\*

Şənbə yiğincaqları təzədən başlandı. Elə ilk yiğincaqdə Tuirl söz aldı. Adı nəsihət çalarları səpələyib elan elədi ki, Ümumdünya Konqresi kitabxanasının sorğu nəşrləriyle kifayətlənməyə haqqı yoxdur: bütün ölkələrin və xalqların klassik ədəbiyyatı zamanın əsl şahidiidir, ona etinasızlıq göstərmək cəzasız ötüşə bilməz. Məruzə bəyəniləndi. Fernandes İralayla latin dili müəllimi doktor Krus lazımı mətnlərin seçilməsi vəzifəsini öz üzərlərinə götürdürlər. Tuirl artıq məsələni Nirenşteynlə əvvəlcədən müzakirə eləmişdi.

O vaxt Parisi həsrəti çəkilən yer kimi görməyən argentalı çətin tapılaydı. Yəqin ki, bizim aramızda ən dözümlüsü Fermin Equren idi, onun ardınca, başqa səbəbələrə görə, Fernandes İrala gəlirdi. “Qəbirüstü yazılar”ın müəllifinə görə, Paris Verlen, Lö-konta dö Lill, Equren üçün şən məhəllələrin Xunin küçəsiylə təkmilləşdirilmiş davamydı. O, ehtimalım üzrə, burada Tuirlə ümumi zəmin tapmışdı. Ən azı, növbəti dəfə o, Konqres üzvlərinin ünsiyyət saxlamalı olacaqları dil problemini müzakirəyə təqdim elədi, lazımı məlumat toplamaq üçün London və Parisə iki nümayəndə göndərmək təklifi irəli sürdü. Nümayişkaranə



soyuqqanılıq xətrinə o, ilk nəmizəd kimi məni, ikincisə, bir anlığa susandan sonra öz dostu Equrenini göstərdi. Don Alejandro, adəti üzrə, razılaşdı.

Deyəsən, artıq yazmışdım ki, bir neçə italyan dili dərsinin müqabilində Ren məni ingilis dilinin dərinliklərindən xəbərdar elədi. Mümkün olduğu qədər qrammatika dərslikləri, yeni başlayanlar üçün xüsusi məşğələlər olmadan ötüşürdük, birbaşa forması qısaq tələb eləyən şeirlərə keçdi. Həyatımı dolduran dillə ilk görüşüm Stivensonun məğrur “Rekviyem”i oldu, sonra abırılı on səkkizinci əsr üçün Persinin kəşf elədiyi balladaların növbəsi çatdı. Londona getməzdən əvvəl Suinbernin gözəlliyyindən xəbər tutdum, o vaxtdan günahımı duyub, İralanın İsgəndəriyyə sətirlərinin keyfiyyətinə şübhə elədim.

\*\*\*

Londona 1902-ci il yanvarın əvvəlində gəldim. Ömründə görmədiyim, o vaxtdan unuda bilmədiyim ilk qarın nəvazışını xatırlayıram. Xoşbəxtlikdən, Equrenlə yollarımız aynıldı. Mən Ümumdünya Konqresinə layiq dil axtara-axtara kitabxanasında səhərdən-axşamacan oturduğum Britaniya muzeyinin həyətindəki ucuz pansionatda yerləşdim. Universal dillərdən də yan ötmürdüm. “Ruhun təqvimi”ndə “soyuqqanlı, qısa və sadə” adlandıran esperantonusu, felləri hallandırı-hallandırı, isimləri qoşa-qoşa bütün mümkün dil imkanlarını gətirmək niyyətində olan volapyuku<sup>1</sup> axtarırdım. Nostalji xatirələri əsrlərdən-əsrlərə ötürülen latin dilinin dirçəldilməsinin xeyrinə və zərərinə sübutlar fikirləşib tapırdım. Con Uilkinsin, hər sözün mənası, onu təşkil edəyən hərfərin mənasıyla müəyyənləşdirilən analitik dilinin xülasəsinə daldım. Burada, oxu zalının hündür qübbəsi altında Beatrislə tanış oldum.

\*\*\*

Mən şəxsi tarixçəmi yox, Ümumdünya Konqresinin ümumi tarixçəsini yazıram, amma bütün başqları kimi, birinci özündə ikincini ehtiva eləyir. Beatris ucaboylu, çevik,

<sup>1</sup> Volapyuk – sünü dillərdən biri, cəfəngiyat

zərif cizgili, mənə artıb-çoxalan Tuirli xatırladan – amma xatırlatmadı – alovlu saçlı olan qız idi. Onun iyirmi yaşı da yox idi. London universitetində filologiyaya məşğul olmaq xətrinə şimal qraflıqlarından gəlmişdi. İkimiz də əsil-nəcabətli nəsildən deyildik. Buenos-Ayresdə italyan qanına malik olmaq hələ də ayib sayılırdı, amma Londonda onun xəbər tutduğu kimi, bunda hətta romantik bir şey görür-dülər.

Bir neçə axşamdan sonra yaxın olduq. Ona eşq elan elədim, amma Beatris Frost, Nora Erfyord kimi İbsenin nəsi-hətərinə sadəcətini saxlayırdı, öz azadlığını çıdarlamaq istəmirdi. Ondan heç cür söyləyə bilmədiyim sözü eşitdim. Ey həmin gecələr, o gecələrin ikimizə bir yarımqaranlığı, ey qaranlıqda gözətgörünməz çay kimi axan sevgi, ey hər kəsin hər ikisini özündə birləşdirdiyi sevgi anı, dinc sevgi, ey yuxulayıb huşa getmək üçün özümüzü unutduğumuz o yaxınlıq, ey səhərin ilk parıltıları, ondan gözümü açmayan mən.

Sərt Braziliya sərhədində nostalgiyadan ölürdüm, amma mənə bu qədər əziz bir şey bəxş eləmiş Londonun kərpic dolanbacında o qüssəni heç duymurdum. Müxtəlif bəhənələrlə gedişimi ilin lap axırınacan uzatdım. Milad bayramını birgə keçirməyə hazırlaşırıq. Beatrisə söz verdim ki, onun üçün don Alexandrodan Konqresdə çıxış eləməyə dəvət qopardaram. O, təfərruatlara baş vurmadan cavab verdi ki, çoxdan Cənub yarımkürəsini görmək istəyirdi, diş həkimi olan əmisi oğlu Tasmaniyada məskən salıb. Beatris vidalaşmağı yekəxana, mənasız bədbəxtlik bayramı saydı-ğindən, heç bir yekəxanalığa dözmədiyindən məni limanacañ ötürməyə getmədi. Bir il qabaq rastlaştığımız kitabxanada vidalaşdıq. Mən kövrəyəm, məktub gözləyə-gözləyə əzab çəkməməsi üçün ünvanımı ona vermədim.

\*\*\*

Sezirdim ki, geriyə yol, birbaşa yoldan qıсадır, amma Atlantik okeaniyla xatırələr, həyəcanlarla korlanmış səfər mənə əvvəlkindən daha uzun göründü. Həyatımla yanaşı dəqiqlikədə dəqiqliqə, gecəbəgəcə – Beatrisin öz həyatını yaşadığını bilmək əzablıydı. Ona uzun bir məktub yazdım, o məktubu Montevideodan aynında cirdim. Vətənimə cümə



axşamı gəldim, limanda məni İrala gözləyirdi. Biz Çili küçə-sindəki köhnə mənzilimə qayıtlıq, həmin günlə sonrakı günü səhbət və gəzintidə keçirdik. Fermin Equren hələ də Parisdə qaldığından yüngüllük duydum: mən tez qayıdib, deyəsən, həddən artıq uzun yoxluğumu bir qədər yumşaltmışdım.

İrala ümidsizlik içindəydi. Fermin Avropada ağlagəlməz pul xərcləyir, dərhal geri qayitmaq əmrindən inadla boyun qaçırdı. Yeri gəlmışkən, başqa bir şey də gözləmirdim. Məni daha çox ayrı şey narahat eləyirdi: İrala və Krusa qarşı Tuirl, guya, özündə yaxşı bir niyyət birləşdirməyən pis kitabın olmamasını güman eləyən Kiçik Plininin maksimini<sup>1</sup> dirilmişdi. Elə buna görə də o, “Çap” qəzətinin istisnasız bütün sayılarını, “Don Kixot”un üç min dörd yüz nüsxəsini, Balmesin məktublar toplusunu, universitet diplomlarını, mühasibat hesabatlarını, lotereya biletlərini, teatr proqramlarını almaqdə təkəd eləyirdi. O, bütün bunların mahiyyətcə öz zamanının şahidi olduğunu söyləyirdi. Nirensteyn ona tərəfdar çıxdı; don Alexandro “üç gurultulu şənbədən” sonra təklifi bəyəndi. Nora Erfyord katib vəzifəsindən imtina elədi, onun yerini Tuirlin əlində oyuncaq olan Karlinski soyadlı yeni birisi tutdu. İndi göndərilmiş iri zəflər kataloqlaşdırılmışdan, işlənmədən don Alexandronun evinin arxa otaqlarında, subay anbarında üst-üstə qalanırdı. İyulun əvvəlində İrala bir həftə də “Kaledoniya”da qonaq qaldı; daşyonanlar orada işi atmışdilar. Xidmətçi bütün sorğu-suala cavab verirdi ki, guya, ağanın tapşırığı belədir, əgər indi onun artıq bir şeyi varsa, bu da vaxtdır.

\*\*\*

Londonda hesabat hazırladım, amma indi səhbət ondan getmir. Cümə günü görüş və mətnlə don Alexandronun yanına yollandım. Məni Fernandes İrala müşayiət eləyirdi. Gün qüruba əyilirdi, evdə cənub-qərb küləyi dolaşırıcı. Alısına küçəsi tərəfdən darvazaların qarşısında üç at qoşulmuş araba dururdu. Yükleri həyətin o başına daşıyan, bağlamaların altında əyilmiş adamları gördüm, onlara hökmə

<sup>1</sup> Maksim – köhnə əxlaq qaydası

Tuirl göstəriş verirdi. Elə bil, əvvəlcədən nəsə duyub evdə Nora Erfyord da, Nirensteyn də, Krus da, Donald Ren də, bir də iştirakçılarından kimsə toplaşmışdı. Nora tamam başqasını xatırlada-xatırlada məni qucaqlayıb öpdü. Zənci başəyə-əyə, gülümsəyə-gülümsəyə əlimi öpdü.

Otaqlann birində zirzəminin dördkünc girişini qaralırdı. Daş pillələr zülmətdə gözdən itirdi.

Birdən addım səsləri eşidildi. Dərhal başa düşdüm ki, bu, don Alexandrodur. O, sözün əsl mənasında içəri soxuldu.

Onun səsi dəyişmişdi: qarşımızda şənbə iclaslarımızda sədrlik eləyən təmkinli cənab, bıçaq davasına son qoyan, öz çobanlarına Allahın kələmənə əzbərdən söyləyən varlı mal-qara sahibi deyildi, bununla belə, deyəsən, hər halda, ikinciyyə yaxın idi.

O, kimsəyə baxmadan əmr elədi:

– Kitabları zirzəmidən həyətə daşıyın. Hamisini son nüsxəsinəcən.

Bir saatəcan çalışdıq. Axırda həyətdə kitablardan uca dağ qalandı. Hamı ora-bura tüyünürdü, yalnız don Alejandro qırmızıdanmırıldı.

Yeni əmr gəldi:

– Yandırın.

Tuirlin sıfətində bir damcı qan yox idi. Nirensteyn mızıl-dandı.

– Ümumdünya Konqresi bu dəyərli vəsaitlər olmadan keçinə bilməz, mən onları böyük sevgiyə seçmişdim.

– Ümumdünya Konqresi? – don Alejandro soruşdu. O, istehzayla güldü, onun gülüşünü ilk dəfə eşitdim.

Dağıntıda qəribə sevinc var; alovun dilləri çitildaya-çitildaya qalxır, biz divarın dibində dura-dura, yaxud otaqlara dağılışa-dağılışa diksinirdik. Az sonra həyətdə gecə, su və yaniq qoxusu qaldı. Bir neçə salamat qalmış vərəq yadımdadır, onlar yerdə ağarırdı. Don Alexandroya gənc qızların sanballı kişilərə duyduğu mehribanlığı duyan Nora Erfyord boşluğa dedi:

– Don Alejandro necə hərəkət eləmək lazıim gəldiyini bilsən.

İndiyəcən ədəbiyyatçı olan İrala müdrikliklə dilləndi:



– İsgəndəriyyə kitabxanasını yüz ildə bir dəfə yandırmaq gərəkdir.

Bu zaman don Alexandro özündən çıxdı:

– Deyəcəyimi dörd il qabaq başa düşməliydim. Bizim planımız o qədər nəhəngdir ki, – indi bunu biliyəm – özündə bütün dünyani birləşdirir. Məsələ Allahın unutduğu malikanənin talvan altında bir-birini nitqlərlə susduran şarlatanlar yığınında deyil. Ümumdünya Konqresi dünyyanın yaradılmasıyla birləşib, artıq hamımız ölüb-gedəndən sonra da yaşayacaq. O, hər yerdədir. Konqres – bizim yandırğımız kitablardır. Konqres – Sezarların legionlarını darmadağın eləyən kaledoniyalılardır. Konqres – çürüntülər arasındaki Əv, çarmıxdakı Əsadır. Konqres – mənim var-dövlətimi axıncı qəhbəylə talayan yaramaz uşaqdır.

Özümü saxlaya bilməyi onun sözünü kəsdim:

– Don Alexandro, mən də günahkaram. Mən bu gün gətirdiyim hesabatı çıxdan hazırlamışam, sizin pullarınızı xərcləyə-xərcləyə İngiltərədə itib-batmışam, çünkü vurulmuşam.

Don Alexandro davam elədi:

– Mən belə də güman eləyirdim, Ferri. Konqres – mənim öküzlərimdir. Konqres – satlığım öküzlərimdir, daha mənə məxsus olmayan torpağimdır.

Bu zaman Tuirlin qulaqbaticı səsi araya girdi:

– Demək istəyirsiniz, Kaledoniyani satmışınız?

Don Alexandro susub cavab verdi:

– Hə, satmışam. İndi bir qarış da torpağım yoxdur, amma iflasdan sınmamışam, çünkü anlamışam. Yəqin ki, artıq görüşməyəcəyik, çünkü Konqressə ehtiyac yoxdur. Amma bu gecə Konqresə axıncı kərə baxmağa gedəcəyik.

O, sadəcə, vəcddən sərxoş olmuşdu. Səmimiyyəti, coşqunluğu bizi mütəəssir elədi. Hətta özündə olmaması kim-sənin ağlına gəlmədi.

Meydanda fayton tutduq. Mən qozlada faytonçunun yanında oturdum, don Alexandro əmr verdi:

– Şəhəri gəzək, ağa. Hara istəyirsən sür.

Zənci ayaqlığa yapışib, yolboyu gülümsəyirdi. Bilmiyəm nə baş verdiyini anlayırdımı.

\*\*\*

Sözlər – rəmzlərdir; onlar ümumi xatırələr tələb eləyir. Bu gün mən yalnız öz xatirəmi danişa bilərəm, daha onu bölüşməyə kimsə yoxdur. Mistiklər qızılğül, yaxud öpüş, özündə dünyadakı bütün quşları birləşdirən quş, özündə ulduzları birləşdirən Günəş, bütövlükdə Günəş, şərab piyalaşdı, bağ, yaxud sevgi aktı barədə danişırlar. Bizi, yorğun, xoşbəxt adamları şəfəqin sahilinə aparan sonsuz şənlik gecəsini təsvir eləmək üçün bu bənzətmələrin heç biri yaramaz. Demək olar, danişmirdiq, səkinin daşları üzərində yalnız təkərlərə nallar taqqılıtı salırdı. Maldonadonunmu, Ria-uçelonunmu qaranlıq, narahat suları qıraqında dan yeri qızarmamış Nora Erfyord asta səslə Petrik Spensa haqqında ballada oxudu, don Alejandro da gah bu, gah o biri sətri ahəngdənkənar təkrar eləyə-eləyə onun səsinə səs verdi. İngilis sözləri qəlbimdə Beatrisin obrazını yaradırdı. Tuirl arxamda Mizildəndi:

– Şər arzulayıram, xeyir yiyəsi oluram.

Yəqin ki, onda gördüklerimdən nəsə “Rekoleta” qəbiristanlığının qırımızımtıl təpəsi, həbsxananın san divanı, meyxanada müsiqisiz rəqs eləyən iki kişi, hasarın barmaqlığıyla şahmatvari kəsilmiş həyət, dəmiryol şlaqbaumu, evim, bazar, dlibsiz rütubətli gecə indi də yaşayır, amma məna bu ötəri təfərrüatlarda dəyildi, onlar başqa cür də ola bilərdi. Ən vacibi odlur ki, hamımız bir nəfər kimi duyurduq: hər birimizin dəfələrlə ələ saldığımız uydurma təkzib olunmaz, gizli şəkildə mövcuddur – bu, bütün dünya, o dünyadakı bizi. Sonra uzun illər həmin gecənin duyğusunu əbəs yera axtardım; bəzən o, elə bil, müsiqidə, sevgidə, tutqun xatırələrdə canlanırdı, amma yalnız bir dəfə səhər, yuxuda həqiqətən qayıtdı. Bizim and saatımızda – heç kəsə heç bir söz deməmək – artıq şənbə günü başlamışdı.

Daha heç vaxt heç kəslə görüşmədim, yalnız İralayla görüşdüm. Söhbətlərimizdə həmin vaxtlara qayıtmirdiq, o barədəki hər hansı söz hörmətsiz səslənirdi. 1914-cü ildə don Alejandro Qlenkoe öldü, onu Montevideoda dəfn elədilər. İrala bir il qabaq vəfat elədi.

Nirenşteynlə bir dəfə Lima küçəsində rastlaşdıq, özümüzü elə göstərdik ki, guya bir-birimizi tanımiriq.



## KANDARDAKI ADAM

Byoy Kesares Londondan üçkünc tiyeli, dəstəyi H hərfinə oxşayan qəribə xəncər gətirdi, Britaniya Şurasından olan dostumuz Kristofer Dyüi dedi, bu cür silahlar Hindistanda geniş yayılıb. Bunun ardınca əlavə elədi ki, iki müharibə arasında həmin ölkədə (*Ultra Auroram et Gangem*<sup>1</sup> – yadimdadır, o, Yuvenalin şerini dəyişdirib latinca dilləndi) İslədiyini xatırlatdı. Onun həmin axşam danışdığı tarixçədən aşağıdakılan çatdırmaq qərarına gəlirəm. Hekayətim həqiqətəuyğun olacaq. Allah məni, bir şey əlavə eləmək, yaxud hekayətin ekzotik görkəmini gücləndirmək üçün Kiplinqdən nəsə götürmək tamahından qorusun. Yeri gəlmışkən, bu qədim, adı əhvalatın qoxusu, ola bilsin, eynilə “Min bir gecə”dəki kimidir, onu itirməyə təəssüflənərdim.

\*\*\*

Danışacağım əhvalatın dəqiq coğrafiyasının əhəmiyyəti yoxdur. Bir də ki Amritsar, yaxud Uda kimi adların Buenos-Ayresdə nə mənası ola bilər? Birçə onu söyləmək yetər ki, həmin illərdə bir müsəlman şəhərində həyəcan vardı, hökumət də qayda-qanun yaratmaq üçün güclü adam göndərdi. Həmin adam şöhrətli döyüşçülər klanından<sup>2</sup> olan şotlandiyalıydı, zoraklıq onun qanındaydı. Onu cəmi bircə dəfə görmüşdüm, amma yaddaşımda qatran kimi qara saçları, dik almacıqları, yırtıcı burnu və ağızı, enli ciyinləri, güclü viking görkəmi qalıb. David Aleksandr Qlenkern – onu bu gecə belə adlandıraq – hər iki ad uyğun gəlir, çünkü hər ikisi möhkəm əllə hökmranlıq eləyən hökmdarların adıdır. David Aleksandr (onu bu cür adlandırmağa öyrəşməliyəm), məncə, qorxu təlqin eləyən adamdır; təkcə onun gəlmək xəberi şəhəri sakitləşdirməyə bəs elədi. Bu, ciddi tədbirlər əl atmasına mane olmadı. Bir neçə il ötdü. Şəhər də, vilayət də dinc yaşayırıdı: sinqlərlə müsəlmanlar didişməyə son qoydular, amma qəfildən Qlen-

<sup>1</sup> Yuvenalin “Avropaya və Qanqacan” (yəni dünyanın şərqi hüdudlarına- can) adlanan satırasından dəyişdirilmiş sitat

<sup>2</sup> Şotlandiyadan və Finlandiyadan olan qəbilə icması

kəm yox oldu. Təbii ki, onun oğurlandığı, yaxud öldürülüyü barədə xəbərlər yayıldı.

Bu barədə öz şəfimdən eşitdim – senzura sərt idi, qəzetlər də Qlenkemin yoxa çıxmasını şərh eləmirdi (yadımda olduğu qədər, hətta xatırlatmırıldılar). Atalar sözü var: Hindistan dünyadan böyükür; ola bilsin, imzalı əmrlə göndərildiyi şəhərdə qüdrətli olan Qlenkern imperiya administrasiyasının mexanizmində vintcikdən başqa bir şey deyildi. Yerli polisin təhqiqatı nəticə vermədi, şefimin fikrinə, mülki şəxs daha az şübhə doğurur, daha yaxşı nəticə əldə eləyə bilər. Üç-dörd gün sonra (Hindistandan məsafə uzundur) o qədər ümidi-filan eləmədən insanı udan tutqun şəhərin küçələrini dolaşdım. Dərhal da Qlenkemin taleyini gizlətmək məqsədi güdən bir susqun sui-qəsd duydum. Bu şəhərdə (and içə bilərdim) əminəm ki, sərr bilməyən, onu saxlamağa and içməyən bir nəfər də yox idi. Soruşduqlarının əksəriyyəti xəbərsiz olduqlarını söyləyirdi; onlar Qlenkemin kim olduğunu bilmirdilər, heç vaxt onu görməmişdilər, heç vaxt barəsində eşitmışdilər. Başqaları, əksinə, onu on beş dəqiqə əvvəl bir adamla söhbət eləyən görmüşdülər, hətta məni həmin evə ötürürdülər, girdikləri evdə məlum olurdu ki, onun haqqında ya heç bir şey bilmirlər, ya da bir az qabaq həmin evdən çıxıb. Həmin könüllü yalancılardan birinin sıfətinə yumruq ilişdirdim. Şahidlər hiddətimə şərik çıxdılar, dərhal da yeni yalanlar uydurdular. Bir dəfə axşam mənə üstündə ünvan yazılmış, içində ensiz zolaqlı kağız olan zərf atdılar...

\*\*\*

Mən ora çatanda günəş batırdı. Məhəllə qələbəlik, kasib, evlər çox alçaq idi; səkidən bir neçə sadə həyəti gördüm. Axırıncı həyətdə bir müsəlman bayramını qeyd eləyirdilər, əlində qırmızımtıl ağacdan tütəyi olan bir kor keçib-getdi.

Ayaqlarımın altında, kandarda əşya kimi hərəkətsiz çox qoca bir adam çömbəlib otumuşdu. Onun zahiri görünüşünü təsvir eləyim, çünkü bu, hekayə üçün əhəmiyyətlidir. illər onu su daşı, yaxud insan nəsilləri atalar sözlərini cilalayıb-şumalla-yan sayaq cilalamış, şumallamışdır<sup>1</sup>.

Mənə elə gəldi, onun paltarı uzun cindirlardan ibarətdir, başındakı əmmaməsə daha bir əsgiydi. O, yanqaranlıqda

---

<sup>1</sup> "Cənub" hekayəsindən avtositat



dümağ saqqallı qaraşın sıfətini mənə çevirdi. Mən ona hər hansı girişsiz-filansız dedim, çünkü artıq David Aleksandr Qlenkernlə bağlı bütün ümidiyimi itirmişdim. O, başa düşmədi (ya da eşitmədi), izah eləməli oldum ki, hakimdir, onu axtarıram. Bunu söyləyə-söyləyə indi güclə eşidiləcək bir səs-küyə çevrilmiş bu qədər yaşılı qocanı sorğu-suala tutmağın necə mənasız olduğunu anlayırdım. Bu adam Üsyany<sup>1</sup>, yaxud Əkbər barədə danişa bilərdi, fikirləşdim, Qlenkern barədə yox. Onun cavabı qorxumu təsdiqlədi.

— Hakim? — azacıq təəccübə dilləndi. — İtən, axtarılan adam. Bir dəfə mən uşaq olanda belə bir şey baş verdi. İli yadımda deyil, amma Nikal Sein (Nikolson)<sup>2</sup> Dehli divarları dibində həlak olmamışdı. Ötən vaxt yaddaşda qalır; şübhəsiz, o vaxt baş verənlərin hamisini xatırlaya bilərəm. Allah qəzəbləniç adamların günaha batmasına imkan verdi; onların ağızından lənət, riya, yalan töküldürdü. Əlbəttə, hamı pozğun deyildi, kralıcanın bu ölkəyə İngiltərənin qanunlarını gətirən bir adam göndərdiyi barədə xəbər çıxanda içlərində daha az şər olanlar sevindilər, çünkü qanunun iğtişaşdan yaxşı olduğunu hesab eləyirdilər. Xristian gəlib çıxdı, dərhal da öz borcuna xəyanət eləməyə, adamları sıxışdırmağa, iyrənc əməllərin üstünü örtməyə, qanunları tapdalamamağa başladı. Əvvəlcə onu günahlandırmırdıq; heç kəs onun xidmət elədiyi ingilis məhkəməsiylə tanış deyildi, ola bilsin, sıxışdırma kimi görünənin mühüm, hələ gizli səbəbləri vardı. Düşünmək istəyirdin ki, onun kitabında hər şeyə bəraət var, amma dünyanın ədalətsiz hakimləriyle oxşarlığı açıq-aşkar idi, axırdı da etiraf eləməli olduq ki, sadəcə, şər adamıdır. O, müstəbidə çevrildi, yazılı xalqsa (hakimə bağladıqları aldadılmış ümidiyərin intiqamını almaq üçün) onu oğurlamaq və cəzalandırmaq barədə düşünməyə başladı. Təkcə danişmaqla iş aşmaz, sözdən işə keçdilər. Ola bilsin, ən cavanlardan, ən sadə-lövhərdən başqa heç kəs bu cəsarətli fikrin gerçəkləşəcəyinə inanmırıldı, amma minlərlə sinq və müsəlman hamiya mümkünsüz görünənə görə özlərinə inanmadan sözlərinə əməl elədilər. Onlar hakimi oğurlayıb, şəhərdən uzaq bir yerdə gizlətdilər. Sonra incitdiyi adamlarla, yaxud (ən azı) yetim-

<sup>1</sup> Hindistanda sipahilər üsyanyı (1857–1859) nəzərdə tutulur.

<sup>2</sup> Con Nikolson (1822–1857) – sipahilər üsyanyı yarışılarda yaralanıb ölen ingilis zabiti

lərlə, dul qadınlarla danışdilar, çünkü bu illər ərzində ədalət qılıncı rahatlıq bilməmişdi. Axırda – güman ki, bu ən çətiniydi – hakimi mühakimə eləyəcək hakim tapıb həmin işi ona tapşırdılar.

Onun söhbətini içəri girən qadınlar yanımçıq qoydular.

O, tələsmədən söhbətinə davam elədi:

– Hesab olunur ki, hər bir nəsildə dünyanın gözəgörünmədən ciyinlərində qərar tutduğu, Allah qarşısında bəraət qazandıran, ən až, dörd mömin olur: onlardan biri ən münasib hakim olardı. Amma adsız-sansız dünyani dolaşırlarsa, onları necə tapaq, heç qarşılaşanda da taniya bilmərik, bəs xidmət elədikləri ali məqsəddən xəbərləri yoxdursa? Bu zaman kimsə qərara gəldi ki, tale müdrikləri bizdən əsirgədiyindən ağılsızları axtarmaq lazımdır. Bu fikrin tərəfdarları çox oldu. Üləmalar, qanunçular, yalnız şirin adını çəkən, bir Allaha səcdə eləyən sinqlər, çoxlu allahlara səcdə eləyən inluslar, kainatın ayaqlarını aralı qoymuş insan görkəmində olduğunu öyrədən Mahaviranın rahiibləri<sup>1</sup>, atəşpərvəstlər, qara yəhudilər məhkəmə heyətinə daxil oldular, amma son hökmü vermək dəliyə həvalə olundu.

Burada söhbəti bayram şənliyindən qayıdan bir neçə nəfər kəsdi.

– Dəliyə, – o, təkrar elədi, – çünkü Allahın zəkəsi onun diliyə danışır, insanın vüqarını sindirir. Onun adı unudulub, ya da heç vaxt məlum deyildi, o, küçələrdə lüt-üryan, yaxud cirçindirlə dolaşırdı, öz barmaqlarını sayır, ağacları cımadırdı.

Sağlam zəkam qiyama qalxdı. Dedim, qərarı dəliyə həvalə eləmək, prosesi qeyri-düzgün eləmək deməkdir.

– Müqəssir onu hakim saydı, – cavab verdi. – Ola bilsin, o, sui-qəsdçilərin onu azadlığı buraxıb hansı təhlükələrlə üzləşəcəyini anlayırdı, yalnız dəli ona ölüm hökmü kəsməyə bilərdi. Eştidim ki, hakiminin kim olduğunu eşidəndə gülüb. Həddən artıq çoxsaylı şahidlər üzündən proses xeyli uzandı.

O, nədənsə narahat olub susdu. Nəsə demək xətrinə soruşdum ki, proses neçə gün çəkdi

– Ən až, on doqquz gün, – cavab verdi.

Bayram şənliyindən qayıdan adamlar yenə onun sözünü yarımcıq kəsdilər, şərab müsəlmanlara yasaqdır, amma

<sup>1</sup> *Mahavira rahiibləri* – caynizmin tərəfdarları. Onun əsasını “Mahavira” (“Böyük qehreman”) adı verilmiş gezərgi vaiz Vardhamane qoyub.



onların üz-gözlərindən, səslərindən kefililik yağırıldı. Ötüb-keçəndən sonra biri nəsə qışqırdı.

– Düz on doqquz gün, – qoca təkrar elədi. – Xəyanətkar köpək hökmü eşitdi, bıçaq onun boğazına sancıldı. – O, bunu hiddət dolu sevincə söylədi, sonra əvvəlki tərzdə söhbətinin axını danişdı: – O, qorxusuz-filansız öldü, ən alçaq adamlarda da ləyəqət olur.

– Haqqında danişdığını əhvalat harada baş verdi, – soruşdım. – Uzaq şəhərətrafında?

İlk dəfəydi gözlərimin içini baxırdı. Sonra hər bir sözü götür-qoy eləyə-eləyə tələsmədən dilləndi:

– Dedim, onu uzaq şəhərətrafında dustaq saxlayırdılar, mühakimə eləmirdilər. Mühakimənəsə bu şəhərdə elədilər: eynilə başqlarına oxşayan bax, bu cür evdə. Evlər bir-birindən qətiyyən fərqlənmir: yalnız evin harada – cəhən-nəmdə, yoxsa göylərdə tikildiyini bilmək vacibdir.

Ondan sui-qəsdçilərin taleyiini soruşdım.

– Bilmirəm, – o, təmkinlə cavab verdi. – Bu, bilmirəm, nə vaxt baş verib, artıq neçə illərdir unudulub. Ola bilsin, onları Allah yox, adamlar mühakimə elədi.

Bunu deyib durdu. Başa düşdüm ki, vida sözləridir, həmin dəqiqədən artıq ondan ötrü yox idim. Pəncabın bütün millətlərinin kişiləri, qadınları Mizildana-Mizildana, oxuya-oxuya üstümüzdən aşılıb keçdilər, az qala, bizi özləriylə aparacaqdılar; belə dar binaların girişindən azacıq iri olan həyətlərdən bu qədər adam çıxması mənə təəccübüllü göründü. Qonşu evlərdən hələ adamlar çıxırdı, yəqin, aradıvarların üstündən aşmışdır. Kütləni itələyə-itələyə, söylənə-söylənə özümə yol açdım. Axıncı həyətdə başında sarı güllərdən çələng, əlində camaatın baş əydiyi, öpdüyü qılınçı olan çılpaq adamla rastlaşdım. Qılinc qanlıydı, çünkü onunla, eybəcər hala salınmış cəsədini həyətin o başında at tövləsində tapdığım Qlenkern öldürülmüşdü.

## ÖZ DOLANBACINDA MƏHV OLAN ABENXAQAN ƏL-BUXARI

“... ev quranlar hörümçəyə oxşadıla bilərlər”.  
*Quran, XXIX, 40*

— Bax, bura, — Danreven dilləndi, — buludlar arasından görünən ulduzları da əhatə eləyən geniş hərəkətlə qaranlıq kimsəsiz düzənliyi, dənizi, uçulub-dağılmış at tövləsini xatırladan əzəmətli xaraba binanı göstərdi, — mənim əcdadlarımın torpağıdır.

Anvin, onun tanışı qəlyanı ağızından çıxarıb bir neçə təmkinli razılıq səsi çıxardı. 1914-cü il, yayın başlanğıcının bir axşamıydı; təhlükəsiz əmin-amalıqdan boğazacan doymuş dostlar Kornuollun bu guşəsində tənhalıqda təzzət alırdılar, Danreven qara saqqal buraxmışdı, müasirlerinin, demək olar, ölçülərini unaya bilmədikləri, mövzusunu danışmaq mümkün olmayan əzəmətli epopeyanın müəllifiydi; Anvin sübutunu, Fermanın Diofantın əsərinin kənarında yazmadığı teoreminin tədqiqini çap etdirmişdi. Hər ikisi — buna nə söz ola bilər? — cavan, ağilsız, həvəsliydi.

— Nilotların bir tayfasının rəhbəri, yaxud hökmənən olan Abenxaqan əl-Buxarinin öz evinin orta otağında qardaşı oğlu Səid tərefindən öldürülməsindən, az qala, iyirmi beş il ötüb<sup>1</sup>, — Danreven dilləndi. — Bütün bu illər ərzində onun ölümünün təfərrüati aydınlaşmayıb.

Anvin, gözlənildiyi kimi, səbəbini soruşdu.

— Müxtəlif səbəblər üzündən, — Danreven cavab verdi.  
— Birincisi, bu ev dolanbacdır. İkincisi, onu qoca şir qoruyurdu. Üçüncüsü, gizlədilmiş xəzinə uğurlanmışdı. Dördüncüsü, qatil qatl məqamında öldürülmüşdü. Beşinci...

Anvin etinasızlıqla onun sözünü kəsdi:

---

<sup>1</sup> ...Abenxaqan (güman ki, İbn Xaqan, yaxud Əbulxaqandır)... qardaşı oğlu Səid tərefindən... öldürülüb... — əspəncada A və Z hərfəri əlisbanın ilk və son hərfəlidir, novellada qapalı, çıxılmaz dairə yaradır.



– Tapmacaları bir-birinin üstünə yiğma. Bunlar sadə olmalıdır. Ponun oğurlanmış məktubunu yadına sal, Zanq-villin bağlı otağını xatırla.

– Ya da çətin ola bilərlər, – Danreven dedi. – Kainatı xatırla.

Qum təpəsinin üstünə qalxıb dolanbacaya çatdılar. Dolanbac yaxından boyaqsız kərpicdən tikilmiş, adam boyundan azacıq hündür, düz, demək olar, sonsuz divar kimi görünürdü. Danreven dedi, girdədir, amma onun sahəsi o qədər geniş idi ki, əyrilik hiss olunmurdu. Danreven hər bir düz xəttin sonsuz geniş çevrəsi olan qövs olduğunu qəbul eləyən Nikolay Kuzanskini xatırladı<sup>1</sup>.

Gecəyarısına yaxın onlar qapalı, təhlükələrlə dolu dəhlizə aparan köhnə qapı tapdırılar. Danreven dedi, evin içində çoxlu kəsişmə var, amma həmişə sola dönüb təxminən bir saatdan sonra mərkəzə gedib çatacaqlar. Anvin razılığını ifadə elədi. Daş döşəmədə ehtiyatlı addım səsləri eşidilirdi; qalereya iki daha dar qalereyaya ayrılrırdı. Tavan o qədər alçaq idi ki, elə bil, ev onları udmaq istəyirdi. Onlar bir-biri-nin dalınca getməli olurdular. Anvin qabaqda gedirdi. O, künclərdən, kələ-kötür yerlərdən yapışib həmişə əliylə gözəgörünməz divara toxunurdu. Anvin qaranlıqda asta-asta irəliləyə-irəliləyə dostunun dilindən Abenxaqanın ölüm tarixçəsini eşidirdi.

– Bəlkə də, ən erkən xatirəm, – Danreven deyirdi, – Abenxaqanın Pentrit darvazası qabağında görünməsidir. Onu yanında şir olan adam müşayiət eləyirdi; şübhəsiz, Əhdi-ətiqdəki qravüraları hesaba almasaqq, gördüyüüm ilk zənci, ilk şir idi. Uşaq olsam da, günəş rəngli vəhşi heyvan, gecə rəngli insan məni, az qala, Abenxaqandan az təəc-cübləndirdi. O, mənə çox ucaboylu göründü; zeytun rəngli dərisi, yarıyumulu qara gözləri, abırsız burnu, ətli dodaqları, şafraqla boyanmış saqqalı, güclü sinəsi, inamlı, səssiz yerişi olan adam idi. Evdə dedim: “Hökmdar gəmiylə gəldi”. Sonralar ustalar evi hörəndə həmin titulu mürəkkəbləşdirdim, onu Babil Hökmdarı adlandırdım.

<sup>1</sup> Hər bir düz xəttin qövs olması – Nikolay Kuzanski bunu ilahi mütləqlik rəmzi sayırdı.

\*\*\*

Yadellinin Pentritdə məskən salması barədə xəbər razılıqla, evinin ölçüləri, formasısa çəşqinqılıqla, az qala, qalmaqalla qarşılandı. Evin tək birçə otaqdan, uzun-uzadı uzanan dəhlizlərdən ibarət olması ağlışgınzır görünürdü. “Bu cür evlər xristanlıarda yox, müsəlmanlıarda olur”, – camaat deyirdi. Rektorumuz mister Olbi<sup>1</sup>, həddən artıq savadlı bir adam, dolanbac yaratdığına görə kabuslar tərəfindən cəzalandınlınlər hökmədarın tarixçəsini aşkar çıxarıb<sup>2</sup> kürsüdən nağıllı elədi. Bazar ertəsi Abenxaqan rektorun evinə getdi, həmin vaxt bu qısa görüşün təfərrüati açıqlanmadı, amma daha sonrakı moiżələrdən heç biri bu vüqarlı adama toxunmadı, mavrsa daşyonanlar tutmağa nail oldu. Bir neçə il sonra Abenxaqan həlak olanda Olbi söhbətin məzmununu həkimiyət dairələrinə çatdırıldı.

Abenxaqan oturmadan ona təxminən bu sözləri söylədi:

“Heç kəsin gördüyüüm işi mühakimə eləməyə cəsarəti çatmaz. Mənə əzab verən günahlarım o qədərdir, əgər yüz illərlə Allahın uca adını çağırısam da, bu, əzablarımı yün-gülləşdirməz. Mənə əzab verən günahlar, elə günahlardır, əgər özüm özümü öldürsəm, bu, sonsuz ədalətin məndən ötrü nəzərdə tutduğu əzabları artırımdı. Mənim adıım hər yerdə məşhurdur. Mən – Abenxaqan əl-Buxariyəm, səhra tayfalarının hökmədarı olmuşam. Uzun illər onları qardaşım oğlu Səidin əliylə çapıb-talamışam, amma Allah onların dualarını eşitdi, üsyən eləmələrinə izin verdi. Adamlarım darmadağın edildilər, mənsə bu illər ərzində topladığım vərdövləti götürüb qaça bildim. Səid məni qayanın dibindəki müqəddəs sərdabənin yanına apardı. Quluma səhraya göz qoymağı əmr elədim; Səidlə mən taqətdən düşüb yuxuya getdik. Gecə yuxuda gördüm, elə bil, məni ilanlardan ibarət torla bürüyüblər. Qorxu içində oyandım, Səid böyrüm-də yatırdı, hava işıqlaşırdı, bədənimə hörümçək torunun toxunması qorxunc yuxu görməyimə səbəb olmuşdu. Var-

<sup>1</sup> Rektorumuz mister Olbi – S.Batlerin “Hər bir cismin yolu” (1903) romanının personajına işaretdir.

<sup>2</sup> ... dolanbac yaradan hökmədarın tarixçəsi... – Krit hökmədar Minos nezərdə tutulur.



dövlətim sonsuz deyil, fikirləşdim, amma o, öz payını tələb eləyə bilər. Qurşağımda gümüş dəstəkli xəncər vardi, siyirib Səidin boğazına sancdım. O, can çəkə-çəkə bir neçə söz dedi, ayırd eləyə bilmədim. Ona baxdım; ölmüşdü, amma ayağa duracağından qorxub quluma başını daşla əzmək əmrini verdim. Sonra səhrada dolaşdıq, axır ki, yaxınlıqda dərya gördük. Dəryada iri gəmilər üzürdü; mən də fikirləşdim, ölü suda gedə bilməz, başqa torpaqlar axtarıb tapmağı qət elədim. Səfərimizin elə ilk gecəsi yuxumda gördüm, Səidi öldürürəm. Hər şey təzadən təkrar olundu, amma bu dəfə onun sözlərini ayırd eləyə bildim. O dedi: "Sən məni indi, öldürdüyün kimi, harada olursan ol, beləcə səni öldürəcəyəm". And içdim ki, onun hədə-qorxusu çin çıxmayaçaq: kabusun yol tapmaması üçün dolanbacın dərinliyində gizlənəcəyəm".

Bunu deyib getdi. Olbi qət elədi ki, mavr oğlanı itirib, mənasız dolanbac onun dəlliliyinin əlaməti, açıq-əşkar sübutudur. Sonra ağlina gəldi ki, bu cür izah qeyri-adi binaya, qeyri-adi hekayətə uyğun gəlir, amma Abenxaqanın buraxdığı gücün təəssüratına ziddir. Ola bilsin, bu cür əhvalatlar Misir torpağı üçün xarakterikdir, bəlkə də, bu cür qəribəliklər (Plininin əjdahaları kimi)<sup>1</sup> şəxsiyyətlərdən çox mədəniyyətə xasdır. Londonda Olbi "Taym" qəzetinin dəstini nəzərdən keçirdi, üsyən barədə hekayətin, ardınca əl-Buxari və qorxaq kimi ad çıxarmış vəzirinin yoxa çıxmasının doğruluğuna əmin oldu.

Daşyonanlar işlərini bitirən kimi, Abenxaqan dolanbacın mərkəzində yerləşdi. Daha onu kənddə görmədilər; bəzən Olbini Səidin artıq Abenxaqanı tapıb öldürməsi fikri qorxudurdu. Gecələr külək şirin nərlitisi qovub gətirir, xalxaldakı qoyunlar çoxdankı qorxularından əsirdilər.

Balaca körfəzdə Şərq limanlarından Kardiffə, yaxud Bristolə gedən gəmilər lövbər salırdı. Qul dolanbacdan (yadimdadır, onda çəhrayı rəngdə deyildi, qıpqırmızıydı) enib afrikalı ləhcəsində gəmilərin heyətləriylə danışındı, deyəsən, sağ qalanların arasında vəzirin kabusunu axtarırdı.

<sup>1</sup> Plininin əjdahaları – Plininin "Təbiet tarixi"ndən (VIII, s. 11-13). Borxes "Uydurulmuş varlıqlar" kitabında bu barede söhbət açır.

Şayıələr gəzirdi ki, həmin gəmilər alkoqolla fil sümüyü daşıyır – bəs ölənlərin kölgələrini niyə daşımasın?

\*\*\*

Evin tikilməsindən üç il sonra təpələrin ətəyində “Roza Sarona” lövbər saldı. Mən o yelkənli gəmini görənlər arasında dleyildim, güman ki, gəminin obrazı Abukir, yaxud Trafalqar yaxınlığında döyüşlərin yanınanudulmuş litoqrafiyalarıyla yaranmışdı, amma mənə elə gəlir ki, bu, gəmi-qayırandan çox dülğərin, hətta dülğərdən çox xarratın düzəltdiyi gəmilərdən biriydi. Gəmi (gerçəklilikdə olmasa da, mənim təxəyyülüm də) cilalı, tutqun, səssiz, sürətliydi, heyəti ərəblərlə malaylardan ibarət idi.

Gəmi oktyabr günlərinin birində, hava işiqlananda lövbər saldı. Abenxaqan Olbinin evinə soxulanda şər qanşırdı. O, qorxuya bürünmüş halda, güclə deyə bildi ki, Səid artıq dolanbaca girib, qul da, şir də öldürülüb. Amma Olbi cavab verməmiş onu bu evə gətirən – ikinci, axırıncı dəfə – qorxunun təqibiyə də çıxıb getdi. Kitabxanasında tək olan Olbi heyrətlə düşündü ki, bu qorxmuş adam Sudanda özüñə tabe olan tayfaları qəddarcasına sıxışdırıldı, döyüşün, öldürməyin nə olduğunu bilir. Sonrakı gün yelkənli gəmilərdən birinin üzüb getdiyini (sonra aydınlaşdırıldığı kimi, Qırmızı dənizdəki Suakinə tərəf) gördü. Olbi qulun öldüyü nəemin olmayı özüñə borc sayıb dolanbaca gəldi. Buxarının qırıq-qırıq hekayəti ona fantastik görünümüştü, amma döngələrdən birindən o tərəfdə şirə rast gəldi, şir də ölüdü, o biri döngədən o tərəfdə qula rast gəldi, qul da ölüdü. Mərkəzi otaqda başı əzilmiş əl-Buxariyə rast gəldi. Onun ayaqları altında əqiqlə bəzənmiş mücrü vardı, kimsə kılıdını sindirib bir manat da qoymamışdı.

Ritorik pauzalarla bəzənmiş axırıncı sözlərdən açıq-ashkar bəlağət iddiası sezilirdi. Anvin başa düşdü ki, həmin sözləri Danreven artıq elə həmin pafosla birinci dəfə söyləmir, həm də uğur qazanmayıb. O, özünü maraqlanmış kimi göstərib soruşdu:

– Şirlə qul necə öldürülüb?

Danreven halını pozmadan tutqun məmənunluqla cavab verdi:



– Onların da başı əzilmişdi.

Addımların səsinə yağışın şınlıltısı qarışındı. Anvin beynindən keçirdi ki, dolanbacda, Danrevenin hekayətinin “mərkəzi otağında” gecələməli olacaqlar, amma xatirələrində bu uzun narahatlıq macəraya çevriləcək. O dinmədi; Danreven özünü saxlaya bilməyib, borcunu qaytarmağı tələb eləyirmiş kimi, sual verdi:

– Bəyəm bu əhvalatın izahı var?

Anvin, elə bil, ucadan düşünə-düşünə cavab verdi:

– Bilmirəm izahı var, ya yox. Bilişəm ki, bu yalandır.

Danreven lənət yağıdırı-yağıdırı rektorun böyük oğluna (Olbi, deyəsən, artıq ölmüşdü), Pentritin bütün sakinlərinə istinad elədi. Danrevendən çox sarsılan Anvin üzr istədi. Qaranlıqda vaxt həddən artıq ağır keçirdi, ikisi də artıq yolu azdıqlarından qorxurdu, yuxarıdan düşən işıq ensiz pilləkənin alçaq pillələrini enməyə imkan verəndə tamam zəiflədilər. Qalxıb yanmış qırmızı otağa girdilər. Qorxunc hökmədarın xatırəsi kimi iki şey qalmışdı: dənizin, ətraf düzənliyin üzərində ucalan geniş pəncərə, pilləkənin döngəsindən o tərəfdə görünən tələ. Otaq geniş də olsa, həbsxana kamerasını xatırladırdı.

Yağışdan daha çox, xatırlamağa, danışmağa bir şey olsun deyə dostlar gecəni dolanbacda keçirdilər. Riyaziyyatçı rahatca yatırıldı; şairisə özünə belə, iyrianc görünən misralar təqib eləyirdi:

*Faceless the sultry and overpowering lion,  
Faceless the stricken slave, faceless the king!*.

\*\*\*

Anvin güman eləyirdi ki, əl-Buxarinin ölümü barədə əhvalat onu maraqlandırıb, amma tapmacanın cavabını tapdığı hissiyələ oyandı. Bütün günü ciddi, susqun idi, bir hadisəni o biri hadisəylə hər üzünə tutuşdururdu, iki gündən sonra Danrevenlə London pivəxanalarının birində görüşmək üçün sözləşdi, ona təxminən bu sözləri dedi:

– Komuollda dedim, səndən eşitdiyim əhvalat yalandır. Hadisələr doğru idi, yaxud doğru ola bilərdi, amma sənin

<sup>1</sup> Başı əzilmiş halda qüdrətli şir uzanıb,

Başı əzilmiş halda qul da, hökmədar da uzanıb (*ing.*)

danışdığını kimi danışılan əhvalat ağ yalan olur. Ən böyük yalandan, ağlagılməz dolanbacdan başlayım. Qaçqın dolanbacda gizlənmir. Hündür sahildə dənizçilərin uzaqdan görüyü qıpçırmızı dolanbac tikmir. Onu ucaltmağa dəyməz, çünkü kainat artıq mövcud dolanbacdır.

Gizlənmək istəyən adam üçün London həmin binanın bütün qalereyalarının apardığı qüllədən etibarlıdır. İndicə sənə cədiyim dərin fikir ağlıma sıraqgün, dolanbacın damını döyəcləyən yağışın səsinə qulaq asanda, yuxuya gedəcəyimizi gözləyəndə gəldi; həmin səsdən heyrətə, ilhamla gəlib sənin mənasız söhbətinin unutmağı, dərk olunmuş bir şey barədə düşünməyi qət elədim.

— Məsələn, çoxluqlar nəzəriyyəsi, yaxud dördüncü ölçü barədə, — Danreven dilləndi.

— Yox, — Anvin ciddi tərzdə cavab verdi. — Krit dolanbacı barədə düşünürdüm. Mərkəzi öküzbaşlı insan olan dolanbac barədə<sup>1</sup>.

Detektiv romanların bilicisi olan Danreven beynindən keçirdi ki, sərrin açımı həmişə sirin özündən aşağıdır. Sirdə fövqəltəbii, hətta ilahi gücün əli var, açımsa fokusdur. O, mütləqi uzatmaq üçün dilləndi:

— Öküzbaşlı Minotavr heykəltəraşlıqda, medalların üstündə təsvir edilir. Dante özlüyündə onu öküzbədənli, insanbaşlı təsəvvür eləyirdi.

— Bu variant da yarayır, — Anvin razılaşdı. — Burada bədheybət evin bədheybət sakınə uyğun gəlməsi vacibdir. Minotavr dolanbacın mövcudluğuna tamamilə bərəət qazandırıldı. Yuxuda görünən təhlükə barədəsə bunu demək olmaz. Əgər Minotavr yada salsaq (dolanbacda olanda nəhs xatırəni), yəqin ki, tapmacanın cavabı tapılacaq. Ancaq boynuma alıram ki, bu antik obraz mənə tapmacanın açarı kimi görünmürdü, buna görə də sənin hekayətində daha uyğun gələn rəmz — hörümçək toru olsun.

— Hörümçək toru? — sarsılmış Danreven soruşdu.

— Hə. Məni hər şeydən artıq hörümçək torunun (universal formasında hörümçək toru, tutaq ki, Platonsayağı hörümçək toru) qatılı (qatılı mövcud olduğundan) bu cina-

<sup>1</sup> Bədəni öküzün ve başı insanın olan Minotavr... — “Cəhənnəm” (XII, 11-25). Dantedə Minotavr zorakılara ayrılan yeddinci dövredə qazanılır.



yəti təlqin elədi. Yادına sal: əl-Buxari sərdabədəki yuxuda ilanlardan ibarət tor Görür, ayılıb başa düşür ki, yuxusunun səbəbi hörümçək torudur, əl-Buxarinin yuxusuna tor girən gecəyə qayıdaq. Taxtından salınmış hökmədar, vəzir və qul var-dövləti özləriylə aparıb səhryaya qaçmaqla canlarını qurtarırlar. Onlar sərdabədə gizlənirlər. Qorxaq olduğunu bildiyimiz vəzir yatır; igid olduğunu bildiyimiz hökmədar yatır. Hökmədar var-dövləti vəzirlə bölüşmək istəməyib, onu xəncər zərbəsiylə öldürür; vəzirin kölgəsi bir neçə gün sonra hökmədar yuxusunda hədələyir. Bütün bunların hamısı ağlagəlməzdır; mənçə, hadisə başqa cür baş verib. Həmin gecə igid hökmədar yatır, qorxaq Səid oyaq qalıb. Yatmaq – dünyadan ayrılməq deməkdir, belə bir aynılıqsa əldə siyirməqilinc izləndiyini bilən adam üçün çətindir. Paxıl Səidi hökmədarın yuxusu tamaha salıb. O, qətl barədə fikirləşib, ola bilsin, hətta xəncəri də çəkib, amma cəsarət eləməyib. O, qulu çağınb, xəzinənin yarısını sərdabədə gizlədiblər, sonra Suakinə, İngiltərəyə qaçıblar. Heç də əl-Buxaridən gizlənmək üçün yox, onu tələyə salıb öldürmək üçün dənizdən hündürdə qırmızı divarlı dolanbac tikdi. Bilirdi ki, gəmilər Nubiya limanlarında qırmızı adam, qul və şir barədə xəbəri yayacaq, gec-tez əl-Buxari onu bu dolanbacda axtarmağa gələcək. Son qalereyada onu tələ gözləyirdi. Əl Buxari Səidə sonsuz nifrat bəsləyirdi, özünü, heç olmasa, bir ehtiyat tədbiri görməyəcən alçalmadı. Çoxdan gözlənilən gün gəlib çatdı; Abenxaqan İngiltərədə sahilə çıxıb dolanbacın qapısına yaxınlaşdı, ola bilsin, artıq pilləkənin birinci pilləsini adlayanda vəzir onu, güman ki, pusqudan atdığı bir güləylə öldürdü. Şiri qul öldürdü, başqa bir atəşləsə qul öldürüldü. Sonra Səid üçünün də başını əzdi. O, belə hərəkət eləməyə məcbur idi: başı əzilmiş meyit oxşan barədə fikir yaradır; heyvan, zənci və hökmədarsa birincini tapanın axıncını da tapacağı sıranı yaradılar. Olkıylə söhbət zamanı onu qorxu bürüməsində təəccübü bir şey yoxdur: o, yenice qorxunc əməl törətmışdı, xəzinəni ələ keçirmək üçün İngiltərədən qaçmaq istəyirdi.

Anvinin sözlərinin ardınca düşüncəli, yaxud inamsız sükut çökdü. Danreven fikrini söyləməzdən əvvəl bir parça da pivə sifariş verdi.

– Raziyam, – dedi. – Mənim Abenxaqanım Səidiydi. Bu cür məcazlar janın klassik xüsusiyyətidir, gözlənməsini oxucunun tələb elədiyi şərtdir. Amma mən xəzinənin bir hissəsinin Sudanda qaldığı güməniylə razı deyiləm. Yadına sal: axı Səid hökmdardan, hökmərən düşmənlərindən qaçırdı; onun bütün xəzinəni oğurladığını düşünmək, bir hissəsini basdırmaq üçün ləngiməsini düşünməkdən daha asandır. Ola bilsin, pullar tapılmayıb, çünkü qalmamışdı, daşyananlar Nibelunqların qırmızı qızılından fərqli sonsuz olmayan var-dövləti tükətmışdilər. Onda belə çıxır, Abenxaqan sərf olunmuş qızılı özünə qaytarmaq üçün dənizi keçib.

– Sərf olunmuş yox, tutub öldürmək üçün kaflıların torpağında kərpicdən böyük girdə pusqu qurmaq üçün xərc-lənmiş xəzinəni. Əgər mənim fərziyəm ədalətlidirsə, Səid ac gözlükdən yox, nifrətdən, qorxudan doğan hərəkət eləyirdi. O, xəzinəni oğurladı, sonra anladı ki, xəzinə ondan ötrü başlıca şey deyilmiş. Başlıcası Abenxaqanı öldürdü, axırda Abenxaqan oldu.

– Hə, – Danreven razılaşdı. – O, ölməzdən əvvəl bir vaxt hökmdar olduğunu, yaxud özünü hökmdar kimi göstərdiyini xatırlayacaq sərgərdan oldu.



## BABİL KİTABXANASI

By this art you may contemplate  
the variation of the 23 letters...

«*The Anatomy of Melancholy*»,  
part 2, sect. II, mem. IV<sup>1</sup>

Kainat – bəziləri onu Kitabxana adlandııır – alçaq məhəccərlərlə əhatə olunmuş geniş havatəmizləmə quyuları olan nəhəng altıtərəflı qalereyaların sonsuz sayından ibarətdir. Hər altızlının iki üst, iki alt mərtəbəsi – sonsuzluğan – görünür.

Qalereyanın quruluşu dəyişməzdır: iyirmi rəf, hər divarda beş uzun rəf; ikisindən başqa: onların hündürlüyü, mərtəbənin hündürlüyü kimi kitabxanaçının orta boyunu azacıq ötür. Boş tərəflərdən birinə birinci, bütün başqları kimi, eyni cür başqa qalereyaya aparan ensiz dəhliz bitişir.

Dəhlizin sağ və sol tərəflərində iki balaca otaq var. Birində ayaq üstündə yatmaq, o birində təbii ehtiyaclarını ödəmək olar. Büyük otaqda dolama pilləkən yuxarı qalxıb, uzaqlarda gözdən itir. Dəhlizdə görünəni olduğu kimi ikiləşdirən güzgü var. Güzgü adamları kitabxananın sonsuz olmadığı fikrinə (doğrudan da, sonsuzdursa, bu illüziyalı iki-ləşmə nəyə gərəkdir?) salır; mən şumal səthlərin sonsuzluğunu ifadə elədiyini, sonsuzluq vədi verdiyini fikirləşməyə üstünlük vermirəm... İşıq lampaların adını daşıyan girdə şüşə məhsullar verir. Hər altızlüdə iki – hər üzbəüz divarda bir – lampa var. Onların solğun işıqları heç vaxt sönmür.

Kitabxananın bütün adamları kimi mən də gəncliyimdə səyahət eləyirdim. Bu, kitabı, ola bilsin, kataloqlar kata-loqunu axtarma səfəriyidi; indi gözlərim yazdıqlarımı güclə seçəndə içərisində dünyaya gəldiyim altızlülərin bir neçə milliyində həyatımı başa vurmağa hazırlam. Öləndə kiminsə şəfqətli əlləri məni məhəccərin üzərindən atacaq, məzarımdı dibsiz hava olacaq; bədənim bitib-tükənməyən eniş

<sup>1</sup> Bu sənət bize iyirmi üç hərfdən ibarət müxtəlif birləşməni görməyə imkan verir... “Melanxoliyanın anatomiyası”, II hissə, II bölmə, IV.

duyğusu doğuran küləkdə dağıla-dağıla, itə-itə yavaş-yavaş düşəcək. Mən təsdiq eləyirəm ki, kitabxana hüdud-suzdur. İdealistlər sübut gətirirlər ki, altızlü otaqlar – mütləq məkanın, yaxud, hər halda, bizim məkan duyğumuzun zəruri formasıdır. Onlar güman eləyirlər ki, üçkünclü, yaxud beşkünclü otaqlar ağlabatmadır (Sehrbazlar inandırmağa çalışırlar ki, vəcd zamanı gözlərinə sonsuz arxası divarlardan keçən iri girdə kitabı kürəşəkilli zal görünür; şəhadətlər şübhəlidir, deyilənlər aydın deyil. Bu sferik kitab – Allahdır).

\*\*\*

Hələ klassik təriflə kifayətlənmək olar:

Kitabxana – dəqiq mərkəzi altızlulərdən birində yer-ləşən, səthisə əlçatmaz olan kürədir. Hər altızlının hər divarında beş rəf, hər rəfdə eyniölçülü otuz iki kitab, hər kitabda dörd yüz səhifə, hər səhifədə qırx sətir, hər sətirdə səksənə yaxın qara rəngli hərf var. Hərflər kitabların arxa-sında da var, amma onlar səhifələrin söyləyəcəklərini müəyyənləşdirmir, əvvəlcədən xəbər vermir. Bilirəm, bu uyğun-suoluq bir vaxtlar sırlı görünürdü.

Nəticə çıxarmazdan əvvəl (faciəvi nəticələrə baxmaya-raq, ola bilsin, bu da tarixçədə ən başlıcasıdır), bəzi aksiom-ları xatırlatmaq istədim.

Birincisi: Kitabxana *ab aeterno*<sup>1</sup> mövcuddur. Birbaşa nəticəsi dünyanın gələcək əbədiyyəti olan bu həqiqətə heç bir ağılı başında olan adam şübhə eləyə bilməz. Qeyri-kamil kitabxanaçı olan insan təsadüf, yaxud bədxah dühaların fəaliyyəti nəticəsində peyda ola bilərdi, amma gözəl rəflər, sırlı cildlər, səyyah üçün sonsuz pilləkənli, oturaq kitabxanaçı üçün ayaqyoluyla təchiz edilmiş kainat ancaq Allahın əsəri ola bilər. İlahi və bəşəri şeyləri necə uçurum ayırdığını dərk eləmək üçün etibarsız əlimlə kitabın cildində, aydın, incə, çox qara, yamsılanmayacaq dərəcədə simmetrik hərflərin tam harmoniyasıyla içində yazılmış cizma-qaraları müqayisə eləmək kifayətdir.

İkincisi: yazı üçün işaretlərin sayı iyirmi beşə bərabərdir<sup>2</sup>.

<sup>1</sup> Əbədi (*lat.*)

<sup>2</sup> Əlyazmada rəqəmlər və baş hərfli yoxdur, vergül və nöqtə var. Bu iki işaret, hərflər arasında məsafə və iyirmi iki hərfin cəmi iyirmi beşdir.



Bu aksiom üç yüz il əvvəl kitabxananın ümumi nəzəriyyəsini yaratmağa, demək olar, hər kitabın bu vaxtacan həll edilməmiş aydın olmayan, xaotik təbiəti problemini müsbət həll eləməyə imkan verdi. Atamın on beş-doxsan dördüncü altrüzlüdə gördüyü bir kitab ilk sətirdən son sətirəcən yalnız müxtəlif qaydada təkrar olunan MCV hərfərin-dən ibarət idi. Bu tərəflərdə baxmayı xoşladıqları digəri, hərfərin əsl dolanbaclarından ibarətdir, amma sonuncudan əvvəlki səhifədə “Ey zaman, sənin piramidalanın” sözləri var. Məlumdur ki, bir dərk olunmuş sətirə, yaxud əsl məlumatın minlərlə mənasız, söz tör-töküntüsü və boşluğu düşür. (Mən kitabxanaçılarının kitablarda məna axtarmaq kimi möv-humatçı, əbəs adətdən boyun qaçınb, bunun eynilə yuxuda, yaxud əlin qarmaqarışq cizgilərində axtarmağa oxşar bir şey olduğunu hesab eləyən vəhşi ölkə tanıyorum.

Onlar qəbul eləyirlər ki, yazını yaradanlar iyirmi beş təbii qanunu yamsılayırlar, amma iddia irəli sürürlər ki, onların tətbiqi təsadüfidir, öz-özlüyündə kitablar heç bir məna daşımir. Görəcəyimiz kimi, bu fikir əsassız deyil.)

Uzun müddət belə hesab edildirdi ki, oxumaq mümkün olmayan kitablar qədim, yaxud ekzotik dillərdə yazılib. Doğrudan da, qədim adamlar, ilk kitabxanaçılar indiki dildən çox fərqlənən dildən istifadə eləyirdilər, həqiqətən, bir neçə mil sağda şivəylə danışırlar, doxsan mərtəbə hündürdəsə tamamilə anlaşılmaz dildən istifadə olunur. Bütün bunlar, təkrar eləyirəm, həqiqətdir, amma dəyişməz MCV-lərin dörd yüz on səhifəsi heç bir dilə, hətta şivəyə, hətta primitiv dilə uyğun gəlmir. Onlar güman eləyirdilər ki, hərf yanındakı hərfə təsir göstərə bilər, 71-ci səhifənin üçüncü sətrindəki MCV hərfərinin mənası başqa nizamdakı, başqa səhifədəki eyni hərfərin mənasıyla üst-üstə düşmür, amma bu dumanolu iddia uğur qazanmadı. Başqaları yazılıları kriptoqram hesab eləyirdi, bu ehtimal onu irəli sürənin nəzərdə tutduğu mənada da olmasa, hər yerdə qəbul olunmuşdu.

\*\*\*

Beş yüz il əvvəl ani altızluların<sup>1</sup> birinin rəisi eynilə bütün başqaları kimi dolaşiq bir kitab tapmışdı, amma həmin kitabda, demək olar, bircinsli sətirlərin iki vərəqi vardı. O, tapıntısını gəzərgi şifraçana göstərdi, şifraçan dedi, mətn portuqalca yazılıb, başqları hesab eləyirdilər, idisdə qələmə alınıb. Bir əsr keçmədi ki, dil müəyyənləşdi: quarani dilinin klassik ərəb sonluqlarıyla samoed-litva şivəsində. Məzmunu başa düşmək də mümkün oldu: qeyri-məhdud təkrarlanmaqla variantların nümunələriylə illüstrasiya edilmiş kombinə analizi üzrə qeydlər idi. Bu nümunələr bir daha kitabxanaçıya kitabxananın əsas qanununu kəşf eləməyə imkan verdi. Həmin mütəfəkkir qeyd elədi ki, nə qədər müxtəlif olsa da, bütün kitablar elə eyni bir elementlərdən – sətirlər, hərflər arasındaki məsafə, nöqtələr, vergüllər, əlifbanın iyirmi iki hərfi – ibarətdir. O da bütün səyyahlar tərəfindən qeyd edilən hadisəni əsaslandırdı: bütün nəhəng kitabxanada iki eyni cür kitab yoxdur. Bu mübahisəsiz səbəblərə əsaslanıb nəticə çıxarıram ki, nəticə hər şeyi əhatə eləyəndir, onun rəflərində iyirmidən artıq (onların sayı çox olsa da, sonsuz deyil) orfoqrafik işarənin, yaxud ifadə edilməyə tabe olan bütün dillərdə – hər şeyin bütün mümkün kombinasiyalarını tapmaq olar.

Hər şeyi – gələcəyin ən təfərruatlı tarixini, həvarilərin avtobioqrafiyasını, kitabxananın əsl kataloqunu minlərlə saxta kataloqları, əsl kataloqun saxtalığının sübutunu, Vasilidin cırdan Tövratını, həmin Tövratın şərhini, o Tövratın şərhinin şərhini, sənin öz ölümün barədə hekayəti, hər bir kitabın bütün dillərə tərcüməsini, hər kitabın bütün kitablara əlavə edilməsini, Bedanın saksların mifologiyası üzrə yazılımlı (amma yazılmadı) traktatını, Tasitin itmiş əsərlərini.

Kitabxananın bütün kitabları əhatə elədiyi elan olunanda ilk duyğu intəhasız sevinci idi. Hər bir kəs özünü gizli, əl dəyməmiş xəzinənin sahibi sayırdı. Altızluların hər hansı birində inandırıcı həlli tapılmayan problem – şəxsi, yaxud dünyəvi – yox idi. Kainat mənə qazandı, kainat qəfil-dən ümid kimi nəhəng oldu. Bu vaxt kainatda hər bir insa-

<sup>1</sup> Əvvəl her altızluya bir adam düşündü



nın əməllərinə həmişə haqq qazandıran, onun gələcəyinin möcüzəli sırrını qoruyan mədh, peyğəmbərlik kitablarında Bəraət barədə çox danışılırdı.

Minlərlə həsrətli doğma altıüzlüləri tərk elədi, əbəs yerə öz bəraətlərini tapmaq arzusuya pilləkənlərlə yuxarı cumdu. Bu səyyahlar səsləri tutulanacaq dar qalereyalarda mübahisə eləyir, qara lənətlər qusurdlular, bir-birini heyrətmiz pilləkənlərdə boğur, onları aldadan kitabları tunellərin dərinliyinə atır, uzaq vilayətlərin əhalisi tərəfindən hündür yerdən tullanıb öldürülürdülər. Bəziləri ağıllarını itirirdi... Doğrudan da, Bəraət mövcuddur (onlardan gələcəyin, ola bilsin, uydurma olmayan adamlarına dəxli olmayan ikisini görmək mənə nəsib oldu), amma axtarışa baş vuranlar unutdular ki, insan üçün öz bəraətini, yaxud onun hər hansı təhrif olunmuş variantını tapmaq sıfırı bərabərdir.

Hələ elə onda hamı bəşəriyyətin əsas sirlərinin – Kitabxananın və zamanın – açılmasını gözləyirdi. Bəlkə də, bu sirlər belə yozula bilər: əgər filosofların dili yetərli olmasa, çoxobrazlı Kitabxana əvvəl mövcud olmayan dil, həmin dilin lüğətini, qrammatikasını yaradacaq.

\*\*\*

Artıq dörd yüz ildir ki, adamlar altıüzlüdə vurmuxurlar... rəsmi axtaranlar, inkvizitorlar mövcuddur. Mənə onları, vəzifələrini yerinə yetirəndə görmək nəsib olub: həmişə yorğun gəlir, az qala, zədələnəcəkləri pilləsiz pilləkən barədə danışır, kitabxanaçıyla qalereyalar, pilləkənlər haqqında söhbət eləyir, arabir abırsız söz tapmaq üçün yaxındakı kitabı götürüb vərəqləyirlər. Görünür, heç kəs nəsə tapmağa ümid bəsləmir.

Təbii ki, ümidişlərin əvəzində çıxılmaz ümidişlik gəldi. Hansısa altıüzlünün hansı rəfindəsə qiymətli kitabların gizləndiyi, həmin kitabların əlçatmazlığı fikri, cəmək olar, dözülməz oldu. Bir allahsız sekta hamını axtarışın başını buraxmağa, ağlagəlməz təsadüf nəticəsində kanonik kitablar yarananacan hərfərin, işarələrin yerini dəyişməyə səslədi. Hakimiyyət sərt tədbirlər görməyi lazımlı bildi. Sekta mövcudluğuna son qoydu, amma uşaqlıqda cidd-cəhdli ilahi özbaşinalığı yamsılaya-yamsılaya qadağan olunmuş stə-

kanda metal kubiklərlə ayaqyolunda uzun müddət oturub qalan qocalarla rastlaşirdim.

Başqaları, əksinə, güman eləyirdilər ki, hər şeydən əvvəl, yararsız kitabları atmaq lazımdır. Onlar altıüzlüyə soxulur, heç də həmişə saxta olmayan sənədlərini göstərir, nifrətlə kitabları vərəqləyir, bütöv rəfləri məhvə məhkum eləyirdilər. Biz milyonlarla kitabın mənasız yerə itirilməsinə görə onların gigiyenik, asketik coşqunluğuna borcluyuq. Onların adları lənətlənib, amma ağılsızlıqlıyla məhv edilmiş “xəzinəyə” açı deyənlər iki məlum şeyi unutmurlar. Birincisi, Kitabxana nəhəngdir, buna görə də insanın ona vurduğu hər hansı ziyan çox az olacaq.

İkincisi, hər bir kitab nadirdir, əvəzedilməzdır, amma (Kitabxana hər şeyi əhatə elədiyindən) yüz minlərlə qeyri-mükəmməl surətlər, bir-birindən hərf, yaxud vergüllə fərq-lənən kitablar mövcuddur.

Haminin razılılığı fikrin əksinə, hesab eləyirəm ki, Təmizləyicilərin fəaliyyətinin nəticəsi olan həmin fanatiklərin doğurduğu qorxu şışirdilib. Onları Alqımızı Altıüzlünün kitablannı – adı kitablardan kiçikölçülü, illüstrasiyalı, sehrlili kitabları ələ keçirmək üçün dəlisov istək hərəkətə gətirirdi.

Həmin vaxtin başqa mövhumatı – Kitab Adamı da məlumdur. Hansı altıüzlünün hansı rəfindəsə (adamlar güman eləyirlər) bütün qalan kitabların mahiyyətini, qısa məzmununu əhatə eləyən kitab var: bir kitabxanaçı onu oxuyub və Allaha oxşayıb. Bu yerlərin dilində uzaq zamanların həmin işçisi kultunun izini görmək olar. Çoxları Onu tapmaq məqsədilə səfərə çıxırdı. Əsr müddətində nəticəsiz axtarışlar gedirdi. Onun içərisində yaşadığı sırlı müqəddəs altıüzlünü necə müəyyənləşdirmək olar?

Kim tərefindənsə mürtəce metod təklif edilmişdi. A kitabını tapmaq üçün qabaqcadan artıq A-nın yerini göstərəcək B kitabını tapmaq lazımdır; B kitabını əldə eləmək üçün əvvəlcədən C kitabını ələ keçirmək gərəkdir və sonsuzluğacan beləcə davam eləyir. Mən öz illərimi bax bu cür səfərlərə xərclədim, axırına çıxdım. Kainatın hansısa kitab rəfində hər şeyi əhatə eləyən kitabın<sup>1</sup> olması mənə

<sup>1</sup> Bele bir kitabın mövcud olacağı yetərlidir. Mən yalnız bunun mümkün olmadığına qarşı çıxıram (müəllifin qeydi).



ağlışığmaz gəlir; tanımadığım allahlara yalvarıram ki, insanlara – heç olmasa, birinə, heç olmasa, min ildən sonra! – onu tapıb oxumaq nəsib olsun. Əgər şöhrət də, müdrikklik də, xoşbəxtlik də məndən ötrü deyilsə, qoy başqalarına qismət olsun. Əgər mənim yerim cəhənnəmdədirse, qoy səma var olsun. Qoy mən qəhr və məhv olum, amma heç olmasa, bir anlığa, heç olmasa, bir varlıqda sənin nəhəng Kitabxanan bəraət qazanacaq.

Kafirlər iddia eləyirlər ki, Kitabxana üçün mənasızlıq adı şeydir, dərksə (yaxud heç olmasa, cəmi-cümlətanı əlaqə-lilik) – demək olar, möcüzəli istisnadır. Təsadüfi cildlərin ağlığını itirmiş ilahi kimi təsdiq olunan hər şeyi qarışdırıb, təkzib eləyib fasıləsiz pasyansda<sup>1</sup> başqalarına çevrildikləri hərarətli Kitabxananın söhbət gedir (eşitmışəm).

İghtişaşı ifşa eləməklə yanaşı, həm də onun nümunəsi olan bu sözlər açıq-aşkar pis zövqü, ümidsiz qanızlığı meydana çıxarıb. Əslində, Kitabxana bütün dil strukturlarını, heç də tamamilə mənasızlığı yox, iyirmi beş orfoqrafik işarəni nəzərdə tutan bütün variantları ehtiva eləyir. Yəqin, danışmağa dəyməz ki, əksər altıüzlülərin tanıdığını ən yaxşı kitabı “Daranmış ildirim”, digəri “Gips əsinti”, üçüncüüsü, “Aksaksaksas mle” adlanır. Bu adlar ilk baxışda bir-biriylə əlaqəli deyil, şübhəsiz, gizlin, başqa cür məna daşıyır, o yazılib və Kitabxanada var.

Hansı söz birləşmələrini, məsələn, dhsmrlchtdy – yazsam da, İlahi Kitabxanada onun gizli dillərindən birində həmin sözlər hər hansı qorxunc mənaya malikdir. Hər hansı söylənmiş söz birləşməsində şirinliklə, əsintiyə deyiləcək, bu dillərin birində Allahın qüdrətli adını bildirəcək. Danışmaq – təkrara batmaqdır. Mənim bu əsərim – çoxsözlü, faydasız – saysız-hesabsız altıüzlülərdən birinin beş rəfindən birindəki otuz cildin birində eynilə onun təkzibi kimi artıq mövcuddur. (N sayda mümkün dillər eyni bir söz ehtiyatından istifadə eləyir, bəzilərində “kitabxana” sözü düzgün təyin olunur: “altıüzlü qalereyaların hər şeyi əhatə eləyən, daimi sistemidir, amma bununla yanaşı, “kitabxana”, “çörək”, yaxud “piramida”, yaxud hər hansı başqa

<sup>1</sup> Letisiya Alvares de Toledo, Borgesin tanışı həmin nəhəng Kitabxananın dolu olduğunu iddia eləyir.

bir predmet mənasını verir, onu müəyyənləşdirən altı söz  
ayrı mənaya malikdir. Sən, bu sətirləri oxuyan, mənim dilimi  
başa düşdüyünə inanırsanmı?)

Yazmaq vərdişi məni adamların indiki vəziyyətindən  
yayındır. Artıq hər şeyin yazıldığına inam bizi məhv eləyir,  
yaxud kabusa çevirir. Mən gənclərin kitablara səcdə elə-  
dikləri, bir hərf oxumağı bacarmasalar da, bütərəst coş-  
qunluğuyla səhifələri öpdükkləri yerlər tanıyıram. Epidemi-  
yalar, cadugər çəkişmələri, ziyanatlar, mütləq quldurluqda  
ölüb sıradan çıxan basqınlar əhalinin sayını on dəfə azaltdı.  
Deyəsən, iildən-ilə daha da artan intiharlar barədə artıq  
danişmişəm. Ola bilsin, qorxuyla qocalıq məni aldadır, ancaq  
fikirləşirəm ki, insan nəslə yeganədir – süquta yaxındır, işiq-  
lı, adamsız, sonsuz, tamamilə hərəkətsiz, qiymətli kitab-  
larla dolu, faydasız, sırlı Kitabxanaxa qalacaq.

Mən indicə “sonsuz” yazdım. Mən bu sözü nəsihətə  
sevgim üzündən yazmadım; məncə, dünyanın sonsuz oldu-  
ğunu hesab eləmək tamamilə məntiqidir. Onu məhdud  
sayanlarsa güman eləyirlər ki, haradasa uzaqlarda dəhlizlər  
də, pilləkənlər də, altızlular də naməlum səbəblər üzün-  
dən qurtara bilər – bu cür ehtimal absurdur. Onu hüdud-  
suz təsəvvür eləyənlər unudurlar ki, mümkün kitablann sayı  
məhduddur. Mən bu əsrlik problemin belə bir həllini təklif  
eləməyə cəhd göstərirəm: Kitabxana hüdudsuz, dövridir.  
Əgər əbədi səyyah hər hansı istiqamətdə yola çıxsayıdı, o,  
əsrlərin əməllərinə inana bilərdi ki, eyni kitablar elə eyni  
nizamsızlıqla (nizamsızlıq təkrarlananda nizama çevrilir)  
təkrar olunur.

Bu gözəl ümid mənim tənhalığımı bəzəyir.

*Mar-del-Plata, 1941*



## ÖLMƏZ

Sesiliya Ynxenyerosa<sup>1</sup>

Solomon saith: There is no new thing upon the earth. So that as Plato had an imagination, that all knowledge was but remembrance; so Solomon giveth his sentence, that all novelty is but oblivion.

Francis Bacon  
Essays LVII<sup>2</sup>

1929-cu il iyunun 29-da Londonda Smirnəli<sup>3</sup> Jozef Kartafil<sup>4</sup> knyaginya Lüsenjə Popun “İliada”nın (1715–1720) dördərbirdən kiçikölçülü altı cildini təklif elədi. Knyaginya kitabları aldı, onları götürəndə əntiqfuruşla bir neçə kəlmə kəsdi. O, – knyaginya danişir, – üzgün, torpaq kimi qurumuş boz gözlü, ağsaqqallı, üzünүн cizgiləri heç yadda qalmayan adam idi. Bir neçə dildə düzgün olmadığı qədər asanlıqla danişirdi; ingilis dilindən çox tezliklə fransızcaya, sonra Səlanikdə istifadə elədikləri kimi, ispancaya, ondan da Makao portuqal dilinə keçdi. Oktyabrda knyaginya “Zevs”dən gələn bir nəfərdən öyrəndi ki, Kartafil Smirməyə qayıdanda gəmidə ölüb, onu İos adasında dəfn eləyiblər. “İliada”nın son cildində bu əlyazmavardı. Orijinal ingilis dilində yazılıb, latin kəlmələriylə doludur. Onun sözbəsöz tərcüməsini veririk.

<sup>1</sup> Sesiliya Ynxenyeros – Borxesin həmmüəllifi Deliyanın bacısı

<sup>2</sup> Solomon dedi: “Yer üzərində heç nə yeni deyil”. Platonsa əlavə elədi: “Hər bir bilik xatırədən başqa bir şey deyil”; beləliklə, hər bir yeniliyin unudulmuş köhnəlik olduğu fikri Solomona məxsusdur.

Frensik Bekon, “Təcrübələr”, LVIII (ing.).

<sup>3</sup> Aqasferin adlarından biri: Smirnə, Cos-Homerin güman olunan vətəni.

<sup>4</sup> Kartafil – orta əsrlər Avropasının qəhrəmanı

## I

Xatırladığım qədər hər şey Yüzdarvazalı Fivdə Hekatomilosun bağlarının birində, Diokletian imperator olan günlərdə başladı. Həmin vaxtcan mən təzəcə başlamış Misir müharibələrində uğursuzcasına vuruşmağa macəl tapmışdım, Qırmızı dənizin lap qırağında, Berenikdə<sup>1</sup> düşərgə salmış legionda tribun idim; qılınc çalmaq arzusuya alışbyananlardan çoxu qızdırmanın, bədxah cadugərliyin qurbanı olmuşdu. Mavritaniyalılar məğlub edilmişdilər; əvvəllər üsyankar şəhərlərin tutduqları torpaqlar əbədi olaraq Platonun ixtiyarına keçmişdi; yenilmiş İsgəndəriyyə əbəs yerə Sezardan aman diləyirdi; qələbə əldə eləmək üçün legionlara bir ildən az vaxt lazım gəlmisdi, Marsın üzünə baxmağa güclə vaxt tapmışdım. Müharibə Allahı mənə nəzər salmadı, uğur bəxş eləmədi, ola bilsin, dərddən qorxunc, ucsuz-bucaqsız səhralardan keçib gizli Ölməzlər Şəhərinin axtarışına yollandım.

Artıq dediyim kimi, hər şey Fivdə, bağda başladı. Mən yatmirdim – bütün gecəni qəlbimdə nəsə döyüñürdü. Dan yeri ağarana lap yaxın qalxdım; qullarım yatırdılar, Ayın rəngi ətrafları ucsuz-bucaqsız qumluqların rəngi kimiydi. Şərqdən əldən düşmüş, başdan-ayağacan qan içində olan atlı yaxınlaşındı. Mənə bir neçə addım qalmış o, atın belindən yerə yığıldı. Zəif, qızığın səslə məndən soruşdu ki, sulan şəhərin divarlarını yuyan çayın adı latınca necədir. Dədim, bu, Misir çayıdır, yağışlardan qidalanır. Başqa çayı axtarıram, o, kədərlə dilləndi, adamlardan ölümü yuyub aparan gizli çayı. Onun sinəsindən qara qan axırdı. Atlı dedi: Qanqın o tayında ucalan dağlarda anadan olub, o dağlarda inanırlar ki, əgər qərbin lap özünə, torpaqların bitdiyi yerəcən getsən, suyu ölməzlik bəxş eləyən çaya rast gələrsən. Sonra əlavə elədi ki, orada, yerin qurtaracağında başdan-başa qüllələrdən, amfi-teatrılardan, məbədlərdən ibarət Ölməzlər Şəhəri var. O, öləndə hələ səhər açılmamışdı, mənsə həmin şəhəri və çayı axtarmağı qərara aldı. Cəlladın sorğu-sualıyla həmin sərgərdan adamın danışçılarını təsdiqləyən əsir mavritaniyalılar tapıldı; kimsə dünyanın o başındakı adamların son-suz uzun ömrü sürdükəri Yelisey vadisini yada saldı; kimsə

<sup>1</sup> Qırmızı dənizin kənarında ticarət limanı



Paktol çayının başlandığı, əhalisi yüz il yaşayan zirvələri xatırlatdı. Romada mən insan ömrünü uzatmağın cançə-kişməni uzatmaq, insanı dəfələrlə ölmək məcburiyyətində qoymaq olduğunu güman eləyən filosoflarla söhbətləşdim. Həc olmasa, bir dəqiqliyə Ölüməzlər Şəhərinə inanıb-inanmadığımı bilmirəm, məncə, onda məni, onu axtarış tapmaq ideyası məşğul eləyirdi. *Getuliyanın*<sup>1</sup> prokonsulu Flavi bu məqsədlə mənə iki yüz əsgər verdi. Özümlə yolu tanıldıqlarını iddia eləyən, amma çətinliklər başlayan kimi qaçıb dağılan muzdlular götürdüüm.

Sonrakı hadisələr səfərimizin ilk günü haqqında xatirələri tamamilə dolaşdırıcıdı. Biz Arsinoydan<sup>2</sup> çıxıb qızımar qumluqlara ayaq basdıq. İlənlərlə qidalanan, hələ sözdən istifadə eləməyi öyrənməmiş *Troqloditlər* ölkəsindən; qadınları ümumi, qidalarsa şir əti olan qaramantların ölkəsindən; yalnız Tartara səcdə eləyən Avgila ölkəsindən<sup>3</sup> keçdik. Qumun qara olduğu və orada gündüz bürküşü dözülməz olduğundan yolçunun gecə saatlarında yola çıxdığı başqa səhraları da qət elədik. Uzaqdan okean-dənizə adını vermiş dağları gördüm, onun yamaclarında zəhərin gücünü alan südləyən bitki bitir, yuxarılardasa eyş-işrətə uymuş dəlisov, kobud kişilər olan satırlar yaşıayırlar. Bu cür möcüzələr doğan bu torpağın gözəl şəhərə sığınacaq verməsi bizə ağlaşırmaz gəlirdi. Öz yolumuza davam eləyirdik – geri çəkilmək rüsvayçılıq olardı. Bəziləri üzlərini aya çevirib huşuz halda yatırı, qızdırma onları qovururdu; başqları qabdakı iylənmiş suyla birlükdə dəliliyi, ölümü başlarına çəkmişdi. Qaçış, bir qədər sonra qiyam başlandı. Qiyama qalxanları sakitləşdirəndə ən sərt tədbirlərdən çəkinmədim. Sənturionlardan<sup>4</sup> biri qiyamçıların, çarmixa çəkilmiş yoldaşlarının qisasını almaq üçün məni öldürməyi fikirləşdikləri xəbərini gətirənəcən yola beləcə davam elədim. Həmin vaxt mənə sadıq olan bir neçə əsgərlə düşərgədən qaçdım. Səhrada, qumluqların, sahilsiz gecənin içində onları itirdim. Bir kritlinin oxu məni yaraladı. Bir neçə gün suya rast gəlmədən dolaşdım, bu, şiddətli bürküdən, susuz-

<sup>1</sup> *Getutilya* – Şimal-Qərbi Afrikada vilayət

<sup>2</sup> *Arzinoy* – Feyyumdakı Misir şəhəri

<sup>3</sup> *Troqlodita və Avgila* – Şimali Amerikada şəhərlər

<sup>4</sup> *Sənturion* – Qədim Romada yüz nəfərdən ibarət qoşunun başçısı

luqdan, susuzluq qarşısında qorxudan mənə çox görünən cəmi bir gün idi. Mən yolu tapmağı atımın ixtiyarına buraxdım. Dan yeri ağarandasə üfüq ehramlar, qüllələrlə doğrındı. Təmiz, alçaq dolanbac əzabla xəyalıma gəlirdi: onun lap ortasında bardaq vardı; əllərim, az qala, ona toxunurdu, gözlərim onu görürdü, amma dolanbacın dəhlizləri elə dolaşıq, elə hıyləgər idi ki, başa düşdüm: bardağ çatmamış ölücəyəm.

## II

Nəhayət, bu dəhşətdən canımı qurtaranda gördüm ki, qolları bağlı haldə uzun, ölçüləri adı qəbirdən çox olmayan, dağın kələ-kötür yamacında qazılmış daş yarıqda uzanmışam. Yanğın qırcaqlan rütubətliydi, insan əliylə yox, zamanın əliylə şumallaşmışdı. Hiss elədim ki, ürəyim sinəmdə bərk-bərk döyüñür, susuzluqsa məni yandırır. Bayıra baxıb zəif-zəif qışqırdım. Dağın ətəyində bulanıq su zibili yığını, qumu dəlib, səssiz-səmirsiz axıb gedirdi; çayın o biri sahilindəsə batan, yaxud çıxan günəşin şəfəqləri altında Ölüməzlər Şəhəri olduğu tamamilə aydın görünən yer bərq vururdı. Mən divarları, tağları, fasadları, meydandan gördüm; şəhər özül üzərindəymiş kimi, daş yaylada uyuyurdu. Mənim yarığıma oxşayan qeyri-düzgün formalı yarıqlar dağın, vadinin yamaclarını deşik-deşik eləmişdi. Qumluqda dayaz quyular görünürdü; bu miskin deşiklərdən, yarıqlardan boz dərili, pırtlaşışq saqqallı çılpaq adamlar çıxırdı. Mənə elə gəldi ki, onları tanıdım; onlar Ərəb körfəzinin sahillərinə, həbəşlərin mağara sığınacaqlarına tükədici basqınlar eləyən vəhşi, qəddar troqloditlər qəbilələrinə mənsubuydular; onların danişa bilmədiklərini, ilanlarla qidalandıqlarını öyrənitib təəccübənməzdəm. Susuzluq mənə o qədər əziyyət verirdi ki, cəsarətləndim: qumlu sahil məndən otuz fut uzaqdaydı, qollarım arxamda bağlı, gözlərimi yumub yamacla aşağı atıldım. Qana batmış sıfətimi bulanıq suya batırdım. Vəhşi heyvanlar su içən kimi içdim. Təzədən sayıqlamazdan, yuxuya dalmazdan əvvəl nədənsə yunanca təkrarlamağa başladım: «Ezepin sularını içən varlı Zela sakıləri...»<sup>1</sup>

<sup>1</sup> Homer, "İliada", II, Jela (Zeliya) – Kiçik Asiyada şəhər.



Üstümdən neçə gecə-gündüzün ötdüyünü bilmirəm. Mağaraya qayıtmaga gücüm olmadan, Ayın və Günəşin mərhəmətsizcəsinə taleyimlə oynamasına müqavimət göstərmədən bədbəxt, çılpaq halda<sup>1</sup> tanımadığım qumlu sahil-də uzanmışdım. Öz vəhşiliklərdə uşaqlar kimi sadəlövh olan troqloditlərə mənə nə yaşamaqdə, nə ölməkdə kömək eləyirdilər. Məni öldürmələri üçün onlara naşaq yerə yalvarırdım. Gündərin bir günü buxovumu qayanın iti üçünə vurub sindirdim. O biri günsə qalxdım, özümün ilk iyrənc ilan əti parçamı çırılışdırı və ya oğurlaya – özü də mən, Mark Flaminio Ruf, Roma legionunun hərbi tribunu – bildim.

Ehtiraslı Ölüməzləri görmək, fövqəlinsanların Şəhərinin daşlarına toxunmaq arzusu məni, demək olar, yuxudan eləmişdi. Elə bil, vəhşilər də niyyətimdən xəbər tutub yatmıldılar, əvvəlcə sezdim ki, mənə göz qoyular; sonra gördüm, narahatlığım itlərdə olduğu kimi, onlara da keçib. Vəhşilərin məskənidən ən qaynar vaxtda, qürubdan əvvəl, hamı yuvasından, oyuğundan çıxıb kor gözləriylə batan Günnəşə baxanda getməyi qərara aldım. İlahi mərhəmətə ümidi yox, adam sürüşünü səsimin gücüylə qorxutmağa bel bağlayıb, var səsimlə dua eləməyə başladım. Sonra selintilərin baslığı çayı keçib Şəhərə yollandım. İki, ya üç kişi gizlənə-gizlənə arxamca gəlirdi. Onlar alçaqboyluydu-lar, qorxu yox, iyrənclik doğururdular. Daş karxanası saydı-ğım bir neçə kələ-kötür formali çuxuru dolanıb-keçməli oldum. Şəhərin gözqamaşdırıcı nəhəngliyindən, göründüyündən daha yaxın olduğunu hesab eləyirdim. Gecəyanıya yaxın sarı qumu möcüzəli, heyrətamız şışlərlə kəsən divarla-nının tutqun kölgəsinə qədəm basdım. Sonra müqəddəs qorxu içində donub-qaldım. Gördüyüm şəhərlə səhranın özü insana elə yad idи ki, hətta hələ də arxamca gələn vəhşini görüb sevindim. Gözlərimi yumub yuxuya getmə-dən günün nə vaxt başlanacağıni gözləməyə başladım.

Artıq demişdim, şəhər nəhəng daş qayanın üstündə<sup>2</sup> dururdu. Onun dik sıldırımları da şəhərin divarları kimi alın-maz idi. Yorğunluqdan əldən düşmüştüm, amma qara qayada çıxıntı tapa bilmirdim, şumal divarlardasa, görünür, bir qapı da yox idi. Gündüz bürküyü elə dözülməziydi ki,

<sup>1</sup> Vergilinin “Eneida” əsərine işaretdir.

<sup>2</sup> Piranezinin qrvüraları xatırlanır.

mağarada daldalandım; mağaranın içində quyu vardı, onun uçurumunun dibinə pilləkən enirdi. Pilləkənlə endim; çirkli keçidlərin dolaşılığından adlayıb qübbəli otağa girdim; qaranlıqda divarlar güclə seçilirdi. Həmin sığınacaqdə doqquz qapı vardı; onlardan səkkizi dolanbaca aparır, aldadıb elə həmin sığınacağa qaytarırdı; doqquzuncu digər dolanbacıdan, eynilə birinci kimi, girdə formada olan digər daldalanacağa aparıb çıxarırdı. Bu daş sərdabələrin nə qədər olduğunu bilmirəm, təqib eləyən narahatlıqdan, uğursuzluqdan mənə elə gəlirdi, əslində, olduğundan çıxdı. Qorxunc, demək olar, tam sükut vardı, dərin daş dəhlizlərin bu dolaşılığından heç bir səs-səmir eşidilmirdi, yalnız haradan əsdiyi bilinməyən küləyin viyləti gəlirdi; suyun paslanmış şimaqları səssizcə yarıqlarda yox olurdu. Qorxsam da, bu qəribə dünyaya alışmağa başladım; artıq dünyada doqquz qapılı sənduqələrdən, sonsuz şaxələnən çıxışlardan başqa bir şeyin olacağına inanmadım. Yerin altında nə qədər vurmuxduğum yadımda deyil, ancaq yadımdadır: yeraltı dalañlarda çırpinanda ümidişsizlik içində artıq nəyin – doğduğum şəhərinmi, yoxsa vəhşilərin iyənc məskəninimi – həsrətini çəkdiyimi xatırlamırdım. Bir dəhlizin divarında gözlənilmədən qapı açıldı, yuxarıdan, uzaqdan işıq şüası üstümə düşdü. Qaranlıqdan yorulmuş gözlərimi qaldırdım, başgicəlləndirici hündürlükdə səmanın ləp mavi, az qala, mənə lacivərd gələn dairəsini gördüm. Divaryuxan dəmir pillələr qalxırdı. Yorğunluqdan zəifləmişdim, amma yalnız hərdənbir axmaqcasına xoşbəxtlikdən hönkürmək üçün dayana-dayana pillələrlə yuxarı dırmanınğa başladım. Budur, mən sütun başlıqlarını, sütun bəzəklərini, üçkunc, girdə fasadları, qranitdən, mərmərdən tutqun gözəlliyi ayırdı eləyirdim. Qaranlıq dolanbacların kor-koranə hökmranlığından qaldırılıb Şəhərin gözqamaşdırıcı parlaqlığına düşdüm.

Özümü balaca meydanda, daha doğrusu, iç həyətdə gördüm. Həyəti qeyri-düzgün formalı, özünün müxtəlif hissələrində müxtəlif hündürlüklü, müxtəlif qübbəli və sütunlu tək bir cə həyat dövrələyirdi. Hər şeydən əvvəl, bu ağlagəlməz binanın çox qədim zamanlarda tikildiyi gözə dəyirdi. Hətta mənə elə gəlirdi, bina adamlardan qədim, torpağın özündən qədimdir. Fikirləşdim, bu cür qədimlik (bununla belə, onda da insan gözünü qorxudan nəsə var) Ölüməzlərin



əməllərindən başqa bir şey deyil. Əvvəlcə ehtiyatla, sonra etinasızlıqla, axırda cəsarətlə bu dolaşiq şəhərin pilləkənlərini, keçidlərini dolaşmağa başladım. (Sonra pillələrin müxtəlif hündürlükdə, endə olduğunu görüb, məni bürüyən qeyri-adi yorğunluğun səbəbini başa düşdüm.) Bu saray allahların əsəridir, – əvvəlcə fikirləşdim. Amma adamsız otaqları görüb düzəliş verdim: onu tikən allahlar ölüb. Tikilinin qeyri-adi olduğunu görəndəsə dedim: onu tikən allahlar ağılsızdır. Həm də anlaşılmaz ittihamla, az qala, vicdan əzabı çəkə-çəkə, qorxu duymaçdan çox, bunun nə qədər qorxulu olduğunu dərk eləyə-eləyə – bunu qəti bilirəm – dedim. Tikilinin çox qədimliyi təəssüratına – onun hüdudsuzluğu, eybəcərliyi, tam mənasızlığı – yeniləri əlavə olundu. Mən qaranlıq dolanbacdan yenice çıxmışdım, işıqlı Ölməzlər Şəhəri mənə dəhşət, iyrəndlik təlqin eləyirdi. Dolanbac insanı dolaşdırmaq üçün düzəldilir; onun simmetriyaya həddən artıq yüklənmiş memarlığı bu məqsədə tabe olunub. Bacardığım kimi baxdığım sarayın memarlığındaşa məqsəd yox idi. Hara baxırsan, dəhliz-dalanlar, əlçatmaz pəncərələr, balaca hücrəyə, yaxud yeraltı lağımlara açılan dəbdəbəli qapılar, bayıra əyilən pillələr, məhəccərli ağlagalməz pilləkənlərdir. Həvada monumental divara yapışan, heç yerə apanb çıxarmadan qübbədəki zülmətdə yox olan, bir neçə burumdan sonra gələn pilləkənlər də vardi. Bilmirəm, hamısı təsvir elədiyim kimi, dəqiq beləydim; təkcə o yadimdadır ki, çox-çox illər sonra bu görüntülər yuxularımı zəhərləyirdi, indi onlardan hansının həqiqətdə olduğunu, gecə dəhşətlərinin dəliliyinin nə doğurduğunu boynuma almaq çətindir. Bu Şəhər, fikirləşdim, qorxuncdur; təkcə onun mövcudluğu, hətta səhranın gizli qəlbində itibatsa da, varlığını davam etdirməsi keçmişlə gələcəyi yolxdurub məhv eləyir, ulduzların üzərinə kölgə salır. Nə qədər ki o var, dünyada heç kəs xoşbəxtliyin, mövcudluğun mənasını bilməyəcək. Mən bu şəhəri kəşf eləmək istəyirəm; müxtəlifdilli sözlərin xaosu, pələng, yaxud öküz əti, möcüzəli şəkildə çulğuşmış, bir-birinə nifrat eləyən dişlərlə, başlarla, bağırıqlarla – bax, bu şəhər budur.

Rütubətli, tozlu yeraltı sərdabələrdən geri necə sürüñüb-çıxdığım yadimdə deyil. Yalnız qorxunun məni tərk eləmədiyi yadimdadır. Kaş axırıncı dolanbacdan keçib nif-

rətamız Ölüməzlər Şəhərinə düşməyəydim. Başqa heç nə xatırlamırıam. İndi nə qədər gücənsəm də, keçmişdən heç nə çıxara bilmərəm; amma ola bilsin, hər şeyi öz iradəmələ unutmuşam – yəqin, geriyə qaçış elə ağır idi ki, günlərin daha çox unudulmuş bir günündə onu yaddaşımdan birdəfəlik atmağa and içdim.

## III

Əməllərim barədə hekayəni oxuyanlar xatırlayırlar ki, vəhşi qəbilədən bir adam it kimi düz şəhər divarlarının dış-dış kölgəsinəcən arxamca gəldi. Mən axırıncı sərdabədən çıxandasa yeraltıının çıxışında yenidən onu gördüm. O, uzanıb qumun üstündə küt-küt nəsə çəkirdi, sonra yuxuna girən, az qala, yuxuda aydınlaşdırımağa ümidi elədiyin, amma bir-birinə qarışan hərflərə oxşar işarələrdən ibarət sıranı silirdi. Əvvəlcə qət elədim ki, bu, vəhşi əlifbasıdır, sonra, guya, hələ dil də bilməyən adamların əlifba yaratdıqları barədə fikirləşməyin axmaqlıq olduğunu anladım. Bundan başqa, bütün işarələr cürbəcür idi, bu da onların simvol ola biləcəyi ehtimalını istisna eləyirdi, yaxud azaldırdı. Adam onları çəkir, gözdən keçirir, düzəliş verirdi. Sonrasa qəfildən oyun onu bezdirdi, hər şeyi ovcu, dirsəyi ilə sildi. Mənə baxdı, elə bil, tanımadı. Amma məni sonsuz yüngüllük (bəlkə də, tənhalığım o qədər böyük, qorxuluydu) bürüdü, ağlıma gəldi ki, mağaranın döşəməsindən baxan bu ibtidai vəhşi burada məni gözləyirmiş. Günəş amansızcasına yandırırdı, biz ilk ulduzların işığında geri, troqloditlərin kəndinə qayıdanda ayaqlarının altındakı qum yandırıb-yaxırdı. Vəhşi irəlidə gedirdi; həmin gecə məndə ona ayrı-ayrı sözləri tanımağı, bəlkə də, hətta təkrarlamağı öyrətmək niyyəti baş qaldırdı. İtlə at, fikirləşirdim, birincini bacarı; əksər quşlar, məsələn, sezarların bülbü'lük ikincini də bacanrdılar. İnsanın zəkəsi nə qədər kobud, yonulmamış olsa da, hər halda, ağılsız varlıqların bacanğını üstələyir.

Vəhşi elə miskin, elə yararsız idi ki, yadına “Odis-seya”daki qoca, ölməkdə olan it Arqus gəldi, onun da adını Arqus qoydum, öz adını başa düşməyi öyrətmək istədim. Amma nə qədər çalışsam da, döñə-döñə ugursuzluğa məruz qalırdım. Hər şey – məcburiyyət də, ciddiyyət də,



inadkarlıq da əbəs idi. O, hərəkətsiz, durğun nəzərləriylə, görünür, mənim ona çatdırmaq istədiyim səsləri eşitmirdi. O yanımdaydı, amma elə bil, çox uzaqdaydı. Elə bil, lavadan ibarət balaca, dağilan Sfinks kimi qumun üzərində uzanıb, göylərə dan yerinin toranlığından axşamın toranlığınıçan öz üzərində dövrə vurmağa imkan verirdi. Əmindim: o, mənim niyyətimi anlamaya bilməzdi. Xatırladım, həbəşlər belə sayırlar, meymunlar yalnız ona görə qəsdən danışmırlar ki, onları işləməyə məcbur eləməsinlər, Arqusun sükutunu etibarsızlıqla qorxunun ayağına yazdım. Sonra ağılıma daha bir qeyri-adı fikir gəldi. Ola bilsin, Arqusla mən ayrı-ayrı dünyalara məxsusuq, qavrayışımız eynidir, amma Arqus hər şeyi başqa cür, başqa predmetlərlə assasiya eləyir; bəlkə də, ondan ötrü hətta predmetlər mövcud deyil, onların əvəzində qısa təəssüratların başgicəlləndirici, fasılısız oyunu var. Fikirləşdim ki, bu, yaddaşsız, zamansız dünya olmalıdır, öz-özlüyümdə isimsiz, yalnız fel formalarından, hallanmayan epitetlərdən ibarət dil təsəvvür elədim. Günlər dalbadal, onlara birlikdəsə illər belə, ölürdü, bir gün səhər də xoşbəxtliyə oxşayan bir şey baş verdi. Ahəstə, güclü yağış yağdı.

Səhrada gecələr soyuq ola bilər, amma həmin gecə od kimi isti oldu. Yuxuda gördüm ki, Fessaliyadan, azad eləmək üçün mənə doğru çay (bir vaxt sularına qızılbalıq atdırıǵım çay) axdı; san qumun, qara daşın üstündə uzanıb onun necə yaxınlaşdığını qulaq asırdım; yağışın sərinliyindən, qatı səs-küyündən oyandım. Lüt-üryan bayira sıçradım. Səhərə az qalırdı; məndən də xoşbəxt olan bütün qəbilə san buludlar altında vəcdlə, nəfəsləri kəsilə-kəsilə bədənlərini can verən şırnaqların altına tuturdu. İlahi ləzzətin bürüdüyü Kibela kahinləri kimi Arqus nəzərlərini göylərə dikib inildəyirdi; onun üzüylə su axırdı, bu da təkcə yağış yox (sonra öyrəndiyim kimi), həm də göz yaşlarıydı. Arqus, ona qışqırdım, Arqus.

Bu vaxt da Arqus qısa vəcdlə, elə bil, çoxdan itirdiyini, unutduğunu tapıb bu sözləri quraşdırıldı: Arqus Ulissin iti idi. Sonra da elə həmin cür, mənə baxmadan dedi: zibilliye atılmış it.

Biz reallığı asan qəbul eləyirik, bəlkə, ona görə ki, sövqtəbii duyuruq: real heç nə mövcud deyil. Ondan “Odis-

seya”dan nə bildiyini soruştum. Yunanca danışmağa çətinlik çəkirdi, mən də sualı təkrar eləməyə məcbur oldum.

Çox az, o, cavab verdi. Ən dayaz rapsoddan<sup>1</sup> daha az. Deyəsən, onu qoşduğumdan min yüz il keçib.

#### IV

Hər şey həmin gün aydın oldu. Troqloditlər Ölmez imişlər, bulanıq qumlu axın – atlinin axtardığı həmin Çaymış. Şöhrəti düz Qanqacan yayılan şəhərsə doqquz əsr bundan əvvəl dağıdılmışdı. Onun dağıntılarından, xarabalıqlarından elə həmin yerdəcə mənim olduğum mənasız tikilini, şəhər yox, parodiya, baş-ayaq edilmiş bir şey, eyni zamanda dünyaya hökmranlıq eləyən – amma onların barəsində yalnız bir şey bilirik: adamlara oxşamırlar – ağlısız allahlara məbəd ucałtmışdır. Bu tikili Ölmezlərin süqutlarının son rəmziyidi; ondan sonra yeni dövr başlandı: bütün əməllərin əbəs olduğu nəticəsini çıxaran Ölmezlər yalnız baxmaqla kifayətlənib, fikirlə yaşamaq qərarına gəldilər. Onlar tikilini ucałtdılar, onu unudub mağaralara çıxıb getdilər. Oradada düşüncələrə dalıb ətraf aləmi qavramaqdan əl çəkdilər.

Homer bütün bunları mənə uşağa danışan kimi danışdı. Özünün qocalıqdakı həyatı barədə də Uliss kimi dənizi tanımayan, eti duzlamayan, avarın nə olduğunu bilməyen adamları tapmaq arzusuya həmin son səyahətinə yollanması haqqında<sup>2</sup> da söhbət açdı. O, düz yüz ili Ölmezlər Şəhərində yaşadı. Şəhəri dağıldanda həmin o başqasını tikmək fikrini də özü irəli sürdü. Təəccübü heç nə yox idi: hamiya məlumdur ki, o, əvvəlcə Troya müharibəsini, sonrasa siçanların və qurbanğaların müharibəsini<sup>3</sup> vəsf elədi. Əvvəlcə Kainatı, sonrasa Xaosu yaradan Allah kimi.

Ölməzin həyatı boşdur; insandan başqa bütün canlı varlıqlar ölməzdirlər, çünkü ölümü tanımlırlar; özünü Ölmez hesab eləməkse – ilahi, qorxulu, ağlagəlməzdir. Mən gördüm ki, dirlərin bütün çoxluğu, müxtəlifiyi ilə yanaşı, bu əqidəyə həddən artıq az rast gəlinir. İudeylər, müslimənlər, xristianlar ölməzliyi təbliğ eləyirlər, anma özlərinin ilk,

<sup>1</sup> Rapsod – Qədim Yunanıstanda gəzərgi xanəndə, dastançı

<sup>2</sup> Homer, “Odisseya”, II.

<sup>3</sup> Homere aid edilən “Batraxmionmaxu” poemasından süjet



yerdəki varlıqlarınca çox üstünlük verdikləri sübuta yetirir ki, yalnız ona inanırlar, bütün qalan saysız-hesabsız mövcudluqlarsa yalnız ona, birinciye görə mükafatlandırmağı, yaxud cəzalandırmağı nəzərdə tutur. Hindistanın bəzi dinlərinin təbliğ elədiyi burulğan mənə daha ağıllı görünür; başlangıcı-sonu olmayan, hər həyatın əvvəlki həyat nəticəsində yarandığı, özündə sonrakı həyatın rüşeymini daşıdıgı, onların heç birinin bütövü müəyyənləşdirmədiyi burulğan... Əsrlərin təcrübəsini mənimsəyən Ölüməzlər respublikası dözümlülükdə, demək olar, hər şeyə nifretdə kamilliyyə yetdi. Onlar bilirdilər ki, həyatlarında hər kəsin başına hər iş gələ bilər. Özünün keçmiş və gələcək xeyirxahlarından asılı olaraq hamı mərhəmətə qabildir, amma hər kəs öz yaramazlığı üzündən hər cür satqınlıq eləməyə də qabildir. Qumar oyunlarında təklə cüt, demək olar, eyni sayda düşüb bərabərləşdikləri kimi, Ölüməzlərdə istedadla istedadsızlıq bir-birinə düzəliş verə-verə, bir-birini qarşılıqlı məhv eləyir; böyük ustalıqla qoşulmuş “Mənim Sidim haqqında nəğmə” “Ekloq”dan<sup>1</sup> tək bircə epitet, yaxud Heraklitin hər hansı nəsihəti üçün zəruri qarşılıqdır. Ən ötəri fikir gözlə görünən şəkillə yarana, formanın dərki üçün gizli olanı bəzəyə, yaxud əksinə, doğura bilər. Mən pislik davamını, yaxud bir vaxtlar keçmiş zamanlar naminə belə olduğunu bilirom... Əgər şeylərə belə baxsaq, onda bütün əməllərimiz ədalətlidir, amma eyni zamanda da onlar tamamilə heç nə deyil. Deməli, nə əxlaqi, nə rasional ölçülər var. Homer “Odisseya”ni qoşub; amma eyni zamanda da onlar tamamilə heç qoşmasınlar. Hər bir insan burada heç kəsdir, hər ölməz – dərhal dünyadakı bütün adamlardır – Korneli Aqrrippa<sup>2</sup> kimi mən – allaham, mən – qəhrəmanam, mən – filosofam, mən – iblisəm, mən – bütün dünyayam, əslindəsə bu, “mənim kimi bir adam yoxdur” deməyin usandırıcı üsuludur.

Dünyaya hər şeyin mütləq əvəzinin ödəndiyi bir sistem kimi baxmaq Ölüməzlərə hərtərəfli təsir eləyirdi. Hər şeydən əvvəl, onlar dərdəşəriklik qabiliyyətini itirdilər. Mən çayın o biri tərəfindəki daş karxanasını xatırlatdım; Ölüməzlərdən

<sup>1</sup> “Ekloq” – Vergilinin “Bukoliklər”i

<sup>2</sup> Korneli Aqrrippa Hettesheyymi (1466–1535) – alman mütefəkkiri

biri ən dərin cuxura yixıldı – o, yaralana, ölə bilməzdi, amma susuzluq ona əziyyət verirdi; bununla belə, yixilana kəndir sallayanacaq yetmiş il keçdi. Onları öz taleləri də maraqlandırmırıldı. Bədən itaətkar ev heyvanına bərabər tutulurdu, ayda bir dəfə bir neçə saatlıq yuxu, bir qurtum sudan, miskin ət parçasından ibarət payla keçinirdilər. Amma bizi guşənişinlər səviyyəsinə endirməyi ağlınzı gətirməyin. Düşünməkdən artıq tamhakimiyyətli həzz yox idi, biz məhz özümüzü bütövlükdə ona təslim elədik. Bəzən fövqəladə bir şey bizi ətraf aləmə qaytarırdı; məsə-lən, həmin o səhərdəki ən qədim, ən adı həzz – yağış kimi. Amma bu cür kənaraçixmalar həddən artıq az idi; bütün Öləməzlər tam sakitliklərini saxlamağa qabildirlər, yadımdır, biri hətta heç vaxt ayağa da durmamışdı; quş onun sinəsində yuva qurmuşdu.

Bu doktrinanın dünyada əks tərəflə bərabərləşməz heç nəyin olmadığını iddia eləyən nəticələrindən biri əhəmiyyətsiz nəzəri dəyərə malikdir, amma məhz o, bizim X əsrin başlanğıcında, bəlkə də, sonunda Yer üzərində dağlışmağımıza gətirib çıxardı. Gəldiyimiz nəticə aşağıdakindan ibarətdir: suları ölməzlik bəxş eləyən çaylar var; bunun nəticəsi kimi yer üzündə suları ölməzliyi yuyub aparan başqa çaylar da var. Yer üzündə çayların sayı hüdudsuz deyil; Öləməz dünyani dolaşa-dolaşa axırdı bütün çayların suyundan içir. Biz həmin çayı tapmaq niyyətindəydi.

Ölüm (yaxud ölüm haqqında yaddaş) insanları ali hissələrə doldurur, həyatı dəyərli eləyir. Adamlar özlərini müvəq-qəti varlıqlar sayır, ona uyğun da davranırlar; hər tutulan əməl axırıncı ola bilər; yuxuya girən üzlər kimi cizgiləri silinməyən üz yoxdur. Bəndələrdə hər şey dönməz, faciəvi dəyərə malikdir. Öləməzlərdə, əksinə, hər əməl (hər cür fikir də) yalnız uzaq keçmişlərdə artıq itib-batmış başqa əməllərin əks-sədası, yaxud gələcəkdə ağlı dolaşdırılan can dönə-dönə təkrarlanacaq əməllərin dəqiq xəbəridir. Əks olmayan, heç vaxt usanmaz güzgülər arasında dolaşmayan heç nə yoxdur. Heç nə bir dəfə baş vermir, heç nə öz dənməzliyi ilə qiymətli deyil. Kədər, qüssə, ənənələrlə müqəddəsləşdirilmiş dərd Öləməzlərin üzərində hökm eləyə bilməz. Homerlə Tanjerin darvazaları qarşısında ayrıldıq; deyəsən, heç vidalaşmadıq da.



## V

Sonra mən yeni səltənətləri və yeni imperiyaları dolaşdım. 1066-ci ilin payızında Stemford körpüsü üzərində<sup>1</sup>, yadimdə deyil, kimin tərəfində – ömrünü elə orada başa vuran Haroldun tərəfindəmi, yoxsa bu döyüşdə özünə altı, yaxud bir qədər artıq fut ingilis torpağı fəth eləmiş<sup>2</sup> Harald Hardradın tərəfindəmi – döyüşdüm. Müsəlman təqviminə görə hicrinin yeddinci əsrində Bulak malikanəsində unutduğum dildə, bilmədiyim əlifbayla, aydın gözəl hərflərlə Sindbadın yeddi səyahətini, Tunc şəhərin tarixini yazdım. Səmərqənddə zindan həyətində çoxlu şahmat oynadım. Bikanerdə astrologiyayla məşğul olurdum, həmin şeylə də Bohemiyada məşğuldum. 1638-ci ildə Kolojvarda<sup>3</sup>, sonra-sa Leypsiqdə oldum. 1714-cü ildə Aberdində Popun altıcılık “İliada”sını köçürdüm; yadimdadır, onu tez-tez oxuyub ləzzət alırdım. 1729-cu ildə adı, deyəsən, Cambatista<sup>4</sup> olan bir ritorika professoruyla bu poemanın mənşəyi barədə mübahisə elədik; onun dəlil-sübütları mənə təkzib olunmaz göründü. 1921-ci il oktyabrın dördündə məni Bombeyə aparan “Patna”<sup>5</sup> Eritreya sahillərindəki limanda durmaliydi<sup>6</sup>. Sahilə endim; mən Roma tribunu olanda, qızdırma, bədxah sehrlər, hərəkətsizlik əsgərləri biçəndə yenə Qırmızı dənizdəki başqa səhəri, uzaq zamanların səhərlərini xatırladım. Şəhərin yaxınlığında şəffaf çeşmə gördüm; adətimə boyun əyib, həmin çeşmədən su içdim. Sahilə çıxandası tikanlı budaq əlimi çizdi. Gözlənilmədən ağın mənə adət eləmədiyim qədər canlı gəldi. Gözlərimə inanmadan, xoşbəxt halda, dinməzcə qiymətsiz möcüzəni müşahidə eləyirdim: qan damcıları asta-asta ovcumə töküldü. Yenə ölüriyəm, təkrarlayırdım, yenə başqa adam-lara oxşayıram. Həmin gecə dan yeri ağaranacan yatdım.

Bir ildən sonra bu səhifələrə baxdım. Deyəsən, hər şey həqiqət idi, amma birinci fəsildə, digər fəsillərin bəzi abzas-

<sup>1</sup> Norveç kralının həlak olduğu Stemfordbric körpüsü (York şəhəri yaxınlığında)

<sup>2</sup> Snorri Sturlusunun “Yer dairəsi” əsərindən azca dəyişdirilmiş istifadə

<sup>3</sup> Kolojvar – indiki Rumınıyanın Kluj şəhəri

<sup>4</sup> Cambatista – italyan mütəfəkkiri Cambatista Viko nəzərdə tutulur.

<sup>5</sup> “Patna” – Cozef Konradın “Lord Cim” romanında (1990) gəmi adı

<sup>6</sup> Əlyazmada burada limanın adının üstündən xətt çəkilib.

lərində gözlərimə saxtalıq göründü. Ola bilsin, bunun günahı təfərrüatlardan sui-istifadədəydi; sezmişəm, belə şey şairlərin başına gəlir, yalan da hər şeyi zəhərləyir, çünkü təfərrüatlarla yaddaş yox, əməl dolu ola bilər... Amma guman eləyirəm ki, daha dərin səbəbi də açdım. Məni xəyal-pərvər adlandırsalar da, söyləyəcəyəm.

Danişdigim ona görə qeyri-real görünür ki, onda iki ayın-ayın adamın başına gəlmış hadisələr bir-birinə qarışır. Birinci fəsildə atlı Fivin divarlarını yalayan çayın adını öyrənmək istəyir; əvvəllər Hekatomfilos şəhərinin adını çəkən Flamini Ruf deyir ki, çayın adı Misirdir; bu fikirlərdən heç biri ona məxsus deyil, “İliada”da Fivə Hekatomfilos, “Odisseya”da isə Protey, Ulissin sözləriylə daim Nili Misir adlandıran Homerə məxsusdur. İkinci fəsildə romalı ölməzlik suyundan içib yunanca bir neçə söz söyləyir; həmin sözlər də Homerindir, onları dəniz gəmilərinin məşhur siyahısının axırında tapmaq olar. Sonra o, başsındırıan şəhərdə mühabimə, az qala “vicdan əzabı” barədə danışır, o söz də hər-dənbir bu cür dəhşəti təsvir eləyən Homerə məxsusdur. Belə müxtəliflik məni narahat elədi; estetik xarakterli baş-qalarısa həqiqəti açmağa imkan verdi. Həmin həqiqətlər axırıncı fəsildə var; orada yazılıb ki, Stemford körpüsündə döyüşmişəm, Bulakda Dənizçi Sindbadın səyahətini yazmışam, Aberdində Popun ingilis “İliada”sını köçürümüşəm. Orada *inter aea*<sup>1</sup> deyilir: “Bikanerdə astrologiyaya məşğul oldum, elə onunla da Bohemiyada məşğul olurdum”. Bu şəhadətlərdən heç biri yalan deyil; amma məhz nəyin qabar-dıldığı əlamətlərdən. Birinci şəhadət, görünür, hərbçi adama məxsusdur, amma sonra məlum olur ki, hekayəçini hərbi işlər yox, insan taleləri məşğul eləyir. Bunların ardınca gələn şəhadətlər daha maraqlıdır. Dolaşq, amma sadə səbəb məni onların üzərində dayanmağa məcbur elədi; bunu yerinə yetirdim, çünkü bilirdim: o şəhadətlər mənayla doludur. O sözlər romalı Flamini Rufun dilində belə deyil. Amma Homerin dilində belədir; təəccüblüdür ki, Homer on üçüncü əsr də Sindbadın, başqa Ulissin macəralarını yazır, onun “İliada”sında yazılılanları Barbar dilində danışdıqları şimal səltənətində çox-çox yüz illər keçəndən sonra tapır.

<sup>1</sup> Sözarası (*lat.*)



Bikaner adını bildirən sözə gələndə isə, görünür, bu ad ədəbiyyatda yad olan, bərbəzəkli sözlərlə göz qamaşdırmaq istəyən (dəniz gəmiləri siyahısının müəllifi kimi) adam tərəfindən deyilib.

Son yaxınlaşanda xatırələrdən obraz qalmır, yalnız sözlər qalır. Bunda qəribə heç nə yoxdur ki, zaman məndən ötrü hər hansı bir dəyəri olan sözləri, neçə əsrlərlə məni müşayiət eləyən adamın tale rəmzlərindən başqa bir şey olmayan sözlərlə dolaşdırıldı. Mən Homerdim, tezliklə Uliss kimi Heç Kəs olacağam; tezliklə bütün adamlar olacaq – ölücəyəm.

P.S. 1950-ci il. Yuxarıda xatırladılan canlı həyata qədəm qoyan şərh'lər arasında ən nəzakətliyi olmasa da, ən maraqlısı Bibliyasayağı “Coat of Manu Colours”<sup>1</sup> (Manchester, 1948) adlandınlıb, doktor Naum Kordoveronun zəhərli qələmiylə yazılıb. Əsər yüz səhifədən ibarətdir. Orada yunan müəlliflərindən, bayağı latın dilindəki mətnlərdən sentonlar<sup>2</sup> barədə söhbət açılır; öz həmvətənlərinə Senekadan ifadələrlə tərif verən Ben Conson, Aleksandr Rossun “Virgilius evangelizans” əsəri<sup>3</sup>, Corc Mur və Eliotun əməlləri, nəhayət, “əntiqfuruş Cozef Kartafilin ayağına yazılın hekayət” xatırladılır. Elə ilk fəslindəcə müəllif Plinicən (“Historia naturalis”, V, 8), ikincidə Tomas de Kuinsidən<sup>4</sup> (“Əsərlər”, III, 439), üçüncüdə Dekartin Pyer Şana məktubundan, dördüncüdə Bernard Şoudan (“Back to Methuselah; V”)<sup>5</sup> iqtibas aşkar edir. Bu iqtibasların, yaxud oğurluğun əsasında da nəticə çıxanı: bütün sənəd apokrifdən başqa bir şey deyil.

Məncə, bu nəticə qəbul olunmazdır. Son yaxınlaşanda, Kartafil yazır, xatırələrdən obraz qalmır, yalnız sözlər qalır. Söz, yuvasından sıçrayıb çıxmış söz, sıkəst olunmuş yad sözlər, bitən anlar və əsrlər tərəfindən ona atılan miskin dilənçi payı bax budur.

<sup>1</sup> Kral Yakov zamanından (1611) onun bağlılığı ala-bəzək köynək belə adlanır.

<sup>2</sup> *Senton (lat.)* – cındırdan tikilmiş paltar, başqalarının sətirlərindən quraşdırılmış şeir.

<sup>3</sup> Aleksandr Ross (1591–1654) – Vergilini ingiliscəyə çevirən şair; poemə 1634-cü ildə çap olunub.

<sup>4</sup> Tomas de Kuinsinin “Homer və homeridlər” esesi nəzərdə tutulur.

<sup>5</sup> B.Şounun dramatik pritçası (1918–1920)

## BABİLDƏ LOTEREYA

Babildə bütün kişilər kimi konsul olmuşam, hamı kimi qul olmuşam; qüdrəti də, rüsvayçılığı da, zindanı da gör müşəm. Baxın, sağ əlimdə şəhadət barmağım yoxdur. Baxın, plaşının deşiyindən qarnımdakı döymə görünür – bu, ikinci hərf “bet”dir. Ay bədirlənən gecələrdə o, mənə işarəsi “qimel” hərfi olan adamlar üzərində hakimiyət verir, amma aysız gecələrdə “qimel”li adamlara boyun əyməli olan “əlif”li adamlara tabe eləyir. Dan yeri öncəsi toranlıqda, mağaradakı qara daş qarşısında müqəddəs öküzləri öldürürüm. Ay ili ərzində gözəgörünməz elan olunmuşdum: qışqırndım, cavab vermirdilər, çörək oğurlayırdım, cəzalandırmırdılar. Mən yunanların bilmədiklərini – inamsızlığı dərk elədim. Mis hücrədə dilsiz boğucunun dəsmali sayaq məni ümid tərk eləmirdi; həzz axınında qarmaqanşıq qorxu əl çəkmirdi. Pontili Heraklitin vəcdlə məlumat verdiyi kimi, Pifaqor xatırlayırdı ki, o, Pirr, ondan əvvəlsə Evforbi, daha əvvəlsə başqa bir bəndəydi<sup>1</sup>; bu cür dəyişiklikləri xatırlamaq üçün məndən ötrü heç də ölümü, yaxud heç olmasa, yalanı köməyə çağırmaq lazım gəlmir.

Bu dəyişikliklə qəddar taleyimə görə başqa dövlətlərdə məlum olmayan, ya da gizli, ala-yarımçıq fəaliyyət göstərən bir təsisata – lotereyaya borcluyam. Onun tarixiylə məşğul olmamışam; bilirəm ki, sehrbazlar razılığa gələ bilmirlər, bilirəm ki, nəhəng planları barədə mənə, astrologiyadan başı çıxmayan adamın aydan bildiyi qədər məlumdur. Mən bütün həyat üzərində lotereyanın hökmranlıq elədiyi ağlagəlməz ölkədə doğulmuşam; bu günə qədər onun barədə allahların, yaxud öz ürəyimin dərkolunmaz hərəkətləri haqqında düşündüyümdən çox düşünməmişəm. İndisə Babildən, onun xoşagələn əxlaqından uzaqda lotereya, maskalı adamların toranlıqda donquldandıqları qorxunc ehtimallar barədə heyətlə düşünürəm.

<sup>1</sup> Laertli Diogenin “Məşhur filosofların hayatı, təlimi ve fikirləri haqqında” əsəri, VIII, 5.



\*\*\*

Atam danışırdı ki, qədimlərdə – söhbət əslərdən, yoxsa illərdən gedir? – lotereya Babildə plebeylərin<sup>1</sup> oynuydu. O deyirdi (bu doğrudurmu, bilmirəm), guya, bərbərlər təzə pulun müqabilində sümükdən, yaxud üzərində işarələr çizilmiş perqamentdən dördkünclər verirdilər. Onları günün günortağı oynayırdılar: xoşbəxt kəslər sırf təsadüf nəticəsində zərb olunmuş gümüş pullar alırdı, gördüyüünüz kimi, prosedur lap sadəydi. Təbii ki, bu cür “lotereyalar” uğursuzluğa məruz qalırdı. Onların heç bir mənəvi qüvvəsi yox idi. Lotereya insanın bütün hissələrinə yox, ancaq ümidi lərinə yönəldilirdi. İctimai laqeydlik üzündən bu alverçi lotereyaları təsis eləyən işbazlar ziyan düşməyə başladılar. Kimsə yenilik gətirməyi sınaqdan keçirdi – xoşbəxt püşklərin siyahısına bir neçə bədbəxtini daxil elədi. Bu islahat nəticəsində nömrəli dördkünclərin alicılan ikili şans – ya müəyyən məbləğ udmaq, ya da cərimə, bəzən çox cərimə ödəmək – qazanırdı. Belə kiçik təhlükə (hər otuz xoşbəxt nömrəyə bir uğursuz nömrə), gözlənilən kimi, camaatin marağını canlandırdı. Babillilər oyuna girişdilər. Dördküncləri əldə eləməyənləri qorxaq, cəsarətsiz sayırdılar. Vaxt keçdiikcə bu tamamilə əsaslandırılmış nifrat iki yolla getdi. Oynamayanları görməyə gözləri yox idi, amma uduzub, uduzduqlarını ödəyənlər də nifrat eləyirdilər. Şirkətlər (o vaxt bunu belə adlandırmışa başladılar) udanların maraqlarını müdafiə eləməli olurdu, çünkü əgər kassada uduzulanın, az qala, bütün məbləği qədər pul olmasa, öz uduşlarını ala bilməzdilər. Uduzanları məhkəməyə verməyə başlıdlar: hakim onları əsas cəriməni, üstəgəl məhkəmə xərclərini ödəməyə, yaxud bir neçə gün həbsə məhkum eləyirdi. Şirkəti dolamaq üçün hamı həbsxananı seçdi. Azlığın hökmü Şirkətin, onun dini, metafizik hakimiyyəti qüdrətinin səbəbi oldu.

Az müddət ötdü, püşkatma barədə məlumatlarda artıq uduzulan pulların siyahısı verilmirdi, yalnız hər uğursuz nömrəyə düşən həbsxana günlərinin sayı göstərilirdi. Vaxtında, demək olar, nəzərə carpmayan bu yiğcamlıq qeyri-adı əhəmiyyətə malik idi. Beləliklə, lotereyada ilk dəfə pula

<sup>1</sup> Plebey – Qədim Romada yoxsul silkdən olan adam

bağlılığı olmayan elementlər meydana çıxdı. Uğur çox böyük idi. Şirkətlər oynayanların təzyiqi altında uğursuz nömrələrin sayını artırımalı oldu.

Hamiya məlumdur ki, Babil xalqı məntiqə, hətta simmetriyaya çox bağlıdır. Xoşbəxt nömrələrin iri pullarla ifadə edilmiş uduş, bədbəxtlərinse gecə-gündüzdən ibarət həbsxana məhbusluğu olması onlara uyğunsuzluq kimi gəlirdi. Bəzi əxlaq tərəfdarları belə bir fikir bildirdilər ki, pula sahib olmaq heç də həmişə zövqü təmin eləmir, uğurun digər formaları, güman ki, daha birbaşa effekt verir.

\*\*\*

Plebey məhəllələrində başqa cür həyəcan genişləndirdi. Kəhinlər kollegiyasının üzvləri qoyuluşları artırır, qorxu və ümidiin bütün döñüslərindən ləzzət alırlılar; kasıblar (məlum həsədlə) başa düşürdülər ki, onlar bu qızgın, bu qədər heyətamız yaşıntılardan kənar edilirlər. Hamının – kasıbların da, varlıların da – lotereyada bərabər iştirakına ədalətli cəhd həyəcanlıra gətirib çıxardı, həmin həyəcanlılar barədə yaddaşı illər silə bilməyib. Bəzi inadkarlar söhbətin yeni qaydadan, zəruri tarixi dövrdən getdiyini başa düşmürdülər (yaxud özlərini elə göstərirdilər, guya, başa düşmürlər)...

Bir dəfə bir qul qırmızı bilet oğurladı, oyun zamanı ona düşdü ki, cili yandırılmalıdır. Qanunlar kodeksi bilet oğurlamağa görə belə cəza müəyyənləşdirilmişdi. Bəzi babillilər iddia eləyirdilər ki, o, oğru kimi qızmış dəmirlə damğalanmağa layiqdir; başqları alicənablıqla güman eləyirdilər ki, cəllad onu taleyin hökmünə görə cəzalandırmalıdır... İghtişaş başladı, kədərlı qan tökülməsi baş verdi, amma axırdı Babil xalqı varlıların müqavimətinə baxmayaraq, dediklərinin üstündə durdu. Xalq öz nəcib məqsədlərinin tam gerçəkləşməsinə nail oldu. Hər şeydən əvvəl, Şirkətin hakimiyyəti bütünlükə ələ almasını təmin elədi. (Bu mərkəzləşmə yeni fəaliyyət xüsusiyyətinin mürəkkəbliyi baxımından zəruriydi.) İkincisi, xalq nail oldu ki, lotereya gizli, pulsuz, ümumi olsun. Püşklərin pula satılması ləğv edildi. Hər bir azad insan Belin<sup>1</sup> sirlərindən agah olandan sonra

<sup>1</sup> *Bel* (Baal, Vaal və i.a.) – Şərqi semit mifologyasında oküz, yaxud öküzbaşlı insan görkəmində allah



avtomatik olaraq bu Allahın dolanbaclarında hər altmış gündən bir keçirilən, növbəti püşkatmayadək insanın taleyini həll eləyən püşkatma iştirakçısına çevrilirdi. Nəticələri əvvəlcədən demək mümkün deyildi. Xoşbəxt uduş onu sehrazaların şurasınacan ucalda, yaxud ona öz düşmənini (açıq, yaxud gizli) zindana salmaq, yaxud narahat eləməyə başlamış, ya da təzədən görməyə ümidi bəsləmədiyi qadınla hücrənin rahat qaranlığında görüş bəxş eləmək hökmü verə bilərdi; uğursuz püşkatma zədəyə, rüsvayçılığın və ölümün müxtəlif növlərinə səbəb ola bilərdi. Bəzən eyni bir fakt – meyxanada bir A-nın öldürülməsi, yaxud bir B-nin sırlı şəkildə ucaldırması – otuz, ya qırıq püşkün ağıllı birliyidi. Bu cür qurama asan iş deyil, amma xatırlatmaq lazımdır ki, Şirkətin üzvləri qüdrətli, hiyləgər idilər (indi də belədirlər). Əksər hallarda sənə bəxş olunmuş rifahın sadə təsadüf oyunu olduğunu başa düşmək onların hökmünü azaldardı; bu arzuolunmaz imkanı aradan qaldırmaq üçün Şirkətin agentləri təlqin və sehərdən istifadə eləyirdilər. Onların fəaliyyəti, manevrləri gizli saxlanırdı. Hər bir kəsin müqəddəs ümidiylərindən, müqəddəs qorxularından xəbər tutmaq üçün astroloqların, casusların xidmətlərindən istifadə eləyirdilər. Şirlərin bir daş naxışı vardi, “Kafeka” adlanan müqəddəs ayaqyolu vardi, hamının inamına görə, Şirkətlə birləşən baxımsız, tozlu su kəmərində çatlar vardi; bədxah və xeyirxah niyyətli adamlar bu yerlərə öz donoslalarını gətirirdilər. Doğruluğuna görə bir-birinə bərabər olmayan o məlumatlar əlifba sırasıyla bölüşdürülmüş arxiv-də saxlanırdı.

İnanmaq çətindir, amma bəziləri deyinirdilər. Şirkət özünəxas təmkinlə birbaşa cavab vermir. Onun xadimləri maska hazırlanan emalatxanaların zibilliklərinə müqəddəs mətnlər arasında indi də rast gəlinən qısa cavab atmağa üstünlük verdilər. Həmin ehkamvar fraqmentdə deyilir ki, lotereya dünya nizamına təsadüfün əlavə edilməsidir, səhvlərin olması təsadüfə zidd deyil, əksinə, onu möhkəmləndirir. Həm də orada deyilirdi ki, şirlər də, müqəddəs zibitxana da Şirkət tərəfindən (onlara müraciət eləmək hüququndan boyun qaçırımayan) icazə almasalar da, bununla belə, rəsmi zəmanət olmadan fəaliyyət göstərirlər.

Bu bəyanat cəmiyyətin narahatlığını yatırtdı. Bundan başqa, cavab, ola bilsin, müəlliflərin əvvəlcədən görmədikləri digər nəticələrə də malikdir. O, Şirkətin ruhunu və əməliyyatlarını dərindən dəyişdi. Mən çox tələsirəm – bize xəbərdarlıq elədilər ki, gəmi lövbərini qaldırmağa hazırlanır. Amma bunu izah eləməyə çalışıram.

Nə qədər ağlagəlməz görünən də, həmin vaxtacan heç kəs oyunların ümumi nəzəriyyəsini yaratmağa çalışmamışdır. Babilli, ağıl tələb eləyən əməliyyatlara meyilli deyil. O, təsadüfun hökmünə hörmət eləyir, öz həyatını, öz ümidiyi, öz vahiməli qorxusunu ona tapşırır, amma nə təsadüfun dolaşıq qanuna uyğunluqlarını, nə də bizə açdığı firlanan kürəciklərin hərəkətini araşdırmaq aqlına gəlir. Bununla belə, yuxanda xatırladılan rəsmi bəyanat hüquqi-riyazi xarakterli çoxlu mübahisə qaldırıldı. O mübahisələrdən birində aşağıdakı fərziyyə yarandı: əgər lotereya təsadüfun intensivləşdirilməsi, dövri olaraq kosmosa, yəni dünya nizamına xaos daxil eləməkdirse, onun yalnız birində yox, bütün oyun mərhələlərində iştirakı yaxşı deyilmi? Bəyəm təsadüfun kiməsə ölüm bəxş eləməsi, bu ölüm şəraitinin – məxfilik, yaxud aşkarlıq – olması güləməli deyilmi, bir saat, yaxud bir il gözləmə müddəti təsadüfə tabe olurmu? Həmin bu qədər ədalətli şübhələr axırdı çətinliyi yalnız azsaylı mütəxəssislərə məlum olan əhəmiyyətli islahat doğurdu, amma mən, hər halda, o islahatları qısaca, heç olmasa, sxematik şəkildə izah eləməyə cəhd göstərərəm.

Oyun zamanı kiməsə ölümün düşdüyü ilk püşkatmanı xəyalımızda canlandırmaq. Hökmü yerinə yetirmək üçün ikinci püşkatmaya əl atırlar, o püşkatmadə doqquz mümkün icraçının iştirakı tövsiyə olunur (nümunə üçün). Həmin icraçılardan dördü cəlladın adını göstərən üçüncü püşkatmanı keçirə bilər, ikisində əvvəlki əlverişsiz qərar xoşbəxt püşklə (məsələn, dəfinə tapmaqla) əvəz oluna bilər, başqa biri ölümü daha əzablı eləyə (yəni ona rüsvayçılıq qata, yaxud işgəncələrlə bəzəyə) bilər, digərləri edamdan boyun qaçıra bilərlər.

Amma bu yalnız sxemdir. Əslində, püşkatmalann sayı saysızdır, heç bir qərar qəti deyil, onların hamısı başqalarını doğura-doğura şaxələnir. Qanmazlar güman eləyə bilərlər



ki, sonsuz püşkatmalar sonsuz zaman tələb eləyir; əslində-sə tisbağa yarışıyla bağlı məşhur tapmacanın öyrətdiyi kimi, zamanın sonsuz bölünməyə tabe olması bəs eləyər. Bu sonsuzluq platonçuların səcdə elədikləri təsadüf, İlahi Arxetiplərin möcüzəli növbələnməsiylə heyrətamız şəkildə uyğun gəlir... Bizim ritualların təhrif olunmuş əks-sədasına Tibrin sahillərindən cavab gəlir: Lampridili Eliy “Antonin Gelioqabalın həyatı”nda məlumat verir ki, həmin imperator öz qonaqlarının əvvəlcədən müəyyənləşdirdiyi taleyini balıqqulağının üzərində yazırı<sup>1</sup>, belə ki, biri on funt qızıl, o birisə on milçək, on marmot, on ayı alırdı. Xatırlatmaq lazımdır ki, Gelioqabal Kiçik Asiyada, Allah-eponim<sup>2</sup> kahinləri arasında tərbiyə olunurdu.

Eyni zamanda şəxssiz, qeyri-müəyyən məqsədli püşkatmalar da olur: birinə görə, Fəratın sularına Taprobanan<sup>3</sup> yaqutu atmaq; digərinə görə, qüllədə durub quşu azadlığa buraxmaq; üçüncüyə görə, hər yüz ildən bir dəniz kənarında saysız-hesabsız qum dənəsini götürmək (yaxud tökmək) tələb olunur. Bəzən nəticələr qorxunc olur.

Şirkətin xeyirxah təsiri nəticəsində həyatımız təsadüflərə doludur. Əgər birinin içində talisman, yaxud ilan olarsa, bir düzün Dəməşq şərabı şüşəsi alan təəccübənməz; müqaviləni yazan katib səhv tarix qoymaq fürsətini buraxmaz; mən bu tələm-tələsik məlumatda bəzi yerlərdə panltı, bəzi yerlərdə qəddarlıq əlavə elədim. Bəlkə də, müəyyən sırlı kolorit... dünyada ən bəsirətli olan tarixçilərimiz təsadüfun təsirinə düzəliş vermək üsulu düşünüb tapdilar; şayiələr gəzir ki, onların bu üsul üzrə fəaliyyəti etibara (ümumiyyətlə) layiqdir, bununla belə, şübhəsiz, o şayiələr bir qədər yalanla yayılır. Yeri gəlmışkən, Şirkətin tarixi qədər uydurmaya yoluxmuş bir şey yoxdur...

Məbəddə tapılmış paleoqrafik sənəd dünənki, yaxud yüz il əvvəlki püşkatmanın məhsulu ola bilər. Heç bir kitab, nüsxələrin heç bri müxtəlif cür oxunmadan çap olunmur. Xəttatlar buraxmaq, artırmaq, təhrif eləmək üçün gizli and içirlər. Eyni zamanda birbaşa yalan tətbiq olunur. Şirkətin

<sup>1</sup> Bioqrafiyada qasıqlardan söhbət gedir.

<sup>2</sup> Allah-eponim – Finikiya Günəş allahı Gelioqabal (Eloqabal)

<sup>3</sup> Taprobana – Seylonun qədim adı

özü ilahinin gizliliyinə əməl eləyib, hər cür reklamdan qaçır. Tamamilə aydınlaşdır ki, casuslarının hamısı gizlidir: onun claim (bəlkə də, elə fasıləsiz) verdiyi əmrlər finldaqçıların yaydıqlarından fərqlənmir. Axi özünün adı finldaqçı olmasına-şıyla kim öyünə bilər? Qəfildən axmaq əmr quraşdırılmış içki düzşkünü, qəfildən oyanıb öz əlləriylə yanında yatan qadını boğan adam Şirkətin gizli qərannı dərhal yerinə yetirmirmi? Allahın hərəkətiylə müqayisə olunan bu səsiz-küysüz fəaliyyət hər cür ehtimallar doğurur. Onlardan biri qorxunc fikir təlqin eləyir ki, guya, artıq çox əsrlərdir Şirkət mövcud deyil, guya, həyatımızdakı müqəddəs nizamsızlıq sif irsi, ənənəvidir; başqa ehtimala görə, Şirkət əbədidir, son Allahın dünyani məhv eləyəcəyi son gecəyəcən mövcud ola-caq. Daha bir versiyada deyilir ki, Şirkət qüdrətlidir, amma yalnız əhəmiyyətsiz hadisələrə – quşların fəryadına, pasın-tozun çalarlarına, səhər mürgüsünə təsir eləyir. Maskalanan sehrbazların söylədiyi başqa bir versiya Şirkətin heç vaxt mövcud olmadığından, mövcud olmayıağından ibarətdir. Daha bir, daha iyrənc versiya bizi inandırır ki, bu sırlı korporasiyanın reallığını təsdiqlədiyimiz, yaxud təkzib elədiyimiz tamamilə əhəmiyyətsizdir, çünki bütün Babil – təsadüflərin sonsuz oyunundan başqa bir şey deyil.



## TLEN, UKBAR, ORBİS TERTİUS<sup>1</sup>

### I

Mən Ukbarın kəşfinə görə,<sup>2</sup> güzgүyə və ensiklopediyalara borcluyam. Güzgü Ramos-Mexianın Qaon küçəsindəki bağ evində, dəhlizin o başında narahat-narahat parıldayırdı; ensiklopediya saxtakarlıqla “The Anglo-American Cyclopaedia”<sup>3</sup> (Nyu-York, 1917) adlanır və 1902-ci il “Encyclopaedia Britannica”nın<sup>4</sup> eyni, amma gecikmiş təkrar nəşrindən ibarətdir. Hadisə beş il əvvəl baş vermişdir. Həmin axşam Byoy Kesares mənim qonağım idi. Biz birinci şəxsin adından hekayəciyə bəzi hadisələr barədə susmağa, yaxud o hadisələri təhrif eləməyə, bəzi oxuculara – çox az adama – qəddar, yaxud bayağı çaları tapmaqda kömək eləyən, hər cür ziddiyyətə qapılmağa imkan verən roman yazmağı necə yaxşı olduğu barədə mübahisəyə girişib xeyli oturduq. Güzgü dəhlizin o frånndan bizə göz qoyurdu. Gördük (gecədən keçəndə bu cür kəşflər qaçılmaz olur) güzgündə qorxunc nəsə var. Bu zaman Byoy Kasares xatırladı ki, Ukbarın sehrbazlarından biri deyib: güzgündə cinsi akt iyrəncidir, çünki adamların sayını artırır. Mən bu kəlamin mənbəyini soruşdum, cavab verdi ki, “The Anglo-American Cyclopaedia”da Ukbar barədə məqalədə çap olunub. Evimizdə (mebellə birlikdə kirayələdiyimiz) həmin nəşrin nüsxəsi var idi. XXVI cildin son səhifələrində Upsala barədə məqalə tapdıq; XXVII cildin ilk səhifələrində “Ural-Altay dilləri” haqqında yazılmışdı, amma Ukbar barədə bircə söz də yox idi. Azaciq çəşmiş Byoy cildin göstəricisini götürdü.

Bütün ağlına gələn transkripsiyaları – Ukbar, Uqbar, Ookbar, Oukbar – əbəs yerə araşdırındı. Getməzdən qabaq mənə dedi ki, bu, İraqda, ya da Kiçik Asiyada bir vilayətdir. Boy numa alıram, razılıqla, bir qədər çəşqinliqla başımı tə-

<sup>1</sup> Üçüncü dünya (*lat.*)

<sup>2</sup> Borxes “Britaniya ensiklopediyası”nın 11-ci cildindəki Babledəki üç şəhəri barədə məqaləni nəzərdə tutur.

<sup>3</sup> İngilis-amerikan ensiklopediyası (*ing.*)

<sup>4</sup> Britaniya ensiklopediyası (*ing.*)

pətdim. Fikirləşdim, bu heç yerdə adı olmayan ölkə, bu adsız sehrbaz, Byoyun sadəlik üzündən öz sözlərinə bəraət qazandırmaq istədiyi improvisə olunmuş uydurmasıdır. Yustus Pertesin<sup>1</sup> atlaslarından birinə əbəs yere baxmaq şübhələrimi möhkəmləndirdi.

Sonrakı gün Byoy mənə Buenos-Ayresdən zəng elədi. O dedi, ensiklopediyanın XXVI cildindəki Ukbar haqqında məqalə gözlərimin qabağındadır. Orada sehrbazın adı yoxdur, amma demək olar, təlimini çatdırıldığı elə həmin sözlərlə ifadə olunmuş, bununla belə, ola bilsin, ədəbi nöqtəynəzərdən daha az uğurlu izahı var. O dedi: “*Copulation and mirrors are abominable*<sup>2</sup>”. Ensiklopediyanın mətnində deyilir: “Bu cırdanlardan biri üçün görünən dünya illüziya, yaxud (daha dəqiqli) bir sufizm id. Güzgü və uşaq doğumu nifratəlayiqdir (*mirrors and fatherhood are hateful*), çünkü mövcud olanları çıxaldır və yayır. Çox səmimiyyətlə dedim ki, həmin məqaləni görmək istərdim.

Bir neçə gündən sonra Byoy onu gətirdi. Bu, məni təəccübləndirdi, çünki Ritterin<sup>3</sup>ən ətraflı xəritəşünaslıq göstəriciləri “Erckunde”<sup>4</sup>də “Ukbar” adına heç işarə də yox idi. Byoyun gətirdiyi cild, doğrudan da, “The Anglo-American Cyclopaedia”nın XXVI cildiydi. Çox gözəl üz qabığında, arxa tərəfində sıra sözləri bizim nüsxəmizdəki ilə eyniydi (Tor-Urs); amma 917 səhifə əvəzinə 921 səhifəydi. Elə bu əlavə dörd səhifədə də sözlüyün əvvəlcədən nəzərdə tutmadığı (oxucu kimi aydın başa düşdürüm) Ukbar haqqında məqalə yerləşir. Sonra müəyyənləşdirdik ki, cildlər arasında başqa heç bir fərq yoxdur. Hər ikisi (deyəsən, artıq söylədiyim kimi) – “Encyclopaedia Britannica”nın onuncu cildinin təzədən çapıydı. Byoy öz nüsxəsini hərracda əldə eləmişdi.

Məqaləni diqqətlə oxuduq. Byoyun xatırlatdığı sözlər, deyəsən, orada heyrət doğuran yeganə sözlər idi. Qalan hamisi tamamilə inandırıcı görünürdü, tamamilə nəşrin ruhunda, bir qədər danxdıncıydı. Təkrar oxuyub, üslubun həmin ciddiliyi arxasında müəyyən qeyri-müəyyənlilik gör-

<sup>1</sup> Johann Georg Yustus Pertes (1749–1816) – coğrafi və xəritəşünaslıq ədəbiyyatı buraxan alman naşiri

<sup>2</sup> “Cinsi aktla güzgü iyrəncidir” (ing.)

<sup>3</sup> Karl Ritter (1779–1859) – alman coğrafiyası

<sup>4</sup> “Torpaqşünaslıq” (alm.)



dük. Coğrafi hissəsində xatırladılan on dörd addan yalnız üçünü – Xorasanı, Ərməniyyəni, Ərzurumu axtarış tapdıq. Tarixi adlardan yalnız daha çox məcazi mənada işlədilən biri – yalançı və sehrbaz Smerdis<sup>1</sup> rastlaşdırı. Məqalədə, guya, Ukbarnın sərhədləri göstərilirdi, amma naməlum bir dayaq məntəqələri – elə həmin vilayətin çayları, kraterləri, bir də dağ silsilələri göstərilirdi; məsələn, oxuduq ki, cənub sərhədində Çai-Haldun çökəkliyi, Aksa çayının deltası yerləşir, bu deltanın adalarında vəhşi atlar yetişdirilir. Bu, 918-ci səhifədə yazılmışdır. Tarixi bölmədən (səhifə 920) öyrəndik ki, on üçüncü əsrə dini təqiblər nəticəsində möminlər indiyədək onların heykəllərinin qaldığı, tez-tez daş güzgülərin rast gəlindiyi adalarda gizlənirdilər. “Dil və ədəbiyyat” bölməsi qısaydı. Diqqəti bir şey cəlb eləyirdi: orada deyildi ki, Ukbarnın ədəbiyyatı fantastik xarakter daşıyırdı, oranın epopeyaları, əfsanələri heç vaxt reallığı əks etdirmirdi, amma xəyalı Mlexnas və Tlen ölkələrinin təcəssümü idi. Bibliocrafiyada indiyəcən tapmadığımız dörd kitab sadalanırdı – bununla belə, onlardan biri – Sayles Heyzlem, “History of the Land Called Uqbar”<sup>2</sup>, 1874 – Bernard Kuoricin<sup>3</sup> kitab dükanının kataloqlarında var. Siyahida birinci olan “Lesbare und Lesenwerthe Bemerkungen über das Land Ukkbar in Klein-Asien”<sup>4</sup> 1641-ci il tarixinə malikdir, İohann Valentin Andree<sup>5</sup> tərəfindən yazılib. Maraqlı faktdır, bir neçə ildən sonra mən gözlənilmədən bu ada De Kuinsidə (“Writings”)<sup>6</sup> rast gəldim və öyrəndim ki, rozenkreysərlərin uydurulmuş – sonralar onun təxəyyülüylə yaradılıb başqa cür təsis edilmiş – icmasını təsvir eləyən alman ilahiyyatcasına məxsusdur.

Elə həmin axşam Milli Kitabxanaya yollandıq. Atlasları, kataloqları, coğrafiya cəmiyyətlərinin illik nəşrlərini, səyahətçilərin, tarixçilərin memuarlarını əbəs yerə altını-üstünə çevirdik – heç kəs heç vaxt Ukbarda olmamışdı. Byoyun

<sup>1</sup> Smerdis – e.e. 522-ci ildə İran hökməti Kambizin taxtını ələ keçirmiş hind sehrkarı Qaumata

<sup>2</sup> Borxes uydurma müəllifə atası tərəfindən qohumunun soyadını verib: “Ukbar adlanan ölkənin tarixi”.

<sup>3</sup> Bernard Kuoric (1819–1899) – London naşiri və kitab ticarətcisi

<sup>4</sup> Kiçik Asiyadakı Ukar ölkəsi haqqında gözəl və layiqli məlumatlar

<sup>5</sup> İohann Valentin Andree (1586–1654) – alman sehrbazlıq mütəfəkkiri

<sup>6</sup> Əsərlər (ing.)

ensiklopediyasının ümumi göstəricisində də bu ad yox idi. Növbəti gün Karlos Mastronardi (ona bu əhvalat barədə danışmışdım) Korriyentes və Talkauanonun kitab dükanında “Anglo-American Cyclopaedia”nın qara, qızıl suyuna çəkilmiş arxasını gördü... O, dükana girib XXVI cildi istədi. Təbii ki, orada Ukbara eyham da yox idi.

## II

Adroqadakı mehmanxanada qalın doqquzdonların arasında, güzgünün xəstəhal dərinliyində hələ də Cənub dəmir yolunda xidmət eləmiş mühəndis Herbert Eş<sup>1</sup> barədə nəsə zəif, get-getə daha da sönən xatırə var. Sağ vaxtı o, bütün ingilislər kimi, demək olar, kabus ömrü sürdü; ölümündən sonra artıq hətta əvvəlki kabus da deyildi. O, ucaboy, aniq, seyrək dördkünc, nə vaxtsa sarısaqqallı, başa düşdüyüm qədərincə uşaqsız dul kimiydi. Bir neçə ildən bir Günəş saatlarına, palçıq qruplarına baxmaq üçün (onun biza göstərdiyi şəkillərə görə deyirəm) İngiltərəyə gedirdi. Atam onunla dostlaşdı (bu, deyəsən, çox gurultulu səslənir), onların dostluğunu lap ingilissayağı etibarlı etiraflardan başlanan, tezliklə dialoqsuz da keçinən dostluğuydu. Onlar kitablar, qəzetlər mübadiləsi eləyirdilər, tez-tez, amma dinməzcə şahmat oynayırdılar... Mən onu hotelin dəhlizində, əlində riyaziyyat kitabı səmanın təkrarolunmaz rənglərinə baxan gördürüm. Bir axşam onikilik say sistemi<sup>2</sup> (bu sistemdə on iki hər 10 rəqəmdən bir gəlir) barədə danışındı. Eş dedi, məhz elə müəyyən onikilik cədvəllərin altmışlıqla (altmışın hər 10 rəqəmdən sonra gəldiyi cədvəllər) hesablanması üzərində işləyir. O, əlavə elədi ki, bu işi ona norveçli Riu-Qrandi-du-Sul sıfariş eləyib. Səkkiz iliydi tanışdıq, o, bir dəfə də olsun həmin yerlərdə olduğunu xatırlatmamışdı... Biz çoban həyatı, “kapanqlar”<sup>3</sup> barədə başqa qocaların, qərbdə hələ “qauço” kimi ifadə elədikləri “qauço” sözünün etimologiyası barədə danışdıq – qoy Allah məni bağışlasın! – onikilik funksiyalar barədə bir söz də olmadı. 1937-ci ilin sentyabrında (onda biz hoteldə

<sup>1</sup> Güman ki, amerikalı çinşunas Herbert Alan Canes nəzərdə tutulur.

<sup>2</sup> Borxes dostu Şul-Sdarın oxşar ideyasını yada salır.

<sup>3</sup> Kapanq – quldur (isp.)



deyildik) Herbert Eş qan damarlarının genişlenməsindən öldü. Ölümünə bir neçə gün qalmış o, Braziliyadan yazılı, möhürlü zərf aldı. Bu, in-oktavo kitab idi. Eş onu barda qoymuşdu, oradan (neçə ay keçəndən sonra) tapdim. Kitabı vərəqləməyə başladım, qəfildən yüngül başgicəllənməsi duydum – öz heyratimi təsvir eləyə bilmərəm, çünkü səhbət mənim hissərimdən yox, Ulbar Tlendən, Orbis Tertius-dan gedir. İsləm təliminə görə, Gecələr gecəsi adlanan bir gecə göylərin gizli qapısı taybatay açılır, bardaqlardakı su daha şirin olur; həmin taybatay açılmış qapıları görmək mənə nəsib olsaydı, həmin axşam hiss elədiyimi duymazdım. Kitab ingilis dilində 1001 səhifəydi. Sən dəri arxasında, bərbəzəklə üz qabığında təkrarlanan maraqlı yazı vardı. “*A First Encyclopaedia of Tlön, vol. XI. Hlaer to Jangr*”<sup>1</sup>. Nəşr ilı və yeri göstərilməyib. Birinci səhifədə və papiros kağızından vərəqdə “Orbis Tertius” yazısıyla mavi yarımdairə vardı. Bir oğurluqla nəşr edilmiş ensiklopediyada uydurulmuş ölkənin qısa təsvirini tapmağımdan artıq iki il ötmüşdü – indi təsadüf mənə daha dəyərli, dolğun bir şey bəxş elədi. İndi əlimdə bütün bir naməlum planetin gəmi tarixiylə, memarlığı və çəkişmələriylə, mifologiyasının dəhşətləri, dilinin səsləriylə, hökmədarları və dənizləriylə, mineralları, quşları və dənizləriylə, cəbri və atəşiyələ, ilahiyyatı və metafizik əksversiyalarıyla geniş, metodik cəhətdən tərtib edilmiş bölmə tutmuşdum. Hər şey aydın, əlaqəli, qətiyyən öyrətmək, yaxud ələ salmaq niyyəti olmadan yazılmışdı.

Haqqında danışdığını on birinci cilddə əvvəlki və sonrakı cildlərə istinadlar var. Nestor İbarra artıq klassikaya çevrilmiş “N.R.F”<sup>2</sup> məqaləsində həmin digər cildlərin mövcudluğunu inkar eləyir; Esekiel Martines Estrada<sup>3</sup> və Drie la Roşel<sup>4</sup> onun şübhələrini təkzib – həm də, yəqin ki, çox uğurla – elədilər. Amma hələ ən ciddi axtarışların heç bir nəticə vermədiyi faktdır. Hər iki Amerikanın və Avropanın kitabxanalarını əbəs yərə alt-üst elədik. Alfonso Reyes detektiv xüsusiyyətli bu əlavə zəhmətdən yorulub, hamiya ələ verib, çoxlu çatışmayan qalın cildlərin *en ungue*

<sup>1</sup> “Tlönin ilk ensiklopediyası”, cild XI. Xlaer – Canqr (*ing.*)

<sup>2</sup> “Nouvelle Revue Francaise” – “Yeni fransız xülälesi” (*fr.*)

<sup>3</sup> Esekiel Martines Estrada (1895–1970) – Argentina şairi və esəcisi

<sup>4</sup> Pyer Drie la Roşel (1893–1945) – fransız yazarı

leonem<sup>1</sup> təzədən yaradılması təklifini irəli sürür. O, yanızarafat-yarıciddi hesab eləyirdi ki, burada “tlençilər”in bir nəslə yetər. Bu cəsarətli nəticə bizi əsas məsələyə qaytarır: Tlenin ixtiraçıları kimlərdir? Burada cəm zəruridir, çünkü bir ixtiraçı – hər hansı sonsuz Leybnits – haqqında fərziyyə yekdilliliklə təkbiz edilmişdi. Daha doğrusu, həmin *brave new world*<sup>2</sup> – naməlum dahanın başçılıq elədiyi astronomlann, bioloqlann, mühəndislərin, metafiziklərin, şairlərin, kimyaçıların, alqebraçıların, əxlaqçıların, rəssamların, həndəsəcərilərin... yaratdığı gizli cəmiyyətdir. Bu müxtəlif elmərdən xəbəri olan adamlar çoxdur, amma uydurmaq qabiliyyətinə malik olanlar az, uydurmanın ciddi sistemli plana tabe eləməyi bacaranlar ondan da azdır. Həmin plan o qədər genişdir ki, hər bir kəsin iştirak payı həddən artıq azdır. Əvvəlcə güman eləyirdilər ki, guya, Tlen – başdan-başa xaos, təxəyyülün məsuliyyətsiz meydan sulamasıdır; indi məlumdur ki, bu, bütöv bir aləmdir, onları idarə eləyən daxili qanunlar, heç olmasa, əvvəlcədən formulə edilib. On birinci cildin ehtimal olunan ziddiyəti – bu, inandıram ki, digər cildlərin mövcudluğunu da məhəkdaşdır – belə aydın, dəqiq nizama, onun şərhində əməl olunub. Populyar jumallar onlar üçün məqbul işşırtməylə Tlenin zoologiya və topoqrafiyasını hamiya çatdırıcı – məncə, şəffaf pələenglər, qanlı qüllələr, deyəsən, hamının diqqətini daim çəkmir. Tlendəki aləmin konsepsiyasını şərh eləmək üçün bir neçə dəqiqə vaxt istəyirəm.

Yum qeyd elədi ki, – bu da yersizdir – Berklinin dəlilsübutları etiraza da, inama da yer qoymur. Bu mülahizə bütövlükdə həqiqətən bizim yerə tətbiq edilə bilər, bütövlükdə səhvən Tlenə tətbiq olunur. Bu planetin adamları təbiətən idealistidlər. Onların dili, dil məhsulları – din, ədəbiyyat, metafizika – başlanğıc idealizmi nəzərdə tutur. Aləm onlardan ötrü predmetlərin məkanda yığını deyil, ayı-ayrı hərəkətlərin ala-bəzək sırasıdır. Ondan ötrü məkan yox, zaman ardıcılılığı xarakterikdir. Tlenin, “müasir” dillərin, ləhcələrin yarandığı ehtimal olunan *ursprache*<sup>3</sup>-sində isim

<sup>1</sup> Caynaqlarına görə şiri yaratmaq (*lat.*)

<sup>2</sup> “Brave New World” (1932) – Oldos Hakslinin antiutopik romanı; “Gözəl yeni dünya”.

<sup>3</sup> Ulu dil (*alm.*)



yoxdur, o dildə birhecalı suffiksler (yaxud profiksler) təyini ilə adverbial<sup>1</sup> əhəmiyyətli şəxssiz fellər var; məsələn, “ay” sözünə uyğun gələn söz yoxdur, amma “aylamaq”, yaxud “aylaşdırmaq” kimi tərcümə oluna biləcək fel var. “Ay çayın üzərində qalxdı” “xler u fanq aksaksas mle”, yaxud sözbəsöz tərcümə eləyəndə “yuxarı claimi axar üzərində aylandı” kimi səslənir.

Yuxanda deyilənlər Cənub yarımkürəsinə aiddir. Şimal yarımkürəsinin dillərində ilk bölmə fel yox, birhecalı hallardır. “Ay” yox, “qara-girdə və hava rəngli-işiqli”, yaxud “səma” əvəzinə “zərif-bənövşəyi” deyirlər, yaxud hər hansı başqa söz birləşməsini götürürlər. Seçdiyimiz nümunədə sıfətlərin birləşməsi real obyektə uyğun gəlir – amma bu qətiyyən zəruri deyil. Həmin yarımkürənin ədəbiyyatında (Meynonqun reallığındakı kimi) bir göz qırıpımında poetik niyyətin tələbiylə görünüb-yox olan ideal predmetlər hökm sürür. Bəzən onları yalnız eynivaxlılıq müəyyənləşdirir. İki keyfiyyətdən – görünəndən və eşidiləndən – dan yerinin rəngi, quşların uzaq səsi – ibarət olan predmetlər var. Çoxlu keyfiyyətdən ibarət predmetlər də mövcuddur: günəşlə su üzgütünün sinəsinə qarşı; örtülü göz qapaqları arxasında tutqun-çəhrayı parıltı, çayın axarına, yaxud yuxunun aşuşuna dalmış insanın duygusu. Bu ikincidərəcəli obyektlər başqlarıyla birləşə bilər; bəzi abreviaturların köməyi ilə bütün proses, az qala, sonsuz ola bilər. Bir çox uzun sözdən ibarət məşhur poemalar mövcuddur. Həmin sözdə müəllif tərəfindən yaradılmış “poetik obyekt” inteqrasiya olunub. İsimlərin mövcudluğuna heç kəsin inanmaması faktı ziddiyətli tərzdə ona gətirib çıxarır ki, onların sayı sonsuzdur. Tlenin Şimal yarımkürəsi dillərində hind-Avropa dillərinin bütün isim adları və ondan daha artıq adlar var.

Şişirtmədən demək olar ki, Tlenin klassik ədəbiyyatı yalnız cəmi bir fəndən – psixologiyadan ibarətdir. Bütün qalan fənlər ona tabedir. Artıq demişəm, bu planetin sakinləri aləmi məkanda yox, zaman ardıcılığında fırlanan bir sıra mental<sup>2</sup> proseslərin sırası kimi başa düşürlər. Spinoza özünün hüdudsuz ilahəsinə məsafə, təfəkkür atributları əlavə eləyir; Tlendə birincinin (yalnız bəzi

<sup>1</sup> Adverbial – zəif mahiyyətində olan

<sup>2</sup> Mental – eqli, şüuri

vəziyyətlər üçün xarakterik olan) və ikincinin (kosmosun ideal sinonimi olanın) qarşı-qarşıya qoyulmasını heç kəs başa düşə bilməzdi. Başqa cür desək, onlar məkanı olan bir şeyin zamanda uzanacağını qəbul eləmirlər. Üfüqdəki tüstünün, sonra yanmış çölün, yanğın törədən yansönmüş siqarın gözlə qavrayışı ideyalar assosiasiyasının nümunəsi kimi nəzərdən keçirilir.

Bu total monizm<sup>1</sup>, yaxud idealizm hər bir elmi yanmışçıq eləyir. Hər hansı faktı xirdalamaq (yaxud müəyyənləşdirmək) üçün onu digərləriylə əlaqələndirmək lazımdır; Tlen sakılınlarının dünyagörüşünə görə, bu cür əlaqə özündən əvvəlkinin vəziyyətini dəyişdirə, yaxud izah eləyə bilməyəcək obyektin sonrakı vəziyyətidir. Ağlın hər cür vəziyyəti heç nəyə gətirib çıxarmır: hətta təsnifatın – *id est*<sup>2</sup> adının sadə faktı təhrifə gətirib çıxarıır. Buradan nəticə çıxartmaq olardı: Tlen də elmlər, hətta sadəcə, mülahizə mümkün deyil, ziddiyət ondan ibarətdir ki, elmlər möv-cuddur, həm də çoxsaylı elmlər var. Fəlsəfi təlimlərlə də Şimal yarımkürəsindəki dillərlə baş verənlər baş verir. Hər cür fəlsəfənin məlum dialektik oyun sistemlərinin çıxalmasına yardım göstərən bir *Philosophie des Als Obu*<sup>3</sup> olması fakt idi. Orada ən ağlagəlməz sistemlərin ince quruluşla uçurumu yaradılıb. Tlenin metafizikləri həqiqətə, hətta həqiqətəoxşarlıqla can atırlar – heyrətləndirici şeylər axtarırlar. Onların fikrincə, metafiziki fantastika ədəbiyyatın qoludur. Onlar bilirlər ki, hər cür sistem dünya quruluşunun bütün cəhətlərinin hər hansı bir cəhətə tabe edilməsidir.

Hətta “bütün cəhətlər” ifadəsi də yaramır, cüntki indiki anla ötən anların mümkün olmayan birləşməsini nəzərdə tutur. Eynilə cəm hal – “ötən anlar” da qəbul olunmazdır – cüntki elə bil, başqa təsəvvürün mümkünüzlüyüünü nəzərdə tutur... Tlenin fəlsəfi məktəblərindən biri zamanın təzkibinə gəlib çıxdı: məktəbin mülahizəsinə görə, indi – qeyri-müəyyəndir; gələcəksə yalnız onun barəsində indidə fikir kimi realdır<sup>4</sup>. Diger məktəb bəyan eləyir ki, artıq “bütün

<sup>1</sup> Müxtəlif görünən substansiyaların vahid başlanğıca bağlılığı fəlsəfəsi

<sup>2</sup> Yeni (*lat.*)

<sup>3</sup> Güman fəlsəfəsi (*alm.*)

<sup>4</sup> B.Rassel “Təfəkkür analizi” əsərində planetin bir neçə dəqiqə bundan əvvəl yaradıldığını, yalnız keçmiş “xatırlayan” adamlardan ibarət olduğunu iddia edəyir.



vaxt” keçdi, həyatımız – bu, dönməz prosesin, əlbəttə, təhrif olunmuş, eybəcər hala salınmış dumanlı xatirələri, yaxud əksidir. Daha bir məktəb aşkara çıxarıır ki, dünyanın tarixi – ondasa həyatımızın tarixi, ən xırda təfərrüatları – bir ikinci-dərəcəli allah tərəfindən şeytanla dil tapıb yazılır. Daha bir məktəb elan eləyir ki, aləmi bütün işaretlərin dəyərləndirilmədiyi kriptoqramlarla, həqiqətən yalnız hər üç yüz gündən bir baş verənlərlə müqayisə eləmək olar. Daha biri deyir, burada yatdığımız müddətdə başqa dünyada oyağıq, beləliklə də hər insan – iki insandır. Tlenin təlimləri arasında heç biri materializm qədər səs-küy yaratmadı. Bəzi mütəfəkkirlər onu da müəyyən bir ziddiyət kimi formulə elədilər. Bu dərkolunmaz dünyagörüşü asan başa düşmək üçün on birinci əsrin<sup>1</sup> sehrbazlarından biri, qalmaqlı şohrəti Tlendə Eleya aporilərinin<sup>2</sup> nüfuzuyla müqayisə olunan doqquz mis pulla sofizm düşünüb tapdı. Bu “parlaq düşünce”nin müxtəlif sayda pullar və tapıntılar göstərilən çoxlu versiyaları var; ən geniş yayılmış versiyani misal gətirək. “Çərşənbə axşamı X boş yolla keçib doqquz mis pul itirir. Cümə axşamı Y yolda çərşənbə günü yağan yağış nəticəsində azacıq paslanmış dörd pul tapır. Cümə günü Z yolda üç pul tapır. Həmin cümə günü səhər də X öz evinin dəhlizində iki pul tapır. Sehrbaz bu əhvalatdan reallıq istəyirdi – *id est* mövcudluğun fasıləsizliyi – doqquz tapılmış pul haqqında nəticə çıxarmaq. O, iddia eləyirdi: guya, bu pullardan dördünün çərşənbə axşamıyla cümə axşamı, üç pulun çərşənbə axşamıyla cümə gününün axşamı, ikisinin çərşənbə axşamıyla cümə səhəri arasında mövcud olmadığını fikirləşmək absurd çıxardı. Həmin pulların bu üç zaman kəsiyinin bütün məqamlarında mövcudluğunu – heç olmasa, insan üçün dərkolunmaz gizli bir şəkildə – fikirləşmək məntiqi olardı.

Tlenin dili bu ziddiyətin formulə edilməsi üçün yaramırdı – çoxları onu heç başa düşmədi. Sağlam fikir tərəfdarları əvvəlcə lətifəyə oxşarlıqdan imtina eləməklə kifayətləndilər. Onlar təkrarlayırdılar ki, bəs bu, adətlə möhkəm-ləndirilməmiş, ciddi məntiqi düşünçəyə, məhz özündə ilkin vəcdin əsaslarını ehtiva eləyən “tapmaq” və “itirmək”

<sup>1</sup> *Onikilik sistemdə “əsr”* – yüz qırıq dörd illik dövrdür.

<sup>2</sup> *Apori* – reallıqda mövcud olmayan çıxılmaz vəziyyət

fellərinə yad olan iki neologizmin qeyri-adi istifadəsinə əsaslanan söz hoqqabazlığıdır. Onlar xatırladırdılar ki, hər cür adlıq (insan, pul, cümə axşamı, çəşənbə, yağış) yalnız məcazi əhəmiyyətə malikdir. Dörd pulun çəşənbə axşamıyla cümə axşamı arasında mövcudluğunu sübut eləməyin lazımlığını nəzərdə tutan hiyləgər “çəşənbə günü yağan yağış üzündən azacıq paslanmış” təsviri ifşa olunurdu. İzah edilirdi ki, “oxşarlıq” başqa şey, “eynilik” başqa şeydir, doqquz adam doqquz gecə dalbadal güclü ağıñ hiss eləyəndə bir *reductio ad absurdum*<sup>1</sup>, yaxud hipotetik təsdiç formulu edilirdi. Bu ağıñının həmişə eyni cür olduğunu güman eləmək axmaqlıq deyilmi<sup>2</sup>. Danışırdılar, sehrbazın yalnız bir təhrikədici səbəbi – “varlığın” ilahi kateqoriyasını adı pulların ayağına yazmaq kimi iyrənc niyyəti – vardi, o, çıxluğu gah təkzib, gah da qəbul eləyir. Belə bir dəlil gətirilirdi: əgər oxşarlıq eyniliyi nəzərdə tutursa, onda doqquz pulun tək bircə pul olduğunu ehtimal eləmək də olardı.

Bu təkziblər ağlagelməz şəkildə hələ sonuncu deyildi. Problemin formulə edilməsindən yüz il sonra sehrbazdan daha üstün olan, amma mötədil ənənələrə məxsus olmayan mütfəkkir fövqəladə cəsarətlə fərziyyə söylədi. Onun uğurlu ehtimalında iddia edilir ki, tək bircə subyekt mövcuddur, həmin bölünməz subyekt kainatın varlıqlarının hər biridir, onların hamısı ilahinin orqanının, maskasının mahiyətidir. X elə Y və Z-dir. Z üç pul tapır, beləcə xatırlayır ki, onları X itirib; X dəhlizdə iki pul tapır, beləcə yadına salır ki, qalanları artıq götürülüb... On birinci cilddən aydın görünür ki, bu ideal panteizmin<sup>3</sup> tam qələbəsi üç əsas amillə şərtlənmişdi: birincisi – solipsizmə<sup>4</sup> nifrat; ikincisi – psixologiyani elmin əsası kimi saxlamaq imkanı; üçüncüsü – allahların kultunu saxlamaq imkanı. Şopenhauer (ehtiraslı və həddən artıq aydın Şopenhauer) “*Parerga und Paralipomena*”nın<sup>5</sup> birinci cildində çox yaxın təlimi formulə eləyir.

<sup>1</sup> Absurda – mənasızlığa bərabər.

<sup>2</sup> İndi Tlenin kilsələrinin biri platosuyağı belə hesab eləyir ki, bu ağıñ, sarının bu yaşlılmış çaları, bu herərət, bu səs realliğin yeganə mahiyətidir. Bütün adamlar başgicəlləndirici intim akt zamanı mahiyətə bir adamdır. Şekspirin eyni misrasını tekrar eləyen bütün adamlar Şekspirin mahiyətidir.

<sup>3</sup> Panteizm – Allahı təbietlə eynileşdirən dini-felsəfi cərəyan

<sup>4</sup> Solipsizm – ancaq şəxsi şüuru yeganə gerçeklik sayan, obyektiv varlığı danan ifrat subyektiv idealizm

<sup>5</sup> Aforizmlər və exlaq qaydaları



Tlenin həndəsəsi iki azacıq fərqlənən fəndən – görmə və toxunmadan dərkətmədən ibarətdir. Axınnı bizim həndəsəyə uyğun gelir, birinciə nisbətən tabe olunmuş sayılır. Görmə həndəsəsinin əsası nöqtə yox, səthdir. Bu həndəsə paralel xətləri qəbul eləmir, deyir, insan yerini dəyişib, onu əhatə eləyən formaları dəyişir. Tlenin hesabının əsası sonsuz saylar anlayışıdır. Bizim riyaziyyatçıların > və < ilə işaretə elədikləri çox və az anlayışlarına xüsusi əhəmiyyət verilir. Tlen riyaziyyatçıları iddia eləyirlər ki, hesab prosesinin özü sayı dəyişir və onu qeyri-müəyyəndən müəyyənə çevirir. Eyni sayı sayan bir neçə fərdin eyni nəticəyə gedikləri faktı psixoloqlar üçün ideyaların assosiasiyası, yaxud yaddaşın yaxşı təmrini nümunəsindən ibarətdir. Biz bilirik ki, Tlendə bilik obyekti yeganə, əbədidir. Ədəbi ənənələrdə də yeganə obyekt ideyası hökm sürür. Müəllif nadir hallarda göstərilir. “Plagiat” sözü yoxdur: şübhəsiz ki, bütün əsərlər bir zamandankənar, anonim müəllifin əsərlərinin mahiyətidir. Tənqid bəzən müəllifləri uydurur: iki müxtəlif əsər – məsələn, “Dao De Szin” və “Min bir gecə” seçilir – onları bir müəllifin ayağına yazırlar, sonra bu maraqlı *homme de lettres*<sup>1</sup>in psixologiyasını vicdanla müəyyənləşdirirlər.

Onların kitabları da bizimkilərdən fərqlənir. Belletristika bütün ağlagələn yerdəyişmələrlə tək birçə süjet işləyib hazırlayır. Fəlsəfi xarakterli kitablardan mütləq hər təlimin “lehinə” və “əleyhinə” olanlara ciddi riayət eləməklə tezis və antitezislərdən ibarətdir. İçərisində antikitabı olmayan kitab yarımcıq sayılır.

İdealizmin uzun əsrləri reallığa təsir göstərməkdən yan ötmədi. Tlenin ən qədim vilayətlərində itirilmiş predmetlərin ikiləşməsi tez-tez baş verir. İki adam karandaş gəzir, birinci tapır və heç nə demir; ikinci başqa daha real, amma onun gözəldiklərinə daha çox uyğun gələn karandaş tapır. Bu ikinci dəfə predmetlər “xrenir” adlanır, onlar bir qədər qaba olsa da, daha rahatdır. Hələ bu yaxınlaradək “xrenirlər” düşüncəliliyin, unutqanlığın təsadüfi nəticələriydi. İnanmaq çətindir ki, onların metodiki yaradılması, az qala, yüz ilə bərabərdir, amma On birinci cilddə belə iddia olunur. İlk cəhdələr nəticə verdi. Amma *modus operandi*<sup>2</sup>-ni xatırlat-

<sup>1</sup> Ədəbiyyatçı (*lat.*)

<sup>2</sup> Fealiyyət üsulu (*lat.*)

mağɑ dəyər. Dövlət həbsxanalarından birinin komendantı məhbuslara xəbər verdi ki, çayın köhnə yatağında qədim qəbirlər var, dəyərli bir şey tapana azadlıq vəd elədi. Qazıntıların başlanmasına bir neçə həftə qalmış onları tapmalı olduqlarının fotosəkillişlə tanış elədlər. Bu ilk cəhd ümidiylə acgözlüyün ağlı başdan ala biləcəyini göstərdi: bir həftə bel və külünglə işləyəndən sonra eksperiment zamanından daha gec zamana məxsus olan paslanmış təkərdən başqa heç bir "xren" tapmadılar. Eksperimenti gizli saxlayırdılar, sonra dörd kollecdə təkrar elədlər. Üçündə tamam uğursuzluq baş verdi, dördüncüdəsə (kollecin direktoru qazıntıların ləp əvvəlində qəfildən vəfat elədi) şagirdlər qızıl maska, qədim qılınc, iki, yaxud üç gil amfora, sinəsində açmaq mümkün olmayan yazıyla hökmərin yaşılmıtlı, qırıq gövdəsini tapdılar – ya da yaratdılar. Axtarışların eksperimental xarakterini bilən şahidlərin yararsızlığı belə aydın oldu.

Geniş miqyasda axtarışlar ziiddiyətli xarakterə malik predmetlər yaradır; indi fərdi, hətta improvisə edilmiş qazıntılarla üstünlük verilir. "Xrenirlər" in metodik cəhətdən işlənib hazırlanması (On birinci cilddə deyilir) arxeoloqlara dəyərli xidmət göstərdi; o, indi gələcəkdən daha plastik, itaətkar olan keçmiş bəzəməyə, hətta dəyişdirməyə imkan verdi. Maraqlı faktdır: ikinci və üçüncüdərəcəli "xrenirlər" də – yəni başqa "xren" dən yaranan "xrenirlər" də, "xren" in "xren" indən yaranan «xrenirlər» də başlanğıc "xren" in təhrifinin güclənməsi nəzərə çarpır; beşinci dərəcəli "xrenirlər", demək olar, ona oxşayır; doqquzuncu dərəcəli "xrenir" i ikincidərəcəliyə qarışdırmaq olar; on birinci dərəcəli «xrenirlər» də xətlərin orijinalda olmayan aydınlığı müşahidə edilir. Burada proses dövridir: artıq on iki dərəcəli "xren" də pisləşmə başlayır. Bəzən "ur" – təlqinlə yaradılan predmet, yoxluqdan ümidiylə çıxarılmış obyekt hər hansı "xren" dən formasına görə daha heyrətamız, saf olur. Haqqında danişdiğim gözəl qızıl maska buna parlaq misaldır.

Tlendə əşyalar ikiləşir, amma həmin əşyalarda, adamlar onları unudanda solmaq, təfərrüatlarını itirmək ənənəsi var. Klassik nümunə – hər hansı bir dilənçinin ayaq baslığı vaxt mövcud olan, o ölündə gözdən itən astanadır. Bəzən



müəyyən quşlar, yaxud at amfiteatrın xarabalıqlarını yox olmaqdan xilas eləyirdi.

*Salto-Oriental, 1940*

P.S., 1947. Mən yuxarıdakı məqaləni 1940-ci ildə “Fantastik” ədəbiyyat müntəxəbatında çap olunduğu şəkildə, indi yüngül səslənən bir neçə bənzətmə, bir növ, zarafat-yana nəticədən başqa ixtisar olunmadan təqdim eləyirəm<sup>1</sup>. Həmin vaxtdan nə qədər əhvalat baş verib! Onları qısaca sadalamaqla kifayətlənim.

1941-ci ildə Hintonun Herbert Eşə məxsus olan kitabının içində Gunnar Erfyordun əliylə yazılmış məktub tapıldı. Zərfin üstündə Ouro-Pretonun<sup>2</sup> poçt möhürü dururdu, məktubda Tlenin sırrı tamamilə açılırdı. Bu gözəl tarixçənin başlangıcı XVII əsrin birinci yarısında bir axşam Lüserndəmi, Londondamı qoyulmuşdu. Öləkəni uydurmaq məqsədi-lə gizli xeyirxah cəmiyyət (bu cəmiyyətin üzvləri arasında Dalqarno, sonra Corc Berkli vardı) yaratılmışdı. İlkin dumanlı programda “hermetik yesiklər”, xeyriyyəçilik, kab-bala yer almışdı. Andrenin maraqlı kitabı bu erkən dövərə aid idi. Bir neçə illik məsləhətləşmələrdən, ilkin ümumiləş-dirmələrdən sonra cəmiyyətin üzvləri dərk elədilər ki, bütöv bir ölçəni yaratmaq üçün bir nəsil kifayət deyil. Onlar qərara aldılar ki, cəmiyyət arasına çıxanlar işi davam etdir-mək üçün özlərinə şagird seçməlidir. Belə “ırsı” sistem effektli oldu: ikiillik təqiblərdən sonra qardaşlıq Amerikada yenidən yarandı. 1824-cü ildə Memfisdə (Tennessee ştatı) işti-rakçılarından biri guşənişin milyonçu Ezra Bakliyilə<sup>3</sup> söhbətə girişir. Baklı müəyyən nifratə ona öz fikrini söyləməyə imkan verir və onların planlarını ələ salır. Baklı deyir ki, Amerikada ölkə uydurmaq axmaqlıqdır, planet uydurmağı təklif elədi. O, bu nəhəng plana ikincini, öz nihilizminin məhsulunu – böyük sırrı gizli saxlamağın zəruriliyini əlavə elədi. Məhz həmin vaxt “Encyclopaedia Britannica”nın iyirmi cildi buraxılmışdı; Baklı uydurulmuş planetin metodik ensiklopediyasını yaratmağı təklif eləyir. Qoy özləri üçün nə qədər

<sup>1</sup> Əslində, “Cənub” jurnalında və antologiyada bu hekayə əlavəyə çap olunub.

<sup>2</sup> Ouro-Preto – Braziliyanın cənubunda şəhər

<sup>3</sup> Baklı azadfikirli, fatalist, qardaşlıq tərəfdarıydı.

istəyirlər qızıl dolu dağ silsilələri, gəmilər üzən çaylar, öküz-lü və bizonlu çəmənlər, yerli zəncilər, ümumxanalar, dollarlar təsvir eləsinlər, amma bir şərtlə: "Bu əsər yalançı İsa Məsihlə ittiifaqa girməyəcək". Baklı Allaha inanmırıdı, bununla belə, mövcud olmayan Allaha sübut eləməyə çalışırdı ki, adı adamlar bütöv bir dünya yarada bilər. Baklı 1828-ci ildə Baton-Rujda zəhərdən öldü; 1914-cü ildə cəmiyyət öz əməkdaşlarına – onların sayısa üç yüz nəfəri idi – Birinci ensiklopediyanın sonuncu cildini təqdim eləyir. Bu nəşr məxfi idi: onu təşkil eləyən qırıq cild – adamların nə vaxtsa ortaya çıxardıqları ən nəhəng əsər – artıq ingilis dilində yox, Tlen dillərinin birində yazılmış başqası, daha mükəmməli üçün əsas olmalydı. İllüziyalı aləmin bu xülasəsi ilkin olaraq Orbis Tertius adlandırılmışdı, onun adı demiuqlanından<sup>1</sup> biri ya Qunnar Erfyordun casusu kimi, ya cəmiyyətin üzvü sayaq Herbert Eşidi. Onun on birinci cildi alması, sanki, bu ehtimalı möhkəmləndirir. Bəs digər cildlər? 1942-ci ildə hadisələr bir-birinin ardınca baş verdi. İlk hadisələrdən biri xüsusiə aydın yaddaşımızda qalıb, qismən o hadisənin peygəmbəranə xarakterini hiss elədim. Hadisə Laprid küçəsindəki malikanədə, işıqlı, hündür, qərbə baxan balkonla üzbəüzdə baş verdi. Knyaginya de Fosinyi Lüsenj, Puativedən öz gümüş qab-qacağını aldı. Yeşiyin əcnəbi möhürlərlə damğalanmış geniş dibindən zərif hərəkətsiz əşyalar – yönəmsiz heraldik faunaya Utrecht və Parisdən gümüş, samovar çıxmığa başladı. Bütün bu canlı, azacıq əsə-əsə yatan quşların arasında kompas sirli şəkildə tərpənirdi. Knyaginya onu özünükü saymadı. Mavi əqrəb maqnit qütbüna yönəlmışdı, metal korpus qabanq idi, onun girdəsindəki hərfələr Tlen əlifbalarından birinə uyğun gəlirdi. Fantastik aləmin real aləmə ilk müdaxiləsi beləydi.

Qəribə narahat təsadüf məni ikinci hadisənin də şahidinə çevirdi. Həmin hadisə bir neçə aydan sonra Kuqilya-Neqrada bir braziliyalının meyxanasında baş verdi. Amorimlə mən Santa-Anadan qayıdırıq. Takuarembo çayının daşması bizi yerli sadə qonaqpərvərliyi sınaqdan keçirməyə (həm də dözməyə) məcbur elədi. Ev sahibi bizdən ötrü çəlləklər və şərab tuluqlaryla dolu iri otaqda çınlıdayan çarpayılar qoydu. Uzandıq, amma düz dan yeri ağaranacan

<sup>1</sup> Platon fəlsəfəsində dünyani yaradan qüvvə, Allah



divarn o tərəfindən gah uzun-uzadı, abırsızcasına söyən, gah ulaya-ulaya milonqlar<sup>1</sup>, daha doğrusu, bir milonq oxuyan sərxoş qonşu yatmağa imkan vermədi. Biz, təbii ki, bu susmayan bağırılan ev sahibimizin yandırıcı qamış arağının ayağına yazırıq.

Dan yeri ağaranda qonşunu dəhlizdə ölü halda tapdıq. Onun xınıltılı səsi bizi çəşdirmişdi – o, gənc oğlan idi. İcki düşkününün qurşağı altından bir neçə dəmir pul, oyun sümüyü yoğunluğunda parlaq metal konus düşdü.

Bir oğlan həmin konusu əbəs yerə götürməyə cəhd eləyirdi. Yaşlı kişi konusu çətinliklə qaldırdı. Onu bir neçə dəqiqə ovcumda saxladım; yadimdadır ki, ağırlıq dözülməz idi, konusu götürəndə duyğusu hələ bir müddət davam elədi. Ovcumda qalan aydın cizgili çevrəni – izi də xatırlayıram. Bu cür ağlagəlməz ağırlığı olan balaca predmet xoşagəlməz iyrənclik, qorxu hissi doğururdu. Yerlilərdən biri onu iti axan çaya atmağı təklif elədi. Amorim konusu bir neçə pesoya aldı. Özü barədə onun “sərhəddən” olduğundan başqa kimsə heç nə bilmirdi. Bu balaca, çox ağır konuslar (Yerdə məlum olmayan metaldan) Tlenin bəzi dirlərində ilahilik rəmziidir.

Burada mən hekayətin şəxsən mənə aid olan hissəsini bitirirəm. Qalanları bütün oxucularımın yaddaşında (əgər ümidi də, yaxud qorxuda olmasa da, yaşayır. Yalnız aşağıdakı faktları ən qısa sözlərdə – tutumlu ümumi yaddaşın tamamlaya, inkişaf etdirə biləcəyi – xatırlatmaq, yaxud adlandırmaq kifayətdir. 1944-cü ildə “The American” (Neşvill, Tennessee şəhəri) qəzetini araşdırın bir nəfər Memfisin kitabxanasında Tlenin Birinci ensiklopediyasının bütün qırıq cildini tapdı. Bu günəcən mübahisə davam eləyir ki, bu, təsadüfi kəşfiydi, yoxsa hələ də dumanolu Orbis Tertius hakimlərinin icazəsiləydi. On birinci cildin bəzi ağlagəlməz iddiaları (məsələn, “xrenirlər”in çoxalması, Memfis nüsxəsində buraxılıb, yaxud yumşaldılıb, güman eləmək olar ki, bu düzəliş real dünyaya o qədər də uyğun gəlməyən dünyanı dəyişmək planına uyğun aparılıb. Predmetlərin Tlendən müxtəlif ölkələrə səpələnməsi, görünür, bu planı başa çatdırılmalıydı<sup>2</sup>...

<sup>1</sup> Milong – şən mahnı

<sup>2</sup> Təbii ki, bəzi predmetlərin “maddiliyi” problemi qalır.

Fakt budur ki, dünya mətbuati “tapıntı” ətrafında ağla-gelməz səs-küy qaldırıldı. Dərsliklər, antologiyalar, qısa şəhərlər, dəqiq tərcümələr, Adamların Ən Böyük Əsərinin müəllif tərəfindən bəyənilmiş, oğurluq təkrar nəşrləri Yer kürəsinə doldurub, doldurmaqda davam eləyir. Demək olar, dərhal da reallıq müxtəlif bəndlərində uduzmağa başladı. Düzdür, uduzmaq istəyirdi. On il bundan qabaq insanları heyrətləndirmək üçün nizamlı görünüşü olan hər hansı simmetrik tikili – dialektik materializm, antisemitizm, nasizm – yetərliydi. Tlenin cazibəsinə, nizama salınmış planetin ətrafı, açıq-aşkar mənzərəsinə necə təslim olmayasan? Etiraz eləmək faydasızdır ki, artıq reallıq da nizama salınıb. Hə, ola bilsin, amma o, ilahi qanunlara – tərcüməsini verirəm: bizim heç vaxt dərk eləyə bilməyəcəyimiz qeyri-insani qanunlara – uyğun nizama salınıb axı. Tlen hətta həmin dolanbacdırısa, bununla belə, adamların düzəldikləri, adamların baş çıxarmaları üçün yaradılmış dolanbacdır.

Tlenlə temas, ona vərdiş dünyamızı dağıtdı. Yar-yaraşıqdan heyrətlənmiş bəşəriyyət get-gedə daha çox unudur ki, bu yaraşıq mələklərin yox, şahmatçıların işidir. Artıq məktəblərə Tlenin “ibtidai dili” (hipotetik) nüfuz eləyib, artıq Tlenin harmonik (həm də həyəcanlandıncı epizodlarla dolu) tarixinin tədrisi mənim uşaqlığım üzərində hökmranlıq eləyən o tarixin qarşısını kəsib; artıq adamların yaddaşında saxta keçmiş başqası haqqında düz-əməlli heç nə, hətta onun yalan olduğunu da bilmədiyimiz keçmiş – sixışdırıb çıxarıır. Numizmatikada, farmakologiyada, arxeologiyada dəyişikliklər baş verdi. Məncə, biologiyası da, riyaziyyatı da dəyişikliklər gözləyir... Yer kürəsinə səpələnmiş təkbaşına alımlar sülaləsi torpağın simasını dəyişdi. Onların əməlləri davam eləyir. Əgər öncəgörmələrimiz çin çıxarsa, onda yüz ildən sonra kimsə ikinci ensiklopediyanın yüz cildini tapacaq. Həmin vaxt planetimizdən ingilis dili də, fransız dili də, ispan dili də yoxa çıxacaq. Dünya Tlenə çevriləcək. Bu, vecimə də deyil. Adroqadakı hotelin sakit sığınacağında Braunun “Um Burial”ını<sup>1</sup>, Kevedo ruhunda işləməklə (onu çap etdirməyə hazırlaşmırıam) məşğulam.

<sup>1</sup> Dəfn qutusu, tabut (ing.)



## ALLAHIN YAZILARI

*Eme Russo Plateroya<sup>1</sup>*

Daş zindan dərindir; içəridən, demək olar, düzgün yanımkürəyə oxşayır; döşəmə (o da daşdır) onun ən böyük çevrəsindən bir qədər kiçikdir; buna görə də zindan eyni zamanda əzici, ucsuz-bucaqsız görünür. Yarımkürəni ortadan divar kəsir; çox uca olsa da, qübbənin üst hissəsinə çatmir; bir tərəfdə mən, Tsinakan<sup>2</sup>, Pedr de Alvaradonun<sup>3</sup> yandırıldığı Kaxolom<sup>4</sup> piramidasının sehrbazı varam; o biri tərəfdə öz qəfəsinin məkanıyla zamanı düz, gözəgörünməz addimlarla ölçən yaquar<sup>5</sup> var. Orta divarda döşəmə səviyyəsində geniş, barmaqlıqlı pəncərə açılıb. Kəlgəsiz saatda (günortadır) yuxanda lyük açılır, zamandan simasızlaşmış zindançı kəndirlə su bardağı və ət parçaları sallayır. Onda zülmətə işq düşür, mən yaquan görə bilirəm.

Zülmətdə keçirdiyim illərin hesabını itirmişəm; bir vaxtlar cavardım, kamerada gəzişə bilirdim, indisə ölü kimi uzanıb qalmışam, mənə yalnız allahların hazırladığı sonu gözləmək qalır. Bir vaxtlar uzun çaxmaqdaşlı bıçaqla qurban gətirilən adamların sinəsini yanırdım; indi sehrin köməyi olmadan tozlu döşəmədən qalxa bilməzdim.

Piramidanı yandırmazdan əvvəl hündür atlardan düşən adamlar mənə qızmış dəmirlə işgəncə verdilər ki, xəzinənin harada yerləşdiyini deyim. Gözlərimin qabağında Allahın heykəli uçuruldu, amma Allah öz bəndəsini tək qoymadı, işgəncə altında susmağa kömək elədi. Məni qırmanclayırdılar, döyürdülər, şikəst eləyirdilər, sonraşa sağ çıxmayağım bu zindanda özümə gəldim.

<sup>1</sup> Eme Russo Platero – Argentina yəzicisi

<sup>2</sup> Tsinakan-Axnokokil – kakçıkela xalqının hökmədarı

<sup>3</sup> Pedro de Alvarado (1490-1541) – Meksika ve Perunu işgal etəyən ispan konkistadoru

<sup>4</sup> Kaxolom – kiç dilində ata, dünyanın yarandığı ilk ruh

<sup>5</sup> Yaquar – Cənubi Amerika pələngi

Nəsə eləməyə, vaxtı birtəhər öldürməyə ehtiyac duyub qaranlıqda bir vaxtlar bildiklərimin hamisini canlandırmaga başladım. Gecələri səhərəcən daş ilanların yerini, sayını, dərman ağaclarının xüsusiyyətlərini yadına salmaqla keçirdim. Beləcə, illərin ötüb-keçməsinə, mənə məxsus olanın sahibinə çevrilməyə nail oldum. Bir dəfə gecə hiss elədim ki, qiymətli xatirələrə yaxınlaşıram; hələ dənizi görməyən yolcu onun dalgalanmasını qanında bu cür hiss eləyir. Bir neçə saatdan sonra xatirələr aydınlaşdı; bu, Allahla bağlı rəvayətlərin biriyydi.

Zamanın axırında çoxlu faciənin, bədbəxtliklərin baş verəcəyini əvvəlcədən görüb O, yaratığının ilk günündəcə bütün bu bədbəxtliklərin qarşısını almaq üçün sehrlili formul çizdi. Həmin formulu elə çizdi ki, ən uzaq nəsillərə gedib çatsın, heç bir təsadüf onu təhrif eləyə bilməsin. Onun formulu harada, hansı hərflərlə çizdiğini heç kəs bilmir, ancaq şübhə eləmirik ki, o, gizli şəkildə haradasa saxlanır, vaxtı çatanda bir elçi onu oxuya biləcək. Onda fikirləşdim, biz həmişə olduğu kimi, zamanın axırındaydık, taleyim – Allahın son qullarından birinə – ola bilsin, mənə bu yazışdan baş çıxarmağa imkan verəcək. Zindanda olmayım məni ümidi dən məhrum eləmirdi; çox güman ki, artıq bu yazıları Kaxolomda min dəfələrlə görmüşəm, amma onları başa düşə bilməmişəm.

Bu fikir mənə ürək-dirək verdi, sonrasa başımı fırlandırdı. Yer üzünə çoxlu itib-batmaz, əbədi qədim obrazlar səpələnib; onların hər biri əsl rəmz olmağa qadirdir. Allahın sözü dağlar, yaxud çaylar, ya da ulduzlar topası ola bilər. Amma dağlar zaman keçdikcə uçub dağılır, çaylar öz yatağını dəyişir, imperiya dağıntılara, qəzalara uğrayır, ulduzların görünüşü də həmişə eyni deyil. Hətta göy aləmi də dəyişikliklərə məruz qalır. Dağla ulduz eyni şəxsiyyətdir, şəxsiyyətlərsə peydə olur, yoxa çıxırlar. Bu zaman mən daha çox dözümlü, daha az uyar bir şey axtardım. Çöküntülərin, otlarının, quşlarının, adamların nəsilləri barədə düşünməyə başladım. Ola bilsin, sehrlili formul mənim öz üzümndə cızılıb, özüm öz axtarışlarının hədəfiyəm. Bu an xatırladım ki, Allahın atributlarından biri yaquardır.

Qəlbimi də nəcib vəcd bürüdü. Zamanın ilk səhərini



təsəvvürüm də canlandırdım, məktubunun son adamlara çatması üçün daim çarpışacaq, mağaralarda, kolluqlarda, adalarда nəsil artıracaq yaquarların canlı dərilərində həkk eləmiş Allahımı xəyalımda canlandırdım. Bu pişik zəncirini, nəzərdə tutulanın qorunması naminə çölləri və sürürləri dəhşətə gətirən bu iri pişiklər dolanbaclarını təsəvvür elədim. Yanımda yaquar vardı; bu qonşuluqda ehtimalımın təsdiqini, Allahın gizli mərhəmətini görmüşdüm.

Uzun illəri ləkələrin forma və yerlərini öyrənməklə keçirdim. Hər zülmət gün mənə işiq anı bəxş eləyirdi, onda da sanı dərinin üzərində yazılmış qara hərfləri möhkəmləndirə bilirdim. Onlardan bəziləri ayrı-ayrı nöqtələrlə seçilirdi, digərləri köndələn xətlərə qarışırı, üçkünclər, dairəvilər elə hey təkrar olunurdu. Deyəsən, bu elə eyni söz birləşməsi, yaxud hətta söz idi. Onlardan bir çoxu qırmızımtıl halayla çevrəyə alınmışdı.

Zəhmətimin ağırlığı barədə danışmayacağam. Dəfələrlə üzümü divarlara tutub qışqırdım ki, bu yazılıardan baş aćmaq mümkün deyil. Get-gedə xüsusi tapmaca məni ümumi tapmacadan daha çox narahat eləyirdi: Allahın yazdığı kələmin mənası nədir axı?

“Hansı kəlam özündə mütləq həqiqəti ehtiva eləyə bilər?” – öz-özümdən soruşurdum. Bu nəticəyə gəldim ki, hətta insan danışığında kainatı bütövlükdə əks etdirməyən cümlə yoxdur; “pələng” demək – pələengləri, onu yaradılanı, onun yediyi maralları, maralların qidalandıqları otları, otlanın doğulduğu torpağı, torpağa işiq saçan göyləri xatırlamaq deməkdir. Dərk elədim ki, ilahi dildə səslərin bu sonsuz səsləşməsini hər hansı bir söz – amma gizli, növbəyə yox – birdəfəlik ifadə eləyir. Tədricən Allah kələmi barədə anlayışın özü mənə uşaqcasına, yaramaz gəlməyə başlıdı. “Allah, – fikirləşdim, – özündə varlığın tamlığını yerləşdirən cəmi bir söz deməliydi. Onun söylədiyi sözlərdən biri də bütün kainatdan, yaxud ən azı, zamanın bütün cəmindən daha əhəmiyyətsiz ola bilməz”. “Hər şey”, “aləm”, “kainat” kimi miskin, yekəxana insan sözləri bütöv bir şivəyə və onun özündə ehtiva elədiyi hər şeyə bərabər yeganə səsin, yalnız kölgəsi, oxşarıdır. Bir dəfə gecə (yaxud gündüz) – mənim gecələrimlə gündüzlərimin arasında

hansi fərq ola bilər? – yuxuda gördüm ki, zindanımın döşəməsində qum dənəsi peyda olub.

Ona fikir vermədən təzədən mürgüyə daldım. Yuxuda gördüm, guya, yuxudan ayılıb, iki qum dənəsinin üç olduğunu gördüm. Beləcə, onlar bütün kameranı dolduranan artıb-çoxaldı. Başa düşdüm ki, hələ də yatıram, zor-güclə oyandım. Amma aylımanın xeyri olmadı: qum yenə də məni basıb-əzirdi. Kimsə dilləndi: “Sən oyaqlığa yox, əvvəlki yuxuya oyanmışan. Bu yuxusa öz növbəsində o biri yuxunun içindədir, sonsuzacan, qum dənələrinin sayı qədər belə olacaq. Sənin qədəm qoyduğun yol sonsuzdur: həqiqətən oyanmazdan qabaq ölcəksən”.

Hiss elədim ki, məhv oluram. Ağzım qumla dolmuşdu, amma qışqır bildim: “Yuxuma girən qum məni öldürməyə qadir deyil, yuxuların doğurduğu yuxu da yoxdur!” Məni parlı oyatdı. Zülmət tavanda girdə dairə göründü. Zindanının üzüyle əlini, qarqarayla kəndiri, etlə bardağı gördüm.

İnsan get-gedə öz taleyinin simasına bürünür, öz şəratiylə çulgaşır. Mən canı, qisasçı, Allahın kahiniydim, amma hər şeydən əvvəl, məhbus idim. Yuxuların doymaz dolanbaclarından zindana, evə qayıdan kimi qayıtdım. Rütubətli zindana xeyir-dua verdim, pələngə xeyir-dua verdim, işıq lyükünə xeyir-dua verdim, üzülmüş bədənimə xeyir-dua verdim, zülmətə, daşa xeyir-dua verdim.

Bu vaxt heç vaxt unutmayacağım, amma sözlə də çatdırıa bilməyəcəyim bir şey baş verdi. İlahi və kainatla (əgər bu iki söz eyni bir anlayış demək deyilsə) qovuşdum. Vəcdi sözlə ifadə eləyə bilməzsən; biri Allahı işığın parıltısında, o biri qılıncda, üçüncü qızılğülün girdə ləçəklərində görə bilər; mən uca bir Çarx gördüm, o, mənim arxamda yox, önmədə, yanımıda yox, eyni vaxtda hər yerdəydi. Çarx həm alovdan, həm sudan idi, bununla belə, onun girdə, sonsuz çəvrəsini görürdüm. Onda olmuş, olan və olacaq hər şey bir-birinə qarışmışdı; mən – bu maddənin saplarından biri, Pedro da Alvarado, mənə əziyyət verənsə, başqasıdır. Onda bütün səbəblər, nəticələr ehtiva olunmuşdu, hər şeyi, bütün sonsuzluğu dərk eləmək üçün ona baxmağım bəs eləyirdi. Ey dərk sevinci, sən bütün təxəyyül, hiss



sevinclerindən daha ucasan! Kainatı gördüm, kainatın gizli mənasını dərk elədim. Məsləhət Kitabının<sup>1</sup> söz açlığı zaman başlangıcını gördüm. Sulanın altından püskürən dağları gördüm, cisimləri ağacdan olan ilk adamları gördüm, onlara hücum eləyən daş qablar gördüm, üzlərini gəmirən köpəklər gördüm. Allahların arxasında dayanan simasız Allahi gördüm. Bir həzzə dönmüş saysız-hesabsız əməllər gördüm, hər şeyi başa düşə-düşə pələng dərisindəki yazının mənasını da dərk elədim.

Bu, on dörd rabitəsiz (yaxud mənə rabitəsiz görünən) sözdən ibarət kəlam idi<sup>2</sup>. O kəlamı deməyə bəndiydim ki, qüdrətli olum. O kəlamı söyləməyə bəndiydim ki, bu daş zindan yox olaydı, gecəmin gündüzə dönməsi üçün, cavanlığımın qayıtməsi üçün, pələngin Alvaradonu parçalaması üçün, müqəddəs bıçağın ispanların sinəsinə sancılması üçün, küldən ehram ucalması üçün, imperiyanın dirilməsi üçün. Qırx heca, on dörd söz – və mən, Tsinakan həmişə bir vaxtlar Montesumanın sahib olduğu torpaqlar üzərində ağılıq eləyəcəyəm. Amma bilirom ki, o sözləri qətiyyən söyləməyəcəyəm, çünki onda Tsinakani unudacağam.

Pələnglərin dərisinə həkk olunmuş sərr də mənimlə birgə oləcək. Kim bu kainatı görübə, kim kainatın, atəşin mənasını dərk elədisə, insan barədə, onun miskin sevinci, kədəri barədə düşünməyəcək. Doğrusunu desək, onlar idi, amma indi bunun ona dəxli yoxdur. Onun, o birisinin də ona dəxli yoxdur, onun hansı tayfaya mənsub olduğunu da dəxli yoxdur, axı indi özü də heç kəs oldu. Bax buna görə də həmin kəlamı söyləmirəm, bax buna görə də qaranlıqda uzanıb günləri yola verirəm.

<sup>1</sup> Məsləhət Kitabı – Kiç hindularının müflər toplusu

<sup>2</sup> Kakçikelalarda 14 rəqəmi yaquara həsr olunub.

## AVERROESİN AXTARIŞLARI

S'imaginant que la tragedie  
n'est autre chose que l'art de  
louer<sup>1</sup>  
Renan, "Averroes", 48 (1861)

Əbü-l-Valid Məhəmməd ibn Əhməd ibn Məhəmməd ibn Rüşd (bu uzun ad Averroesə Benraist və Avenris, hətta Aben-Rassad və Filius Rosadis vasitəsilə düz bir əsr ərzində gedib çatmışdı) İran dərvişi, "Təhafut-ül-Falasifa"nın ("Filosofların təkzibi") müəllifi Qəzalinin fikrinin əksinə olaraq Allaha yalnız kainatın ümumi qanunlarının, fərdlərə yox, növlərə aid olanların məlumluğunu iddia etəyən "Təhafut-ül-Təhafut" ("Təkziblərin təkzibi") traktatının on birinci fəslini qələmə alırdı. O, təmkinli inamla, sağdan-sola yazır-dı, sillogizmlər<sup>2</sup> qura-qura və uzun abzasları dəstə-dəstə birləşdirə-birləşdirə daim öz ətrafında firavanlıq nəfəsi, öz sərin, geniş evini duyurdu. Damın dərinliklərində vurğun göyərçinlər xırıltılı səslə quruldayırdı, gözəgörünməz iç həyətdən fəvvərənin şirəltisi eşidilir, əcdadları ərəb səhralarında doğulmuş Averroes bütün cismiyələ suya görə min-nətdar olduğunu duyurdu. Aşağıda bağlar, şəhər ətrafin-dakı sahələr yerləşirdi; daha aşağıda ipə-sapa yatmayan Qvadalkvivir, daha uzaqda Bağdad, yaxud əl-Qahirə kimi işıqlı, sevimli şəhəri Kordova, mürəkkəb, zərif musiqi alətinə oxşayan şəhər, ətrafindəsə İspaniyanın üfüqəcən uzanan, üzərində o qədər də şeyin olmadığı, amma hər bir şeyin möhkəm, əbədi yerləşdiyi torpaqlar uzanırdı.

Qələm kağızin üzərində qaçıր, dəlillər, təkzibədilməz dəlillər bir-birindən yapışındı, Amma Averroesin məmənun vəziyyətini bir qayğı korlayırdı. Səbəbi "Təhafut", ümumiyyətlə, təsadüfi olan əsər yox, onun bəşəriyyət qarşısında

<sup>1</sup> Faciənin terif sənetində başqa bir şey olmadığını güman etəyib... (fr.). Ernest Renan "Averroes", 48 (1861); Borxes onun "Averroes və averroizm" kitabından istifadə etəyib.

<sup>2</sup> Sillogizm – felsefədə: məntiqi nəticə



mövcudluğuna bəraət qazandıracaq monumental əsərlə bağlı, filologiya sahəsindən olan problem idi – bu, Aristotelin şərhiydi. Həmin yunan, hər cür fəlsəfənin mənbəyi adamlar arasına göndərilmişdi ki, onların hamısına bilmək mümkün olan hər şeyi öyrətsin: onun kitablarına Üləmalar<sup>1</sup> Quranı şərh eləyən kimi şərh yazmaq Averroesin çətin məqsədiydi. Tarixə, özünü on dörd əsr əvvəl yaşamış adamın fikirlərinə həsr eləmiş bu ərəb logmanın qəhrəmanlığı təki o qədər də çox gözəl, vəcd dolu faktlar məlum deyil; işin əslinin çətinliklərinə onu da əlavə eləmək lazımdır ki, Suriya və yunan dillərini bilməyən Averroes tərcümənin tərcüməsi üzərində işləyirdi. Dünən “Poetika”nın<sup>2</sup> başlanğıcında ona aydın olmayan iki söz işi dayandırmışdı.

Bu sözlər “tragediya” və “komediya” idi. O, həmin sözlərə çox-çox illər əvvəl “Ritorika”nın<sup>3</sup> üçüncü kitabında rast gəlmişdi; islam əyalətlərində heç kəs həmin sözlərin nə demək olduğundan baş çıxara bilməzdi. Əbəs yerə Afrodisiyalı Aleksandrın<sup>4</sup> kitabını vərəqləyirdi, nestorian<sup>5</sup> Hunayn ibn İshaqın və Əbu Bişr Mattanın versiyalarını tutuşdururdu<sup>6</sup>. Bu iki sırı söz “Poetika”nın mətinini başdan-başa doldurmuşdu, onların üstündən keçmək mümkün deyildi.

Averroes qələmi qırğığa qoydu. O, öz-özüne “biz çox vaxt yanımızda olanı axtarınp” deyib (o qədər də əmin olmadan), “Təhafut”un əlyazmasını gizlətdi, İran xəttatları tərəfindən kor İbn Sidin<sup>7</sup> üzü köçürülmüş “Mohkama” adlı çoxsaylı cildləri olan rəfə yaxınlaşdı. Əlbəttə, onların öhdəsindən gəlmək gülməli olardı, amma onu bu cildləri təzədən vərəqləmək kimi nümayişkaranə zövq cəlb elədi. Bu elmi məşguliyyətdən Averroesi, elə bil, nəğməyə oxşayan səslər ayırdı. O, barmaqlıqli eyvandan baxdı – aşağıda, kiçik döşənmiş iç həyətdə bir neçə yarıçılpaq oğlan

<sup>1</sup> Üləmalar – şeriat qanunlarını şərh eləyən islam ilahiyyatçıları zümrəsi. Müsəlman metafizikası qanunlarından söz açan sufi'lərə qarşı qoyulur.

<sup>2</sup> Aristotel. Poetika. § 6 (1449, 23-29-da); bu əsər X əsrden XIV əsrədək Avropada yalnız Averroesin qısa nəqline (1174) görə, Henrik Alemannının tərcüməsində məlum olmuşdu.

<sup>3</sup> Aristotelin bu traktatı ərəb dilinə İshaq İbn Hunayn tərəfindən çevrilib.

<sup>4</sup> Averroes onun “Ağıl”ı haqqında traktatına şərh yazıb

<sup>5</sup> Nestorian – nəsturilər, Şərq xristianları

<sup>6</sup> Əbu Bişr Mata (808–873) – ərəb alimi; Aristotelin tərcüməcisi

<sup>7</sup> İbn Sid (1006–1066) – ərəb İspaniyasının filoloq və leksikoqrafi

oynayırdı. Onlardan biri digərinin çiyinlərində durub, açıq-aşkar müəzzini yamsılayırdı: oğlan gözlərini bərk-bərk yumub “Allahdan başqa Allah yoxdur” sözlərini avazla oxuyurdu. Onu çiyinlərində saxlayan minarə kimi tərpənməz dayanmışdı, üçüncüsü diz üstə çöküb, tozun içində sürünür, möminlərin dəstəsini təmsil eləyirdi. Oyun tez başa çatdı – uşaqların hər biri müəzzin olmaq istəyirdi, heç kəs mömin, yaxud minarə olmağa razılaşmırıdı. Averroes onların “qaba” şivədə, yəni yarımadadakı müsəlman yoxsullarının yaranmış ispan dilində necə mübahisə elədiklərini eşitdi. O, Xəlilin<sup>1</sup> “Kitab-ül eyn”ini<sup>2</sup> açdı, qürurla fikirləşdi ki, bütün Kordova (bəlkə də, elə bütün əl-Əndəlisdə<sup>3</sup>) bundan, ona Tanjerdə əmir Yaqub əl-Mənsurun bağışladığı bu nüsxədən başqa mükəmməl əsər yoxdur.

Limanın adı yadına saldı ki, bu axşam Mərakeşdən qayıtmış səyyah Əbü'l-Qasim əl-Əşri onunla birgə Quranın hafizi Fərəc'in yanında şam eləyəcək. Əbü'l-Qasim danışırkı ki, o, Sin (yəni Çin) imperiyasının əyalətlərinə gedib çatıb; düşmənləri, nifrətin doğurduğu xüsusi bir məntiqlə and içirdilər ki, onun ayağı Çin torpağına dəyməyib, amma eyni zamanda deyirdilər, o, həmin ölkənin məbədlərində Allahı söyüb. Görüş, yəqin, bir neçə saat çəkəcək. Averroes tələsik təzədən «Təhafut»a girişdi. Düz qاش qaralana-dək işlədi.

\*\*\*

Fərəc'in yanında söhbət hökmədarın bənzərsiz comərdliklərindən, onun qardaşı əmirin xeyirxahlıqlarına keçdi, sonra artıq bağda qızılgüllər barədə söhbət saldılar. Əbü'l-Qasim heç üzlərinə də baxmayıb and içirdi ki, Əndəllis villalarını bəzəyən qızılgüllərdən yaxşı qızılgül yoxdur. Fərəc özünü o yerə qoymadı – dedi, alim İbn Kutayba<sup>4</sup> Hindistan bağlarında bitən, həmişə gül açan qızılgülüün gözəl növlərini təsvir eləyir, o gülün qıpçırmızı ləçəkləri “Allahdan başqa Allah yoxdur, Məhəmməd də onun

<sup>1</sup> Əl-Xəlil (718–791, yaxud 792) – ərəb alimi; o, şeir ölçülerini yaradıb.

<sup>2</sup> “Kitab-lügət” (ərəb)

<sup>3</sup> Əl-Əndəlis – İspaniyanın mərkəzi Kordova olan müsəlman əyalətlərinin adı

<sup>4</sup> İbn Kutayba əd-Dinəvəri (828–899) – ərəb filoloqu və yaziçisi



Rəsuludur” deyən hərfləri yaradır. Əlavə elədi ki, Əbül-Qasim, yəqin, həmin qızılgülləri görüb. Əbül-Qasim ona həyəcanla nəzər saldı. Əgər “hə” cavabı versə, hamı haqli olaraq onu vicdansız, həyasız yalançı sayacaq; əgər “yox” cavabı versə, kafir hesab eləyəcək. O, mizildən mağşa üstünlük verdi ki, bəs bütün sirlərin açan İlahinin əlindədir, yer üzündə nə solmaz, nə yaşıl elə şey yoxdur ki, Onun Kitabında yazılmamış olsun. İlk surələrdən birindən götürülən bu sözlər hörmətkar piçılıtıyla qarşılandı. Özünün hiyləgər qələbəsindən qürrələnən Əbül-Qasim əlavə elədi ki, İlahi öz yaradıcılığında kamil, dərkolunmazdır. Bu zaman Averroes hələ dünyaya gəlməmiş Yumun<sup>1</sup> gələcək mülahizələrindən vəcdə gəlib dilləndi:

– Alim ibn Kutaybanın, yaxud katiblərin səhvləri olduğunu güman eləmək, torpağın inam rəmziylə qızılgül bitirdiyini güman eləməkdən asandır.

– Tamamilə doğrudur. Büyük, ədalətli sözlərdir, – Əbül-Qasim dilləndi.

– Bir səyyah, – şair Əbd-əl-Malik<sup>2</sup> xatırladı, – bəri yaşıl quşlar olan ağacdən söz açır. Hərfli qızılgüldən çox, buna inanmağım daha asandır.

– Ola bilsin, burada quşların rəngi möcüzə yaradır. Bundan başqa, meyvələr və quşlar təbiət aləminə məxsusdu, yazsına sənətdir. Yarpaqlardan quşlara keçmək, qızılgüldən hərflərə keçməkdən asandır.

Qonaqlardan kimse çəşqinliq içində, guya, yazının sənət olduğu fikrini təkzib elədi, çünki Quranın orijinalı – “Kitablar Anası” – dönyanın yaranmasını xəbər verib, göylərdə qorunub saxlanır. Daha bir qonaq Bəsrədən Cahizi<sup>3</sup> xatırladı, dedi, Quran – insan, yaxud heyvan forması almağa qabil substansiyadır, guya, bu cür fikir Qurana iki sıfət şəmil eləyənlərin fikirləriylə uyğun gəlir. Fərəc dəbdəbəli sözlərlə mötədil nöqteyi-nəzəri şərh eləməyə başladı. Quran (dedi) – Allahın mərhəməti kimi, Onun atributlarından biridir; Quranı kitaba yazılırlar, onu dillə söyləyirlər, onu könüllə yad-

<sup>1</sup> Söhbət doğruluğu salnameçilərin şəhadətiyle təsdiqlənməyən möcüzələrin təkzibindən gedir. (Yum D.Təbii din haqqında dialoqlar. X fesil).

<sup>2</sup> Bu ad altında ərəblərin tarixində XII əsrin ikinci yarısının Bağdad xəlifəsi məlumdur.

<sup>3</sup> Əl-Cahiz (77-68) – ərəb yazıçısı və ilahiyyatçısı.

da saxlayırlar – nitq və yazı işarələri adamların yaradıcılığının mahiyyətidir, amma Quran dəyişməz, əbədidir. “Respublika”ya<sup>1</sup> şərh yazan Averroes deyə bilərdi ki, “Kitablar Anası”, elə bil, onun platonçu ideyasıdır, amma gördü ki, ilahiyyat Əbü'l-Qasim üçün heç də əlcətan fənn deyil.

Digər qonaqlar, bunu qeyd eləyənlər də qəribə bir şey barədə danışmaq xahişiyələ Əbü'l-Qasimin üstünə düşdülər. Həmin vaxtlar da indiki kimi dünya qəddar idi: aləmi səyahətə çıxmağı yalnız cəsarətli adamlar, bir də hər şeyə hazır olan yaramazlar bacarardılar. Əbü'l-Qasimin yaddaşı, elə bil, onun ruhi çəkingənliyinin güzgüsüydü. O, nə danışa bilərdi? Üstəlik, onlar qəribəliklər tələb eləyirlər, bəyəm qəribəlikləri başqa bir adama başa salmaq olarmı? Benqalın ayı Yəmənin ayına oxşamır, bununla belə, onu eyni sözlərlə təsvir eləmək olar. Əbü'l-Qasim ara verdi, sonra sözə başladı.

— Cürbəcür diyarlara, şəhərlərə qədəm qoyan adam, — ehtiyatla dilləndi, — çoxlu, yadda saxlamağa layiq şeylər görür. Bax, məsələn, yalnız bir dəfə türklərin sultanına danışdığım əhvalat. Həmin əhvalat Həyat Çayının dənizə töküldüyü Sin Kalanda (Kantonda) baş verib.

Fərəc soruşdu, bu şəhər İsgəndər Zülqəmeynin (İkibuy-nuzlu Makedoniyalı Aleksandrin) Qoq-Maqoqlann<sup>2</sup> yolunu kəsmək üçün ucaltdığı divarlardan neçə ağac uzaqlıqdadır.

— Divar şəhərdən səhərayla ayrılib, — Əbü'l-Qasim qeyri-ixtiyari təkəbbürlə dedi, — qüllələrini uzaqdan görməkdən ötrü qəfilə (karvan) qırx gün getməlidir, deyirlər, divarlara çatmaq üçün qırx gün yenə irəliləməlidir. Mən Sin Kalanda onu görən, ya da onu görəni görən bir adam tapmadım.

Averroesi bir anlığa nəhəng sonsuzluq qarşısında, bomboş məkan qarşısında, çılpaq materiya qarşısında qorxu bürdü. O, simmetrik salınmış bağlı nəzərdən keçirib özünü qocalmış, faydasız, qeyri-real hiss elədi. Əbü'l-Qasim davam eləyirdi.

— Bir axşam müsəlman tacirlər məni Sin Kalanda içərisində çoxlu adam olan rənglənmiş taxtadan bir evə aparırlar. Həmin evi təsvir eləmək mümkün deyil – bu, daha

<sup>1</sup> Platonun “Dövlət” dialogu nəzərdə tutulur; həmin əsəri ərəb dilinə IX əsrde Hunayya-ibn-İshaq çevirib.

<sup>2</sup> Ərəb ənənəsində Yecuc-Məcuclar (Quran, 18:82–102) – yeni dünyanın sonunda apokalipsik müharibəyə qarşı durmaq; söhbət insan nəşlinin düşməni olan mifoloji varlıqlardan gedir.



çox bir-birinin üzərində yerləşən sırayla qalereyalardan, eyvanlardan ibarət bir böyük zaldır. Həmin eyvanlarda oturmuş adamlar yeyib-içirdilər, aşağıda, döşəmədə, xiyaban kimi bir dikdə oturanlar da eyni şeyi eləyirdilər. Dua oxuyub söhbət eləyən on beş, yaxud iyirmi nəfərdən – onların üzündə qırmızı rübənd vardi – başqa qalan adamlar xiyabanda nağara vurur, ud çalırdılar. Onlar buxovda əziyyət çəkir-dilər, amma heç yerdə həbsxana görünmürdü; çapıb gəlir-dilər, amma atları yox idi, döyüşürdülər, amma qılıncları qamışdandı, ölürdülər, sonrasa ayağa dururdular.

– Ağlını itirmiş adamların hərəkətləridir, – Fərəc dedi, – ağıllı adamın təxəyyülündən üstündür.

– Onlar dəli deyildilər, – Əbü'l-Qasim izah eləməli oldu.

– Tacirlərdən birinin mənə dediyi kimi, hansısa əhvalatı təsvir eləyirdilər.

Kimsə anlamadı, kimsə, görünür, anlamağa da cəhd eləmədi. Tutulmuş Əbü'l-Qasim sakit söhbətdən kəskin mülahizələrə keçdi. O, əllərini yelləyə-yelləyə təzədən dilləndi:

– Öz-özlüyündə təsəvvürünə gətir ki, kimsə əhvalatı danışmaq əvəzinə onu təsvir eləyir. Qoy bu, tutaq ki, Efədə yatanlar barədə əhvalat<sup>1</sup> olsun. Biz onların mağaraya necə girdiklərini, necə dua elədiklərini, yuxuya getdiklərini, necə gözüaçıq yatdıqlarını, yuxuda necə boy atdıqlarını, üç yüz doqquz ildən sonra necə oyandıqlarını, tacirə necə qəribə pul verdiklərini, onların cənnətdə necə oyandıqlarını, onlarla bирgə itin necə oyandığını görürük. Həmin axşam xiyabandakı adamlar buna oxşar bir şey göstərdilər.

– Həmin adamlar danışırdılar? – Fərəc soruşdu.

– Şübhəsiz ki, danışırdılar, – Əbü'l-Qasim güclə xatırladığı, həddən artıq darixdığı tamaşanın mərkəzinə çevrilib dedi. – Həm danışırdılar, həm nəğmə oxuyurdular, həm fikir söyləyirdilər!

– Belə olan halda, – Fərəc dedi, – iyirmi adam tələb olunmurdu. Bir məzhəkəçi hər hansı, hətta ən mürəkkəb əhvalatı danışa bilər.

Həmi onun fikrini bəyəndi. Allahın, guya, mələkləri idarə eləmək üçün işlətdiyi ərəb dilinin üstünlüklerini tərifləməyə başladılar; sonra ərəblərin poeziyası barədə söhbət

<sup>1</sup> Roma imperatoru Desiyin təqibindən III əsrde qaçış V əsrde Feodosinin zamanında oyanan yeddi xristian gəncən söhbət gedir.

açıdır. Layiq olduğu tərifləri yağdırıb, Əbü'l-Malik Dəməşqdə, yaxud Kordova hələ də çoban obrazlarından, beduinlərin sözlüyündən yararlanan şairləri vaxtı keçmiş adlandırdı. Axı, dedi, gözləri qarşısında Qvadalkvivir uzanıb gedən adamın quyu suyunu vəsf eləməsi axmaqlıqdır. O, qədim məcazları yeniləməyə çağırdı – bəs Züheyrl taleyini kor dəvəylə müqayisə eləyəndə bu fiqur adamları vəcdə gətirə bilərdi, amma beş əsrlik vəcd ərzində o müqayisə sürtülüüb əldən düşüb. Hamı onun artıq dəfələrlə, bir çox ağızlardan eşitdikləri mülahizəsini bəyəndi. Averroes susurdu. Nəhayət, başqalarının eşitməsindən çox, elə bil, ucadan düşünə-düşünə dilləndi:

– Əbü'l-Malikin söylədiyi fikirləri, – Averroes dedi, – mən də bu qədər bəlağətlə olmasa da, elə bu cür dəlillərlə müdafiə eləməli olmuşam. İsgəndəriyyədə deyirdilər, yalnız günah işlədib tövbə eləyən adam günah işlədə bilməz; buna əlavə eləyək: yanlışlıqdan azad olmaq üçün onun əsininə çevrilmək lazımdır. Züheyrl “Müəlləkət”ində<sup>2</sup> deyir, taleyin qəfildən kor dəvə kimi insanın üstünə yixildığını səksənillik əzab-əziyyətdən və şöhrətin işdəklərindən sonra çox görmüşəm. Əbd əl-Malik artıq bu obrazın vəcd doğurmadığını güman eləyir. Onun iradına çox şeylə etiraz eləmək olardı. Birincisi: əgər şeirin məqsədi heyrətləndirmək olsaydı, onun ömrü əsrlərlə yox, günlərlə, saatlarla, bəlkə də, dəqiqələrlə ölçülərdi. İkincisi: məşhur şair – ixtiraçıdan daha çox kəşf eləyəndir. Verxili İbn Şərəfi<sup>3</sup> tərifləyib deyirlər ki, guya, ulduzların səhər şəfəqində yarpaqların ağacdən töküldüyü kimi, necə asta-asta səpələndiyini yalnız o fikirləşə bilərdi; əgər onlar haqlıdırlarsa, bu obraz heç bir şeyə yaramır. Yalnız bir adam tərəfindən düşünülən obraz heç kəsi təsirləndirmir. Yer üzündə sonsuz sayda çoxlu şey var, onların hər birini hər hansı digərılıqla müqayisə eləmək olar. Ulduzları yarpaqlarla müqayisə eləmək, onları balıqlar, yaxud quşlarla müqayisə eləməkdən daha az sərbəstdir. Həm də əksinə, heç olmasa, bir dəfə taleyin qüdrətli, küt, günahsız, eyni zamanda da rəhmsiz olduğu hiss eləmə-

<sup>1</sup> Züheyrl (530–628) – islamaqədərki ərəb şairi

<sup>2</sup> “Müəlləkət”, daha doğrusu, “əl-Müəlləkat” (“Ləl-cavahirat”) – islamaqədərki yeddi böyük şairin yeddi qəsidiəsindən ibarət toplu; təxminən 900-cü ildə Əhməd ər-Reviyyə (694–772) tərəfindən tərtib olunub.

<sup>3</sup> İbn-Şərəf (1000–?) – İspaniyada yaşamış ərəb şairi və nasiri



yən adam yoxdur. Züheyirin şeirləri də, ola bilsin, ötəri, vas-vası görünən bu fikrin xətrinə yazılıb. Onun dediyindən yax-şı demək mümkün deyil. Bundan başqa, – bu da, deyəsən, mənim müləhizələrimdə əsas fikirdir – sarayıları dağından zaman şeiri zənginləşdirir. Züheyir o vaxt Ərəbistanda yazdığı şeir iki obrazı – qoca dəvənin obrazıyla taleyin obrazını müqayisə eləyirdi, amma indi oxunanda, üstəlik, Züheyir haqqında xatirəni canlandıır, bizi öz dərdlərimizi həmin ölmüş ərəbin dərdləriylə eyniləşdirməyə təhrik eləyir. Əvvəllər bu obrazın iki xüsusiyyəti vardi, indi o xüsusiyyətlər dörd oldu. Zaman şeirin əhatəsini genişləndirir, mən elə sətirlər bilirəm ki, musiqi kimi həmişə, bütün adamlar üçün səslənir. Belə ki, bir neçə il əvvəl mənə Mərakeşdə Kordovanın həsrəti əziyyət verəndə Əbd-ər-Rəhmanın Rusafa<sup>1</sup> bağlannda Afrika palmasına xitabən fəryadını təkrar eləmək ləzzət verirdi:

Ey palma ağacı, sən də,  
Bu bağlıarda yadellisən!..

Poeziyanın xüsusiyyəti heyrətamızdır! Şərqiñ həsrətini çəkən kralın qoşduğu sözlər mənə, Afrikaya sürgün edilən adama İspaniya nisgiliimdə kömək eləyirdi.

Sonra Averroes qədim şairlər haqqında, zülmət zamanı, islamacan artıq hüdudsuz səhra dilində hər şeyi söyləyən kəslər haqqında danışdı. İbn Şərəfin xırdaçı vasvəsiliğindən narahat olmuş halda, – həm də haqlı olaraq – dedi, qədim şairlərdə və Quranda bütün poeziya ehtiva olunub, yenilik gətirmək iddialarını savadsızlıq, dolaşılıq kimi mühakimə elədi. Hamı ona məmənuniyyətlə qulaq asındı, çünkü Averroes köhnəliyi müdafiə eləyirdi.

\*\*\*

Averroes öz kitabxanasına qayıdanda müəzzzinlər sübh azanı verirdilər. (Bu müddət ərzində hərəmdə qarasaçı kənizlər sansaçlı kənizə əzab verməyə macal tapmışdır, amma o, bundan axşamayaxın xəbər tutacaq.) İki qaranlıq sözün mənasını başa düşməkdə ona nəsə kömək elədi. Möhkəm kalliqrafik xətlə aşağıdakı sətirləri yazdı: “Aristu (Aristotel) mədhnamələri faciə, satır və lənətlərisə kome-

<sup>1</sup> Əbd-ər-Rəhmanın mülkü

diya adlandırır. Quranın, yeddi müqəddəsin “Müəlləkat”ının səhifələri çox gözəl faciə və komediyalara doludur”.

O, hiss elədi ki, yatmaq istəyir, bir qədər üzüyüb. Çalmasını açıb metal güzgündə özünə baxdı. Gözlərinin nə görünüyü bilmirəm, çünkü tarixçilərdən heç biri cizgilərini təsvir eləməyib. Yalnız onu bilişəm ki, elə bil, gözəgörünməz ildirnişla vurulmuş halda qəfildən yoxa çıxdı, onunla birlikdə də gözəgörünməz fəvvərə də, kitablar da, əlyazmalar da, göyərçinlər də, çoxsaylı qarasaçılı kənizlər də, sansaçlı, titrəyən kəniz də, Fərəc də, Əbü'l-Qasim də, qızıl-gül kolları da, ola bilsin, Qvadalkvivir də yoxa çıxdı.

\*\*\*

Mən bu hekayədə bir məğlubiyyət prosesini təsvir eləmək istəyirdim. Əvvəlcə Allahın vahid olduğunu sübuta yetirmək niyyətinə düşən Kenterberi arxiyepiskopu<sup>1</sup> barədə fikirləşirdim; sonra fəlsəfə daşı axtaran kimyagərlər barədə düşündüm; sonra bucağın üçtərəfliliyini, çevrənin kvadrat olduğunu ixtira eləyənlər barədə düşündüm. Amma sonra qarşısında özünün yox, başqalarının bacaraçağı məqsədi qoymuş adamlı baş verənin daha poetik olduğunu anladım. İslam hüdudları içində qapanıb axıracan “faciə” və “komediya” sözlərinin mənasını bilməyən Averroesi xatırladım. Mən həmin hadisəni nağıl elədim, yazı prosesində Bertonun xatırlatdığı öküz yaratmaq fikrinə düşüb, camış yaradan Allahın duya biləcəyini duydum. Duyдум ki, əsərim məni ələ salır. Hiss elədim ki, teatnın nə olduğu barədə anlayışdan məhrum halda dramın nə olduğunu təsəvvür eləməyə çalışan Averroes məndən, Renanın, Leynin, Asin Palasiosun xırda-para şeylərindən başqa materialı olmadan Averroesi təxəyyüldündə canlandırmışa çalışıb adamdan daha gülməli deyil. Artıq axıncı səhifədə hiss elədim ki, bu hekayə onu yazdığını müd-dətdə olduğum həmin adamın əksidir, bu hekayəni yazmaq üçün mən məhz həmin adam olmalıydım, həmin adam olmaq üçünsə bu hekayəni yazmalydım, bu da son-suzluğacan davam eləyəcək. (Mən Averroesə inamımı itirdiyim məqamda o yoxa çıxır.)

<sup>1</sup> Kenterberili Anselm (1033/1034–1109) və onun nəzeriyəsi xatırlanır.



## ULRİKA

Harm tekr sverthit Gram  
ok leggr i methal theira bert.  
*Volsunga Saga*

O, Qram qılıncını götürür,  
siyirib özüylə onun arasına qoyur.  
*Volsunqlar haqqında saq'a*

Hekayədə mən gerçəkliyə, yaxud ən azi, gerçəklik barədə öz xatirələrimə riayət eləyəcəyəm, son məqamda ikisi də eyni şeydir. Hadisələr bu yaxınlarda baş verib, amma ədəbi yanaşmada, məlum olduğu kimi, təfərrüatları tamamlamaq, vurguları kəskinləşdirmək məqbuludur. Mən Yorkda Ulrikayla (adını bilmirəm, görünür, heç vaxt bilməyəcəyəm) görüşüm barədə söhbət açacağam. Bütün əhvəlat axşam və səhər ərzində baş verdi.

Əlbəttə, uydura bilərdim ki, ilk dəfə onu “Beş bacı”nın yanında Kromvel ikonoborçularının<sup>1</sup> rəhm elədikləri, kimsənin təxəyyülüylə ləkələnməmiş vitrajların altında görmüşəm, amma əslində, biz şəhər divarlarından kənardı “Northern Inn”in (“Şimal mehmanxanası”) kiçik zalında tanış olmuşuq. Zalın yarısı boş idi, o, arxası mənə sarı oturmuşdu. Ona içmək təklif elədilər, boyun qaçırdı.

– Mən feministəm, – dilləndi, – kişiləri yamsılamaq istəmirəm. Onların tütünü və içkisindən iyrənirəm.

Bu sözləri uğur qazanmaq üçün demişdi, başa düşdüm ki, ilk dəfə söyləmir. Sonra o fikrin xarakterinə nə qədər uyğun gəlmədiyini öyrəndim; yeri gəlmışkən, sözlərimiz çox vaxt özümüzə oxşamır.

O, dediyinə görə, buradakı muzeyə gecikmişdi, amma qonağın Norveçdən olduğunu öyrənib buraxmışdılar.

Kimsə dilləndi:

<sup>1</sup> İkonoborçular – VIII-IX əsrlərdə Bizansda meydana çıxmış, ikonalara sitayış zidd olan dini cərəyan

– Norveçlilər Yorkda ilk dəfə deyillər.

– Hə, – o, sözü tutdu, – İngiltərə bizim idi, amma biz onu itirdik. Əgər insan, ümumiyyətlə, nəyinsə sahibi olub, nəyi-sə itirə bilərsə.

Onda da onu gördüm. Bleykin əsərinin bir yerində zərif gümüşdən, parlaq qızıldan qızlar barədə söhbət açılır. Ulrika qızıl və zərif idi. Ucaboy, çevik, incə üzlü, boz gözlüydü. Amma onun hətta zahiri yox, sakit sırrın ifadəsi heyrətləndirirdi. Görünüb yox olan təbəssümü onu daha da sırlı elə-yirdi. Əynində ala-bəzəkliyi ilə ətrafin solğunluğunu bəzə-məyə çalışdıqları şimal diyarları üçün nadir olan qara paltar vardi. O, ingiliscə təmiz, dəqiq, yalnız “r”ni azacıq qabar-dib danişirdi. Ona göz qoymurdum, bütün bunlar az-çox sonralar yadına düşdü.

Bizi bir-birimizə təqdim elədilər. Dedim, Boqotada, And universitetində dərs deyirəm, izah elədim ki, kolumbiyalıyam.

O, fikirli halda soruşdu:

- Bəs kolumbiyalı olmaq nə deməkdir?
- Bilmirəm, – cavab verdim, – əqidə məsələsidir.
- Norveçli olmaq da elədir, – dedi.

Həmin axşam daha nə barədə danişdiq, yadımda de-yil. Səhər tezdən yeməkxanaya endim. Bayırda qar yağı-mışdı; çöllər gündüz işığına qərq olmuşdu. Biz tək idik. Ulrika məni öz masasına dəvət elədi. Dedi, tək gəzməyi sevir.

Şopenhauerin zarafatını xatırlayıb etiraz elədim:

- Mən də. İkilikdə gəzə bilərik.

Təzə qarın üstüylə tərpəndik. Ətrafdə ins-cins yox idi. Mən çay boyunca bir neçə mil enib, Torgeytə getməyi təklif elədim. Artıq bilirdim, Ulrikanı sevirəm, onun böyrüylə tək getmək istəyirdim.

Qəfildən uzaqlardan canavar ulartısı eşidildi. Heç cana-var ulartısı eşitməmişdim, amma başa düşdüm ki, cana-vardır. Ulrikanın halına təfavüt eləmədi. Qəfildən, elə bil, ucadan fikirləşmiş kimi dilləndi:

– Dünən York-Minsterdə məni bir neçə miskin qılınc Oslo muzeyindəki nəhəng gəmilərdən daha bərk təsirləndirdi.



Yollarımız aynılırdı. Axşam Ulrika Londona yollanırdı, mən Edinburqa yola düşürdüm.

– Oksford-stritdə gəzmək istəyirəm, – Ulrika dedi, – De Kuinsinin öz Annasını London qələbəliyində itirib-axtarlığı yerdə.

– De Kuinsi, – cavab verdim, – axtarmaqdan əl çəkib.

Mənsə artıq elə hey gəzirəm.

– Deyəsən, artıq tapmışan, – o, astadan dilləndi.

Başa düşdüm ki, indi ən ağlagəlməz şey baş verə bilər, onun dodaqlarını, gözlərini öpməyə başladım. O, astaca aralandı, bir qədər susub dedi:

– Mən Torgeytdə sənin olacağam, indisə hələ mənə toxunma. Xahiş eləyirəm, belə daha yaxşıdır.

Köhnə subay üçün sevgi vədi ağlagəlməz bəxşisidir. Möcüzə vəd eləyənin şərt qoymağə haqqı var. Popayyanadakı gəndiyimi, sevgini qəbul eləməyən Ulrika kimi sanışın, çevik texaslı qızı xatırladım.

Məni sevdiyini soruşub səhv eləmədim. Başa düşürdüm ki, birinci-axırıncı olmayıacağam. Məndən ötrü, görünür, sonuncu olacaq bu macəra İbsenin bu parlaq, qətiyyətli şagirdi üçün çoxundan biri olacaqdı.

Əl-ələ tutub gedirdik.

– Bütün bunlar yuxuya oxşayır, – dedim, – mənsə heç vaxt yuxu görmürəm.

– Sehrbaz donuzxanada yatıldanacan yuxu görməyən o hökmər kimi, – Ulrika dilləndi. Bir an sonra da əlavə elədi: – Qulaq as. İndicə quş cəh-cəh vuracaq.

Bir an sonra cəh-cəh eşidildi.

– Bu diyarda inanırlar ki, – dedim, – ölümə məhkum olanlar gələcəyi əvvəlcədən söyləyə bilərlər.

– Mən də məhkumam, – cavabında dedi.

Mən sarsılmış halda ona baxdım.

– Meşəylə gedək, – təkid elədim. – Belə kəsədir.

– Meşə təhlükəlidir, – cavab verdi.

Açıqlıqla getdik.

– Bu dəqiqə əbədiyyətəcən uzansayıdı, – piçildədim.

– “Əbədiyyət” – insanlar üçün yasaq sözdür, – Ulrika dilləndi, dəbdəbəni yumşaltmaq üçün məndən yaxşı eşidə bilmədiyi adımı təkrar söyləməyi xahiş elədi.

— Havyer Otarola, — dedim. O, təkrarlamaga cəhd elədi, amma bacarmadı. Mən də “Ulrikke” adını deyə bilmirdim.

— Səni Siqurd çağıracağam, — o, təbəssümlə dedi.

— Əgər belədirse, — dedim, — onda sən Brunhildasan.

O, addımlarını yavaş atdı.

— O saqanı bilirsən? — mən soruşdum.

— Əlbəttə, — cavab verdi. — Germanların sonra öz “Nilbelunqlar”ıyla korladıqları faciəvi tarixçə.

Mübahisə eləmədim, ona dedim:

— Brunhilda, sən elə gedirsən, elə bil, yataqda aramıza qılınc qoyulmasını istəyirsən.

Amma artıq mehmanxananın qarşısında dayanmışdım. Onun “Northern Inn” adlanmasına nəyə görəsə təəccüb-lənmədim.

Üst meydancadan Ulrika mənə qışkırdı:

— Eşidirsən, canavardır. İngiltərədə canavar qalmayıb.

Tez gəl.

Qalxa-qalxa sezdim ki, divarlardakı kağızlar Uillyam Morrisin zövqünçə tünd-qırmızı, meyvə, quş naxışlıdır. Ulrika içəri birinci girdi. Qaranlıq otaqcıgaz çardaq kimi alçaq idi. İntzarında olduğum çarpayı tutqun şüşədə təkrar olunurdu, ağacın solmuş cilası mənə incildəki güzgüünü xatırlatdı. Ulrika artıq soyunmuşdu. O, məni adımla “Havyer” çağırırdı. Hiss elədlim ki, qar daha qalın yağır. Əşyalar və güzgü yox oldu. Qılınc bizi ayırmırdı. Vaxt qum kimi axırdı. Qaranlıqda sevgi uzandıqca uzanırdı və Ulrikanın obrazı ilk və son dəfə mənim idi.

## 25 AVQUST 1983-cü İL

Kiçik stansiyadakı saat ötən gecə saat on biri göstərirdi. Mehmanxanaya doğru yönəldim. Dəfələrlə olduğu kimi, burada çoxdan tanış olan yerlərə yolum düşəndə hiss elədiyim sakinlik, rahatlıq duyдум. Geniş darvazalar taybatay açılmışdı, malikanə toranlığı bürünmüştü. Mən tutqun güzgülərin çiçəkləri, interyerin detallannı qeyri-müəyyən əks etdirdiyi holla girdim.

Təəccübüldür, amma ev sahibi məni tanımadı. O, qeydiyyat kitabını uzatdı. Qələmi götürdüm, ucunu bürünc mürəkkəbqabıya batırıb, açıq səhifələr üzərinə əyildim, məni bu gecə ehtiyatlaşdırın çoxlu gözlənilməzliklərə rast gəldim. Adım Xorxe Luis Borgesdir, kitabda yazıldı, müəkkəb hələ qurumamışdı. Mehmanxana sahibi mənə dedi:

– Mənə elə gəlirdi, siz artıq qalxmısınız... – amma diqqətlə baxıb üzrxahlıq elədi: – Bağışlayın, senyor, o başqası sizə çox oxşayır, amma siz daha cavansınız.

– Onun nömrəsi hansıdır? – soruşdım.

– On doqquzuncunu istədi, – cavab verdi.

Mən də bundan qorxurdum.

Qələmi arakəsmənin üstünə atıb qaça-qaca pillələrlə yuxan qalxdım. On doqquzuncu – pəncərələri iç həyətə açılan miskin, bomboş, məhəccərlə dövrələnmiş – nömrə ikinci mərtəbədə yerləşirdi; orada xatırladığım kimi, cimərlik oturacağı vardı.

Bu, mehmanxanadakı ən iri otaq idi. Qapını itələdim, açıldı. Tavanın altında cilçıraq yanındı. Onun mərhəmətsiz işığında özümü tanıdım. Ensiz dəmir çarpayıda qocalmış, bürüşmüş mən uzanmışdım, tavandakı naxışlara baxırdım. Səs eşitdim. Tamamilə mənimki deyildi – yeknəsəq, xoşa-gəlməz, maqnitofon lentinə oxşayan səs idi.

– Təəccübüldür, – dedi, – iki nəfərik – eyni adamıq. Yeri gəlmışkən, yuxuda heç nə təəccüb doğura bilməz.

Çəkinə-çəkinə soruşdım:

– Deməli, bütün bunlar yuxudur?

— Həm də son yuxudur, — o, el hərəkəti ilə gecə masasının mərmər qapağı üzərində duran boş şüşəni göstərdi.

— Yəqin, bu gecəyə gəlib çatanacaq çoxlu yuxu görəcəksən. Sənin təqviminlə bu gün ayın neçəsidir?

— Dəqiq bilmirəm, — deyə çəşqin halda cavab verdim.

— Amma dünən mənim altmış bir yaşı tamam olub.

— Yuxusuzluq səni bu gecəyə gətirib çıxaranda səksən dörd yaşın tamam olacaq. Bu gün 1983-cü il avqustun iyirmi beşidir.

— Nə qədər uzun gözləmək lazımlı... — piçildadım.

— Mənəsə, demək olar, heç nə qalmayıb, — o, kəskin tərzdə dedi. — Ölüm hər an baş verə bilər, mən başqa yuxulanın gözlədiyi tanımadığım yerdə itib-batıram. Güzgülərin və Stivensonun yaratdığı qır-saqqız fikirdir.

Stivensonu xatırlatma məndən ötrü söhbətə çağınış yox, əfv kimi səsləndi. Mən çarpayıda uzanmış Adam idim, onu başa düşürdüm. Şekspir olmaq, unudulmaz sətirlər yazmaq üçün təkcə faicəvi məqamlar kifayət deyil.

Onu yayındırmaq üçün dedim:

— Bilirdim ki, başına bu gələcək. Məhz burada, çox-çox illər əvvəl, birinci mərtəbənin otaqlarından birindən bu cür intihar tarixinin qaralamalarını atırdıq.

— Hə, — o, elə bil, xatırələrə dalib fikirli-fikirli təsdiq elədi. — Amma əlaqə görmürəm. Həmin planda mən Adroqayacan bilet alır, “Las Delisyas” mehmanxanasında lap o başdakı on doqquzuncu nömrəyə qalxırdım. Orada da həyatla haqq-hesabı üzürdüm.

— Ona görə buradayam, — dedim.

— Burada? Biz həmişə buradayıq. Burada səni Mann küçəsindəki evdə yuxuda görürəm. Burada mən anama məxsus olan otaqda gəzirəm.

— Anana məxsus olan otaqda, — başa düşməyə çalışmadan təkrar elədim. — Mən səni yuxuda iç həyətin üstündə yerləşən on doqquzuncu nömrədə yuxuda görürəm.

— Kim kimin yuxusuna girir? Bilirəm, sən mənim yuxuma girirsən, amma sənin yuxuna girib-girmədiyimi bilmirəm. Adroqadakı mehmanxananı çoxdan söküblər. Ya iyirmi, ya otuz il qabaq.

— Yuxu görən mənəm, — nümayışkaranə dilləndim.



– Bunu aydınlaşılmışının necə vacib olduğunu təsəvvür eləmirsən – bir adamın yuxarı görür, iki nəfərmi bir-birinin yuxusuna girir.

– Mən – sənin adını sakınların kitabında görüb bura qalxan Borxesəm.

– Borxes mənəm, Mann küçəsində özümü öldürmişəm, – o, bir qədər susub əlavə elədi. – Gəl yoxlayaş. Həyatımızda ən dəhşətli şey nəydi?

Ona tərəf əyildim, eyni vaxtda danışmağa başladıq. Bilirdim ki, hər ikimiz yalan söyləyirik.

Yüngül təbəssüm onun qocalmış sıfətini işıqlandırırdı. Hiss elədim ki, təbəssümü mənim təbəssümümün əksidir.

– Biz yalan söyləyirik, – o qeyd elədi, – çünki özümüzü bir adam yox, iki ayrı adam sayınp. Əslində, biz həm iki, həm də bir adamıq.

Söhbət məni danıldırırdı, bunu açıq-aşkar boynuma aldım. Sonra əlavə elədim:

– Doğrudanmı, sənin 1983-cü ildə mənim yaşamalı olduğum illər barədə deməyə sözün yoxdur?

– Sənə nə deyim axı, zavallı Borxes? Üstünə artıq öyrəşdiyin bədbəxtliklər yağmaqdə davam eləyəcək. Sən evdə tək qalacaqsan. Hərfsiz kitabları seçəcəksən, üzərində Svedenborqun profili olan barelyefə, içərisində Xaç ordəni olan taxta boşqaba toxunacaqsan. Korluq – zülmət deyil, tənhalığın bir növüdür. Sən yenə İsländiyada olacaqsan.

– İsländiyadı! İsländiyada, dənizlərin arasında!

– Romada adı bütün adlar kimi, uzunömürlü olmayan Kitsin misralarını söyləyəcəksən.

– Mən heç vaxt Romada olmamışam.

– Daha çox şey baş verəcək. Sən ən yaxşı şerimizi, elegiya yazacaqsan.

– ...ölümünə, – ad deməkdən qorxub sözümü yarımcıq qoydum.

– Yox-yox, o, səndən çox yaşayacaq.

Susluq. O davam elədi:

– Sən çox arzuladığımız kitabı yazacaqsan. 1979-cu ildəsə başa düşəcəksən ki, qondarma əsərin qeydlər silsiləsindən, cürbəcür qeydlərdən başqa bir şey deyil, şöhrətpərəst səhvədən – Böyük kitabı yazmaqdan əl çəkəcəksən.

Bizə Getenin “Faust”u, “Salambo”, “Uliss”in təlqin elədiyi səhvdən. Mən həddən artıq çox yazmışam.

– Axırda da başa düşdün ki, uğursuzluğa düber olubsan.

– Daha pisi. Anladım ki, bu, sözün ən ağır mənasında usta işdir. Xeyirxah niyyətim birinci səhifədən o tərəfə getmirdi, sonra dolanbaclar, biçaqlar, özünü əks sayan, özünü gerçək hesab eləyən əks gecə pələngləri, qanda qalan döyüş, qəddar və kor Xuan Muranya, Masedonionun səsi, ölülərin dımaqlanından gəmi, axşamlar qədim ingilis dilindən məşğələ.

– Bu əntiqxana mənə tanışdır, – təbəssümlə dedim.

– Bundan başqa, saxta xatirələr, rəmzlərin ikili oyunu, uzun sayımlar, gerçəkliyin qavrayışında asanlıq, tənqidçi-lərin sevinə-sevinə tapdıqları yanmışq simmetriyalar, həmişə apokrifik olmayan isnadlar.

– Kitabı çap etdirdin?

– Ağlıma melodramatik fikir – onu məhv eləmək, bəlkə də, yandırmaq – gəldi. Axırda Madriddə təxəllüsle çap etdirdim. Kitabı istedadsız yamsılama saydılar, müəllifisə yalnız məşhur yazıçıya parodiya yazmaqda günahlandırıdılır.

– Təəccübü bir şey yoxdur, – dedim. – Hər bir yazıçıının axını özünün istedadsız şagirdinə çevrilməklə qurtanır.

– Hər şeylə yanaşı, həmin kitab məni bura gətirdi. Başqa şeylərsə – qoqəfəndi zəiflik, sənə verilmiş möhləti yaşadığına inamdır...

– O kitabı yazmayacağam, – əmin elədim.

– Yazacaqsan. Sözlərim sənin yaddaşında yalnız yuxudakı xatirələr kimi qalacaq.

Məni onun, şübhəsiz, mühazirələrdə danışlığı elə həmin öyündən səsi əsəbiləşdirirdi. Bu qədər oxşar olmağımız, ölümün yaxınlığının ona verdiyi cəzasızlıqdan açıq-əşkar istifadə eləməsi məni qəzəbləndirirdi. Ondan açığımı çıxməq üçün soruşdum:

– Öldüyünə belə əminsən?

– Hə, – o cavab verdi: – Mən heç vaxt duymadığım yün-güllük, rahatlıq duyduğum. Sənə öz duyğularımı çatdırmağa söz tapıram. Yalnız bölüsdürülülmüş təcrübəni təsvir eləmək olar. Niyə sözlərim sənə belə toxunur?



– Ona görə ki, bir-birimizə həddən artıq oxşayınp. Sənin sıfətindən iyrəni rəm – mənimkinin karikaturasıdır, səsin iyrənc, mənim səsimi miskin yamsılamadır, yekəxana danışığın iyrəncdir, çünkü mənimkidir.

– Mən də iyrəni rəm, – o cavab verdi. – Ona görə də özümü öldürməyi qərara aldım.

Bağda quş qısaca cəh-cəh vurdu.

– Axıncıdır, – o dedi.

Əl hərəkətiylə məni yanına çağırdı. Əlləri əlimi axtarırdı. Bir bütövə çevrilməkdən qorxub geri çəkildim. O dedi:

– Stoiklər öyrədirirlər: həyatdan şikayətlənməməlisən, həbsxananın qapısı açıqdır. Bunu həmişə hiss eləmişəm, amma tənbəllik və qorxaqlıq qabağımı kəsib. İki həftə əvvəl La Platada “Eneida”nın altıncı kitabı barədə mühazirə oxuyurdum. Qəfildən hekzametrləri ucadan söyləyib, nə eləməli olduğumu anladım. Qərar qəbul elədim. Mənim taleyimin sənin taleyin olacağı, iki ayrı yerdə, iki ayrı vaxtda baş verən bu maraqlı öncəgörmə dialoqunu tamam unudub, latin diliylə Vergilinin sayəsində qəfil kəşf eləyəcəksən. Bu yuxunu yenidən görəndə mən olacaqsan, mənim yuxum olacaqsan.

– Bu yuxunu unutmaram, elə sabah onu yazaram.

– O yuxu sənin yaddaşında başqa yuxuların qatı altın-da dərin hakk olunacaq. Sən onu yazıb fantastik hekayəyə çevirmək istəyəcəksən. Amma bu, sabah yox, çox-çox illərdən sonra baş verəcək.

O, sözünə ara verdi, başa düşdüm ki, ölüb. Müəyyən tərzdə mən də onunla birgə oldum; kədərlənib yastığın üzərinə əyildim, amma çarpayıda artıq kimsə yox idi.

Otaqdan qaça-qaça çıxdım. Orada nə daxili həyat, nə mərmər pilləkən, nə yuxuya getmiş iri malikanə, nə evkaliptlər, nə heykəl, nə köşklər, nə fəvvərələr, nə Adroqa qəsəbəsi malikanəsinin hasarında geniş darvazalar vardi. Orada məni başqa yuxular gözləyirdi.

## YORĞUN ADAMIN UTOPIYASI

*Bunu “Belə bir yer yoxdur” mənasını verən yunan sözü “Utopiya” ilə adlandırdılar. Kevedo.*

*İki eyni cür dağ yoxdur,  
amma düzənliliklər hər yerdə eyni cürdür.*

Mən çöl yoluyla gedirdim. Özümdən xüsusi maraq-filan olmadan soruşurdum – Oklahoma'yammi, Texas-yammi, yoxsa ədəbiyyatçıların cah-calal adlandırdıqları yerdirmi. Nə sağda, nə solda işıq görünürdü. Əvvəllər də olduğu kimi, Emilio Oribenin get-gedə daha ucadan, daha aydın səslənən misralarını piçildiyirdim. Braziliya yaxınlığındakı ucsuz-bucaqsız vəsvəsəli düzənliliklərin ortasında yol güclə seçilirdi. Yağış damcılamağa başladı. Qəfildən iki yüz, yaxud üç yüz metrlikdə işıqlı pəncərə gördüm. Ev alçaq, dördkünc idi, ağacların arxasında gizlənmişdi. Qapını elə ucaboylu bir adam açdı ki, demək olar, qorxdum. O, başdan-ayağa qara palta geyinmişdi, fikirləşdim ki, burada kimisə gözləyirlər. Qapı açıq idi.

Biz taxta divarlı uzun otağa girdik. Sanımtıl işıq salan lampa tavandan asılmışdı. Masa məni bir qədər təəccüb-ləndirdi. Onun üstündə qədim qrafüraları nəzərə almasaq, ilk dəfə gördüyüüm su saatı vardı. Adam stul göstərdi.

Ona bütün dillərdə müraciət elədim, amma heç nə başa düşmədi. Öz növbəsi gələndəsə latin dilində danışdı. Mən məktəbdə öyrəndiyim bilikləri canlandırmaq üçün yaddaşımı topladım, söhbətə hazırlaşdım.

– Geyimindən görürəm, – o, mənə dedi, – başqa əsr-dən gəlmisən. Müxtəlifdillilik müxtəlifqəbiləlikdən, eyni zamanda müharibələrdən doğulub. Amma dünya latin dili-nə qayıdır. Bəziləri hələ qorxurlar ki, o, yenidən korlanıb fransız, lemozin, yaxud papyamento<sup>1</sup> dillərinə çevrilər, amma bu bədbəxtlik tezliklə gəlməyəcək.

<sup>1</sup> *Papyamento* – holland-ispan elementli zənci-portuqal şivəsi



Yeri gəlmışkən, nə olanlar, nə də olacaqlar məni narahat eləyir. Mən susdum, o isə əlavə elədi:

– Əgər başqasının necə yediyinə baxmaqdan iyrənmirsinizsə, mənimlə yemək yeyərsinizmi?

Anladım ki, o, çəşqinligimi sezib, razılaşdım. Yan qapıları olan dəhlizə keçib, hər şeyin metaldan düzəldildiyi mətbəxə girdik. Məcməyidə axşam yeməyi ilə – camda bişirilmiş qarğıdalı, üzüm salxımı, dadından mənə ənciri xatırladan tanımadığım meyvələr, su dolu iri bardaq – qayıtdıq. Ev sahibinin üz cizgiləri kəskin, gözlərinin ifadəsi təsvirolunmayacaq dərəcədə qəribəydi. Bir daha heç vaxt görə bilmədiyim bu sərt, solğun üzü unutmayacağam. Adam danişanda əl-qolunu oynatmırıldı.

Latin dilinin etikası əl-qolumu bağlayırdı, amma, hər halda, soruşmağı qət elədim.

– Qəfil gəlişim səni təəccübəndirmədi?

– Yox, – o cavab verdi, – bu cür gəlişlər ayda-ildə bir dəfə olur. Uzun sürmür: sabah – ən uzağı – evdə olacaqsan.

Onun inamlı səsi məni sakitləşdirdi. Özümü təqdim eləməyi lazımlı bildim.

– Eduardo Asevedo. 1897-ci ildə Buenos-Ayres şəhərində doğulmuşam. Yetmiş yaşım var. İngilis və Amerika ədəbiyyatını tədris eləyirəm, fantastik hekayələr yazıram.

– Yadımdadır, iki fantastik hekayənizi maraqla oxumuşam, – cavab verdi. – Çoxlarının həqiqi saylığı kapitan Lemyuel Qulliverin səyahəti və “*Summa Teologica*”<sup>1</sup>. Amma faktlar barədə danişmayacaqıq. Daha faktlar kimsəyə təsir eləmir. Bu yalnız uydurmalar, mülahizələr üçün çıxış nöqtələridir. Məktəblərdə bizi hər şeydən şübhələnməyi, unutmağı bacarmağı öyrədirlər. Hər şeydən əvvəl, şəxsi, fərdi şəyləri unutmağı.

Biz axan zaman içerisinde yaşayırıq, amma *sub specie aeternitatis*<sup>2</sup> yaşamağa çalışırıq. Keçmişdən bizə tək-tük adlar qalır, amma onlar nitqimizdən yan ötür. Biz lazımsız dəqiqlişdirmələrdən yan keçirik. Nə xronologiya, nə tarix var. Statistika da yoxdur. Dedin ki, sənin adın Eduardodur. Sənə öz adımı deyə bilmərəm, çünki məni “adısız” adlandırırlar.

– Bəs atanın adı nədir?

<sup>1</sup> “İlahiyyatın cəmi” (*lat.*)

<sup>2</sup> Ədəbiyyat nöqtəyi-nəzərindən (*lat.*)

– Onun adı yox idi.

Divarda rəf gördüm. Kitablardan birini Allaha təvəkkül açdım. Hərfələr aydın, naməlum idi, əllə yazılmışdı. Onların dördkünc formaları mənə yalnız sitayış yazılarında istifadə olunan runi yazıları xatırladırırdı. Fikirləşdim ki, gələcəyin adamları nəinki daha uca, həm də daha bacanqlıydılar. Qeyri-iradi kişinin uzun nazik barmaqlarına baxdım.

Sonra eşitdim:

– İndi heç vaxt görmədiyini görəcəksən, – o, Morun 1518-ci ildə Bazeldə nəşr olunmuş, bir çox səhifələri, qra-vüraları olmayan “Utopiya”nın bir nüsxəsini mənə verdi.

Özümdən razı halda dilləndim:

– Bu, çap nəşridir. Bu qədər qədim, qiymətli olmasa da, bunlardan evdə iki mindən artıqdır. – Sonra adını ucadan oxudum.

O güldü.

– İki min kitabı heç kəs oxuyub qurtara bilməz. Yaşadığım dörd yüz il ərzində yarımla dütünnü də oxuya bilmədim. Bundan başqa, yenidən oxumaq oxumaqdan vacibdir. İndi çoxdan ləğv olunmuş çap bəşəriyyətin dəhşətlili xəstəliklərdən biriydi, çünkü kimsəyə lazım olmayan mətnləri ağılsızcasına çoxaltmağa imkan verirdi.

– Mənim maraqlı keçmişimdə, – cavab verdim, – qəribə ağılsızlıq hökm sürürdü: hər gün səhərdən-axşamacan baş verən bütün hadisələri bilməmək rüsvayılıq sayılırdı. Planet Kanada, Braziliya, İsveçrə Konqosu, Ümumi bazar kimi kabus birliliklərə dolmuşdu.

Demək olar, heç kəs bu platonik birliliklərin əvvəlki tarixini bilmirdi, amma bu, gözəl idi, müəllimlərin son konqresi, diplomatik münasibətlərin kəsilməsinin səbəbləri, katiblərin katiblərinin bu janra xas olan formulələrin müdrik yaygınlığıyla tərtib elədikləri prezident məktubları barədə ən xırda təfərrüatlardan asan xəbərdar olmuşdum. Hər şey unudulmaq üçün oxunurdu, çünkü bir-iki saatdan sonra köhnənin qabağını yeni tryuizmlər<sup>1</sup> kəsirdi. Bütün məşğulliyətlərdən siyaset, şübhəsiz, ən görkəmli ümumi fəaliyyət idi. Səfirləri, nazirləri, elə bil, şikət adamlar kimi motosikllərlə, serberlərlə<sup>2</sup> əhatə olunmuş, acgöz fotoqrafların ehti-

<sup>1</sup> Tryuizm – çeynənmiş, lazım olmayan şeylər

<sup>2</sup> Serber – zalim, sərt gözətçi



yatlandırdığı uzun, gur-gur guruldayan avtomobil lərdə gəzdirirdilər. Həmişə anamın dediyi kimi, elə bil, ayaqlarını kəsmişdilər. Şəkil, çap olunmuş söz əşyalardan daha gerçək idi. Yalnız çap olunanlar həqiqi sayılırdı. *Esse est percipi*<sup>1</sup> özünəməxsus həyat konsepsiyanızın prinsipləri, vəsitələri, məqsədləri beləydi. Mənim keçmişimdə adamlar sadəlövh idilər, onlar inanırdılar ki, əgər istehsalçı belə deyirsə, claim bunu iddia eləyirsə, mal əladır. Demək lazımdır, tez-tez oğurluq olurdu, bununla belə, hamı bilirdi ki, pula sahib olmaq nə böyük xoşbəxtlik, nə dərin rahatlıq gətirir.

— Pul? — o, təkrar elədi. — İndi artıq dözülməz olacaq bu cür kasibliqdan, yaxud iyrəncliyyin ən hiddətləndirici forması sayılacaq bu cür zənginlikdən əziyyət çəkənlər yoxdur. Hami xidmət eləyir.

— Ravvin<sup>2</sup> kimi, — dedim.

O, deyəsən, başa düşmədi, davam elədi:

— Artıq şəhərlər yoxdur. Maraq üzündən tədqiq elədiyim Baya-Blankinin xarabaliqlarına görə çox şey itirilib. Mülkiyyət olmadığından varislik də yoxdur. İnsan — yüz yaşاقan formalaşanda özünə də, öz tənhalığına da dözməyə hazırlıdır, çünki artıq onda yeganə oğlunu böyüdür.

— Yegana?

— Hə. Tək bircə oğlunu. İnsan nəslini artırmaq lazımdır. Bəziləri fikirləşir ki, insan kainatın dərkisinin ilahi silahıdır, amma ilahının özünün olub-olmadığını kimsə əminliklə söyləyə bilməz. Məncə, indi bütün əhalinin qismən, yaxud eyni zamanda intiharına gətirib çıxara biləcək faydalalar, itkilər müzakirə olunur. Amma mövzuya qayıdaq.

Başımı tərpətdim.

— Yüz yaşa çatanda fərdiyyət sevgini də, dostluğu da yetişdirə bilər. Bundan sonra onu xəstəlik, ölüm qarşısında qorxu təhdid eləmir. O, sənətlərdən biriyə, fəlsəfəyə, riyaziyyatla məşğul olur, yaxud öz-özüylə şahmat oynayır. İstəsə, özünü öldürə bilər. İnsan öz həyatının, öz ölmənün sahibidir.

— Bu, iqtibasdır? — ondan soruşdım.

— Şübhəsiz. Bizə artıq iqtibasdan başqa bir şey qalmayıb. Dilimiz — iqtibas sistemidir.

<sup>1</sup> “Var olmaq – eks olunmaq deməkdir”.

<sup>2</sup> Ravvin – yəhudü ruhanisi

– Bəs dövrümün böyük hadisəsi – məkanda uçuşlar barədə nə deyərsən? – dedim.

– Artıq neçə yüz illərdir ki, şübhəsiz, gözəl olan bu cür yerdəyişmələrdən boyun qaçırmışıq. Amma heç vaxt “burada”, “indi” anlayışlarından imtina eləyə bilmərik.

Sonra təbəssümələ əlavə elədi:

– Bundan başqa, hər hansı səyahət – planetdən-plane-təmi, yoxsa qonşu qəsəbəyəmi – məkanda yerdəyişmədir. Siz bu evə girəndə məkan yerdəyişmələrindən birini elədiniz.

– Əlbəttə, – verdim. – Həm də kimyəvi maddələr, ölüb-gedən heyvanlar barədə də çox danışmışıq.

Amma kişi arxasını mənə çevirib şüşədən bayırə baxdı. Bayırda sükuta qərq olmuş qar, ay altında düzənlilik ağaçırdı.

Sual verməyə cəsarət elədim:

– Bəs sizdə müzeylər, kitabxanalar var?

– Yox. Biz yalnız elegiya yazmağa yarayan keçmiş unutmaq istəyirik. Bizzət xatirə günləri, yüzillik yubileylər, ölenlərin şəkilləri yoxdur. Hər kəs ehtiyac hiss elədiyi elmləri, sənətləri öz istəyinçə inkişaf etdirməlidir.

– Deməli, hər kəs özü üçün Bernard Sou, özü üçün İsa Məsih, özü üçün Arximeddir?

O, dinməzcə razılaşdı, mənsə sorğu-sualımı davam etdirdim:

– Bəs hökumətlər noldu?

– Ənənəyə görə, tədricən istifadədən çıxdı. Onlar seçkilər, müharibələr elan eləyirdi, vergilər yiğilir, əmlaklar müsadirə olunur, həbslər keçirilir, senzura tətbiq edilir, yer üzündə heç kəs onu saya almırıldı. Mətbuat onların bəyan-namələrini, şəkillərini çap eləmədi. Siyasətçilər özlərinə layiqli məşguliyyət axtarmaq məcburiyyətində qaldılar; bəziləri yaxşı komik, o biriləri yaxşı türkəçarəçi oldular. Əslində, hər şey, hekayəmdəkindən daha mürəkkəbdir.

O, başqa tərzdə davam elədi:

– Mən öz evimi bütün evlər kimi tikdim. Mebeli düzəltdim. Üzlərini görmədiyim yeni adamların məndən yaxşı əkəcəkləri tarlanı əkdirim. Sənə bəzi şeylər göstərə bilərəm.

Onun ardınca qonşu otağa keçdim. O, burada da tavandan sallanan lampanı yandırdı. Küncdə azsimli arfanı gördüm. Divarlarda sarı rəng çalarlarının üstünlük təşkil elədiyi dördkünc, düzbucaqlı tablolar gördüm.



– Bunlar mənim əsərlərimdir.

Tabloları nəzərdən keçirdim, günəşin çıxmasını təsvir eləyən, yaxud xatırladan sonsuzluqdan ibarət olan ən balasının qarşısında dayandırmı,

– Xoşuna gəlirsə, gələcək dostun haqqında xatırə kimi götürə bilərsən, – yeknəsəq səslə dedi.

Minnətdarlıq elədim, ancaq diqqətimi başqa tablolardan çəkdi. Deməzdim ki, bəyaz idi, amma ağımtıldı.

– Onlar sənin qədim gözlərinin görə bilməyəcəyi rənglərlə çəkilib.

Barmaqlar astadan arfanın simlərinə toxundu, mənsə ayın-ayrı səsləri güclə sezdildi. Elə onda da qapı döyüldü.

Evə bir ucaboylu qadın, üç, yaxud dörd kişi girdi. Fikirləşmək olardı ki, onların hamısı qohumdu, yaxud zaman hamisini oxşar eləmişdi. Ev sahibi əvvəlcə qadına üz tutdu:

– Bilirdim ki, bu gecə sən də gələcəksən. Nilsi görə bilirsən?

– Axşamlar hərdənbir. O, hələ də rəssamlığa dalıb.

– Ümid eləyək ki, oğul atasından daha artıq uğur qazanacaq.

Əlyazmaları, tabloları, mebelləri, qab-qacağı – hamisini bu evdən çıxardılar.

Qadın kişilərlə birgə çalışırdı. Onlara, demək olar, kömək eləməyə imkan verməyən zəifliyimdən utanırdım. Kimsə qapını örtmədi, şey-şüylə yüklenib çıxdıq. Damın ikimailli olduğunu sezdildim.

On beş dəqiqə gedəndən sonra sola döndük. Yaxınlıqda yuxarısında qübbə olan qüllə kimi bir şey gördüm.

– Krematoridir, – kimsə dilləndi. – İçərisində ölüm kamerası yerləşir. Deyirlər, onu Adolf Hitler adlı bir filantrop<sup>1</sup> kəşf eləyib.

Boyu artıq məni təəccübəndirməyən gözətçi qabağımızda barmaqlığı açdı. Sahibim bir neçə söz piçildədi. İçəri girməzdən əvvəl əlini yelləyib vidalaşdı.

– Yenə qar yağacaq, – qadın dilləndi.

Mexiko küçəsindəki kabinetimdə indi planetə dağılmış materiallarla... min ildən sonra... kiminsə çəkəcəyi kətan saxlayıram.

<sup>1</sup> Filantrop – burjua xeyriyyəçisi

## XARABALIQ DAİRƏLƏRİ

And if he Left off dreaming about you...  
*Through the Looking – Glass, IV*<sup>1</sup>

Kimsə onun ulduzsuz gecədə sahilə necə yan aldığıni görmədi, kimsə həmin müqəddəs yerlərin bataqlığında bəməq qayığın necə batdığını görmədi, amma üç sutkadan sonra hamı bilirdi ki, tutqun adam Cənubdan peyda olub, vətəni çay axarı boyundakı dağların yamacına səpələnmiş zənd<sup>2</sup> dilinin yunan diliylə korlanmadığı, yaramazlığın tüg-yan eləmədiyi saysız-hesabsız xırda kəndlərdən biridir. O da məlumdur ki, ağsaçlı gəlmə adam dodaqlarıyla palçıığa toxundu, daşları aralamadan (ola bilsin, onları hiss elə-mədən) sahilə çıxdı, bununla belə, daşlar bədəninə batırıldı, başdan-ayağa qanın içində, səndələyə-səndələyə daş fi-qurla – bir vaxtlar alov rəngli, indisə kül-rəngi pələng, yaxud at fiquruya tamamlanan dairəvi məkanacan çatdı. Bu dairə əvvəller məbəd idi, amma onu çoxdankı yanğınlar külə döndərmiş, çürüntülü selablar məhv eləmişdi, Allahınasa adamlar səcdə eləmirdilər. Yadelli də o heykəlin ayaqları altında uzandı. Onu səhər günüşi oyadı. Təəccübənmədən gördü ki, yaraları izsiz-tozsuz qaysaqlanıb, rəngsiz gözlərini yumub, zəiflikdən yox, iradə qüvvəsi sayəsində təzədən yuxuya getdi. Bilirdi ki, bu məbəd öhdəsindən gələ bilmədiyi arzusunun gətirib-çixardığı yerdir; bilirdi ki, acgöz ağaclar hələ boğmayıblar – orada, çay axarının aşa-ğısında – yandırılmış, ölü allahlarıyla onu cəlb eləyən başqa bir məbədin xarabalıqları var; o, ən birinci vəzifəsinin yuxuya getmək olduğunu bilirdi. Amma gecənin girt yansı tanımadığı çarəsiz bir quşun qışqırından oyandı. Yalın ayaq izləri, ətrafa səpələnmiş xurmalar, bir bardaq su andırındı ki, ətraf kəndlərin carmaati yuxusuna haram qatmadan ona

<sup>1</sup> “Əgər o, sizin barənizdə arzulamağa ara versə...” (ing.) “Güzgüler diyarında”, IV Lyuis Kerrollun nağılvəri povesti (1871)

<sup>2</sup> Zənd – irandilli xalq



baxır, bəlkə də, müdafisi olunmalarını xahiş eləyirdi, onun sehrindən qorxurdu. O özü qorxudan bumbuz olmuşdu, divanın xarabalıqlarında iri oyuq – sığınacaq axtarış tapdı, girişini tanımadığı ağacların yarpaqlarıyla tutub bu sığınacaqda gizləndi. Onu bura gətirən arzu özünün qeyri-adiliyinə baxmayaraq, yerinə yetirilməz deyildi. O, sonradan həqiqi dünyaya gətirmək üçün yuxusunda bir adamı başdan-ayağacan, bütün təfərruatlarınıñacan görmək istəyirdi. Sehrlı niyyət onun bütün zəkasını və ruhunu doldurmuşdu. Bir kəs adını, əvvəller nəylə məşğul olduğunu soruştasayıdı, cavab verə bilməzdii. İns-cins olmayan xaraba məbəd xoşuna gəlirdi, cünki ona xəyalindəki aləmin bir hissəsi kimi görünürdü; meşəqiranlar da mane olmurdu – onun çox xırda ehtiyaclarını ödəyirdilər. Onların gətirdikləri düyü və meyvə yeganə qayğıya – yatıb yuxu görməyə – həsr olunan bədəni döydurmağa bəs eləyirdi.

Əvvəlcə yuxularında qarmaqarışılıq hökm süründü. Bir qədər sonra o yuxular məna da, məntiq də kəsb elədi. Gəlmə adam göründü ki, məbəd saydıgı, hələ yandırılmış girdə amfiteatrın ortasında durur. Qaşqabaqlı şagird yiğinları oturacaqları doldurmuşdu; uzaq üzlər ona əsrlərin dərinliyindən, göydəki ulduzların ucalığından baxırdı, amma həmin üzləri açıq-ashkar ayırd eləmək olurdu. Bir adam onlara anatomiya, kosmoqrafiya<sup>1</sup>, sehrbazlıqdan mü-hazır oxuyurdu. Hami ağıllı cavab verməyə çalışma-çalışa çox diqqətlə qulaq asındı, elə bil, onlardan birinin öz yaramaz kabusluğuna son qoyub, həqiqi aləmə qədəm basa-cağına imkan verən sınağın ciddiliyini başa düşürdülər. Adam yuxuda da, aşkarda da öz gözünə görünənləri qiy-mətləndirirdi, özünün yalanla çəşdinləşmasına imkan vermir-di, başqalarının utancaqlığında ağlın inkişafını dərk eləyirdi. O, aləmə qədəm basmağa layiq ruhu axtarırıdı.

Heç on gecə keçmədi, kədərlə başa düşdü ki, onun bütün nəzəriyyələrini kölə kimi mənimşəyən o şagirdlərə bel bağlamağa dəyməz, amma bəzən əsaslandırılmış eti-razlara cürət eləyən kəslərə ümid bəsləmək olar. Birincilər, əlbəttə ki, sevgiyə, təşəkkürə layiqdirler, amma heç vaxt

<sup>1</sup> Kosmoqrafiya – Yer və göy cisimlərindən bəhs edən elm

şəxsiyyət səviyyəsinə yüksələ bilməyəcəklər; ikincilərsə müəyyən ümidiylər verirlər.

Bir dəfə axşam (indi axşamlar da ona yuxu bəxş eləyirdi, günəş çıxmamışdan cəmi bir-iki saat qabaq ayıq olurdu) saysız-hesabsız xəyalı şagirdlərindən yalnız birini saxlayıb qalanlarını buraxdı. Həmin şagird ölgün, tutqun, bəzən də şıltaq yeniyetməydi, incə, anq üzüylə yuxularında yaratdığı kəsi xatırladırırdı. Oğlan uzun-uzadı qəfildən yoxa çıxmış yoldaşlarının dərdini çəkdi. Onunla bir neçə məşğələdən sonra oğlanın qazandığı uğurlar müəllimləri heyrətə gətirə bilərdi. Bununla belə, fəlakət yaxınlaşırırdı.

Bir dəfə ağır, bataqlıq kimi çəkici yuxudan sonra dan yerinin qovduğu toranlığa baxdı, başa düşdü ki, yuxuya gedə bilməyib. Bütün həmin gecəylə sonrakı gün yuxusuzluğun dözülməz aydınlığından əziyyət çekdi. Vəhşi meşədə vurmuxur, yorğunluqla özünü əldən salırdı, amma yalnız subaldırğanının həlimindən içib, başdan-ayağa danxdırıcı, yararsız yuxu parçalarıyla dolu olan mürgüyə dala bildi. O, şagirdlərini təzədən çağırmaq istəyirdi, amma bir neçə nəsihətamız söz deyən kimi dinləyicilər qəfildən qanşıb əridilər. Tab gətirmədiyi yuxusuzluq hiddət yaşlarıyla yaşılı gözlərini yandırırdı.

Anladı ki, yuxuların yarandığı şəffaf, qeyri-müəyyən maddədən nəsə əldə eləmək, hətta ali, ibtidai nizamın sırlarınə yetsən belə, çox ağır işdir; qumdan kəndir hörməkdən, yaxud küləyin üzərində surət çəkməkdən daha ağır işdir. Başa düşdü ki, birinci niyyəti məhvə məhkumdur. Onu başlangıçda yolundan eləyən nəhəng qarabasmanı yaddaşından atmağa and içdi, yaradıcılığın yeni, başqa üsuluna müraciət əldədi. İşə başlamazdan əvvəl bir aydan artıq müddət ərzində illüziyalara xərclədiyi enerjisini topladı. Yuxunu çağırmaqdən əl çəkdi, buna görə də dərhal yuxuya gedib yatdı. Bir vaxtlar gördüyü yuxuları xatırlamamağa çalışdı. Təzədən xoşbəxt işinə başlamaq üçün bədirlənmiş ayı gözləyirdi.

Qürub vaxtı çayda yuyunandan sonra səma allahlarını zinətləndirdi, qüdrətli adların mərasim sözlərini söyləyib mürgülədi. Demək olar, dərhal gözlərinin qabağına döyünen ürək gəldi. Simasız, cinssiz cismin tutqunluğunda yum-



ruq boyda, nar rəngli çırpınan, isti, sirli ürək gördü. O, on dörd aylı gecə cidd-cəhdə, sevgiyə həmin ürəyi xəyalına gətirdi. Hər gecə də ürək daha aydın, daha dəqiq görünürdü. Hələ ona toxunmurdu, yalnız baxır, müşahidə eləyir, nəzərləriylə düzəliş aparırdı. O gah yaxından, gah uzaqdan bu ürəyi yoxlayırdı, onun həyatıyla yaşayırdı. On beşinci gecə ciyərlərindəki qan damarlarını barmaqlanyla tapdı, ürəyi bütövlükdə zahirdən, batindən cizdi. Yaradıcı razı qaldı. Növbəti gecə qəsdən yatmadı. Sonra planetlərdən birinin adını təkrarlaya-təkrarlaya təzədən ürəyin üstünə qayıtdı, yuxuda bütün qalan orqanları təsəvvürünə gətməyə başladı. Birinci ilin axırında skeletə, ləp kirpiyə çatdı. Yəqin ki, ən zəhlətökən iş dərisi üzərində tük kütləsinin yaradılmasıydı. O, yuxusunda bütöv adam, gənc oğlan yaratdı, amma oğlan ayağa qalxmırıldı, danışmırıldı, gözlərini aça bilmirdi. Gecələr keçdikcə yatan adam yuxusunda oğlana tamaşa eləyirdi.

Qnostik kosmoqoniya deyr ki, Demiurq qırmızı Adəmi yaptı, o da ayağa qalxa bilmədi. Həmin gildən yaradılmış adam kimi, yönəmsiz, kobud, adiydi, bu Adəm də sehrbazın gecələrlə yaratdığı yuxularındandı. Bir dəfə sehrbaz, az qala, bütün yaratdıqlarını sindirmişdi, amma vaxtında əl saxladı. (Sındırsayıdı, daha yaxşı olardı.) İlham göndərməsiylə bağlı torpağa, suya dualar cavabsız qalandı o, kim bilir, pələnginmi, yoxsa atını ayaqlarına düşdü, köməyə çağırıldı, amma hansı köməyi istədiyindən xəbəri yox idi. Gecəsə yuxusunda heykəl gördü. Heykəl canlı, həyəcanlanındıncıydı, amma atın və pələngin dəhşətli törəməsi kimi görünürdü, əksinə, hər iki atəşli məxluqla, üstəlik, öküzlə, tufanla, qızılıgülə birgə xəyalına gəlirdi. Çoxüzlü Allah ona özünün dünyəvi adını dedi – Od idi; dedi ki, bu dairəvi məbəddə (bu cür digər məbədlərdə olduğu kimi) sitayış eləyir ona, Oda qurban gətirildilər, yuxularda gözə görünən xəyal sehrin gücüylə Od tərəfindən canlandınlacaq, Oddan, yaradıcı-yuxugörəndən başqa hamı xəyalı adı adam sayacaq. Üstəlik, belə bir tapşırıq da verilmişdi: oğlan bütün qayda-qanunları öyrənəndən sonra qoy xarabalıqları çay axarının aşağısında olan yandırılmış məbədə yola düşsün, həmin o guşənişin yerdə odlu allahı şöhrətləndirsün. Həmin

vaxtdan da yuxugörənin yuxusunda xəyal oyanıb mövcud olmağa başladı. Sehrbaz tapşırığa əməl elədi. O, xəyala dünyanın yaradılmış qanunlarını açmaq, o da xidməti öyrətmək üçün az vaxt (demək olar, düz iki il) sərf eləmədi. O artıq oğlanı sevir, ondan ayrılmak istəmirdi. Onun biliyindəki çatışmazlığı əsas tutub, gündən-günə özü daha gec yatmağa başladı. Əyri olan sağ çıynını də düzəltdi. Bəzən ona belə bir duygu aman vermirdi ki, bütün bunlar nə vaxtsa olub... Ümmumiyyətləsə, o, xoşbəxt məqamlar yaşayırırdı. Göz qapaqlarını yumub arzulayırdı: "İndi ömrümün axırına-can oğlumun yanında olacağam". Yaxud daha maraqlı arzusu vardı: "Mənim yaratdığınıم oğul hər saat məni gözləyir, əgər gəlməsəm, yox olacaq".

Həm də onu get-gedə həqiqi aləmə alışdırıldı. Bir dəfə ona uzaq dağların zirvəsində bayraq asmağı əmr elədi. Sə-həri artıq bayraq səmanın altında dalgalanırdı. O, oğlana çoxlu başqa, get-gedə daha cəsarətli əmrlər verirdi. Sonra gizli ağrıyla anladı ki, oğlu dünyaya qədəm basmağa hazırlıdır – yəqin, vaxt çatıb. Həmin gecə onu ilk dəfə öpdü, xarabalıqları çay axarının aşağısında tutqun meşə və bataqlığın o tərəfində ağaran o biri məbədə göndərdi. Əvvəllər (onun öz şəffaf təbiətindən xəbər tutmaması, adı adam olduğuna inanması məqsədilə) sehrbaz onu təlim vaxtını yaddan çıxarmağa məcbur eləyirdi.

Yaradıcı qələbəsi və rahatlığı kədərlə bəzənmişdi. Axşam vaxtı, dan yeri ağaranda da daş fiqurun ayaqları altında üzüüstə düşür, yəqin, öz-özlüyündə uydurma oğlunun çay axarının aşağıdakı başqa xarabalığın dairəsində eyni mərasimi necə yerinə yetirdiyini xəyalında canlandıırırdı. Gecələr yatmırırdı – yaxud eynilə bütün adamlar kimi yatırdı. Dünyanın rəngləri və səslərini indi çox pis qavrayırdı: gedən oğlu onun qüvvəsini alır, ruhunu zəiflədirdi. Həyatının məqsədina yetmişdi, sevinc dolu bayığlıq içində yaşayırırdı. Hekayəçilərin bəzilərinin illərlə, başqalarının beşilliliklərlə hesablamaga üstünlük verdikləri vaxtin axırında bir dəfə gecəyəri qayıqda gələn avarçılar tərəfindən yuxudan oydıldı. Gələnlərin üzlərinə baxmadı, amma onlardan məbədin Quzey xarabalıqlarında yaşayan, ayaqlarını yandırma-dan odu tapdalamaga qabil olan möcüzə-adam haqqında



xəbəri eşitdi. Sehrbaz dərhal Allahın sözlərini xatırladı. Yadına düşdü ki, onun oğlunun xəyaldan başqa bir şey olmadığı bütün yer məxluqlarından yalnız Oda məlumdur. Bu fikir əvvəlcə ona təskinlik verirdi, amma sonra əzab gətirməyə başladı. Sehrbaz qorxurdu, oğlu bu cür qeyri-adı qabiliyyəti olduğunu görər, axırda başa düşər ki, olsa olsa, yalnız xəyaldır. İnsan yox, naməlum insanın doğurduğu yuxudur... Necə təhqirdir, necə miskin taledir. Axi hər bir ataya hissərin təlaşıyla xoşbəxtliyin hərarətində dünyaya gətirdikləri (həyata buraxdıqları) övladları əziz, sevimlidir. Təbii ki, sehrbaz min bir sehrlə gecədə başdan-ayağacan cizgi-cizgi dalınca düzüb-qoşduğu oğlunun gələcəyindən qorxurdu.

Qəfildən onun düşüncələrinə son qoyuldu – buna bir neçə əlamət səbəb oldu. Əvvəlcə (uzunmüddətli quraqlıqdan sonra) qəfildən uzaq dağların arxasından quş kimi yüngül bulud çıxdı; sonra güney tərəfdən səma bəbirin diş əti sayaq qıpqırmızı qızardı; ardınca gecəni dəmir pası təki bürüyən tüstü yayıldı; sonra quşların, heyvanların qarmaqarışılıq qaçışı başladı. Sonra yüz illər əvvəl baş verənlər təkrarlandı. Od Allahi məbədi odla xarabazara çevrilirdi. Bir dəfə sehrbaz quşsuz üfüqdə alovun dairə-dairə divarlara necə yaxınlaşdığını gördü. Xilasını suda axtarmaq istədiyi məqam vardi, amma ölümün onun ahil yaşını zinətləndirmək, onu bütün qaygilardan azad etmək üçün gəldiyini başa düşüb, həmin fikrdən daşındı. Sonra odun içənə doğru addımladı. Amma odun dilləri onun bədəninə işləmədi, əksinə, mehribanlıqla yaladı, təmizlədi, yandırmadı, külə çevirmədi. O, yüngüllüklə, həqarət ağrısıyla, dəhşətlə başa düşdü ki, özü də yalnız yuxuda kiminsə gözünə görünən xəyaldan başqa bir şey deyil.

## UNDR

Oxucunu xəbərdar eləmək borcumdur ki, o, buradakı epizodu, məlum olduğu kimi, on birinci əsrдə doğulub-ölmüş Adam Bremenlinin “Libel-lus” (“Kitabça”) kitabında əbəs yerə axtaracaq. Lappenberq onu Oksforddakı Bodli kitabxanasının əlyazmalarından birində tapıb, ikincidərəcəli təfərrüatların çoxluğundan daha sonralar artırılmış əlavə sayıb, amma öz “*Analecta Germanica*” (“German hissələri”, Leypsiq, 1894) əsərində məlum maraq doğuran əsər kimi çap etdirib. Sadə argentinalının qeyri-peşəkar fikri çox az əhəmiyyət kəsb eləyir. Yaxşısı budur, qoy oxucu münasibətini özü müəyyənləşdirsin. Mənim ispan dilinə sətri tərcüməm tamamilə etibarlıdır.

\*\*\*

Adam Bremenli yazır: “...Dənizin o biri sahilində, vəhşi atların otladığı çöllərin o biri tərəfində, bomboş torpaqların yaxınlığında yaşayan qəbilələr arasında ən diqqət çekəni urnalı idı. Tacirlərin ağlasıgmaz, rəvayətəbənzər hekayələri, yoluñ çətinlikləri, köçərilər tərəfindən qarət olunmaq təhlükəsi – bütün bunlar mənim heç urnalın torpağına ayaq basmağıma imkan vermədi. Amma bilirəm ki, onların təkəm-seyrək, zəif müdafiə olunan məskənləri Vislanın aşağı axarında yerləşir. İsveçlərdən fərqli olaraq urnalı İsa Məsihin əsl dininə riayət eləyirlər, nə İngiltərənin, digər şimal xalqlarının kral sülalələrinin başlandığı arılıklə, nə qanlı iblissayağı sitayışlə bulanıblar. Onlar çoban, qayıqçı, sehrbaz, silahqayıran, toxucudurlar. Qəddar müharibələr urnalı torpaq əkməkdən soyudub. Çöllər diyarının sakını urnalı at çapmaqdə, kamandan ox atmaqdə böyük uğur qazanıblar. Hamı zaman keçdikcə öz düşməninə oxşamağa başlayır. Onların nizələri bizimkilərdən uzundur, cünki süvarilərə yox, piyadalara mənsubdur.

Qələm, mürəkkəb, perqamenti, təsəvvür olunduğu kimi, tanımirilar. Onlar öz hərfərini əccadlarımız Odinin



bağışladığı yunu əbədiləşdirdikləri kimi kəsirdilər, bundan sonra doqquz gecə ərzində görüsənən asılı qalırdı: Odinə qurban gətirilmiş Odin”.

\*\*\*

Bu ümumi məlumatları boş-boşuna danışmayan isländiyalı Ula Siqurdarsonla söhbətimin məzmunuyla tamamlayram. Biz Upsaledə kilsənin yaxınlığında görüşdük. Ocaq yanındı, divardakı yanqlardan, çatlardan soyuq, səhər şəfəqi içəri dolurdu. Bayırda üç allaha qurban gətirilmiş bütprüstləri parçalayan hiyləgər canavarların damgaladıqları qarvardı. Əvvəlcə kliriklər<sup>1</sup> mühitində qəbul olunduğu kimi, latin dilində danışındıq, sonra Ultim Tuledən Asiyanın ticarət yolayıcılarınınadək bütün məkanda işlənən şimal dilinə keçdiq. Həmin adam dedi:

– Mən skaldam<sup>2</sup>; urnalarn poeziyasının tək bircə sözdən ibarət olduğunu öyrənən kimi, ona, onların torpaqlarına uzanan yola çıxdım; gördüm yolda rast gələn adamlar üzümə çəşqinqılıqla baxırlar, atılmış bir neçə daşsa mənə dəydi. Dəmirçixanada ocaq görüb içəri girdim. Dəmirçi gecə məni qonaq saxladı. Adı Orm idi. Dili bizim dilimizi xatırladırdı. Bir neçə kəlmə söz danışdıq. Onun dilindən ilk dəfə eşitdim, hökmədarlarının adı Qunnlauqdur. Məlum oldu, axırıncı müharibənin başlanmasıyla o, yadəlliilərə etibar eləmədi, onları təpikləmək qaydası qoydu. İnsandan çox Allaha uyğun olan qismətdən qaçmaq üçün hökmədanın qələbəsini, şöhrətini, mərhəmətini vəsf eləyən dram, tərif nəğməsi yazdım. Onu təzəcə xatırlatmışdım ki, dalımcı iki nəfər gəldi. Qılıncımı verməkdən imtina elədim, amma özümü aparmağa imkan yaratdım. Dan yeri ağarsa da, hələ ulduzlar görünürdü. Yolun hər iki tərəfində daxmalar düzülmüşdü. Mənə piramidalar barədə danışmışdlar, elə ilk meydandasa san ağacdan dirək gördüm. Dirəyin başında qara balığın təsvirini ayırd elədim. Bizimlə yanaşı gedən Orm dedi, balıq – sözdür. O biri meydanda çevrə təsviri qırımızı dirək gördüm. Orm təkrar elədi: bu – sözdür. Xahiş

<sup>1</sup> Kliriklər – müəyyen bir kilsənin ruhaniləri

<sup>2</sup> Skald – Qədim Skandinavyada şair-xanəndə

elədim o sözü mənə desin. Dedi, sadə sənətkarlar onu bilmirlər.

Üçüncü, sonuncu meydanda unutduğum təsvirlə qara dirək gördüm. O başda əvvəlini-axınıni görə bilmədiyim uzun şumal divar vardi. Sonralar öyrəndim ki, onun üzərində gildən suvaq var, darvaza yalnız eşikdədir, divar şəhəri dövrələyir. Dirəklərə alçaqboylu, uzunyalmanlı atlar bağlanmışdı. Dəmirçinin içəri girməsinə icazə vermədilər. İçəridə çoxlu silahlı adam vardi; hamısı ayaq üstə durmuşdu. Qunnlauq hökmər xəstəydi, dəvə dərisi döşənmiş taxtın üstündə uzanmışdı. Görkəmi üzgün idi, üzünün rəngi torpaq rəngindəydi – yanhuşuz müqəddəsdi; köhnə uzun çarıqlar sinəsini bəzəmişdi. Əsgərlərdən biri məni camaatın arasından keçirdi. Kimsə arfanı uzatdı. Diz üstə çöküb, astadan nəğmə oxudum. Nəğmədə ritorik fiqurlar, alliterasiyalar, xüsusi hissələ söylənən sözlər – janra xas olan hər şey vardi. Bilmirəm hökmədar başa düşdümü, amma mənə indi də saxladığım gümüş üzük verdi. Gördüm yastığının altından xəncərinin ucu çıxır. Onun sağ tərəfində yüzlərlə xanası, üzərində bir neçə dağınış fiquru olan şahmat taxtası vardi. Gözətçi məni itəldi. Yerimi diz çökməyən bir adam tutdu. O, simləri dinqıldatdı, elə bil, arfanı kökləyirdi, astadan mənasını anlamağa çalışdığım, amma anlaya bilmədiyim bir sözü avazla təkrar eləməyə başladı. Kimsə xeyirxahcasına dilləndi: “Bu gün o, heç nə demək istəmir”.

Çoxlarının gözündə yaş gördüm. Müğənninin səsi gah enir, gah qalxırıd; o, bu zaman yeknəsəq, daha doğrusu, həddən artıq uzanan akkordlar götürürdü. İstədim nəğmə heç vaxt bitməsin, mənim həyatıma çevrilisin. Qəfildən nəğmə qırıldı. Müğənninin lap əldən düşüb, döşəməyə saldığı arfanın taqqiltisi eşidildi. Biz nizamsız halda içəridən çıxdıq. Mən axıncılardan biriydim. Təəccübləndim ki, artıq toranlıq çöküb.

Bir neçə addım atdım. Kimsə əlini ciynimə qoydu. Yad adam dedi:

– Hökmədar üzüyü sənin tilsimin oldu, amma sən tezliklə ölücəksən, çünkü sözü eşitdin. Mən Byami Torkelsonam, səni xilas eləyərəm. Mən – skaldam. Sən öz tərifində



qanı qılıncın tiyəsinə, döyüşüsə adamların döyüşünə oxşatdım. Hər ikimiz şairik; mən səni xilas eləyərəm. Bizdə daha nəğmələrimizin həsr olunduğu hadisələri sözə çevirmirlər; onları yeganə sözlə – məhz sözlə ifadə eləyirik.

Cavab verdim:

– Onu eşidə bilmədim. Xahiş eləyirəm, o sözü mənə söyle.

Bir qədər tərəddüddən sonra dilləndi:

– O sözü sırr kimi saxlamağa çalışdım. Üstəlik də, heç kəs sənə heç nə öyrədə bilməz. Onu özün axtarmalı olacaqsan. Addımlarımızı yeyinlədək, çünki həyatın təhlükədədir. Səni öz evimdə gizlədərəm, orada axtarmağa cəsarət eləməzlər. Əgər sabah səhər səmt küləyi olsa, cənuba yola düşərsən.

\*\*\*

Bir çox uzun illərin sürdüyü səyahətim belə başladı. Bəxtimə düşən bütün bədbəxtlikləri təsvir eləməyəcəyəm. Avarçəkən, qul alverçisi, kölə, meşəqiran, müğənni oldum, karvanlar taladım, suyun, metalın yerini müəyyən elədim. Əsir düşüb bir il adamların dişlərinin töküldüyü civa mədənlərində işlədim. İsveçilərlə yan-yanaşı Mikliqartın<sup>1</sup> divarları altında döyüsdüm. Azov dənizi qıraqında heç vaxt unutmayacağım qadını sevdim; mənmi onu atdım, omu məni – bunun fərqi yoxdur. Məni satdilar, mən də satdım. Dəfələrlə öldürməyə məcbur oldum. Bir dəfə yunan əsgəri məni təkbətək döyüşə çağırırdı, seçmək üçün iki qılınc uzatdı. Biri o birindən əl boyda uzun idi. Anladım ki, bununla məni qorxutmaq istəyir, qısanı seçdim. O, səbəbini soruşdu. Değdim, yumruğumdan qəlbiməcən olan məsafə dəyişməzdirdi. Qara dənizin qıraqında dostum Leyf Arnarsonun xatirəsinə runi epitafiya<sup>2</sup> həkk elədim. Serklandın Mavi Adamlarıyla, sarasinlərlə<sup>3</sup> vuruşdum. Başında bu müldətə ərzində çox şey gəldi, amma bütün bu burulğan mənə yalnız uzun yuxu kimi görünürdü. Başlıcası isə söz idi. Bəzən ona inamım qırıldı. Özümü inandırdım ki, həqiqiliyinin sübutu müm-

<sup>1</sup> Mikliqart – Konstantinopol (indiki İstanbul)

<sup>2</sup> Epitafiya – qəbirüstü yazı

<sup>3</sup> Sarasinlər – avropalıların müsəlmanlara verdiyi ad

künsüz olan yeganə bir sözü axtarıb tapmaq xətrinə gözəl sözlər və gözəl oyundan imtina eləmək ağılsızlıqdır. Bir missioner mənə “Allah” sözünü təklif elədi, amma razi olmadım. Bir dəfə dənizə tökülen bir çayın üzərində günəş qalxanda mənə ilham gəldi.

Umlar torpağına qayıdır müğənninin evini güclə tapdım. İçəri girib adımı dedim. Gecəydi. Tarkelson döşə-mədən qalxmadan məndən bürüncü şamdançı şamı yan-dırmağı xahiş elədi. Sifəti o qədər bürüşmişdə ki, qeyri-iradi fikirləşdim, artıq mən də qocalmışam. Adətə görə, hökmədəri soruşdum. Cavab verdi:

– İndi onun adı Qunnlauc deyil. İndi başqa adı var. Mənə öz səfərlərindən daniş.

Mən ona hər şeyi yerli-yataqlı, burada buraxdığını çox-saylı təfərrüatlarla danişdim. O, hekayətimi sualla kəsdi:

– O diyarlarda tez-tezmi nəğmə oxuyurdun?

Sual məni təəccübənləndirdi.

– Əvvəlcə, – cavab verdim, – oxumaqla çörəkpulu qaza-nırdım. Sonra izaholunmaz qorxu məni oxumağa və arfaya əl vurmağa qoymurdu.

– Yaxşı, – o, məmnun halda başını tərpətdi, – davam eləyə bilərsən.

Heç nəyi unutmamağa çalışdım. Uzun sükut çökdü.

– İlk sahib olduğun qadın sənə nə verdi? – o soruşdu.

– Hər şey, – cavab verdim.

– Mənim həyatım da mənə hər şey verdi. Həyat hamı-ya hər şey verir, amma çoxlarının bundan xəbəri olmur. Mənim səsim yorulub, barmaqlarım zəifləyib, amma mənə qulaq as.

O, “möcüzə” mənasını verən “undr” sözünü işlətdi.

Məni ölü adəmin nəğməsi tutdu, həmin nəğmədə, apfanın səsində bədbəxtliklərim, mənə ilk sevgi bəxş elə-miş kəniz, öldürdüyüm adamlar, soyuq dan yeri, çay üzə-rində şəfəq, avarlı gəmilər gözümə göründü. Arfanı götürüb tamam ayrı söz oxudum.

– Yaxşı, – ev sahibi dedi, mən də onu daha yaxşı eşit-mək üçün irəli getdim. – Sən məni başa düşdün...



## QUAYAKİL

Mən İqerota zirvelərinin Plasido körfəzində əksini gör-məyəcəyəm, şərqi əyalətlərində olmayacağam, buradan, Buenos-Ayresdən öz-özlüyümdə təsəvvür eləməyə çalış-dığım həmin o kitabxanada, şübhəsiz, müəyyən forması olan, torpağa hər axşamkı böyüyən kölgəsini salan Boliva-rın yazılarını görməyəcəyəm.

İkinci sözü yazmamışdan qabaq birinci sözü oxuyur, onun eyni zamanda melanxolik, hiddətli tərzinə təəccüb-lənirəm. Görünür, ən məşhur məişət yazarının – kapitan Yuzef Kojenevskinin dəbdəbəli üslubundan, heç olmasa, qismən yolu xımadan bu Qəraib respublikası barədə danış-maq çətindir, amma indiki halda bunun səbəbi o deyil.

İlk söz, sadəcə, bir qədər kədərli, ümumiyyətləsə, mə-nasız epizod haqqında səs-küylü tərzdə danışmaq üçün sövq-təbii istəyimi əks etdiirdi. Mən baş verənləri həddən artıq vicdanla təsvir eləyirəm. Hər şeydən başqa, baş ve-rənləri danışmaq – deməli, iştirakçı yox, şahidə, kənardan baxıb danışana, artıq heç bir şeyə aidiyəti olmayana çev-rilməkdir.

Əhvalat başıma ötən cümlə günü elə indi oturduğum bu otaqda gəldi; elə ləp bu axşam vaxtı baş verdi; düzdür, bu gün hava bir qədər sərindir. Bilirəm, hamımız xoşagəl-məz şeyləri unutmağa çalışırıq, amma söhbətimizi unutmaz-dan əvvəl Cənub universitetindən doktor Eduard Simmer-manla dialoqumuzu yazmaq istəyirəm. Hər söz hələ yad-dاشımda yaşayır.

Hekayəm aydın olsun deyə “Yarım əsrlik iğtişaş tarixi” kitabı hamıya məlum şəraitdə itmiş sayılan, sonra 1939-cu ildə nəvəsi doktor Rikkardo Avelyanos tərəfindən tapılıb çap edilən doktor Avelyanosun arxivlərində Bolivarın qəfil-dən aşkar edilən ayrı-ayn məktublarının düşar olduğu maraqlı taleyini qısaca xatırlatmaq istəyirəm.

\*\*\*

Topladığım bir çox qəzet rəylərinə əsasən, Bolivarın həmin məktubları 1822-ci il avqustun 13-də Kartaxenada yazılmış Xilaskarın general de San-Martinlə görüşlərinin təfərrüatlarına toxunduğu təkcə birindən başqa, xüsusi maraq doğurmur. Bolivarın yetərincə xəsisliklə də olsa, Quayakildə baş verənləri yazdığını bu sənədin vacibliyini dəyərləndirmək çətindir. Hər cür rəsmiyyətin əleyhdan olan doktor Avelyanos məktubu öz Tarix Akademiyasına verməkdən imtina eləyib, bir çox Latin Amerikası respublikalarına onunla tanış olmaq təklifi göndərdi. Səfirimiz doktor Melasanın tərifəlayiq cəhdi sayəsində Argentina hökuməti bu təmənnənəsiz təklifdən birinci yararlanmağa macal tapdı. Razılaşdırıldı ki, səlahiyyətli şəxs Qərb dövlətinin paytaxtı Sulakoya gələcək, Argentinada çap olunması üçün məktubların surətini çıxaracaq. Amerika tarixi kafedrasında professor vəzifəsini tutduğum universitetimizin rektoru o qədər nəzakətliydi ki, həmin missiyani mənə tapşırmağı nazirə tövsiyə elədi. Mən həqiqi üzvü olduğum Milli Tarix Akademiyasındaki həmkarlarının az-çox yekdil razılığını da aldım. Artıq nazirlə görüşün tarixi müəyyən olunmuşdu, öyrəndik ki, Cənub universiteti, inanmaq istərdik, bu qərarlardan xəbəri olmadan öz tərəfindən doktor Simmermanın namizədliyini təklif eləyib.

Söhbət – bəlkə də, o, oxucuya tanışdır – ölkəmizdən üçüncü reyx hökumətinin çıxardığı, Argentina vətəndaşlığı almış bir xarici tarixşunasdan gedir. Onun qeyd-şərtsiz diqqətəlayiq əsərlərindən yalnız Karfagen semit respublikasının əsl tarixinin yeni təfsiriyə – bu barədə nəsillər yalnız Roma tarixçilərinin, onların düşmənlərinin sözləri əsasında mühakimə yürüdə bilərdilər – eyni zamanda dövlət idarəsinə kütləvi səs-küylü tamaşaşa çevirməyin düzgün olmadığı barədə essevari məqaləsiylə tanışam. Bu əsaslandırılmış iddiaya Martin Haydegger qəti düzəliş eləyib, qəzet sitatları fotosuratlının köməyi ilə göstərdi ki, müasir dövlət başçısı heç də anonim statist deyil, başlıca iştirakçı, rejissor, səhnə dəbdəbəsinə, məlumdur ki, natiqlik sənətinin hiperbolasına əl atıb, öz xalqının dramını təcəssüm etdirən, rəqs eləyən Daviddir. Aydın məsələdir, bu göstərdi ki,



Simmerman mənşəcə iudey deməsək də, yəhudidir. Adlısanlı ekzistensialistin məqaləsi Simmermanın qovulması, bizim qonağımızın yeni fəaliyyət sahəsini öyrənməsi üçün bilavasitə səbəb oldu.

\*\*\*

Aydındır, Simmerman Buenos-Ayresə, nazirin qəbuluna gəlmək üçün vaxt itirmədi, nazırı katibi vasitəsilə mənə Simmermanla danışmağı, ona işin vəziyyətini – anlaşılmazlıqdan, iki universitet arasında çəkişmədən qacmaq naminə – izah eləmək xahişini bildirdi. Təbii ki, mən razılaşmalı oldum. Evə qayıdır öyrəndim ki, doktor Simmerman bir qədər əvvəl zəng vurub, düz saat altıda yanında olmaq niyyətini xəbər verib. Məlum olduğu kimi, evim Çili küçəsindədir. Saat altını vurdur, qapının zəngi səsləndi. Mən – respublika demokratikliyi ilə – qapını özüm açıb onu kabinetimə apardım. O, iç həyətcə ayaq saxlayıb ətrafa nəzər saldı. Qara-ağ kafel, iki maqnoliya, miniatür hovuz onda bəlağətli sözlər axını doğurdu. Deyəsən, bir qədər əsəbiləşirdi. Zahiri görünüşündə xüsusi heç bir şey yox idi; yetərincə iribaşlı, qırıq yaşlarında adam idi. Gözlərini tutqun eynək şüşələri gizlədir; eynək bəzən masanın üstünə qoyulur, amma dərhal yenidən burnunun üstünə taxılırdı. Salamlaşanda məmənunluqla qeyd elədim ki, boyca ondan hündürəm, dərhal da bu fikrimdən utandım, çünki söhbət fiziki, yaxud hətta mənəvi qarşıdurmadan yox, sadəcə, xoşagelməz də olsa, *mise au point*<sup>1</sup>-dən gedir.

Müşahidə qabiliyyətim, az qala, yaxud hətta tamamilə yoxdur, bununla belə, “dəbdəbəli geyimini” (bir şair necə də dübbədüz, dəqiq ifadə eləyib) yadımda saxladım. Onun tünd-göy rəngli, çoxlu cibləri, düymələri olan kostyumu indiyəcən yadımdadır. Sehrbazılarda olduğu kimi, iki rezinli, ilgəkli enli qalstuku vardı. Domba dəri çantası, görünür, sənədlərlə doluydu. Balaca bigləri hərbi tərzdəydi; söhbət vaxtı sıqaretini tüstüldəndə nədənsə ağlıma elə gəlirdi ki, bu sıfətdə çoxlu artıq şey var. «*Trop meuble*»,<sup>2</sup> – öz-özümə dedim. Sonrakı söhbət mütləq təsvir elədiyim xirdalıqların

<sup>1</sup> Formallıq, dəqiqlişdirmə (ing.)

<sup>2</sup> Həddən artıq yüklü (ing.)

rolunu artırır, çünki hər sözün səhifədə də, oxucunun beynində də müəyyən yeri var. Buna görə də saydığım bayaqku zahiri əlamətləri bir kənara qoysaq, demək olar, gələn adam həyatda hər şeyi görmüş adam təəssürati oyadırdı.

Kabinetimdə müstəqillik uğrunda müharibələrdə iştirak eləmiş əccadlarımdan birinin girdə şəkli, qılınc və bayraqlarla bir neçə şüşəli vitrin var. Mən həmin şöhrətli yadigarları da – qısa izahlarla – ona göstərdim. O, göstərdiklərimə, elə bil, yalnız nəzakət üzündən baxdı, izahlarımı təşəkkürlə – məncə, qəsdən yox, sadəcə, ona xas olduğuna görə – tamamladı; məsələn, bu cür:

– Düzdür. Xunin altında döyüşdür. Altı avqust 1824-cü il. Xuaresin süvari hücumudur.

– Suaresin, – düzəliş verdim.

Güman ki, bu səhvi qəsdən buraxmışdı. O, şərqsayağı əlini qaldırıb səsləndi:

– İlk səhvimdər, təəssüf ki, axırınca deyil! Mən mətnlərlə əlləşirəm, dünyada hər şeyi qatib-qarışdırıram. Sizin içindəsə bu maraqlı keçmiş yaşıyır.

O, “v”ni, demək olar, “f” kimi deyirdi.

Bu cür tərif xoşuma gəlmədi. O, kitablarla daha çox maraqlanırdı. Yadımdadır, adları, az qala, mehriban nəzərlərə sözüb dedi:

– Ah, heç vaxt tarixə etibar eləməyən Şopenhauer... Bax, Qrizebaxın redaktə elədiyi bu nəşr Praqada məndə vardı. Kitabların – balaca dostların arasında qocalmaq istəyirdim, amma bir axmaqda təcəssüm eləmiş tarix məni evimdən, şəhərimdən kənara atdı. Budur, sizinlə, Amerikada, sizin gözəl evinizdəyəm... – o, bir qədər səhv, həm də tələsik danışındı, onda ispan fisiltısı nəzərə çarpan almanın ləhcəsiylə qarışındı.

Artıq kresloda oturmuşduq, onun atmacasından yapışib məsələyə keçmək istədim:

– Bizim tariximiz daha mərhəmətlidir. Burada, doğulduğum bu evdə ölmək ümidiндəyəm. Babamın atası bura bütün Amerikanı görmüş həmin o qılıncı gətirib, burada keçmiş düşünmüşəm, kitablanımı yazmışam. Mənə elə gəlir, deyə bilərəm, heç vaxt bu kitabxananadan da çıxmamışam,



amma indi, nəhayət, yalnız xəritədən yaxşı tanıdığım o torpaqlara yollanmaq üçün çıxacağam.

Təbəssümlə, ola bilsin, həddən artıq təmtəraqla danişığının üstünü malaladım.

– Siz hansısa Qəraib respublikasına eyham vurursunuz?  
– Simmerman soruşdu.

– Tamamilə doğrudur. Həmin təcili səfərim sayəsində siz evimdə görmək şərəfinə nail olmuşam, – cavab verdim.

Trinidad bizə qəhvə gətirdi. Mən qətiyyətlə, asta-asta davam elədim:

– Başa düşdüyünüz kimi, nazir mənə Bolivarın təsədűfən doktor Avelyanosun arxivində tapılmış məktubunun üzünü köçürməyi, şərhlər yazmağı tapşırıb. Bu missiya xoşbəxt təsadüf üzündən bütün həyatımın əsərini, obrazlı desək, qanımın göstərişiyə yazılın əsəri rövnəqləndirir.

Deməli olduğumu söyləyib, rahatlıqla nəfəs aldım. Simmerman, elə bil, mənə qulaq asmırıldı; o, başımın üzərindən kitablara baxırdı. Sonra qeyri-müəyyən tərzdə başını tərpədib qəfildən səsləndi:

– Qanızın göstərişiyə! Siz anadangəlmə salnaməcisiñiz! Xalqınız Amerikanın düzənlilikləriylə gedib böyük döyüşlərə girirdi, həmin vaxt mənim zəhərlənmiş xalqım gettolardan<sup>1</sup> yenicə çıxırdı. Sizin tarixiniz, gözəl ifadə elədiyiniz kimi, qanınızdadır, sizdən ötrü iç səsinizə diqqətlə qulaq asmağınız kifayətdir. Mən, əksinə, Sulakoya özüm getməli, mətnləri, yalnız və yalnız mətnləri açmaliyam, üstəlik də, onlar, güman ki, orijinal deyil. İnanın mənə, doktor, sizə həsəd aparıram.

Onun nitqində nə iddia, nə kinayəvardı. Dedikləri yalnız gələcəyi keçmiş kimi dönməz eləyən iradənin ifadəsiydi. Dəlil-sübutlarının dəyəri yox idi, bütün güc məntiqdə yox, insandaydı. Simmerman daha sakit, professor öyüdüylə davam eləyirdi:

– Bolivara (bağışlayan məni, San-Martinə) gələndə isə, əziz doktor, hamıya yaxşı məlumdur. *Votre siège est fait*<sup>2</sup>. Mən hələ bizi maraqlandıran məktubu əlimə almamışam, amma güman eləyirəm, hətta əminəm ki, Bolivar məktubu

<sup>1</sup> Getto – əvvəller bəzi iri şəhərlərdə yəhudilər üçün ayrılan məhəllələr

<sup>2</sup> Öz seçimizini elədiniz (ing.)

özünə bəraət qazandırmaq üçün yazıb. Bütün hallarda bu epistolyar qaqqılıtı yalnız San-Martinin yox, Bolivarın tərəfi adlanan şeyi görmək imkanı yaradacaq. Məktub çap olunanda onu dəyərləndirmək, mənasını öyrənmək, sözləri tənqid ələyindən keçirmək, əgər lazımdırsa, darmadağın eləmək gərəkdir. Bu cür son hökm vermək üçün böyüdücünüzlə birgə sizdən yaxşısını tapmaq olmaz. Yaxud elmi dəqiqlik gərəkdi, cərrah bıçağınızla, iti maqqasınızla! İcazə verin, əlavə eləyim ki, tədqiqatçının əməyini məktubun taleyi ilə bağlayacaqlar. Sizəsə, bağışlayın, bu cür bağlılıq heç lazım deyil. Axi kütlə elmi incəliklərdən baş çıxarmır.

\*\*\*

İndi başa düşürəm, bütün sonrakı söhbətimiz, sadəcə, havanı tərpətmək idi. Güman ki, artıq onda bunu hiss eləyirdim. Sözgüləşdirməsinə çıxmamaq üçün söhbəti təfərrüatlara keçirmək istədim, soruşḍum, doğrudanmı, elə hesab eləyir ki, məktub saxta ola bilər.

– Onları şəxsən Bolivarın özü yazsa da, – cavab verdi, – bu heç də məktubların həqiqiliyini təsdiqləmir. Ola bilsin, Bolivar gözlərini öz ünvanına dikmək istəyib, yaxud aldanırdı. Siz tarixçisiniz, mütəfəkkiriniz, bütün sırrın sözlərdə yox, özümüzdə olduğunu məndən yaxşı bilirsınız.

Ümumi yerlərin ritorikası məni yormağa başladı, həvəsiz halda dedim, general San-Martinin, özünün bütün ən ali cəhdələrindən imtina elədiyi, Amerikanın taleyini Bolivarın əlinə verdiyi Quayakildəki görüş tarixi tapmacalar arasında alımlərin diqqətini çəkən tapmacadır.

Simmerman cavab verdi:

– Onun cavabları da həddən artıq çoxdur... Bəziləri güman eləyirlər, San-Martin tələyə düşüb. Başqları, məsələn, Sarmyento belə hesab eləyir, general Avropa vərdişli hərbçiydi, anlaya bilmədiyi Amerikada özünü itirdi; üçüncülər, əsasən argentinalılar onun hərəkətini nəcib imtina aktı kimi dəyərləndirirlər, dördüncülər, səbəbi yorğunluq sayırlar. Hansısa mason lojasının gizli göstərişi barədə danışanlar da var.

Dedim, bununla belə, əslində, Perunun protektoruyla Xilaskarın nə danışdıqlarını öyrənmək maraqlı olardı.



Simmerman inamla dilləndi:

– Güman ki, onlar adı sözlər dənişiblər. İki adam Quayakildə görüşüb. Əgər onlardan biri öz iradəsini digərinə təlqin eləyibsə, bu, söz güləşdirməsində üstün gəldiyinə görə yox, onun qalib gəlmək istəyi daha güclü olduğuna görə baş verib. Gördüyüňüz kimi, mən öz Şopenhauerimi unutmuram. – Sonra istehzayla əlavə elədi. – *Words, Words, Words*. Bənzərsiz söz ustası olan Şekspir sözə nifrat bəsləyirdi. Quayakildə, Buenos-Ayresdə, yaxud Praqada – onlar həmişə şəxsiyyətdən dəyərli deyil.

\*\*\*

Həmin məqamda hər ikimiz başımıza nəsə gəldiyini, daha doğrusu, artıq bunun baş verdiyini hiss elədik. Ümumiyyətlə, dəyişdik. Toranlıq otağı doldururdu, amma lampańı yandırmadım. Demək olar, qəsdən soruşdum:

- Praqalısınız, doktor?
- Praqalyam, – o cavab verdi.

Söhbətin əsas mövzusundan qaçmaq üçün qeyd elədim:

- Deyəsən, heyrətamız şəhərdir. Mən orada olmamışam, amma almanca oxuduğum ilk kitab Meyrinkin<sup>1</sup> “Qolem” romanıdır.

Simmerman cavab verdi:

- Qustav Meyrinkin diqqətəlayiq yeganə əsəridir. Başqalarını oxumağa da dəyməz; pis ədəbiyyatdır, yararsız teosofiyadır<sup>2</sup>. Amma həqiqətən başqa yuxularda əriyib-itən o yuxular kitabında heyrətamız Praqadan nəsə var. Praqada hər şey heyrətləndirir, yaxud əgər istəyirsinizsə, heç nə heyrətləndirmir. Orada hər şey baş verə bilər. Londonda şər vaxtı özümü eynilə bu cür hiss eləyirəm.

- Siz, – dedim, – iradə barədə dənişirdiniz. “Ma-bingion” kitabında iki kral təpənin başında şahmat oynayırdı, aşağıdasa onların döyüşçüləri vuruşurdular. Krallardan biri oyunu uddu, dərhal da bir atlı çapılı gəldi ki, ikincinin qoşunu darmadağın edilib. Adamların döyüşü şahmat meydanındakı döyüşü əks etdirirdi.

– Hə, sehrlı təsirdir, – Simmerman dedi.

<sup>1</sup> Qustav Meyrink – Avstriya yazıçısı

<sup>2</sup> Təsəvvür

Cavab verdim:

– Yaxud iki ayri-ayri meydanda vahid iradənin təcəssümüdür. Başqa bir kelt əfsanəsində iki məşhur bardın qarşılaşmasından danışılır. Biri arfa çala-çala səhər günəş çıxandan gecə düşənəcən oxuyur. Artıq ulduzların, yaxud ayın ziyası düşəndə arfanı digərinə uzadır. O, arfanı atıb dik ayağa qalxır. Birinci dərhal özünü məğlub sayır.

– Siz çox biliklisiniz, yüksək ümumiləşdirmə qabiliyyətiniz var! – Simmerman səsləndi. Sonra daha sakit tərzdə əlavə elədi: – Söhbət Britaniyadan gedəndə öz savadsızlığını, tamamilə savadsızlığını boynuma almalyam. Siz gün kimi Şərqlə Qərbi ehtiva eləyirsiniz, mənsə indi Amerika tarixinin hesabına azacıq açılan öz Karfagen küncürməsixisdirilmişəm. Axi olsa-olsa, yalnız bir kitabqurduyam.

Səsində yəhudi yaltaqlığı da, alman yaltaqlığı da vardı, amma hiss elədim ki, məqsədinə çatdıqından xidmətlərimi etiraf eləməyin, tərifləməyin ondan ötrü mənası yoxdur.

Məndən özünün səfəri, işləri düzəltməsi (işləri “qurmaq” – məhz bu qorxunc sözü söylədi) barədə narahat olmamagi xahiş elədi. Dərhal da portfelindən nazirin adına səfərdən imtinanın səbəblərini, doktor Simmermanın üstünlüklerini sadaladığım məktubu çıxardı; sonra əbədi qələmini əlimə verdi. O, məktubu gizlədəndə gözəcə “Eseyşa-Sulako” möhürüylə təyyarə biletini gördüm.

Çıxbı gedəndə təzədən Şopenhauerin cildlərinin arasında ayaq saxlayıb dedi:

– Müəllimimiz, ümumi müəllimimiz fikirləşirdi ki, hər bir hərəkət əvvəlcədən iradəylə müəyyən olunur. Əgər siz bu evdə, gözəl əccadlarınızın evində qalmışınızsa, qəlbinizin dərinliklərində qalmaq istəyirsiniz. Minnətdaram, iradənizə hörmət eləyirəm.

Dinməzcə son dilənci payını qəbul elədim. Sonra onu küçə qapısınacan ötürdüm. Vidalaşanda dedi:

– Amma qəhvə əlaydi!

Mən, güman ki, ocağa atacağım qarmaqarışiq qeydlərimi sizə oxuyuram. Görüş qısa çəkdi. Hiss eləyirəm ki, daha yazmayacağam. *Mon siège est fait!*<sup>1</sup>.

<sup>1</sup> Mən öz seçimimi etdim. (ing.)



## ƏN QOCA SENYORA

1941-ci il yanvarın 14-də Mariya Xustina Rubio de Xaureginin yüz yaşı tamam oldu. O, Müstəqillik uğrunda döyüşən nəslin hələ sağ qalmış yeganə qızlarından biriydi.

Onun atası polkovnik Mariano Rubio şişirtməsiz-filansız “Kiçik Xilaskar” adlandırılın biləcək adamlardan idi. O, Mer-sed dairəsində, Buenos-Ayres əyalətinin maldarları ailəsin-də anadan olmuşdu. And orduunda alferes<sup>1</sup> rütbəsinəcən xidmət eləmişdi, Çakabuko yaxınlığında vuruşmuşdu, Kan-ça-Rayad altında faciəvi döyüşdə, Maypu yaxınlığındakı vuruşmada, iki il sonra Arekipa altındaki döyüşdə iştirak eləmişdi. Danışırular ki, həmin döyük ərəfəsində Xose de Olavarriyayla qılınclarını dəyişiblər. 1823-cü il aprelin əvvəllərində Syerro-Alto yaxınlığında məşhur döyük oldu, amma döyük vadidə baş verdiyindən onu Syerro-Bermexo yaxınlığındakı döyük də adlandırırlar. Bizim hərbi qəhrə-manlığımıza həmişə həsəd aparan venesuelalılar həmin qələbəni Simon Bolivarın adına yazırlar, amma soyuqqanlı salnaməci – Argentina tarixçilərindən – özünü yanlışlığa salmağa imkan verməz, gözəl bilir ki, şöhrət çələngi haqlı olaraq polkovnik Mariano Rubioya məxsusdur. Məhz o, Kolumbiya qusarları alayının başında qılıncla, nizələrlə uzanan döyüşün taleyini həll elədi, Ayakuço altındaki iştirak elədiyi daha şöhrətli döyüşü uddu. O, məhz burada yaralanmışdı. 1827-ci ildə orduya Alveanın komandanlığı elədiyi İtusainqo yaxınlığında fərqlənməyə nail olmuşdu. Rosasla uzaq qohumluğuna baxmayaraq, o, Lavalyenin adımıydı, həmişə “qılınc döyükü” adlandırdığı vuruşmada federaları darmadağın elədi. Unitarilər<sup>2</sup> darmadağın olu-nandan sonra o, Şərq əyalətinə getdi, orada da evləndi. Böyük Mühəribə vaxtı Montevideoada, Blanka Oribenin əsasını qoyduğu şəhərcikdə öldü. Onun təxminən qırx

<sup>1</sup> Argentina ordusunda hərbi rütbə

<sup>2</sup> Birleşmək tərəfdarları

dörd yaşı vardı, bu yaşsa onda, demək olar, qocalıq sayılırdı. O, Florensio Varelanın dostu kimi şöhrət qazanmışdı. Tamamilə həqiqətəuyğun səslənir ki, Hərbi kollecin müəllimləri ondan ümidişlərini üzümüşdülər. O, bir şəhər də uduzmamışdı, amma bir imtahan da verməmişdi. Özündən sonra iki qız qoymuşdu, burada söhbət onlardan kiçiyi – Mariya Xustina barədə gedəcək.

\*\*\*

1853-cü ilin axırına yaxın polkovnikin dul arvadı iki qızıyla Buenos-Ayresdə məskən saldı. Onlara müstəbid Rosasın müsadirə elədiyi kənd torpaqlarını qaytarmadılar, amma heç vaxt görmədikləri itirilmiş torpaqlar haqqında xatirələr ailədə uzun müddət yaşadı. Mariya Xustina on yeddi yaşında başdan-ayağa mülki adam olan, bununla belə, Pavon və Sepeda yaxınlığında döyüşən, Sarı qızdırma dövründə öz xidməti vəzifəsində ölü doktor Bernardo Xauregiyə ərə getdi. Ondan bir oğlu, iki qızı doğuldu. Mariano, ilk övladı vergi müfəttişi oldu, tez-tez qəhrəman babasının müfəssəl bioqrafiyasını yazmaq arzusuya alışib yana-yana Milli Kitabxanaya gedirdi, amma bununla belə, onu bitirmədi, bəlkə də, heç başlamadı. Böyük bacısı Mariya Elvira öz qohumu, Maliyyə Nazirliyinin məmuru Saavedra adlı bir nəfərə, Xuliyasa italyan adı daşısa da, latın dili müəllimi, çox yüksək dərəcədə savadlı adam olan senyor Molinariyə<sup>1</sup> ərə getdi. Nəvələrinə, nəticələrinə toxunmuram, kifayətdi ki, artıq oxucu əcdadlarının və mühacirətdə doğulmuş qızının epik kölgəsinin başçılıq elədiyi şöhrətli, kasıblamış nəsil barədə təsəvvürə malik idi.

Onlar Palermoda, Qvadelupa kilsəsinin yaxınlığında ala-babat, dinc yaşayırdılar, Mariano da orada daha nə “Qran Nasyonal” kompaniyası tramvayının pəncərəsindən – bu və ya digər sink kəsiklərindən yox, gildən tikilmiş rançunu əhatə eləyən bataqlığı – gördüyünü xatırlayırdı; keçmiş kasıblıq sənaye tərəqqisinin bizə bəxş elədiyi kasıblıq qədər deyildi. Elə var-dövlət də az görünürdü.

Rubiolar ailəsinin mənzili məhəllədəki qalantereya

<sup>1</sup> Rikkardo Molinari (1898–1996) – Argentina şairi, Borxesin dostu



dükəninin üst mərtəbəsini tuturdu. Yan pilləkən ensiz idi, sağ tərəfdən uzanan məhəccər paltarasılan, bir neçə stul qoyulmuş qaranlıq dəhlizin divarı boyu uzanırdı. Dəhlizdən qapılar yumşaq kreslolu balaca qonaq otağına, qonaq otağındansa qırmızı ağacdan mebeli, şüşəli vitrini olan yemək otağına açılırdı. İsti günəşdən qoruyan həmişə salmış jaluzlər arasından zəif işiq süzüldürdü. Yadımdadır, ora azacıq kif qoxuyurdu. O başda yataq otaqları, vanna otağı, paltar yumaq üçün kiçik həyət, qulluqçu otağı yerləşirdi. Evdə Andradenin cildindən, əlyazma əlavələriylə qəhrəman barədə monoqrafiyadan, münasib qiymətə nis-yə satıldığına görə alınmış Montanyerin və Simonun ispan-amerikan sözlüyündən başqa kitab yox idi. Əvəzində həmişə gecikdirilib çatdırılan təqəüd, Lomas-de-Samoredəki icarəyə verilmiş torpaqdan – bir vaxtlar geniş malikanənin bir qismindən – gələn gəlir vardı.

\*\*\*

Hekayəmin başlandığı tarixəcən ən qoca senyora dul qalmış Xuliya və onun oğluyla birgə yaşayırırdı. O, Artıqasa, Rosasa və Urkisə nifrət bəsləməkdə davam eləyirdi. Ona, eşitdiklərimə görə, tanıldığı almanlara nifrət təlqin eləmiş I Dünya müharibəsi doxsanıncı ilin çevrilişindən, Syerro-Alto altındaki döyüşdən az toxunmuşdu. 1932-ci ildən başlayaraq o, get-gedə sönməyə başladı – hamiya məlum olan məcazlar ən yaxşısıdır, çünkü yeganə düzgün məcazlardır. O, aydınır ki, katolik dininə inam bəsləyirdi, bundan belə çıxmırı ki, Allaha, üçüzlü vahidə, yaxud ruhun ölməzliyinə inanırdı. Anlamadığı dualar mızıldayırdı, barmaqlarisa təsbeh çəkirdi. Milad bayramını Pasxa və vol-xelar bayramından<sup>1</sup> üstün tuturdu, mate əvəzinəsə çay içməyi sevirdi. “Protestant”, “yəhudî”, “mason”, “sehrbaz”, “allahsız” sözləri ondan ötrü sinonimlərdi, heç bir mənası yox idi. O, hər cür şəraitdə valideynlərinin dediyi kimi, ispanları “qodo” adlandıırırdı. 1910-cu ildə inana bilməzdi ki, hələ də şahzadə olan infanta<sup>2</sup> bütün gözlənilənlərin

<sup>1</sup> Xristian bayramları

<sup>2</sup> Monarxiya dövründə İspaniya və Portuqaliyada kral övladları

əksinə olaraq Argentina senyorası kimi yox, ən sadə qalisiyalı kimidir. Bu başgicəlləndirici xəbəri onun kürəkənin dəfnində heç vaxt evlərində olmamış, amma adını kübar xronikanın sütunlarında acgözlükə axtardıqları bir varlı qohumu xəbər verdi. Senyora Xauregidən ötrü küçələr adlarını dəyişməmişdi; o, Artes küçəsini, Temple küçəsini, Buen-Orden küçəsini, Piedad küçəsini, iki Kalyes Larqas küçəsini, Parke və Portones meydanlarını xatırlayırdı. Ailənin üzvləri istər-istəməz yerinə düşən arxaizmləri sevirdilər; məsələn, “uruqvaylılar” yox, “şərqlilər” deyirdilər. O, evdən çıxmırkı, yəqin ki, Buenos-Ayresin dəyişib böyüdüyündən də şübhələnmirdi. İlk təəssüratlar xüsusilə parlağıydı; ona giriş qapısından görünən dünya, mərkəzdən köçdükləri vaxtin şəhərindən xeyli yaşılıydı. Güman ki, öküz arabaları, sürütləmələr hələ Onse küçəsində dururdu, solmaz çiçəklərsə Barrakas çəmənliliklərində ətir saçırı. “Yuxumda ölənləri görürəm” – onun son sözlərindən biriydi. O, küt deyildi, amma bildiyim kimi, heç vaxt intellektual sevinclərə uymurdu, ona yaddaşın bəxş elədikləri, sonraşa unutmaq qalırdı. Həmişə səxavətliydi. Onun aydın gözləri, təbəssümü yadimdadır. Kim bilir, bu qoca, bir vaxtlar gözəl qadın indi sönmüş, bir vaxtlarsa qızığın qadın necə ehtiras qasırğaları yaşamışdı. Zərif, sakit həyatı ona yaxın olan bitkilər həvəskarı qadın öz otağındakı ətirşahlara qulluq eləyirdi, artıq görmədiyi yarpaqlarını sığallayırdı. Elə bil mürgyptə daldığı 1929-cu iləcən cürbəcür tarixi əhvalatlar – sanki, “Atamız”ı oxuyurmuş kimi, həmişə elə eyni sözlərlə, elə eyni ardıcılıqla – danışmağı xoşlayırdı, amma mənə elə gəlir, həmin əhvalatlar artıq gerçəkliyi əks etdirmirdi. Özü də uydurmalarına həvəslə inanırdı. Ümumiyyətlə, xoşbəxtiydi.

\*\*\*

Yuxu, məlum oduğu kimi, ən sirli aktlarımızdan biridir. Biz ona həyatımızın üçdəbirini veririk, amma yuxunu dərk eləməmişik. Bəzilərindən ötrü yuxu yalnız şüurun tutqunlaşmasıdır, başqalarından ötrü eyni vaxtda üç zamanı – dünəni, bu günü, və sabahı – əhatə eləyən ən mürəkkəb hal, üçüncülərdən ötrüsə yuxuların arasıkasılməz sırasıdır.



Senyora Xaureginin on il hərəkətsiz xaosda yaşadığını söyləmək, səhvə yuvarlanması demək olardı. Bu on ilin hər anı dünən, yaxud sabah olmadan daha çox yalnız indiydi. Sutkalarla, saysız-hesabsız təqvimlərin yüzlərlə vərəqləriylə, öz məqsədlərimizlə, əməllərimizlə ölçüyüümüz indiyə həddən artıq heyran olmaq lazım deyil – o hüdudunu hər səhər, yuxudan oyanmamışdan, hər axşam da yuxuya getməmişdən qabaq keçdiyimiz indinin özüdür. Biz hər gün iki dəfə ən qoca senyora oluruq.

Artıq əmin olduğumuz kimi, Xauregilər ailəsinin üzvləri bir qədər yanlış vəziyyətə düşürdülər. İnanırdılar ki, aristokratiyaya mənsubdurlar, amma nüfuzlu adamlar onları tanımadılar; qəhrəmanın varisləriyidilər, amma tarix dərsliklərində bir qayda olaraq xatırlanmadılar. Düzdür, onun adını küçə daşıyırkı, amma çox az adama məlum olan həmin küçə haradasa qərb qəbiristanlığından o tərəfdə itib-batmışdır.

\*\*\*

Əlamətdar tarix yaxınlaşındı. Yanvarın onunda hərbi rəsm-keçid formasındaki hərbçi, nazirin imzaladığı, ayın on dördündə görüşə gələcəyini bildirən məktubla gəldi. Xauregilər diqqətlərini xüsusilə blank və nazirin imzasına yönəldib məktubu bütün qonşulara göstərirdilər. Sonra mətbuat üçün materiallar hazırlayan müxbirlər töküldülər. Onlara lazımı məlumat verirdilər, hər şeydən görüñürdü ki, polkovnik Rubio barədə eşidiblər. Az tanıdıqları adamlar telefonla onları dəvət olunanlar siyahısına salmağı xahiş eləyirdilər.

Həmi cidd-cəhdlə böyük günə hazırlaşındı. Döşəmələri mumla silirdilər, pəncərələri yuyur, cilçırqların örtüklerini çıxanır, qırmızı ağacı şirələyir, bufetdəki gümüş qab-qacağı təmizləyir, mebellərin yerini dəyişir, dillərinin üzərində məxmər zolağı göstərmək üçün qonaq otağında forte-pianonun qapagını açırdılar. Adamlar ora-bura qaçırdılar. Qarmaqarışılıqdan uzaq yeganə adam, deyəsən, heç nədən xəbəri olmayan senyora Xauregiydi, Xuliya qulluqçunun köməyi ilə onu, elə bil, mərhumu bəzəyən kimi bəzədi. Qonaqların içəri girəndə görəcəkləri ilk şey qəhrəmanın – polkovnikin portreti, sağda, bir qədər aşağıda

onunla birgə çox döyüşlərdə iştirak eləmiş qılıncıydı. Hətta ən çətin vaxtlarda qılıncı satmaq istəməmişdilər. Tarix muzeyinə bağışlamağı arzulayırdılar. Bir mehriban qonşu belə bir iş üçün onlara dibçəkdə etirşah borc vermişdi.

Bayram saat yeddiidə başlamalıydı. Qonaqların gəlisiyi yeddinin yarısına təyin elədilər, cünki bilirdilər ki, heç kəs “şamların necə yandırıldığına” baxmağı sevmir. Saat səkkizə on dəqiqə işləmiş heç kəs yox idi. Ev sahibləri bu cür qeyri-dəqiqiliyin yaxşımı, yoxsa pismi olduğunu kədərlə müzakirə eləyirdilər. Özünü təyin olunmuş vaxtda gəlməyə alışdırımış Elvira nümayişkaranə tərzdə dedi, adamların gözləməyə məcbur eləmək – onlara hörmətsizlik göstərmək deməkdir. Xuliya ərinin sözlərini təkrar eləyib, fərziyyə yürüdü ki, gecikmək – hörmət əlamətidir, cünki əgar belə hərəkət eləyirsə, deməli, hamiya belə rahatdır, kimsə kimsəni tələsdirmir. Səkkizə on beş dəqiqə işləmiş ev doluydu. Bütün məhəllədə, demək olar, heç vaxt öz qohumlarını dəvət eləməyən, amma axırıncı dəfə yepiskopun dəfnində görüşdükllerindən, guya, heç kəsin şübhələnmədiyi qohumlarının qollarını geniş açıb qarşıladıqları senyor Fiorenzoanın avtomobili və şoferini görəndə paxilliqdan öle bilərdi. Prezident, ona Serrolto qəhrəmanının qızının əlini sixmaq kimi böyük şərəf nəsib olduğunu söyləyən şəxsi yavərini, çox mehriban senyoru göndərmişdi. Tez çıxb gedən nazir parlaq, ustalıqla tərtib olunmuş, düzdür, polkovnik Rubiodan daha çox, San-Martin barədə söz açan nitqini oxudu. Qoca qadın kresloda yastiğə söykənib oturmuşdu, aradabir başını əyir, ya da yelpiyini əlindən salırdı. Seçilmiş “Vətənin böyük anaları” cəmiyyətinin xanımları, ondan ötrü, deyəsən, eşitmədiyi himn oxudular. Fotoqraflar iştirakçılarından mənzərəli qruplar təşkil eləyir, öz lampalıyla göz qamaşdırırdılar. Portveyn, xeres<sup>1</sup> qədəhləri az oldu. Bir neçə şampan şüşəsi açdılar. Senyora Xauregi bir kəlmə də demədi, yəqin, özü artıq kim olduğunu bilmirdi. Həmin axşamdan da yatağa yıxıldı.

Qonaqlar gedəndən sonra ailə təntənəli soyuq şam yeməyinə əyləşdi. Qəhvə və tütünün qoxusu tezliklə ince ətirlərin qoxusunu sixişdirdi çıxardı.

<sup>1</sup> Portveyn, xeres – şərab növləri



Səhər qəzeti ləri qəhrəmanın qızının, demək olar, nağıl vanı uzunömürlülüyü ilə bağlı heyrətini ifadə eləyə-eləyə, onun "Argentina tarixi əsrinin ən bəlağətli salnaməsi" olduğunu xəbər verir, ləyaqətlə, həqiqətəoxşar tərzdə goplayır-dilar. Xuliya bu qeydləri ona göstərmək istəyirdi. Ən qoca senyora toranlıq içində gözləri yumulu hərəkətsiz uzanmışdır. Ağrı, ya da hərarət qadına əzab verirdi. Həkim onu müayinə eləyib dedi, hər şey qaydasındadır. Bir neçə gündən sonra o öldü. Kütlənin basqını, eşidilməmiş səs-küy, foto-aparatların gözqamaşdırıcı parıltısı, nitqlər, mundirlər, tez-tez əlsixmalar, şampan atəşləri onun axınıni sürətləndirdi. O, yəqin, evə tufan soxulduğunu fikirləşirdi.

Mən Syerro-Alto altında həlak olanlar barədə düşünürəm, at dırnaqları altında ölüm tapan Amerika və İspaniya adamlarının unudulması barədə düşünürəm; məncə, Peruda qılınc zərbəsinin son qurbanı həmin qoca qadın – düzdür, yüz il sonra – oldu.

## ÖLÜLƏRİN SÖHBƏTİ

Həmin adam Cənubi İngiltərədən 1877-ci ilin qış səhərində gəldi. Qırmızı sıfətindən, güclü bədən quruluşundan, nəhəng əndamından çıxları onu ingilis kimi qəbul elədi, o, doğrudan da, Con Bula<sup>1</sup> oxşayırdı. Başında hündür təpəli şlyapa, çiyində sinəsindən ayrılan yun çiyinlik vardi. Onu kişilər, qadınlar və uşaqların dəstəsi səbirsizliklə gözləyirdi; bəzilərinin boynunu qırmızı xətt kəsib keçirdi, digərləri başsız idilər, qaranlıqda yeriyən kimi ehtiyatla, səndələyə-səndələyə yeriyirdilər. Yabançını dövrəyə aldilar, arxa cərgələrdən söyüş eşidildi, amma köhnəlmış qorxu kütləni saxlayırdı, bundan artığına cəsarət eləmədilər. Bu zaman görkəmindən hərbçiye, sanımtıl-yaşıl dərisindən, gözlərindən başçıya oxşayan bir adam irəli çıxdı; elə bil, sıx saqqalı onun üzünü gəmirmişdi. On-on iki dərin çapıq zolaqlar pələng dərisini bəzəyən kimi, bədənini şirnəmləyirdi. Yabançı bir anlığa tərəddiüd elədi, amma dərhal da irəli yeriyib əlini uzatdı.

– Satqınlann qılıncıyla sarsıdılmış igidlik nümunəsini görmək kədərlidir! – o, natiqsayaq dilləndi. – Bununla belə, çox dərin razılıqla xəbər tutursan ki, qatillər sənin əmrinlə öz çirkin əməllərinin əvəzini alıb Qələbə meydانında asılıblar.

– Əgər Santos Peres<sup>2</sup> və Reynafe<sup>3</sup> qardaşları barədə danışırsansa, bil ki, mən indi, hətta onlara minnətdaram, – yaralı təmkinlə, təlqin edərcəsinə dedi.

Həmsöhbəti, elə bil, zarafat, yaxud hiylə duyub ona baxdı. Kiroqa<sup>4</sup> izah elədi:

– Sən heç vaxt məni başa düşməmisən, Rosas<sup>5</sup>. Əgər

<sup>1</sup> *Con Bul* – ingilis (şotland) yaxıcısı Con Arbetnotun (1667–1735) pamphletinin qəhrəmanı

<sup>2</sup> *Santos Peres* (?–1837) – Argentina ordusunun kapitanı, Kiroqanın qatili

<sup>3</sup> *Reynafe qardaşları* – Xose Visente (1782–1837) və Gilyermo (1799–1837) – Rosasın edam elədiyi hərbçilər

<sup>4</sup> Xose Manuel de Rosasın muzdlu qatillerinin öldürdüyü Argentina hərbi və siyasi xadimi Xuan Fakundo Kiroqa (1730–1835) nezərdə tutulur.

<sup>5</sup> 1835–52-ci illerde Argentinanın hərbçisi və diktatoru Xose Manuel de Rosas (1893–1877). Devriləndən sonra ölkədən qaçıb, İngiltərədə ölüb. Borxesin uzaq qohumudur.



çismətimizə belə müxtəlif talelər düşübsə, sən necə anlaya bilərsən axı? Sənin bəxtinə üzünü Avropaya çevirmiş, indi dünyada ən şöhrətli yerlərdən biri olan şəhəri idarə eləmək, mənəsə kasib torpaqda kasib qauçolarla birlikdə Amerika ucqarları uğrunda döyüşmək düşüb. Mənim mülkiyyətim unudulmuş yerlərdə nizələr və fəryadlar, qumluqlar və demək olar, naməlum qələbələrdir. Onların adlarını kim xatırlayacaq? Mən sağam, çoxlarının yaddaşında uzun müddət ona görə qalacağam ki, atları, qılıncları olan adamlar məni Barranka Yako adlanan yerdə arabada öldürdülər. Bu qeyri-adi ölümlə də sənə borcluyam. Yoxsa zəif qra-vüralar, sonra san-xuanlı məşhur adamin yazdığı maraqlı kitab barədə<sup>1</sup> bilmirsən?

Rosas artıq özünü ələ alıb nifrətlə ona baxırdı.

– Romantiksən, – dilləndi. – Varislərin tərifi müasirlərin vəcdindən qiymətli deyil, onun da dəyəri yoxdur, bir neçə manata əldə edilir.

– Sənin deyəcəklərinin hamısını biliram, – Kiroqa cavab qaytardı. – 1852-ci ildə tale səni ya sınaqdan keçirib, ya da axıracan sınamağı qərara alıb, kişiye layiq ölümə – döyüşdə həlak olmağa göndərdi. Sən göstərdin ki, pis bəxşışə layiq deyilsən, döyüşdən və qandan qorxdun.

– Qorxdum? – Rosas soruşdu. – Mən, Cənubda atları əhliləşdirən, sonrasa bütün ölkəni ram eləyən?

Bu zaman Kiroqa ilk dəfə gülümsündü.

– Bəli-bəli, – dişlərinin arasından söylədi, – əgər sənin sədaqətli xidmətçilərinə və muzdlularına inansaq, yəhərdə möcüzələr yaradırdın. Amma həmin vaxt qitədə – yenə yəhərdə – başqa möcüzələr də baş verirdi, onlar Çakabuko və Xunin<sup>2</sup>, Palma Redondo və Kaseros<sup>3</sup> adlanırdı.

Rosas sıfətində dəyişiklik baş vermədən ona baxıb belə cavab verdi:

<sup>1</sup> Söhbət Latin Amerikası felsefəsinin formallaşmasında mühüm rol oynayan Domingo Fuetino Sarmyentonun “Fakundo, yaxud sivilizasiya və barbarlıq” (1845) kitabından gedir.

<sup>2</sup> Xunin – Perunun cənub-qərbindəki bu şəhərin yaxınlığında 1824-cü ildə Simon Bolivarın ordusu ispan müstəmləkəçiləri üzərində qələbə qazandı. Döyüşdə müəllifin babası da iştirak etdi. Borgesin “Xunin” şeiri bu hadisəyə həsr olunub (“Özgəsi – ələ həminki” toplusu, 1964).

<sup>3</sup> Çakabuko və Monte Kaseros – San-Martin və ispan orduları (1817), Urkis və Rosas orduları (1837) arasında döyüş baş veren yerlər

– Mənim igidliyə ehtiyacım yox idi. Sənin dediyin kimi, möcüzələrim ondan ibarətiydi ki, məndən daha igid adamlar mənim xilasım üçün döyüşür, ölürdülər. Tutaq ki, səni öldürən Santos Peres kimi. İgidlik – dözüm məsələsidir; biri az dözür, biri çox dözür, amma gec-tez hamı zəifləyir.

– Bəlkə də, – Kiroqa dedi, – amma mən ömrümü yaşayıb ölümü qəbul etədim, indiyəcən də qorxunun nə olduğunu bilməmişəm. Bu gün də məni yox eləyəcək, mənə başqa görkəm, başqa tale verəcək kəsə qarşı gedirəm, çünkü artıq tarix zorakılıqdan doyub. Bilmirəm o başqası kim olacaq, başıma nə gələcək, amma bir şeyi bilirəm: onun qorxudan xəbəri yoxdur.

– Mənə özüm olmaq bəs edər, – Rosas dedi, – başqası olmaq istəmirəm.

– Daşlar da həmişə daş<sup>1</sup> olmaq istəyir, – Kiroqa dedi, – toza çevrilənəcən əsrlər boyu daş olaraq qalır. Öləndə mən də sənin kimi fikirləşirdim, amma burada çox şey öyrənirsən. Fikir ver, artıq ikimiz də başqayıq.

Amma Rosas ona qulaq asmırıldı, elə bil, ucadan fikirləşə-fikirləşə dilləndi:

– Yəqin, mən ölü olmaq üçün yaranmamışam, yoxsa niyə bu yerlər, bu mübahisə mənə yuxu, yalnız yuxu, mənim yox, başqasının, hələ dünyaya gəlməmiş adamin gördüyü yuxu kimi gəlir?..

Onlar daha heç bir söz demədilər, çünkü həmin məqamda kimsə onları çağırıcı.

---

<sup>1</sup> Spinozanın “Həndəsi üsulla sübut olunmuş etika” (III hissə. Teorem 6) traktatından deyişdirilmiş ifadə

# MÜNDƏRİCAT

*Bədii təfəkkürün dolanbaclarında* ..... 5

## AVTOBİOQRAFİK QEYDLƏR

<i>Ailə</i> .....	10
<i>Avropa</i> .....	16
<i>Buenos-Ayres</i> .....	23
<i>Yetkinlik</i> .....	30
<i>Hədisələrlə dolu illər</i> .....	37

## HEKAYƏLƏR

<i>Çəhrayı kafedən olan adam</i> .....	41
<i>Cənub</i> .....	49
<i>Xuan Muranya</i> .....	56
<i>Rosendo Xuaresin əhvalatı</i> .....	61
<i>Ləyaqətsiz</i> .....	67
<i>There Are More Things...</i> .....	73
<i>Bəxşışlər gecəsi</i> .....	80
<i>Gizli möcüzə</i> .....	85
<i>Broudinin məlumatı</i> .....	92
<i>Paraselsin qızılğülü</i> .....	99
<i>Başqa döyüş</i> .....	103
<i>Özgə</i> .....	107
<i>Qum kitabı</i> .....	114
<i>Medal</i> .....	119
<i>Güzgü və maska</i> .....	122
<i>Ölüm və bussol</i> .....	126
<i>Mavi pələnglər</i> .....	138
<i>Ayrılan ciğirlər bağı</i> .....	148

Əlif .....	159
Zair .....	175
Şekspir yaddaşı .....	185
Avelino Arrendondo .....	194
Şər qadın .....	199
Görüş .....	203
Markın Tövratı .....	209
Nəfs .....	215
Konqres .....	221
Kandardakı adam .....	238
Öz dolanbacında məhv olan Abenxaqan əl-Buxarı .....	243
Babil kitabxanası .....	252
Ölməz .....	260
Babildə lotereya .....	275
Tlen, Ukbar, Orbis Tertius .....	282
Allahın yazıları .....	298
Averroesin axtarışları .....	303
Ulrika .....	312
25 avqust 1983-cü il .....	316
Yorğun adamın utopiyası .....	321
Xarabalıq dairələri .....	327
Undr .....	333
Quayakil .....	338
Ən qoca senyora .....	346
Ölülərin söhbəti .....	353

XORXE LUIS BORGES  
SEÇİLMİŞ EŞERLƏRİ



"Şərqi-Qərbi" Nəşriyyat Evinin məhsuludur.

[www.eastwest.az](http://www.eastwest.az)  
[www.fb.com/eastwest.az](http://www.fb.com/eastwest.az)

Buraxılışa məsul Sevil İsmayılova

Dizaynerlər Nərgiz Əliyeva

Elşən Qurbanov

Texniki redaktor Gültəkin Cəfərova

Texniki direktor Allahverdi Kərimov

Nəşriyyat direktoru Rasim Müzəffərli

**Çapçı imzalanmışdır: 10.07.2014. Format 54x88 1/16. Ofset çapı.**  
**Fiziki çap vərəqi 22,5. Sifariş 14135. Tiraż 1000**

**"Şərq-Qərb" Nəşriyyat Evinin mətbəəsində çap olunmuşdur.**  
**AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17**  
**Tel.: (+99412) 374 83 43, Faks: (+99412) 370 18 49**



**Nəşriyyat Evinin bütün kitablarının toplusu:**  
**<http://www.eastwest.az/az/books/> ünvanda**



XORXE LUÍS BORXES  
1899-1986  
Argentina

XX əsrin ən böyük yazıçılarından biri Xorxe Luis Borges şair və publisist kimi də tanınır.

Surrealist yazıları ilə məşhurdur. Onun yaradıcılıq üslubuna təsvircilik yaddır. Hekayə, novella, esse və pritçaları “müəllif görününün portretidir”, eyni zamanda həmin əsərlərin ünvanlandığı oxucunun təxəyyüldə yaranan portretidir.

Borges “Uydurulmuş hekayələr”, “Əlif”, “Uydurma canlılar ensiklopediyası” kimi əsərlərində güzgü, yuxu və labirint effektlerindən tez-tez istifadə etmişdir. Alimlərin fikrincə, Borgesin korluğu ona yenilikçi ədəbi simvolları öz təsəvvürləri vasitəsilə yaratmağa kömək etmişdir. 1961-ci ildə ona təqdim edilən Beynəlxalq mükafatdan sonra dünyanın diqqətini özünə çəkən Borgesin “Sui-qəsdçilər”, “Sonsuzluğun tarixi”, “Alçaqlığın universal tarixi”, “San Martinin dəftəri” kimi əsərləri bu gün də öz aktuallığını itirməmişdir.



9 789952 321371

Sərgə East  
Qədəb West  
1986-cıldan  
since 1986

BAKİ  
2014